



LÜĞƏT VƏ ENSİKLOPEDİYALAR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA  
DÖVLƏT İDARƏCİLİK AKADEMİYASI

# POLİTOLOGİYA



İ Z A H L I   L Ü Ğ Ö T

ŞƏRQ-QƏRB

BAKİ 2007

Müəlliflər kollektivinin  
rəhbəri və baş redaktor:

Elmi redaktor:

Müəlliflər kollektivi:

**Ramiz Mehdiyev**  
*falsafa elmləri doktoru, professor*

**Seyfəddin Qəndilov**  
*tarix elmləri doktoru, professor,  
əməkdar elm xadimi*

**Ramiz Mehdiyev**  
*falsafa elmləri doktoru, professor*

**Seyfəddin Qəndilov**  
*tarix elmləri doktoru, professor*

**Əlikram Abdullayev**  
*falsafa elmləri doktoru, professor*

**Vəli Məcidov**  
*falsafa elmləri doktoru, professor*

**Abbas Valiyev**  
*falsafa elmləri namizədi, dosent*

**Sevil Məmmədəova**  
*falsafa elmləri namizədi, dosent*

**Mustafa İskəndərzadə**  
*filologiya elmləri namizədi, dosent*

**Rüfat Quliyev**  
*falsafa elmləri namizədi, dosent*

ISBN 978-9952-34-099-0

320.03-dc22

Politologiya – Lügətlər

**Politologiya. İzahlı lügət**  
Bakı, "Şərq-Qorb", 2007, 352 səh.

Bu lügətdə ölkəmizdə və xaricdə siyasi təlimlər və baxışların tekamülü nəzərə alınmaqla, politologyanın əsas anlayış və terminerinin, onun baza kateqoriyalarının mahiyyəti və məzmunu açıqlanır, bir sıra tanınmış siyasi xadimlərin, mütləfəkkirlerin, politoloqların, filosof və sosioloqların siyasi elmə başlıca töhfələri təqdim olunur.

© "Şərq-Qorb", 2007

## ÖN SÖZ

XX əsrin sonlarında öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlət qurmaq istiqamətində mühüm addımlar atılmışdır. 1995-ci ilde ümumxalq referendumunda qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası artıq suverenliyimizi, müstəqil, dünyəvi, unitar dövlət olduğumuzu, insan hüquqlarının alılılığını, hakimiyyatların bölgüsünü özündə əks etdirərkən ölkəmizin demokratik dövrlərə sadıqlığını nümayiş etdirmiştir. Konstitusiyada Azərbaycan xalqı hakimiyyətin yeganə mənbəyi elan edilmiş və əslində suverenliyimizin legitimliyi təmin olunmuşdur.

Ölkənin əsas qanunu qəbul edildikdən sonra bütün sahələrdə aparılan islahatların hüquqi bazası yaradılmış, dövlət quruculuğu prosesi böyük vüsət almışdır. Ulu önder Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz öz daxili və xarici siyasetini formalasdırınb uğurla həyata keçirməyə başlamışdır. Ümumbaşarı dəyərlərə sadıqlığını bəyan edən Azərbaycan xalqı və dövləti dünya birliyinin bərabərhüquqlu üzv kimi beynəlxalq hüquq normalarına sadıq qalaraq artıq bir çox beynəlxalq teşkilatlara daxil olmuşdur.

Ümumxalq referendumu ilə qəbul olunduğu dövrən keçən müddət müstəqil Azərbaycan Respublikası Konstitusiyasının beynəlxalq hüquq normaları və tələblərinə tam cavab verən konstitusiya olduğunu bir daha sübut etmişdir. Məhz konstitusiyanın müddəalarına əsaslanaraq ölkəmiz dövlət quruculuğunda, iqtisadi inkişafda, vətəndaş cəmiyyətinin formalasdırılmasında nazərəçarpan uğurlar qazana bilmüşdür. Siyasi kataklizmlər burulğanından çıxan Azərbaycan məhəz bu əsas qanuna istinad edərək uğurla parlament və prezident seçilərək, icra hakimiyyəti, qanunvericilik və məhkəmə hakimiyyətini formalasdırırmıştır. Ölkəmizdə yeni siyasi mədəniyyət tapşırmağa başlamışdır.

Təqdim olunan bu lügət son on beş ilde Azərbaycan siyasi mökanında珊瑚 edən prosesləri özündə ehtiva edir. O, bir tərəfdən yeni siyasi mühiti və yeni siyasi mədəniyyəti əks etdirir, digər tərəfdən isə özü yeni siyasi mədəniyyətin formallaşması üçün zəmin yaradır.

Azərbaycan dilində siyaseti öyrənən, tədqiq edən elmin adı kimi "siyaset haqqında elm" monasını veren yunan mənşəli "politologiya" terminindən istifadə olunur. Politologiya insan mürökəb münasibətlər labirintində düzgün istiqamətlənməkdə, siyasi proseslərin mahiyyətini və təbiətini, siyasi mədomiyəti və siyasi döyərləri başa düşməkdə kömək edir.

Siyasi evolusiya heç vaxt xottlı xarakter daşımayıb; o, homişə dövri xarakterlərə əlaqə XXI osroðo çox mürükəb və tozadlı bir proseso əvvəlmişdir. Vaxtilə

Şərli de Qoll yariciddi, yanızarafat tekrar edirdi ki, "siyaset o qədər mühüm məsələdir ki, onunla təkcə siyasetçilər məşğul ola bilməzler".

SSRİ-nin süqutundan sonra yaranmış mühit biza qısa müddətde Qərb politologyasının bir çox nailiyatlarından bəhrələnmək imkanı verdi. Lakin bu dövlətin süqutundan on beş il keçməsinə baxmayaraq, ictimai şüurda dərin kök salmış sovet stereotipləri hələ də özünü bürüzə verərək şüurlarda həmin dövrə xas müxtəlif səpki ideyaları eks etdirir.

Öten on beş il ərzində politologiya Azərbaycanda sosial-humanitar fənler sərəndə özünəməxsus yer tutmuş, bu fənn üzrə xeyli derslik və tədris vesaiti, həmçinin bir sira müxtəlif həcmli əsərlər hazırlanmış və nəşr olunmuşdur. Həmin əsərlər bu sahə ilə məşğul olan müellimlər, elmi işçilər, ali və orta ixtisas tehsil məktəblərində oxuyan gənclər və bütövlükde cəmiyyət üçün faydalı olmuşdur.

Bu lügətdə elm və tədris fənni kimi politologyanın başlıca problemləri Azərbaycan siyasi fikrinin xüsusiyyətləri, siyasi telimlərin, baxışların xaricdə, həmçinin ölkəmizdə təkamülü nəzərə alınmaqla işqalandırılır. Kitabda bütövlükdə müasir ictimai-siyasi heyatda və kütləvi informasiya vasitələrində geniş istifadə olunan çoxlu politoloji anlayış, termin və kateqoriyaların məzmunu açıqlanır.

Lügətdəki izah və şəhərlərin bir qismi dünya siyasi fikrinin inkişafına təsir edən görkəmli politoloqlara, filosoflara və sosioloqlara həsr olunmuşdur. Kitabın bir çox sehifələrində bilavasita ölkəmizlə, onun bugünkü problemləri ilə bağlı olan materiallar öz eksini tapmışdır. Lügətdə siyasi həyat təcrübəsi, obyektiv siyasi reallıq, subyektiv siyasi fealiyyət, siyasi təfəkkür obrazları və əlbəttə, onların nəzəri şəhəri geniş işqalandırılır. Bütün bunlar isə lügətin politologiya və digər sosial-siyasi fənler üzrə faydalı və seməralı vesait olduğunu göstərir. Lügətin siyasetlə maraqlanan hər bir insan üçün də faydalı olacağı şübhə doğurmur.

*Ramiz Mehdiyev  
falsafə elmləri doktoru, professor*

## Absentizm

# A

**Absentizm** (< lat. *absens (absentis)* olmamaq) – siyasi iştirakdan yayınma, siyasi apatiya.

Ümumən qəbul edilmiş mədəniyyət normalarının demək olar ki, tam sixidiriləbilə çıxarılmazı zamanı şəxsiyyətdə submədəniyyət (eyni mədəniyyət daxilində qrup və ya bölgə xüsusiyyatlarını eks etdirən mədəniyyət) normalarının üstünlüyə malik olması. A.-i şərtləndirən əsas səbəbdür. Şəxsi maraqların yüksək derəcədə temin olunması da siyasetə marağın itirilməsinə getirib çıxara bilər. Şəxsiyyətin müstəqil olaraq öz problemləri ilə məşğul olma qabiliyyəti, şəxsi qaydada öz maraqlarını müdafiə etməsi, siyasetin görəksizliyi hissini doğura bilər. Siyasi apatiya mürəkkəb problemlər qarşısında çərəsizlik, siyasi institutiya inamsızlıq, qərarların işlənilib hazırlanması və qəbul edilməsi prosesinə təsir etməklə bağlı ümidişsizlik hissile şərtlənir. A. qrup normalarının tənəzzülü, hər hansı sosial qrupa, demeli, sosial həyatın məqsəd və deyərlərinə şəxsi mənsubolma hissini itirilməsi, siyasetin şəxsi həyatla əlaqəsi haqqında təsəvvürlerin olmasına ilə şərtlənmişdir. A. daha çox gənclərdə, müxtəlif submədəniyyət nümayəndələrində, təhsil seviyyəsi aşağı olan şəxslərdə müşahidə olunur.

**Absolutizm** (fr. *absolutisme* < lat. *absolutus* qeyri-məhdud, şortsız) – erkən feudal dövlətlərində hakimiyət forması. Bu zaman ölkədə hakimiyət

bütünlükle monarxa (çara, imperatora, krala) məxsus olur. O, vahid qanunverici, silahlı qüvvələrə rəhbərlik edən administrasiyanın başçısı, məhkəmə, dövlət və dini sistemlər faktiki olaraq rəhbərlik edir.

A. zamanı dövlət hakimiyətinin nümayəndəli orqanları olmur. Qəribi Avropa ölkələrində A. feudal quruluşunun dağılması və burjuva münasibətlərinin inkişafı neticəsində meydana gəlmişdir ki, bu da zədəganlıq və burjuaziya arasında bərabərliyin yaranmasına səbəb olmuşdur.

**"Açıq" və "qapalı" cəmiyyət** – ayri-ayri cəmiyyətlərin müxtəlif inkişaf səviyyələrinə xas olan tarixi-mədəni və siyasi sistemi tasvir etmək üçün K. Popper tərafından işlədilən anlayış. "Açıq" cəmiyyət hər cür təqnid-təhliliçə açıq olan, ətraf ələmin təsirilə dəyişə bilən demokratik cəmiyyətlərdir. Bu cəmiyyətlərin eksisi sayılan "qapalı" cəmiyyətlər isə öz inkişafının ilkin mərhələsində donub qalmış sönük doqmatik avtoritar cəmiyyətlərdir. Popperə görə, sivilizasiyanın inkişafı qapalı cəmiyyətlərdən açıq cəmiyyətlərə doğru gedir.

**Adaptasiya** (lat. *adaptatio* < *adaptare* uyğunlaşdırma) – şəxsiyyətin, yaxud sosial qrupun ictimai mühito uyğunlaşması prosesi. Onun gedişində iştirakçı subyektlərin tələbləri və ümidişləri mühito uyğunlaşır.

**Adekvat** (< lat. *adequatus* borabə tutulmuş) – oxşar, müvafiq, uzaşan, mütonasib.

**Adept**

**Adept** (< lat. *adeptus* nail olan) – hər hansı təlimin, sektanın, ideyanın qızğın tərəfdarı.

**Administrasiya** (< lat. *administratio* idarəcilik, rəhbərlik) – 1) geniş mənada – dövlət idarəetməsində icraedici və sərvəncamvericili orqanlar, icra hakimiyyəti orqanlarında işleyen yüksək-vəzifeli şəxslərin məcmusu; 2) Rusiya Federasiyasında icra hakimiyyəti orqanlarının diyar, vilayət, müxtar vilayət, müxtar dairə, rayon, şəhər səviyyəsində geniş yayılmış resmi adları; 3) ABŞ-də və bir sıra Prezident respublikalarında dövlət başçısı yanında nazirlər kabinetinin adı.

**Adyudikasiya** – erazi mübahisələri dinc yol ilə həll olunduqda beynəlxalq arbitraj və ya məhkəmə qərarları vəsiyyətə erəzini eldə etmək üsü.

**Afrika Birliyi Təşkilatı (ABT)** – 1963-cü ildə yaradılmış və tərkibində 50-dən çox dövləti birləşdirən ən regional təşkilat. ABT-də çox funksiyalı regional təşkilatın idarə olunması Hökumət və Dövlət Başçılarının Assambleyası, Nazırılar Şurası, Baş Katiblik və xüsusi komissiyalar tərəfindən həyata keçirilir. Həmçinin, Afrika İqtisadi Birliyi, Ümumafrika Telekomunikasiyalar İttifaqı, Ümumafrika Poçt İttifaqı və s. xüsusi agentliklər ABT-nin vəzifələrinin yerinə yetirilməsində müüm rol oynayırlar.

ABT-nin Afrika xalqları açısından ən böyük xidmətlərdən biri qitənin müstəmləkədən azad edilməsi və aparteid

**Axundzadə Mirzə Fətəli**

əleyhinə feal mübarizə aparması ilə bağlıdır. Təşkilat qitəde müxtəlif motivli münəaqişələrin aradan qaldırılması üçün böyük səyər göstərmış, hətta 1993-cü ildə münəaqişələrin həllinə dair xüsusi mexanizm də işləyib hazırlanmışdır. Lakin maliyyə mənbələrinin və lazımı siyasi destəyin olmaması bu məsələlərin həllinə imkan verməmişdir. Afrikada nüvə silahından azad zona haqqında müqavilənin imzalanması (1996) ABT-nin böyük nüfuzlu kimi dəyərləndirilir.

**Ağ ev** (< ing. *White House*) – Vaşinqtonda ABŞ prezidentinin iqamətgahı və daftərhanası (1800-cü ildən). Çox vaxt icraedici hakimiyyətin başçısı kimi prezidentin başçılıq etdiyi ABŞ hökumətinin belə adlandırılurlar.

**Axundzadə Mirzə Fətəli** (1812-1878) – görkəmli filosof, içtimai xadim, Azərbaycan dramaturgiyasının banisi. A. 6 adda komediya yazmış, bu əsərlərdə Şərqdə hökm sürən fanatizmi, cəhaləti, nadanlığı, avamlığı, səhrətpərəstliyi və s. bu kimi menfi xüsusiyyətləri tanqid etmiş, qadın azadlığı, ədaləti hökmətar ideyəsini qaldırmışdır.

A.-nın siyasi baxışları "Kəmalüddövlə mektubları" əsərində daha qabarlı verilmişdir. O, elmə, maarifçiliyə böyük qiymət verir, qeyd edirdi ki, "elm, maarif tərəqqinin esas amilidir". Görkəmli maarifçi filosof tərəqqinin tərəfdarı olmuşdur. Lakin bu tərəqqi öz-özüne baş vermir, "cəmiyyətdə tərəqqini həyata keçirmək üçün insan azad olmalıdır, bu tərəqqi ağıl ilə həyata

**Axundzadə Mirzə Fətəli**

keçirilməlidir", – deyən A. Qərb və Şərqi inkişafı məsələlərinə toxunur. O, bunun sebəbini Avropa ölkələrində sənayenin inkişafı ilə əlaqələndirir, onu tərəqqi-nin mühüm amili hesab edir.

A.-nın azadlıq haqqında maraqlı fikirləri var. Onun fikrincə, azadlıq insanın təbii hüquq kimi onun özünün inkişafında çox zəruri şərtlərdən biridir. Filosof insanların öz fikirlərini azad sürətdə söyleməyə, insanın azad yaşamaq hüququ olmasına böyük əhəmiyyət verirdi.

A.-nın milletlərarası münasibətlərin normal inkişafına münasibəti də diqqəti cəlb edir. O, bu məsələni qaydaya salmağın real yolunu milletlər arasında berabərsizliyin aradan götürülməsini başlıca amil hesab edir, eyni zamanda onun qonaqtına görə, bu məsələnin həllini istibdada və feodalizmin insanı al-qadim qanunlarına qarşı mübarizə aparmaqdır.

A. Avropa mədəniyyəti, inkişafı ilə yaxından tanış olduqca, onun dünyagörüşündə müəyyən deyişikliklər baş verir. XIX əsrin 50-ci illərində o "Al-danmış kəvəkib" povestində ədalətli şah obrazını, ağıllı hökmətar surətini irəli sürürdü. Yusif Sərracların emellərini tərifləyirdi, artıq 60-ci illərdə böyük islahatçı-maarifçi mütəfəkkir konstitusiyalı monarxiya fikri üzərində durur, dövlətin idarə olunmasında xalqın iştirakı məsələsinə irəli sürürdü.

A. zülmün, zorakılığın aleyhinə olmuşdur. Onun qonaqtına görə zülmü aradan qaldırmak üçün insan müyyən iradı keyfiyyətlərə malik olmalıdır. O, öz idrakı ilə zülmü aradan qaldırmığı

**Aktor**

bacarmalıdır. Büyük mütəfəkkir buna nail olmanın yolunu xalqın maariflənməsi, mədəniyyətə yiyələnməsində görürdü.

A. hər milletin özünün konstitusiyasının olmasını çox vacib sayırdı. O göstərirdi ki, millet konstitusiya əsasında yaşayarsa, ona əmal edərsə, Şərqi torpağı cənnətə döna bilər. Şübhəsiz ki, A. Şərqi torpağı dedikdə ilk növbədə doğma Vətəni Azərbaycanı, Qafqazı nəzərdə tuturdu.

A.-nın maarifçilik ideyaları bu gün də sosial problemlərin həlli üçün əhəmiyyətliidir.

**Akklamatsiya** (< lat. *acclamatio* nida) – qərarın əl əl almaq, replikalar və s. vəsítasılı bayənilməsi, səsvermə keçirilmədən qərar qəbul edilməsi metodu.

**Akkreditlaşdırma** (< lat. *accredere* inanma) – diplomatik nümayəndənin vəzifəyə təyin olunması və işə başlaması proseduru.

**Aksiologiya** (< yun. *axia* dəyər + *logos* təlim) – dəyərlər haqqında fəlsəfi təlim.

**Aksioma** (yun. *axioma* əhəmiyyət, tələb) – sübutsız qəbul edilən hüdudlar daxilində bu nəzəriyyənin digər müdədələrinin sübutu əsasında duran hər hansı nəzəriyyənin çıxış vəziyyəti.

**Aktor** (lat. *aktor* xadim) – konkret siyasi prosesin subyekti. Siyasi hadisələr və proseslərin rola uyğun konscepşiyaları çörçivəsində A. müxtəlif rolları

## Aqreman

malik göstərişlərin həyata keçirilməsi kimi şərh olunur.

**Aqreman** (fr. *agrement* < *agree* toqdiretmə) – bir dövlətin onun ərazisində hər hansı bir şəxsin başqa bir dövlətin diplomatik nümayəndəsi kimi təyin olunmasına rəsmi razılıq vermesi. A. aldiqdan sonra namizəd rəsmi şəxsən əvvilər, mənfi cavab ise o deməkdir ki, həmin şəxs qeyri-rəsmi şəxs olur.

**Alarmist** (fr. *alarmiste* < *alarme* həyəcan, narahatlılıq) – yoxlanılmamış, əsaslandırılmış məlumatların, şayielerin yayılmasına, cəxnaşma salmağa meylli, hay-küçüy şəxs.

**Ali Rada** – Ukraynada birpalatalı parlamentin adı.

**Ali Sovet** – 1) keçmiş SSRİ-də dövlət hakimiyyəti ali orqanının adı. Məsələn, SSRİ-nin Ali Soveti, Az.SSR-in Ali Soveti və s.; 1990-1993-cü illərdə RSFSR-də (RF) A.S. Xalq deputatları qurultayıının organı, həmçinin dövlət hakimiyyətinin daim fealiyyət göstəren qanunverici sərəncamverici və nezarətçi orqanı olmuşdur; 2) hazırda RF-nin subyektləri olan bir sıra respublikalarda parlamentin adı.

**Alternativ** (fr. *alternative* < lat. *alter*, ikisindən biri) – iki bir-birini qarşıqlı istisna edən imkanlar arasında seçim zorluluğu.

**Altinq** (isl. *althing*) – İsləndiyənin iki palatalı parlamentin adı.

## Amnistiya

**Altruizm** (fr. *altruisme* < lat. *alter*, başqası) – başqalarının maraqlarını şəxsi maraqlarından üstün tutan exlaqi principler sistemi.

**Alyans** (fr. *alliance*) – ümumi məqsədlərə nail olmaq üçün ayrı-ayrı şəxslərin, siyasi partiyaların və ya dövlətlərin ittifaqı, birlüyü.

**Amerika Dövlətləri Teşkilatı (ADT)** – çoxfunksiyalı regional teşkilat. 1948-ci ilde regionda sülhün və təhlükəsizliyin qorunması, hərbi sahədə əməkdaşlığı nail olunması və übə dövlətlərin inkişafının təmin edilməsi məqsədile yaradılmışdır. Qərb yarımküresinin (Amerika və Latin Amerikası ölkəleri) 34 dövləti bu teşkilatın içinde yaxından iştirak edir. ADT-nin idarəetmə strukturunu Baş Assambleya, Xarici İşlər nazirlərinin məsləhet müşaviri, sosial, iqtisadi, təhsil, elm və mədəniyyət sahələri üzrə şuralar, Baş Katiblik və s. orqanlardan təşkil edilmişdir. Soyuq müharibənin başa çatması ADT-nin fealiyyət strategiyasında və metodlarında yeni meyillerin emələ gelməsinə səbəb olmuşdur. Demokratiya və insan hüquqlarının müdafiəsi, korrupsiya, terrorizm və narkobiznesə qarşı mübarizə aparılması ADT-nin əsas məqsədlərindən biridir. Teşkilat demokratik mühitin yaradılması üçün Haiti, Peru və Qvatemalada böyük missiya həyata keçirmiştir.

**Amnistiya** (< yun. *amnestia* unudulma, bağışlama) – cinayət töretdən şəxslərin cəzadan tam və ya qismən azad olunması, yaxud məhkəmə tərəfindən

## Amoralizm

təyin olunmuş cəzanın bu şəxslərə daha yumşaq cəza verilməsi ilə əvez edilməsi. Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq, Azərbaycan Respublikası Prezidenti amnistiya, əfv fərmani elan edə bilər.

**Amoralizm** (yun. *a yox* + lat. *moralis* exlaq) – exlaq tələblərinə və cəmiyyətdə qəbul edilmiş davranış normallarına etinəsizliq, exlaq qaydalarına zidd davranış.

**Anarxizm** (yun. *anarchia* hakimiyətsizlik) – dövlətin məhv olmasına və hakimiyətin hər hansı mecburi formalarını vətəndaşların azad və könüllü assosiasiyaları ilə əvez etməyin zəruriyini elan edən siyasi ideologiya. A. dövləti sosial dəyər kimi fordi azadlıqla bir araya sırmayan zoraklıq və məcəburetmə ilə cəniledir. P.J.Prunon, M.A.Bakunin, P.A.Kropotkin və başqaları A. aparıcı nezəriyyəçiləri olmuşlar. XIX əsrin axırlarında – XX əsrin əvvəllerində böyük nüfuza malik olmuşdur.

**Anarxo-sindikalizm** – sosial-siyasi təlim və hərəkat. Fiziki əmək işçiləri həmkarları ittifaqlarını və sexdaxili korporasiyaların fehlələrinin maraqlarını həyata keçirən əsas vasitələrin həmroyılığını nezərdən keçirir, fehə sindikatının siyasi partiyasının yaradılması zəruriyini inkar edən sindikatların (həmkarlar ittifaqlarının fransızca adı) inqilabi mübarizə vasitəsilə kapitalizmin məhvini öz məqsədi hesab edir. A. anarxizmin ideologiyasının, siyasetinin və taktikasının bir çox müddəələrini fehə hərəkatına keçirir.

## Anneksiya

“Birbaşa hərəkat” – titil, nümayiş, sabotaj, boykot formasında həyata keçirilir. A.-s. fransız filosofu J.Sorelem “Zorakılıq haqqında düşüncələr” (1906) əsərində nezəri cəhdən əsaslandırılmışdır.

**Anklav** (fr. *enclave* < lat. *inclavare* aclarla bağlamaq) – bir dövlətin, yaxud bir neçə dövlətin quru ərazileri ilə tam əhatə olunmuş ərazisinin bir hissəsi. A. mensub olduğu dövlətin ərazisinin ayrılmaz tərkib hissəsini təşkil edir. Şərqi Pireneyin Fransa departamentinin hüdudlarında yerləşən Pliviç şəhəri (İspaniya) A.-a nümunə ola bilər. Bir dövlətin ərazisinin bir hissəsi, başqa bir dövlətin qismən quru və qismən dəniz ərazisi ilə ayrı düşübə, belə ərazilər yarımkənlər kimi baxılır, cünki onların dəniz sahilini vardır və dəniz tərəfdən ona yaxınlaşmaq mümkündür. RF-nin Kalininqrad vilayətini yarımkənlərə aid etmək olar.

**Anneksiya** (< lat. *annexio* birləşdirme) – hər hansı bir dövlətin digər dövlətin ərazisini, yaxud ərazisinin bir hissəsini, habelə beynəlxalq birliliyin ümumi istifadəsində olan məkanın (Antarktidə, milli yurisdiksionın hüdudlarından kenarda yerləşən Dünya okeanının dibi və s.) zorla və qanuna zidd yolla birləşdirməsi. A. beynəlxalq hüququn əsas normalarının kobud surətdə pozulması deməkdir. A. qeyri-qanuniliyi BMT Nizamnaməsinin principial müddəələrindən irəli gəlir. Bu müddəələr ərazi toxunulmazlığını və siyasi müstəqilliyyə qarşı gücün töbibi-

## Anomiya

qını, yaxud güclə təhlükə törətməyi qadağan edir. Dövlət serhadının dəyişdirilməsi o zaman qanuni hesab olunur ki, bu dəyişikliklər siyasi cəhətdən suveren ölkələr arasında bərabərhüquqlu və könüllü müqavilələr əsasında heyata keçirilir.

Ermenistan Respublikası zorla və qanunazidd olaraq Azərbaycan Respublikasının 20%-ə yaxın orazisini annexiya edibdir.

**Anomiya** (< yun. *anomos* qanunsuzluq) – dəyərlər sistemində keskin böhranla (tənəzzülə) fərqlənən, məqsədlər və uğur qazanmaq imkanları arasında ziddiyiyatların keşkinleşməsini, fərdi və ictimai şüurun exlaqipsixoloji vaziyiyatını səciyyeləndirən anlaysı. A. apatiyanın özgələşmənin və ümidsizliyin artmasında, deviant davranışda ifadə olunur.

Sosial-siyasi nəzəriyyəyə A. anlayışı E.Dürkqeym tərəfindən daxil edilmişdir. O, təsdiq edirdi ki, A. problemi elmə həm şəxsiyyət, həm də bütövlükde sosium tərəfindən mənəvi oriyentirlərin itirilməsi ilə fərqlənen müasir mərhələnin keçid xarakteri ilə əlaqədar gelmişdir.

A. nəzəriyyəsi sonralar R.Merton tərəfindən işlənib hazırlanmışdır. O, A.-ni dəyər-normativ sistemlərinin müxtəlif elementləri arasında konfliktin, uyğunsuzluğun nəticəsi kimi şərh etmişdir. Mertonə görə insan A. durumuna müxtəlif үssüllər – konformizm (tabe edilən davranış), yaxud deviant davranışın çoxcəhətliliyi (innovasiya, ritualizm, sülhdən uzaqlaşma, qiyam) ilə uyğunlaşır.

## ANZUS paktı

**Anşlyus** (alm. *Anschluß* herfi – birlaşdırma) – Avstriyanı Almanıyanın tərkibinə zorla daxiletme siyasəti. A. 1938-ci ildə müvəqqəti olaraq həyata keçirilmişdir. 1945-ci ildə Avstriya azad edildikdən sonra onun müstəqiliyi bərpə olunmuşdur.

**Antaqonizm** (< yun. *antagonisma* mübahisə, mübarizə) – barışmaz ziddiyət.

**Antikommunizm** – kommunizmin bütün tezahürlərinə qarşı yönəldilmiş ideologiya və siyaset. A. Qərb ölkələrində soyuq müharibə illərində geniş yayılmışdır.

**Antinomiya** (< yun. *antinomia* qanunda ziddiyət) – hər biri qanuni qüvvəyə malik olan bir neçə müddəə arasında ziddiyət.

**Antisemitizm** – yəhudü milletindən olan insanlara qarşı dözümsüzlük təbliğ edən millətcilik ideologiyası, psixologiyası və siyaseti.

**Antisovetizm** – keçmiş SSRİ-də mövcud olan ictimai-siyasi quruluşa qarşı yönəldilmiş ideologiya, psixologiya və siyaset. A. özünün daha radikal formasında antikommunizm kimi çıxış edir.

**ANZUS paktı** – təhlükəsizlik haqqında müqavilə. Müqaviləyə daxil olan bir neçə ölkənin (Avstraliya, Yeni Zelandiya və ABŞ) ingiliscə adının baş harflərindən düzəlmüşdür. 1951-ci ildə San-Fransiskoda qeyri-müəyyən müd-

## Aparteid

dətə bağlanmış və 1952-ci ildə ratifikasiya olunmuşdur.

**Məqsədləri:** Sakit okeanda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi; Sakit okean regionunda üzv dövlətlərden birinə qarşı hücum olduqda qarşılıqlı yardımə təminat; Sakit okean regionunda müqavilə iştirakçılarından birinin arazi bütövlüyüne, siyasi müstaqilliliyi, yaxud təhlükəsizliyini təminat; təhlükə yaranan zaman qarşılıqlı məsləhətəşmələr və s.

1985-ci ildə ABŞ-in gəmileri və təyyarəlerinin Yeni Zelandiya tərsanələrinə və aeroportlarına nüvə silahı ilə daxil olması ilə bağlı şiddetli mübahisə nəticəsində ABŞ və Yeni Zelandiya arasındakı münasibətlər müqavilə çərçivəsində dondurulmuşdur. Hazırda müqavilə, bir tərəfdən ABŞ və Avstraliya arasında, digər tərəfdən isə Avstraliya və Yeni Zelandiya arasında təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir.

**Aparteid** (< afrikaans (burların dilində) *apartheid* ayrı yaşış, ayrılmış, bölgü) – CAR hökuməti tərəfindən yerli Afrika və digər qeyri-Avropa əhalisine qarşı XX əsrin 90-ci illərinin əvvəllərinə kimi heyata keçirilən irqi seqregasiya, diskriminasiya və əsarət siyaseti. Beşəriyyətə qarşı yönəldilmiş beynəlxalq cinayət kimi qiymətləndirilir.

**Apatrid** (yun. *a yox + patris (patrios)* Vətən) – ölkənin vətəndaşı olmayan, bu və ya digər xarici dövlətin vətəndaşlığına dair müvafiq formal sübültərlə malik olmayan şəxs. Şəxs öz

## Apellyasiya

vətəndaşlığını itirdikdə və yenisinə qəbul etmediyi halda vətəndaşsızlıq meydana çıxır.

**Apokalipsis** (yun. *apokalypsis* hərf. kaşf) – dünyanın sonu ilə neticələnəcək epidemiyaların, nəhəng planetar fəlakətlərin labüdülynü aşlayan mistic futuroloji ideya. A. anlayışının kökündə xristian dininin ilkin mənbələrindən olan Yeni Əhdi-Cədidiñ (yola saldığımız minilliyyin 68-69-cu illeri) yekun hissəsinin adı (yun. *apokalypsis*) dayanır. Kilsə ənənələrində onun müellifi kimi apostol İohann Boqoslava tanınır. 22 fevral ibarət olan bu əsərin esas məzmununu bəşərin fəlakəti gələcəyi barədə vəhbi, peygamberlik teşkil edir.

**Apolitiklik** (< yun. *a yox + politike* dövləti idarəetmə maharəti) – siyasetə etinəsiz münasibət; ictimai-siyasi həyatda iştirakdan yayınma.

**Apologiya** (< yun. *apologia* müdafiə) – nəyinse və ya kiminsə müdafiəsi, müdhiyyə, özünüyümə.

**Apoloqet** (< yun. *apologētikos* müdafieli) – nəyinse təriflənməsi ilə çıxış edən şəxs, hər hansıa təlimin müdafiəçisi.

**Apellyasiya** (< lat. *appellatio* müraciət, şikayət) – 1) məsləhətə, müdafiəyə görə müraciət; 2) işə mahiyyəti üzrə baxmaq hüququna malik olan, yuxarı məhkəmə orqanında məhkəmə qərarından şikayətəmə formalalarından

## Arbitraj

biri; 3) ali instansiyaya her hansısa querden şikayet.

**Arbitraj** (fr. *arbitrage*) – 1) mübahiseli işlere baxılması üsulu; bu zaman tərəflər üçüncü hakime müraciət edirlər; 2) iqtisadi (vetəndaş) mübahisələr vasitəçi-hakim tərəfindən həll olunur.

**Arendt (Arendt) Xanna** (1906-1975) – alman politoloqu, totalitarizm problemləri üzrə mütəxəssis.

A. "Totalitarizmin menbələri" əsərində təsdiq edirdi ki, nasional-sosializm (nasizm) və stalinizm yeni, müasir dövlət formasıdır ve onu mənəvi yarımına formalar ile qarışdırmaq olmaz. Totalitarizm öz ölkəsinin daxili ləğv etməyə çalışır. Onu fərqləndirən xüsusiyyətlər bunlardır: dövlət ideologiyasının mövcudluğu və terrorun siyasi hökmranlığını təsdiq etmək və möhkəmləndirmək vasitəsi kimi mövcudluğu; cəmiyyətin inkişafı və qanunların şərhində yeganə həqiqət kimi ideologyanın qəbul edilməsi.

A. nəsibət düşərgələrini totalitar rejimin ideal modeli hesab edirdi, bu həbs düşərgələrində insanın adı davranış motivləri, exlaqi, sonra isə acliq və işgəncəldən normal psixi və cismani reaksiyaları sıradan çıxardı.

**Arxaizm** (< yun. *archaios* qədim) – köhnəlmış hadisə, keçmişin qalığı.

**Arxetip** (yun. *arche* başlangıç + *typos* obraz) – İşvərə psixoanalitiki Karl Yunqun işləyib hazırladığı "analitik psi-

## Aristokratiya

xologiya"nın mərkəzi anlayışı. Yunqə görə Freydin təsvir etdiyi fərdi "təhtəlsür" ondan daha geniş olan "kollektiv təhtəlsür"un – insan qəlbinin ondərin güşələrində qərar tutan bəşəri yaddaşın bir hissəsidir. Yunq qrup yaddaşının, hətta irqi yaddaşın olduğunu qəbul edirdi.

Əgər "şəxsi təhtəlsür"da əsas rol oynayan "kompleksler"dirse (mas., natamamlıq kompleksi), "kollektiv təhtəlsür"da – arxetipdir. O, müstəqil suretdə konkret psixi, habelə rasional məzmunu malik olmur. Fərd onun ruhi, mənəvi həyatının nəşət tapıldığı "kollektiv təhtəlsür"da hazır formada mövcud olan müvafiq psixi strukturları və obrazları exz edir, beleliklə də kollektiv təsəvvürler və fərdi şüurun bирə yaradıcılığı kimi əsatirler, inanclar, rəmzlər, bədii obrazlar, kütləvi davranış standartları şəklində A. üzə çıxır. Ayrı-ayrı ferdlerin, qrupların, bütöv xalqların əhval-ruhiyyəsini, siyasi davranış mexanizmlərini dərk etmək üçün A. anlayışının misilsiz rolu vardır.

**Aristokratiya** (< yun. *aristos* yaxşı, alicənab + *kratos* hakimiyyət) – 1) Cəmiyyətin imtiyazlı təbəqələri, tanınmış neslin nümayəndələri (Romada patrisiylər, Avropa və Rusiyada zadəngənlər Azerbaycanda bayır, ağalar və s.) 2) dövlət idarəetməsi forması; burada ali hakimiyyət tanınmış neslin nümayəndələrinə məxsusdur. Antik siyasi fikir tarixində A. Platon və Aristotel tərəfindən idarəetmə forması kimi təhlil edilmişdir, ona en yaxşı idarəetmə növü kimi baxmışlar. A. anlayışı

## Aristotel

zadəganlar, intellektual və mənəvi üstünlüyünü əsaslandıran elitist konsepsiyalarda istifadə olunmuşdur.

**Aristotel** (e.ə. 384-322) – böyük yunan mütəfəkkiri. Siyasi elmin meydana gelmesi A.-in adı ilə bağlıdır. A. "Politika", "Afina polityyasında", "Etika" traktatlarında öz siyasi telimini açmışdır.

A. təsdiq edir ki, insan "siyasi həyvan" olaraq, bирə mövcud olmaq üçün özündə instinktiv səyi daşıyır: cəmiyyətin inkişafı ailədən icmaya doğru, icmadan isə dövlətə (şəhər-polise) doğru gedir. Dövlət öz vətəndaşlarının "yaxşı yaşaması" naminə mövcuddur.

A. dövlət quruluşu formalarını iki əsas üzrə böldürdü: idarə edənlerin miqdarı və idarəetmenin məqsədi (mənəvi əhəmiyyət). Bundan asılı olaraq, o üç "düzgün" idarəetmə formasını (monarxiya, aristokratiya, politiya) ayırdı. Bu formalarda hökmədarlar ümumi fayda verirler. O, üç düzgün olmayan formani (tiraniya, olyarxiya, demokratiya) da ayıraq göstərirdi ki, burada hökmədarlar yalnız şəxsi fayda güdürlər. A. dövlət quruluşu formalarını onların "prinsipleri" ilə bağlayırdı: aristokratiya prinsipi – xeyirxah, olyarxiya – vərdövlət, demokratiya – azadlıq. Bu üç prinsipi daxil eden A. politiyası idarəetmədə en yaxşı forma hesab edirdi, yəni, bu forma varlıların və kasıbların mənafələrini birleşdirir. Politiya dövlətin "orta" formasıdır, "orta" element onda hər şeydə mövcuddur: exlaqa – mötədillilik, əmlakda – orta hodd, haki-miyətdə – orta təbəqə.

**Asimetrik** federasiya – subyektlərin berabər konstitusiya – hüquqi statusu və selahiyəti olmayan federativ quruluş modeli. Ona RF-də, Hindistanda, Kanadada, Braziliyada, Tanzaniyada və b. ölkələrdə mövcud olan modelləri misal göstərmək olar.

## Asketizm

**Aron (Aron) Raymon** (1905-1983) – fransız sosioloqu və politoloqu.

A. elmi maraqlarının mərkəzində demokratiya, siyasi azadlıq problemləri, müasir siyasi rejimlərin tipologiyası, siyasi sistemlərin müqayisəli təhlili durur.

A. sənaye cəmiyyəti nəzəriyyəsinin yaradıcılarından biridir. O, belə hesab edirdi ki, sivilizasiyanın müasir inkişaf mərhələsində vahid tipli cəmiyyət yaranır (vahid sənaye cəmiyyəti), müxtəlif modifikasiyalarla Qerb (demokratik) və sovet (totalitar) modelləri çıxış edir. Alim sənaye sivilizasiyasında münaqişələri sənaye cəmiyyətinin (mərkəzlaşdırma, sərt iyerarxizasiya) telabləri və demokratiya idealları olan azadlıq, berabərlik arasında ziddiyətdə görür. Bu bir-biri ilə mübarizə aparan tendensiyaların qarşısundur sənaye cəmiyyətinin qeyri-sabit inkişaf etməsinə sebəb olur.

Ösas əsərləri: "Ziyalilar üçün tiryek" (1955), "Sənaye cəmiyyəti haqqında 18 mühəzire" (1962), "Xalqlar arasında sülh və müharibə" (1962), "Demokratiya və totalitarizm" (1968), "Tərəqqidə meyusluq" (1969).

**"Asimetrik"** federasiya – subyektlərin berabər konstitusiya – hüquqi statusu və selahiyəti olmayan federativ quruluş modeli. Ona RF-də, Hindistanda, Kanadada, Braziliyada, Tanzaniyada və b. ölkələrdə mövcud olan modelləri misal göstərmək olar.

**Asketizm** (< yun. *asketes* məşq edən) – 1) hissə aludəçilik və arzuların, istek-

## Assambleya

lerin məhdudlaşdırılması və təzyiqə mərəz qalmasını səciyyələndirən, mənəvi kamiliyyət çatmaq məqsədi və ilahi ilə ünsiyyət yaratmaq üçün nemətlərdən imtina etmə ilə səciyyələnən dini princip; 2) həyatı nemətlərdən imtina, son dərəcə nəfsini saxlama.

## Assambleya (fr. *assemblée* yığıncaq)

- 1) beynəlxalq təşkilatların bir sıra rəhbər orqanlarının adı (məsələn, BMT Baş A.); 2) bəzi ölkələrdə parlamentin, yaxud onun palatalarından birinin adı (məsələn, Anqolada Xalq A.).

**Assimiliyasiya** (lat. *assimilatio* mənşəmək, qarışmaq) – antropologiya, etnologiya və kulturologiyada bir etnosun öz dili, mədəniyyəti, milli mənlik şüurunu itirib başqa bir xalqın, milletin içərisində əriməsi menasında işlədilən anlayış. ABŞ-də A. proseslərini derindən tədqiq etmiş M.Qordon göstərir ki, burada milli azlıqların mədəniyyəti üstünlük təşkil edən mədəniyyətin içerisinde tam əriyib yoxa çıxmır. A.-nın müxtəlif dərəcələri olur. Bütünlükde isə daha çox tabe və hakim mədəniyyətlərin elementlərinin bir-birinə nüfuz etməsi müşahidə olunur. Neticədə isə yeni davamlı mədəni kombinasiyalar, yeni mədəniyyət yaranır. Bəzi antropoloqlar bunun tam ekşi olan proseslərinin – etnik azlıqların mədəniyyətinin hakim mədəniyyəti öz təsiri altına alması faktlarını da göstərirler. Ədəbiyyat A.-nın bir-birinden fərqli iki tipi: əhalinin etnik cəhətdən müxtəlif qruplarının kontaktları və qarışq kəbinlər nəticəsində baş verən

## Atlantizm

təbii A.-ni və millətlərin ayrı-seçkiliyi mərəz qaldığı ölkələrdə baş verən zoraki A.-ni seçir. Beynəlxalq və regional təşkilatların müvafiq sənədlərində zoraki A. təcrübəsi insan hüquqlarının pozulması kimi qiymətləndirilir.

**Assosiasiya** (< lat. *associatio* birleşmə) – ictimai birlik.

**Assosiasiyalasdırılmış dövlət** – dövlətlərərəsə və mahiyyətinə görə çox vaxt dövlətdaxili münasibətlərin xüsusi formasını müəyyənləşdirmek üçün istifadə olunan anlayış. A.d. dedikdə, bir qayda olaraq, köhnəlli surətdə bir dövlətin başqa bir dövlətə öz suverenliyinən bir hissəsini vermiş (çox vaxt müdafiənin təmin olunması və xarici siyasi əlaqələrinin həyata keçirilməsi, pul dövriyyəsinin təşkili üzrə səlahiyyətlər) dövlət nəzerədə tutulur. Məsələn, ABŞ-la assosiasiyalasdırılmış Puerto-Riko dövlətini A.d. hesab etmək olar.

**Aşkarhq** – dövlət təsisatlarının və digər institutların faaliyyətinin aşkarlığı, informasiyanın geniş verilmesi, təşkilatların, idarələrin və vezifeli şəxslərin ölkə vətəndaşları üçün açıqlığı, ictimai rəyin üzə çıxarılması və uçtu, qəbul olunmuş qərarların xalqa elan olunması.

**Ateizm** (yun. *atheos allahsız*) – Allahu inkaretmə. A. kommunist ideologiyasının mühüm tərkib hissəsini təşkil edir.

**Atlantizm** – ABŞ-in Qərbi Avropa ölkələri ile six ittifaqının və hərtərəfli məmkənliliklərinin ideologiyası və siyaseti.

## Atribut

**Atribut** (< lat. *attributum* verilmiş) – nayinə əhəmiyyəti, əlaməti, daimi xassesi, aynılmaz hissəsi, mənsubiyəti.

**Attaše** (fr. *attaché*) – 1) diplomatik rütbələrdən en kiçiyi; 2) her hansı sahənin nümayəndəsi olan diplomatik işçi (məsələn, hərbi A.).

**Avrasiyaçılıq** – XX əsrin 20-ci illərində rus mühacireti mühitində meydana gəlmiş kulturoloji, geosiyasi və sosial-felsefi təlim, siyasi fealiyyət konsepsiyası. Avrasiyaçılığın baniləri Oktjabr inqilabı nəticəsində Rusiyani tərk etməyə məcbur olmuş bir qrup ziyan – N.S.Trubetskoy, P.N.Savitski, Q.V.Floronski və P.P.Savçinski olmuşlar. Onlar 1921-ci ilde Sofiyada öz baxışlarını ifade edən məqalələr məcməsini buraxmaqla meydana çıxmışlar. Parisdə, Praquadə, Berlində, Xarbinde təşkil edilmiş güclü mərkəzlərin fealiyyəti nəticəsində A., "rus milli ideyasi" nümunələrinə biri kimi ictimai-siyasi fikir tarixine daxil olmuşdur.

A. bu gün də rus ictimai fikrinə müəyyən təsi göstərir. O, geosiyasi konsepsiyalardan biri kimi Rusiya Federasiyasının ali məktəblerinin müvafiq ixtisaslarında geniş tədris olunur. Mayasını antiqərb, antiavropa, antiliberalizm təşkil edən müasir rus A.-ı rus milli identifikasiyinin əsası kimi qəbul olunmağa iddia edən en fəal ideya-siyasi cəreyanlardan biridir.

2004-cü ildə təsis olunmuş "Beynəlxalq avrasiyaçılıq hərəkatı" ictimai birliliyi dönyanın 20-dən artıq ölkəsində, o cümlədən bəzi MDB ölkələrinde fealiyyət göstərir. Müasir rus

## Avropa Birliyi

A.-ı da öz sələfləri kimi hezlik dövlət ideologiyası və siyaseti seviyyəsinə qalxa bilməmişdir.

**Avropa birlikləri** – üç Qərbi Avropa təşkilatının – Avropa İqtisadi Birliyinin, Avropa Kəmür və Polad Birliyinin və Atom Enerjisi Üzrə Avropa Birliyinin (AVROATOM) ümumi adı. Bu təşkilatlar 1951-1957-ci illərdə yaranmış və ümumi prinsiplərin müəyyənləşdirilməsindən tətmiş müstərek iqtisadi fealiyyətədək təkamül yolu keçmişlər. 1992-ci il Maastrix müqaviləsinin imzalanmasından sonra Avropa İttifaqı adlanır.

**Avropa Birliyi** – 27 Avropa ölkəsinin (Avstriya, Almaniya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Danimarka, İrlandiya, İsviç, İspaniya, İtaliya, Yunanistan, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Macarıstan, Polşa, Rumuniya, Portuqaliya, Hollanda, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Çexiya, Estoniya) integrasiya olunmuş birlüyü. Maastrix müqaviləsinə əsasən Avropa birliklərinin (Avropa Kəmür və Polad Birliyi, Atom Enerjisi Üzrə Avropa Birliyi və Avropa İqtisadi Birliyi) bazasında yaradılmışdır. AB regional siyasi və iqtisadi integrasiyanın en parlaq nümunəsidir. Beynəlxalq təşkilat kimi o, ənənəvi hökumətlərərəsə alyanslardan əhəmiyyətli dərəcədə fərqlənir və fövqəldövlət strukturun aşkar əlamətlərinə malikdir.

AB-nin başlıca məqsədləri aşağıdakılardır:

– Avropa vətəndaşlığının tətbiqi;

## Avropa Birliyi

- azadlıq, təhlükəsizlik və qanunçuluğun təmin edilməsi;
- daxili sərhədlərsiz vahid iqtisadi və sosial məkan, vahid valyuta vasitəsilə qarşılıqlı əlaqələri gücləndirmək və davamlı iqtisadi və sosial tərəqqiyə nail olmaq;
- dünyada miqyasında Avropanın mövqeyini möhkəmləndirilməsi.

AB-nin rəsmi paytaxtı yoxdur. Onun sedri isə 6 aydan bir deyişilir, üzv dövlətlər əlifba sırası ilə yarınlı il Birliye sedrlik edir. Əsas təsisatların ekseriyəti Brüsselde (Belçika) yerləşir. Bəzi orqanlar isə Lüksemburqda, Strasburqda, Frankfort-Maynda və digər iri şəhərlərdə yerləşir.

AB-nin İqtisadi və Valyuta İttifaqına daxil olan ölkələrin ekseriyəti ümumi orqanlar və qanunvericilikdən elave həm də vahid valyutaya (avro) malikdirlər.

AB-nin öz rəsmi remzləri – bayraqı, himni, devizi və rəsmi təsis günü (9 may) vardır. Rəsmi dili isə hələlik 23-dür.

AB-nin aşağıdakı başlıca orqanları və təsisatları fəaliyyət göstərir: Avropa Komissiyası, Avropa Auditorlar Palatası, Avropa İnvestisiya Bankı, Avropa Parlamenti, Avropa Şurası, Avropa Məhkəməsi, Avropa Mərkəzi Bankı, Avropa İttifaqı Şurası, İqtisadi və Sosial Şura, Regionlar Komitesi.

II Dünya müharibəsinin sonundan Avropanın siyasi və iqtisadi birliyi iqtisadiyyatın müharibədən sonrakı bərpası üçün mühüm şərt sayılırdı və məhz bu sebəbdən də ABŞ tərefindən müdafiə olundu. Bütün cəhdələr Rober Şumanın təklif etdiyi və Jan Monenin işleyib hazırladığı funksionalist yanaşma

## Avropa Birliyi

istiqamətinə yönəlmədi. Monenin ideyası ondan ibarəti idi ki, Almaniya ilə Fransanın II Dünya müharibəsində düşmən tərəflər kimi iştirak etməsi qitədə iqtisadi və siyasi stabilliyi poz-mamalıdır. Sonradan danışqlara İtaliya və Beniüks ölkələri de qoşuldu. Nəticədə 1951-ci ilin 1 aprelində imzalanmış Paris müqaviləsinə əsasən Avropa Kəmür və Polad Birliyi yaradıldı. Bu, hərbi istehsal vasitəsilə six əlaqədə olan altı dövlətin bir-birinə qarşı hərbi əməliyyatlar aparmaq imkanlarını heçə endirmek üçün yaratdıqları birlik idi. Avropa müdafiə birliyi layihəsinin müvəffəqiyyətsizliyi uğramasına bax-mayaraq, bu təşkilatın iqtisadi uğurları daha geniş integrasiyaya şərait yaratdı. AKPB-nin üzvləri 25 mart 1957-ci ilde Avropa İqtisadi Birliyinin və AVROATOM təşkilatının yaradılması haqqında Roma müqaviləsini imzaladılar. Müqaviləyə əsasən üç birlik, assambleya və məhkəmə təsis etdi, eləcə də, iki yeni birlik – Avropa Komissiyası və Nazırçılar Şurasını yaratdı. Böyük Britaniya bu təşkilatlarda iştirakdan imtina etdi və onlara rəqib olaraq Avropa Azad Ticarət Assosiasi-yasını yaratdı. Tezliklə Avropa Birliyi beynəlxalq integrasiyanın əsas mərkəzine çevrildi: Gömrük İttifaqı yaradıldı, ümumi tarifler müəyyənəldirildi, vahid ticarət siyaseti işlenib hazırlanmağa başladı. Komissiyaya AB-nin ümumi siyasetini müəyyənəldirən qanunvericilik təkliflərinin işlenib hazırlanması tapşırıldı. Fransa hökumətini kendisəsərəfətinin inkişaf problemləri narahat edirdi. Buna görə de ümumi aqrar

## Avropa Birliyi

siyaseti strategiyası qəbul edildi ki, həmin strategiya bu günək Birliyin əsas prioritetlərindən biri olaraq qalır. Avropa Məhkəməsi AB-nin qanunlarının milli qanunvericilik üzerinde prioritetini nəzərdə tutan qərar qəbul etdi və beləliklə də bu təşkilat fövqaldövlət səlahiyyətləri əldə etmeye baş-ladı. Zaman keçdikcə üç təşkilat arasında fərqlər silinirdi. 1965-ci il birleşdirme müqaviləsinə görə Komissiya və Nazırçılar Şurası Birliyin əsas orqanları kimi müəyyənəldirildi. Danimarka, Böyük Britaniya və İrlandiya 1973-cü ilde, Yunanistan 1981-ci ilde, İspaniya və Portuqaliya 1986-ci ilde, Avstriya, Finnlıqanda və İsveç 1995-ci ilde İttifaqa üzv oldular. 2004-cü ilde dəha 10 dövlət AB-yə qoşuldu: Çex Respublikası, Kipr, Macaristan, Estoniya, Litva, Latviya, Malta, Polşa, Slovakiya və Sloveniya. 2006-ci ilin sonunda Ruminiya və Bolqarıstan da Birliyə üzv olmuşlar. Türkiyə və Xorvatıya 2005-ci ildən üzvlük haqqında danışqlara baş-lamışlar. 1992-ci ilde AB vahid valyutaya keçid haqqında qərar qəbul etdi. 1999-cu ilin 1 yanvarından Maastrix müqaviləsinə əsasən yeni maliyyə cəmiyyəti – Avropa Valyuta İttifaqı yaradıldı ki, burada də mübadilə vasi-teti avro qəbul edildi. 2002-ci il yanvarın 1-dən isə Birliyin 12 dövlətində avro əsginasları dövriyyəyə buraxıldı. 2003-cü ilin 1 fevralında qüvvəyə min-miş Nitsa müqaviləsinə əsasən AB-yə daxil olan bütün dövlətlərə ümumi konstitusiyasının tətbiq edilmesi nəzərdə tutulmuşdur. Müqaviləyə əsasən konstitusiya yalnız üzv dövlətlərin hər

## Avropa Şurası

birində referendum yolu ilə qəbul edildikdən sonra qüvvəyə minəcək. İndiyək yalnız 9 üzv dövlət referendum vasitəsilə Avropa Konstitusiyasını qəbul etmişdir. 2005-ci ilde İttifaqın iki əsas dövləti – Fransa və Niderlandda seçicilər referendumda Avropa Konstitusiyasına yox dedilər. AB qapalı təşkilat deyildir və hazırlı yemi üzvlər qəbul edilməsi hesabına onun genişləndirilməsi sahəsində iş aparılır.

**Avropa Komissiyası (Avropa İttifaqı Komissiyası)** – Avropa İttifaqının (AI) əsas icra orqanlarından biri. Bütün üzv dövlətlərin hökumətlərinin və Avropa Parlamentinin razılığı ile hökumətlər tərefindən 5 illik müddətə təyin edilmiş 1 sərdən 20 üzvdən ibarətdir.

Komissiya AI miqyasında vahid siyasetin həyata keçirilməsini təmin edir, İttifaq çərçivəsində qüvvədə olan müqavilələrə əmel olunmasına və qəbul olunmuş sazişlərin həyata keçirilməsinə nəzarət edir, normativ sənədlərin və qərarların layihəsini hazırlanır, Avropa İttifaqı üçün müxtəlif sahələr üzrə siyasetin təkmilləşdirilməsinə dair təkliflər verir. Komissiya üzvləri öz milli hökumətlərinə tabe deyildirlər və bütün İttifaqın mənafəlinin təmin olunması istiqamətində fəaliyyət göstərirler. Onlara Avropa Parlamenti nəzərət edir və zərurət yaranan hallarda onlara etimad göstərməyə bilir.

**Avropa Şurası** – Avropanın Hökumətlərəsi Təşkilatı. AŞ-nın Nizamnaməsi 1949-cu ilde imzalanmış və təsdiqlənmişdir.

## Avropada Təhlükəsizlik...

AŞ-nın məqsədi aşağıdakılardır: iştirakçı dövlətlərin arasında daha sıx əlaqələr yaratmaq, onların ideallarını və prinsiplerini müdafiə ədərək həyata keçirmək, Avropanın demokratik və təhlükəsiz bir məkana çevrilməsinə nail olmaq, plüralist demokratiyanı daha da möhkəmləndirmək və insan hüquqlarını qorumaq. Avropaya xas şüuru inkişaf etdirmək və Avropa identifikasiyə mədəniyyəti formalaşdırmaq.

AŞ-nın orqanları: 1) AŞ-nın ali orqanı – Nazırlar Komitesi (iştirakçı dövlətlərin xarici işler nazirlerindən ibarətdir); 2) parlament assambleyası (40 milli parlamenti və "xüsusi qonaq" statusu almış bezi Mərkəzi və Şərqi Avropa ölkələrinin nümayəndə heyetini təmsil eden 286 üzvən və 286 müavindən ibarətdir); 3) iştirakçı dövlətlərin əsas orqanlarını təmsil edən Avropanın yerli və regional hakimiyətinin Konqresi; 4) Katiblik.

AŞ-nın iqamətgahı Strasburg şəhərində (Fransa) yerləşir. Rəsmi dili – ingilis və fransız dilləridir.

Azərbaycan Respublikası 2001-ci ilin yanvar ayında Avropa Şurasına tam-hüquqlu üzv qəbul edilmişdir.

**Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)** – iyirmi ilə yaxın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşaviri (ATƏM) adlanan bu qurum 1973-cü ildən diplomatik forum kimi fealiyyətə başlamışdır. Buraya 35 ölkə, demək olar, bütün Avropa dövlətləri, ABŞ və Kanada daxil idi. ATƏM-in unikallığı ondan ibarətdir ki, müxtəlif ictimai-siyasi sistem-

## Avropada Təhlükəsizlik...

lərə aid və qarşı-qarşıya duran hərbi qurumlara – NATO və Varsava Müqaviləsi Təşkilatına daxil olan və eyni zamanda, neytral və bitərəf ölkələr arasında Avropa qitəsində sülhün və sabitiyin təmin olunması kimi aktual problemlər üzrə dialoq və danışqların daimi prosesini təşkil edə bilmüşdür. ATƏM-in fealiyyətinin nəticəsi 1975-ci ildə Helsinkide qəbul edilmiş Yekun aktı olmuşdur. Bu akt dövlətlər arasında qarşılıqlı münasibətlərin prinsiplərini təyin etmiş, bir sıra sahələrdə emekdaşlığın inkişafı üçün atılacaq konkret addımları müəyyənəşdirmişdi. ATƏM-in fealiyyətinin vacib istiqamətlərindən biri də qitedə hərbi gərginliyin azaldılması olmuşdur. 1990-ci ildə Avropada adı silahlı qüvvələr haqqında müqavilənin imzalanması, sabitiyin möhkəmləndirilməsi yolunda yeni mərhəle olmuşdur.

1994-cü ildə Budapeştə yüksək səviyyədə ATƏM-i danışqlar forumundan daimi fealiyyət göstərən təşkilata çevirmek və ATƏT adlandırılmaq qərara alındı. ATƏT iştirakçılarının dairəsi dəha da genişləndi. Bütün post-sovet respublikaları, hemçinin keçmiş Yuqoslaviya erazisində yaranmış yeni dövlətlər də bu təşkilatın tərkibinə daxil edildi. Neticədə ATƏT-in indiki üzvlərinin sayı 55-ə çatdı. Bu, elbəttə, ATƏT-e daha mötəbər səciyyə verdi, eyni zamanda, Cənubi Qafqazda və Mərkəzi Asiyada yaranmış yeni dövlətlərin dünya birliyinə integrasiyasına yardım edən amil oldu. Əgər erazilerə evvəllər "Avropa məkəni"na Sovet İttifaqının bir hissəsi kimi daxil olur-

## Avropada Təhlükəsizlik...

dusa, indi yeni yaranmış dövlətlər ATƏT-də birbaşa temsil edilir.

ATƏT-in ali strukturu 2 ildən bir çağırılan dövlət və hökumət başçılarının meslehdəleşmələri – sammiti. Bu cür görüşlər, qeyd olunduğu kimi, 1990-ci ildə Parisdə, 1992-ci ildə Helsinkidə, 1994-cü ildə Budapeştə, 1996-cı ildə Lissabonda, 1999-cu ildə İstanbulda baş tutmuşdur. Təşkilatın mərkəzi idarecisi orqanı – Nazırlar Şurası (xarici işler nazirleri səviyyəsində) öz sessiyalarına her il toplanır. Yüksəkvezifəli şəxslər komitesini əvəz etmiş Rəhbər Şura vaxtaşırı olaraq xarici siyaset idarəsinin siyaset departamentlərinin müdürüleri səviyyəsində toplanır. Siyasi meslehdəleşmə aparan və gündelik qərarlar qəbul edən əsas orqan Vyanada yerləşən Daimi Şuradır. ATƏT-in operativ fealiyyətinə ümumi rəhbərlik mövcud sədr tərəfindən icra edilir. Bu funksiyalar bir il erzində sira ilə üzv-ölkələrin xarici işler nazirleri tərəfindən yerine yetirilir. Mövcud sədr özündən evvelki və sonrakı sədrərin dəstəyinə arxalanaraq (onlar bir yerde "üçlük" institutunu yaradırlar) şəxsi nümayənlərini təyin edir və göndərir, habelə xüsusi məqsədlərlə orqanların yaranmasına təşəbbüs göstərir.

ATƏT-in en yüksəkvezifəli şəxsi Baş katibdir. O, Nazırlar Şurası tərəfindən 3 illiyə seçilir və təşkilatın Vyanada yerləşən katibliyinə başçılıq edir. Nazırlar Şurasına kömək məqsədilə Vyanada Münəaqışların Qarşısını Almaq Mərkəzi yaradılmışdır. Burada ATƏT-e üzv olan dövlətlər müvafiq məsləhətəlmələr aparırlar.

## Avroparlament

1997-ci ildə ATƏT nəzdində kütləvi informasiya vasitələrinin azadlığı üzrə nümayənde vəzifəsi təsis olunmuşdur. ATƏT-in fealiyyət zonasında münaqışlı vəziyyətlər problematikasına yanaşmasına xüsusi diqqət yetirmək lazımdır. Dövlət və hökumət başçıları və ya xarici işler nazirleri səviyyəsində qəbul edilmiş bayənlarda dəfələrlə Yuqoslaviyada, Dağlıq Qarabağ, Tacikistan, Abxaziya, Cənubi Osetiya, Dnestryani bölgə və başqa "qaynar nöqtələr" dəki münaqışlarda toxunmuşdur. Lakin qəbul edilmiş deklarasiyalar və vasiteçilik cəhdiləri bir qayda olaraq nəticəsiz qalmışdır. Bu, Dağlıq Qarabağ problemini həll etmek üçün yaradılmış ATƏT Minsk qrupunun fealiyyətinin timsalında çox aydın görünür. MQ həmsədrlərinin münaqışə bölgəsinə çoxsaylı səfərləri, müzakirələr və planlar problemi çıxılmaz vəziyyətdən qurtarmamışdır.

**Avroparlament** – Avropa İttifaqının üzv dövlətlərinin vətəndaşları tərəfindən birbaşa seçkilər yolu ilə 5 il müddətinə seçilen 626 deputatdan təşkil olunmuş meşverətçi orqan. 1952-ci ildə yaradılmış, 1957-ci il Roma müqaviləsinə əsasən səlahiyyətləri genişləndirilmişdir. Əvvəlcə ayrı-ayrı dövlətlərin parlamentarilərinən ibarət nümayəndələrin təmsil olunduğu Assambleya yaradılmış, 1962-ci ildən parlament adlandırılmuşdur. Bununla yanaşı milli parlamentlərlə müqayisə oluna bilməz. Çünkü A. qanunlar qəbul etmir, nə Komissiya, nə də Şura onun qarşısında hesabat vermır. A.-in sədri

## Avropa İqtisadi Birliyi

iki il yarım müddetinle seçilir. A.-in deputatları Avropa İttifaqının qanunlarını müzakirə edir ve büdcəsinə təsdiq edir. A. Avropa İttifaqının Nazirlər Şurası ilə birlikdə müyyəyen məsələlərə dair qərarlar qəbul edir və Avropa Komissiyasının işinə nəzarət edir. A. plenar iclasları Brüsselde (Belçika) və Strasburqda (Fransa) keçirilir. A. qanunverici deyil, müşvərətçi orqandır. Onun rolu əsas məsələlər üzrə müşvərət və bu məsələlərə nəzarət məhdudlaşdır. Eyni zamanda sorğu göndərmek hüququna malikdir. 1979-cu ildə A.-ə ilk birbaşa seçkilər keçirilmiş və bu da qurumun legitimliyini əhəmiyyətli dərəcədə artırılmışdır. Vahid Avropa aktı A.-in Avropa İttifaqının bündən siyasetinə və Komissiyanın işinə təsir imkanlarını artırılmışdır. Qanunvericilik prosesində o, Şurancın kiçik tərəfdəşinə çevrilmişdir. Maastrix müqaviləsi bu səlahiyyətləri daha da artırmışdır. Bu müqavilə ilə A. bir sira məsələlərə veto və Komissiya üzvlərinin seçilməsində səs hüququ, eləcə də bündən daha artıq nəzarət etmək səlahiyyəti qazanmışdır.

**Avropa İqtisadi Birliyi** – 12 Qərbi Avropa dövlətinin (Almaniya, Belçika, Böyük Britaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Yunanistan, Lüksemburq, Portuqaliya, Hollanda, Fransa) yaratdığı integrativ birləşik. 1957-ci ildə Roma müqaviləsinə əsasən yaradılmışdır. 1960-ci illərin sonunda AİB çərçivəsində vahid Gömrük İttifaqı yaradılmış, gömrük rüsumları ləğv olunmuş, qarşılıqlı ticarətdə əhəmiyyətin inkişaf etməməsi və iqtisadi

## Avtoritarizm

terəfə qarşı ümumi gömrük tarifləri müyyənəşdirilmişdir. 1992-ci ildək vahid daxili bazarın formalasdırılması prosesi sona çatdı. 1993-cü ildə AİB Avropa İttifaqının tərkibinə daxil oldu.

**Avtokrat** (yun. *autokrates* mütləqiyətçi) – qeyri-mehdud ali hakimiyyətə malik hökmədar, mütləqiyətçi.

**Avtokratiya** (yun. *autokrateia* mütləqiyət) – tekhakimiyyətlilik; bir şəxsin qeyri-mehdud nəzarət olaraq tam hakimiyyətin idarəetmə forması.

**Avtoritarizm** (< lat. *auctoritas* hakimiyyət təsir) – bir şəxsin, qruplaşmanın, yaxud partiyanın hakimiyyətə inhisarı ile səciyyələnən siyasi rejim.

Birinci və ikinci dünya müharibələri arasında dövrü, Avropa ölkələrinin bir hissəsinin siyasi rejimləri, bu günümüzə isə Asiya və Afrikənin bir çox dövlətlərini aid etmek mümkündür.

A.-in fərləndirici əlamətləri: hakimiyyətin həddən artıq mərkəzləşdirilməsi; bir qrup, şəxs, yaxud partiya tərefindən hakimiyyətin inhisara alınması; elitanın irsiyyət, yaxud kooptasiya əsasında formalasdırması; mehdudlaşdırılmış plüralizm, hakimiyyətin əldə saxlanılması üçün güc strukturlarından geniş istifadə. A. zamanı hakimiyyətin nümayəndəli organları, seçkilər, müxalifə mövcud ola bilər. Lakin onların fealiyyət göstərməsi kifayət qədər mehdudlaşdırılmış və formal xarakter daşıyır.

Müsəir dünyada A.-in saxlanması səbəbələri bunlardır: vətəndaş əhəmiyyətinin inkişaf etməməsi və iqtisadi

## Azadlıq

gerilik; əməyyətdə patronaj-kliyental tipli şaquli əlaqələrin və münasibətlərin üstünlük təşkil etmesi; inkişaf etməkdə olan əməyyətlərdə münaqişələrin yüksək dərəcəsi.

A. müxtəlif tipləri – hərbi, oqliqarxik, populist, bürokratik, “inkişaf avtoritarizmi” tipləri mövcuddur.

**Azadlıq** – humanitar elmlərin kateqoriyası. A. aşağıdakı menələri bildirir:

1) subyekti öz maraq və məqsədlərinə uyğun olaraq fealiyyət göstərmək qabiliyyəti (“kimin üçünse” azadlıq müsbət haldir); 2) subyekte təsir edən arzuolunmaz hallardan qorunma (“kiminse” tərefindən verilən azadlıq manfi haldır).

İctimai fikir tarixində “Azadlıq” anlayışının bir çox yozumu mövcuddur. Yeni dövrdə A. deyəndə “insanın həyatı keçirmək istədiyi bir çox məsələlərə kənar engolların olmaması başa düşülür” (T.Hobbs); XVIII əsrde – “qanunla qadağa olunmayan her şeyi etmək olar” fikri daha çox vurğulanır (Ş.L.Monteskye). Radikal konsepsiyalarda (məs., anarxizmdə) A. deyəndə xarici və daxili çətinliklərdən asılı olmadan insanların istədiyi kimi hərəkət etməsi başa düşülür. Heçgəlin “idrak nəzəriyyəsi” nöqtəyi-nəzərindən çıxış edən *marksizm* A. anlayışı “zərurətin dərki” kimi şərh olunur. Bu mənəda A. xəyalda olduğu kimi yox, əhəmiyyətin inkişaf qanunlarına uyğun bir şekilde təsəvvür edilir. Liberal yozum A. dövlət fealiyyətinin maksimum azaldılması, insanların öz mülkiyyətləri ilə istədikləri kimi davranması, öz

## Azərbaycan diasporu

maraqlarına uyğun şekilde hərəkət etməsi kimi izah olunur ki, bu da son neticədə ümumi rifah, ferdin azadlığının inkişafına səbəb olur. Siyasi nezəriyyələrdə bəla hesab olunur ki, A. əsası iqtisadi aspektdə rəqabət və bazar, mədəni və sosial-siyasi planda – ferdin muxtarlıyyatı, onun hüquq və vəzifələri; psixoloji aspektdə isə öz heyat yolunu her kəsin özünün müyyənəşdirməsi və öz isteyincə yaşaması qeyd olunur. A. istəyi leyəqətlə insana mənəvi seçim etmək üçün en vacib şərtlərdir.

**Azad mandat** – hakimiyyətin seçilmiş deputatın seçicilərin tapşırığı ilə bağlı olmadığını və onların qarşısında heç bir məsuliyyət daşımadığını bildirən qayda. Bu qaydada deputatın vaxtından qabaq geri çağırılması da yoxdur. Hazırda A.m. principi demək olar ki, bütün demokratik dövlətlərdə həyata keçirilir.

**Azərbaycan diasporu** – Azərbaycan diasporunun inkişaf tarixi bir neçə dövrlə bölünür. Çarizmin Azərbaycanı işğalı ilə əlaqədar XIX əsrde diasporun formalasmasında müyyənen rol oynasa da, ayrı-ayrı görkəmli şəxslərin bu sahədəki fealiyyəti təqdir olunsa da eslinde A.d.-nın təşkilatlanması və dünya miqyasında özünə yer qazanması XX əsrə aid edilməlidir.

A.d.-nın yetişməsi və formalasması prosesi əsasən 23 ay ömrü sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra başlamışdır. Azərbaycanda genişiqliyəsi mühacirət prosesi bu zaman başlanmışdır ki, onun da

## Azərbaycan diasporu

nəticəsində minlərlə azərbaycanlı Vətəni tərk edərək Asiya, Avropa və Amerika ölkələrinə səpələnmişlər.

Bu dövrde Vətəndən didərgin düşərək mühacirət həyatı yaşamağa möhkum olmuş şəxslər – Azərbaycan Xalq Cümhuriyyətinin inzibati və hərbi strukturlarında işleyənlər, müsavatçılar, varlılar, senet sahibləri, xaricdə təhsil alan gənclər Vətənə qayıda bilməyərək mühacir həyatını yaşamağa başlıdalar. Azərbaycanın işğalı ilə qətiyyən barışmayan bu diaspor nümayəndələri xaricdə özlerinin ilkin təşkilatlarını yaratmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Cənubi Azərbaycanda da milli-azadlıq hərəkatının boğulması və azadlıq mübarizələrinin mühacirət həyatına qədəm qoyaraq xarici ölkələrə getmələri A.d.-nun tərkibini xeyli dəyişdirdi. A.d. xaricdəki azərbaycanlıları melumatlandırmır, Fransa, Türkiyə, Almaniya, ABŞ və Skandinaviya ölkələrində yaşayan həmvətənlerimizin öz kimliklərini qorumağa çağırırdılar.

1937-1938-ci ilin repressiyaları ölkədən saysız miqdarda insanın mühacirət etməsinə səbəb oldu.

II Dünya müharibəsinin gedisi və sonrakı dövr de A.d.-nun fəaliyyətində az təsir buraxmadı. Müharibə qurtarandan sonra əsir düşmüş azərbaycanlıların böyük bir hissəsinin xaricdə qalaraq, bir diaspor halında fəaliyyət göstərməsi, demək olar bütün ABŞ, Asiya, Afrika, Avropa ölkələrində soydaşlarımızın geniş yayılmasına səbəb oldu. Cənubi Azərbaycanda milli azadlıq hərəkatının 1946-ci ildə süquta uğraması və azad-

## Azərbaycan diasporu

həq döyüşçülərinə qarşı həyata keçirilən repressiyalar xaricdə yeni mühacirlərin yaranmasına getirib çıxardı.

1946-ci ildə Azərbaycan Xarici Ölkələr Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti təsis olundu. 1960-ci ildən isə "Vətən səsi" adlı qəzet nəşr eden cəmiyyət həmin qəzeti bir neçə dilde, həm də ərəb, fars, latin əlifbasi ilə buraxmağa başladı. Qəzətin adı "Odlar yurdu" qoyuldu. Bu qəzet xarici ölkələrdəki Azərbaycan cəmiyyətlərinə göndərilirdi. Şübhəsiz ki, bu qəzet DTK tərəfindən xüsusi nəzarət altında buraxılırdı.

1989-cu il dekabrın 31-də Türkiyənin İstanbul şəhərində ilk dəfə olaraq Ümumdünya Azərbaycanlılar Konqresi keçirildi. Bu həmin dövür üçün çox böyük tarixi əhəmiyyət daşıyordı. Xaricdəki soydaşlarımızın öz fəaliyətlərinə artırmaları tövdürəliyik bir hadisə idi.

1990-ci ildə Türk Dünyası Araşdırıcılar Vəqfinin təşəbbüsü ilə Qayseride I Milletlərarası Böyük Azərbaycan Konqresi keçirildi. Təessüf ki, konqresin təbligat işi zəif olduğundan burada müzakirə olunan həmərəylik günüñun hansı tarixi güne düşməsi aydın olmamışdır.

Xalqımızın Ümummilli lidi Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 16 dekabr 1991-ci il tarixli qərar ile her il 31 dekabr tarixini Dünya azərbaycanlılarının həmərəylik günü kimi keçirilməsi barədə fərman verdi. Bu fərmana əsasən Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurası Naxçıvan MR Ali Məclisinin qərarını təsdiq etdi.

## Azərbaycan diasporu

Her il xalqımız, Dünya azərbaycanlıları məhəz bu fərmana əsasən 31 dekabr tarixini milli həmərəylik, milli birlilik bayramı kimi qeyd edir. Məhz buna görə də 31 dekabr tarixinin her il Dünya azərbaycanlılarının asıl həmərəylik bayramı kimi qeyd olunması ilk növbədə xalqımızın Ümummilli lidi Heydər Əliyevin adı ilə six bağlıdır.

Heydər Əliyev soydaşlarımızın qarşısında çıxışlarında, təbriklərində müstəqil Vətənimizdə davam etməkdə olan quruculuq işlərindən danışar, respublikanın qarşısında duran ağır sosial-iqtisadi problemlərin həll olunmasını ön plana çeker, təkçə Azərbaycanda yox, həm də Dünya azərbaycanlıları qarşısında hesabat verir, müstəqiliyimizdən dənaha da möhkəmləndirilməsi işində onlara da öhdəsinə böyük vəzifələr dəsədүүнү göstərərdi. Onun çox qısa müddət ərzində respublika daxilində həyata keçirdiyi geniş miqyaslı tədbirlər, islahatlar, xarici dövlətlərlə qurdugu diplomatik münasibətlər, ölkədə yaratdığı sabitlik bütün dövlət quruculuğu sahələrində olduğu kimi A.d.-nun formallaşması və inkişafında da böyük dönüs yaratdı.

Xalqımızın Ümummilli lidi Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 16 dekabr 1991-ci il tarixli qərar ile her il 31 dekabr tarixini Dünya azərbaycanlılarının həmərəylik günü kimi keçirilməsi barədə fərman verdi. Bu fərmana əsasən Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurası Naxçıvan MR Ali Məclisinin qərarını təsdiq etdi.

2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya azərbaycanlılarının 1 qurultayı keçirildi. Müstəqilliyin 10-cu ildönümünün ölkəmizdə təntənə ilə

qeyd olunduğu bir ərefədə dünyanın müxtəlif ölkələrində yaşayış soydaşlarımızın Vətəne – Dünya azərbaycanlılarının qurultayına gəlib iştirak etmələri böyük siyasi hadisə idi. Müstəqilliyimizin bərpasından keçən çox qısa müddət ərzində xalqımızın belə müteşəkkil birleşməsi dünya dövlətlərini, xüsusi bədxahalarımızı xeyli təcəccübəldirdi.

Dünya azərbaycanlılarının 1 qurultaya yonda 35 xarici dövlətde yaşayış həmvətənlerimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil edən 403 nümayəndə və 63 qonaq iştirak etmişdir. Qurultayda ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Avstriya, Ruminiya, İsveçre, Özbəkistan, Ukrayna, Danimarka, Hollandiya, Finlandiya, Belçika, İsrail, Estoniya, Latviya, Moldova və başqa dövlətlərde yaşayan, fəaliyyət göstərən milli mədəniyyət mərkəzlərinin və cəmiyyətlərinin nümayəndələri iştirak etmişlər. Bundan əlavə, qurultayda siyasi partiyaların, elm, mədəniyyət və digər təşkilatların təmsilcileri də iştirak edirdi.

Qurultayda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev geniş nitq söyləmişdir. O, diasporun indiyədək keçdiyi çətin, ağır, əzələ yolu təhlil etmiş və Azərbaycan müstəqillik qazandıqdan sonra diasporun qarşılılığı çətinliklər üzərində dayanmış, cəniz zamanda hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesində diasporun bu gün qarşısında duran mühüm program xarakterli vəzifələr üzərində ətraflı dayanmışdır.

## Azərbaycan diasporu

Qurultay iştirakçıları bu nitqi çox yüksək qiymətləndirmişlər. Qurultay noyabrın 10-də öz işini başa çatdıraraq, bir sıra mühüm sənədlər qəbul etdi. Qurultay 102 nəfərdən ibarət Dünya Azərbaycanlılarının Əlaqəlendirme Şurasını ve 23 nəfərdən ibarət idarə heyətinin sədrini və dörd müavimini seçdi.

Dünya azərbaycanlılarının I qurultayının qərarına əsasən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 5 iyul 2002-ci il tarixində verdiyi "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitesinin yaradılması haqqında" Fərmanı əsasən, respublikamızda həmin ildən etibaren bu Komite fəaliyyət göstərir. Prezidentin 2002-ci il 28 avqust tarixli 780 nömrəli fərmani ilə təsdiq olunan Komitanın əsasnaməsinə müvafiq olaraq artıq bir neçə ildir ki, "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitesi"nin rəhbərliyi, əməkdaşları dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla sıx əlaqə saxlayır, diasporun güclənməsində, respublika ilə əlaqələrinin artmasına böyük rol oynayır. Müəyyən müddət keçidi dən sonra, 16 mart 2006-ci il tarixində Bakı şəhərində Dünya azərbaycanlılarının II qurultayı keçirildi. Qurultayda Azərbaycan Prezidenti İlham Əliyev iştirakçılar qarşısında geniş nitq söyləmiş, Dünya azərbaycanlılarının gelecek fəaliyyəti üçün qarşılara program vəzifələr qoymuşdur. Qurultayda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sedri hesabatı vermişdir.

## Azərbaycan dövlətçiliyi

Dünya azərbaycanlılarının II qurultayı bir səra tarixi sənədlər qəbul etmişdir. Bu sənədlər hezə uzun müddət Dünya azərbaycanlılarının öz fealiyyətlərini genişləndirmek, məqsədyönlü qurmaq sahəsində program xarakterə malik olacaqdır.

Bu gün Yer üzərində 60 milyondan çox azərbaycanlı yaşayır. Onların böyük bir hissəsi tarixi vətənlərindən kənardə yaşıyırlar. Bu, böyük bir ordudur. A.d. öz gücünü səfərberliyə alıb müstəqil dövlətimizin fəaliyyətində mühüm rol oynayır. Vətəniin ən mühüm problemlərinin həllində böyük fəaliq göstərir.

**Azərbaycan dövlətçiliyi** – Azərbaycanda qədim və zəngin dövlətçilik ənənəsi vardır. Azərbaycan ərazisində ilk dövlət qurumları e.e. 4-cü minilliyyin sonu – 3-cü minilliyyin əvvəllerində yaranmışdır. Urmiya gölünün hövzəsində meydana gelmiş qədim Azərbaycan dövlətləri bütün regionun herbi-siyasi tarixində mühüm rol oynamışdır. E.e. 1-ci minilliyyət – e. 1-ci minilliyyin əvvellərində Azərbaycan torpaqlarında Manna, İskit (Skif) ərəblər, Atropatena və Albaniya kimi dövlətlər mövcud olmuşdur. Xəzər denizi ilə Araz çayı, qərbədə Urmiya gölü arasındaki torpaqları əhatə etmiş Manna dövləti siyasi heyatda və bəy-nəlxalq münasibətlərde mühüm amilə çevrilmişdi. Manna dövlətinin güclənməsi və genişlənməsi dövründə onun ərazisi Cənubi Azərbaycanın təqribən bütün torpaqlarını əhatə edirdi. Manna'nın çıxəklənmə dövrü hökmər İranzun və onun səleflerinin hakimiyəti

## Azərbaycan dövlətçiliyi

illerinə təsadüf etmişdir. Uzun müddət Assuriya ilə ittifaqə sadiq qalmış Manna dövləti Urartu dövlətinin davamlı tacavüzünə qarşı ardıcıl mührəzə aparmışdır. Xarici tecavüze qarşı mührəzədə Azərbaycanda meskunlaşmış əskitlər və kimmerler də feal iştirak edirdilər.

Manna hökmədarları irsi və qeyri-mehdud hakimiyətə malik olsalar da ölkəni, ağsaqqallar şurasının köməyi ilə idarə edirdilər. Bu isə Azərbaycanın dövlət idarəciliyi sahəsində qədim məşvərət mədəniyyətinə malik olduğunu sübut edir. Manna ərazisi çar Axşerinin dövründə (ölkəni e.e. VII əsrin 50-ci illərinə qədər idarə etmişdi) xeyli genişləndi. Bu Assuriya ilə ziddiyətə səbəb oldu, e.e. VII əsrin ortalarına doğru assuriyalılar tərefində möğlülüyü uğradıqdan sonra Manna böyük dövlət kimi mövqeyini itirdi. Mada dövlətinin işgal etmesi ilə Manna müəyyən müddət daxili müstəqilliyini saxlasa da, e.e. 590-ci ildə onun özüñüdəresinə son qoyuldu. Manna tabe edilmiş olsa da, Mada imperiyasının mədəni-iqtisadi mərkəzi olaraq qalırdı.

Yaxın və Orta Şərqi cərəyan etmiş mürəkkəb hərbi-siyasi hadisələr, o cümlədən Makedoniyalı İskenderin yürüşleri Azərbaycanın qədim dövlət idarəciliyi mədəniyyətini məhv edə bilmədi. İskenderin vəfatından dərhal sonra Azərbaycanın cənub torpaqlarında Atropatena, şimalında Albaniya dövlətləri meydana geldi. Müstəqil dövlətçilik ənənələrinin dirçəlişi Azərbaycanın iqtisadi və mədəni həyatında yüksəlişə səbəb oldu. Atropatena döv-

## Azərbaycan dövlətçiliyi

leti bütün regionun bəynəlxalq münasibətlərində mühüm rol oynamışdır. Roma imperiyası ilə də geniş əlaqələri olmuşdur. Roma imperatoru Kiçik Asiyadakı erməni çarlığının idarə olunması da Atropatena hökmədarlarına təşirilmişdi.

Albaniya dövlətinin ərazisi Dağıstanın cənubu da daxil olmaqla cənubda Araz çayına qədər, qərbədə Göyçə gölü, şərqdə Xəzər denizindək Azərbaycan torpaqlarını əhatə edirdi. Albaniya dövlətinin ilk paytaxtı Qəbələ, Vəsrəndən sonra isə Bərdə şəhəri olmuşdur. Alban hökmədarları ölkənin dünəvi və dini başçısı idilər. Dövlətin herbi qüvvələri 80 mindən çox (60 min piyada, 22 min süvari) idi. Hökmədarın sarayında məşvərət şurası fəaliyyət göstərirdi. Albaniya dövləti qonşularla siyasi-iqtisadi, mədəni əlaqələr saxlamışdır. Albaniyanın görkəmli hökməndən Cavanşir ərəb xarici siyaset yeritmiş, vətəninin müstəqilliyini qoruyub saxlaya bilmədi. Cavanşirin ölümündən sonra Albaniyanın müstəqil dövlət idarəciliyinə son qoyuldu.

E. VII əsrində Ərəb xilafeti Azərbaycanı işgal etdi. Lakin ərəb hökmədarlığı da Azərbaycanın qədim dövlətçilik ənənələrini məhv edə bilmədi. İslam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı döñüs yarandı.

Xilafətə qarşı Azərbaycanda başlamış Xürrəmiler hərəkatı uzun müddət davam etmiş, Azərbaycan hüdudlarını aşaraq Yaxın və Orta Şərqi ən qüdrətli hərəkatına çevrilmişdi. Hərəkat möğlülüyü ugrasa da xilafətin süt-

## Azərbaycan dövlətçiliyi

tunu sürətləndirdi. Xilafətin siyasi hakimiyyətinin zeifləməsi ilə Azərbaycan torpaqlarında müstəqil dövlətlər yaranırdı.

IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Sacılər, Şirvanşahlar, Salarıllər, Rəvvadilar, Səddadilar və Şəki hakimliyi kimi yerli dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oynamış baş verməkde idi.

Dərbənddən Zəncanadək, Xəzər sahillerindən Ani və Dəbil şəhərlərinə qədər ərazini əhatə etmiş Sacılər dövlətinin tərkibində bütün Azərbaycan torpaqları ilk dəfə vahid müstəqil dövlət çərçivəsində birləşirdi. Bununla belə, yeni yaranmış dövlətlərden heç biri uzun dövr üçün Azərbaycanın bütün ərazisini əhatə edən vahid və qüdrətli dövlətə çevrilə bilmədi. Səlcuqların yürüyü nəticəsində Azərbaycan da Orta Asiyadan Aralıq denizindək, Dərbənd keçidindən İran körfəzindək ərazini əhatə edən Böyük Səlcuq imperiyasının tərkibinə daxil edildi.

Səlcuq dövlətinin tənzəzzül dövründə yaranmış Azərbaycan Eldənizlər dövləti Yaxın və Orta Şərqi qüdrətli dövlətinə çevrildi. Qüvvətənən Şirvanşahlar və Eldənizlər dövlətləri Azərbaycanın dövlətçilik ənənələrinin davam etdirilməsində mühüm rol oynadılar.

Azərbaycanın dövlətçilik mədəniyyəti XV-XVIII əsrlərda daha da zənginləşdi. XV əsr ərzində Şirvanşahlar dövləti müstəqilliyini saxlamışdı. Paytaxt Təbriz şəhəri olmuş Qaraqoyunlular dövləti zəminində Ağqoyunlular

## Azərbaycan dövlətçiliyi

dövləti yaradı. Bu dövlətin də paytaxtı Təbriz şəhəri oldu. Ağqoyunlular dövlətinə Azərbaycandan başqa geniş ərazilər daxil idi. Görkəmləi sərkərdə və dövlət xadimi Uzun Həsenin hakimiyyəti dövründə Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqi qüdrətli hərbi-siyasi amile çevrildi. Uzun Həsenin keçirdiyi islahat – "Həsən padşahın qanunları" ("Qanunname") XVI əsrdə Səfəvilər dövləti ərazisində, həm də əvvəller Ağqoyunlular dövlətinin tərkibində olmuş Osmanlı imperiyasının şərq vilayətlərində da qüvvədə idi.

Osmanlı dövləti ile müharibə Ağqoyunlular dövlətinin güclü suretdə zeiflətdi. Uzun Həsenin nəvəsi, gələcək Səfəvi şahı I İsmayıllı 1501-ci ildə mərkəzi Təbriz olan Səfəvi dövlətini yaradı. Qonşu dövlətlərin hökmədarları Səfəvilər dövlətini Azərbaycan zəminində yaranmış Qaraqoyunlular və Ağqoyunlular dövlətlərinin varisi hesab edirdiler. Ağqoyunluların xarici siyaset xəttini davam etdirən Səfəvilər dövləti de Qara deniz, Aralıq dənizi hövzəsi əlkələrinən başlamış Skandinavyaya qədər bir çox Avropa dövlətləri ilə diplomatik əlaqə saxlayırdı. Azərbaycan Şərqi və Qərbi arasındaki qarşılıqlı əlaqələrdə mühüm rol oynamadıqda davam edirdi.

Azərbaycan Səfəvilər dövləti Şah İsmayıllı, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmədarlarının həyata keçirdikləri islahatlar, daxili və xarici siyaset nəticəsində Yaxın və Orta Şərqi en qüdrətli imperiyalarından birinə çevrildi.

Səfəvi imperiyasını idarə etmək üçün mükemmel dövlət idarəciliyi mexa-

## Azərbaycan dövlətçiliyi

nizmi yaradılmışdı. Səfəvi sarayında Ali məşvərət meclisi fealiyyət göstərirdi. Bütün məhkəmə işlərinə Ali divan nəzarət edirdi. Səfəvi hakimiyyəti dövründə Yaxın və Orta Şərqi Azərbaycan (Türk) dilinin rolu daha da artdı.

Səfəvilər süləsəlinin hakimiyyətində 1736-ci ildə son qoynuldu. Yeni dövlət başçısı Nadir şah Əfşar keçmiş Səfəvi imperiyasının sərhədlerini daha da genişləndirdi. Nadir şahin sui-qəsd nəticəsində ölümündən sonra onun idarə etdiyi imperiya parçalandı. Azərbaycan ərazisində yerli dövlətlər yaranırdı. XVIII əsrin ikinci yarısında Azərbaycan torpaqlarında 20 xanlıq, 5 sultanlıq: Urmiya, Xoy, Maku, Təbriz, Qaradağ, Marağa, Ərdəbil, Serab, Şəki, Qaraağ, Quba, Dərbənd, Bakı, Cavad, Salyan, Talyış, Şamaxı, Gence, Naxçıvan, İrəvan xanlıqları və Qutqaşen, Qəbələ, Ərşə, Qazax-Şəmşəddil, İlisu sultanlıqları mövcud idi.

Siyasi pərakəndəlik şəraitində ayrı-ayrı xanların ölkəni vahid dövlətde birləşdirmek cəhdleri nəticəsiz qaldı. İranda hakimiyyətə gəlmis Azərbaycan süləsəsi olan Qacarlar xanlıqları təbə etməyə sey göstərirdi. Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya imperiyası ilə İran dövləti arasında müharibələr Azərbaycanı qanlı hərbi emalıyyatlar meydənnəne əvvərdi. Gülüstan (1813) və Türkmençay (1828) müqavilələrinə əsasən Azərbaycan iki dövlət arasında bölüşdürüldü. Araz çayından conubadı Azərbaycan torpaqları İran dövləti tərkibində, şimaldakı torpaqlar Rusiya imperiyası tabeliyində qaldı.

## Azərbaycan Xalq Cumhuriyyəti

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin qurulması neticəsində müstəqil A.D. yenidən bərpə edildi. Bu dövlət 23 ay fealiyyət gösterdi.

Azərbaycanın düşmənləri, bədxahları A.D. tarixini çox vaxt qəsden bu dövlətin yaradıldığı ildən götürürler. Onların fikrinə, guya A.D. tarixi mahz 1918-ci ildən başlanır. A.D. tarixinin beş saxtalaşdırılması xüsusi məqsəd daşıyır.

Azərbaycan Xalq Cumhuriyyəti 1920-ci il aprelin 28-də süquta uğradıqdan sonra SSRİ-nin tərkibində 71 il mövcud olmuş dövlətçiliyimiz müstəqil olmasına da, bu illər ərzində bütün sahələrde çox böyük nailiyyətlər qazanılmışdır.

18 oktyabr 1991-ci il tarixində Azərbaycan xalqı öz müstəqilliyini barpa etmiş, suveren Azərbaycan Respublikası qurulmuşdur.

Müstəqil Azərbaycan dövlətinin qurunub saxlanmasında və məhkəmələndən müdrik siyasetçi, görkəmli dövlət xadimi Heydər Əliyevin böyük rolü olmuşdur. O, genç, suveren dövlətin başı üzərini almış bütün təhlükələri aradan qaldırmış, dünən inkişaf etmiş dövlətləri ilə gənc dövlətin əlaqələrini qurmuş, siyasi-iqtisadi münəsibətləri möhkəmləndirmiş və onu sivil dövlətlər sırasına çıxara bilmişdir.

**Azərbaycan Xalq Cumhuriyyəti (AXC)** – Türk-müsəlman Şərqində ilk parlamenti respublika. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın istiqlaliyyəti bəyan edildi. İstiqlal bəyannaməsində Azərbaycan Xalq Cumhuriyyətində ali icraedici hakimiyyətin müvəq-

## Azərbaycan Xalq Cümhuriyyəti

qəti hökumətə məxsus olduğu bildirildi. Müvəqqəti hökumət Azərbaycan Milli Şurası qarşısında məsul idi.

Azərbaycan Milli Şurası AXC-in ilk hökumətini təşkil etməyi şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırıldı. Ele həmin gün Fətəli xan Xoyskinin təklif etdiyi Nazirlər Şurasının tərkibini təsdiq edildi.

Cümhuriyyətin yaranması ərafinəndə Cənubi Qafqazda azərbaycanlıların əlliklə yaşadıqları əraziləri təqribən 150 min kv. km-ə bərabər idi. Əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermenistan Respublikası yaradıldıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv.km-ni əhənət etdi (mübəhəsiz ərazi 97,3 min kv.km; mübəhəsəli ərazi 16,6 min kv.km).

Gənc Azərbaycan dövləti son derecə müəkkəb beynəlxalq şəraitdə yaranmışdı. 1918-ci il iyunun 16-də Azərbaycan Milli Şurası və hökuməti fəaliyyət merkezini Tiflisdən Gəncəyə köçürüdü. Gəncədə Cümhuriyyət tarixində ilk hakimiyət böhranı baş verdi. Milli Şura iyunun 17-də iki mühüm qərar qəbul etdi. Milli Şura fəaliyyətini müvəqqəti olaraq dayandırdı. Bütün hakimiyət Mütəssisler Meclisi çağırılanadək Fətəli xan Xoyskinin sədriyi ilə yaradılmış yeni hökumətə hevəle edildi. Azərbaycan Milli Şurası hökumətin hüquq və selahiyətlərini də konkret şəkilde müəyyənləşdirmişdi. Müvəqqəti hökumət altı aydan gec olmayıraq Mütəssisler Meclisini çağırmağa idi.

## Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqil Azərbaycanın dövlət quruculuğuna başlandı: bütün Azərbaycan ərazisində herbi vəziyyət elan olundu; Azərbaycanın dövlət bayrağı qəbul olundu; Müsəlman herbi korpusu Əlahiddə Azərbaycan korpusuna çevrildi; Azərbaycan-türk dili dövlət dili elan olundu; məktəblər milliyyətdirdi; Göncə və Cəbrayıln taxix adları bərpa olundu; milli orduya sefərberlik keçirildi; Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edildi. İyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar qəbul olundu. Komissiya Dünya müharibəsi dövründə Qafqazda müsəlman əhalisine qarşı törədilən qırğınırlarla bağlı məsələləri araşdırma, cinayətkarları məhkəmə məsuliyyətinə calb etməli idi.

Hökumətin başlıca vəzifəsi Cümhuriyyət hakimiyyətini ölkənin bütün ərazisində bərpa etmək, Bakı şəhərini və ətrafini işğalçılarından temizləmək idi. Bu məqsədla Cümhuriyyət hökumətinə Osmanlı dövləti herbi yardım göstərdi. 1918-ci il iyun ayının 4-de "Osmanlı imperator hökuməti ile Azərbaycan Cümhuriyyəti arasında dostluq müqaviləsi" imzalandı. Bu sənəd Azərbaycan hökumətinin imzaladığı ilk dövlətlərəsi müqavilə idi. 1918-ci il sentyabrın 15-də ağır döyuşlərdən sonra Qafqaz İsləm Ordusu və Azərbaycan könüllü dəstələrinin birleşmiş qüvvələri Bakını azad etdi. Sentyabrın 17-de Cümhuriyyət hökuməti Bakıya köcdü. Bakı paytaxt elan olundu. Üçrəngli bayraq dövlət bayrağı kimi təsdiq olundu.

1918-ci il noyabrın 16-də Azərbaycan Milli Şurası yenidən fəaliyyətə

## Azərbaycan Xalq Cümhuriyyəti

başladı. Lakin əlverişli daxili vəziyyət uzun sürmedi. Cənubi Qafqaz B.Britaniyanın təsir dairəsinə keçdi. Bakıda general Tomsonun başçılıq etdiyi ingilis general-qubernatorluğu yarandı. Bakı şəhəri və onun nəfi mədənələri ingilis-lərin nəzaretinə keçdi.

Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə rəhbərliyində Parlamentin çağırılması ilə bağlı olaraq noyabrın 29-da xalqa müraciət etdi. 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Parlamentdə ölkə ərazisində yaşayan bütün xalqlar, hətta sayca çox az olduqlarına görə Parlament seçkiliyində iştirak etmək hüququ olmayan xalqlar da təmsil olundular: türk-müsəlman əhali – 80, ermənilər – 21, ruslar – 10, almanlar – 1, yəhudilər 1, gürçülər – 1, polyaklar – 1. Diplomatik sefərdə olan Ə.Topçubaşov qayıb olaraq, Parlamentin sədri, Həsən bəy Ağayev birinci müavini seçildi. Ə.Topçubaşov Azərbaycanda olmadığı üçün Parlamentin fəaliyyətinə 1920-ci ilin fevralınadək H.Ağayev, sonra isə Məmməd Yusif Cəferov rəhbərlik etmişdir. Yeni – üçüncü hökumətin təşkilini yenidən F.Xoyskiyə tapşırıldı. Parlament hökumətin programını qəbul etdi. General Tomson Fətəli xan Xoyski hökumətini Azərbaycanın yeganə qanuni yerli hakimiyət orqanı kimi tənqid etti. Cümhuriyyətin sonrakı iki hökumət kabinesinə Nəsib bəy Yusifbəyli başçılıq etmişdir.

Azərbaycan Parlamentində 11 fraksiya fəaliyyət göstərirdi. Parlamentin 145 icasi olmuşdur. Parlament fəaliyyətinin mühüm hissəsini dövlət müstə-

## Azərbaycan Xalq Cümhuriyyəti

qılıyinin qorunub saxlanması və ordu quruculuğu məsələlərinə yönəltmişdi. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Parlamentin 11 komissiyası vardı.

Parlament 1919-cu il sentyabrın 1-de Bakı Dövlət Universitetinin təsis olunması haqqında qanun qəbul etdi. Parlamentdə hökumətin teklifinə asasen 100 nəfər azərbaycanlı gençin dövlət hesabına təhsil alması üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul olundu.

Gənc respublikanın beynəlxalq aləmde tanınması üçün Parlament 1918-ci il dekabrın 28-de Ə.Topçubaşovun başçılığı ilə Paris Sülli konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etdi. Paris Sülli konfransında müttəfiq dövlətlərin Ali Şurası tərəfindən AXC de-faktō tanındı. AXC bir çox xarici dövlətlərə sefirlik və nümayəndəliklərə səviyyəsində diplomatik münasibətlər yaratdı, ikitərəflə və çoxtərəflə müqavilələr, sazişlər imzaladı. 1920-ci ilin martında İran AXC-ni de-yure tanadı.

1920-ci ilin yazında AXC üçün hakimiyət böhranı və xarici tecavüz təhlükəsi yarandı. Bolşevizmə meyil edən qüvvələr AXC-in süqtə uğramasını sürətləndirdilər. 1920-ci il aprel ayının 27-də Azərbaycan Parlamentinin sonuncu icasında Sovet Rusiyasının bir-başa herbi təhdidi altında hakimiyət kommunistlərə verildi.

XI Qızılı Orduyun Bakıya zoraki müdaxiləsi nəticəsində AXC süqtə etdi. Azərbaycanın dövlət müstəqilliyinə son qoyuldu.

## Azərbaycan xalqına qarşı repressiyalar

**Azərbaycan xalqına qarşı repressiyalar** – Azərbaycan Rusiya tərkibinə zorla qatıldıqdan, yeni torpaqlarımızın işgali başa çatıldıqdan sonra bu ərazidə müstəmləkəciliş siyaseti həyata keçirilməye başlandı. Xalqın ayrı-ayrı nümayəndelerinə qarşı repressiyalar da mehz bu dövrə həyata keçirildi. Ermenilərin Azərbaycana kütłəvi şəkilde köçürülməsinə öz etirazlarını bildirən müyyəyen şəxslər dərhal hebsə alınaraq, uzaq Sibire sürgünə göndərildi.

Lakin xalqımıza qarşı en ağır repressiyalar Sovet hakimiyəti illərində həyata keçirilmişdir. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyəti qurulduğandan sonra tekə Baku şəhərində mayın 16-na kimi N.Nərimanov Bakıya qayıdana qədər 15000 nəfər azərbaycanlı qarşı repressiya tətbiq edilmişdir.

XX əsrin sonrakı illərində bu repressiyalar müxtəlif vaxtlarda təsadüf edir.

Azərbaycanlılara qarşı en böyük repressiya XX ərin 30-cu illerinin ortalarında olmuşdur. Əvvəlcə, latın əlifbası dəyişdirilərək kiril əlifbası tətbiq edilmişdir. Bundan eləvə, bütün Sovet İttifaqında tətbiq edilən repressiya dalğası Azərbaycanı da bürümüşdür. Ən faciəvi cəhət budur ki, bu repressiyalar törədənlərin böyük əksəriyyəti ermənilər olmuşlar. Respublikanın müxtəlif rəhbər vəzifələrində özlərinə möhkəm yer tutmuş ermənilər ilk növbədə 1918-ci ilin mart hadisələrində ermənilərə qarşı mərdliklə vuruşan azərbaycanlıları axtardırıb tapdırılmış ve məhkəməsiz onları gülleldirmişlər. Xalqın en istedadlı oğul və qızları hebsə dilərək dehşətli işgəncələrə məruz

## Azərbaycan intibahı

qalmış, könüllü şəkildə “xalq düşməni” olduqlarını boyunlarına almağa məcbur edilmişlər. Hüseyn Cavid, Mikayıll Müşfiq, Əhməd Cavad, Tağı Şahbazi Simürq, Qantəmir, Hacıbaba Nəzerli, Əliqulu Qemküsər, Yusif Vəzir Cəmənzəminli, Salman Mümtaz, Bəkir Çobanzadə, Əli Nəzmi, Abbas Mirza Şərifzadə, Ülvü Rəcəb və yüzlərlə görkəmli ədəbiyyat və incəsanət xadimi, onların ailə üzvləri repressiya məruz qalmışlar.

Repressiya dalğası müharibədən sonrakı illərdə yenidən güclənmişdir. Artıq bu dövrə müharibədə əsir düşmüş şəxslər qarşı bu üsul tətbiq edilmişdir. Bu veziyət haqqında məlumat elədə edən xaricdəki azərbaycanlılar Vətənə qayitmamış, qurbətdə yaşamaga üstünlük vermişlər.

1953-cü ilde İ.V. Stalinin ölümündən sonra repressiya uğrayanların böyük əksəriyyəti bəraət almış, sağ qalanlar doğma Vətənə qayitmışlar. Repressiya qurbanı olmuş böyük Azərbaycan şairi Hüseyn Cavidin cənəzəsi, uzaq Sibirdə Vətənə getirilərək öz doğma yurdu Naxçıvanda torpağa tapşırılmışdır. Xalqımız bu qayğısına görə Heydər Əliyevə minnətdardır.

**Azərbaycan intibahı** – Azərbaycan tarixində elmin, incəsənetin coşqun inkişafı ile səciyyələnən dövr. Azərbaycanda intibah Avropanın ölkələrinə nisbəten çox tez başlayıb. Hələ XII əsrə A.i. özünün en yüksək zirvesinə çatıb. Avropanın ölkələrinə intibahı, yeni mədəniyyətin, elmin inkişafını, tərəq-qisini bir neçə əsr qabaqlayan qədim

## Azərbaycan intibahı

Azərbaycan orta əsrlər dövründə bəşəriyyətə Nizami Gəncəvi kimi böyük mütəfəkkir şair, filosof bəxş etmişdir. XII əsr Azərbaycan A.i. haqqı olaraq qızıl əsr dövrü adlandırılır ki, bu da təsadüfi deyildir. Şərqiın en görkəmli elm, şənət nümayəndəleri – Qətran Təbrizi, Xaqani Şirvani, Əbü'lula Gəncəvi, Faleki Şirvani, İzzətdin Şirvani, Mehseti Gəncəvi, Mücürəddin Beyləqani, böyük filosof Behmənyar, Şihabəddin Sührəverdi, görkəmli filosof, alim Səfiəddin Urməvi, Nəsirəddin Tusi və bir çox şəxsiyyətlər Azərbaycanda yaşamış, həm Azərbaycan, həm də dünya mədəniyyətini zenginləşdirmişlər. Həc bir Avropa ölkəsi bir əsrə bu qədər görkəmli şəxsiyyətlər yetişdirməmişdir. Əslində Azərbaycanda intibah öz inkişafı ilə Yaxın və Orta Şərqi ölkələrinə də öz təsirini göstərmişdir. Tekce Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinə Şərqdə 80-dən artıq nəzirə yazılmışdır. Onun “Xəmse”sinin təsiri altında isə bir neçə şair xəmse yazmışdır. A.i. tədqiq edən tədqiqatçılar Füzuli dövrünü də intibahın mədəni yüksəlşinin qızıl dövrü adlandırırlar. Çünkü bu dövrə, yəni XV əsrə Azərbaycan dünəyinə heç bir xalqda bərabər olmayan nəhəng bir şair – Məhəmməd Füzulini vermişdir.

Füzuli dövründə 400-dən artıq Azərbaycan şairi yaşamışdır. Lakin onların heç biri Füzuli seviyyəsinə qalxa bilməmişdir. Görkəmli Azərbaycan şairi və dövlət başçısı Şah İsmayıll Xətəyi də bu dövrde yaşamışdır.

Bələdliklə, 3 əsrlik davam edən İntibah dövründə Marağanın rosləndixanının

## Azərbaycanlılıq

acılması, Neimi, Nəsimi kimi şairlərin yaranması, bu gün belə dünyani vəch edən Təbriz miniatiü məktəbinin çəkdiyi gözəl əsərlər, Kəmələddin Behzadın miniatiürləri dünya sənətşunasmasını, alimlərini vəch edir.

Her bir Azərbaycanlı İntibah dövrü mədəniyyəti ilə fəxr edir.

**Azərbaycanlılıq** – Azərbaycan milli ideologiyası. Müstəqillik əldə edildikdən sonra milli ideologiyanın təmsiləsi bütün kəskinliyi ilə qarşıya çıxdı. Totalitar rejimin ideologiyasının anti-bəşəri mahiyyətini dərinden dark edən xalqlar və milletlər çox ağır sosial-iqtisadi vəziyyətə qarşılaşmalarına baxmayaraq, yeni dövrün, yeni quruluşun milli ideologiyasını yaratmaq istiqamətində fəal iş apardılar.

90-cı illərin evvəllerində milli ideologiyanın axarışı istiqamətində ziyanlılar, demokratik qüvvələr mətbuatda geniş müzakirələr açı, müstəqilliyin ideologiyasının “tapılması” etrafında müxtəlif fikirlər söyləyirdilər. Onların bir çoxu milletçiliyi, türkçülüyü, vətənçiliyi əsas götürməyi və milli ideologiyanın mənəvi əsaslarını mehz bu siyasi ideyalar üzərində qurmayı tövsiyə edirdilər. Lakin keçilmiş qısa yol, müstəqilliyin bərpasından sonra əldə olunan tarixi-siyasi təcrübə aydın göstərdi ki, bu tərzdə yeni yaranan milli ideologiya səmərəli ola bilməz. Belə ki yeni dövlətin milli ideologiyası təkçə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, həm də bütün dünyada məskunlaşmış azərbaycanlıları əhatə etməlidir.

## Azərbaycanlıq

Xalqımızın Ümummilli lideri Heydər Əliyev müstəqilliyin yaranması ilə bağlı ölkədə gedən geniş sosial-iqtisadi vəziyyəti təhlil edərək, Azərbaycan üçün yeni bir ideyanı ortaya qoymuşdur. Heydər Əliyev Azərbaycanda fundamental bir siyasi ideologiyanın, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoymuş, hüququn alılıyinə əsaslanan idarəetmə sistemi yaratmışdır. Belə ki avveləcə bir ideya kimi irəli sürülen azərbaycanlıq ölkənin sonrakı inkişafı prosesində xalqın milli ideologiyasına çevrildi.

Zəngin milli-mənəvi deyərləri, tarixi inkişafın gedisiini özündə eks etdirən bu ideologiya xalqın milli birliliyinin formallaşmasında böyük rol oynadı. Milli dövlətçiliyimizin varlığı təhlükə altına alındığı zaman azərbaycanlıq ideyası böyük səfərberəcidi bir siyasi qüvvəyə çevirilərək yeni Azərbaycanın milli ideologiyası kimi ölkənin sosial-iqtisadi, siyasi, mənəvi həyatında aparıcı bir siyasi qüvvə kimi meydana çıxdı, xaotik vəziyyəti, hərcmərcliyi aradan qaldırdı, böyük-kicikliyindən, siyasi mənsubiyyətdən, dini eqidəsindən, inkişaf seviyyəsindən asılı olmayaq, hər bir millətin, etnik qrupun, milli azlığın bərabər hüquqa malik olmasını nəinki təsbit etdi, həm də onların eyni hüquqa malik olduğunu təsdiq etdi, qarşılıqlı inkişafını təmin etdi.

Yeni dövrədə azərbaycanlıq ideologiyasına tarixi amil kimi yanaşan Heydər Əliyev deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsası ideyası azərbaycanlıqlıdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə

## Azərbaycanlıq

qürur hissi keçirməlidir ve biz Azərbaycanlılığı – Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi deyərlərini, adət-ənənələrini yaşatmalıdır... azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, daim öz milli, mənəvi deyərlərinə, milli köklərinə sadıq olmalıdırlar. Bizim hamumuzu birləşdirən, həmçən edən azərbaycanlıq ideyasıdır, azərbaycanlıqdır. Azərbaycan dövləti müstəqilliyini elde edəndən sonra azərbaycanlıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub. Azərbaycanlıq öz milli mənsubiyyətini, milli-mənəvi deyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbeşəri deyərlərə sintezindən, integrasiyasından bəhərəlnəmək və hər bir insanın inkişafının təmin olunması deməkdir". Bu konseptual, program xarakterli yeni, geniş və məməkənlər bir ideologiya idi.

Azərbaycanlıq ideologiyası artıq milli inkişafın praktik modeli kimi qəbul olunaraq dövlətçilik nəzəriyyəsinin mükəmməl konsepsiyasına çevrilmişdir.

Azərbaycanlıq ideologiyası xalqın, milli dövlətimizin məfkurośidir. Azərbaycanlılığın tərkib hissəsinə daxil olan ideyaların hər biri xalqın formallaşmış məfkuresinin zenginleşməsində çox mühüm və ehemmiyyətli rol oynayır.

Azərbaycanlıq ideologiyasının elmi-nəzəri mahiyyəti daim tədqiqatçılarımızın diqqət mərkəzindədir. Azərbaycan elmi ədəbiyyatında qeyd olunur ki, azərbaycanlıq real tarixi keçmişizmiz, milli mentalitetimizlə, bugünkü

## Azərbaycanlıq

inkişafımızın siyasi-mənəvi məzmunu ilə sıx bağlıdır. Milli dövlət ideologiyası olan azərbaycanlıq bu gün bizim qarışımızda deqiq ifade edilmiş ideya kimi durur. Bu ideyanın tarixə və onlarca xalqın qədimdən beri bir ərazi də yaşıması, onların ümumi mentalitet və telebat strukturuna söykənən ümumi psixologiya ile şərtlənən öz bölgüsü var... Azərbaycanlıq xalqımızın çox ezbə-eziyyətlərle nail olduğu tarixi servətdir. O, real müstəqilliyə nail olmaq, vahid, bələnməz, Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir... O, Azərbaycan xalqına dövlətyaradıcı mənafələrinin ümumiliyi və demokratianın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizənin məqsədidir.

Doğrudan da xalqın milli-mənəvi deyərlərini həm müdafiə etməye, həm də qoruyub saxlamasını bacaran dövlətə insanların fərdi sosial-mədəni meyillərini üzvi şəkildə birləşdirən azərbaycanlıq ideyası ölkədə vətəndaş birliliyi, vahid sosium yaradır. Yeni dünya düzəndən milli ənənələrə yanaşı, sivilizasiyaların da önəminin artıdğı bir məqamda bu ideologiyanın mahiyyətində eks olunan müddəalarda da müəyyən aydınlaşdırılmalar və deqiqləşdirmələr aparılır. Tarixi -felsefi araşdırımlar tam sübuta yetirir ki, artıq Azərbaycanda Azərbaycanlıq milli ideyanın əsası kimi tam formalışdır və Azərbaycan dövlətinin tarixi boyu əsas olaraq qalacaqdır.

Azərbaycanlıq ideologiyası comiyotin normal, sağlam inkişafını təmin

## Azərbaycanlıq

eden bir sıra mühüm amillərlə zənginidir. Bu ideologiya unitar, hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmləndirilməsinə və inkişafına yönəldilmişdir. azərbaycanlıq müstəqil dövlətimizi sivil dövlətlər sırasına çıxarmağa qadir olan bir ideologiya kimi hər bir vətəndaşın dünyagörüşündə özləri məhkəm yer tapmalıdır.

Bu ideologiya milli inkişaf ideologiyasının əsası kimi keçid dövrü şəraitində xüsusi böyük rol oynayır. Bu ideologiya bütün dünyada müxtəlif xalqlarda və millətlərde dövlətimizin, xalqımızın sivil inkişaf yolu ilə getməsi, milli ədalətsizliyə qarşı mübarizə aparan bir dövlət təsəvvürünü yaradır, cümlə ki hər bir insanın hüquq və azadlıqlarının təmin olunmasına mühüm rol oynayır.

Azərbaycanlılığın mühüm tərkib hissələrindən biri Azərbaycan dilidir. Azərbaycan dilinin böyük qayğıkeşi Heydər Əliyev demişdir: "Biz öz əedadlılarımıza daim minnətdar olmalıdır, ona görə ki, on çətin vaxtlarda dilimiz itməyib, yaşayıb. Onu xalq yaşadıbdır, eyni zamanda onu xalqımızın böyük şəxsiyyətləri yaşadıblar". Həqiqətən, tarixi təcrübə səbüt edir ki, dilin hərtərəflı inkişafı, zənginləşməsi, beynəlxalq seviyyəyə çıxmazı, nüfuz qazanması təkcə xalqdan asılı deyil. Burada dilin keşiyində duran və bütün dövrlərdə onu inkişaf etdirən ziyanlıların da rolü çox böyükdür. Onlar dilin inkişafını milli müstəqillik ideyaları, dövlətçilik ənənələri ilə zənginləşdirmişlər. Eyni zamanda görkəmli dövlət başçıları, öz xalqlarının tarixinə islahatçı kimi daxil

## Azərbaycanlılıq

olmuş siyasi liderler də bu sahədə çox böyük işlər görmüşlər. Onların uzaq-görənliliyi, tarixi hadisələri düzgün və obyektiv qiymətləndirmək bacarığı dilin, sözün heqiqi mənasında, gündəlik hayatda, praktikada dövlət diline, ümumi işlek diley çevriləməsinə, beynəlxalq münasibətlər sisteminde dilimizin rolunun və əhəmiyyətinin artmasına güclü təsir göstərmişdir. Milli dili sahəsində həyata keçirilən dövlət siyaseti sonrakı müstəqillik illərində Ümum-milli lider Heydər Əliyevin konkret fərمانları ilə daha da inkişaf etdirilmiş, Azərbaycan dilinin ictimai həyatımızda çox mühüm röla malik olduğu göstərilmişdir.

Azərbaycan əlifbasi və Azərbaycan dili gününün təsis olunması haqqında 2001-ci ilde verilmiş fərmanlar, milli-mənəvi deyərlərin qorunub saxlanılması məsələləri barədə Azərbaycan xalqına Heydər Əliyevin müraciəti keçmişimizə hörmətlə azərbaycanlılıq ideyalarının mənə və əhəmiyyətini bir daha aydın göstərdi.

Azərbaycanlılığın en mühüm amilleri sırasında milli-ətnik müstəvilde bütün ətnik qrupları birləşdirmək, vətəna bağlılığı artırmaq, hər bir vətəndaşa milli özüñüdəki vətəncilik anlayışı ilə zənginləşdirmək meqsadi dayanır. Azərbaycan onlarca milli azlığın, azsaylı xalqın, ətnik qrupun doğma vətənidir. Ərazilimizdə yaşayan bu xalqlar və millətlər Azərbaycanın ümumi siyasi-iqtisadi, sosial-mədəni həyatında feal iştirak edirlər, cini zamanda öz milli özüñəməxsusluqlarını saxlayırlar, milli adət və ənənələrinin, həyat tərzinin,

## Azərbaycanda siyasi fikir

psixologiyalarının, mədeniyyətlərinin assimiliyasiya uğraması faktı ilə qarşılaşmırlar. Bu da ölkə miqyasında azərbaycanlılıq ideologiyasının təntənəsi ilə, milli siyasetin düzgün aparılması ilə üzvi surətdə bağdır.

Böyük Önder Heydər Əliyev cini zamanda azərbaycanlı adını daşımağın məsuliyyətini dərk etməyi, Vətəne sədəqətlə xidmet göstərməyi tövsiyə edirdi. Onun bu istiqamətdə qarşıya qoyduğu vəzifələr, irəli sürdüyü tövsiyələr bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla yerinə yetirilir, azərbaycanlılığın inkişafı dövlətimizin ayrılmaz tərkib hissəsinə çevirilir.

**Azərbaycanda siyasi fikir** – Azərbaycanda ilk siyasi fikir menbəyi kimi "Avesta" əsərinin görmək olar. Bu qədim abidə e.e. VII-VI əsrlərde Azərbaycan və İran erazisində yaradılmış, sonra daha geniş məkana yayılıraq Zərdüşt təlimini təbliğ etmişdir. Bəzi tedqiqatçılar "Avesta"nın daha qədim dövrlərde yaranması fikrini irəli sürürler. "Avesta"nın yaradıcısı və baş qəhrəmanı Zərdüştün sosial-siyasi və hüquqi fikirləri qədim Azərbaycanda formalasən siyasi fikir qeynaqlarını göstərir. Zərdüşt xeyir və şər, işq və zülmət, həyat və ölüm mübarizəsi ilə bağlı maraqlı fikirlər söyləyir. Zərdüşt xeyirxâlığı Hormuzün timsalında, bütün pis əməlliəri isə Əhrimanın fealiyyətində verir.

"Avesta"da en yaxşı dövlət forması monarxiya görülür. Dünyanın yaradılması ilə bağlı deyilmiş fikirlər isə qədim azərbaycanlılarının dünyagörüşünü açıb göstərir.

## Azərbaycanda siyasi fikir

Qədim Azərbaycanda zərdüştilikdən sonra məzdəkilik təlimi də xalqın ictimai-siyasi baxışlarının mahiyyətini işləqləndirir. Zərdüştilikdən faydalanan Manixeyizmin banisi Mani dünyani dualist anlamda izah edir. Bu təlimə görə yaxşılığın mənşəyi və asası işq, pisliyin mənşəyi qaralanlıqdır, zülmetdir. Mani bütün varlığı bu iki yaradıcı qüvvə arasında götürdü. Bu təlimdə yəhudi və xristian dinlərindən istifadə edilmişdir. Manilik türk xalqlarının, o cümlədən azərbaycanlıların islamaqədərki dinlərindən biri olmuş və öz tərəfdaşlaşmanın həyatında mühüm rol oynamışdır.

Məzdəkilik təlimi də Mani təliminə bir qədər yaxındır. Məzdək deyirdi ki, Allah bütün nemətləri bərabər yaratmışdır. Hamının emlakı bərabər sahibiye olmalıdır. Buna görə də onun qənaati bele idи ki, varlıkların emlakı alınbı kasıblara paylanmalıdır. Məzdəkilerin ideyaları Azərbaycanda geniş yayılmış, sonralar xürrəmilik hərəkatının əsasını təşkil etmişdir.

Azərbaycan xalqı ədəbiyyatında sosial-siyasi motivlər çox güclüdür. "Kitabi-Dade Qorqud", "Oğuznamə" dastanlarında verilmiş ictimai-siyasi fikirlər Azərbaycan türkünün dünyagörüşünün qədimliyini və zənginliyini göstərir.

Azərbaycan xalqının dastan və naqıllarında, atalar sözləri və məsəllərinde də həmçinin əxlaqi keyfiyyətlər, xeyir və şər arasında mübarizə, insanın mənəvi kamilliyi, adaletsizliyin tənqidi, mərdlik, igitlik, Vətən mövzusu geniş surətdə öz əksini tapmışdır.

Azərbaycanın qəhrəmanlıq və məhəbbət dastanlarında da həmçinin bu

## Azərbaycanda siyasi fikir

kimi ideyalar xalqa təbliğ olunur. Xüsusi "Koroğlu" dastanı bu haqda çox şey vəd edir. Burada dostluq, bərabərlik, zalima, zora qarşı barişmazlıq, xalq ruhu, xalqı daim təmin etmək, adaletsizliyi aradan qaldırmak və s. öz əksini tapmışdır.

Azərbaycan ərəblərin işğalından sonra islam dininin geniş yayılması neticəsində bərə bir sənəd məzhabları də burada mövcud olmuşdur. Məsələn, hənəfilik, malikilik, şafiilik, hənbəlilik, zeydilik, cəfərlik, ismailik təriqətləri bu regionda yaşayan ayrı-ayrı filosofların dünyagörüşündə öz əksini tapmışdır.

Azərbaycanda orta əsrlərdə yaşayıb-yaratmış N.Gencəvi, Ş.Sührəverdi, Siracəddin Urmevi, Nasirəddin Tusi kimi görkəmli mütəfakkirlerin əksəriyyəti də vələt, cəmiyyət, insan fealiyyəti ilə bağlı maraqlı fikirlər irəli sürmüshər.

Orta əsrlərdə Azərbaycanda hənəfilik ideyalarının meydana gəlməsi və İ.Nəsiminin simasında bütün dünyaya yayılması, sufizmin orta əsr Azərbaycan əsərində mühüm yer tutması, Xətayinin, Füzulinin yaradıcılığında yüksək beşəri mövqə qazanması Azərbaycanda siyasi fikrin zənginleşməsində böyük rol oynamışdır.

Azərbaycan siyasi fikri demək olar bütün dövrlərdə öz aktuallığı ilə fərqlənmişdir. XIX əsrde A.A.Bakixanovun, Mirzə Kazım bəyin, M.F.Axundzadənin, H.B.Zərdabının, C.Əsfəvanının və başqalarının siyasi ideyaları öz dövrünə görə diqqəti cəlb edən siyasi fikirlərdir. Onların hamisəna xas olan bir xüsusiyyəti vardır ki, mütəfakkirər geriliyə, fanatizmə, yoxsullağa, coha-

## Azərbaycanlıların deportasiyası

lətə qarşı mübariza aparmış, insanın ləyaqətələ yaşamasını, maariflənməsinin, ümumi mədəniyyətə malik olmalarını arzulamışlar. Bu fikirləri XX əsrin əvvəllərində fealiyyət gösterən bir çox görkəmli ziyanları Maarifçiliyin, siyasi fikrin inkişafında hədsiz dərəcədə böyük rol oynamışlar. Bu dövrde Azərbaycan Xalq Cümhuriyyətinin qurulması siyasi fikrin inkişafının ən ali təzahürü idi.

Azərbaycanda Sovet hakimiyəti illərində də siyasi fikir sahəsində güclü dinamizm müşahidə olunur. Lakin bu daha çox totalitarizmin dayaqlarının möhkəmləndirilməsi məqsədlerinə yönəldilmişdir.

Azərbaycanda müstəqillik elde edildikdən sonra siyasi fikir inkişaf etmişdir. Məsələn, Azərbaycan Konstitusiyasında, siyasi sənədlərdə, Heydər Əliyevin əsərlərində və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsərlərində və s. siyasi fikir öz geniş əksini tapmışdır.

**Azərbaycanlıların deportasiyası** – qovulmaq, sürgün olunmaq mənasını verən deportasiya latin sözü olub, ilk dəfə Fransada 1791-ci ilde şübhəli şəxslər haqqında qanunda təsbit olunmuşdur.

Sovet hakimiyəti illeri ərzində SSRİ-də demek olar bütün xalqlar deportasiyaya məruz qalmışlar. Xalqlar öz doğma yurdlarından zorla Orta Asiya, Qazaxistana və Sibire sürgünə göndərilmişlər. 20-30-cu illerde həyata keçirilən deportasiyalar müharibə dövründə daha da şiddetləndi. Həc bir

## Azərbaycanlıların deportasiyası

teqsiri olmayan xalqlar müharibə dövründə təqsirkar bilinərək yaşadıqları yerlərdən sürgün olundular. Rəsmi məlumatlara görə onların arasında 1 milyondan çox alman (Volqaboyundan), 317 min çecen, 165 min Krim tatarı, 84 min inquş, 82 min kalmik, 64 min qaraçaylı, 49 min Axisxa türkü, 33 min balkar və s. var idi. Kişiin çoxu müharibədə olduğundan köçürülenlərin böyük akseriyəti uşaqlar, qadınlar və qocalardan ibarət olmuşdur. Onların xeyli hissəsi yolda təzyiqlərə, vəziyyətə dəzə bilməyib ölmüşdür. Repressiya və deportasiyalar türk xalqlarına, xüsusilə azərbaycanlılara qarşı dəhə amansızlıqla aparılmışdır.

Azərbaycanlıların deportasiyası bir neçə mərhələdə həyata keçirilmişdir.

Bu tarix ermənilərin XIX əsrə çar Rusiyasının müstəmləkəsinə çevrilmiş Qafqaza köçürülməsindən sonra başlamışdır.

Türkmençay müqaviləsindən sonra Azərbaycan əraziləsinə köçürülmüş ermənilər yenice məskunlaşdıqları torpaqlardan azərbaycanlıları sixıldırb çıxarmağa başladılar. Bununla da azərbaycanlıların yaşadıqları ərazilərdə əhalinin milli tərkibi şüretdə deyişdi, ermənilərin sayı durmadan artmağa başladı. Azərbaycanlıların öz doğma torpaqlarında soyqırımı və deportasiyaya məruz qalması faktları böyük yaziçi M.S.Orudbadinin "Qanlı sənətlər" və Mir Möhsün Nəvvabın "1905-1906-ci illerde erməni-müsəlman davası" kitablarında geniş verilmişdir. Bu kitablardan və digər sayısız-hesabsız sənədlərdən aydın olur ki, Azərbaycan, İrəvan, İran

## Azərbaycanlıların deportasiyası

ərazisində həyata keçirilən bütün soyqırımların hadisəleri xalqımızın həyatında köçkünlük siyasetinin, yeni deportasiyanın acı nəticələrin özündə saxlayır. "Türksüz ərazilərin" yaradılmasından sonra ermənilər öz havadarlarının əli ilə həmin ərazilərə erməni milliyyətindən olanları köçürür, məskunlaşdırır, bununla sünii surətdə deportasiya siyasetini həyata keçirirdilər.

"Ermenistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" qəbul edilmiş ikinci qərarda göstərilirdi ki, o "SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına əlavədir. 1948-ci il 10 mart tarixli qərarda artıq köçürme ilə əlaqədar konkret tədbirlərdən bəhs olunur. Məraqlıdır ki, bu köçürme "könüllülük prinsipləri əsasında" həyata keçirilirdi.

Böyük Vətən müharibəsindən sonra Ermenistana dünyanın müxtəlit yerlərindən ermənilərin köçürülbilər yerləşdirilməsi məsəlesi ortaya atıldıqda, Ermenistan rəhbərliyi çoxdan düşündüyü gizli bir niyyəti aşkarla çıxarı. Daha doğrusu, azərbaycanlıların bir hissəsindən məhz bu yol ilə xilas olmağa çalışır. 1948-ci ilde Suriyadan, Livandan, Fransadan və Ruminiyadan 10 minə yaxın, bütünlükdə 1946-1948-ci illerde xaricden Ermenistana təqrİben 100 min erməni köçürüllür. Lakin bu köçürme çox davam etmirdi, 1948-ci ilde dayandırıldı.

Ermenistana ermənilərin köçürülməsi siyasetinin arxasında digər məqsədlər də dururdu. 1947-ci il 23 dekabr tarixli qərarda göstərilirdi ki, 1948-

## Azərbaycanlıların deportasiyası

1950-ci illerdə "könüllülük" prinsipi əsasında Ermenistan SSR-də yaşayan 100 min kolxoçlu və digər azərbaycanlı əhalisi Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. 1948-ci ilde 10 min, 1949-cu ilde 40 min və 1950-ci ilde 50 min nəferin köçürülməsi nəzərdə tutuldu. Həmin qərarın 11-ci bəndində göstərilirdi ki, Ermenistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltıqları tikililəri və yaşayış evlərini xaricdən Ermenistana gələn erməniləri yerləşdirmək üçün istifadə etsinlər.

Azərbaycan SSR Nazirlər Sovetinin 1948-ci il 2 fevral tarixli qərarına əsasən 1948-ci ilde Ermenistandan köçürülecek 10 min əhalini qəbul etmək və yerləşdirmək planlaşdırılmışdı. Qərarda Salyan, Saatlı, Sabirabad, Əli Bayramlı, Bilişuvər, Ağcabədi və Xilli rayon icraiyə komitələrinə tapşırılmışdı ki, 1948-ci il fevralın 15-dək köçürülenlərin yerləşdiriləcəyi kolxozlarda olan boş yaşayış evlərinin təmiri və bərpası üçün tikinti briqadaları yaratmaq, onları lazımi nəqliyyat vasitəsilə təmin etmək, yaşayış evlərinin bir hissəsini köçürülenlərə vermək istəyen kolxoçuları aşkar etmek və qeydiyyata götürmək, kolxozlarda köçürülmə ilə əlaqədar geniş izahat işləri aparmaq lazımdır.

Qərara əsasən Ermenistandan 1948, 1949, 1950-ci illerde külli miqdarda azərbaycanlı "könüllülük" adı altında Azərbaycana köçürüldü. Bu siyaset sonrakı illerde də davam etdirildi. Ümum-

## Azərbaycanlıların deportasiyası

niyyətə, 1948-1953-cü illərdə Azərbaycanda deportasiya edilən əhalinin sayı 100 min nəfərdən çox olmuşdur.

Ev-eşiyindən didərgin salınmış insanlar Azərbaycanın əsasən Aran rayonlarına göndərildi. Bu qərarı zorla icra etmək ona gətirib çıxardı ki, müləyim iqlim şəraitinə, bulaq suyunə adət etmiş əhalinin xeyli hissəsi Kür-Araz ovağında içtimai binalarda yataqlaşdırıldı, qızdırıldından, malyariyadan və digər yolu xucu xəsteliklərdən mehv oldu.

Sonrakı illərdə deportasiyaya məruz qalmış əhalinin müəyyən qismi bütün çətinliklərə, məhrumiyyətlərə baxma-yaraq, yenidən öz yurdularına qayıtdılar. Lakin onlar 35-40 ildən sonra ermənilərin növbəti deportasiya siyasetini həyata keçirəcəklərini bilmədilər. 1988-ci ildə ermənilər Sovet İttifaqının dağılması prosesində istifadə edərək öz havadarları olan SSRİ Prezidenti M.S.Qorbaçovun onlara olan "xüsusi" münasabətine arxalanaraq, Ermənistən ərazisindən bütün azərbaycanlıları deportasiya etdilər və bununla da çoxdan arzuladıqları "Türkşüz Ermənistən" dövlətinə yaratdılar. Bu sonuncu deportasiya zamanı 400 nəfərdən çox azərbaycanlı vəhşicəsinə qatla yetirildi.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin "1948-1953-cü illerde azərbaycanlıların Ermənistən SSR ərazisindəki tarixi-ətnik torpaqlarından kütlevi surətdə deportasiyası haqqında" 18 dekabr 1997-ci il tarixli fermanında xalqımızın bu faciəsi öz geniş əksini tapmışdır. Tariixe ilk dəfə olaraq məhz bu ferman vasitəsilə azərbaycanlıların deportasiyasına siyasi-hüquqi qiymət tapmışdır. Tariixe ilk dəfə olaraq məhz bu ferman vasitəsilə azərbaycanlıların deportasiyasına siyasi-hüquqi qiymət

## Azərbaycanlıların soyqırımı

verilmişdir. Bu fərman 1948-1953-cü illeri əhatə etse də, deportasiya tarixi ilə möşgül olan tədqiqatçılar çox yaxşı bilirlər ki, azərbaycanlılar tarixinin müxtəlif mərhələlərində dəfələrlə deportasiyaya məruz qalmışlar. Fərmanda haqlı olaraq qeyd olunur ki, "Son iki əsrde Qafqazda azərbaycanlılara qarşı məqsədönlü şəkildə həyata keçirilmiş etnik temizləmə və soyqırımı nticəsində xalqımız ağır məhrumiyətlərə, milli faciə və məşəqqtələrə məruz qalmışdır. Mərhele-mərhele gerçəkleşdirilən belə qeyri-insani siyaset nticəsində azərbaycanlılar indi Ermənistən adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi-ətnik torpaqlarından didərgin salımlaş kütlevi qatla və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarix-mədeni abidə və yaşayış meskəni dağılıb viran edilmişdir".

Fərmanda ilk dəfə olaraq azərbaycanlılara qarşı həyata keçirilen deportasiya aktlarına siyasi-hüquqi qiymət verilmişdir. Belə ki, bu siyasi sənəddə göstərilir ki, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı kimi qiymətləndirilir.

**Azərbaycanlıların soyqırımı** – azərbaycanlılara qarşı soyqırımı siyaseti mərhele-mərhele bir neçə dəfə, həm də xüsusi qəddarlıqla həyata keçirilmişdir. 1905-1907, 1918-1920, 1965, 1988-1992-ci illerde xalqımızın bu soyqırımı tarixlerinin her biri haqqında

## Azərbaycanlıların soyqırımı

səsiz-hesabsız miqdarda dehşətli faktlar, ağlaşımaz hadisələr durur. Lakin sovet dövründə bu faciələr haqqında danişmağa imkan verilməmişdir. Ermənilər öz tarixi keçmişləri, faciələri haqqında kitablar buraxdıqları, tabliğat apardıqları halda, azərbaycanlılara bu fealiyyət qadağan olunmuş, bu qadağanı pozanlara qarşın əkskin tədbirlər həyata keçirilmiş, xalq düşmənin övladları damğası ilə ailə üzvlərinə cəmiyyətdə barışmazlıq mühiti yaradılmışdır.

1905-ci ildə silahlanmış müteşəkkil erməni dəstələri etnik zəmində soyqırımı kimi dehşətli bir cinayətin Qafqazda ilk mülliəfləri olmuşlar. 1905-1907-ci illərdə onlar Bakıda, Tiflisdə, İravanda, Naxçıvanda, Gəncədə, Qara巴גדa, Zəngəzurda kütlevi şəkildə azərbaycanlılara divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qadınları, qocaları qəddarlıq və vəhşiliklə öldürmişlər. Həmin dövrde təkçə Şuşa, Cəvansı, Cəbrayı və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi yerlə-yeşən edilmiş, İravan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsi viran edilmişdir. Erməni vəhşiliyindən sağ qurtaran on minlərlə azərbaycanlı öz doğma yurd-yuvasını tərk etmək məcburiyyəti sırasında qalmış, bununla da Azərbaycanda tarixi bir əsər yaxınlaşmadıqda olan haqqarəti qaçqılıq enəsəsinin esası qoyulmuşdur.

Ermənilərin Azərbaycan xalqına qarşı əvvəlmiş soyqırımı siyaseti çar Rusiyasında mərkəzi hakimiyətin süqut etdiyi, keçmiş imperiyanın dərəbəylilik və anarxiya şəraitində yaşadığı 1918-ci ildə dahi geniş vüset almışdır. Bu dövr-

## Azərbaycanlıların soyqırımı

dəki soyqırımda daha mütəşəkkil şəkilde və daha böyük bir qəddarlıq və amansızlıqla həyata keçirilmişdir. Təkcə 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lenkoranda ermənilər 50 mindən çox azərbaycanlı qatla yetmiş, evlərini talan etmiş, on minlərə adamı öz yurd-yuvalarından didərgin salmışdır. Yalnız Bakıda 30 minə yaxın soydaşımız xüsusi amansızlıqla qatla yetirilmiş, Şamaxı qəzasının 58 kəndi dağdırılmış, 7 min nəfəredək adam, o cümlədən 1653 qadın və 965 uşaq öldürülmüş, Quba qəzasının 122 müsləman kəndi yerlə-yeşən edilmişdi. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzur qəzasında 115 Azərbaycan kəndi vəhşicəsinə dağdırılmış, əhaliyə cinsinə və yaşına fərqli qoymulmadan qəddarcasına divan tutulmuşdur. İravan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağdırılmış, yandırılmış və talan edilmişdi. İravan azərbaycanlılarının çoxsaylı müraciətlərindən bərində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində və onun çevrəsində 88 kənd dağdırılmış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdir. Erməni cəza dəstələrinin törətdikleri vəhşiliklər, daşnak haki-miyəti dövründə yürüdündə "Türkşüz Ermənistən" siyaseti nticəsində İravan quberniyasının azərbaycanlı əhalinin sayı 1916-ci ildə 375 min nəfər idisə 1922-ci ildə cəmisi 70 min nəfər olmuşdur. Göründüyü kimi, qısa müddət ərzində soyqırıminin və geniş miqyaslı etnik temizlənmələrin aparılması nticəsində erməni millatçıları

## Azərbaycanlıların soyqırımı

qarşılısına qoymuş olduğu məqsədə esasən nail olmuşlar.

Görkəmli ictimai-siyasi xadim Mirzə Bala Məmmədzadə "Ermənilər və İran" kitabında məlumat verir ki, bu qanıçın xalqın silahlı dəstələri həmin dövrde Cənubi Azərbaycanda Urmiya gölü ətrafında 150 min nəfərdən çox azərbaycanlılarını vəhşicəsinə qətəl yetirmişdir.

Azərbaycan müstəqillik qazandıqdan sonra bütün tarixi araşdırmacların hərəkəti şəkildə aparılmış, xalqa, dünyaya ictimaiyyətinə qatdırılması sahəsində çox geniş imkanlar açıldı. Xalq öz tarixi keçmiş haqqında doğru-dürüst məlumat vermək mühüm vəzifə kimi qarşıda durdu.

Xalqımızın Ümummülli lideri Heydər Əliyev 26 mart 1998-ci il tarixinde "Azərbaycanlıların soyqırımı haqqında" Prezident Fərmanı verdi. Tarixdə ilk dəfə olaraq azərbaycanlılara qarşı soyqırımı siyaseti bu Fərman vasitəsilə öz siyasi qiymətini aldı. Fərmandə qeyd olunduğu kimi, "Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı" da tarixin açılmaçı sahifələrindən biridir.

1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmençay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoymuş. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbt olunması başlandı. Qısa bir müddədə bu siyaset gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi ilə həyata keçirildi. Soyqırımı

## Azərbaycanlıların soyqırımı

Azərbaycan torpaqlarının işgalinin ayrılmaz bir hissəsinə çevrildi.

Fərmandə azərbaycanlılara qarşı həyata keçirilen soyqırımı siyasetinin mehz "Böyük Ermənistən" yaratmaq ideyası ilə six bağlı olduğu aydın göstərilir. Fərmandə bu haqda oxuyuruq: "İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq teşkil etmələrinə baxmayaraq, öz havadalarının himayəsi altında "Erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə sünü ərazi bölgüsü ilə əslində azərbaycanlıların öz torpaqlarından qovulması və mehv edilmesi siyasetinin bünövrəsi qoyuldu. "Böyük Ermənistən" ideyaları təbliğ olunmağa başladı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bərəət qazandırmaq məqsədi ilə" erməni xalqının tarixinin saxtalasdırılmasına yönəlmış geniş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsinə təşkil edirdi".

Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il fərmanında erməni təcavüzkarlarının müxtəlif vaxtlarda tövətikləri cinayətlər: "Böyük Ermənistən" yaratmaq xülyasından ruhlanan erməni qəşək karlarının 1905-1907-ci illərdə və Rusiyada baş vermiş 1917-ci il Fevral və Oktyabr çevrilişləri zamanı bolşevizm bayrağı altında həyata keçirdikləri geniş miqyaslı qanlı aksiyalar özəksini tapmışdır.

## Azərbaycanlıların soyqırımı

Azərbaycan Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il fərmanında xalqımıza qarşı həyata keçirilen soyqırının sonuncu mərhələsi də özəksini tapmışdır. Fərmandə qeyd olunur ki, 1988-ci ilden ortaya atılan qondarma Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlıların öz tarixi torpaqlarından qovulmasına respublikadakı düzgün siyasi qiymət verilmədi.

Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayetinin Ermənistən SSR-in tərkibinə daxil edilmesi haqqında ermənilərin qeyri-konstitusion qerarını və Moskvanın əslində bu vilayeti Xüsusi İdareetmə Komitesi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi nəzarılıqla qarşılıdı və mühüm siyasi aksiyalara el atmaq məcburiyyəti qarşısında qaldı. Respublikamızda keçirilən mitinqlər zamanı torpaqlarımızın işgali siyaseti qətiyyətə pisləndə Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən el çəkmədi. Mehz ele bunun nəticəsi olaraq 1990-ci ilin yanvar ayında getdikcə güclənen xalq hərəkatını böğməq məqsədi ilə Bakıya qoşunlar yerdildi, yüzlərlə azərbaycanlı mehv və şikət edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qaldı.

1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdular. Tariximizə Xocalı

## Azlığın hökuməti

soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının mehv edilmesi, əsir alınması, şəhərin yerləyeksan edilmesi kimi daxıl olmuşdur.

Azərbaycan torpaqları hesabına ermənilər öz milli dövlətlərini qurdudan sonra bütün türk toponimlərinin adalarını deyidirmiş, erməniləşdirmiş, ya da tarix sehnəsindən tam silib çıxarımaqla çalışmışlar.

"Azərbaycanlıların soyqırımı haqqında" Fərmanında xalqımıza qarşı soyqırının faktlarının dövlət səviyyəsində ilk dəfə bəyan edilməsi və ona siyasi qiymət verilməsi ilə prezident Heydər Əliyev Azərbaycan xalqı qarşısında böyük bir tarixi xidmet göstərmişdir. Mübaliqəsiz demək olar ki, belə bir addımın atılması xalqımızın tarixi haqlarının bərpə edilməsində, qan yaddaşının oyanmasında, tarixin obyektiv yazılmışında böyük köməyi vardır. Bu fərman bütün mezmunu və mahiyyəti hər bir azərbaycanlıdan bunu tələb edir.

**Azlığın hökuməti** — parlamentar dövlətlərdə parlamentdə çoxluq malik olmayan partiya və ya partiyalar koalisiyası tərəfindən digər partiyaların (yaxud daha nüfuzlu bir partiyadan) bu hökuməti parlamentdə (müəyyən şəraitdə) səsverme yolu ilə destəkləməyə vət etdikləri halda formalaşdırılmış hökumət.

# B

**Babef (Babeuf) Qrakx (Fransu Nobel)** (1760-1797) – Fransa inqilabçısı, “Bərabərlik namına” hərəkatın rəhbərlərindən biri.

B. baxışları XVIII əsrin axılarında inqilabi Fransada sosialist fikrin inkişafının zirvəsidir. B. programı – siyasi təlimində “xalq dövləti qurmaq” tələbindən ibarətdir. B. özünün “Bərabərlik namına sui-qəsd” programında inqilabçıların gizli təşkilatlarının hazırlanmasının, xalq үşyanının zərurılığını əsaslandırmışdır. Üşyançılar ali hakimiyyətin evvelki orqanlarını leğv edir, müvəqqati inqilabi hökumət – plebey diktaturasını həyata keçirən Milli Məclis yaradır. B. üçün demokratianın məhiyyəti xüsusi mülkiyyətin kompromisiz mehv edilməsindən, kollektivizm və eqlitarizmın tətənəsindən ibarətdir.

**Babuvizm** – Qrakx Babef və onun tərəfdarlarının yaratdığı təlim.

**“Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri”** – Azərbaycan Respublikası iqtisadiyyatının böhrandan çıxarılması və inkişafında neft sonayesinin dirçəldilmesi, müasir texnologiyalar əsasında yenidən qurulması mühüm əhəmiyyət kəsb edirdi. Ümummilli lider Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Türkiye Cumhuriyyətinin Prezidenti Süleyman Demirel “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiye Cumhuriyyətinin orazileri ilə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri vasitəsilə neqəd edilməsinə dair” saziş imzalamışdır.

## “BTC Əsas İxrac Boru Kəməri”

1994-cü il sentyabrın 20-də Bakının “Gülüstən” sarayındə ARDNŞ ilə ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Türkiye, Səudiyyə Ərəbistanı, Yunnanistanın iri neft şirkətləri daxil olan konsorsium (sonralar bu konsorsiuma Yaponiya şirkəti da qoşuldu) üzvləri tərəfindən sonralar bütün dünyada “Əsrin müqaviləsi” adı ilə meşhurlaşan müqavili imzalandı (2001-ci ildən başlayaraq Prezident fərmani ilə həmin gün respublikada “Neftçi” günü kimi bayram edilir).

Ölkəmizin neft strategiyasının ən əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına neqəd edilməsindən ibarət idi. Bu sahəde Azərbaycanın mənafələrinin uzunmüddətli qorunması, geniş miqayış beynəlxalq iqtisadi əməkdaşlığın inkişafının, regionda neft hasilatının artması ilə elaqədar neftin dünya bazarına neqəlinin temin edilmesi məqsədile strateji əhəmiyyətli buraxılış imkanı ilə 50 milyon ton neft, uzunluğu 1730 km olan yeni – Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirilmiş, aparılan danışçılar uğurla nəticələnmişdir.

1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə Toplantısı gedidində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Türkiye Cumhuriyyətinin Prezidenti Süleyman Demirel “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiye Cumhuriyyətinin orazileri ilə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri vasitəsilə neqəd edilməsinə dair” saziş imzalamışlar.

## Bakıxanov Abbasqulu ağa

Eyni vaxtda Azərbaycan Respublikası, Gürcüstan, Türkiye Cumhuriyyəti, Qazaxistan Respublikası və Amerika Birleşmiş Ştatlarının prezidentləri bu layihəni dəstekleyen “İstanbul Bəyan-naməsi”ni imzalamışlar.

Bu layihənin inşasının 2006-cı ilin may ayının axırlarında sona çatması və Azərbaycan neftinin Ceyhan limanından tankerlərlə dünya bazarına çıxarılması faktiki olaraq ölkəmizi dünyanın enerji mərkəzlərində birinə çevirdi.

**Bakıxanov Abbasqulu ağa** – XIX əsrin böyük mütəfəkkiri, görkəmli alim, şair, ensiklopedik əzəzə malik Azərbaycan maarifçisi.

A.Bakıxanov 1794-cü ilde Bakının Əmirhaciyən (keçmiş adı Xile) kəndində II Mirzə Məhəmməd xanın ailesində dünyaya gəlmışdır. 1802-ci ilde Bakı xanı olan Hüseynqul xan ilə II Mirzə Məhəmməd xan arasında hakimiyət uğrunda münasibətlər xeyli pisləşmiş və o ailəsinə götürərk qohumu Şeyxəli xanın yanına – Qurbanın Amsar kəndində köçmüdü. II Mirzə Məhəmməd xanın Bakının bəzi kəndlərində mülkləri, torpaq sahəleri olmuşdur. Maşağada, Əmirhaciyanda ulu babalarının tikdir-dikləri binalar, məscidlər bu güne qədər qalmadıdr.

A.Bakıxanov uşaqlı illeri Qubada, bir qədər Şeyxəli xanın sarayında, daha çox isə Amsar kəndində atasının mali-kanəsində keçmişdir.

A.Bakıxanov təhsilini de məhz burada almışdır. Rus dilini öyrənməye də hələ uşaq ikən başlamış, xüsusən yeniyetməlik və gənclik illorında məş-

## Bakıxanov Abbasqulu ağa

ğul olmuş, Tiflisdə işe başladığda isə daha mükəmmel menimsəmişdir.

A.Bakıxanovu rus zabiti kimi görəmək istəyən II Mirzə Məhəmməd xan 1819-cu ildə oğlunu Qafqaz Baş İdaresinin reisi general A.P.Yermolovun yanına işe gotirir. Rus generalı II Mirzə Məhəmməd xanın Rusiya ilə yaxınlığım nəzəre alaraq, onun oğlunu öz yanındakı dəftərxanada işe götürür. Onun Tiflisdə Qafqaz Baş İdarəsində işləməsi heyatında böyük dördən yaradır.

Abbasqulu ağa Qüdsi taxəllişü ilə şeirlər, qəzəllər yazıb.

A.Bakıxanov insanları bilikli, mərifətli, qanacaqlı, bir-birilər mehriban dolanan, ünsiyyətdə olan, Allah yolunda pak eməllerlə çalışan kimi görmək istəyirdi. Bütün bunları əsərlərində təbliğ edirdi. Xüsusən “Təhzib ül-əxlaq” və “Kitab-i-nəsəyəh”də, bədii yaradıcılığında bu kimi yüksək əxlaqi keyfiyyətləri təbliğ edirdi.

A.Bakıxanov qısa bir müddət ərzində hərbi və diplomatik qulluqda, rəsmi dövlət işlərində iştirak etməklə yanaşı, müxtəlif dillərdə xeyli sayıda yüksək bədii və derin məzmunlu elmi əsərlər yazmış, böyük istedad, qüdrəti zəka, bacarıq və zəhmətsevərlik göstərmişdir. O, çox məhsuldar, feal və gərgin işləyərk elmin müxtəlif sahələrinə aid maraqlı əsərlər yazıb ortaya qoymuşdur. Məsələn, “Əsər ül-məlakut” əsərində gənəsin vəziyyətlərində danışaraq, o almanın astronomu Badenin yaradıcılığına müraciət edir. O, qeyd edir ki, göydəki tünd lokulor dəliklərdir ki, Günəş onlarm dərinliklərində boylanır. Müəllif bu əsərdə

## Bakıxanov Abbasqulu ağa

Avropanın bir çok görkəmli astronomlarının adını çəkir, onların nəzəriyyələrini araşdırır.

A.Bakıxanov Kopernikin (1473-1543) heliosentrik sistem nəzəriyyəsinə yüksək qiymət vermiş, onu geniş şəkildə və elmi əsərlərle dərinəndə təhlil etmişdir. O, Kopernikin telimini təhlil edərək, onun mahiyyət və xüsusiyyətlərini nəzərdən keçirmiş, onun əsil elmi interpretasiyasını vermiş, hətta məhdud cəhətlərini də unutmamış, bəzi düzəlişlər de etmişdir.

A.Bakıxanovun "Kəşf ül-qəraib" əsəri elm aləmində xüsusi maraq doğurur. Məşhur seyyah Kolumbun Amerikanı kaşf etmiş problemlərinə toxunan böyük mütefəkkir Ameriq Vespucçinin de adını çəkir. Müəllif Kolumbun bütün seferlərinin qələma almağa çalışmışdır.

A.Bakıxanov rus orduşunda polkovnik rütbəsinə qədər yüksəlmüşdür. O, 1826-1829-cu illerde Rusyanın İran və Türkiye ilə müharibələrində, Türkmençayda Rusiya-İran sülh danışqlarında iştirak etmişdir. Nəzərə almaq lazımdır ki, A.Bakıxanov Türkmençay müqaviləsində yalnız bir tərcüməçi kimi iştirak etmişdir.

Böyük mütefəkkirin dövrün bir çok görkəmli ədəbiyyatçıları və ictimai xadimlərindən M.S.Vazeh, İ.B.Qutqaşlı, M.F.Axundzadə, rus yazıçılarından A.S.Qribəyedov, A.S.Puşkin, A.A.Bestujev-Marlinski, gürcü yazıçılarından A.Cavçavadze, N.Orbeliani, N.Barataşvili, polyak şairi T.L.Zablotski və başqaları ilə dostluq etmiş, onların qabiliyyət və bacarığını xalqımızın maariflənməsi işinə cəlb etmişdir.

## Bakıxanov Abbasqulu ağa

A.Bakıxanovun dini-felsefi baxışları, oxlaçı düşüncələri onun yazdığı "Riyaz ül-Qüds", "Tehzib ül-oxlaq", "Kitab-i nəsayeh", "Eyn ül-mizan" əsərlərində ve "Mişkat ül-ənvar" poemasında öz əksini tapmışdır. Görkəmli mütefəkkir islam dininin əsas ehkamlarını müdafiə etmişdir. Bakıxanov elmin predmetində fərqlienən felsefənin predmetini ayırmış, felsefəni varlığın fövqəl hissi prinsipləri haqqında elm hesab etmişdir.

O, bir filosof kimi dünyani naturalist mövqeden izah edərək göstərirdi ki, bütün cisimlər və şeylər dörd ənsürün - hava, od, torpaq və suyun qatışından ibarətdir. Burada tebii "nizam", müvazinət və sebəbiyyət var.

Bakıxanov məntiqi iki hissəyə bölmüş, əqli nəticələri sillogizmin müxtəlif növləri ile mehdudlaşdırılmış, induksiyanı hökmərənin doğruluğunu əsaslanıran metod hesab etmişdir.

Böyük mütefəkkirin coğrafiya sahəsində müəyyən xidməti var. O, 1828-ci ilde Qaraağac öyrənen komissiyanın tərkibində olmuş və Rusiya-İran sərhədinin müəyyənləşdirən komissiyanın işində feal iştirak etmişdir. Alim vəzifəsi ilə elaqədar olaraq çoxlu seyahətlərə çıxmışdır. Belə ki, seyahətləri zamanı Azərbaycan, Gürçüstan, Ermənistən, Dağıstan, Rusiya, Ukrayna, Polşa, Pribaltika ölkəlerinin ərazisini, Misir, Ərəbistan və s. yərləri gəzmişdir. Coğrafiyusunas Nuraddin Kerəmov alimin bu sahədəki fealiyyətini geniş təhlil etmiş və Moskvada rus dilində ayrıca kitab çap etdirmiştir.

## Bakıxanov Abbasqulu ağa

Zəngin və çoxşaxəli yaradıcılığı malik olan şairin əsərləri sağlığında müxtəlif tərcümə edilmiş, onun "Fatma tarçılar" şeri alman dilinə, "Tatar nəgmələr" rus dilinə tərcümə olunmuşdur.

A.Bakıxanovun maraqlı satirik əsərləri vardır. "Mişkat ül-ənvar" əsərində Bakıxanovun üç mənzum məktubu və temsili daxil olmuşdur. O, "Tülük və qurd" temsili hıylegerliyi, "Çinar və kudu tağı"nda lovğalığı, böyüye hörmətsizliyi, "Kəndlilin saha şikayəti", "Kəndlilin saha töhfəsi", "Hind əfsanəsi" əsərlərində feodal dünyanın zülm və zorakığını təsvir etmişdir.

Mütefəkkirin "Mırat ül-cəmal" əsərindəki "Ərz-i əhval", "Xəyalın ucusu", "Firəng məclisi" əsərləri avtobiografik xarakter daşıyır.

A.Bakıxanovun "Kitab-i Əsgəriyyə" hekayəsi Azərbaycan nəşrinin ilk nümunələrindəndir. Müəllif burada öz oxucusuna taleyin amansız gərdişlərinə sine gərməyi, dözməyi təlqin edir, tebətin və dünyanın naz-nemətindən vaxtında istifadə etməyi məsləhət görür. Onsuza da insan ömrü çox qıсадır. Müəllif bildirir ki, qadın Allah kədər və qüssə ağacını bir yaratmışdır. Əger insan beş gün sevinc hissini keçirirse, o, on gün kədər içinde yaşaması olur. Buna görə də insan öz ömrünü boş keçirməməlidir. Heyatın bu cür keçməsi insanı yoldan saldırmamalıdır, o ruhdan düşmemeli, kədər və qüssə piyalasını içməyi də bacarmalıdır.

"Kitab-i-Əsgəriyyə" hekayəsi oxucuda güzel hissələr oyadır, onun həyata, sədətə çatmaq yolunun mümkünlüyüne inamını daha da artırır.

## Bakıxanov Abbasqulu ağa

1825-ci il Dekabr üsyanından sonra Qafqaz Baş İdaresinin başçısı A.P.Yermolov dəyişdirilir. Onun yerine Peterburqdan İ.F.Paskeviç göndərilir.

A.Bakıxanovun "Mişkat ül-ənvar" əsəri məhiyyət etibarile sanki dahi Nizaminin "Sirlər xəzinəsi" əsərinə nezire yazılıb. O, "Nurlar menbəyi" (Mişkat ül-ənvar) əsərində nəşihətvari hekayələr verir, əsərin bütün məzmununu insan oxlağının kamillaşması üzərində qurur. Böyük mütefəkkir belə neticəyə gelir ki, insan harada olmasından asılı olmayaraq, öz nəfsinin sahibi olmayı bacarmalıdır. Nəfs insan ağının hökməndən olmalıdır. O, nəfsin töretdiyi bələlərə geniş yer ayıraraq şərabı içməkdən tereddüd edir. Nəhayət, ağıl, mənvi, iradə insan nəfsinə qalib gelir.

A.Bakıxanovun "Fars dilinin qrammatikası" əsərinin rus dilində nəşr olunub yayılması onun şöhrətinini daha da artırdı. Onun "Kəşf ül-qəraib" əsərində dahi alimin dünyagörüşü və maraq dairesi haqqında tam təsəvvür yaradır. X.Kolumbun Amerikəni kaşf etmesi A.Bakıxanovu da çox maraqlandırılmışdır. Əsər yazılın vaxta qədər bu məşhur kaşf barədə heç bir məlumatla malik olmayan Azərbaycan uşaqlarına X.Kolumb, müxtəlif kəşfələr barədə müəyyən məlumatlar verir, uşaqların təkcə dini biliklərə deyil, həm də dünyəvi biliklərə yiylənəcəsini arzulayırlar, coğrafi seyahətlər, keşflər, ölkələr haqqında məlumat verir.

A.Bakıxanov XIX əsrin 30-cu illərinin ortalarında Rusiyaya seyahətə çıxır, Peterburqa gələrək qələm dostu A.S.Puşkinə görüsür, ailəsinin qonağı

## Bakıxanov Abbasqulu ağa

olur, Şərqi müdrigliyi, hazırlıcağı, dərin elmi-bədiî dünyagörüşü Rusiyada çoxlarını, hətta çarın arvadını belə valeh edir. Sonra Varşavaya səfər edir, müsəlman süvari polkunun komandiri İ.B.Qutqaşını ilə tanış olur, dostu, feld-marşal İ.F.Paskeviçin qonağı kimi Polşani görür.

A.Bakıxanovun yazdığı en böyük və sanbalı əsərlərdən biri "Gülüstani-İrom"dır. Bu əsər sağlığında müellifinə böyük şöhrət getirmiştir. Əsər fars dəlinde 1841-1842-ci illərdə yazılmışdır.

A.Bakıxanova qədər qədim dövrən başlayaraq, Azərbaycan tarixini geniş şəkildə yazısız ortaya çıxaran ikinci bir müəllif yoxdur. O, bu əsərdə əsasən Şirvanın və Dağıstanın siyasi tarixinə yarayırsa da, yeri göldikcə, xalqın kökü, mənşeyi, bu ərazidə yaşayış ayrı-ayrı tayfalar və millətlər, xalqlar, hətta bir sira kəndlərin və yaşayış məntəqələrinin mənşeyi haqqında maraqlı məlumatlar verir. Müəllif özü qeyd edir ki, Şirvan və Dağıstan vilayətlərinin ərazisi, əhalisinin mənşeyi, dilleri və dinləri haqqında oxucuya məlumat verir.

"Gülüstani-İrom" əsəri 1843-cü ilde "Qafqazın şərq hissəsinin tarixi" adı altında rus dilinə tərcümə edilmişdir.

1846-cı ilde A.Bakıxanov Mekke səfərinə yola düşdü. O, İranın Ərdebil şəhərinə gelir, sonra Təbrizdə Surkab qəbiristanlığında uyuyan Qətran Təbrizinin, Xaqani Şirvanının, Fələki Şirvanının, Zəhireddin Fəryabının, Mücirəddin Beyləqanının, Kəmaləddin Xaqanının və başqa şair, alim və görkəmli din xadimlərinin məzərlərini ziyarət edir.

## Bakunin Mixail Aleksandroviç

Tehranda Mehəmmədşah tərəfindən qəbul edilir, II dərəcəli Şiri-Xurşid orðeni ile təltif olunur. Büyük mütefəkkir Məkkə səfəri zamanı Türkiyəye, Qahirəyə de baş çəkir. Burada bəzi ədəbi fealiyyətə məşğıl olur. Nehayət, 1846-ci ilin noyabrında o Mekkeye gelib çıxır. O, ziyaretini etdikdən sonra Vətənə yola düşür. Lakin "Vadiyi-Fatime" adlanan yerde vəba xəsteliyinə tutulur və vəfat edir. Onu elə orada dəfn edirlər.

**Bakunin Mixail Aleksandroviç** (1814-1876) – rus xalqçılığının banilərindən və anarxizmin nəzəriyyəcilerindən biri.

B.-nin 1848-1849-cu illərdə inqilabda iştirakına görə iki dəfə (Saksoniya və Avstriya məhkəmələri tərəfindən) ölüma məhkum edilmişdir. 1851-ci ilde o, Avstriya tərəfindən I Nikolaya təhvil verilmiş, uzun müddət həbsde qaldıqdan sonra 1857-ci ilde Sibire yaşamağa sürgün edilmişdir. 1861-ci ilde B. Sibirdən sürgündən qaçmış və yenidən Avropa inqilablı hərəkatına qoşulmuşdur. Həmin vaxtdan etibarən və ömrünün axırına qədər o, özünü iki böyük məqsədin heyata keçirilməsinə – mövcud siyasi rejimlərə, ümumiyyətə, dövlətə qarşı mübarizəyə, anarxist ictimai idealının nəzəri axtarışlarına həsr edir. Onun baxışları daha sistemli şəkilde "Federalizm, sosializm və antiteologizm" (1868), "Zülm almanın imperiyası" (1871), "Dövlətçilik və anarxiya" (1873) adlı kitablarında təqdim olunmuşdur.

## Baş korteslər

Dövlətin meydana gəlməsini və onun dağılıması yollarının dövlətsiz ictimai özünüidarəənən yaradılması naməne konsepsiyası təşkil edir. B. görə dövlət sənədli sosial varlıqdır, o, abstrakt və mifik ideya, şəxsiyyətin hüquq və azadlıqlarının abstrakt məhdudluğunu temsil edir, simasızdır. Dövlətin başlangıç yerdə şəxsiyyətin azadlığına son qoyular və əksinə, insan azadlığı, onun hüquqlarının genişlənməsi dövlət hakimiyyətinin təsir dairesinin dəyişməsinə götürür çıxarı.

B. təsdiq edirdi ki, anarxiya cəmiyyətin təkamülündə fərdlerin və assosiasiyaların azadlığı şəklində kütlələr arasında azadlıq ideyalarının yayılması ilə bağlı olan yekun məhrəhədir. Bakuninin tarixi azadlıq prosesi konsepsiyasında tarixi məqsədi və eyni zamanda onun ən yüksək nəticəsi kimi çıxış edir.

B. fikrincə, ideal ictimai quruluş dövlətde təşkil edilmiş cəmiyyət yox, özü-nüridarəetməyə, muxtarıyyətə və azad federasiyaya əsaslanan cəmiyyətdir. B. konsepsiyasında ictimai özünüidarəən tarixi tacribəsi, qarşılıqlı yardım və müdafiə ənənələri (ictimai həmşəlik) cəmiyyətin hakimiyyətsiz (özünü idarə edərək) federativ quruluş ideyasında öz əksini tapmışdır.

**Baş korteslər** (isp. Cortes) – İspaniyyada ikiplatalı parlamentin adı.

**Baş nazir** (fr. *premier ministre*) – Avstraliyada, Azərbaycanda, Belarusda, Böyük Britaniyada, İtaliyada, Kanada, Litvada, Latviyada, Portuqaliyada, Ruminiyada, Finlandiyada, Fransada,

Estoniyada, Yaponiyada və bir sıra digər ölkələrdə hökumətin başı; nazirler kabinetinin sədri.

**Baş ştatlar** – 1) Fransada 1302-1789-cu illerde ali silki – nümayəndəli müəssisə; 2) Niderlandda parlamentin adı.

**Baş tutmayan seçkilər** – seçkilərdə seçicilərin fəallığının aşağı olması ilə əlaqədar bir nəfər bele naməzədin seçilməməsi və ya daha çox səs toplamış naməzədin seçildiyini qəbul etmək üçün səslərin düzgün hesablanması sinas götürülməsi.

Əgər səslərin böyük hissəsini toplamış naməzədin topladığı səslərinin sayı bütün naməzədlərin seçicilərinin səslərinin sayından aşağıdırsa, Daire Seçki Komissiyası qeydə alınmış naməzələrin lehine verilən səslərin sayı bərabər olduqda, birməndəli seçki dairesi üzrə seçkiləri baş tutmamış hesab edir. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 170-ci maddəsinə əsasən Daire Seçki Komissiyası və ya Mərkəzi Seçki Komissiyası birməndəli seçki dairesi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

– səsverme keçirilməsi və səsvermenin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairesi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsinin müəyyənləşdirilməyə imkan vermədiğdə;

– birməndəli seçki dairesi üzrə səsvermeni zamanı səsvermenin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairesində olan seçki məntəqələrinin ümumi sayının  $\frac{2}{3}$ -hisəsindən çoxunu təşkil etdiğdə;

– məhkəmənin qərarı əsasında.

## Beynəlxalq münasibətlər

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 170.2-ci maddəsində nəzərdə tutulan eassalarla seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və ya bu Məcəllənin 171.4-cü maddəsinə eassən seçkilerin yekunları təsdiq edilməzse, Mərkəzi Seçki Komissiyası bu Macəllə ilə müəyyənəşdirilmiş qaydada təkrar seçkilər keçirir.

**Beynəlxalq münasibətlər** – 1) dövlətlərə qarşılıqlı siyasi ve diplomatik əlaqələr; 2) siyasi elmlər sistemində müstəqil fənn.

Beynəlxalq münasibətlərin obyekt və predmetləri sırasına:

- dünyanın maddi (iqtisadi, herbi, geosiyasi, demokratik texniki və s.) və mənəvi (ideoloji, hüquqi, informasiya, etik və s.) amilləri və onların subyektlərə qarşılıqlı münasibətlərə təsiri;

- aktorlararası diplomatik, strateji, səsial, mədəni, elmī və s. münasibətlər;

- bu münasibətlərin əsasını təşkil edən mənəvi-əxlaqi, hüquqi, səsial mədəni və s. normalar;

- dünya siyasetinə təsir göstərən informasiya, maliyyə, kommunikasiya, miqrasiya və s. proseslər;

- beynəlxalq aləmdə qərarların qəbul olunma, əməkdaşlıq, danışqlar, konfliktlər və s. proseslər;

- beynəlxalq aktorlararası münasibətlərin vəziyyəti, onlara təsir göstərən faktorlar (dünyada baş verən transmilli proseslər və onların dövlətlərə qarşılıqları, dünya siyasetinə təsiri və s.);

- ölkədaxili və ölkələrə qarşılıqlı münasibətlərə təsir göstərən amillər, hadisələr, normalar, proseslər, onlar arasındakı əlaqə və bağlılıq və s. ad edilir.

## Beynəlxalq münasibətlər

XX əsrin I yarısında ABŞ-da meydana gəlmişdir. Məhz ilk defə bu ölkədə "Beynəlxalq münasibətlər" dərsliyi nəşr olunmuşdur (1919), universitetlərdə bu fənn üzrə kafedralar yaradılmışdır. Onun başlıca məqsədi – dünya miqyasında dövlətlərə qarşılıqlı münasibətlər və onların milli maraqlarını tədqiq edib üzə çıxarmaqdan ibarətdir.

B.M.-in predmeti kimi o illərdə eassən bir neçə məsələ ən plana çıxarılmışdır: əvvələ, dövlətlər arasında meydana gələn munaqışların əsas səbəpleri, bu munaqışların ayrılıqda hər bir ölkəyə və bütövlükde dünya birliliyinə vurduğu zərəbə; ikinci, dövlətlərə qarşılıqların qarşısının alınması yolları, bu işdə beynəlxalq hökumətlərə təşkilatlardan istifadə edilən perspektivləri; üçüncü, dünya müstəmləkə imperiyalarının dağılması və yeni-yeni müstəaqil dövlətlərin meydana gələsi şəraitində ölkənin milli maraqlarının müəyyən edilməsi və qorunması yolları.

Göründüyü kimi, B.M.-in daxili strukturu zənginləşdikcə, yeni-yeni amillər hesabına mürəkkəbəşədikcə onun öyrənilməsi və təhlili de çətinləşirdi. Məhz ele bu illərdə ABŞ, Böyük Britaniya, Fransa, SSRİ, Çin, Almaniya kimi dövlətlərde B.M.-in geniş tədqiq mərkəzləri meydana çıxmış və ilk fundamental əsərlər ortaya qoyulmuşdur. Tanımış ABŞ alimi Hans Morgentau-nun "Milletlər arasında siyasi münasibətlər. Hakimiyət və dünya uğrunda mübarizə" adlı fundamental əsəri (1948) o zamana qədər beynəlxalq münasibətlərlə bağlı mövcud olan dünya görü-

## Beynəlxalq siyasi nizam

şunu kökündən deyişdi. Onun ardınca Edvard Carr, Nikolas Spaykmen, Beynhold Nibur kimi siyasetşünaslar bu mövzunu ciddi beynəlxalq müzakirəyə çıxardılar. O vaxtdan sosial elmlər sərasında beynəlxalq münasibətlər öz mexsus yerini tutmağa, öz tədqiqatının yeriini subyekti və problemlərini dəqiqləşdirməyə başladı.

**Beynəlxalq siyasi nizam** – ümumi-başarı tarixi əmənlərə və döyərlərə söykənərək beynəlxalq normalar və prinsiplər əsasında formallaşan, fealiyyəti dünyanın siyasi institutları və beynəlxalq təşkilatları tərəfindən dəstəklənən global miqayış beynəlxalq siyasi münasibətlərin müəyyən nizamı.

B.s.n. beynəlxalq siyasi münasibətlərin müəyyən keyfiyyət xüsusiyyətlərinə xarakterizə edir. Müasir dövrde B.s.n.-da qlobal transformasiya prosesi baş verir ki, ona aşağıdakı meyiller xasdır: dünya nizamında birkötüblülük-dən çıxqutblülüyə kecid; demilitarizasiya, beynəlxalq siyasi münasibətlərin demokratikləşməsi və humanistləşməsi.

B.s.n. beynəlxalq nizamın əsas tərkib hissəsidir və o, beynəlxalq nizamın digər vacib elementləri: iqtisadi, informasiya, səsial, maliyyə və s. six surətdə bağlıdır.

Müasir dünya nizamının əsasını, heç şübhəsiz, demokratik döyərlər sistemi təşkil edir. Bu sistem bütün dünya üçün gələcək dünya nizamının mayaki rolunu oynayır və tədricen dünyanın hər yərində insan hüquqları və azadlıqlarına, ölkədaxili və beynəlxalq hüququn alılıyinə tam təminat verən demokratik dövlətlərin və onların hamisi üçün ümumi

## Beynəlxalq siyasi nizam

olan döyərlər sisteminin yaranmasına xidmət edir. Bu proses mərhələlərlə regional təşkilatların köməyi ilə ümumi regional maraqların və döyərlərin formalaşması yolu ilə gedir və bu da son neticədə dünyəvi döyərlər sisteminin yaranmasına səbəb olacaqdır. Bu döyərlər sistemi ümumi kollektiv təhlükəsizlik sistemi, böyük və kiçikliyindən asılı olmayaraq bütün dövlətlər üçün birgəyəşəy qaydaları olan beynəlxalq hüquq sistemi və onların mühafizəsinin və teminatının qaranti olan beynəlxalq təşkilatlar şəbəkəsi ilə birlikdə vahid bir sistemdə tamamlanacaqdır.

XX əsrin sonu – XXI əsrin evvel-lərində dünyada baş verən köklü siyasi proseslərin, beynəlxalq münasibətlər və beynəlxalq hüququn məzmun və mahiyyətinin, dünya siyasetinin ənənəvi prinsiplərinin radikal dəyişikliklərə məruz qalmışının, planetin siyasi həyatının əsas subyektləri olan milli dövlətlərin öz suveren hüquqlarında tədricən mehrum edilmesinin və dün-yanın yeni nizamının yaranmasının əsas determinanti vardır. Bunlar: 1) qlo-ballaşmanın bütün dünyayı əhatə etməsi və əsərliyətin "millet-dövlət-vətəndaş" prinsiplərinə tədricen meydan oxuması; 2) dövlətlərə qarşılıqları təqribasiyanın başərin sosial sıfəri kimi beynəlxalq münasibətlərin gündəliyinə çıxmazı; 3) dünya siyasetinin transmilli-leşməsi, beynəlxalq münasibətlər, beynəlxalq hüquq və beynəlxalq davranışın əsasına demokratiya, vətəndaş cəmiyyəti prinsiplərinin, insan hüquq və azadlıqların qoyulması və bu normaların hökumətlərə, qeyri-hökumət aktor-

## Beynəlxalq təhlükəsizlik

ları tərəfindən milli dövlət qurumlarının inhisarından çıxarılması, dövlətin suveren hüquqlarının yeni aktorlar hesabına məhdudlaşdırılmasından ibarətdir.

**Beynəlxalq təhlükəsizlik** – inkişafın sabitliyini, suverenliyi və beynəlxalq birliyin bütün subyektlərinin müstəqiliyini təmin edən beynəlxalq münasibətlərin varlığı.

B.t.-i təmin etməyin əsas üsulları bunlardır: maraqlı ölkələr arasında qarşılıqlı təhlükəsizliyin təmin olunması baredə ikitərefli müqavilələr; dövlətlərin çoxtarəfli ittifaqda birləşməsi; B.t.-yi müdafiə etmək, saxlamaq üçün universal beynəlxalq təşkilatlar, regional strukturlar və institutlar; beynəlxalq siyasi nizamın demokratikləşməsi və humanistləşdirilməsi, demilitarizasiyası, beynəlxalq münasibətlərdə hüququn alılıyinin qurılması.

**Bell (Bell) Danyel (1919)** – amerikan filosofu və səsioloqu, Harvard Universitetinin professoru. B.-in işleyib həzırladığı postsənaye cəmiyyəti konsepsiyasına görə elmi-texniki inqilab sosial inqilabi lüzumsuz edir. Əsas əsərləri: “İdeologiyanın sonu. 50-ci illərin sonuna siyasi ideyaların tükənməsi” (1960), “Gələcək postsənaye cəmiyyəti. Sosial proqnozlaşdırma cəhd” (1973), “Kapitalizmin mədəni ziddiyyətləri” (1976), “Sosial elmlər II Dünya müharibəsin-dən sonra” (1982).

**Benilyuks (Benelux Economic Union)** – Belçika, Niderland və Lük-semburqun gömrük-iqtisadi ittifaqının

## Berdyayev Nikolay Aleksandroviç

qısalılmış adı. İttifaqın yaradılması haqqında müqavilə 1958-ci ilde 50 il müddətinə bağlanmışdır. 1960-ci ilde qüvvəye minmişdir. Ali orqanı Nazirlər Komitəsidir. İqamətgah yeri Brüssel-dədir (Belçika).

**Bentam (Bentham) İeremiya (1748-1832)** – ingilis filosofu-utilitaristi, səsioloq və hüquqşunası. B. fırkrince, insan heyatının ali məqsədi böyük ekseriyəti teşkil edən insanların on yüksək səadətidir.

B.-in təlimində aparıcı cəhət faydalananın prinsipidir. Buna görə də bu nəzəri cəreyan bütövlükde utilitarizm adlanır. B.-in utilitarizmi fərdi və liberal məhiyyət kəsb edir. Bu təlimə görə, şəxsi manfəət, fayda ictimai heyatın əsasını təşkil edir.

B.-in dövlətin vezifəsini fayda prinsipini əsasında təmin etməkdə görür. Onun qənaətinə görə, bu məqsədə liberalizm siyaseti vasitəsilə çatmaq olar – sahibkarlığın azad inkişafı, dövlətin azad iqtisadiyyata qarışmaması, dövlət qurumlarının demokratikləşdirilməsi bu sahədə mühüm rol oynayır.

B.-in nəzəriyyəsində “sol” liberalizm ideoloji cəhətdən əsaslandırılır. Bu nəzəriyyə İngilterədə və başqa Avropanın ölkələrində demokratik hərəkatın inkişafına müsbət təsir göstərmədir. Bu təlimin vilayətə təsiri altında XIX əsrin ortalarında Böyük Britaniyada ciddi hüquqi islahatlar heyata keçirilmişdir.

**Berdyayev Nikolay Aleksandroviç (1874-1948)** – XX əsrde siyasi elmin inkişafına öz orijinal töhfəsini veren rus

## Berdyayev Nikolay Aleksandroviç

filosofu və səsioloqu. Onu “XX əsrin rus Hegeli” adlandıırlar.

1901-ci ilde sürgündə onun ilk iri-hecmli əsəri olan “Sosial felsefədə subyektivizm və fərdiyətlik” kitabı çap olılmışdır. O burada marksizm mövqeyindən xalqçılığı təqid etmişdir.

Sürgün zamanı F.Dostoyevskinin və V.Solovyovun əsərlərinin təsiri altında B. öz dövrüne xas olan “marksizmdən idealizm” və sonra isə pravoslavlığa doğru bir yol keçmişdir. 1907-ci ilde iki məcməu buraxı: “Sub specie alter-natatis” (*lat. əbədilik nöqtəyi-nəzərində*) və “Yeni dini şüur və ictimaiyyət”. Bu əsərlərde sosializmi mütələq həqiqi xristianlıq ideyası ile birləşdirmək seyi müşahide olunur.

B.-in siyasi ideyaları dərindir, mürük-kəbdir və çoxcəhətlidir. B.-in siyasi felsəfəsinin mərkəzində “əbədi məsə-lələr”: şəxsiyyət və azadlıq, insan və dövlət durur. B.-də dövlət mövzusu insanın azadlıq, xeyirxahlıq, şər və əxlaqi problemləri ilə sıx əlaqəlidir. O, belə güman edirdi ki, şəxsiyyətin azadlığı, hüquq hayatın başlıca dəyərləri kimi insana ilahidən verilir. Bu mütələq ideyalar qeyri-beşəri – qeyri-tarixi dini xarakterə malikdir. İnsandan yüksəkdə yalnız Allah dayana bilər, yalnız xristian dəyərləri şəxsiyyətin azadlığına təminat verə bilər. B. dövlət ideyasını ilə əlaqələndirirdi.

1917-ci ilde sosialist inqilabı zamanı B. keskin antibolşevik mövqeyi tutmuşdur. Sovet hökuməti buna görə onu Rusiyanın hüdudlarından kənara çıxmışdır.

B.-in kitabları xaricdə bir-birinin ardıcılılığı ilə çap olunur. 1923-1924-cü illərdə

## Berdyayev Nikolay Aleksandroviç

çap olunan “Qeyri-borabərlik fəlsəfəsi”, “Tarixin mənası”, “Dostoyevskinin dün-yagöruşü” və “Yeni orta əsr” kitabları xüsusi uğur qazanır.

B. “Mənbələr və rus kommunizminin mənası” əsərində (1937) rus inqilabının idəya mənbələri və sosial şartlarını, onun tarixi əhəmiyyətini başa düşdүүнү özünməsini tərzdə şərh edir.

B. başarıyyatın tarixi təleyində dörd dövrü ayırir: barbarlıq, mədeniyət, sivilizasiya və dini əvəzolunma. Bu dövrlər, yaxud vəziyyət mövcud olabilir, lakin onlardan biri mütələq üstünlük təşkil edir. B.-in fırkrince, başarıyyatın tarixi təleyində elə bir mühüm anvar ki, o başlıca rol oynayıb, radikal deyişiklik yaradıb. Bu – “insan camiyətinin heyatına maşının daxil olmasıdır”. XIX əsrde nəzərdə tutulan, XX əsrde isə öz zirvesinə çatan bu proses tarixinin intibah mərhəlesinə son qoyur.

Sivilizasiyaya gəldikdə isə, B. belə hesab edir ki, o öz təbiəti etibarilə burjuaziyyaya məxsusdur, “məxaniklik”, “texniklik” və “maşınılıq” onu fərqləndirir. Sivilizasiyanın bu kimi xüsusiyyətləri hər hansı bir varlıqda məhdudluğa, “kosmikliyə”, “mənəviliyə” və “əbədiliyə” ziddir. Sivilizasiya iqtisadi hökmranlığı doğurur, deməli, xüsusiyyətçi insanı, burjuua adamını yaradır. Burjuua adamının ruhu isə məşəsan ruhudur, o əbədiliyi sevmir, ötəri “keçici” şəyərlərə can atır.

Rus dindar filosofları üçün sosializmi qəbul etməmək, elə kapitalizm cəmiyyətini qəbul etməmək dərəcəsindən səciyyəvi idi. Bundan başqa, onlar sosializmi kapitalizmin on yüksək mərhəlesi kimi nozordan keçirirdilər.

B. Büyük Fransa inqilabının neticelerine son derece skeptikcosine yanaşırdı, "fransız inqilabının bütün ideologiyasının yalan üzerinde qurulduğunu" qeyd edirdi. İnsan azadlığının qatı müdafiəçisi fransız inqilabının, o cümlədən, İnsan ve vətəndaş hüquqları haqqında Beyannamenin töhfələrini layiqince qiymətləndirə bilmedi.

B.-in sosial-siyasi baxışlarının hündüru yoxdur; məsələn, rus milli xarakterini rus kommunizminin esas mənbəyi hesab edir, amma bu kommunizmi qəbul etməyib, eyni zamanda o heç vaxt "qırımızı" Rusiyanın hərbi müxalifəti olmayıb. Alman faşizminə qarşı mübarizədə rus xalqına dərindən rəğbet bəsleyib, totalitarizmə və avantürizmə qarşı çıxış edib, Rusiyaya demokratik quruluş, daim müdafiəçisi olduğu xalqına isə hüquq və azadlıq arzulayıb.

Əsas əsərləri bunlardır: "Yeni dini şur və ictimaiyyət" (1907), "Qeyribərabərlik fəlsəfəsi" (1923), "Yeni orta əsrlər" (1924), "Rus kommunizminin mənbəyi və menası" (1937), "Rus ideyəsi" (1946).

**Berk (Burke) Edmund (1729-1797)** – ingilis siyasi xadimi, filosof və publisisti. Klassik mühafizəkarlardan "Milləm və Marksın" "ustadı", "peygəmbəri" hesab olunur. 1790-ci ildə onun "Fransada inqilab haqqında düşüncələr" kitabı işıq üzü görmüşdür. Müellif kitabıda təsdiq edirdi: insan idrakı sahəsinin möhdudluğunu, demeli, din tərəfindən sanksiyalaşdırılmış və müdafiə edən universal oxlaq qaydasının vacibliyini; "noy ki, dəyişməmək olar, onu

### Bələdiyyə

dəyişmək lazım deyil"; "köhnəlik hüququna" və xalqın enemələrinə inam; sosial sabitlik üçün siniflər və zümrələr arasında ciddi sərhədlərin mövcud olmasının zəruriliyi; insan müxtəlifliyinin məhsulu olan xüsusi mülkiyyət olmadan azadlıq mümkin deyil, cəmiyyət isə məhv olmağa möhkəmdür.

Avropa Maarifçiliyi və Fransız inqilabi ideyalarının eleyhəndə kimi çıxış edən B. sübüt edirdi ki, ictimai heyat əvvəlki nəsillərdən irsen alınmış və bir-birilər qarşılıqlı elaqədə olan enənlərə, adətlərə, mənəvi və maddi dəyərlərə əsaslanır. Sabitlik, tarazlıq, tədrīcən yeniləşmə – cəmiyyətin principleri bunlardır. Yalnız bu zaman onun geləcəyi təmin oluna bilər.

**Bələdiyyə** – bəzi ölkələrdə seçkili yerli idarəetmə və özünüidarəetmə orqanı. Bir sıra ölkələrdə (ABŞ, Böyük Britaniya) b. ancaq şəhər idarəetməsinə addır. Bələ idarəetmenin ferqli cəhəti ondadır ki, onda, xüsusilə yerli əhəmiyyətli məsələlər sərbəst həll olunur. B. Şurasına seçilmiş şəxsler seçicilərin tapşırığı ilə deyil, müstəqil fealiyyət göstərirler. Bir çox ölkələrdə b. şuralarını qanuna əsasən icra aparıcı idarəe edir. Onlar yerli büdcəni formalaşdırır, normativ aktlar neşr edirlər və s. B.-nin icra aparıcı ümumi səlahiyyəti (kollegial icra orqanları, mərlər, idarəedənlər) və xüsusi səlahiyyətli (departamentler, komiteler, bürü, inspektorlar) inzibati orqanlardan ibarət olurlar.

Yerli özünüidarəetmənin normal fealiyyəti və inkişaf üçün aşağıdakı şərtlər ödənməlidir: vətəndaşların yerli əho-

### Beyannamə

miyyətli məsələləri müstəqil şəkilde və məsuliyyətlə həll etmək üçün teşəbbüskarlığının və arzusunun olması; əhalinin yerli əhəmiyyətli məsələləri həll etmək sahəsindəki hüquqlarını reallaşdırmağa imkan və zəmanət veren hüquqi əsasın olması; yerli özünüidarəetmə orqanlarının fealiyyətini təmin etmək ərazisinin maliyyə-iqtisadi imkanlarının olması; yerli maraqların ümumdövlət maraqları ilə uyğunlaşdırılması; dövlət hakimiyət orqanları və yerli özünüidarəetmə orqanları arasında dəyərli səlahiyyət hedlərinin müəyyənəşdirilməsi; yerli özünüidarəetmənin funksiyalarını peşəkarlıqla reallaşdırma bilmək ixtisaslı kadrların olması.

Azərbaycanda yerli özünüidarəetmənin konstitusional əsasları konstitusiymanın IV Bölüməsinin IX fəslinde verilmişdir. Bu fəslin 142-ci maddəsində birmənalı olaraq göstərilmişdir ki, Azərbaycanda yerli özünüidarəetməni seçki əsasında yaradılan bələdiyyələr həyata keçirir. Bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu qanunla müəyyən olunur. Əsas Qanunun "Bələdiyyənin işinən təşkil" adlanan 143-cü maddəsində bələdiyyələrin öz işini iclaslar, daimi və başqa komissiyalar vasitəsilə həyata keçirdiyi göstərilir. Bu maddəyə görə iclaslar b.-nın ən ali fealiyyət formasıdır.

**Beyannamə** – 1) məqsədi-özüntü tətənəli xarakter verməkdən, özünün müvafiq dövlət üçün xüsusi əhəmiyyətini qeyd etməkdən ibarət olan ayrı-ayrı siyasi-hüquqi aktlar (məs., Azə-

### Bill

baycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı); 2) beynəlxalq hüquqda tərəflərin razılışdırıldığı ümumi prinsipləri və məqsədləri ifadə edən tətənəli akt (məs., İnsan hüquqları haqqında Ümumi Beyannamə). Bir qayda olaraq, məcburi qüvvəyə malik deyil.

**Bixevirizm** (ing. *behaviour* – davranış), insanın öyrənilməsi ilə bağlı bütün davranışlarına öz mühüm təsirini göstərən amerikan psixologiyasında aparıcı istiqamət.

Klassik formada B.m.-in en yüksək inkişafı 1920-ci illərə təsadüf edir. B. əsas ideyaları, terminləri və tədqiqatları antropologiyaya, sosiologiyaya və pedaqogikaya aiddir. Amerika Birləşmiş Ştatlarında davranışını öyrənən elmlər ümumi bir ad alıblar "bixevirizm elmi"; bu ad İndiya qədər də qorunub saxlanılır, baxmayaraq ki, bəzi hallarda o, artıq B.m.-in ideyalarının birləşməsi təsirini ifadə etmir. B. ənənələri II Dünya müharibəsindən sonra dövrədə bir sıra tədqiqatlarda özəksinə tapmışdır (B.Skinner).

Riyazi metodların psixologiyaya geniş çəlb edilməsi B.m.-in güclü təsərifini təşkil edir.

**Bilavasita seçkilər** – əhalinin özü tərəfindən (əsasən seçilmiş vətəndaşlar) əhəmiyyətinin birbaşa həyata keçirilməsi, dövlət əhəmiyyətli və yerli səciyyəli qərarların qəbul edilməsi. Bu formalardan ən vacibи referendumdur.

**Bill** (ing. *bill*) – Böyük Britaniyada, ABŞ, Kanada və digər ingilis dilli ölkə-

## Biopolitika

lərdə qanunvericilik orqanlarının müzakirəsinə çıxarılan qanun layihəsi, habelə bəzi qanunvericilik aktlarının adı. Böyük Britaniyada belə bir sənəd – Hüquqlara dair Bill (H.d.B.) 1689-cu ildə qəbul edilmişdir. Bu hüquqi akti Böyük Britaniyada konstitusiyalı monarxiya quruluşunu qanuniləşdirmişdir. H.d.B. qanunvericilik və maliyyə sahəsində Kralın hakimiyətini bər qədər məhdudlaşdırır, Kral hakimiyətinin özbaşınağının qarşısını almaq məqsədile insan hüquqlarından bəzi lərinə təsbit etdi. ABŞ-da Konqresin 1787-ci ildə qəbul etdiyi və ştatlar tərəfindən 1789-1791-ci illər arasında ratifikasiya edilmiş Konstitusiyaya verilən ilk 10 düzənləşdirdi. H.d.B. kimi tanınır. Beynəlxalq təcrübədə Hüquqlara dair Beynəlxalq Bill (H.d.B.B.) anlayışı da geniş işlədir. O, insan hüquqları haqqında Ümumi Beyannamə, İqtisadi, sosial və mədəni hüquqlara dair Beynəlxalq Pakt, Mülki və Siyasi hüquqlara dair Beynəlxalq Pakt və ona əlavə olunan iki fakültativ protokoldan ibarət olan bir hüquqi sistemi nəzərdə tutur. Hüquqlara dair Beynəlxalq Bill 1976-ci ildə qüvvəyə minmişdir.

**Biopolitika** (< ing. *biopolitics*) – siyasi fenomenlərin öyrənilməsində bioloji anlayışlar və metodlardan istifadə olunmasını mümkün hesab edən konsepsiya.

**Biosid** (< yun. *bios* həyat + lat. *caedere* öldürmək, hərf, həyatın məhv edilməsi) – bəşəriyyətə qarşı beynəlxalq cinayət. Ekotsidden fərqli olaraq

## Birləşmiş Millətlər Təşkilatı

B. yalnız insana və digər canlı varlıqlara qarşı yönəldilmişdir. B. kütłevi qırğınlığının köməyi ilə düşmən üzərində hərbi üstünlük qazanmaq və silahlı münaqişədə qələbə eldə etmək məqsədilə (neytron, bioloji, kimyəvi və s.) insanların və canlı təbiətin qəsdən və kütłevi halda məhv edilməsi deməkdir.

**Bipatrid** (lat. *bi-* iki < *bis* iki dəfə + yun. *patris* (*patridos*) vətən) – eyni zamanda, iki və ya daha çox dövlətin vətəndaşlığı olan şəxs.

**Birbaşa seçkilər** – seçicilərin öz səslərini konkret namizədə, yaxud namizədlər siyahısına birbaşa verməsini nəzərdə tutan seçkilər sistemi.

**Birləşmiş Millətlər Təşkilatı (BMT)** – on universal beynəlxalq hökumətlər arası təşkilat. 1945-ci il 24 oktyabrda – ikinci Dünya müharibəsinin başa çatması ilə yaradılmış BMT-nin nizamnaməsi qüvvəyə minmiş və bu sənəd Tehlükəsizlik Şurasının beş daimi üzvü, həmçinin onu imzalayan ekber dövlətlər tərəfindən ratifikasiya edilmişdir.

Həzirdə 189 dövlət BMT-nin üzvüdür. Təşkilata yeni üzvlərin qəbulu Baş Assambleya qətnaməsi ilə Tehlükəsizlik Şurasının tövsiyələri əsasında həyata keçirilir.

Təşkilatın əsas məqsədi beynəlxalq tehlikəsizliyin və dövlətlərə arası əməkdaşlığın inkişafının təmin edilməsidir. BMT dünyada yeganə təşkilatdır ki, beynəlxalq məqyasda müxtəlif fealiyyət sahələri ilə bağlı məsələləri araşdırır, qararlar qəbul etmək selahiyət-

## Birləşmiş Millətlər Təşkilatı

lərinə malikdir. Bu təşkilatda temsil olunan dövlətlər səsverme hüquqlarından istifadə edərək müvafiq qərarlar verir. BMT-nin nizamnaməsində üzv dövlətlərin hüquq və vezifələri, təşkilatın fealiyyət istiqamətləri, eləcə də beynəlxalq münasibətlərin əsas prinsipi öz əksini tapır. Nizamnamədə bu təşkilata üzvlük qaydaları, mübahiselerin sülh yolu ilə həlli, beynəlxalq tehlikəsizliyin təmin ediləsi, beynəlxalq iqtisadi əməkdaşlığının yaradılması kimi beynəlxalq hüquq məsələləri ehtiva olunur.

BMT dünyada şübhə möhkəmləndirilməsi üçün müvafiq hüquq və qərarlar sistemine malikdir. Onların sırasına insan hüquqları müdafiəsinin gücləndirilməsi, münaqişələrin aradan qaldırılması üçün preventiv addımların atılması, demokratianın müdafiəsi və lazım gəldikdə seçkilerin keçirilməsinə kömək, humanitar aksiyalar, qaçqınların öz yerlərinə qaytarılması, sosial-iqtisadi infrastrukturun inkişafının təmin edilməsi daxildir.

BMT-nin Tehlikəsizlik Şurası 15 üzv dövlətdən ibarətdir. Onlardan beşi (ABŞ, Çin, Rusiya, Fransa və Böyük Britaniya) daimi, onu isə deyişen üzvlərdir. Səsverme məsələsində Şuranın hər bir üzvü bir səsə malikdir. Səsverme zamanı Şuranın daimi üzvü hənsiça qərarın eleyhinə səs verərsə, bu, veto veziyyətinin yaranması deməkdir. Şurada qərarların konsensus əsasında qəbul edilməsi mühüm yer tutur. Şuradın sədri üzv dövlətlərin hər ay ingilis olifbasına görə tərtib olunmuş siyahıya uyğun olaraq seçilir. 1992-ci il fevralın 14-de Azərbaycanın müraciətini müz-

## Birləşmiş Millətlər Təşkilatı

kirə edən BMT-nin Tehlikəsizlik Şurası onun bu təşkilata üzv olmasına tövsiye etdi. Beləliklə, BMT Baş Assambleyasının 1992-ci il martın 2-de keçirilən 46-ci sessiyasında Azərbaycan Respublikasının BMT üzvlüyüne daxil olması baremə qətnamə qəbul etdi.

Ermənistənən Azərbaycana təcavüzü və onun aradan qaldırılması ilə bağlı məsələlər 1992-1993-cü illerde müntəzəm olaraq BMT Tehlikəsizlik Şurasının müzakirəsinə çıxarılmış, Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən, işgəlçi qoşunlarının zabt olunmuş ərazilərdən qeyd-sərtəsiz çəkilməsini və qaçqınların daimi yaşayış yerlərinə qaytarılmasını tələb edən 30 aprel 1993-cü il tarixli 822, 29 iyul 1993-cü il tarixli 853, 14 oktyabr 1993-cü il tarixli 874 və 11 noyabr 1993-cü il tarixli 884 sayılı dörd qətnamə qəbul edilmişdir. Bu qətnamələrin qəbul edilməsi üçün Azərbaycan BMT üzvü olan dövlətlərlə intensiv müzakirələr aparılmış və onları öz mövqeyinin haqlı olduğunu inandırmışdır.

Azərbaycan beynəlxalq aləmdə BMT-nin rolunun artırılması və mövcud problemlərin həllində daha təsirli tədbirlərin görülməsinə nail olmaq üçün elave addımların atılması zərurəti BMT Baş Assambleyasının 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında yenidən gündəngə getirildi. Sessiyada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi ilə bağlı BMT Tehlikəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin həle də həyata keçirilmədiyini bəyan etmiş və onların he-

## Birlik

yata keçirilmesinin işlek mekanizminin yaradılmasını ümde məsələ kimi irəli sürmüştür.

Azərbaycan Prezidenti bildirmiştir ki, "tekmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrde yeni tehdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verməlidir".

**Birlik** – hayat şəraitinin oxşarlığı, norma və dəyərlərə, sosial identifikasiyin dərk edilməsi və təşkilatlı münasibətlərlə bağlı olan insan toplumu.

**Birlik dövlətləri** (*Commonwealth*) (1947-ci il qədər Britaniya Milletlər Birliyi) – Böyük Britaniya imperiyası çök dükdən sonra onun tərkibində müstəqillik əldə etmiş dominion dövlətlərinə birliliyi. Üzv dövlətlərin öz aralarında və Böyük Britaniya ilə qarşılıqlı münasibətləri 1931-ci il Vestminster sazişində öz əksini tapmışdır. Sazişdə həmin dövlətlər müvafiq hüquqa malikdirlər. 1971-ci il Singapur Bəyannaməsinin prinsipləri bu Birliyin könüllü səciyyə daşıdığını və konsensus prinsipləri əsasında fealiyyət göstərdiyini bəyan etmişdir.

Birliyə 51 dövlət daxildir. Onlardan 30-ü respublika, 21-i isə monarxiyadır. Monarxiyalardan 16-sı Britaniya kralının öz dövlətlərinin başçısı sayılır və həmin ölkələrdə kralın təyin etdiyi general-qubernator fealiyyət göstərir; beş monarxiyanın isə öz kralı vardır. Birlikdə Naoro və Tuvalo "xüsusi üzv" statusuna malikdirlər. Bu üzvlük forması

## Birlik dövlətləri

kiçik ölkələre addır və onlara imkan yaradır ki, məcburi üzvlük haqqını ödəməsinler. Texniki programların hayata keçirilmesində, eləcə də dövlət və hökumət başçılarının görüşlərində iştirak etməsinələr.

Birliyin prinsipləri aşağıdakılardır; insanın təhlükəsizliyi və rifahı naminə sülhün və beynəlxalq nizamın qorunması; irəqidən asılı olmayaq, her kesin bərabər hüquq və azadlıq malik olma-sı, həmcinin siyasi və digər məsələlər barədə öz fikrini müstəqil sürətdə bildirməsinə töminat verilmesi. Qeyd olunan Bəyannamədə həmcinin her bir vətəndaşın cəmiyyətin siyasi heyatında iştirakı, ölkənin demokratik inkişafindakı rolü, eləcə də onun hər cür müstəmələkəçilik meyillerine, irəqçılık hallarına qarşı mübarizəsi yüksəlmişdir; müharibənin və onu törədən səbəblərin qarşısının alınması, haqsızlıq qarşı mübarizə, qarşılıqlı hörmət və dözümlülük, əməkdaşlıq yolu ilə tərəqqiye nail olma və başqa bu kimi amallar da həmin sənəddə geniş yer tutur.

Birliyin məqsədi – qeyd olunan prinsiplərə ciddi əməl etməklə beynəlxalq birlilikdə bütün xalqların rifahına nail olmaqdandır ibarətdir.

Birliyin strukturu: 1) Birliyin başçısı (Britaniyanın monarxi); 2) Birliyin konfederasiyası (üzv dövlətlərinin baş nazirlerindən ibarətdir, iki ilde bir dəfə görüsürəllər); 3) Nazirlər seviyyəsində görüş; 4) Yüksek vazifeli şəxslər komitəsi (konfederasiyanın göstərişlərinə uyğun olaraq siyasi xəttin və strategiyanın işlənilib hazırlanması); 5) Rehbər orqanlar. Birliyin Texniki Əməkdaşlıq Fondu

## Bzejinski Zbiqnev

Nümayəndələrinin Şurası, Birliyin Elmi Şurası, Gençlər Məsələleri üzrə Birlik Şurası; 6) Maliyyə Komitesi; 7) Komitələr (layihələrin hazırlanması, maliyyə və siyasi planlaşdırma); 8) Katiblik.

Birliyin başçısı və simvolu Böyük Britaniyanın kralıçasıdır.

**Bzejinski (Brzezinski) Zbiqnev** (1928) – amerikalı sosioloq, politoloq və dövlət xadimi, 1977-1981-ci illərdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi.

B. "İki esr arasında Amerikanın Texnotron erasında rolu" əsərində belə bir nticəyə gəlmışdır ki, bəşəriyyət yeni inkişaf merhəlesinə daxil olur, bu inkişaf sosial inqilabla yox, elmi-texniki tərəqqi ilə şərtlənir. Bu keyfiyyət dəyişikliyi tekamüllə aşağı pilledə – aqrar, sənaye erasındaki "texnotron erası"na keçərək baş verir. Burada həllədici rəl avtomatlara, kompüterlərə və kibernetika sistemlərinə keçir, elm başlıca və həllədici qüvvəye çevrilir.

Əsas əsərləri: "Siyasi hakimiyət: ABŞ/SSR" (1964, S.Hantingtonla birgə), "Nəhəng iflas. XX əsrde kommunizmin doğulması və ölümü" (1988), "Milli təhlükəsizlik axtanşında" (1988), "Böyük şahmat taxtası" (1998).

**Blankizm** – fransız kommunisti Lui Oqüst Blankinin (1805-1881) adından götürülmüş siyasi cəreyan. Həmin cəreyan tərəfdarları dər sektant taktikasını bəyənir və hesab edirdilər ki, inqilabi situasiya olmadıqda belə kütlələrin köməyi olmadan kiçik qəsdələr qrupu inqilab edə bilər.

## BMT Baş Assambleyası

**BMT Baş Assambleyası** – BMT-nin ali orqanlarından biri. BMT-nin üzvü olan bütün dövlətlər bura daxildir, onlarla rəhber biri berabər hüquq malikdir.

BMT B.A. beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması işində əməkdaşlığın ümumi prinsiplərini nəzərdən keçirir; hər hansı dövlətin (o cümlədən BMT üzvü olmayan) yaxud həmin problemlər üzrə Təhlükəsizlik Şurasının onur qoymuş istənilən məsələni müzakirə edir və tövsiyələr verir.

BMT B.A. iqtisadi, sosial, mədəni, təhsil, səhiyyə sahəsində əməkdaşlıq kömək məqsədi ilə tədqiqatlar aparır və tövsiyələr işleyib hazırlayırlar. İraq, cinsi, dil və dini fərq qoymadan hami üçün insan hüquqları və əsas azadlıqlarının həyata keçiriləsinə yardım göstərir. BMT-nin B.A. Təhlükəsizlik Şurasının illik və xüsusi məruzələrini, həmcinin BMT-nin digər təşkilatlarının məruzələrini alır və nəzərdən keçirir. BMT büdcəsinə nəzərdən keçirir və təsdiq edir. BMT-nin B.A.-nın qərarları, büdcə və prosedura məsələləri üzrə qərarlar istisna olunmaqla, BMT üzvləri üçün məcburi qüvvəyə malik deyil. BMT B.A. mühüm məsələlərə dair (beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına Təhlükəsizlik Şurasının daimi olmayan üzvlərinin seçkilərə və s. aid) qərarları səsvermədə iştirak edən BMT üzvlərinin səsvermədə iştirakının üçdə iki hissəsi əksəriyyət təşkil edərsə, başqa məsələlərdə adı əksəriyyət olarsa, mühüm məsələlər üzrə qərarlar qəbul edilir. BMT B.A.-nın hər bir üzvü bir səsə malikdir. BMT B.A. Təhlükəsizlik Şurasının daimi

## BMT Tehlikəsizlik Şurası

olmayan üzvlərini, İqtisadi Sosial Şura üzvlərini seçir. Tehlikəsizlik Şurasının tövsiyəsi üzrə BMT-nin Baş katibini təyin edir, BMT-ye yeni üzvlər qəbul edir, üzv olan dövlətlərin hüquq və üstünlüklerinin həyata keçirilməsi məsələlərini, onların BMT-dən çıxarılmamasını həll edir.

Assambleya sessiyalı iş qaydasına malikdir. Onun iştirakçıları Tehlikəsizlik Şurasının, BMT-nin Baş katibi, yaxud BMT üzvü olan dövlətlərin əksəriyyəti tərəfindən çağırılan növbəti, həmçinin xüsusi və əlahiddə xüsusi sessiyalara görə toplasırlar.

BMT B.A.-nın sessiyaları Nyu-Yorkda, BMT-nin mənzil qərargahında keçirilir. İngilis, ərəb, ispan, rus və fransız dili BMT B.A.-nın resmi və işlek dilleridir.

**BMT Tehlikəsizlik Şurası** – BMT-nin mütəmadi fəaliyyətdə olan əsas siyasi orqanı. BMT-nin Nizamnaməsinə uyğun olaraq beynəlxalq sülhün və tehlikəsizliyin qorunub saxlanması məsuliyyəti onun öhdəsinə düşür. Onun on beş üzvü vardır: başı (ABŞ, Böyük Britaniya, Fransa, Çin, RF) daimi, onu isə iki il müddətinə Şuraya seçilir və mütəmadi fəaliyyət göstərir.

Şura beynəlxalq mübahisələri və münaqişələri sülh yolu ilə həll etmək sahəsində böyük səlahiyyətlərə malikdir. Dövlətlərarası qarşıdurmanın və hər hansı bir təcavüzün qarşısını almaq üçün BMT-nin T.S. qərar çıxara, beynəlxalq hüquq normalarını pozan dövlətlə qarşı öz silahlı qüvvələrindən istifadə edə bilər. Bundan əlavə BMT zərurət olduqda digər sanksiyalar da

## Boden Jan

əl atır. Məsələn, beynəlxalq sülhə tehlikə tərəfdən dövlətlət iqtisadi və digər (dəmir yolu, dəniz, hava, poçt, telegraf v.s.) əlaqələri kəsir, hər cür diplomatik münasibətləri dayandırır. Əger bu tedbirlər Şura tərəfindən qeyri-qənaetbəxş hesab edilərsə, onda o, silahlı qüvvələrin imkanlarından istifade edə bilər.

Şurานın her üzvü bəsə malikdir. Prosedur məsələlər üzrə Şuranan qərarı o zaman qəbul olunur ki, ona üzvlərdən on azı 9-u səs vermiş olsun. Bura 5 daimi üzvün səsləri de daxildir. Əger daimi üzvlərdən biri müzakirə olunan məsələ barədə çıxırlan qərara səs verməzse, onda qərərin qəbulu da toxira salınır.

Şura üzvlərinin tam hemrəyliyi principi Şura və bütövlükde BMT-nin fəaliyyətinin əsasını teşkil edir.

**Boden Jan** (1530-1596) – fransız siyasi mütefəkkiri və dövlət xadimi. Baş Ştatların üçüncü çağırış deputatıdır. Onun inamına görə cəmiyyət təbii mühitin təsiri altında formallaşır, bu da təkcə xalqın sosial-psixoloji portretinə deyil, həm də hüquq və dövlət təsisatlarının məhiyyətində öz əksini təpiir. Cəmiyyətin özü eyni təsərrüfat ittiṭaqlarının məcmusundan yaranır. Dövlət artmaqdə olan ailələrdən, ya onların təsisindən, ya da keçmiş metropolialardan ayrılmış sayesində yaranır. B. Platonun, T. Morun equalitarist ideyalarını keşkin təqnid edərək və xüsusi mülkiyyəti təbii qanunun tələbləri hesab edərək, siyasi çevrilişlərin əsas səbəbini həddən çox əmlak əbarətsizliyində görürdü. O, heç bir qanuna əlaqədar olmayan mütəqəsuverenliyi, öz təbəələri üzərində dövlətin

## Boden Jan

daimi hakimiyətini dövlətin başlıca əlaməti hesab edirdi. Bu zaman ali dövlət hakimiyəti müəyyən olmuş hüququn mənbəyi kimi çıxış edir.

B. siyasi fikir tarixində ilk dəfə olaraq suverenliyi dövlətin en mühüm əlaməti kimi şərh etmişdir. O, suverenliyə bəs fərqləndirici əlamətini daxil edir:

- 1) qanunların neşr edilməsi;
- 2) mühərri və sülh məsələlərinin həlli;
- 3) vezifeli şəxslərin təyin olunması;
- 4) ali məhkəmə hüququnda fəaliyyət göstərməsi;

5) mərhəmet göstərilməsi. B. ilahi hakimiyətin ilahi mənşeyini rədd edirdi, məhdud qanunları olan monarxiya onun siyasi ideali idi.

O, demokratiyaya mənfi münasibət bəsləyirdi, onu daha çox oxlokratiyaya bənzərdirdi. Aristokrat dövlətin qiymətləndirilməsində də o, həmçinin mənfi münasibət bəsləyirdi, onun fikrincə, belə dövlətdə heç de həmişə selahiyətli azlıq rəhbərlik etmir. Ele buna görə də belə dövlət son dərəcə qeyri-sabit olur və daxili didişmələrə məruz qalır. B. suveren dövlət anlayışına cavab verən monarxiyaya daha çox rəğbət bəsləyirdi. Onun fikrincə, burada hakimiyətin səlahiyyətliliyi (bir çoxları məsləhet görürler) və çalışqanlığı (tek özü həll edir) təmin olunur. B. ilahi dövləti və "qanuni monarxiya"ni ireli sürür. Bu dövlətlərdən birincisi Şərq üçün səciyyəvidir, ikincisi Qərbdə yaranmışdır. Əgor ilahi dövlətlərde siyasi münasibətlər "dövlət - ata", "təbəələr - uşaqlardır" prinsipi üzrə qurulursa, onda qərb tipli dövlətlərdə hökmardır qələmərələri – tabelik qanunla (qanunun

## Bonapartizm

mənbəyi monarxin özüdür) müəyyən edilir. Lakin bu zaman monarxin hakimiyətinin hüdudlarında mülkiyyətin toxunulmazlığı və təbəələrinin təbii azadlıqları qoyulmuşdur. Seçkili monarxiya aristokrat dövlətdə olduğu kimi həmin səbəbə görə qəbul edilməzdir. Lakin ali monarxiya hakimiyətinin suverenliyi zamanı (dövlətdə bəzi vezifələr hamını təyin etmək olar), yeni aristokratiya (bir sıra vezifələrdə orduda və məhkəmədə monarx tanınmış şəxsləri təyin edir) və demokratiya elementlərini özündə əks etdirən dövlət idarəetməsinə malik olmaq yaxşıdır. Bu zaman ali hakimiyət məsvərəçi statusu olan nümayəndəliyə orqanə arxalanmalıdır. B. əbarətsizliyə əsaslanan hissələri suverendən vassal astılığında olan (federasiya da bura aid edilmişdir, yalnız müttəfiq suverenliyə malikdir) və əbarətliyə əsaslanan, üzvlərinin hər biri birləşmə anından etibarən suverenliyi saxlayan mürəkkəb dövlətlər haqqında danışarkən, iki növ dövlət birləşməsini fərqləndirirdi.

Folsefədə deist dinini qobul edən B. dövlət düzümlülüyü uğrunda mübarizə apardı; sosial sahədə təhkimçilik asılılığı münasibətində yaxınların qul olmayı dəyişdirməyi tələb edirdi.

**Bonapartizm** – ilk dəfə olaraq Napoleon Bonapartın hərbi diktatürasını və Lui Bonapartın diktatürasını ifadə etmək üçün işlədilmiş termin. Sonralar isə əsasında sınıflar arasında var-gol etmə siyaseti duran hərbi diktatürən xüsusi formasının qeyd edilməsi üçün istifadə edilmişdir.

## Boykot

Siyasi elmə B.-in 3 fundamental əlaməti qeyd olunur: dövlət məşməsi nezərət; ordudan siyasi qüvvə kimi istifadə olunması; siyasi demaqogiya. B.-in səciyyəvi xüsusiyyətləri O. Bismark, P.A. Stolipin, İ.V. Stalin, H. Pinoçet və başqları tərəfindən həyata keçirilən siyasetdə özünü təzahür etdirmişdir. B. liderliyin spesifik stil kimi idarəetmə problemlərinin həllində güclə söykənməsi, böyük ümidi verən vedlərlə içtimai şüurun manipulyasiyası ilə fərqlənir.

**Boykot** (ing. *boycott*) – 1) ayni-ayni şəxslə, təşkilatla, dövlətlə münasibətini dayandırmaqdan ibarət siyasi və iqtisadi mübarizə üsulu, mal alınmasının dayandırılması və s.; 2) ehalinin nümayəndəli müəssisələrdə seçkilərdə iştirakdan imtina etmesi.

**Böhran** (yun. *krisis* həll, dönüş nöqtəsi) – ağır keçid dövrü; sert dönüş.

**Böyük Xalq Xuralı** – Monqolustanda parlamentin adı.

**Böyük Millət Məclisi** – Türkiyənin birləşməli parlamentinin adı.

“Böyük yeddilər” – iqtisadi cəhətdən daha çox inkişaf etmiş yeddi dövlətin (ABŞ, Yaponiya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Kanada) rehberlerinin ümumi strateji siyasi və iqtisadi qərarları işleyib hazırlamaq üçün müntəzəm keçirdikləri yüksək səviyyəli görüşlər. 1994-cü ildən “B.y.”-in yüksək səviyyəli iqtisadi müşavirələrində “B.y.”-in “Böyük sekziklər”ə çevrilmesində Rusiya iştirak edir.

## Bufer dövlət

**Brifinq** (ing. *briefing* qısa təlimat) – kültəvi informasiya vasitəleri nümayəndələrinin qısa müddətli müşaviri. Müşavirədə hökumətin mövqeyi və ya bəyənəlxalq danışqların gedisi, tərəflərin baxışları və s. haqqında informasiya verilir.

**Buddizm** – üç dünyəvi dindən en qədimi. E.e. VI əsrde Hindistanda meydana gelmişdir. Buddha, şahzade Siddhartxa Qautama bu dinin əsasını qoyanlar hesab olunurlar. Onlar yeddi il axtarışdan sonra insanı əzablı yollardan xilas eden Buddanı – maarifpərvər hesab edirlər. B.-in əsasən Cənubi-Şərqi Asiya və Uzaq Şərqi ölkələrində ardıcılıları var. 1 yanvar 1998-ci il tarixində RF 8 mərkəzin və idarənin, 145 cəmiyyətin (icma), 1 ruhani ümumtəhsil müəssisəsinin, 2 monastırın, 4 missiyasının nizamməsi qeyde alınmışdır. Azərbaycanda buddizm təşkilatı yoxdur.

**Bufer dövlət** – iki, yaxud bir neçə iri dövlətin əraziləri arasında yerləşən dövlət. B.d. açıq-ehtimal olunan herbi müdaxile yolu tutur, mülhüm neqliyyat kommunikasiyaları onun ərazisindən keçir. Belə dövlət regiona əlverişli geosiyasi baxımdan nezərət etməyə imkan verir. Yalnız XX əsrde bir sıra dövlətlər bufer rolunda çıxış etmişdir. Məsələn, Fransa-Almaniya əməkdaşlığı zamanı iki Dünya müharibəsinin başlanmasına səbəb olmuşdur. Belçika, Niderland, Lüksemburq B.d.-lər kimi çıxış etmişlər. Asiyada Rusiya və İngiltərənin menafelerinin toqquşması zamanı (XX əsrin əvvəllerində) buferler rolunu

## Bundesrat

Osmalı imperiyası (Türkiyə), İran, Öfqanistan, Tibet dövləti oynamışlar.

**Bundesrat** (alm. *Bundesrat* hərf. ittifaq şurası) – Almaniya Federativ Respublikasında torpaqların nümayəndəli organı. B. faktiki olaraq parlamentin yuxarı palatasıdır.

**Bundestag** (alm. *Bundestag* hərf. ittifaq qurultayı) – Almaniya Federativ Respublikasında ali nümayəndəli organ (parlament). Faktiki olaraq parlamentin aşağı palatasıdır.

**Burdye (Bourdieu) Pyer** (1930) – fransız sosioloqu.

B. görə cəmiyyət müxtəlif sahələrde eməkələrin münasibətlerin məcmusudur, onların hər birinin spesifik hakimiyət tipi vardır. “Siyasi sahə” orada iştirak edən qüvvələrin və onların nezərət etdiyi resurslar növlerinə nezərət edən iqtisadi, sosial, rəmzi, mədəni və s. məcmusu kimi çıxış edir. Siyasetdə “agentlər” və “agentlər qrupları” müxtəlif nezərət sahələrində və ya zonalarda mövqelərin məcmusu ilə müeyyən olunur və səciyyələnir. Siyaseti sosial münasibələr tipi kimi (“sosial sahə”) oxşar rakursda çoxölçülü məkan şəklində təsvir etmək olar, bu məkanda feal xüsusiyyətlərə onun fərdi niyyətlərinə aid edilmeyən malik olan hər bir siyasi agentin mövqeyi onun nezərət etdiyi, müxtəlif ölçülü kapitalların (onların həcmi və cekili) məcmusu kimi müeyyən oluna biler. B.-yə görə, makrosiyasi sahə ayrı-ayrı agentlərin məkan “mövqeləri” və həcmi və

## Bürokratiya

həmcinin malik olduları “kapitallar” və institusional statuslarının keyfiyyəti ilə səciyyələnən sosial təcrübələrin məcmusundan yaranır. B. makrosiyasəti siyasi məhsullara (məsələn, partiyaların proqramları) tələb və təkliflər olduğu bazar kimi, həmcinin onları istehsal prosesi kimi görür. Deməli, B.-yə görə, makrosiyasət heç də institutların kristal şəbəkəsi halında deyil, kapitalları istehsal edən və mövqeləri nizamala salan bu zaman digər siyasi agentlərin mövqeləri və kapitalları ilə tabelikdə olan agentlərin sosial təcrübələri vasitəsilə daim qurulan və yenidən qurulan, tez-tez dəyişən dinamik sahə kimi görünür.

**Burjuaziya** (fr. *bourgeoisie*) – sosial sınıf. Fərqləndirici əlamətləri bunlardır: istehsal vasitələri üzərində mülkiyyətin onun elində cəmləşməsi və bunun da əsasında muzdlu işçilərdən istifadə olunması.

**Bürokratiya** (fr. *bureaucratie* < fr. *bureau* büro, dəftərxana + yun. *kratos* hakimiyət, hökmənlilik) – idarəcilik məsələləri və ali hakimiyət orqanlarının qərarlarının yerinə yetiriləsi ilə peşəkarlıqla məşğul olan insanlar. Onların fəaliyyəti daqqıq qaydalar və prosedurlar vasitəsilə rolların və funksiyaların bölünməsinə əsaslanır. M. Veberə görə, B. legal hökmənlığın on temiz tipidir. O həm də məmurlarla verilən əsas tələbləri ifadə etmişdir: şəxsən azaddırlar və yalnız xidməti borca, vəzifəyə tabedirlər; davamlı xidməti; iyerarxiyaya malikdirlər; daqqıq müeyyən olunmuş səlahiyyətləri var; kontrakt

## Bürokratiyasızlaşdırma

əsasında (azad seçim əsasında) işləyirler; xüsusi ixtisaslaşmaya müvafiq işləyirlər; daimi pul məvacibisi ilə mükafatlandırırlar; özlərinin qulluğuna yeganə, yaxud əsas peşə kimi baxırlar; öz karıralarını qabaqcadan görürler; vahid, ciddi xidməti intizama və nəzarətə tabe olurlar. Legal hökmənləq şəraitində həmişə B. cəmiyyətin xidməcilerindən onun üzərində duran qapalı təbəqəyə çevrilmesi təhlükəsi olur. B.-nın məhdudlaşdırılması üsullarına: idarəetmə aparatının ixtisasiş kadrlarının müntəzəm rotasiyası (müəyyən müdəddən sonra proporsional şəkildə əvez edilmesi) və onlara siyasi institutlar tərəfindən nəzarət aid edilir.

**Bürokratiyasızlaşdırma** – bürokratizmin aradan qaidırılmasına dair tədbirlər sisteminin reallaşdırılması. Bu tədbirlərə əhalinin ümumi idarəciliğin

mədəniyyətinin yüksəldilməsi, idarəetmə prosedurlarının sadələşdirilməsi, ümumi qərarları qəbul edilməsi proseslerinin açıqlığı, dövlət aparatının ixtisar edilməsi, sosial əhəmiyyətli informasiyanın əldə olunması azadlığı və s. aiddir.

**Bürokratizm** – 1) demokratik nəzəratin inkişaf etmediyi və ya deqredasiya uğradığı şəraitde ixtisaslaşdırılmış aparatın müxtəlif dövlətin və siyasi təşkilatların işçilərinin elində real hakimiyət vasitələrinin qazanc əldə etmek məqsədi ile cəmləşməsi; 2) aparatlı həkimlik və bürokratik idarəetmə (bax: bürokratiya) sistemi; 3) işin mahiyyətindən asılı olmayaraq, müəyyən olunmuş qaydada ritual tedqiqatda təzahür edən, özüne fayda formalizmi, süründürməciliyi ilə səciyyələnən idarəciliğin üslubu.

## Bürokratizm

## Cefferson Tomas



**Cefferson (Jefferson) Tomas** (1743-1826) – Amerika məarifçisi və dövlət xadimi, ABŞ-in müstəqillik Beyannamesi layihəsinin müəllifi.

C. Amerika burjuasinqilabının radikal-demokratik ideoloqu, təbii hüquq nəzəriyyəsinin tərəfdarı olmuşdur. Bu nəzəriyyənin esas müddəaları təbii, ayrılmaz hüquqlar (yasaşmaq, azadlıq və xoşbəxtliyə can atmaq onun yazdığı ABŞ-in müstəqilliyi Beyannamesində öz öksini tapmışdır (1776)). Bu hüquqların temin edilmesi üçün öz hakimiyətini idarə olunanların razılığı ilə əldə edən hökumətlər təsis olunur. Demokratianın alovlu müdafiəçisi kimi çıxış edən C. hesab edirdi ki, onun teminatı xalqın vaxtaşarı azadlıq qəsəbkarlarına qarşı çıxməq imkanı və hüququn olmasıdır. C. xalq suverenliyi ideyasına şərık idi. Onun idealı – bütün sosial ziddiyətlərdən panaseya hesab etdiyi demokratik respublika şəraitində xırda mülkiyyəti əməkçi fermer təsərrüfatının azad inkişafı olmuşdur. C. "Hüquqlara dair Bill" in tərtib olunmasında iştirak etmişdir (1791).

**Cerrimenderinq** – ABŞ-da seçki dairələrinin yaradılması metodlarından biri. Bu metod seçicilərin qeyri-bərabər sayı, ərazi principinin pozulması və s. vasitəsilə hakim partiyaya sərfli olan çoxluğun əldə edilmesi məqsədində xidmət edir. "C" termini 1812-ci ildə naşirin Cerrymander adlandırdığı

## Cəmiyyətin siyasi sistemi

salamandrı xatırladan qırıbe bir kari-katurun meydana çıxmasından sonra yaranmışdır. Naşir onu ştat qubernatoru E.Cerrin filialı ştat (sala) mander sözündə düzəltmişdir.

**Cəmiyyət** – insanların birləşəşəyiş və fealiyyət forması. C. bir tərəfdən ictimai quruluş (məs., səsiologiyada onənvi, sənaye, postsenay, informasiya cəmiyyəti kimi təsnifat da vardır), digar tərəfdən – region, ölkə (məs., Hindistan, Amerika və s.) deməkdir. C. – mürəkkəb, inkişaf edən bütöv sistemdir. Onun bir sira sferaları var: maddi istehsal, sosial, siyasi, elmi-nəzəri, dəyerləndirmə və s. C.-in inkişafı – davamlı prosesdir və insan amilinin, insan birliliklərinin rolunun artması, onun sosial fealiyyətinin zənginləşməsi, ictimai münasibətlərin müasirləşməsi, ictimai şüurun yüksək dərəcəye çatması ilə bağlıdır. İctimai tərəqqini bütövlükde müəyyən edən təbii və demoqrafik amillər cəmiyyətin inkişafına mühüm təsir göstərir. Bunu nüfusla əlaqədar cəmiyyətdə fealiyyət göstərən bütün sosial qrup və təsisatların rolu durmadan artır. C.-in geleceyi məhz bu qrup və təsisatların inkişafı və fealiyyəti ilə bağlıdır.

**Cəmiyyətin siyasi sistemi** – siyasi hakimiyətin teşkili və həyatə keçirilmesi mexanizmi. 1) Dövlət orqanları və ictimai təşkilatların, birliliklərin, siyasi-hüquqi normalar və prinsiplərin bütöv və nizamlı məcmusunu təşkil edir; 2) siyasetin sistemli analiziniin vasitəsi olan, çörçivəsində istenilən siyasi bir-

## Cəmiyyətin siyasi sistemi

ləşməyə, məs., partiyaya, spesifik sistem kimi baxılan nəzəri konstruksiya.

C.s.s. nəzəriyyəsi XX ə. 50-ci ilərinin ortalarından Amerika politoloqları tərəfindən fəal işlənilir. Bu nəzəriyyənin əsasları D. İston tərəfindən qoyulmuşdur. O, özünün "Siyasi sistem" (1953), "Siyasi həyatın sistemli analizi" (1965) adlı əsərlərində S.s. xarici mühitdən daxil olan impuls-komandalarla fəal reaksiya verən, özü inkişaf edən və özü tənzimlənən orqanizm kimi nəzərdən keçirir.

Müasir siyasi elmdə C.s.s. funksiyaları haqqında da məsələ etrafı işlənmişdir. Belə ki, Q. Almond informasiyanın "daxil edilməsi", "giriş" və "çıxış" funksiyalarını təhlil edərkən C.s.s. çox funksiyalılığını qeyd edir. Birinci-lərə, siyasi sosiallaşma, kütlələrin səfərbər edilməsi, onların maraqlarının artıkuylası (ifadesi) və aqreqasiyası (ümumileştirilməsi və integrasiyası), siyasi kommunikasiya funksiyalarını aid edir; ikincilərə – qanunvericilik normalarının işlenilməsini (qanunvericilik fealiyyəti), onların təcrübədə tabiqini və onların icrasına nəzarəti. D. İston və C. Pauell hesab edirlər ki, C.s.s. aşağıdakı funksiyalara malikdir: tənzimleyici, ekstraksion (səfərbəredici), distributiv (bölgüsündürəcisi) və reaktiv.

Müasir siyasi nəzəriyyədə qeyd olunur ki, C.s.s. teleblər, yeni vətəndaşların maraqları və isteklerini ifade edən informasiya; dəstək, yeni C.s.s. fealiyyətini konkret hərəkətlər, bəyanatlarla, yaxud susaraq toqdar etmə; sosial qüvvələrin fəal və passiv əkstəsəri; sistemin özündən gələn "daxili" impulslar təsir edir.

## Cənubi-Şərqi Asiya Dövlətləri...

C.s.s. hakimiyyətin formallaşması və işləməsi mexanizmə kimi, özüne siyasi institutları (dövlət, siyasi partiyalar və hərəkatlar və s.); hakimiyyətin subyekti və obyektləri arasında yaranan siyasi münasibətləri; bu münasibətləri tənzimleyen siyasi normaları və prinsipləri; siyasi şüru və mədəniyyəti (fərdi, kollektiv və cəmiyyətin) daxil edir.

C.s.s. müxtəlif əsaslarla görə təsnifatı verilir. Cəmiyyətin tipologiyasından asılı olaraq – enənəvi, totalitar və modernşədirilmiş demokratiya (R. Aron, U. Rostow); ətraf mühitlə qarşılıqlı əlaqələrinin xarakterine görə – açıq və qapalı; siyasi mədəniyyətin tipinə görə – ingilis-amerikan, kontinental Avropa, sonayeqədərki və qismən – senaye, totalitar (Q. Almond); idarəetmenin məzmunu və formasından asılı olaraq – liberal, radikal – avtoritar, kommunist, enənəvi, populist, avtoritar – mühafizəkar (J. Blondel) C.s.s.-lər qeyd olunur.

**Cəmiyyətşünaslıq** – cəmiyyətin elmi əsaslarla inkişaf edib fealiyyət göstərməsi məqsədini güden, ictimai həyatın müxtəlif sahələrini və istiqamətlərini öyrədən fonlar sistemi.

**Cənubi-Şərqi Asiya Dövlətləri Assosiasiyası** (Association of South East Asian Nations – ASEAN) – regional hökumətlərarası siyasi-iqtisadi təşkilat. Rusiya siyasi leksikasında onun ASEAN kimi işlədilmesi qəbul edilmişdir. 1967-ci ildə İndoneziya, Malayziya, Singapur, Tailand və Filipinin Xarici İşler nazirlarının Bangkok müşavirişesi beyannaməsinə esasen yara-

## Cənubi-Şərqi Asiya Dövlətləri...

dilmişdir. Sonralar Bruney (1984) və Vietnam (1995) da bu təşkilata qoşulmuşdur.

Məqsəd və vezifələri: onun üzvü olan dövlətlərin eməkdaşlıq və qarşılıqlı yardım əsasında iqtisadi, sosial və mədəni inkişafının sürətləndirilməsi; "ölkələr arasında münasibətlərde edalet və qanuniliyə riayət" və BMT Nizamnaməsinin prinsiplərinə tərefdəşlik, bağlılıq əsasında regionda sülhün və sabitliyin bərərərə olmasına yardım etmək;

ASEAN-in strukturunda bilavasitə üzv institut ilə yanaşı, partnörlük institutu da nəzərdə tutulmuşdur. Avstraliya, Avropa İttifaqı, Kanada, Yeni Zelandiya, Koreya Respublikası, ABŞ, Yaponiya, Çin və Rusiya ilə – ASEAN-nin dialog və məsləhətləşmələr üzrə partnörləri dır.

Rehber organları: üç ildə bir dəfə toplaslan dövlət və hökumət başçıları Konfransı; xarici işler nazirlarının hər

## Cənubi-Şərqi Asiya Dövlətləri...

il olan Sessiyası; hemin mərhələdə ASEAN-da sədrlik edən ölkənin xarici işler nazirinin və digər dövlətlərin səfirlerinin daxil olduğu Daimi Komitə; sahə nazirlerinin (iqtisadiyyat, təhsil, sahiyyə, energetika, elm və texnologiya) görüşləri; ASEAN-in parlamentlərarası təşkilat və s.

Assosiasiyanın gündəlik fealiyyətinə rəhbərliyi tərkibində ölkənin xarici işler nazirlerinin olduğu Daimi Komitə həyata keçirir. Bu zaman digər dövlətlərin səfirlerinin – bu ölkədə ASEAN üzvlərinin növbəti konfransı keçirilir. ASEAN-in orqanlarını altı işçi komitə – maliyyə və bank eməliyyatları üzrə; sənaye xammalı və energetika üzrə; erzaq üzrə; kend və meşə təsərrüfatları üzrə; ticarət və turizm üzrə; neqliyyat və rabitə üzrə komitələr təşkil edir. ASEAN-da qərarlar konsensus əsasında qəbul edilir. Katılıbillyin yerləşdiyi yer – Cakarta şəhəridir (İndoneziya).

**“Çəkindirmə və tarazlaşdırma” sistemi** – hakimiyyətin bölünməsini özündə eks etdirən sistem. Xüsusi bir model kimi ABŞ-da 200 ildən artıqdır ki, mövcuddur. Bu modelə əsasən hakimiyyətin qolları – qanunvericilik, icra və məhkəmə hakimiyəti təkcə təşkilati cəhətdən deyil, həm də fealiyyət baxımından tam müstəqildirlər. Lakin onlardan hər birinin digəri üzərində nəzarət etmək selahiyəti də vardır.

**Coxlu votum** – bir sıra ölkələrdə bu və ya digər kateqoriyalı seçicilərin seçimlərdə iki, yaxud daha çox səsə malik olmasına dair qayda.

**Çoxpartiyalılıq** – müasir demokratik dövlətlərdə siyasi həyatın təşkilinin əsas konstitusion prinsiplərindən biri. Ç. daha ümumi prinsip olan siyasi və ideoloji plüralizmin ifadəsidir. Azərbaycan Respublikasında Ç. prinsipi ilk dəfə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında (1991, 18 oktyabr) bəyan edilmiş və Azərbaycan Respublikasının Konstitusiyasında (1995) təsbit edilmişdir. Hüquqi baxımdan Ç. prinsipi o

### Çoxpartiyalı sistem

deməkdir ki, dövlət vətəndaşlarının siyasi partiyalarда özlerinin siyasi baxışlarına müvafiq olaraq birleşmək hüququnu, bütün siyasi partiyaların qanun qarşısında bərabərliyini, onların fealiyyət azadlığını tənyir və teminat verir. Ç. prinsipi selahiyətli dövlət orqanlarının milli, iraq, dini və ya sosial düzümsüzlik, qanuni dövlət hakimiyəti orqanlarının zorakı yolla devrilməsini təbliğ edən, yaxud başqa tərzdə qüvvəde olan qanunvericiliyi pozan siyasi partiyaları qanunla müəyyən olunmuş qaydada qadağan etmek və buraxmaq hüququnu istisna etmir. Hüquqi (formal) Ç.-i real Ç.-dan fərqləndirmək lazımdır. Real Ç. konkret dövlətdə sosial və siyasi maraqların bütün spektrini təmsil edən partiyaların inkişaf etmiş və səməreli sisteminin mövcudluğunda ifadə olunur.

**Çoxpartiyalı sistem** – iki və daha çox partiyadan həm nüfuz, həm də təşkilati cəhətdən hökumət institutlarının fealiyyətinə təsir etmək imkanına malik olması. Belə partiyaların sayı üçə, dörde, beşən hətta beşən çatır. Onların hər birinin parlamentde xeyli nümayəndələri olur və onların vasitəsi ilə hər bir partiya öz mövqeyini nümayiş etdirə bilir.

### Daxili siyaset

**Daxili siyaset** – sosial, milli, iqtisadi, maliyyə, ticarət, cinayət, dini, mədəni və s. sahələrdə kompleks tədbirləri əhatə edən dövlətdaxili fealiyyət. D.s. vasitələrinə aşağıdakılardır: sosial davranışın reqlamentləşməsi, normalanın işlənilməsi və tətbiqi, vergilerin və imtiyazların istifadə edilməsi, məşğulluğun tənzimlənməsi, təhsilin, sehiyyənin, idmanın, tərbiyənin, cinayətlərin qarşısının alınmasının təşkili və s.

**Dal (Dahl) Robert Alan** (1915) – Amerika siyasi elminin görkəmli nümayəndəsi. Dünya şöhrəti qazanmış “Demokratiya nəzəriyyəsinə giriş” (1956), “Müasir siyasi təhlil” (1964), “Qərb demokratiyalarında siyasi müxalifət” (1966), “Plüralist demokratiyadan dilemmalar” (1982) kimi bir sıra kitablarında D. siyasi sistemlərin transformasiyası problemi, demokratianın zəminlərini, azadlıq, bərabərlik və demokratiya anlayışlarının nisbətini nəzərdən keçirir.

D.-da 50-ci illerin ortalarında demokratik idealdan fərqliyənən, lakin vətəndaşlara siyasi iştirakçı olmaq, qruplara və liderlərə isə hakimiyət uğrunda mübarizədə açıq rəqabet aparmaq imkanı veren gerçəklük kimi izah olunan poliarxiya konsepsiyası ümumi maraqları doğurmuşdur. Poliarxiya – müasir cəmiyyətdə xüsusi tipli idarəetmə rejimidir ki, o da digər siyasi rejimlərdən iki səciyyəvi xüsusiyyətinin olması ilə fərqlənir: a) müxalifəte qarşı nisbətən yüksək dözmülük və hökumətin

### Darendorf Ralf

davranışına geniş tosır etmək imkanları b) vəzifəli şəxslərin dinc vasitələrlə əkonarlaşdırılması. Poliarxiya nəzəriyyəsi D.-in “Poliarxiya. İştirak və müxalifət” (1971) və “Demokratiya, azadlıq və bərabərlik” (1986) adlı əsərində inkişaf etdirilmişdir.

**Darendorf (Dahrendorf) Ralf** (1929) – alman politoloqu və səsiooloqu, müasir liberalizmin aparıcı nəzəriyyəçilərindən biri.

D. özünün “Sənaye cəmiyyətində sinif və sinfi münaqişə” (1959), “Münaqişə və azadlıq” (1972) adlı əsərlərində sosial stratifikasiya və münaqişə nəzəriyyələrini işləyib hazırlanmışdır. Cəmiyyətdə münaqişəli qrupların formalasmasının səbəbini o, hökmranlıq və təbəciliğin münasibətlərindən görür, hökmranlığa isə hansısa insan qurupun müəyyəyen əmərə tabe olmasına nail olmaq imkanı kimi tərif verir.

D.-un siyasi və sosial nəzəriyyəsində mərkəzi anlayış münaqişədir. Məhz münaqişədə alim hər bir cəmiyyətin yaradıcı başlanğıcını və inkişafın əsasını, hemçinin azadlıq eldə etmək şansını görür. D.-un fikrincə, sosial münaqişələr “sosial mövqeler və rolların” strukturu, “İmperativ idarə olunan assosiasiyalarda” (burada hakimiyətin asimetrik bölündürüləsəninin bütün formaları, ister dövlət, isterse də siyasi partiya və s. olsun, nəzərdə tutulur) idarə edənlərə və idarə olunanlara bölünmesi ilə şərtlənir.

D. hesab edir ki: 1) hər bir cəmiyyət özünün hər bir nöqtəsində dayaşır, sosial dəyişikliklər hər yerdə mövcuddur;

## Dauning-Strit

2) razılığın olmaması ve münaqişे her bir cəmiyyətin özünün hər bir nöqtəsində canına işləyir, sosial münaqişə hər yerde mövcuddur; 3) cəmiyyətdə hər bir element onun dezinteqrasiyasına və dəyişməsinə öz töhfəsini verir; 4) hər bir cəmiyyət ona əsaslanır ki, onun üzvlərinin bir qismi digərlərini özüne təbcəliyə məcbur edir.

D.-un fikrincə, "kim münaqişələrin öhdəsindən onları tanımış yolu ilə gəlməyi bacarırsa, o tarixin ritmini öz nəzarəti altına götürə bilir. Kim bu imkani əldən verirsə, ritmi özünə rəqib edir". Onun nöqteyi-nəzərinə görə, sosial münaqişə hər bir cəmiyyətdə mövcud olan ağılıq və təbcəliyə münasibətlərinə müqavimətin nəticəsidir. Münaqişənin dəf edilməsi onun keşkinləşməsinə, "rasional tənzimlənməsi" isə "nəzarət olunan təkamülə" aparır.

**Dauning-Strit** (ing. Downing Street) – Londonda Xarici İşler və Birliyin İşləri üzrə Nazirliyin, Böyük Britaniyanın baş nazirinin rəsmi iqamətgahının yerleşdiyi küçə. Məcazi mənada D.-S. adı altında bütövlükdə Britaniya hökuməti başa düşürür.

**Davamlı inkişaf konsepsiyası** – qlobal problemlərin keşkinləşməsi şəraitində dünya inkişafının siyasi paradiqması. Bu paradiqma H.X.Brunldtanın rəhbərlik etdiyi Ətraf mühit və inkişaf üzrə beynəlxalq komissiyanın hazırladığı "Bizim ümumi göləcəyimiz" adlı məruzədə işlənilər hazırlanmışdır. Komissiyanın məruzəsində deyilir: "Sabit inkişaf eət inkişafdır ki, bu günün

## Delegitimasiya

telebatlarını ödəyir, eyni zamanda gelecek neslin öz telebatlarını ödəmək qabiliyyətini tohluke qarşısında qoymur".

**Debatlar** (fr. *debats*) – hansısa iclasda, yığıncaqdə fikir mübadiləsi, müzakiro.

**De-faktō** (lat. *de facto*) – beynəlxalq hüquqda dövlətin, yaxud hökumətin rəsmi (hüquqi yox) tanınması forması.

**Definisiya** (< lat. *definitio* mehdudlaşdırma) – cisinin, yaxud hadisənin əhəmiyyətli əlamətlərini eks etdirən hansısa anlayışın qısa tərifidir.

**Deformasiya** (< lat. *deformatio* təhrif etmə) – simanın dəyişdirilməsi, deyişdirmə, başqa şəklə salma.

**Dekreṭ** (lat. *decretem*) – 1) ali hakimiyyətin hansısa məsələyə dair qanuni qüvvəyə malik olan qərarı: Qədim Romada – imperatorun qərarı; Fransada – XVIII əsrin sonunda yaradılmış hakimiyyət orqanlarının, həmçinin Paris Kommunasının (1871) qanunvericilik qərarı; SSRİ-də 1936-cı ilədək – sovet dövlətinin ali orqanlarının ən mühüm aktlarının adı; 2) bəzi ölkələrdə (mes., Fransada) – prezident, yaxud hökumət hakimiyyətinin idarəciliq haqqında neşr etdiyi akt; ingilis-sakson hüquq sisteminə daxil olan ölkələrin bəzi məhkəmə qərarları da D. adlanır.

**Delegitimasiya** – legitimasiyanın (qanunlaşdırmanın) eksine olan proses. D.-nın əsas səbəbləri: 1) cəmiyyətdə hakim olan universal dəyərlər və hakim elinin egoist maraqları arasındaki zid-

## Delegativ demokratiya

diyyotlər; 2) demokratiya ideyası və sosial-siyasi təcrübə arasında ziddiyət. Bu, problemləri güc yolu ilə, kütəvi informasiya vasitələrinə təzyiq etmək həll etmək cəhdlerində təzahür edir; 3) siyasi sistemdə xalq kütələrinin maraqlarının müdafiəsi mexanizmlərinin olmaması; 4) bürokratikleşme və korrupsiyanın artması; 5) çoxmillətli dövlətlərdə milliyetçilik, etnik separatizm; 6) hakim elitanın öz hakimiyyətinin qanunliyinə inanımı itirməsi, onun daxilində keşkin sosial ziddiyətlərin yaranması, müxtəlif hakimiyyət qollarının toqquşması.

**Deleqativ demokratiya** – hibrid rejimlərin növlərindən biri. Demokratiya ilə avtoritarizmin əlamətlərini özündə birləşdirən bir rejimi ifade etmek üçün D.d. anlayışını siyasi elmo argentalini politoloq Q.O.Donnell görtürmişdir. Onun fərqli cəhətləri aşağıdakılardır: 1) milli maraqların bir neçə il təfsircisi olan icra hakimiyyəti başçısının vaxtaşarı seçilməsi; 2) hakimiyyətin institutlaşmasının aşağı seviyyədə olması; 3) qeyri-rəsmi münasibətlərən və onun başçısının yenidən seçiləməsi müddətindən başqa icra hakimiyyətinin karşısındakı hansısa bir məhdudiyyətin olmaması; 4) vətəndaş hüquq və azadlıqlarının mövcudluğu; 5) qanunvericilik hakimiyyətinin formal xarakter daşıması; 6) ümummillilər idarəti yerdən başçısının öz radikallığı ilə seçiləməsi; 7) maraqların uzlaşdırılması mexanizminin olmaması.

D.d.-nın nümayəndəli demokratiyadan fərqi – onda icra hakimiyyətinin

## Demarş

üfüqi hesabat vermenin olmamasıdır. *Nümayəndəli demokratiyada* hakimiyyətin həm saqlı (seçkilər), həm də üfüqi (hakimiyyətin bölünməsi sistemi) hesabatı mövcuddur. D.d. üfüqi hesabat vermenin olmaması hakimiyyətin çox aşağı seviyyədə təsisatlaşmasını bildirir. D.d. siyasi rejimin aralıq tipi olduğuna görə, onun inkişafında iki potensial alternativ vardır. Onlardan biri – D.d. tənzəzüle – avtoritarizme, digeri – institutlaşmış rejime – nümayəndəli demokratiyaya doğru aparır. Bir çox politoloqlar D.d.-ni müasir Rusiyada formalşmış rejimi xarakterizə etmək üçün işlədirlər.

**Delimitasiya** (fr. *delimitation*) – dövlət sərhədinə xəttinin müqavilə ilə müəyyən olunması; bir qayda olaraq, genişməyişi xəritələr üzərində rəlyefin, hidrografianın, yaşayış məntəqələrinin etrafı göstəriləməsilə heyata keçirilir.

**Demaqogiya** (yun. *demagogia* < *demos* xalq + *ago* aparmaq) – siyasi məqsədlərə nail olmaq üçün yalandan, spekulasiyadan, şüurun manipulyasiyası metodlarından istifadə olunan bəyanatlar, müddealar, çıxışlar.

**Demarkasiya** (fr. *demarcation*) – sərhədin delimitasiyası haqqında müqavilələrə, onlara əlavə olunan xəritə və təsvirlərə müvafiq olaraq dövlət sərhədi xəttinin yerində müəyyən və qeyd edilməsi.

**Demarş** (fr. *demarche*) – bir dövlətin hökumətinin xarici əlaqələr idarəsinin, yaxud diplomatik nümayəndəsinin görüdüyü diplomatik aksiya (bəyanat, nota,

## Demilitarizasiya

memorandum, diplomatik nümayəndənin geri çağırılması və s.). Macazi mənada – hückum; gözlənilməyən kəskin hərəkət.

**Demilitarizasiya** (< lat. *de* leğvetməni bildirən öñşəkilçi + *militaris* hərbçi) – 1) tərkisilər; dövlətin D.-si – beynəlxalq müqavilə ilə hansıa dövləte silahlı qüvvələr saxlamağa hərbli senayeqə malik olmağa və s. beynəlxalq müqavilə ilə müəyyən olunmuş qadağası; 2) müəyyən ərazinin dinc vaxtda hərbli məqsədlərlə istifadə olunmasını qadağan eden beynəlxalq-hüquqi rejim (məs., Antarktidə haqqında 1959-cu il Müqavilesi bu rayonun tam D.-simi nəzərdə tutur).

**Demokratikləşmə** – demokratik əsasların tətbiqi, hansıa cəmiyyətin demokratik əsaslarla yenidən qurulması. D.-nın başlıca istiqamətləri aşağıdakılardır: cəmiyyətin və dövlətin idarə olunmasına vətəndaşların celb edilməsi; ayrı-ayrı şəxslərin, nümayəndəli həkimiyət orqanlarının, ictimai təşkilatların, əmək kollektivlərinin təşəbbüsünə təzahürü üçün hər cür şəraitin yaradılması, cəmiyyətin özüntüdərasının inkişafı; hər bir millet və xalqın azad inkişafı, onların bərabərhüquqlu əməkdaşlığının möhkəmləndirilmesi; qanunuşuluğun və qayda-qanunun daim möhkəmləndirilmesi; aşkarlığın genişləndirilmesi; dövlət və ictimai işlərin müzakiresi və həllində ictimai reyin müntəzəm nəzərə alınması; seçki sisteminin təkmilləşdirilməsi.

**Demokratikləşmənin “üçüncü dalğası”** – son illər politologiyada yayılmış

## Demokratikləşmənin “üçüncü dalğası”

demokratikləşmə dalğaları nəzəriyyəsi. Həmin nəzəriyyəyə görə müasir demokratik idarəcilik təsisatlarının berqərar olması üç mərhələdə baş vermişdir, özü də her bir mərhələdə bu proses müxtəlif ölkə qruplarını şəhərə edir, demokratianın arealının genişlənməsinin ardıcın onun bir qədər kicilmesi gelir. S.Hantington özünün “Üçüncü dalğa. XX əsrin sonunda demokratikləşmə” adlı kitabında (1991) aşağıdakı dövrləşdirməni verir: dalğanın birinci yüksəlişi (1828-1926), birinci enması (1922-1942), ikinci yüksəliş (1943-1962), ikinci enmə (1958-1975), üçüncü yüksəliş (1974-?).

D.“ü.d.” konsepsiyası aşağıdakı əsas müddəalərə əsaslanır: 1) demokratiyaya keçid müxtəlif ölkələrdə global proses kimi izah edilir, yeni müxtəlif keçid prosesləri və demokratikləşmə formaları arasında tekke ümumi nəyise qeyd etmək olar, həm də onlara dünya siyasi hərəkatının xüsusi halları kimi baxmaqlar; 2) demokratiya bir dəyər kimi təhlil edilir, onun qurulması hər hansı praqmatik məqsədlərlə əlaqələndirilmir; 3) demokratik qaydanın mümkün formalarının çoxluğu ideyası qeyd olunur (bir-birinə oxşamayan, beşən bir-birinə zidd məqsədlər güdən müxtəlif, bir-birindən və dövlətdən asılı olmayan muxtar assosiasiyanın mövcudluğunun tanınması və dəsteklənməsi); 4) XX əsrin sonunda baş verən demokratikləşmə ilə dünyada siyasi deyişikliklər prosesi qurtarmır, demokratianın tarixi başa çatır; bu mənənə “üçüncü dalğa” konsepsiyası demokratik prosesin sinusoidal xarakter daşımamasının, yəni onun istiqā-

## Demokratikləşmənin “üçüncü dalğası”

metinin dəyişdirile bilməsinin – geriye dönməsinin, eləcə də “dördüncü dalğanın” mümkinlüyüne əsaslanır.

Müasir dünyada demokratik dəyərlərin yayılması kifayət qədər sabit xarakter almışdır. 1974-cü ilde Portuqaliyada Salazar rejiminin süqtündən sonra demokratik dalğa Avropanın cənubuna – İspaniya, Yunanistana, sonra isə Latın Amerikası ölkələrinə və Şərqi Asiyadan bir sıra ölkələrinə yayıldı. 1990-ci illərin başlangıcı üçün isə SSRİ-nin serhdələrinə ləp yaxınlaşdı və beşəliklə de Mərkezi və Şərqi Avropada “məxməri inqilabları” və SSRİ-nin dağılmاسını şərtləndirdi. Tədqiqatçılar hesab edirlər ki, üçüncü demokratik dalğanın postvatorlar və posttotalitar transformasiyaları elitädaxili demokratianın neticəsi olmuşdur. Başqa sözə, ötən əsrin 60-cı illərinin ortalarındaki demokratialardan fərqli olaraq, yeni demokratiya ölkələrindən heç biri yeni qaydaya hərbli məglubiyyətlər nəticəsindən keçməmişdir.

Elmi ədəbiyyat Azərbaycanda demokratianın inkişafının bir neçə modelini nəzərdən keçirir: mümkün olanlar (dövlətçiliyin tarixi ssenarisinin yaxşı və ya pis inkişaf edəcəyi təqdirdə); məqbul sayılanlar (dövrün tranzitarlığı nəzərə alınmaqla) və gözənlənmeyənler (anarxist qüvvələrin hakimiyətə gəlmək səyəri baş verdiyi təqdirdə). Təbii ki, bütün bu modeller məhz heç də ideal olmadığına və universal model kimi tətbiq edile bilmədiyinə görə Azərbaycanın strateji inkişafında başlıca rol iddia etmirlər. Lakin, şübhəsiz ki, onların məqbulluğu və milli mentaliteti

## Demokratik tranzit

uyğunluğunu müəyyən modelin bu mühitdə davam götirməsi üçün çox vacibdir. Ancaq hər şeyi son noticədə zaman və xalqın siyasi yetkinliyi həll edir. Bununla əlaqədar bəzi politoloqlar təklif olunan modellərdən Azərbaycan üçün daha məqbulu birinci modelin olacağının barədə fikir söyləyirlər (bax: *Demokratik tranzit*).

**Demokratik sosializm** – sosial-demokratik hərəkatın ideya-siyasi doktrinası. “Demokratik sosializm” termini ilk dəfə 1888-ci ildə D.B.Şou tərəfindən istifadə olunmuşdur. 1945-ci ildən başlayaraq sosial-demokratianın resmi konsepsiyasıdır. Onun əsas xüsusiyyətləri Sosialist İnternasionalının Frankfurt Beyannamesində özəksini tapmışdır (1951). D.h. uzunmüddətli içtimai deyişikliklər prosesi, həm geləcəyin cəmiyyəti, həm də müasir şəraitdə sosial-demokratların fəaliyyət prinsipi kimi izah edilir. D.s. cəmiyyətinin təşəkkülü mərhələləri siyasi demokratianın hayata keçirilməsi, iqtisadi demokratianın tətbiqi, “rifah dövlətinin” (sosial dövlətin) yaradılması və sosial-demokratianın qurulması kimi götürülür. D.s.-in təşəkkülü prosesində prinsipial hədəf isə azadlıq, bərabərlik, adalet, həmərliyidir (bax: *Sosial-demokratizm*).

**Demokratik tranzit** (< lat. *transitus* keçid) – istənilən qeyri-demokratik ictimai və siyasi durumdan demokratiya müxtəlif formalı keçid proseslərinin birləşdirən anlaysı; avtoritarizmdən (totalitarizmdən) demokratiya keçid.

## Demokratik tranzit

Tranzitologiyaya dair edebiyyatda demokratiyaya keşidin aşağıdaki yolları göstərilir: a) tekamül yol ile ("transformasiya") – İspaniya; b) inqilabi yolla (köhnə rejimin "əvəz olunması", yaxud iflasa uğraması) – Portuqaliya; c) hərbi istila yolu ilə – Almaniya, Yaponiya.

S.Hantington D.t.-in üç modelini karakterize edir: 1) klassik xətti model (Böyük Britaniya, İsvəç); monarchiyyətinin tədricən məhdudlaşdırılması, vətəndaşların ve parlamentin hüquqlarının genişlənməsi baş verir. Öncə təbəbələr vətəndaş (şəxsi) hüquqları alır, sonra – siyasi hüquqları və xeyli sonra – sosial; tədricən seçki senzleri məhdudlaşdırılır və aradan götürülür; parlament ali qanunvericilik hakimiyəti olur və hökumət nəzarət edir; 2) dövrü model (bir çox Latin Amerikası, Asiya və Afrika ölkələrində); elitanın demokratiyaya formal pozitiv münasibət göstərdiyi şəraitdə demokratik və avtoritar idarə formalarının bir-birini əvez etməsinə nəzərdə tutur; belə halda xalq tərəfindən seçilmiş idarə edənlər (hökmdarlar) ya herbicilər tərəfindən devrilir, ya da özləri populyarlığın azalması və müxalifətin güclü qarşıluması nəticəsində hakimiyəti itirməkdən ehtiyat edərək onu qəsb edirlər; qeyd olunan bu model demokratianın daxili zəmininin lazımlıca yetkin olmamasını, xüsusən de siyasi mədəniyyətin aşağı səviyyədə olmasına göstərir; 3) dialektik model (İspaniya, Portuqaliya, Yunanistan); dövrü model kimi, kecid siyasi rejimlərinin qeyri-sabitliyi ilə səciyyəlenir, lakin burada demokratiyaya kecid

## Demokratik tranzit

artıq onun xeyli yetkin daxili zəminlərin (sonayəşmənin, çoxsaxlı orta sinfin, vətəndaşların kifayət qədər yüksək təhsil səviyyəsinin, kütlevi şüurun rasionallaşdırılması və fərdiləşməsinin və s.) təsiri altında heyata keçirilir; bu və ya digər amillərin artması xeyli avtoritar rejimlərin tez və qəfildən iflasına götrib çıxarırlar; nəticədə tədricən (bir-birini əvez edən diyüxliklərden sonra) sabit heyat qabiliyyətli demokratiya qurulur.

D.t.-i aşağıdakı mərhələlərə ayırmak olar:

a) *Avtoritar rejimin böhranı və onun liberallaşdırılması*. Diktaturanın böhranı daxili və xarici siyasi şəraitlə şərtlənə bilər. Avtoritar dövlətin institutlarının böhranı en əvvəl varislik probleminin mükəmməl olmaması ilə bağlıdır (bax: *Avtoritarizm*). Rejimin legitimiliyinin zeifləməsi, yaxud itirilmesi onun siyasi böhranının vacib tərkib hissəsinə təşkil edir. Legitimiliyin aşağı düşməsi tekce kütlələr səviyyəsində baş verir. Hakim elitə demokratik rəqabətin tanınmasına gedir, lakin eyni zamanda onun dövlət hakimiyəti üzrəndə nəzarətinin saxlanılması təminat elde etməye can atır. Bunun üçün çox pilleli seçeneklərdən, deputatların bir hissəsinin yuxarıdan təyin olunmasından, majoritar səsvermə qaydasından istifadə olunur.

## Demokratik tranzit

ilə uyğunlaşdırılmasında görülür. D.t. adətən o vaxt başlayır ki, elitədə liberallaşdırımı başlayan "yumşaq xəttin" tərəfdarları üstünlüyü əle alırlar.

Vətəndaş cəmiyyətinin canlanması liberallaşmanın başlangıcını qəçiləmə nəticələrindən birini təşkil edir. Qısa zamanda telebe assosiasiylar, həmkarlar ittifaqları, protopatiyalar yaranır. Rejime açıq siyasi müxalifət formalaşmağa başlayır. Müxalifətlə ittifaqlar siyasi sistemdə demokratikleşmənin vacib zəmininin yaranması deməkdir. Avtoritar elita qəti şəkilde parçalanır, dağılırlar, siyasi prosesə nüfuzu olmayan qüvvələr də qoşulurlar. Bu da rəqabət elementlərinin yaranmasına aparır. Bu mərhələdə siyasi sistemin islahatı məhdud xarakter daşıyır. Hakim elitə demokratik rəqabətin tanınmasına gedir, lakin eyni zamanda onun dövlət hakimiyəti üzrəndə nəzarətinin saxlanılması təminat elde etməye can atır. Bunun üçün çox pilleli seçeneklərdən, deputatların bir hissəsinin yuxarıdan təyin olunmasından, majoritar səsvermə qaydasından istifadə olunur.

Artan siyasi feallıq və müxalifətin güclənməsi ona getirib çıxarır ki, heç bir daxili "qoruyucular" artıq yuxarıdan siyasi mübarizənin nəticələrinə tam nəzarət edilməsinə imkan vermirlər. Cəmiyyət demokratik siyasi rejimin qurulması mərhəlesinə daxil olur.

b) *Demokratianın qurulması*. Demokratianın qurulmasının iki əsas prosesi rəqabətli partiya sisteminin formalaşması və dövlət hakimiyətinin demokratik mexanizmlərinin təsisatlaşması teşkil edir.

## Demokratik tranzit

Rəqabətli partiya sisteminin formaslaşması ilk azad seçkilərin hazırlanması və keçiriləcək prosesində başlayır. Partiya sisteminin formasına təsir edən alet kimi seçki qanunu çıxış edir.

Demokratianın qurulması mərhələsində əsas məsələlərdən biri – icraedici və qanunvericili hakimiyətlərin nisbətidir. İcraedici orqanlar qanunvericilik orqanlarında nisbətan xeyli müstəqilliyyə malik olmalıdır, lakin bu müstəqillik hədsiz olmamalıdır. Çünkü belə olarsa, yenə də avtoritarizmə qayıtmə təhlükəsi artır.

Demokratianın teşəkkülündə konstitusiyanın işlənilməsi prosedurunun böyük əhəmiyyəti vardır. Optimal variant əsas institutional məsələlər üzrə konsensusa nail olmaqdır.

c) *Demokratianın konsolidasiyası*. Diktatura yaşımiş cəmiyyətdə demokratik rejimin sabitliyi və legitimliyi üçün yaranan təsisat və strukturların təkcə forması deyil, həm də demokratianın konsolidasiyası, yəni cəmiyyətin yeni siyasi mexanizmə adaptasiyası dövrünün necə keçəcəyi böyük əhəmiyyət kəsb edir.

Bu mərhələdə "loyallığın keçidi" problemi yaranır. Nəzərə alınmalıdır ki, demokratik mexanizmlər vakuumda deyil, avtoritarizm tərəfdarları, yaxud sadəcə maraqları köhnə strukturlar tərəfindən müdafiəsi ilə qane olan əvvəlki maraqları və insanlar yaşadığı cəmiyyətdə işləməyə başlayırlar. Demokratia qarşısında avtoritar strukturların əvez olunması prosesində bu maraqların nəzərə alınması problemi qalxır ki, bu da "cellad dilemmasında" (avtoritar

## Demokratik tranzit

rejimin liderleri ilə necə davranışmaq?) ve pretorianlıq problemində (məsələnin həllinə herbi çevrilişləri istisna etmək üçün peşəkar ordu yaratmaq yolu ilə hərbçilərin siyasetə müdaxiləsinin azaldılması ilə nail olunur) comlösür. Siyasi müxalifətin loyallığının təmin edilməsi problemi də heç də az əhəmiyyətli deyil, vacibdir.

Demokratik hökumətin hərəkətlərinin, əməllerinin səmərəliliyindən bir çox hallarda asılı olan yeni rejimin külələr seviyyəsində legitimleşməsi, yeni qanunlaşdırması məsəlesi də aktualdır.

Yetkin demokratiya bir defəyə yox, bir neçə nesildən sonra, siyasi mədəniyyətdə əhəmiyyətli dəyişikliklər baş veridikdə və münaqişələrin demokratik üsullarla tənzimlənməsinə meyilliilik onanıya çevrildikdə, yaranır. İslahatların tarixi zəminlər, mövcud sosial-iqtisadi struktur, submədəniyyətlərin pluralizmi dərəcəsi, cəmiyyətin müxtəlif təbəqələrinin siyasi mədəniyyəti nezərə alınmadan keçirilməsi cəhd hökumətin nüfuzdan düşməsinə aparır və demokratiyanın legitimleşməsini (qanunlaşdırılmasını) çatınlığıdır.

Ösas maraq qruplarının loyallığının təmin edilməsi və loyal siyasi müxalifətin yaranması demokratiyanın qurulması mərhəlesində yaradılmış demokratik mexanizmın "buraxılmasına" imkan verir, demokratiya institutlarının fəaliyyətinə real məzmun verir. Beləliklə, avtoritarizmin iflasının başlangıcının ösas səbəblərindən biri olan institusional böhran aradan qaldırılır. Yeni rejimin legitimlaşdırılması (qanunlaşdırılması) siyasi sistemin səmərəliliyinin

## Demokratik tranzit

və uzunmüddətli siyasi sabitliyin bərpə olunmasına imkan verir. D.t. başa çatır.

U.Rostounun fikrincə, demokratiyaya keçidin birinci mərhəlesində baza təşkil edən ilkən zəmin milli birliyə nail olmalıdır. İkinci faza dövlət idarəetməsi oriyentirlerinin deyimləsindən ibarətdər və adətən iqtidara müxalifət arasında uzun süren mübarizə ilə seviyyələnir. Lakin milli birlik olmadıqda demokratiyanın yerində tamamilə başqa siyasi şərait – qütbleşme yaranır ki, bu da dezinteqrasiya regional, etnik və ya hansısa digər əlamətə görə parçalanmaya səbəb olur. Üçüncü mərhələdə siyasi liderlər millətin birliyi şəraitində mövcud olan müxtəlifiyyi rəalliq kimi qəbul etməyin zəruriliyini dərk edə və demokratik prosedurun en mühüm cəhətlərini institusionallaşdırma bilmesi, qərarlar qəbul etmək vaxtının başlanması ilə seviyyəvidir. Dördüncüsü "vərdiştəmə" fazasıdır ki, bu da demokratiyanın nüsbətən saz və bütün mexanizm kimi işləməye başlaması ilə seviyələnir, vətəndaşlar və siyasi elita üçün "öyrənmək", demokratiya texnikasını menimsəmək və onun fəaliyyət göstərməsi üçün zəruri verdişləri və mövqeləri əldə etmək dövrü kimi çıxış edir.

Bu baxımdan, tədqiqatçıların fikrincə, kecid dövrünü yaşayan Azərbaycanda indi milli demokratiya üçüncü mərhəlenin sonunda, dördüncü mərhələye – "vərdiştəmə" mərhəlesinə, demokratiya texnikasının menimsənilmesi fazasına və ölkədə demokratik modelin inkişafının ösas funksional cəhətlərinin oxz edilməsi mərhəlesinə kecidin astanasındadır (bax: *Demokratikləşmənin "üçüncü dalgası"*).

## Demokratiya

**Demokratiya** (yun. *demos* xalq + *kratos* hakimiyət) – xalq hakimiyəti. D. anlayışı siyasi elm nəzəriyyəsində on çoxmənalı anlayışlardan biridir. Demokratiya deyənde aşağıdakılardan başa düşülür: 1) dövlətin təşkilolunma növleri və forması. Bu idarəəolunma formasında tək bir şəxs deyil, bərabər hüquqlu bütün vətəndaşlar iştirak edirlər. Bu monada D. anlayışı dövlət tipini, eləcə də cəmiyyətin siyasi sistemini xarakterizə etmək üçün işlədir; 2) üzvlərinin bərabər hüquqlu olmasına, idarəetmə orqanlarının vaxtaşısı seçilməsinə və hesabatına, qərarların qəbul olunmasında çoxluğun iradəsinin üstünlüyünə esaslanan təşkilatın quruluş forması. D.-nın bu mənasından çıxış edərək partiya, həmkarlar, iştirakat demokratiyadan danışmaqla olar; 3) ictimai quruluşun ideali, dünyagörüşünün tiplərindən biri. Demokratik ideali müəyyənələşdirən dəyərlər sırasına: azadlıq, bərabərlik, qanuna hörmət və insan hüquqları, plüralizm, xalqın suverenliyi, idarəetmədə vətəndaşların iştirakı və s. – daxildir; 4) demokratik idealın heyata keçirilməsinə istiqamətlənən sosial hərəkatlarıñ müxtəlifiyyi.

D.-nın tarixi formaları aşağıdakılardır: qan qohumluğuna və emlak ümumiyyətine osaslanan qəbile demokratiyası; hərbi demokratiya, icma demokratiyası və s. Hakimiyyət tərəfindən təmin olunan bərabərliyin xarakterindən asılı olaraq, D.-nın özündə formal bərabərliyi və hüquq bərabərliyini eks etdirən siyasi demokratiyaya və vətəndaşların idarəetmədə bərabər iştirakı imkanlarını bildirən sosial demokratiyaya ayrılır.

## Demokratiya

D.-nın müxtəlif nəzəriyyələri mövcuddur. Onlardan enəsası: plüralist, partisipator (və ya iştirak demokratiyası), bazar, plebisistar, konsosiativ, sosialist – nəzəriyyələridir.

Müsəir demokratik sistemlərin təhlili xüsusi maraq doğurur. Belə ki, A.Leypxart "demokratiyanın vestminster modelini" və "demokratiyanınensus modelini" fərqləndirir.

Birinci modelin mahiyətini – çoxluğun hüquqlarının həyata keçirilməsi təşkil edir. Praktikada bu model aşağıdakı kimi xarakterizə olunur: icra hakimiyətinin təmərküzlaşması (birpartiyalı kabinet və ya "çoxluqdan ibaret kabinet"); hakimiyyət qollarının birleşməsi; ikiplatalı parlamentin assimetrikliliyi; eyni tip partiyalar; plüralist seçki sistemi; unitar və mərkəzmiş idarəetmə; parlamentin konstitusiyada yazılmamış suverenliyi, nümayəndəli demokratiya. D.-nın bu modeli Böyük Britaniyada, Yeni Zelandiyada və s. mövcuddur.

Konsensus D.-ya aşağıdakı əlamətlər xasdır: hakimiyyətin bölünməsi; azlıqların nümayəndələrinin iştirakı ilə ikiplatalılığın balanslaşdırılması; çoxpartiyalılıq; müxtəlif tipli partiyalar; proporsional nümayəndəlik; ərazi və başqa federalizm və desentralizm; yazılmış qanun və azlığın *veto* hüququ; bu modeldən Belçikada, İsveçrədə və s. istifadə olunur. Qərb ölkələrinin əksəriyyətini A.Leypxart vestminster və konsensus modellərinin "azadlıq formasına" aid edir ki, onlara da bilavasitə demokratiyanın əlamətləri xasdır.

## Demokratura

Müasir anlamda demokratiya plüralizm ve inkişaf etmiş siyasi bazarı özündə eks etdirir. Bunlar ise iqtisadi azadlığın, etiqad azadlığının, söz azadlığının ve nehayet, her kesin cemiyet qarşısında tam məsuliyyət daşıması və s. kimi azadlıqların fundamenti ve analoqudur.

**Demokratura** – keçid (hibrid) siyasi rejimin növlərindən biri. D. demokratikləşməni liberallaşmadan ayrı təsəvvür edir. Bu isə o deməkdir ki, seçkilərə (əger onların keçirilməsinə şərait varsa), çoxpartiyalılıq və siyasi rəqabətə ancaq o səviyyədə yol verile biler ki, onlar hakimiyəti idarə edən elitaya heç bir təhlükə tövətmir. Coxluğun *siyasi iştirakı* faktiki olaraq hakimiyətdə olan elitanın birbaşa müdafiesinə çevrilir. Buna misal Salvador və Qvatemalada mövcud olan rejimləri göstərmək olar. Həmin ölkələrdə 80-ci illərdə keçirilmiş seçkilərdə vətəndaşların siyasi və mülki hüquqları tamamilə pozulmuşdur.

**Demoqrafik siyaset** – müasir dövlətlərin hökumətlərinin əhalinin reproduktiv davranışını tənzimləmək, aile institutunu möhkəmləndirmək məqsədilə keçirdikləri tedbirlər kompleksi.

Müasir dünyada demoqrafik situasiya böyük müxtəlifiyi ilə seçilir. Bütövlükde planetdə "demoqrafik partlayış" adı almış əhali artımı müşahide olunur. Belə ki, 1800-cü ildə Yer üzərində 1 mlrd-dək insan yaşayırı; 130 ildən sonra onların sayı iki dəfə artaraq 1930-cu ildə 2 mlrd. nəfərə çatmışdır, növbəti iki dəfə artım 45 ildən sonra

## Demoqrafik siyaset

baş vermiş və 1975-ci ildə 4 mlrd. nəfər olmuşdur. Yerin beş miliardinci adamı 1987-ci ildə dünyaya gelmişdir. 2000-ci ildə bizim planetin sakinlərinin sayı 6 mlrd. nəfəre çatmış, 2025-ci ildə isə 7,8 mlrd. nəfər olacaqı proqnozlaşdırılır.

Lakin bizim dövrümüzde "demoqrafik partlayış" bütün dünya birliyində deyil, ən əvvəl Asiya, Afrika və qismən Latin Amerikası ölkələrində baş verir. Məsələn, Hindistanda hər gün 56 min uşaq doğulur və 2016-cı ilə olan proqnozlara görə, əhalinin sayına görə Hindistan dünyada birinci yerə çıxacaqdır. Əhalisinin bu cür sürətlə artması sosial, iqtisadi, ekoloji və digər problemlərin (savadsızların, yoxsulluq həddini keçmiş insanların sayının artması və s.) keşkinleşməsinə getirib çıxara bilər.

Bir çox inkişaf etmiş ölkələrde isə bunun eksesine olaraq "sifir artım" müşahide olunur ki, bu halda da doğumlaraın sayı ölümlerin sayına bərabərdir, yaxud "mənfi artım" olur – ölüm halları doğum sayından artıq olur.

Bununla əlaqədar müxtəlif dövlətlərdə demoqrafik siyasetin məqsədləri müxtəlifdir. Bir qrup ölkələr əhali artırırmamağa, yaxud onun sayını azaltmağa cəhd edir, digərləri isə, eksesine, öz əhalisinin sayını artırmağa çalışır, üçüncülər təbii artımı qənaətbəx hesab edərək onun eyni səviyyədə saxlanılması üçün tedbirlər görürler.

D.s. metodlarının üç qrupa bölünməsi qəbul olunmuşdur: iqtisadi (vergiqoyma, pul müavineti, ödənişli məzuniyyətlər və müxtəlif növ imtiyazlar, mənzil sahəsinin elde olunmasında üstünlüklerin verilmesi, müxtəlif uşaq müəssisə-

## Denaturalizasiya

sələrinin dövlət tərəfindən saxlanılması, yaxud yardım edilməsi); inzibati-hüquqi (demoqrafik proseslərə təsir etmək məqsədilə qəbul olunmuş qanunvericilik aktları); sosial-psixoloji (ölkə əhalisinin inkişafı maraqlarına cavab verən və cəmiyyətde mövcud olan etnik prinsiplərə uyğun gələn demoqrafik idealların formalşdırılması).

**Denaturalizasiya** (lat. *de...* ləğvəməni bildirən önsəkilçi + *naturalis* təbii) – müvafiq dövlətin vətəndaşlığının (təbəəliyinin) itirilməsi.

**Denonsasiya** (fr. *denonciation* < lat. *denuntatio* xəbərvermə) – ikitərəfli beynəlxalq müqavilənin qüvvədən düşməsi, yaxud çoxtərəfli beynəlxalq müqavilələrin şərtlərinə və müddətinə uyğun olaraq ondan çıxməq. Adətən D. müqavilə iştirakçılarından birinin onu dayandırmaması və yaxud ondan çıxməq niyyəti barədə əvvəlcədən xəbərdarlıq edərkən baş verir.

**Departament** (fr. *departement*) – 1) Fransada və bir sıra digər dövlətlərdə əsas inzibati-ərazi vahidi; 2) RF-də, ABŞ-də, İsvəçrədə və digər dövlətlərdə idarə, yaxud nazirliyin adı; 3) bəzi beynəlxalq təşkilatların aparatında (mas. BMT-də) inzibati bölmə.

**Deprivasiya** – subyektin can atlığı vəziyyətə real vəziyyət arasında fərqli şərtlənən narazılıq durumu. D. konsepsiyası siyasi davranışın etiraz formalarının izah edilməsi üçün esasdır.

D.-nın bir neçə modeli mövcuddur. C.Deviso və T.Qurra görə, "nisbi D."

## Desentralizasiya

– nemətlərin narazılığı səbəb olan və müvafiq emmələrə sövg edən ədalətsiz bölüşdürülməsi barədə təsəvvürlərdir. T.Qurr D.-ya "ümid edilən deyərlər" "mümkin deyərlər" arasındaki fərqlərin nəticəsi kimi baxır. Deyərlərin samti dəyişikdə əvvəller qənaətbəx hesab edilən sosial imkanlar və istehlak səviyyəsi qeyri-məqbul hesab olunur. Yeni hayat standartlarına uyğun yaranmış meyillər mövcud imkanlardan xeyli fərqlənir. Həmin fenomen "artan ümidişlər inqilabı" adı almışdır. İkinci model əvvəlki həyat səviyyəsinin kəskin sürətde aşağı düşdüyü hallarda ümidiş səviyyəsinin müxtəlif vasitelerle saxlanılmasının mümkünlüyü üzərində qurulur. Belə durum əyani olaraq "geri alılmış faydalara inqilabi" kimi qeyd olunur. "Müterəqqi D." adı ile tanınan üçüncü model özündə birinci və ikinci modelin parametrlərini də daşıyır. C.Devis mütərəqqi D.-ni əvvəller artan və ödənilən tələbatların məhdudlaşdırıldığı, bunu isə əsəbilik və qazəb töötədiyi hallarla bağlayır.

**Deputat** (< lat. *deputatus* göndərilmış) – dövlətin qanunverici və ya digər nümayəndəli orqanına, yaxud yerli öz-nüidarəetmə orqanına seçilmiş şəxs.

**Deputatlar Palatası** – Yunanıstanın birpalatalı parlamentinin və Braziliya, İtaliya, Çexiya və bir sıra digər dövlətlərin parlamentlərinin aşağı palatalarının adı.

**Desentralizasiya** (< lat. *de...* ləğvəməni bildirən önsəkilçi + *centralis* orta,

**Despot**

ortalıq) – merkezleşdirmonin loqı edilmesi, yaxud zeiflədiyi; merkezi hakimiyətin funksiyalarının bir hissəsinin yerli özünüdərə orqanlarına verilməsi.

**Despot** (< yun. *despotes* hökmədar, amır) – 1) dövləti məhdudiyyətsiz idarə edən mütləq hökmədar; 2) başqalarını öz iradəsinə tabe edən özbaşına insan.

**Despotiya** (< yun. *despoteia* məhdudiyyətsiz hakimiyət) – heç nə ilə məhdudlaşdırılmayan mütləq hakimiyəti. Onun spesifik xüsusiyyətləri aşağıdakılardır: hakimiyətin geniş dövlət memurları təbəqəsinə arxalanın despotun əlinde cəmləşməsi; dövlətin teokratik xarakteri; torpaq dövlət və icma mülkiyyəti. Klassik D.-ya nümunə kimi Qədim Şərqi dövlətlərini (Assuriya, Babilistan və s.) göstərmək olar.

**Determinasiya** (< lat. *determinatio* səbəbiyyət, müəyyən etmə) – bir xassənin, hadisenin digər xassəyə, hadisəyə müəyyənəndici təsir göstərdiyi halın qeyd olunması üçün istifadə olunan termin. D. termini elmi dövriyyəyə ilk dəfə 1900-cü ildə alman alimi K.Qayder tərəfindən göstərilmişdir.

**Deviant davranış** (lat. *deviatio* kənar çıxma) – 1) insanın mövcud cəmiyyətdə rəsmən qəbul olunmuş, yaxud faktiki olaraq təşəkkül tapmış normalara uyğun gəlməyən hereketi və eməkləri; 2) mövcud cəmiyyətdə rəsmi müəyyən olunmuş, yaxud faktiki təşəkkül tapmış normalara uyğun olmayan kütləvi fealiyyət formallarında ifadə olunan sosial hadiso.

**Deviant davranış**

Sosial kənarə çıxmaların cəmiyyət üçün müxtəlif əhəmiyyəti ola bilər. Pozitiv (sosial, elmi, texniki, bədii, sosial-siyasi yaradıcılıq, iqtisadi təşəbbüskarlıq və s.) kənarə çıxmalar sistemin mütəreqqi inkişafı, onun müteşəkkilliyi seviyyəsinin yüksəldilməsi, köhnəlmış, mühafizəkar, yaxud mürtevə davranış standartlarının aradan qaldırılması vasitəsi kimi çıxış edir. Negativlər isə disfunktionaldır, bezen onun esaslarını dağıtmaqla sistemi pozur. Bu – cinayətkarlıq, alkoolizm, narkomaniya və s. kimi sosial patologiyadır.

Əksər hallarda (o vaxt ki, deviasiya uzun zaman erzində müşahidə olunur), o təkəcə ayrı-ayrı şəxslər üçün səciyyəvi olmur. Belə nümunə esas prinsipləri "qaydaların pozulmasını" həvəsləndirən yeni submədəniyyətin yaradılmasına görüb çıxara bilər.

Eyni davranış növü müxtəlif mədəniyyətlərdə və müxtəlif vaxtlarda deviant kimi qəbul oluna bilər. Məsələn, intihara münasibət: Şərqdə buna icazə veriliirdi – Cində düşmənə qarşı qısa kimi, Yaponiyada xarakiri, düşməndən qaçmaq kimi, Avrope və Amerikada – xristian və iudaizm dinləri bu hadisəyə mənfi yanaşır. Özü də ABŞ-də 1951-ci ilədək intihar bir sira ştatlarında cinayet kimi qiymətləndirilirdi, sonra bu cinayət qanunvericiliyindən çıxarılmışdır.

D. problemlərinin nəzəri cəhətdən öyrənilmesinin əsası E.Dürgeom qoymuşdur ("İntihar", 1897). İntiharların müəyyən sosial qruplara mensubiyətə əlaqəsini izləyərək, Dürgeom intiharların sayının cəmiyyətin (qrupun) normativ deyərlər baxımından integrasiyası dərəcəsində asılılığını müəyyən edir.

**De-yure**

D.d.-in əsas konsepsiyalarında bu hadisənin səbəpleri və mahiyyətinə baxılır.

Biooji konsepsiyalar D.d.-ı genetik şortlenen hadisə kimi izah edir. İtalyan psixiatri Ç.Lombrozo öz tedqiqatlarında əsas diqqəti insanların fiziki çatışmazlıqlarında comləşdirir, iddia edir ki, cinayətkarlıq özünün təbiətinə görə irdisidir. Bu istiqamətə həmçinin deviant davranışın insanın fiziki tipi ilə əlaqəsini qeyd edən U.Seldonun baxışlarını da aid etmek olar. Onun fikrine, deviasiaya daha çox mezomorf tipli (ağır, muskulü, atletik) insan möyilliidir.

Sosioloji konsepsiyalar arasında aşağıdakılari göstərmək olar: ştamlar (yarlılıklar) nəzəriyyəsinin mahiyyətini belə ifade etmək olar: insanın kənarə çıxan adlanırdı və o, belə olar (Q.Bekker, T.Sas, E.Hoffman); R.Merton tərəfindən yaranan nəzəriyyə hesab edirdi ki, D.d.-in səbəbi mədəni məqsədlərin və onların nail olunması vasitələrinin dezinteqrasiyasıdır və deviantların bir neçə tipini fərqləndirir: innovatorcu; mərasimçi, petritist (dönük), üşyankar (qiyamçı); öyrənmə nəzəriyyəsi tərəfdarları hesab edirlər ki, normal halda insan qrup normalarını mənimsəməlidir, deviant isə lazımlı olanı mənimsəmir, həmin qrupa nə lazımlı deyilsə, onu monimseyir (A.Korn).

**De-yure** (lat. *de jure*) – beynəlxalq hüquqda hüquqi, formal tanımına.

**Dezinformasiya** (fr. *des inkaretme + information* məlumat) – müəyyən niyyətlə bilərkəndə düzgün olmayan, yanlış informasiya yaymaq.

**Diaspor**

**Diaspor** (< yun. *diaspora* səpələmə, dağılma, yayılma) – tarixçilərin və filosofların əsərlərində, dini ədəbiyatda, həbələ müasir siyasi ləksikonda etnik cəhətdən səpolemek, yayılmaq menasında işlədilən anlayış. Herodotun və Sofoklun əsərlərində rast gəlinən bu söz sonralar daha geniş menada işlənib. "Diaspora" termini ilk dəfə İncilin (Bibliya) yunan diline tərcümə variantında – insanların, etnik qrupların səpələməsi, yeni bizim bildiyimiz D. analayışında işlədilib. Burada yəhudilərin, bütürəstlərin içərisinə səpələnməsi menasını ifadə edib. Sonralar müxtəlif müəlliflər etnik qrupların səpələnməsi osas kimi götürmüslər.

D. yunan sözü olub mahiyyətindən daha geniş mənaları saxlayır və zənginləşdirir. D.-dan yaranan bütün müəlliflərin heç də hamısı bu sözün mahiyyətinin açılmasına diqqət yetirməyib. Bəziləri isə bu sözün mahiyyətini özü bildiyi kimi şərh etməyə çalışıb. D. terminini yəhudilər də şamil edirlər. Lakin bu terminin yəhudilərə şamil edilmesi və onun yəhudi milləti ilə eyni vaxtda yaranması fikrini qətiyyən qəbul etmək olmaz.

Məşhur seyyah-alim Tur Heyerdalın fikrine, dünya tarixində geniş surətdə səpələnmə, yayılma prosesi öz tarixini türklerden götürür. Məşhur rus tarixçi alimi Lev Qumilyov da həmçinin passionarlıq nəzəriyyəsinə əsaslanaraq türk milletinin böyük bir geosiyasi məkanda köç etməsini irəli sürür. Bu təyafşalar Qərbdən Şərqi və sonra isə əks istiqamətdə köç edərək dünya xalqlarının mədəniyyət, dil, ənənə və müsiqi-

## Diffomasiya

lərinin formallaşmasında əhəmiyyətli rol oynayıblar.

D.-un mahiyəti, tarixi haqqında çox fikir söyləmək olar. Lakin en mühüm cəhəti nəzərə almaqla diasporaya belə tərif vermək mümkündür. D. dedikdə, bu ve ya digər xalqları, etnik birliyin müəyyən bir hissəsinin öz vətənlərindən kenarda yaşaması ve onların mənşub olduğu xalqları, vətənin mənafeyi uğrunda fealiyyəti nəzərdə tutulur.

D.-un formallaşmasında ve yaranmasında mühacirət amili mühüm rol oynayır. Xaricdə yaşayan mühacirət nə qədər yetkin olarsa diasporun formallaşması prosesi de bir o qədər güclü olar.

D.-un həyatında assimiliyasiya prosesinin də böyük rolu var. Bu proses D.-un fealiyyətini həm azalda, həm de artırır biler.

Yer küresində mövcud olan xalqların xarici ölkələrdə bu və ya digər dərəcədə diasporu var, onlar öz inkişaflarına uyğun olaraq fealiyyət göstərirler. Lakin ümumi qəbul edilmiş D.-lar var ki, onlar başqalarından öz fealiyyətlərinə görə tam fərqlənlərlər. Artıq belə qəbul edilmişdir ki, beynəlxalq aləmdə yəhudi, yunan, erməni, çin, Orta Asiya, Rusiya və s. D.-ları çox güclü təşkilatlarla və yaşadıqları dövlətlərin ictimai-siyasi heyatına təsir göstərmək qabiliyyətinə malikdir. Heç də sir deyil ki, dövlətlərin böyük ekseriyəti beynəlxalq aləmdə D.-larının fealiyyətinin gücündən istifadə etməklə müəyyən uğurlar qazanırlar.

**Diffomasiya** (< lat. *diffamare* ləkələmək, car çəkmək) – hansısa şəxsin

## Diktokratiya

adını ləkələyen məlumatların (gerçek, yaxud yudurma) açıq yayılması.

**Diktator** (< lat. *dictator* öz iradesini diktə edən < *dictare*) – 1) Qədim Roma – bölünməz dövlət hakimiyyətinə malik olan, fövqəladə hallarda senatın tekliyi ile müəyyən müddətə, yaxud müddətsiz təyin olunan hökmətar; 2) hansısa idarəetmə sahəsində qeyri-məhdud hakimiyyət əldə etmiş şəxs.

**Diktatura** (< lat. *dictatura* qeyri-məhdud hakimiyyət) – 1) Qədim Romada – diktatorun selahiyətləri, hakimiyyəti, yaxud hökmərəngi vaxtı; 2) bir şəxsin, böyük olmayan qrupun, yaxud təşkilatın qeyri-məhdud hakimiyyəti ile səciyyələnən siyasi rejim. D.-nın tarixi növleri – tiraniya, Asiya despotizmi, sezarizm, proletar diktatürası, faşizm, avtoritarizm, totalitarizm və s.-dir. Onların hamısı hakimiyyətin qeyri-məhdud və nəzarətsiz xarakteri ilə, inhişarlıqla, hakimiyyətin aşağı derecəli legitimliyi, insanın hüquqsuzluğu, sosial nəzəretin əsasən repressiv formaları və metodlarının tətbiqi ilə səciyyələnir. Mütəxəssisler D.-nın yaranmasını cəmiyyətin ənənəvi strukturlarının böhrəni və dağılmasında, siyasi ənənələrdə, xalqların siyasi mədəniyyətində, kütülelərin psixologiyasında, inkişaf etmiş vətəndaş cəmiyyətin olmaması ilə izah edirlər.

**Diktokratiya** – kecid (hibrid) siyasi rejiminin bir növü. D. liberallaşmanın demokratikləşməsiz aparıldığı hallarda yaranır: hakim elita cəmiyyətə hesab verilməsini nəzərdə tutmadan bəzi

## Dilemma

fərdi və vətəndaş hüquqlarının olmasına razılıq verir; üstünlük siyasi çoxluğun ziyānına olaraq ehtiyatların çox hissəsinə nəzərət eden siyasi azlıq verilir. Bu cür rejim Keniyada və bir sıra digər Afrika dövlətlərində təşəkkül tapmışdır.

**Dilemma** (yun. *dilemma* < *di(s)* iki dəfə + *lemma* mühakime) – iki imkandan (adəten arzu olunmayan) birinin seçilmesi zərurəti.

**Dini ideoloziya** – siyasi məqsədlər və telebərin əsaslandırılması, irəli sürülməsi üçün dini doqmatika və dini təsəvvürlərdən istifadə edən ideyalar sistemi.

**Diplomatiya** (< yun. *diploma*) – dövlətin xarici siyasetinin heyata keçirilməsi üsullarından biri. D. dövlət, hökumət, xarici əlaqələr orqanları başçılarının, bilavasite diplomatların xarici siyasetin məqsəd və vəzifələrinə nail olunmasına yönələn resmi fealiyyəti formasında heyata keçirilir, xaricdə öz dövlətinin, habelə ayrı-ayrı vətəndaşların maraqlarının müdafiəsinə xidmət edir.

**Direktiv** (fr. *directive* < lat. *dirigere* istiqamətləndirmək) – yuxarı orqanın sərəncamı, rəhbər göstərişi.

**Diskreditasiya** (fr. *discrediter* nüfuzdan salma) – kiminsə hörmətdən salınması, nüfuzuna xələl getirilməsi.

**Diskriminasiya** (< lat. *diskriminatio* ayrı-seçkilik) – irqi, milli mənşubiyyyə-

## Diskussiya

tinə, cinsi əlamətinə, dini və siyasi əqibəsine görə və s. vətəndaşların hüquqlarının məhdudlaşdırılması, yaxud onların hüquqdan məhrum edilməsi. D. formaları seqrəqəsiya (mos., ABŞ-də: vaxtılı zəncilərin ağlalarla bir evdə, hətta şəhərin bir hissəsində yaşamlarına icazə verilməməsindən və s. ibaret iρqçılık siyaseti) və genosid (mos., Hitler Almaniyasının yəhidlərə qarşı, Ermenistanın azərbaycanlılara qarşı tərətdiyi soyqırımı siyaseti).

**Diskussiya** (lat. *discussio* müzakirə) – her hansı bir mübahiseli məselenin müzakiresi; her bir tərefin mübahisədə həmsəhəbatın rəyinə cavab olaraq, öz məqsədine çatmaq və problemi tədqiq etmək üçün mövqeyini müdafiə etməsi. D.-nın aşağıdakı növleri mövcuddur: apodiktik diskussiya, işgütər səhbət, deyirmə masa, beyin hücumu, sofistik diskussiya, mübahisə, evristik diskussiya.

İdrak qanunlarına və netice çıxarmaq qaydalarına əsaslanan müzakirəye apodiktik diskussiya deyilir. Apodiktik diskussiyanın məqsədi həqiqətin əldə edilməsindən ibarətdir.

İşgütər səhbət insanlar arasında özü-neməxsus formada informasiya, fikir mübadiləsinə deyilir. Belə səhbətlərdə öz təşkilatlarından alınmış selahiyətə malik olan insanlar iştirak edirlər. Bu müzakirələrdə təreflər arasında fikir mübadiləsi baş verir və qarşılıqlı mən-fəti təmin edən her hansı bir variantın təpiləsi üçün problemlərin məqsəd yoluñ müzakirovi keçirilir.

Deyirmə masa her hansı bir önemli problemin müzakirə edilməsi üçün

## Dissonans

sömərəli bir modeldir. Belə müzakirələrdə esas məqsəd diskussiya iştirakçılarının rəy və fikirlərinin ümumiləşdirilməsindən ibarətdir. Deyirmi masalar üçün aşağıdakı göstəricilər xarakterikdir:

- dəqiq mövqelərin olmaması;
- diskussiyada yalnız müzakirə iştirakçılarının iştirak etməsi;
- bütün iştirakçıların mövqelərinin barəbarliyi.

Beyin hücumu insanların yaradıcılıq fealiyyətini operativ olaraq stimullaşdırılması əsasında problemlərin həlli metodudur. Belə müzakirələrdə imkan yaradılır ki, bütün iştirakçılar mümkün qədər çox, yeni, hətta fantastik təkliflər irəli sürsünlər. Bundan sonra bütün söylənən ideyalardan ən uğurluları seçilir və əksər hallarda təcrübəde istifadə olunur.

Mübahisədə öz təref müqabilini istənilən yolla, o cümlədən söz güleşdirməsi, anlayışların manipulyasiyası, həmsəhətin aldadılması və bu kimi qeyri-münasib yol ilə keçirilən diskussiya sofistik diskussiya deyilir.

Əger diskussiyada təreflərin barışmaz mövqeyi aşkar edilirse, belə müzakirə mübahisə formasını alır.

Əger diskussiya zamanı təreflər bir-birlərini özlərinin mövqeyinə cəlb etməye cəhd edirlərsə, belə müzakirə evristik diskussiya adlanır.

**Dissonans** (< lat. *dissonus* qarışq səsli) – ixtilaf, nifaq, qarışlılıq, ahengdarlığın pozulması.

**Doktrina** (lat. *doctrina talim* < *docere* öyrətmək) – sistemləşdirilmiş fəlsəfi, siyasi, yaxud ideoloji təlim, prinsiplər məcmusu, konsepsiya.

## Doyç Karl

**Doktrinyor** – hansısa doktrinaya, əzberlenmiş qaydalarla kor-korane emel edən insan; sxolist, əzberçi.

**Dolayı şeklindekili** – şeklindekili sistemdir, nümayəndəli orqanın deputatlarının tərkibinə ya əhalinin seçdiyi seçicilər, ya aşağı nümayəndəli organların deputatları, ya da her ikisi daxil olan aşağı şeklindekili organlar, yaxud seçki kollegiaları tərefindən seçilməsini nezərdə tutan seçki sistemi. D.s. iki və daha çox pilleli ola bilər. Məsələn, ABŞ prezidenti və Hindistan parlamentinin yuxarı palatası iki pilleli şeklindekilirlər. Üç pilleli şeklindekili Fransa Senatının bir hissesi formalasdır: seçicilər bəlediyə məşavirlarına səs verirlər, sonuncular isə senatorları seçən nümayəndələri təyin edirlər.

**Dolayı votum** – proporsional seçki sistemi zamanı səslerin natiçələrinin müəyyən edilmesi. Bu zaman müəyyən namizədə verilmiş səslerin seçki kvotası aşan bir hissesi həmin partiya siyahısından olan digər namizədə verilir.

**Dominion** (ing. *dominion* < lat. *dominium* malikanə) – keçmiş Britaniya imperiyasının özünüdare hissələrinin, 1931-ci ildən sonra isə müstəqillik eldə etmiş, lakin Birliyin üzvlüyündə qalmış və dövlət başçısı qismində Britaniya monarxını tanıyan bəzi ölkələrin adı.

**Doyç (Deutsch) Karl** (1912) – alman politoloqu, beynəlxalq və Amerika siyasi elmlər assosiasiyasının keçmiş prezidenti. 1967-ci ildən Harvard Uni-

## Dövlət

versitetinin professoru. Siyasi sistemin "informasiya-kibernetik modelini" işləmişdir. Əsas əsərləri: "İdareetmenin əsərləri: siyasi kommunikasiya və nəzarət modeli" (1963), "Milliyətçilik və onun alternativi" (1969), "Siyaset və dövlət. İnsanlar öz talelerini necə həll edirlər" (1970).

**Dövlət** – siyasi sistemin mərkəzi institutu, cəmiyyətdə suverenliyə, qanuna ilə zoraklığı tətbiqinə, inhiləşər malik olan və xüsusi mexanizmın (aparatın) köməyi ilə cəmiyyətin idarəələnməsini heyata keçirən siyasi hakimiyətin xüsusi teşkil forması.

D. termini məhdud və geniş mənada işlənilir: 1) məhdud mənada – hökmranlıq institutu, dövlət hakimiyətinin daşıyıcı kimi işlənir, "cəmiyyətə" qarşıdır; 2) geniş mənada – dövlət şəklinde formalasılmış vətəndaşların ittiqafı kimi, icma kimi işlənir; o burada bütövdür. "D" (məhdud mənada) "cəmiyyəti" əhatə edir.

Antik fikir ictimai və dövlət heyatının bölgüsünü bilmirdi, ona bütün vətəndaşların "ümmumi işlərini" həll etmək əslü kimi baxırı. Orta əsrlər D. ilahi mahiyyətə malik olduğunu vurgulamaqla kifayətlənirdi. Dövlət – siyasi sahəsinin xüsusi olaraq fərqləndirməsi Yeni dövrən başlanır. XVI-XVII əsrlərdən başlayaraq "D" termini bütün dövlət qurumlarını ifade etməyə başlayır, həmin vaxta qədər D.-i "knyaz hökmranlığı", "şəhər icməsi", "respublika" və s. adlandırdılar. D. anlayışına olavələr olunması xidməti N.Makiavelliyə aiddir. O, "respublika" və "təkha-

## Dövlət

kimiyyətin idarəsi" anlayışlarını bir-leşdirmiştir. Əvvəlcə D. termini İspaniyada (estado), Fransada (stado), bir qədər sonra isə Almaniyyada (Staat) işlənir. Həmin vaxtdan etibarən "D." və "şəhəndaş cəmiyyəti" anlayışları fərqlənməyə başlayır. XVIII əsrde Avropa da millet-dövlət anlayışının təşəkkülü başa çatdıqdan sonra o ümumiyyətlə, siyasi birlik kimi geniş mənada respublika anlayışı hər yerden və qətiyətə sixşdirir.

Hakimiyət və şəxsiyyət arasında qarşıqliqlı münasibətin xüsusiyyətlərindən, dövlət quruluşunda rasionallığın, insanın hüquq və azadlıqları prinsiplərinin təcəssümündən asılı olaraq, siyasi elmdə D. aşağıdakı tipləri qeyd olunur: enənəvi (kortebii şəkilde yaranır və təbəələr üzərində qeyri-məhdud hakimiyətə malikdir) və konstitusiyalı (hakimiyət hüquqla məhdudlaşır və hakimiyətlerin bölgüsü prinsiplərinə əsaslanır).

D. mühüm konstitusiya əlamətləri ərazi, əhali (xalq) və suveren hakimiyətdir.

D. əlamətlərindən biri olan ərazi bölünməzdir, toxunulmazdır, müstəsnə və vacibdir, yadlara verile bilməz. Xalq D. elementi kimi həmin D. ərazisində yaşayan və onun hakimiyətindən tabe olan insan birliyidir. D. hakimiyəti suverendir, yəni ölkənin daxilində üstünlüyə və digər dövlətlərə münəsibətlərdə müstəqilliyyət malikdir. D. hakimiyəti suveren olmaqla, birinci, universal olub, bütün əhalilə və bütün ictimai təşkilatlara yayılır; ikincisi, bütün digər ictimai hakimiyətlərin hər hansı təzahürələrini loğv etməyə qadır-

## Dövlət başçısı

dir; üçüncüsü, son dərəcə təsir vasitələri var, ondan başqa heç kim bu təsiyətə vasitələrinə malik deyil (ordu, polis, həbsxana və s.).

D. bir səra funksiyaları yerinə yetirir, onlar onu digər siyasi institutlardan fərqləndirir. Funksiyalar D.-in öz məqsədini yerinə yetirmək üzrə fealiyyətində başlıca istiqamətləri öks etdirirlər. İqtisadi, sosial, təşkilatlılıq, hüquqi, siyasi, təhsil, mədəni-tərbiyəvi və digər funksiya D.-in daxili funksiyalarına aiddir. Xarici funksiyalar arasında digər dövlətlərlə qarşılıqlı əməkdaşlıq edilən iqtisadi, siyasi, mədəni və s. sahələrdə ölkənin müdafiə funksiyasını da qeyd etmək olar.

**Dövlət başçısı** – dövlətin ali nümayəndəsi, bəi qayda olaraq, icra hakimiyyətinin temsilçisi hesab olunan ali vəzifəli şəxs. Parlamentli monarxiyalarda (Böyük Britaniya, İsvəç, İspaniya, Yaponiya) D.b. monarxdır (kral, imperator). Bir qayda olaraq onun hakimiyyəti nəsilliklə hökmardırıq edən evin bir nüniyəndəsindən digərinə qanuna müəyyən olmuş qaydada ötürülür. Respublika idarəetmə forması olan ölkələrdə D.b. ya bilavasitə şəhəli tərəfindən (RF, Meksika, Azərbaycan), ya dolayı yol ilə (ABŞ, Argentina), ya da çoxpilli seçkilerde (İtalya, AFR, Hindistan) seçilən prezidentdir. Dünyanın demək olar ki, bütün dövlətlərində fərqli D.b. mövcuddur, prezident respublikalarında (ABŞ, Meksika) o, cyni zamanda icra hakimiyyətinin başçısıdır.

Demək olar bütün konstitusiyalar formal olaraq D.b.-na geniş səlahiyyətlər

## Dövlətçilik

verir: hökumət başçısının ve nazirlerin təyin olunması; silahlı qüvvələrin ali baş komandanlığı, əfvetmə hüququ; dövlət fərqləndirme nişanları (ordenler, medallar və s.) ile təltif olunma; qanunverici orqanların qərarlarına veto qoyulması; parlamenti çağırmaq və buraxmaq hüququ (adətən aşağı palatanın, eger belə selahiyəti Konstitusiyası ilə nəzərdə tutulubsa); qanunverici təşəbbüskarlılıq hüququ; növbəti seçkileri elan etmek hüququ; qanunverici aktları (fərmanları) naş etmək hüququ; dövlətin adından çıxış etmək, həmçinin beynəlxalq münəsibətlərdə yüksək səviyyədə dövlətin təmsilciliyini həyata keçirmək; öz ölkəsi adından beynəlxalq müqavilələri imzalamaq və s. D.b. fəvqələde veziyətlerde xüsusen geniş selahiyətlər alır (bunlar adətən ölkənin ali qanunverici aktlarında qeyd olunur). Parlamentli dövlətlərdə D.b.-nın bütün selahiyətləri faktiki olaraq onun adından hökumət tərəfindən həyata keçirilir.

**Dövlət çevrilişi** – kim tərəfindən olursa olsun, Konstitusiyani zorakı yolla pozmaqla Konstitusiyalı quruluşun devrilmesi və ya dayıṣdırılması, yaxud dövlət hakimiyyətinin əle keçirilmesi.

**Dövlətçilik** – öz dövlətini qurmağı bacaran, bərpa edən (millət, milletlər qrupu, tayfalar ittifaqı və s. birliliklərin) ölkələrin tarixi inkişafının xüsusi əlaməti. D. təkcə cəmiyyətin nailiyyəti yox, həm də onun inkişafının göstəricisidir, həm də ideologiyasını, ictimai, siyasi və mədəni yönümünü, dövləti inkişafa, onun müdafiəsinə, cəmiyyətin

## Dövlət Duması

siyasi toşkilinin tekniləşdirilməsinə istiqamətləndirir. D.-de bir sıra muxtar rəmzi eləmetlər var – rəsmi dövlət dilinin istifadəsi (dillərin), emblemleşmə (gerb, himn, bayraq) və cəmiyyətin siyasi təşkilində dövlət spesifik formaları (idare forması, dövlət quruluşu, siyasi münasibətlər, hakimiyyət struktur və s.). D. keşkin siyasi problemlə və dünən bir çox ölkələrinin və regionlarının tarixin kecid mərhələsində, xüsusile dünənin müstəməkəsizləşməsi, imperiyaların və ittifaqların dağılması dövründə mübarizə sahələrinə çevirilir. D. tipi, onun ictimai, siyasi, mədəni, hüquqi məzmunu çoxdan öz dövlətini yaratmış ölkələr üçün daima aktual problemdir.

**Dövlət Duması** – 1) Rusiya imperiyasında 1906-1917-ci illərdə məhdud qanunvericilik hüquqlarına malik olan, qanun tertib eden nümayəndəlik təsisatı. 1905-ci il 17 oktyabr Manifesti ilə təsis edilmişdir. Seçkilar kurial sistem üzrə aparılırdı, qeyri-bərabər və dolayı olurdu. Deputatlar seçicilərə hesabat vermirdilər, lakin hökumət funksiyalarını yerinə yetirən Senat tərəfindən deputatlıqdan kənarlaşdırıla bilerdilər. D.D. Rusiya imperiyasının əsas dövlət qanunları (1906-ci il Konstitusiyasını) dəyişmək hüququna malik deyildi, onun qaralarını Dövlət Şurası ləğv edə bilerdi.

İmperator yalnız onun özü qarşısında məsuliyyət daşıyan hökumət vasitəsilə ölkəni idarə etmək üçün tam hakimiyyəti elində saxlayırdı, Dumanı vaxtından əvvəl buraxmaq hüququna malik idi: birinci (1906) və ikinci (1907) D.D.

## Dövlət Duması

müxalifət tərkibli olduğuna görə buraxılmışdı, dördüncü (1912-1917) fasile etmək üçün buraxılmışdı. Sonuncu Dumanın deputatları müəssisələr məclisine seçkilərə hazırlığa görə 1917-ci ilin oktyabrında Müvəqqəti hökumətin qərarı ilə Dumanın özü ilə birlikdə buraxılmış Müvəqqəti komitə yaratmışlar.

2) RF parlamentinin – Federal Məclisin aşağı palatası 450 deputatdan ibarətdir: onların yarısı partiya siyahıları esasında (proporsional seçki sistemi üzrə), yarısı isə birmandlı seçki dairələri üzrə (nisbi çoxluq majoritar seçki sistemi üzrə) seçilir. D.D. dörd il müddətində seçilir. 21 yaşa çatmış hər bir vətəndaş D.D. deputat seçilə bilər. D.D. selahiyətlərinə federal qanunlar qəbul olunması, eləcə də RF hökumətinin formallaşmasında iştirak və onun fealiyyətinə nəzarət daxildir. Bu selahiyətlərdən əlavə RF Konstitusiyasına müvafiq olaraq D.D.-na aşağıdakı selahiyətlər daxildir: RF Mərkəzi Bankı sədrini, RF Hesablama Palatası sədrini və onun auditorlarının tərkibinin yarısını, İnsan Hüquqları üzrə müvəkkili vəzifəyə təyin etmək və vəzifədən azad etmək, amnistiyani elan etmək, RF Prezidentini vəzifədən kənarlaşdırmaq üçün ona qarşı ittiham iringi surmək, RF-nin bağlılığı beynəlxalq müqavilələrini ratifikasiya, yaxud denonsasiya etmək, müharibə və sülh məsələləri. RF Prezidentinin RF hökumətinin sədrini vəzifəsinə təqdim etdiyi namizəd üç dəfə D.D. tərəfindən redd edilərsə və ya RF hökumətinə üç ay müddətində təkrar etimadsızlıq göstəri尔斯ə, Prezident D.D.-ni buraxa bilər.

## Dövlət forması

D.D. buraxıldığı haldə Prezident seçkiliər gününü təyin edir ki, yeni seçiləcək D.D. buraxıldığı vaxtdan dörd aydan gec olmayaraq toplaşa bilsin.

**Dövlət forması** – dövlətin üç elementi: *dövlət quruluşu forması, idarəetmə forması və siyasi rejim forması* da daxil olmaqla onun zahiri elamətlərinin cəmi.

**Dövlət gerbi** – bayraqların, pul nişanının, möhür və bəzi digər rəsmi sənədlərin üzərində təsvir olunmuş dövlətin rəsmi emblemi.

I. Azərbaycan Respublikasının Dövlət rəmzləri – Azərbaycan Respublikasının Dövlət bayrağı – Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqlaşdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşlı rəngdədir və qırmızı zolağın ortasında bayraqın hər iki üzündə ağ rəngli aypara ilə sekkizguşeli ulduz təsvir edilmişdir. Bayraqın eninin uzunluğuna nisbeti 1:2-dir.

III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin müsiqisi və metni Konstitusiya qanunu ilə müəyyən edilir.

**Dövlət idarəetməsi** – dövlət, o cümlədən yerli özünüdürəctərəfərə organlarının qanunlar və digər normativ aktlar əsasında heyata keçirdikləri icraedici və serəncamverici fəaliyyət. Dövlət idarəetiliyi hakimiyyətin bir-biri ilə çox əla-

## Dövlətin ərazisi

qədə olan 3 qanadı: qanunverici, icraedici və məhkəmə hakimiyyəti vəsiyyətə də dövlət hakimiyyəti orqanlarının fəaliyyətini və bütünlükde cəmiyyət işlərini təşkil edir və tənzimləyir. Qəbul edilmiş qanunvericilik aktlarında nəzərdə tutulan hüquqi iradəni heyata keçirərkən strateji və cari idarəetmə vəzifələrini yerinə yetirən idarəetmə subyektləri onlara məxsus serəncam-verme səlahiyyətlərindən, dövlətin məcburətəmə mexanizmlərindən və digər vasitələrdən istifadə edir. D.i.-nin təşkil olunmasının 3 səviyyəsi fərqləndirilir: ali – institusional (burada ümumi siyaset və onun heyata keçirilməsi sahəsində başlıca vəzifələr müəyyənleşdirilir), orta – inzibati (burada funksional idarəetmə məsələləri öz həllini tapır, fəaliyyətin bütün sahələri təhlil olunur, planlaşdırma, təşkili, istiqamətləndirmə, nezərat və s. kimi müxtəlif təşkilat-idarəetmə komponentlərinə bölünür və nehayət, aşağı – texnoloji (burada bilavasitə vətəndaşlara dövlət idarəetiliyi xidmetləri göstərilir). Bu funksiyalardan her birinin öz məzmunu və mexanizmləri vardır. Lakin onlar bir-biri ilə sıx bağlıdır və vahid bir sistem təşkil edir.

**Dövlətin ərazisi** – hər bir dövlətin öz suverenliyini heyata keçirdiyi ərazi. D.e. eyni zamanda həm də bir siyasi məkandır (yeni dövlətin öz suveren hakimiyyətini heyata keçirdiyi məkan). O həm də coğrafi təbii mühitdir. D.e. dövlət sərhədleri çərçivəsində torpaq, su, eləcə də onların üzərində olan səma məkanını və yeraltı sərvətləri əhatə edir.

## Dövlətin ərazisi

Her bir dövlətin ərazisi dünyada yerləşdiyi ərazinin beynəlxalq münasibətlər iyerarxiyasında, eləcə də ölkənin hem siyasi, hem də milli geosiyasi məraqlannın həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Dövlətin quru ərazisi geosiyasetdə hemiə ölkənin əhalisinin sayı ilə bağlı olur. Bu əlaqə daha vacib bir geosiyasi göstərici ilə – hər bir kv. km-e neçə sakinin düşməsi ilə ölçülür. Müasir dünyada ərazi baxımından olduqca böyük dövlətlər (Rusiya, Çin, ABŞ, Hindistan) vardır ki, onların ərazilərində əhali sıx, ərazilərində ise seyrək haldə yaşayır. Bir qayda olaraq belə ölkələrin dünya siyasetində və qlobal inkişafında çəkisi böyük olur. Böyük əraziyə malik dövlətlər də vardır ki, əhalisinin azlığı onları lider dövlətlər sırasına çıxmamasına imkan vermir. Belə ölkələr sırasına Kanada və Avstraliyanı aid etmək olar. Ele dövlətlər də vardır ki, əraziləri böyük olmasada, əhalisi olduqca sıxdır. Məsələn, Banqladeş, Sinqapur və b. Lakin belə ölkələrin də geosiyasetdə və dünya miqyasında yeri və rolü görünür. D.e.-nin vacib elementlərindən biri də daxili və ərazi sularıdır. Daxili sulara dövlət ərazisində yerləşən çaylar, su hövzələri, kanallar aiddir; bir dövlətin ərazisində yerləşən deniz də həmin ölkəyə məxsusdur. Ərazi suları isə ölkənin quru ərazisine bitişik olan və suveren ərazisi sayılan deniz, okean sularıdır.

Heç bir ərazi sularına aid olmayan dünya okeani rayonu, müstəsna iqtisadi zona hesab olunur. Həmin zonaya yaxın olan dövlətlər orada keşfiyyat işləri, təbii ehtiyatların qorunub saxlanılması

və idare olunması sahəsində elmi-tədqiqat işləri və s. işlər görə bilerlər.

D.e.-ne daxil olan sular böyük geosiyasi əhəmiyyətə malikdir. Onlar dövlətin geostrateji xəttinin həyata keçirilməsində müstəsna rol oynayırlar. Ona birinci növbədə nəqliyyat kommunikasiyası aiddir. Müstəsna iqtisadi zona bir çox hallarda hər bir dövləte onun üçün vacib olan məsələləri həll etməyə, ölkəni enerji ehtiyatları, xammal, ərzaq və digər heyat əhəmiyyətli məhsullarla temin etməye imkan verir.

Hava məkanı hem nəqliyyat kommunikasiyası, hem də ölkənin müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Yeraltı sərvətlər isə dövlətin xammal və enerji potensialını müəyyən edir.

**Dövlətin meydana gəlməsi nəzəriyyələri** – 1. “Bütün hakimiyyət Allah-dandır” – tezisində əsaslanan teokratik konsepsiya dövləti “Allahın işi” sənəti hesab edir. İnsanların Allahın iradəsinə, onun ağıl, idrak prinsiplərinə tabe olması isə cəmiyyətdə nizam-intizamı, insan nəslinin davam etməsini və qorunub saxlanması təmin edir. Bu konsepsiya real tarixi faktlara əsaslanır: ilkin dövlətlər dini formalara (kahinlərin idarəetməsinə) malik idilər. İlahi hüquqlar hakimiyyətə nüfuz, dövlət qərarlarına isə – məcburılık getirir. Müasir katolisizm də dövlət ideyalarının və hakimiyyəti prinsiplərinin əsasında ilahi mənbə olduğunu güman edir. 2. Patriarxal konsepsiya dövlət hakimiyyətini nəsil və tayfaların birləşməsi nəticəsində əmələ gələn qeyyumluluq – ata-babadan qalma bir ırs sayı.

## Dövlətin meydana gəlmesi...

Dövlət böyük bir ailə, monarxla tövbe-lorin münasibəti issa atə ilə ailə üzvlərinin münasibətləri kimi izah olunur. Hələ vaxtile Konfisi dövlətin patriarchal – paternalist konsepsiyasının şərhini vermişdir. 3. XVII–XVIII əsrlərde dövlətin müqavilə esasında (C.Lokk, T.Qobs, J.J.Russo) meydana gelmesi konsepsiyası formalasdı. Bu nəzəriyyənin tərəfdarlarının nöqtəyi-nəzəriyə görə, dövlət insanların şüurları ve köhnəlli razılığı esasında meydana gəlmüşdür. Belə ki, onlar öz hüquq və azadlıqlarını təmin etmək üçün dövlət institutlarının yaradılmasını vacib bilsərlər. 4. XIX əsrde siniflər və dövlət haqqında mark-sist təlimi yaradıldı. Marksizm görə, dövlət hakim sinifin elində zəhmətkeş kütüklər sinfini özmek üçün bir siyasi maşındır. Dövlət – cəmiyyətin siniflərə bölünməsi və siniflər arasında antaqo-nizmin artması nticəsində meydana gəlmüşdür. Bu təlimə görə – keçmişdə siniflər necə meydana gəlmisidərsə, gelecekdə de eləcə sıradan çıxacaqlar. Siniflərin sıradan çıxmazı ilə eyni vaxtda dövlət de sıradan çıxacaqdır ("öləcək"). 5. XIX əsin axırlarında dövlət genezisinin izahına yeni bir nəzəriyyə – hakimiyəti zəbtetmə (güt) nəzəriyyəsi de eləvə olundu. Onun tərəfdarları (L.Qumploviç, K.Kautski) hesab edirdilər ki, dövlət xarici amillerin – köçəri tayfaların əkinçiliklə məşğul olan kendli qəbile-lərinə hücumu və onların istismarı nticəsində meydana gəlmışdır.

Ümumiyyətlə, son onilliklərdə apa-rılan tədqiqatlarda dövlətin yaranma sebəbləri barədə ortaq bir fikir əldə

## Dövlət quruluşu forması

edilməmişdir. Bu prosesə əlavə möh-sulun artması, texnologiyanın təkmil-leşməsi, coğrafi ərafit, etnik münasibətlər, əhalinin artımı, ekolojiya, mühərbi və istila, xarici təsir və ticarət, ideoloji amillər təsir göstərmişdir.

**Dövlət qulluğu** – dövlət orqanlarının selahiyətlərinin, vəzifə və funksiyalarının heyata keçirilməsi sahəsində peşəkar fəaliyyət. "Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu"nda (madde 1) Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının heyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə selahiyətlərini yerine yetirməsi kimi müəyyənlenmişdir. D.q. heyətinə nümayəndeli orqanların, icra və məhkəmə hakimiyəti, habelə digər dövlət orqanlarının aparatında dövlət vəzifələri və funksiyalarının yerine yetirilməsi ilə məşğul olan şəxslər daxildir. Azərbaycan Respublikasında D.q. "Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu" (21.07.2000), ona əlavələr və digər qanunvericilik aktları ilə tənzimlənir.

**Dövlət quruluşu forması** – dövlətin inzibati, ərazi, teşkilati, hemçinin mərkəzi və regional hakimiyəti orqanlarının qarşılıqlı münasibət sistemi. İki D.q.f. – federasiya və unitar dövlət formaları mövcuddur. Bəzi ölkələrdə əha-linin çoxmilletli tərkibə malik olması nəzərə alınaraq, "milli-dövlət quruluşu forması" termini de işlədirilir.

## Dövlətlərarası birliliklər

**Dövlətlərarası birliliklər** – iqtisadi və ya siyasi integrasiyanı heyata keçir-mək məqsədilə dövlətlər arasında yara-dılmış ittifaq (mes., Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi).

**Dövlət sərhədi** – dövlət ərazisinin hüdudlarını göstərən xətt. Politoloji planda sərhəd dedikdə milli suverenliyin yayıldığı məkanı məhdudlaşdırın çərçivə nəzərdə tutulur.

Sərhəd – dövlət ərazilərinin hüdudlarını mexaniki şəkilde göstərən adı xətt deyildir. Sərhəd dövlətin həyat qabiliyətini və tehlükəsizliyini təmin edən en mühüm amillərdən biridir. O milli şürur və milli identifikasiyin for-mallaşması arealını müəyyən edir. Dövlətin toxunulmazlığı və öz sərhədlerinin müdafiəsi təmin etmək qabiliyəti onun gücünün və beynəlxalq birlikdə nüfuzunun göstəricisidir. Tarixi təcru-bənin göstərdiyi kimi dövlətin dağılması onun sərhədlerinin pozulmasından, sərhədyanı vilayətlərde münaqişələrin yaranmasından və mərkəzə onların əlaqəsinin zəifləməsindən başlanır. Roma imperiyası, XX əsin başlangı-cında Avstriya-Macaristan, sonunda isə Sovet İttifaqı məhz bu problemlər əsasında dağılmışdır.

Sərhədə təbii və sünü olur. Təbii sərhədler dedikdə təbiet tərəfindən yaradılmış məntəqələr və sadələr nə-zərdə tutulur ki, onlar vasitəsilə de bir dövlət digər dövlətdən, yaxud açıq dənizlə ferqlənir. Adətən dənizlər, okeanlar, çaylar və dağ silsilələri sərhədlerin müəyyən olunmasında mühüm rol oynayır. Sünü sərhədler isə xüsusi

## Dövlət Şurası

mühəndis qurğuları vasitəsilə insanlar tərəfindən çekilir.

Təbii sərhədler arasında quru və deniz yolları ola bilər. F.Ratçel qeyd edir ki, təbii quru sərhədlerin əlverişli olması onların uzunluğuna proporsionaldır. Deniz sərhədleri bu iki parametrdən birbaşa proporsional qaydada asıldır.

Sərhədler mühüm geosiyasi funksiyaları yerinə yetirirlər. Sərhədler milli suverenliyi fəaliyyət zonasına ayırlar, dövlətin ön müdafiə məntəqələrini xidmət edirlər, insanların müraciəsi-sına nəzarət məntəqəsi kimi çıxış edirlər. Ona görə de sərhədə yaxın olan ərazilər, sərhəd zonaları tezə xüsusi hüquq yox, həm de geosiyasi statusa malikdir. Burada güc vektorları birleşir və müxtəlif dövlətlərin milli maraqları çəmlesir. İri dövlətlərin və ya onların müttefiqlərinin maraqları uyğun geldiyi halda sərhəd zonası kimi bütöv dövlətlər çıxış edə bilərlər. Geosiyasətde onları bufer dövlətlər adlandırırlar.

**Dövlət Şurası** – 1) 1810-1906-ci illərdə rus imperatoru yanında ali məşvərəçi orqan. 1906-ci ilde Dövlət Dumasının yaradılması ilə dəyişdi-rilmişdir: D.D-nin yarısı imperator tərəfindən təyin edildi, yarısına isə xüsusi silk və peşəkar Kurilərin nümayəndələri seçiliirdi. 1917-ci il Fevrал inqilabı nəticəsində ləğv olunmuşdur; 2) Fransada, İspaniyada, Belçikada və s. ölkələrdə ya inzibati hüququn ali orqanı, ya da konstitusiya nəzarəti orqanı olan mərkəzi dövlət müəssisələrindən biri; 3) İsveçde, Norveçde, Finlandiyada, ÇXR-də və bir sıra digər dövlətlərdə hökumətin rəsmi adı.

## Dualist monarxiya

**Dualist monarxiya** – konstitusiyalı monarxiyanın iki növündən biri. Mütləq monarxiyadan parlamentli monarxiyaya keçidin tarixi forması. Bu idarəcilik formasında monarxin hakimiyəti konstitusiya ile mehdudlaşdırılmış da, onun geniş hakimiyət səlahiyyətləri saxlanılır. Belə ki, hökumət hem monarxın, hem də parlamentin qarşısında mesuliyət daşısa da, əslində monarxa tabedir. Monarx parlamenti buraxmaq və veto qoymaq hüququna malikdir. Hazırda D.m. Mərakeşdə, İordaniyada, Tailanda, Nepalda mövcuddur.

**Duayen** (fr. *doyen* başçı, ağısaqqal) – diplomatik korpusa rəhbərlik edən şəxs, həmin ölkədə akkredita müddəti baxımından qocaman yüksək rütbəli diplomatik nümayəndə.

**Duma** – 1993-cü ildən Rusiya Federasiyasının bir sıra subyektlərində nümayəndəli qanunvericilik hakimiyəti orqanının adı (məs., Moskva şəhər D.).

**Dualist respublika** – “prezidentli respublika” anlayışına sinonim kimi istifadə olunan termin.

**Dünya birliyi** – sivilizasiyanın global problemləri qarşısında dünyada mövcud olan dövlətlərin məqsəd və fəaliyyət birliyini özündə əks etdirən anlayış. D.b. əsasında bütün dövlətlərin suveren bərabərlik prinsipi dur. Onun on universal təşkilatı Birleşmiş Millətlər Təşkilatıdır (BMT).

**Dünyagörüşü** – insanın dünyaya, özünə və özünün dünyadakı yerinə baxışlarının konseptual təzahür sistemi.

## Dünya siyasetində qüvvələr nisbəti

**Dünyanın geosiyasi məkanı** – beynəlxalq boğazlar, açıq dənizlər və Antarktida da daxil olmaqla bütün dünya ölkələrinin əraziləri. Geosiyasi məkanın formallaşmasında ölkələrin yeritdikləri geostrateji xətərlər vacib rol oynayır. Belə xətərlərə addoten aşağıdakılardır aid edilir: demir və şose yolları; gəmilərin hərəkəti üçün dəniz və okean suları və s.; medeniyətin, dinin, ideologiyanın yayılma istiqamətləri; dövlətlər arasında əməkdaşlıq və ya rəqabət xətərləri.

**Dünya siyaseti** (ing. *world politics*) – neoliberalizm çərçivəsində 1970-ci illərdə təşəkkül tapmış elmi istiqamət. Onun inkişafını “International Organization” jurnalının müəllifləri, eləcə də R.Keoxeyn və C.Nayin “Transmilli münasibətlər və dünya siyaseti” adlı işi ilə eləqənləndirirler.

Bəzən “beynəlxalq münasibətlər” və “dünya siyaseti” anlayışları sinonim kimi işlədişsə də, onların fərqli cəhətləri de vardır. Birinci növbədə əsas diqqət dövlətlərərə münasibətlərə yönəldilər də, daha sonra geniş aktorlar (hökumət də daxil olmaqla) və onların problemləri (global və hətta ekoloji və s.) nəzərdən keçirilir. Beləliklə, bu problemlərə həsr olunmuş müasir tədqiqatların əksəriyyətində beynəlxalq münasibətlər D.s.-nin tərkib hissəsi kimi nəzərdən keçirilir.

**Dünya siyasetində qüvvələr nisbəti** (fr. *balance* herf. çəki) – Dünya siyasetinin subyektləri kimi dövlətlərin gücünü seviyyələndiren üstünlükler və nöqsanların onların qarşıya qoymuşları

## Dürkhem Emil

məqsəd və vəzifələrlə və beynəlxalq arenada atdıqları addımlarla uyğunlaşdırılan məcmusu.

Dünya siyasi sisteminin inkişafında qüvvələr nisbetinin aşağıdakı tarixi formaları məlumdur:

1. Müntəzəm güc tarazlığı, o qədim zamanlarda meydana gelmişdir və XIV-XV əsrlərə qədər mövcud olmuşdur. Dövlətlərin qüvvələr nisbetini saxlamaq səyləri sistemiz, qeyri-müteşəkkil xarakterde olmuşdur.

2. Qüvvələr nisbetini saxlamaq üçün dövlətlərərəsi siyasi münasibətlər sistemi XV-XVI əsrlərde mərkəzləşdirilmiş dövlətin meydana gəlməsi ilə Avropa qitəsində, sonra isə bütünlikdə dünyada üstünlük qazanmaq üçün onlar arasında mübarizə başlamışdır. Bu mübarizə gedisində rəsmi qeydolunma və hər bir tarixi dövrdə regional və dünya siyasetində qüvvələr nisbetinin möhkəmənlenmesi ilə çoxtərəflı, dövlətlərərəsi müqavilələr meydana gelmişdir. Bu müqavilələr arasında Vestfal sülhü (1648), Utrechtski sülhü (1713), Vyana Konqresinin Baş aktı (1815), Versal-Vaşinqton sistemi (1919-1922), Yalta-Potsdam sazişi (1945).

3. Maraqlar balansı sistemi. XX əsrin başa çatdığı dövrde siyasi elmde aparcı dünya dövlətlərinin siyasi cəhatdən qarşılıqlı fealiyyət göstərici konfiqurasiyası maraqların nisbətən tədricən artması əsasında formalşamışa başlamışdır. Lakin bəzən mürəkkəb beynəlxalq münasibətlərin həlli zamanı güc siyasetinin residivləri yaranır.

**Dürkhem (Durkheim) Emil** (1858-1917) – fransız filosofu və sosioloqu. D.

## Düverje Moris

struktur-funksional təhlilin ilk variantlarından birini geniş formada təqdim etmiş, anomiya konsepsiyasını işləmişdir.

**Düverje (Duverger) Moris** (1917) – fransız sosioloqu və politoloqu, siyasi sosiologiya sahəsində mütəxessis.

Dünya şöhrəti D.-ye “Siyasi partiyalar” kitabı çıxdıqdan sonra gelmişdir. Həmin kitabda partiyaların struktur-təşkilatı əsası, onların təsisatlaşmış birlilik kimi təşəkkülü və inkişafının xüsusiyyətləri nəzərdən keçirilmiş, politologiyada ilk dəfə olaraq partiya, parlament və seçki sistemlərinin qarşılıqlı əlaqəsi məsəlesi qoyulmuşdur. D. tərəfindən seçki və partiya sistemlərinin qarşılıqlı əlaqəsinin üç sosioloji qanunu dürüst ifadə edilmişdir: 1) Proporsional partiya sistemi sərt daxili struktura malik olan muxtar partiyaların mövcudluğunu ilə səciyyələnən çoxpartiyalı sistemi yaranmasına şərait yaratır; 2) mütləq majoritar seçki sistemi partiyaların çevik mövqə tutmaq və qarşılıqlı kompromisə can atdıqları partiya sisteminin yaranmasına səbəb olur; 3) nisbi majoritar seçki sistemi iki-partiyalı sistemin formalşamasına təsir edir.

D. dəfələrlə bəzi ölkələrin hökumətlərinə konstitusiya hüququ və seçki mübarizəsi problemləri üzrə məsləhət vermİŞdir. Fransanın, Meksikanın və Yunnanstanın ordenləri ilə təltif olunmuşdur.

Əsas əsərləri: “Siyasi partiyalar” (1951), “Siyasət ideyası. Hakimiyətin cəmiyyətdə tətbiqi” (1966), “Riyakar adam. Qərbin iki sıfəti” (1972), “Siyasetin sosiologiyası: siyasi elmin elementləri” (1973).

# E

**Egida** (yun. *aigidos* qalxan, sıpər) – 1) Qədim yunan mifologiyasında Zevs ve Afina allahlarının qalxanı allahların qəzəb və himayə simvolu idi; 2) müdafla, himayə.

**Ehkamçılıq** – sübut olunmayan, əsaslıca müddəalara səykənən, cəaliyyət mühitinin konkret şəraitini, vaxtnı nəzərə almadan deyiməzən anlayışlardan istifadə edən qeyri-təngidli, birtərəfli, tarixə zidd təfəkkür tipi.

**Ekolojiya** (yun. *oikos* mənzil, yurd + *logos* təlim) – organizmlərin öz aralığında və ətraf mühitinin qarşılıqlı əlaqəsini öyrənen elm. "Ekolojiya" terminini ilk dəfə 1866-cı ildə alman bioloqu E.Qekkel işlətmüşdür.

**Ekoloji siyaset** – dövlətin ətraf mühitin və təbiətin mühafizəsi üçün həyata keçirdiyi tədbirlər sistemi. E.s.-in əsas vezifəsi cəmiyyət və təbiət arasında münasibətlərin optimallaşdırılması, yeni təbiətə zərər vurulmasına yol verməyən təsərrüfat fealiyyətinin həyata keçirilməsinin daha münasib variantlarının axtanılması və reallaşmasından ibarətdir.

E.s. təbiəti mühafizə qanunvericiliyinə əsaslanır və daha çox onun işlənilməsi seviyyəsi ilə müəyyən olunur. E.s.-in vacib istiqamətini elmi-texniki inqilabın nailiyyətlərinə əsaslanan yeni təbiəti qoruyan texnologiyaların tətbiqi və artıq mövcud olan istehsalatların

modernizasiyası təşkil edir. Ciddi problem – təbii mühafizə tədbirlərinin maliyyələşdirilməsidir ki, onun da təmin edilməsi ekser hallarda dövlət seviyyəsində siyasi qərarlar tələb edir.

Ümummilli lider Heydər Əliyevin zəkasının, iradesinin, qətiyyətinin məhsulu olan müasir Azerbaycanda ekoloji sahədə görülen işlər də onun adı ilə bağlıdır. Heydər Əliyevin ilk dəfə 1969-cu ildə hakimiyyətə gəldiyi vaxtdan respublikamızda yeni ekoloji təfəkkürün formalşaması və ekologiyannın həyata tətbiq edilməsinə başlanmışdır. Azerbaycanın ekoloji siyaseti, daha sonra ekoloji konsepsiyanı yaradıldı. Həmin 1969-cu ildə "Azerbaycanda təbiətin mühafizəsi və təbii ehtiyatlar-dan səməralı istifadə haqqında" Qanunu qəbul edilmişdir. Azerbaycanda hakimiyyətə qayydən sonra da davam etdirərək, bu istiqamətdə məqsədönlü dövlət siyasetinin həyata keçirilməsinə rəhbərlik etdi. Azerbaycan dövlətinin bu sahədəki siyasetinin əsas istiqamətləri Azərbaycan Respublikasının "Ətraf mühitin mühafizəsi haqqında" Qanununda (1999) konkret olaraq müəyyən olunmuşdur. Ölkədə bu sahədə dövlət idarəetməsi Ekolojiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

Heydər Əliyevin daxili və xarici siyaset xəttinin layiqli davamçısı, Azerbaycan Respublikasının Prezidenti İlham Əliyev ekoloji məsələlərə böyük diqqət yetirir. Bu baxımdan Prezident İlham Əliyevin sedrliyi ilə 2006-ci il iyulun 3-də ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş müşavirənin keçirilməsi xüs-

## Ekoloji siyaset

## Ekoloji təhlükəsizlik

sən əhəmiyyətli olmuşdur. Müşavirəde ölkə Prezidenti ekoloji məsələlərin həlline kompleks yanaşımı, qısa müddət ərzində Azərbaycanın, xüsusilə Abşeron yarımadasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasını bir vezifə olaraq bütün aidiyyəti orqanların qarşısına qoymuş, müşavirənən neticələrənə müvafiq olaraq Prezident sərəncamının verilməsinin, geniş programın tərtib edilməsinin vacibliyini göstərmişdir.

XX əsrin ikinci yarısında global ekoloji probleminə kəskinləşməsi ilə təbietin mühafizəsi beynəlxalq əməkdaşlığın mühüm istiqamətine çevrildi. Birincisi, global ekoloji problemin həlli üçün dünya birliliyinin ekser üzvlərinin uzlaşdırılmış seyrləri tələb olunur; ikincisi, beynəlxalq münasibətlərdə ciddi siyasi problem kimi transsərhəd çırkləndirmələr çıxış edir ki, bu zaman bir dövlətin sonaya müəssisələrinin atmosfera, yaxud hidrosferə daxil etdiyi zərərlə tullantıları digər ölkələrin təbiəetine fəlakətli şəkildə təsir edir.

Bu baxımdan Azerbaycan üçün də transsərhəd çayların (xüsusilə Gürcüstan və Ermenistan ərazilərindən daxil olan Kür və Araz çaylarının) çırklənmədən mühafizəsi və onların hövzəsində yerləşən dövlətlər tərəfindən su ehtiyatlarından səməralı istifadə edilməsi məqsədilə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi görüləməsi zəruri olan tədbirlərdəndir (əlavə bax: Ekosid).

**Ekoloji təhlükəsizlik** – insanın və cəmiyyətin həyati vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii

## Ekoloji təhlükəsizlik

təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsi. E.t.-in üç seviyyəsi mövcuddur: qlobal, regional və lokal. Bu seviyyələrin hamisində ekoloji təhlükə daimi olan insana, cəmiyyətə, dövlətə və bütövlükde dünya birliyinə daimi təsir eden real mənbədir ki, bu da ekoloji təhlükəni həm daxili, həm de xarici güclə (herbi) təhlükələrindən fərqləndirir. Bu daimi və getdikcə artan təzyiqlər təhlükəli hadisələrin və texnogen qəzələrin artması ilə bir yerde əhalinin sağlamlığının, ətraf mühitin və bütövlükde həyatın sabitliyinin pozulmasına getirib çıxarırlar, iqtisadi və sosial məsəriflər öz ifadesini tapır. Beləliklə, əndiki zamanda ekoloji təhlükəsizliyin lazımcı təmin edilməməsi insanların, birləşkərin, dövlətlərin və müasir sivilizasiyanın obyektiv maraqlarına ziddir. Ekoloji təhlükənin mənbələri – ekoloji təhlükənin (riskin) əhəmiyyətli amillərini özünə daxil edən təsərrüfat, möşət, herbi və digər fealiyyət obyektləridir. Belə obyektlərə misal olaraq sənaye, energetika, kənd təsərrüfatı müəssisələrini, həmçinin herbi poliqonları, sənaye və möşət tullantılarının toplanlığı yerləri və s. göstərmək olar.

E.t.-in təmin edilməsi – sosioekosistem ekoloji hadelerin qarşısının alınmasına və onun neqativ təsirin ekoloji nəticələrindən qorunmasına yönələn sistemli idarəedici təsirin formalşdırılması və reallaşdırılması prosesidir. Başqa sözə, E.t.-in təmin edilməsi mövcud vəziyyətdən ekoloji təhlükəsizlik vəziyyətinə ardıcıl və məqsədönlü keçid prosesidir. Digər tərəfdən, E.t.-in təmin edil-

## Eko loji təhlükəsizlik

məsi – təhlükəli ekoloji vəziyyətlərin yaranması ve qarşısının alınması, habelə onların nöticələrinin, o cümlədən gələcəkdə təsir göstərə bilecek nöticələrinin aradan qaldırılmasına dair tədbirlər sistemidir.

E.t. aşağıdakılara osaslanır: comiyet ve təbiətin qarşılıqlı asılığının dərk olunmasına; təbiət obyektlərinin çirkəndirilməsinə preventiv ekoloji qadağaların işlənilməsi zərurətin qəbul olunmasına; comiyet ve təbiətin qarşılıqlı münasibətləri zamanı sosial-iqtisadi mexanizmin yaradılmasının vacibliyinin başa düşülməsinə; yalnız ekoloji cəhdən uyğun və təbiət obyektlərinə təhlükəsiz olan texnika və texnologiyaların təşkilində ekoloji təhlükəsizliyin prioritetliyinin qəbul olunması və s.

E.-in təmin edilmesi milli təhlükəsizliyin vacib tərkib hissəsi olmaqla dövlətin getdikcə əhəmiyyəti artan vacib funksiyasına çevirilir. Bu gün artıq global xarakter almış ekoloji problemlərin keşkinliyi və həlli zərurəti dünyanın bütün ölkələrində dərk edilir və bu istiqamətdə xüsusi dövlət siyaseti heyata keçirilir.

Azərbaycan Respublikasında ekoloji təhlükəsizliyin təmin edilmesi problemi dövlət seviyyesində diqqət mərkəzinə dədir. Azərbaycan dövlətinin bu sahədəki siyasetinin əsas istiqamətləri Azərbaycan Respublikasının "Ekoloji təhlükəsizliy haqqında" Qanununda (1999), milli təhlükəsizlik kontekstində bu istiqamətdə heyata keçirilen tədbirlər sistemi iso "Milli təhlükəsizlik haqqında" Qanunda (2004) müəyyən olmuşdur.

## Ekosid

**Ekosid** (< yun. *oikos* ev, mesken + lat. *caedere* öldürmək herf. tayfanın, neslin məhv edilmesi) – etraf mühiti ayrı-ayrı insan birləşkərinin və ya bütövlükde bəşəriyyətin həyatı və sağlamlığına bilavasitə təhlükə yaradan zərərin vurulması. "Ekosid" yeni termin olmaqla keçmiş esr 60-ci illerin sonu – 70-ci illerin əvvəlində ABŞ-in Vietnam, Laos və Kamboca ilə müharibə zamanı hərbi əməliyyatların gedisi ndə etraf mühitin görünmeyən miqyasda dağılması faktlarının məlum olması nəticəsində yaranmışdır. Məlum olduğu kimi, hərbi eməliyyatlar dönməz nəticələrə getirib çıxara, Yer üzərində həyata, həm də planetin özünün mövcudluğuna təhlükə yarada bilər. Ona görə də ekosid ən ağır ekoloji cinayətlərdən sayılır. Beynəlxalq hüquqda E.-in bəşəriyyətə qarşı yönəlmış beynəlxalq cinayət kimi qəbul olunması tendensiyası yaranmışdır. E.-e misal olaraq Azərbaycan Respublikasının təcavüzkar Ermenistan tərəfindən zəbt olunmuş 20 faiz ərazilərində etraf mühitin amansızcasına məhv olunmasına göstərmək olar. Azərbaycanın işgal altında olan bu ərazisi füsunxar təbəti, zəngin təbii ehtiyatları ilə səciyyələnir. Zəbt olunmuş 1,23 mln. ha ərazinin 596,6 min ha kənd təsərrüfatına yararlı torpaq, 246,2 min ha meşə örtüyü, 10,1 min ha həyətyanı sahələrdən ibarətdir. Azərbaycanın həmin ərazisində Ermenistanın apardığı hərbi əməliyyatlar etraf mühite dağıdıcı təsir göstərməmişdir. Lakin atəşkəs eldə olunduandan sonra işğala məruz qalmış tarixi Azərbaycan torpaqlarında

## Ekosid

təbəti qarşı təcavüz daha da intensiv xarakter almışdır. Belə ki, Ermenistanın təcavüzü altında olan Dağlıq Qarabağ və yeddi rayonun ərazisində işğal dövründə geniş meşə sahələri məhv edilmiş, ən çox xüsusi qorunan ərazilərdə meşələr və bitki örtüyüne amansız divan tutulur, qəsd xarakterli meşə və ərazi yanğınları törədirilir. Zəbt olunmuş ərazilərdə faunaya da böyük ziyan vurulmuş, faydalı qazıntı yataqlarını amansızcasına istismar etməklə təbii kompleksə ağır zorbələr yetirmiş, kənd təsərrüfatına yararlı olan bütün sahələr (ermenilərin istifadə etdikləri əkinlərdən başqa) tamamilə yarasız hala salınmışdır. Ermenistan ərazisindən Azərbaycana daxil olan su mənbələrinə də böyük zərər vurulur. Azərbaycanda əsas su arteriyalarından biri olan, suvarma, baliqçılıq suyu və içmeli su mənbəyi kimi istifadə olunan Araz çayı Ermenistan ərazisində yaranan çirkəb sularla mütəmadi olaraq çirkəndirilir və heç şübhə yoxdur ki, bu həm də məqsədli qəsd xarakteri daşıyır. Bu baxımdan Araz çayının sol qolu olan Oxçuçaya Ermenistanın Qacarən mis-molibden, Qafan mis filizsafasıdır. Kombinatlarından ağır metallarla normalan 100 dəfə artı çirkəndirilmiş suların axıdlmasını xüsusi olaraq göstərmək olar. Bundan əlavə Qafan və Qacarən şəhərlərinin (o cümlədən kəndlərin, xəstəxanaların, kənd təsərrüfatı obyektlərinin) bioloji çirkəli suları təmizləmədən (zərərsizləşdirilmədən) birbaşa Oxçuçaya buraxılır. Neticədə çay suyunda ezdən formalaşmış mikroflora-

## Ekspektasiya

fauna da məhv olmuş, öz-özünü təmizləmə prosesi dayanmış, çayın hövzəsi "ölü zona" ya çevrilmişdir.

Bütün bunlar təcavüzkar dövlət siyaseti yerindən Ermenistanın Azərbaycanın zəbt olunmuş ərazilərində həm herbi əməliyyatlar zamanı, həm də atəşkədən sonra dövrde təbii kompleksin amansızcasına məhv edilmesi, ərazisindən Azərbaycana daxil olan su mənbələrinin mütəmadi olaraq məqsədli şəkildə çirkəndirilməsi vasitəsilə respublikamızın əhalisinin sağlamlığı və həyatına təhlükə yaratdığını göstərir və beynəlxalq normalar çerçivəsində Azərbaycanın təkər torpaqlarına deyil, həm də təbiətinə təcavüz eden Ermenistana qarşı müvafiq sanksiyaların, cəza tədbirlərinin tətbiqini tələb edir.

**Ekspansiya** (lat. *expansio* genişləmə, yayılma) – hansısa bir sahəyə fəal müdaxilə.

**Ekspatriasiya** (lat. *ex xaric + patria veton*) – könlüllü və ya məcburən vətəndən köçürülmə. Adətən bu zaman insanlar vətəndaşlıqdan da məhrum edilirler.

**Ekspektasiya** (ing. *expectation* gözləmə) – struktur funksionalizmde sosial sistemdəki vəziyyətdən asılı olaraq insanın müəyyən davranış qaydasını gözləməsini bildirən anlayış. İnsanı sosial birliliyin tərkib hissəsi sanaraq, onu sosial münasibətlərin qaydalarına uyğun sanksiya və ya təltiflərə təmin etməklə bu mövqenin özü də bir E. sisteminə çevrilir.

## Ekspropriasiya

**Ekspropriasiya** (fr. *expropriation* şəxsi) – şəxsi əmlakin dövlət tərəfindən zorla, əvəzi ödənilmədən və ya əvəzi ödənilərək alınması.

**Eksess** (lat. *excessus* çıxış; geri çəkilmə, yayılma) – kəskin toqquşma, içtimai nizamın pozulması.

**Eksterritoriallıq** (lat. *ex xaric + territorialis* ərazidə olan) – tam immunitet (toxunulmazlıq), yeni dövlətin yurisdiksiyasından azad olma (şəxsiyyətin və mənzilin toxunulmazlığı, cinayət və vətəndəş məhkəməsinə cəlb olunmama, müxtəlifliyətdən və vergidən azad olma), dövlətlər tərəfindən xarici diplomatik nümayəndeliklərə verilir.

**Ekstradisiya** (fr. *extradition* verilmə) – öz dövlətinin qanunlarını pozmuş şəxsin hemin dövlətin tələbi ile cinayəte cəlb olunması üçün geri qaytarılması.

**Ekstremizm** (lat. *extremus* en son, ifrat) – siyasetdə ifrat mövqə tutmaq. Birinci növbədə, E. mövcud siyasi normaları, dəyərləri, prosedurları inkar edərək, siyasi sistemin əsas əşəkləri prinsiplərini və stabilşılıyi pozaraq fealiyyətdə olan hakimiyəti devirəmk istəyi ilə səciyyələnir. E. üçün başqa düşüncə tərzinə, plüralizmə, konsensus axtarışına dözümsüzlük kimi hallar xasdır.

Əsasən siyasi, etnik və dini E. fərgənləndirilir. Siyasi E. mövcud dövlət quruluşunu və siyasi rejimi radikal şəkildə dəyişdirməyə cehd edir. Etnik E. müəyyən bir milletin müdafiəsinə, onun əlavə imtiyazlara və üstünlüyə malik olmasına

## Elektoral davranış

nin təsdiqinə yönəlmüşdür. Dini E. başqa dinlərə və konfessiyallara dözümsüzlükde özünü göstərir. Bəzi Şərqi ölkələrdə dini E. həm de siyasi E. formasını alır. E. cəmiyyətin marginal təbəqələrinə xas olan əlamətdir. Onlar kontroməniyyət normalarını *siyasi mədəniyyət* normalarından üstün tuturlar.

**Egosentrizm** (lat. *ego man + centrum* mərkəz) – fərdi insan məninin dünyadan mərkəzdə duran dünyagörüşü; individualizm və egoizmin en son forması.

**Elektoral coğrafiya** – coğrafiyanın və politologyanın qoşağındakı formalanmış elm sahəsi. Seçki prosesinin, seçkilərin və onların neticələrinin ərazi qanunauyğunluqları və xüsusiyyətlərinin öyrənmek onun predmetini təşkil edir. E.c.-nın baslıca vezifələrindən biri – müxtəlif ərazilərdə seçkilərin neticələrinin müqayisəsi, izah və proqnozlaşdırmasıdır. XX əsrin 90-ci illərində RF-də seçkilərin neticələri göstərdi ki, ölkədə sabit siyasi üstünlüklərə malik olan ərazilər var. Burada federal seçkilərde müəyyən siyasi qüvvələr hər dəfə ölkə üzrə orta seviyyəyə nisbəten daha çox səs alır. Azerbaycanda da həmçinin, əla ərazilər var ki, burada siyasi qüvvələr ölkə üzrə orta seviyyəyə nisbəten daha çox səs almaq imkanına malikdir.

**Elektoral davranış** – siyasi iştirakın növüdür. Onun istiqamətinə hər şeydən əvvəl konkret seçicinin müəyyən sosial qrupla və yaxud partiya ilə identifikasiya təsir edir. Qrupa psixoloji yaxınlıq si-

## Elektorat

yası orijentasiyaları sert şəkildə müeyyən etməsə də, bununla belə siyasi orijentasiyalar və alternativlər spektrini məhdudlaşdırır, beləliklə də siyasi seçimi sadələşdirir.

Cəxşayı tədqiqatlar göstərmmişdir ki, seçicilərin davranışına bir çox amillər təsir edir: cins, yaş, konfessional mənsubiyəti, ilkin sosialşəhərin xüsusiyyətləri. Qeyd olunan amillerin müxtəlifliyinə baxmayaraq, ayrı-ayrı elektoral qrupların bəzi ümumi davranışın ənənələri mövcuddur. Belə ki, kişiler bütövlükde seçkilərdə qadımlardan daha feal iştirak edirlər. Feallığa təhsil təsir edir: təhsil almış vətəndaşlar seçki prosesində yüksək derecədə siyasi feallığ nümayiş etdirirlər; gəncər, 35-dən 50 yaşadək olan şəxslər, yaxud yaşı şəxslər daha fealdırlar. Feallığa aile vəziyyəti və her hansı təşkilatlarda üzvlük də təsir göstərir. Qadınlarda baxış tərzi kişilərə nisbəten daha konservativdir. İşləmeyen aileli qadımlar tez-tez heyat yoldaşlarının siyasi məqsədlərinə tərəfdar olurlar. Gəncər müəyyən derəcədə radikallığa mayıl göstərir və öz səslerini hevselə tez bir vaxtda dəyişikliklər vəd edənlərə verirler. Onların seçki orijentasiyaları cəmiyyətin böyük hissəsinin orijentasiyaları ilə uzlaşır, feallıq seviyyəsi nisbəten aşağıdır. Yaşı adamlar daha çox sol partiyalara mayıl göstərilərlər.

**Elektorat** (lat. *elektor seçici*) – seçki hüququna malik olan vətəndaşların cəmi. Siyasi elmde elektoral iştiraka, elektoral feallıq derəcəsinə, səsvermə motivlərinə və müxtəlif elektoral qrup-

ların (və ya seqmentlərin) seçimine xüsusi diqqət yetirilir.

**Elektron hökumət** – əhaliyə və biznes göstərilən dövlət xidmətlərinin yaxşılaşdırılması, habelə ölkənin idarə edilməsində vətəndaşların iştirak etmək imkanlarını genişləndirmək məqsədilə ənənəvi hökumət fealiyyətinin infor-masiya texnologiyaları və kommunika-siya şəbəkələrinin tətbiqinə esaslanan yeni zəmin üzərinə keçirilmesi. Həm də bu, sadece ənənəvi işlərin yeni tex-nika vasitesilə görülməsi demək deyil-dir. Rəqəmsal cəmiyyətin, rəqəmsal iqtisadiyyatın fealiyyət göstərə bilmesi üçün, eləcə də E.h.-in fealiyyətinin legitim və səmərəli olması üçün müvafiq qanunlar və reklamətlərin qəbul olunması və tətbiqi zəruridir. Bu iş görü-lərənən içtimai həyatın bütün sahələri əhatə edilməlidir. Digər tərəfdən ənənəvi dövlət idarəciliyi ilə məşğul olmağa vərdiş etmiş hökumət yeni kom-munikasiya məkanında öz yerini, rol və vezifələrini nəzərdən keçirməlidir.

**Elita** (fr. *élite* en yaxşı, seçilmiş) – 1) cəmiyyətin en görkəmli nümayənələri; 2) sosial iyerarxiya sisteminin yuxarı təbəqəsi; 3) insanların seçilmiş dairəsi.

Oksford lügətinin (1823) yazdığına görə İngiltərədə cəmiyyətin en yüksək sosial qrupunu E. adlandırırlar. Lakin E. termini içtimai elmlərdə XIX əsrin sonu və XX əsrin əvvəllerində daha geniş işlənməyə başladı. E.-lərin təs-nifatının müxtəlif usulları mövcuddur. Məsələn, funksional əlamətinə görə:

## **Elitaların seçilib yerleştirilmesi**

siyasi, iqtisadi, inzibati ve mədəni – informasiya E.; siyasi sistemdə yerinə görə: iqtidar və müxalifət E.; dövri intensivliyinə və cəlbetmə üslubuna görə: açıq və qaplı E.; strukturuna görə: birləşmiş və ayrılmış E. (inteqrasiya olunmuş və ya inteqrasiya olunmamış); nümayəndəlilik seviyyesine görə: yüksək və aşağı seviyyalı nümayəndəliklər.

**Elitaların seçilib yerleştirilmesi** – hakim elitäya, dövlətdə, yaxud partiyada rəhbər vəzifələrə seçilmə mexanizmi.

Politologiyada E.s.y.-nın iki əsas sistemi – gildiya və antreprenər sistemləri vardır.

Gildiya sisteminin fərqli xüsusiyyətləri aşağıdakılardır: 1) qapılılıq, daha yüksək vəzifələrə iddiaçılaraın əsasən elitanın özünü aşağı təbəqələrindən seçilməsi; 2) seçim prosesinin yüksək dərəcədə təsisişənmiş, çoxsaylı təsisişənmiş filtrlərinin – vəzifələr tutmaq üçün formal tətəblərin (yaş, cins, partiyalılıq və s.) olması; 3) elektoratın (kadrların) seçilməsini heyata keçirən adamların) mehdud, nisbətən qaplı dairəsi; 4) artıq mövcud olan liderlik tipinin tekrar istehsalı (təzələnməsi) meyli.

Siyasi E.s.y.-nın nomenklatur sistemi da gildiya sisteminin rəqabəti mübarizənin olmaması, ifrat ideologiyalaşması, siyasişəməsi və qohumluq əlaqələrinin üstünlüyü ilə seviyyələnən dəfə tipik variantlarından biridir.

Antreprenər sistemi özünün: 1) açıqlığı, müxtəlif sosial qrupların nümayəndələri üçün elitaradakı yərə geniş iddialı etmək imkanları; 2) institusional filtrlərin az sayı; 3) seletoratın geniş

## **Elitar demokratiya nəzəriyyəsi**

dairəsi; 4) seçimin yüksək rəqabətliliyi və iddiaçının fərdi keyfiyyətlerinin birinci dərəcəli əhəmiyyəti ilə seviyələr.

Her bir sistemin özünün müsbət və mənfi tərifləri var: əgər antreprenər sistem daha çox müasir heyatın dinamizmine uyğunlaşmışdırsa, gildiya sistemi bürokratikləşməyə, mühafizəkarlığa meyilliñdir; birincidə – yüksək dərəcəde risk, ikincidə – qərarların qəbul olunmasında daha çox tarazlılıq, daxili münaqişənin az ehtimalı, konsensusa və varisliyə can atma vardır.

**Elitar nəzəriyyəsi** – Politologiyada E.n.-nın baniləri – V.Pareto, Q.Moska, R.Mixelsdir. Müasir siyasi elmde elitarların tədqiqində iki əsasdan-merito-kratik və amiranə yanaşma əsulundan istifadə olunur. Birinci yanaşmanın əsasında ferdin qeyri-adi qabiliyyətləri, onun bilik və bacarığı dayanır. İkinci yanaşmaya isə əhalinin ən layiqli nümayəndələrinin seçilməsi aid edilir.

Müasir dövrdə demokratik elitarların hökmranlığı nəzəriyyəsi də geniş inti-sət tapmışdır. Onun əsas əlamətləri aşağıdakılardır: 1) demokratiya şəraitində hakimiyət bir yox bir neçə elit qruplar tərəfindən idarə olunur (elitar plüralizmi mövcuddur); 2) elitarlar öz açıq-əşkarlılıq ilə fərqlənilər; 3) elitarlardan heç birinin hakimiyət üzərində inhi-sarı yoxdur; 4) elit qruplar arasında rəqabət mövcuddur; 5) elitlərin əvəzlən-məsində güdüdən istifadə olunmur.

**Elitar (elitistik) demokratiya nəzəriyyəsi** – bu konsepsiya görə, demo-

## **Emansipasiya**

kratiya şəraitində hakimiyəti elitarlar həyata keçirirler. Diktatürənən demokratiyanın fərqi ondadır ki, onda öz aralarında rəqabət aparan bir neçə elita mövcuddur. Bu nəzəriyyənin banisi Y.Şumpeter hesab edir ki, demokratiya deyəndə elə institutlaşmış qurulus başa düşülür ki, onda her bir fərd seçicilərin səsi uğrunda rəqabəti mübarizə aparmaq yolu ilə qərarların qəbul olunmasında iştirak hüququnu qazanır. Demokratiyanın fərqli cəhətləri aşağıdakılardır: siyasi rəqabət, müntəzəm və azad seçkilər; açıq siyasi mübarizə neticesində hakimiyətə gəlmə.

**Emansipasiya** (lat. *emancipatio*) – asılılıqdan, istismardan, mövhumatdan, eləcə də hüquqi bərabərleşmədən azad olma.

**Embarqo** (isp. *embargo* həbsətmə, qadağaqyma) – hər hansı bir dövlətə qarşı tətbiq olunan əlaqələrin (bir qayda olaraq, xarici iqtisadi) dayandırılması və ya həmin dövləte ayrı-ayrı məhsulların qadağan olunması. Bu kimi hallar həm sülh, həm de müharibə dövründə baş verə bilər.

**Emiqrasiya** (lat. *emigrare* çıxarılma, köçürülmə) – 1) könüllü və ya macbu-tən bir ölkədən digərinə köçürülmə; 2) doğma yurd-yuvasından köçürüldükdən sonra insanların meskunlaşdıığı yer və zaman.

**Epiqon** (yun. *enigones* sonradan do-gulmuş) – öz keçmiş sələflərinin ideya və metodlarını mexaniki surətdə təkrar

## **Ermənilik**

eden, hər cür orijinal yaradıcılıqdan mehrum olan, hansısa bir siyasi, elmi, ədəbi istiqamətin davamçısı.

**Epoxa** (yun. *epochē* dayanma) – qə-dim zamanlardan bəri tarixin, elmin, mədəniyyətin inkişafında və əlamətdar hadisələri özündə əks etdirən müyyən zaman müddəti.

**Ermənilik** – qeyri-adi, fenomenal bir hadisədir, başqa xalqlara, xüsusile türk xalqlarına qarşı, o cümlədən Azərbay-canı qarşı kəskin millətçilik mövqeyində dayanan, öz məqsədlərinə nail olmaq üçün təcavüzar, qondarma, uydurma ideyalara geniş rəvac verən, terror əsas vasita seçən, insan qanına susamış, ən dehşətli terror faktlarını yerinə yetirən, mədəniyyətdən, sivilizasiyadan uzaq bir ideologiya və siyasetin təzahür kimi meydana çıxmışdır. E. mövqeyində dayanan bu qatı milletçilər hesab edilər ki, onlar guya dünyada ən sivilizasiyalı millətdir, qonşuluqda yaşayan türklər, əsəblər, farslar, gürçüler və başqaları isə vəhşi köçərilərdir, onlar guya erməniləri həmişə təqib ediblər və bunu gün də onları məhv etməyə hazırlıdır. Buna görə de ermənilər guya məcburdurlar ki, bütün düşmənləri, ilk növbədə isə türkləri məhv etsinler. Yalnız bundan sonra torpaqları "azad olar" – dənizdən-dəniza "Böyük Ermənistən" dövləti yaradıla bilər.

Artıq bir neçə əsrdir ki, bu ideya ilə yaşayan ermənilər Türkiyə, Bolqarıstan, Rusiya, Gürçüstən və Azərbaycan ərazisində münaqişələr yaratmış, türk xalqlarını, azərbaycanlıları məhv etmək

## **Ermənistan-Azərbaycan Dağılıq...**

mövqeyini tutmuş, mənfur ideyalarını həyata keçirmək üçün 1905-1907, 1918, 1920, 1948, 1965, 1988-1992-ci illerde xalqımızı deportasiya və soyqırıma məruz qoymuşlar.

Ermanilərin uzun illər boyu yeridikləri antitürk siyaseti, törətdikləri vəhşiliklər, terrora meyil etmələri "Böyük Ermənistən" uğrunda apardıqları "mübarizə" təbabət alməndən ancaq onlara xas olan yeni bir xəstəliyin – erməni xəstəliyinin meydana çıxmamasına səbəb olmuşdur. Moskvada çap olunmuş Böyük Sovet Ensiklopediyası bu mövzuya ayrıca məqale həsr etmiş və adını "Erməni xəstəliyi" qoymuşdur.

E. məfhumu dünyanın müxtəlif görkəmlə şəxsiyyətlərinin diqqətini cəlb etmişdir. Onlar erməni xarakterinə, psixologiyasına, fealiyyətinə, insanlara münasibətlərinə mənfi qiymət vermişlər.

Qədim Şəq yazılı abidəsi "Qabus-nama"da, antik dövrün tarixçisi Tatsinin ermənilər haqqında dediyi, polyak yazıçıları Adam Mets, rus şair və yazıçıları A.S.Puşkin, A.S.Qriboyedov, Veličko, Şavrov, Qlinka və Mayevskinin erməni xarakterinə, psixologiyasına, fealiyyətinə, insanlara münasibətlərinə verdikleri mənfi neqativ qiymət bənənfür ideologiya və siyasi davranışının hüquqi və siyasi dözlülməzliyini, əxlaqi eybacırılıyını bütün çılpalaqlığı ilə görməyə imkan verir.

## **Ermənistan-Azərbaycan Dağılıq**

**Qarabağ münaqişəsi** – Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağılıq Qarabağ artıq iki əsre yaxındır ki, münaqişə zonasına çevrilib. Azərbay-

## **Ermənistan-Azərbaycan Dağılıq...**

can çar Rusiyası tərofindən işgal olunduandan və Türkmençay müqaviləsi bağlandıqdan sonra tarixi Azərbaycan torpaqlarında 1 milyon 200 min erməni məskunlaşdırılıb ki, onların da böyük bir hissəsi Qarabağın dağılıq hissəsində yerləşdirilib.

1923-cü ildə ermənilər Mərkəzin destəyi ilə Dağılıq Qarabağda muxtarlıyat statusu qazana bilmisler. Lakin onlar Sovet dövründə ayrı-ayrı illerde bu məsələyə yenidən baxılması haqqında məsələ qaldırılmışlar və hər dəfə de onun qarşısına alınmışdır. Lakin yenidənqurma şəraitində erməni milletçiləri yenidən DQMV-nin Azərbaycan SSR-dən çıxarılbı Ermenistan SSR-ə verilməsi tələbini iżli sürdülər.

Hemin vaxtda Əsgərənda ilk erməni-azərbaycanlı toqquşması baş verdi. Burada iki azərbaycanlı qetle yetirildi. Ssenariisi qabaqcılardan hazırlanmış münaqişə getdikcə daha da keskin xarakter alırdı, ermənilər dünya ictimaiyyətinin diqqətini Azərbaycana yöneltmək, azərbaycanlıları vəhi kimi qələmə vermək məqsədilə melum Sumqayıt faciasını töredtilər. Dünya ictimaiyyəti xeyli sonra xəber tutdu ki, bu qanlı aksiyani ermənilər özləri töretmışlər.

Sumqayıt faciəsindən sonra Ermənistanda yaşayan azərbaycanlılara açıq-əşkar hücumlar olur, onları şəhəre buraxırı, köçüb getmələrini tələb edirdilər. 1988-ci ilin axırına kimi demək olar bütün azərbaycanlılar öz dədə-baba yurduları olan qədim İrəvan mahalından vəhşicesinə qovuldular. Sonralar hesablamalar aparıldı, melum oldu ki, ermənilər 1988-ci ildə bu "köç"

## **Ermənistan-Azərbaycan Dağılıq...**

zamanı 400-dən çox azərbaycanlı vəhşicəsinə öldürmüslər. Mərkəz azərbaycanlılara qarşı həyata keçirilən bu haqsızlıq göz yumur, vəziyyəti düzəltmək üçün heç bir tədbir görmürdü.

1989-cu il yanvarın 12-dən Arkadi Volskinin rəhbərliyi altında Moskvanın Xüsusi İdarəetmə orqanı yaradıldı. Bu Dağılıq Qarabağın Azərbaycanın idarəsində çıxartılması demək idi.

Hemin dövrde Azərbaycana rəhbərlik edən Ə.Vəzirov Mərkəzin diktəsi ilə hərəkat edirdi, onun serisəsizliyi, milli kökdən uzaq düşması, totalitar rejimin elində aletə çevriləməsi çox qısa müddət ərzində xalqımızı növbəti faciələrlə üz-üzə qoydu. Heç bir problemi həll edə bilməyen Ə.Vəzirovun həkimiyəti 20 Yanvar faciəsinə getirib çıxarıdı. Bir-birinin ardınca dəyişen Azərbaycan rəhbərliyi Dağılıq Qarabağ problemini nəinki həll etmədi, eksinə, torpaqlarımızın işğalına geniş şərait yaradıldı. Qarabağ ərazisindən azərbaycanlıların çıxarılması adı bir hala çevrilmişdi. 1992-ci il fevralın 26-da XX əsrin dəhşətli faciəsi – Xocalı soyqırımı töredildi. Bu faciə bütün xalqı ayağa qaldırsa da, ermənilər öz havadarlarının köməyi ilə şəhər və rayonlarını bir-bir zəbt etməyə başladılar. 1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini əle keçirməklə Ermənistən silahlı qüvvələri tərofindən bütün Dağılıq Qarabağ işğal edildi. Bunun ardınca 1992-1993-cü illerde Dağılıq Qarabağın hüdudlarından kənarda yerləşən Azərbaycanın Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıllı, Qubadlı və Zəngilan

## **Ermənistan-Azərbaycan Dağılıq...**

bölgəleri Ermənistən silahlı qüvvələri tərofindən zəbt olundu. Hazırda Azərbaycan ərazisinin 20 faizi işğalçı qüvvələrinin nəzarəti altındadır. Münaqişə neticəsində 1 milyon nəfər azərbaycanlı qaçın düşüb. Ölkəmizin iqtisadiyyatına, ekologiyasına ağır zərər vurulub, çoxlu sayıda tarixi abidələr, maddi mədəniyyət nümunələri dağılıb mahv edildi.

1992-ci ildən başlayaraq Ermənistən-Azərbaycan münaqişəsi beynəlxalq əhəmiyyətli probleme çevrilmişdir. Belə ki, Ermənistən Azərbaycana tecavüzü və onun aradan qaldırılması ilə bağlı məsələlər BMT Tehlükəsizlik Şurasının müzakirəsinə çıxarılmış və işğalçı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 sayılı qətnamələr qəbul edilmişdir. 1992-ci ilin martında münaqişənin nizama salınması üçün ATƏM-in (1995-ci ildən ATƏT-in) Minsk qrupu yaradılmış və galəcək sülh konfransının mandati müəyyən edilmişdir.

1993-cü ilin ikinci yarısından başlayaraq Prezident Heydər Əliyev respublikamızın tehlikəsizlik problemlərini, xüsusilə Ermənistənən ərazi iddiaları və hərbi tecavüzü məsələsini beynəlxalq alemtsə çoxarraq regionda sülhün barquerə olmasi üçün nüfuzlu beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır. 1994-cü il mayın 12-də atəşkəs haqqında razılıq əldə edildikdən sonra ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlanmış və bir sıra sənədlər imzalanmışdır. Belə ki, 1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən

## Ermənistan-Azərbaycan Dağılıq...

zirvə toplantılarında "Dağılıq Qarabağ münaqişesi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi barədə" qərar qəbul edildi. 1996-ci il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən zirvə toplantılarında qəbul edilen və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil etmiş sənəd Ermənistan istisna olmaqla dünən yannı 53 dövləti tərəfindən müdafiə olundu. ATƏT-in Lissabon zirvə görüşündən sonra Rusiya ilə yanşı, Fransa və ABŞ nümayəndələri də Minsk qrupunun həmsədrləri təyin edildiler.

1997-ci ilin ikinci yarısından indiyə kimi Minsk qrupunun həmsədrləri Lissabon principlərinə əsaslanaraq iki hissədən ibarət - yəni Dağılıq Qarabağın hüdudlarından konarda yerləşən işğal olumluş 6 rayonun azad edilməsi və Dağılıq Qarabağın statusunun müvyyənləşdirilməsi ilə əlaqədar 3 təkliflə çıxış etmişlər. 1997-ci ilin iyununda irəli sürürlən ilk təklif münaqişənin "paket" (bu variantda Dağılıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə cəmi vaxtda razılıq verilməsi nəzerde tutulurdu) həlli, həmin ilin sentyabrında təqdim olunan ikinci təklif münaqişənin "mərhələli" (bu variantda ise münaqişənin mərhələlərə nizama salınması nəzərdə tutulur) həllindən ibarət idi. Azərbaycan tərəfi həmsədrlerin bu iki təklifini qəbul etdiyi halda, Ermənistan tərəfi qeyri-konstruktiv mövqedən çıxış edərək həmin təkliflərlə razılaşmadı.

1998-ci ilin noyabrında həmsədrlər beynəlxalq hüquq normalarına zidd və dünya praktikasında mövcud olmayan "ümumi dövlət" təklifini irəli sürdülər.

## Ermənistan-Azərbaycan Dağılıq...

Prezident Heydər Əliyev tərəfindən qəbul edilməyen bu təklif Azərbaycanın menafeyinə zidd olmaqla bərabər, ATƏT-in Budapeşt və Lissabon zirvə toplantılarının sənədlərinə de etinasız yanaşılması demək idi. "Ümumi dövlət" prinsipi nizamasalma prosesinə ciddi maneə tərətməklə yanaşı, münaqişənin hellinə dair tərəflərin mövqeyində ziddiyiyətləri daha da derinləşdirdi.

1999-cu ilin aprelindən başlayaraq münaqişənin nizama salınması istiqamətində yeni addımlar atıldı. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa danışçılarının aparılması oldu. Həmin vaxtdan indiyə qədər iki respublikanın prezidentləri 30-dan çox görüş keçirmişlər. Lakin münaqişənin həllində praktik nəticələr elde edilmişdir. Bunun məsuliyyəti bütünlükle erməni tərəfinə üzərinə düşür. Çünkü münaqişə başlayandan keçən dövr ərzində aparılan danışqlarda təcavüzkar Ermənistan öz qeyri-konstruktiv mövqeyindən geri çekilmir. Bəzi dövlətlərin "ikili standartlar" prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini heyata keçirmək üçün konkret mexanizmlərinin olmaması ise problemi həllinə oləvə engeller törədir.

Lakin Azərbaycanın nöqtəyi-nəzəri dəyişilməz olaraq qalır. Bu, beynəlxalq hüquq normaları çerçivəsində Azərbaycanın ərazi bütövlüyünün temin edilməsi şərtiə münaqişənin dinc yolla həllidir. Artıq bütün beynəlxalq təşkilatlar bu mövqeyi destəkləyir.

2004-cü ilin evvəllerindən başlayaraq ATƏT ilə yanşı, Avropa Şurası və

## Eskalasiya

Avropa İttifaqı da, münaqişənin dinc vasitələrə həlli istiqamətində seylini artırmağa başlamışdır. 2005-ci ilin yanvarında Avropa Şurası Parlament assambleyasının münaqişəyə dair qəbul etdiyi sənəddə Ermənistanın işgalçi dövlət, Dağılıq Qarabağdakı rejimin işe separatçı bir rejim olması bir dəha təsbit edildi. İsləm Konfransı Teşkilatı da (İKT) bütün toplantılarında Ermənistan-Azərbaycan münaqişəsi haqqında bir sıra qərarlar qəbul etmişdir. İKT Ermənistəni birmənalı şəkildə təcavüzkar dövlət kimi tanıyan ilk beynəlxalq təşkilatdır.

İqtisadi potensialımızın yüksək temp lərlə artması, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, ordu quruluğu, feal xarici siyaset, geniş miqayışlı islahatlar Azərbaycanın mövqelerini möhkəmləndirir, Dağılıq Qarabağ münaqişəsinin həlli üçün güclü zəmin hazırlayıır.

**Eskalasiya** (ing. *escalation* qalxma) – nəyinse mütəmadi olaraq böyüməsi, güclənməsi, genişlənməsi; məsələn, müharibənin eskalasiyası.

**Etatism** (fr. *etat* dövlət) – cəmiyyətin iqtisadi və sosial həyatında dövlətin feal iştirakı. Etatizasiya prosesi ölkədə sərt mərkəzləşməye, bürokratiyanın artmasına və güclənməsinə, siyasi hakimiyətin inhisarına götürüb çıxarır.

E. prinsipleri vaxtıle Platonun, T.Hobbsun, Hegelin siyasi felsefəsində ifadə edilmişdir. E. tərəfdarları şəxsiyyətlə müqayisədə dövləti birinci, əsas sayır, ona ictimai inkişafın en yüksək məqsədi və son məhsulu kimi baxır, onun

## Etimad votumu

hüquqlarının daha da genişlənmesini və sosial həyatın bütün sahələrinə qarışmasını lazım bilirlər.

**Etibarsız şəkillər** – seçki qanunvericiliyinin ele pozuntularına yol verilir ki (seçici siyahılarının tertibi qaydalara pozulması, seçki komissiyalarının formalamaşması qaydası, səsvərə qaydası və səslərin hesablanması və s.), onlar seçicilərin öz iradesini bildirməsinin nəticələrini dürüst müəyyənləşdirməyə imkan vermir. Şəkillər müvafiq sənədlərlə məhkəmə tərefində etibarsız sayılır.

**Etimadname** – başqa bir ölkədə şəxsin diplomatik nümayəndə təyin olunması təsdiq edən sənəd; vəzifə səlahiyyətlərinin icrasına başlayarkən həmin sənəd xarici dövlətin başçısına təqdim olunur.

**Etimadsızlıq votumu** – parlament idarəetmə forması olan dövlətlərdə hökumətin və ya ayrıca nazirin parlamentin aşağı palatası tərəfindən siyasi xəttinin, qanun layihəsinin bir qayda olaraq bəyənilməməsi. Hökumətə E.v. ifade olunması təcrübədə ya mövcud hökumətin istefaya çıxmamasına və yenisiin formalamasmasına, ya da parlamentin (aşağı palatanın) buraxılmasına və vaxtından əvvəl parlament şəkillərinin keçirilməsinə gətirib çıxarır.

**Etimad votumu** – parlament idarəetmə forması olan dövlətlərdə hökumətin və ya ayrıca nazirin siyasi xəttinin, qanun layihəsinin bir qayda olaraq

## Etnos

parlementin aşağı palatası tərəfindən bayonilması. E.v. məsələsinin qoyulması təşəbbüsü hökumətin özündən, deputatların parlament fraksiyaları, ya-xud qrupları tərəfindən irəli sürüle bilər.

**Etnos** – öz üzvlərinin ümumi mədəni identifikasiş şüuru ilə başqalarından seçilən təbii, sosial-tarixi birlilik. Əksər polietnik cəmiyyətlərdə etnik fərqlər hakimiyətde iştirak və rifah seviyyəsində fərqlərlə müsayiət olunur. Nəticədə adətən etnoslararası fərqlər sosial-iqtisadi və siyasi xarakter alır. Etnik fərqlərin irqi fərqlərlə üst-üstə düşməsi isə bu münasibətlərə əlavə çalarlar verir. E. öz etnonimi ilə tanınır (məs., almanlar, ispanlar, macarlar, türkler və i.a.).

**Etnosentrizm** – digər mədəniyyətlərin ideyaları, davranış nümuneleri və təcrübəsinə öz mədəniyyəti mövqeyində qiymətləndirmək. E. baxışı özgə mədəniyyətləri obyektiv qiymətləndirməye imkan vermir. E. başqalarının mədəniyyətini onların öz anlaysıları və baxışları ilə qiymətləndirməyi bacarırmır, yaxud istəmər.

**Etnosiyasi münəaqişə** – müteşəkkil siyasi fealiyyətin müyyən seviyyəsi, ictimai hərəkatların iştirakı, kütlevi iqtisəşlər, separatist çıxışlar və hətta vətəndaş müharibəsi ilə səciyyələnən, etnik icmalar seviyyəsində baş verən münəaqişə.

Müsəir münəaqişənin etnosiyası seviyyəsinin esas təzahür xüsusiyyəti millətlərəsi ziddiyyətlərin toplanması və iş düşməsinin gizli dövründən ibarətdir.

## Etnosiyasi münəaqişə

Her bir münəaqişədə bu dövrün müddəti müxtəlif olur. Məhz bu dövrde münəaqişənin etnosiyası potensialı formalasır, eləcə də münəaqişə iştirakçıları öz milli statuslarını dərk edir, həmin statusu digər milli icmaların statusu ilə müqayisə edir və onlara münasibətlərini müəyyənşədirirler. Bu dövrə hakimiyət yət ugrunda mübarizə yolları və maddi ehtiyatların bölgüsü məsesəsi həll edilir. Öz milli statusundan narazılıq tarixi yaddaşı, millətlərarası münasibətlərin köhne stereotiplərini aktuallaşdırır.

Elmi ədəbiyyatda E.m.-nin səbəblərinin, mahiyyətinin və tekamülünün təhlilinə üç yanaşma mövcuddur: 1) sosio-loji (münəaqişənin səbəpleri esas sosial qrup və təbəqələrin etnik parametrlərinin təhlili, eləcə də etnosiyasi gərginlik yaşanan regionun etnik səciyyəsi ilə cəmiyyətin sosial stratifikasiyası və emək bölgüsü arasında qarşılıqlı əlaqə və qarşılıqlı təsirin tədqiqi əsasında izah edilir); 2) politoloji (millətlərarası gərginlik prosesi və onun açıq münəaqişədək yüksəlməsi zamanı hisslerin səfərber edilməsində milli elitaların roluна xüsusi diqqət yetirilir); 3) haki-miyət, ehtiyatlara yol tapmaq imkanı esas məsələ kimi tədqiq edilir, E.m.-nın sosial-psixoloji mexanizmləri təhlil olunur).

E.m.-lərin yaranma səbəblərini araşdırın bir çox mütxəssislər qeyd edirlər ki, bəşəriyyətin obyektiv inkişafının doğurduğu ümumsivilizasiya xarakterli səbəblər bu cür münəaqişələrin esasıdır. Məsələn, E.Blek güman edir ki, modernleşmenin etnomillili arealda qeyri-bərabər paylanması bir tərəfdən etnik

## Etnosiyasi münəaqişə

qrupların iddiaları, digər tərəfdən isə dövlətin öz vətəndaşlarının hüquqlarını təmin etmək sahəsində real imkanları arasında münəaqişələr yaradır. A.Doyçun fikrincə, modernleşmə etnik şüurə fəallığıdır, milli muxtarıyyətə doğru siyasi cəhdlerin artmasına tekan verir.

E.m.-nin determinasiyası probleminə toxunan M.Hekter "daxili müstəmləkəçilik" modelini irəli sürür və etnosiyasi gərginliyin meydana çıxmاسının "triada modelini" əsaslandırır: 1) qeyri-bərabər modernleşme prosesinde çox-millətli dövlətin ucqar etnik qrupların təbiətə konfliktogen olan obyektiv məyusluğu; 2) etnik qrupun üzvləri tərəfdən bu məyusluğun ucqarlarının mərkəz tərəfindən sixisdirilməsi kimi dərk olunması; 3) mərkəzin "daxili müstəmləkəçiliyinə" qarşı sixisdirilan qrupların reaksiyası kimi etnomillətçiliyin meydana çıxmasi.

E.m.-ni töredən digər səbəblər etnosların tarixi və onların qarşılıqlı münasibətlərindən, nesilden-nesile ötürünlən formalasmış milli şurdan, psixologiyadan, enənələrdən, ideoloji miflər və stereotiplərdən qaynaqlanır.

Sosial əlaqələrin kəsilməsi şəraitində sosial identifikasişənin enənəvi əhə-

## Evolusiya

miyyətə malik kanalı kimi millətin rolü artır. Etnosentrizmin müxtəlif carayalar, o cümlədən millətçiliyin və ifrat şovinizmin növleri marginal təbəqələr üçün xas olan natamamlıq kompleksinin aradan qaldırılmasının xüsusi formasına çevrilir. Millətcilik özünəməxsus tele rolu oynaya bilər ki, onun vasitəsilə aşağı sosial təbəqələr əhalinin sosial səfərberliyi vəzifəsini heyata keçirən siyasi partiyaların təsir dairəsinə düşə bilər.

E.m.-nin səbəblərindən biri kimi etnik hemrəyliyin siyasilaşmasını göstərmək olar ki, bu da yenidənqurma dövründə SSRI-də siyasi sistemin liberallaşması şəraitində inkişaf etmişdir.

E.m.-nin situasiyalarla bağlı səbəbləri də fərqləndirmək olar: mərkəzi siyasi hakimiyətin zəifləməsi və ya xarici təhlükənin qəfil ortadan qalxması neticəsində meydana çıxan mühitin qabaqlayıcı amillərinin qəfildən itması; millətlərarası münasibətlərin tarixi ərisi; etnik qrup çərçivəsində liderlik uğrunda mübarizə; iqtisadi vəziyyət; E.m. ocağında siyasi və ümumi mədəniyyətin seviyyəsi və s.

**Evolusiya** (lat. *evolutio* inkişaf etdirmə) – dəyişmə, təkamül, inkişaf prosesi.



**Əfqani Cəmaləddin** – XIX əsrin görkəmli filosof ve ideoloqu. 1838-ci ildə Həmədan yaxınlığındağı Əsədabad kəndində doğulmuşdur. Ərəb, fars və türk dillerini mükəmməl öyrənmiş və her üç dilde əsər yazımışdır. O, fransız və rus dillerinə də bələd idi. Teosuf ki, bəzi mənbələrdə onu ərəb həssab etmişlər. Lakin müasirleri, xüsusun şagirdləri onun türk olduğunu özündən eşitmışlar. İslam ensiklopediyasının yazdığına görə 8 yaşına qədər türkçə dənmiş, sonra valideynləri ilə birgə Əfqanistana köçüb gənclik illerini orada yaşamışdır.

Əhməd bey Ağaoğlu 1911-ci ildə İstanbulda çap olunan "Türk yurdu" jurnalında dərc etdirdiyi "Türk aləmi" məqəsində göstərir ki, o özünün eslen Azərbaycan türk olduğunu söylemişdir. M.Ə. Resulzadə 1912-ci ildə "Türk yurdu" jurnalında çap olunan "Iran türkləri" silsilə məqalələrində yazır ki, Şeyx Cəmaləddin Əfqani intibah dövrünün görkəmli simasıdır.

C.Əfqanının atası nüfuzlu bir din xədimi olub. O, atasının sayesində Kəbilde mükəmməl dini təhsil alıb. O, hətta baş nazir vəzifəsinə qədər yüksəlib. Əfqani texəllüsü də məhz onun yaşıdlığı yerin adı ile bağlıdır.

Şərqi bu böyük mütəfəkkirinin bir neçə çap olmuş elmi əsəri, tövsiyələri, məktubları, çoxlu həmsəbətləri, şagirdləri və davamçıları olmuşdur.

Vaxtilə Türkiyədə olmasına və 1878-ci ildə elm və tədris ocaqlarında

oxuduğu – antiimperialist xarakterli mühazirələrinə görə ölkədən qovulmasına baxmayaraq, Sultan Əbdülhəmid onu 1892-ci ildə yeniden Türkiyəyə qaytarır.

1944-cü ildə onun cənəzəsinin qalıqları çıxarılb Əfqanistana aparılmış və Kəbilde torpağa tapşırılmışdır.

O, bütün mübarizəsini əsasən ingilis müstəmləkeçiliyi əleyhine çevirmişdi. Kaliforniya universitetinin tarix üzrə professoru xanım Nikki Kiddinin fikrine, C.Əfqani əslində Avropa müstəmləkeçiliyinə qarşı mübarizə aparırdı.

C.Əfqani dini təhsil alsa da, elme böyük üstünlük verirdi. Təsadüfen yazdı ki, "Bütün var-dövlət, sərvət əsasən elmin məhsuludur. Dünya elm üsüntədə bərqərar olur. Elmi beşəriyyətin elindən alsan, daha dünyada insanlıqdan əser qalmaz. Elm bir neferin gücünü on min nəfəre bərabər edir". Görkəmli alim 1872-ci ilə Kəlküttedəki ingilis məktəbinde oxuyan müsəlman gəncləri qarşısında çıxış edərək deyirdi: "Qəribə burasıdır ki, müsəlman üləmələri elmi iki yera bölmüşlər: müsəlman elmləri və Avropa elmləri. Bununla da onlar müsəlman xalqını faydalı elmləri mənimsəməkdən çıxındırlar. Onlar başa düşmürələr ki, elm ayrıca heç bir xalqa mənsub deyil. Kim ona yiyələnse onundur. Elmin yiyəsi – alımdır, meyarı da onu elmliliyidir. Hər bir millet elmi seviyyəsi ilə maşhurlaşır. İnsanları elmi ilə qiymətləndirmək, elm ilə tanımaq lazımdır".

C.Əfqani elm yaradıcısını, əsil alimi cəmiyyətin düşünen beyni, nur mənbəyi hesab edirdi.

C.Əfqani bütün şüurlu hayatının mənasını islam dünyasının geriləmə və tənzəll səbəbələrini araşdırır öyrənməkdə və onun dərdində çərələr axtarıb tapmaqdə görmüşdür. Əfqani mədəni həyatda Avropaya çatmaq üçün bir neçə amilə diqqət yetirmayı məsləhət görür və belə bir fikir irəli sürürdü ki, her kəs öz milletinin tərəqqisine nail olmaq istəyir, bircinci növbədə özünü tanımmalıdır, soyuna, köküne bağlanmalıdır, diline, dininə tapınmalıdır.

C.Əfqani xalqın milli şürurunun oyanmasına xüsusi diqqət yetirirdi. Büyük mütəfəkkir elm və maarifin inkişafına böyük əhəmiyyət verirdi: "Elm və maarif o zaman milletin şərefinə səbəb olur ki, o hamının mali olsun. Doğma dildə olmayan elm və maarif hamının mali ola bilmez. Elm və maarif milli dildə olarsa, bir az zaman ərzində ondan hamı behrələnər, vətən əvladının bəsi-rət və bayan gözü açılar".

C.Əfqani bütün yaradıcılığı boyu elm və maarifin milli dildə aparılmasının vacibliyi haqqında yazırıd.

Böyük filosofun fikrincə, milletin inkişafında əsasən iki mühüm amilə diqqət yetirilməlidir: onlardan biri dildir. O, dilin funksiyasını, milli tərəqqidə oynadığı rolunu, milleti millət edən əsas və başlıca komponent olduğunu konkret faktlərlə sübut edir və dil birliliyini vəhdət adlandırır. Onun nəzərində insanları birləşdirən ikinci amil dindir. O, bu iki amilin fərqli cəhətlərini də göstərir: Dil birliliyi, yeni milli birlilik dini birlidən daha möhkəm və sabitdir. Çünkü o az müddət ərzində deyişməyi və başqa dil ilə əvəz olunmağı qəbul etmir. Din

birliyi isə belə deyil. Tarix göstərir ki, bir dildə danışan bir millet min il erzində öz dilinə ciddi xələl götmədən iki-üç dəfə öz dinini deyişib başqa dinla evəz edə bilir. Amma millətin dili uzun müddət yaşayır, onun yol yoldaşı olur.

C.Əfqani haqlı olaraq göstərir ki, dil insanlar arasında təkcə ünsiyyət vəsi-tisi deyildir. Onun funksiyaları daha geniş, daha şəhəlidir və o, milletin ictimai-siyasi tələyində çox mühüm rol oynayır. Milletin bütün ictimai-siyasi fealiyyəti və nailiyyətləri, inkişaf seviyyəsi, şanı-söhrəti dilla bağlıdır.

Bütün həyatını Şərqi xalqlarının "Azadlıq, Bərabərlik və Qardaşlıq" prinsiplərinin üzərində qurmayı arzulayan böyük mütəfəkkir filosof göstərir ki, insanın özünün ictimai deyərini qiymətləndirməsi çox vacib şərtlərdən biridir. O, məktublarında Fransa ilə İranı müqayisə edir və bu qənaəetinə görə ki, "Qərb ölkələrində inkişafın əsas əlamətləri elmdir. Qərbə xalq dövlətin köməyi olmadan elmə doğru can atır, məmlekəti inkişaf etdirir, dövlətin əzəmet və servətini artırır, sənətləri və fenləri ireli aparr, milletin və ayrıraqda her bir insanın servəti çoxalır, qanuna əməl etmək yolu ilə işlər düzəlir. Yükselişin və əzəmetin hamar yolu budur".

C.Əfqani Qərb mədəniyyətinin inkişafını görək, Şərqdə geriliyin əsas sebəbini dövlət başçısında görürdü. Odur ki, o şah əleyhine yazdığı məqalələrde onu həc və təhqir edir, xalqın və milletin yolunda çalışmağa üstünlük verməsini arzulayır. Xüsusilə, Türkiyə və İran ictimai-siyasi mühiti onu daha çox özünə cəlb edir.

## Əhməd bəy Ağaoğlu

Görkəmli mütefəkkir, filosof, alim C.Əfqani İranda Nəsrəddin şahın göstərişi ilə həbs edilir. O, 1897-ci ildə Babieli zindanında həlak olur.

**Əhməd bəy Ağaoğlu** – XIX əsrin sonu və XX əsrin birinci yarısı həuduşlarında formalasmış Azərbaycan ictimai-siyasi fikrinin nümayəndəsidir.

Ə.Ağaoğlu 1869-cu ildə Azərbaycanın Qarabağ mahalının Şuşa şəhərində anadan olmuşdur. Şuşanın maarifpərvər və mütərəqqi ziyyəli mühiti onun mənəvi aləminin formalasmasında böyük rol oynamışdır. Onun ailəsi də həmçinin, Şuşada ziyyəli ailələrdən biri olmuşdur.

Ə.Ağaoğlu Parisdə Sarbonna Universitetini və eyni zamanda hüquq məktəbini bitirmiştir.

Ə.Ağaoğlu Fransada olduğu zaman latin, yunan, fransız, ingilis, rus dillərinin mükəmməl öyrənmişdir.

Ə.Ağaoğlu təhsil aldığı dövrde Fransanın bir sər qəzet və jurnallarında siyasi mövzularda çoxlu məqale dərc etdirmiştir.

Ə.Ağaoğlu Fransada təhsil aldığı illərdə özünü bacarıqlı ilahiyyatçı kimi göstərmişdir. O, 1892-ci ildə Dünya sərgişəsaslarının Ingiltərə paytaxtında keçirilen beynəlxalq konqresində "Şie məzhabinin qaynaqları" mövzusunda maraqlı məruzə ilə çıxış etmişdir. Bu məruzə sonralar Avropanın bir neçə dildə çap olunmuşdur.

Ə.Ağaoğlu Fransada görkəmli Azərbaycan alimi Şeyx Cəmaleddin Əfqani ilə tanış olur, onun islahatçılıq ideyalarına üstünlük verir.

## Əhməd bəy Ağaoğlu

Ə.Ağaoğlunun siyasi fealiyyəti çox maraqlıdır. O, 1894-cü ildə Qarabağ qayıdır. Sonra İstanbula gedir. Orada Əli bəy Hüseynzadə ilə tanış olur, Türkiyənin ictimai-siyasi hayatında iştirak edir, "Genc türkler" kimi təşkilatları fealiyyəti ilə tanış olur, eyni zamanda müxtəlif mətbuat orqanlarında islamın mütədədiləti ilə bağlı müləhizələr irəli sürür.

Ə.Ağaoğlu Bakıda ve Şuşada fransız dilində dərs demiş, bir müddət Bakı qubernatorluğunun defterxanasında məmür işləmişdir. Sonralar o, 1898-ci ildən başlayaraq, H.Z.Tağıyevin təsis etdiyi "Kaspı" qəzetinde Ə.Topçubaşovla birgə həmdərək işləmiş, Ə.Hüseynzadə ilə birlikdə "Heyat" qəzeti nə deydiklərini təqdim etmişdir.

Görkəmli maarifçi xadim XX əsrin əvvəllerində demokratik yazıçıları, ziyanlıları düşündürən problemlərə öz məqələlərində toxumurdu. O, "İrsad" qəzeti ndə dərc etdirdiyi "Qəzətimizin məslek rolu" adlı məqaləsində yazdı: "Başqa xalqlar irəli getdiyi halda, tərəqqi yolunda elçatmaz dərəcədə bizden araladığı bir zamanda, biz müsəlmanlar uzun süren yuxudan min ildən bəri başımıza, dilimizə, ağızımıza, eqidimizə, qəlbimizə, xeyalımıza və fikrimizə döyülen şillə və yumruqlar sayesində şimdə baş qaldırıb yoldaşları getmiş görüb, özümüzü əshabi-kəhf əhvalatında deyildiyi kimi sehrada tek-tənha görüb mat və məttel bir-birimizə deyirik: ne çox yatmışq. Qəzətimizdə yuxuya qalib yatmağımızın sebəbini bəyan edəcək, milletimizi qəfət yuxusundan oyadıb karvan dalınca sürətlə getməyə dəvət edəcəyik".

## Əhməd bəy Ağaoğlu

Ə.Ağaoğlu qərbçilik mövqeyini və onun Şərqi aleminə, o cümlədən Azərbaycana tətbiqi təməyülli fikirlərini müxtəlif mətbuat orqanlarında izah etmeye başlamışdır. O, Böyük Fransa inqilabının elan etdiyi və dünya liberal-demokratik fikrinin asas leytmotivine çevrilmiş "Azadlıq, Həberərlək, Ədalət" prinsiplərinin qızığın tərəfdarı olmuşdur.

Ə.Ağaoğlu 1905-ci ilin sonlarında onun başçılığı ilə Azərbaycan-erməni qırğınıqını qarşı çıxan "Difai" təşkilatını yaradır. Bu təşkilatın fealiyyəti neticəsində düşmənin azınlığının və qırğınnın qarşısı alırm. Lakin çar rejiminin təzyiqinə məruz qalan Ə.Ağaoğlu mühacirət etmə məcburiyyəti qarşısında qahr və "Difai" təşkilatı da dağılır.

M.Ə.Rəsulzadə bu böyük mütefəkkirin fealiyyətinə çox yüksək qiymət verib. O, yazardı ki, "Ə.Ağaoğlu Ziya Göyalp və Yusif Akçura ilə birlikdə türkçülük cərayanının başçılarından olmuşdur. Əhməd bəy sadə qəzeti deyil, eyni zamanda camaat adamı, maarifçi, siyasetçi və inqilabçıdır".

M.Ə.Rəsulzadənin fikrincə, onun 1904-1910-cu illərdəki yazıları "milli oyanış hərəkatımızın en canlı və qızığın dövründə təşkil edir".

Ə.Ağaoğlu 1909-cu ildə Türkiyəyə köçdükdən sonra burada "Türk yurdı" jurnalının (1911) naşırlarından biri olur. Bundan elave, "Tərcümani həqiqət" və "Genc Türk" qəzeti nə de redaktorluq edir.

Görkəmli alim Türkiyədə pedaqoji fealiyyətə məşğul olur. Belə ki, İstanbul Universitetində türk mədəniyyəti tarixindən, islam hüququndan, rus dili və ədəbiyyatından mühazirələr oxuyur.

## Əhməd bəy Ağaoğlu

Ə.Ağaoğlunun geniş ictimai-siyasi fealiyyəti tezliklə müəyyən hakimiyət orqanlarının diqqətini cəlb edir. O, 1914-cü ildə Türkiye Millət Məclisinin üzvü seçilir. 1918-ci ildə ermənilərin Azərbaycan xalqına qarşı apardıqları soyqırımıqın qarşısını almaq məqsədilə Azərbaycana gələn Türk qoşunları komandanının siyasi müşaviri kimi o Vətəne qayıdır. Gəncədə 4 ay ərzində çapdan çıxan "Türk sözü" qəzeti nəşr edir. Bir siyasi xadim kimi formalasmış Ə.Ağaoğlu ele hemin il Şuşadan Azərbaycan Parlamentinə üz seçilir.

Versal Sülh Konfransına göndərilen nümayəndə heyətinin tərkibində Ə.Ağaoğlu da var idi. Lakin Parisə getmək ona qismət olmadı. İstanbulda ingilislər "İttihad və tərəqqi" partiyasının üzvərini sürgünə göndərir. O, 3 il Malta adasında sürgündə qalır və məşhur "Üç mədəniyyət" əsərini də ele burada yazar.

Sürgün müddəti qurtardıqdan sonra Ə.Ağaoğlu İstanbul'a qayıdır. Türkiye Cumhuriyyəti qurulduğundan sonra Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün en yaxın məsləkdaşlarından biri olur.

Ə.Ağaoğlu "Üç mədəniyyət" traktatında İslam, Budda və Qərb mədəniyyətini nəzərdən keçirir. Bütövlükdə hər bir mədəniyyətin, cəmiyyətin və insanın həyat tarzında böyük rola malik olduğunu göstərir. O, mədəniyyət konsepsiyasında Qərb deyərləri ilə Şərqi deyərlərini geniş müqayisə edir. Böyük alim dinə münasibətdə də orijinal mövqə tutur. O, cəmiyyətdə ruhanişlərin mövqeyini düzgün qarvayırlar. Ə.Ağaoğlu insan fərdi və şəxsiyyətinin azadlıqlarını, insan hüquqlarını önlənə çəkir.

## Əhməd bəy Ağaoğlu

Ə.Ağaoğlunun dövlətçilik konsepsi-yaları müasirdir. Xüsusilə türkçülük ide-yalarını dəstekleyən Ziya Göyələp dəfə-lərə qeyd edir ki, Əli bəy Hüseynzadənin və Əhməd bəy Ağaoğlunun yaradıcılığından bəhrələnmışdır. O yazırdı ki, Osmanlı imperatorluğu dövründə dövlət eslinde ölkə içinde türkün mənafətinin xristianların, türk olmayan müsəlmanların mənafeyinə qurban verirdi. Buna görə də türk əhalisi göz-dən düşmüş durumda idi. Osmanlı imperatorluğunda türklər sözde "hakim millət" idi.

Ə.Ağaoğlunun fikrincə, dövləti yara-dan millətdir. Sülale yixılır, ancaq mil-lət yaşayır, yeni rəhbərlər vasitəsilə dövlətin temeli təzələnir. O, demokrat-ik dövlət sisteminde siyasi partiyaların roluna yüksək qiymət verirdi. Millətin üməni mədəni seviyyesinin daim yüksək olması görkəmlə alimi düşündürdü. Eyni zamanda göstərirdi ki, inkişaf etmiş mədəni bir milleti idarə etmək çatın işdir.

Ə.Ağaoğlu demokratiyanın əsasını azadlıqla nail olmaqdə görürdü. Hürriyyət olmayan yerdə ədalətdən, qanun-qaydadan danışmaq olmaz. O, qərbipli demokratiyanın tərəfdarı idi. Eyni za-manda milli və dini xüsusiyyətlərin də-nazərə alınmasını zəruri sayırdı.

Əhməd bəy Ağaoğlu hürriyyət və qanun arasında təbii bir hüdudunu olduğunu göstərir. Bu hüdud, məlum olduğu kimi, Konstitusiya ilə tənzimlənir.

Böyük türkoloq, filosof, nəzəriyyəçi Ə.Ağaoğlu 1939-cu ildə Türkiyədə vəfat etmişdir.

## Əli bəy Hüseynzadə

Əli bəy Hüseynzadə (1864-1940) – görkəmli Azərbaycan müətəkkiri, ic-timai xadimi, publisisti. Salyanda ana-dan olmuş, 1885-ci ildə Tiflis gimna-ziyasını, 1889-cu ildə Peterburq Tibbi Elmər Akademiyasını, 1895-ci ildə İstanbulda Ali Herbi Tibb Məktəbini bitirmiş və bir neçə il orada qalib pro-fessor assistanti vəzifəsində işləmişdir. O, 1889-cu ildə Türkiyədə "Gənc türkler" hərəkatına qoşulmuş, orada "İttihad və Tərəqqi" partiyasının yara-dılmasında iştirak etmişdir.

Müsləman-türk dünyasında bir müca-hid və ensiklopedik şəxsiyyət kimi ta-nınmış görkəmli filosof, şair, tenqidçi, publisist Ə.H. 1905-1907-ci illərdə Bakıda türkəcə neşr edilən ilk gündəlik "Heyat" qəzetiñin nəşiri və baş redak-toru olmuşdur. Bu illərdə dövrü met-buatda – "Füyuzat"da və s. neşti etdiyi əsərlərində o islamda məzhibəcilik – şia və sünni təriqətlərinin əleyhine çı-xaraq, ruslaşdırma meyillərini keşkin tenqid etmiş, islam birliliyi ideyasının tərəfdarı olmuşdur.

Ə.H. 1910-cu ildən ömrünün sonuna qədər (qısa fasılələr istisna olmaqla) Türkiyədə yaşamış və İstanbul Universitetinin professoru olmuşdur.

Ə.H. müsəlman və o cümlədən türk xalqlarını vahid ideya uğrunda birləş-məyə çağırırdı, o 1907-ci ildə türklik (Türkleşmək), müsəlmanlıq (islama-şmaq) və müasirleşmək (avropalaşmaq) şüarı ilə çıxış etmişdi. Düşmenlerimi-zin uydurduqları "panislamizm" və "pantürkizm" dən fərqli olaraq, o, bütün türklerin qan birliliyi, dil birliliyi, egi-de birliliyi əsasında birləşməsi vacibliyini

## Əli bəy Hüseynzadə

tabligh edirdi. O, xalqımızın türk osilli-xalq olduğunu qeyd edərək, bu fikrə şübhə ilə yanaşanlara qarşı keşkin çıxış edirdi. Ə.H.-nin bu məqsədyönlü fealiyyətinin, fikirlerinin bu günümüz üçün də çox böyük tarixi-siyasi əhəmiyyəti var. Çünkü dünyanın bu mürəkkəb, qarışıq vaxtında hələ də türkün soy-kökünü saxtalaşdırın, onu tarix sahə-sində ən cavan, tarixi kökləri zeif olan bir xalq kimi qəbul edən qüvvələr mövcuddur. O, 1905-ci ildə sanki belearinerne qarşı türkün əsil mövqeyini gös-terərək yazmışdı: "Türkler tarix səhnə-sinə miladi – Əsədan iki min il əqdim çıxmışlar" ("Heyat", 1905, №9).

Ə.H. milli tariximizdə istiqlaliyyət uğrunda mübariz, milli qurtuluş məra-minin carcusıdır. Bu böyük türk ideo-loğunun yaradıcılığında bu fikir heç də birden-bire yaranmayıb. Məlumudur ki, XIX əsrden başlayaraq, Şərq ölkələrinin imperialist dövlətləri tərəfindən təcavüzünən, müsəlman torpaqlarının parçalanmasının, mehkum milletlərin milli varlığının, dilinin, mədəniyyətinin tapdanmasının qarşısını almaq kimi böyük bir ehtiyac mövcud idi.

Ə.H.-nin on böyük xidməti onda idi ki, o əsərlərində müstəmləkeçi dövlətleri beşəriyyətin en qəddar düşməni kimi ifşa və inkar etməkla yanaşı istiq-laliyyət və azadlıq uğrunda mübarizəyə başlamış müsəlman və türk xalqlarını vahid ideya etrafında birləşməye çağırırdı. O, türk xalqlarının mübarizə yolu "Siyaset-furşut" əsərində yüksək qiymətləndirərək yazdı: "Türkler ya ölürlər, ya hicret edərlər, fəqət qul olmazlar".

## Əli bəy Hüseynzadə

Ə.H.-nın siyasi baxışları bütün kəs-kinliyi ilə bu əsərdə verilmişdir. Bu əser milli-azadlıq hərəkatının böyük bir mərhəlesini eks etdirir. Çarizmin müs-təmləkeçilik siyasetinə qarşı çevrilmiş bu əsərdə keşkin etiraz özünü tam bürüza verir. O, XX əsrin evvəllərində Cənubi Azərbaycanda baş verən milli-azadlıq hərəkatının möglüb edilməsinin səbəbələrini milli birliliyin olmamasında görürdü.

Böyük türkoloq-filosof Herodotdan üzü bəri tarix səhnəsində ad çıxarmış şahların, ulu hökmardarların adlarını sadalayıır, bu qənaətə gelir ki, onların heç biri bu milli birliliyi yarada bilməmişdir. Onun fikrincə, tarix səhnəsində yeni xilaskarların zührü XIV əsrden Teymurleng, Xətəyi, Nadir kimi türk fatehlerinin hakimiyyətinde başlayır. Bu üç nəhəng fatehin – sərkərdənin bioq-rafiyasını araşdırın Ə.H. Azərbaycanda qüvvəli mərkəzələndirilmiş dövlət yarat-maq uğrunda mübarizəni ön sıraya çəkir.

Ə.H. türkçülük ideologiyasının bani-sidir. O, türk xalqlarının en böyük müda-fieçilərindən, onların azadlıq uğrunda çarşıyan fikir qəhrəmanı idi. Ə.H. türk-çülük fealiyyəti və felsefi-siyasi görüş-lerini əzəmətinin en böyük mütəfəkkiri, ideoloqu saviyətinə yüksəlməsi.

Ə.H.-nın dünaygörüşü hər şeydən əvvəl Azərbaycan xalqının mənəvi sərvətlərindən qidalanmışdır.

Ə.H. ilk dəfə olaraq Amerika qitə-sində yaşayan qırmızıdərili insanlar haqqında məlumat verir. Onun fikrincə, bu insanların mənşəyi araşdırılsa çox heqiqətlər aşkarla çıxar. O bildirirdi ki, bu qırmızıdərili insanların kökü qədim

## Ənənəvi cəmiyyət

türklerin ulu ocedadlarına gedib çıxır. Sibirdən Bering boğazı vasitəsilə Amerika qitəsinə gedib çıxan bu insanların məşəyi bu gün dünya türkoloji tədqiqatlarının mərkəzində durur. Aparılan tədqiqatlar onların türk soyuna məxsus olduğunu sübuta yetirir.

Ə.H. xalqların müxtəlif siniflərə bölməsini inkar edirdi, o dini və milli birliyi on plana çəkirdi, bütün müsləmanların, o cümlədən türk xalqlarının öz sinifi mənsubiyyətindən asılı olmayaqaraq birləşməsi ideyاسını geniş təbliğ edirdi.

Ə.H.-nin ictimai fealiyyəti çox geniş olub. Mətbuat səhifelerində yazdığı məqalələr onun cüzi bir hissəsini teşkil edib. O, öz məsləkədən ilə birgə müxtəlif tədbirlerde iştirak edir, Azərbaycanda milli hökumət qurulması məsəlesi ilə əlaqədar bir neçə nümayəndə ilə Azərbaycana gəndərilir.

Ə.H. yaxşı rəssam olmuşdur, Vaxtile Bakıda sökülüb tam dağıdılmış Bibi Heybat məscidi məhz onun çəkdiyi rəsm əsasında yenidən olduğu kimi bərpa edilmişdir.

Ə.H. 1940-ci il martın 17-də Türkiyədə vəfat etmişdir.

**Ənənəvi cəmiyyət** – aşağıdakı xüsusiyyətlərlə xarakterizə edilir: 1) eməyin həm təbii olaraq, həm də ixtisasa görə bölünməsi (əsasən cinsi yetkinliklərə görə); 2) qarşılıqlı təsirlərin qeyri-formal tənzimlənməsi (dinin və mənəviyyatın yazılmamış normaları ilə); 3) qohumluq əlamətlərinə görə (birliyin “ailə” tipi üzrə təşkili); 4) birliyin ibtidai üsullarla idarə olunması (hakimiy-

## Ərəb Dövlətləri Liqası (ƏDL)

yətin irsi olaraq və ya aqsaqqallığa görə idarə olunması).

**Ərəb Dövlətləri Liqası (ƏDL)** – 1945-ci ilin mart ayında təsis olunmuş dövlətlərə regional təşkilat. Özündə Əlcəzair, Behreyn, Cibuti, Misir, İordaniya, İraq, Yəmen, Qeter, Küveyt, Livan, Liviya, Mavritaniya, Mərakeş, BƏƏ, Əmmən, Səudiyyə Ərəbistanı, Suriya, Somali, Sudan, Tunis və Feles-tini birləşdirir.

Teşkilatın ali orqanı üzv dövlətlərin nümayəndələrindən ibaret Şuradır. Şura ildə 2 dəfə sessiya çağırılır. Şurada müzakirə olunan qərarlar ya yekdiliklə, ya da ses çoxluğu ilə qəbul edilir. Yekdilliklə qəbul edilmiş qərarların icrası bütün üzv dövlətlər, ses çoxluğu ilə qəbul edilmiş qərarların icrası isə ancaq qərarın lehine ses vermiş dövlətlər üçün məcburidir.

1964-cü ildən bəri Liqa çörçivəsində həlli daha vacib olan məsələlərin müzakirəsi və müvafiq qərarların qəbulu üçün dövlət və hökumət başçılarının konfransı keçirilir. Liqanın cari işlərini Baş Katiblik yerinə yetirir. Liqanın iqamətgahı Misirin paytaxtı Qahirədədir.

Məqsədi: üzv dövlətlər arasında daha six əlaqə yaratmaq; onların siyasi fealiyyətini əlaqələndirmek; iqtisadiyyat, maliyyə, ticaret, mədəniyyət sosial və digər sahələrdə əməkdaşlığı genişləndirmək; üzv dövlətlərin müstəqillik və suverenliyini qorumaq. Ümumiyyətlə, əreb dövlətləri və onların maraq dairəsinə aid olan bütün məsələləri müzakirə etməkdir.

## Fanatizm

### F

**Fanatizm** (lat. *fanum* məbəd, qurbanlıq) – hansısa bir ideyaya, dünyagörüşüne, dincə mübtəla olma və hansısa bir işe, ideologiyaya kortəbi alude olma və bağlanma.

**Faşizm** (ital. *fascismo*; *faseio* deste, birlilik) – Avropanın ölkələrində I Dünya müharibəsindən sonra meydana gəlmiş totalitar siyasi hərəkatların, partiya və rejimlərin növlerindən və onlara məxsus ideologiyalardan biri.

Bu fenomenin belə geniş intişarına başlıca sebəb – cəmiyyətin bütün sosial qruplarını bürümüş uzunsüren global böhran olmuşdur. F. bu böhrandan dətz və effektli çıxməq üçün bir cəhd idi. Lakin cəmiyyətin mövcud problemlərinin həlli məqabılində yeni faşist elitəsinə ödeyəcəyi haqqın qiyməti o qədər yüksək idi ki, son nəticədə o, cəmiyyətin özünün tamamilə dağlıb məhv olmasına getirib çıxartdı.

F. I Dünya müharibəsində uduzmuş ölkələrin özərinə “güneş altında” yə tapmaq üçün milli sefərberlik və hemşərlik ideologiyasıdır. F. cəmiyyətin təşkilatı və struktur cəhətdən yenidən qurulmasına yönələn mistik etatizm və dövlət paternalizmi və invidyedək məlum olan milletçilik və irqçılık ideologiyaların təhlükələsidir. F. ksenofobiya, irqçılık, militarizm prinsipləri esasında işlənilən sosial toplumun “özümüzüküllərə və özgələrə” məcburi surətdə bölünməsinə, “özgələrden” sünə surətdə düşmən obrazı yaratmasına və onların

## Federal məclis

məhv edilməsinə yönələn bir ideologiyadır. O mifik orientasiyalı ənənəvi deyərlərə əsaslanan və onun itirilməsindən cəhiyatlanan bir ideologiyadır.

F. kültüvi siyasi hərəkatdır. Onun başında böyük bir təbligat və təşviqat aparıcı durur və lazımlı gələndə o geniş xalq kütülelərini idarə etmək üçün spesifikasi texnoloji bir kompleksə çevrilir. F.-in digər mürtece diktatura formalarından fərqi ondadır ki, onu cəmiyyətdə sosial təbəqələrin böyük əksəriyyəti müdafiə edir. Buna isə başlıca sebəb – faşist liderlərinin onlara müyyən sosial faydalalar, vədler vermesidir. Faşist hərəkatlarının və rejimlərinin sosial bazasını ilk növbədə böhrandan daha çox zərər çəkmmiş sosial qruplar – sosial strukturun orta və aşağı təbəqəsi taşķıl edir.

F. totalitar və avtoritar siyasi mədəniyyətin tamamilə yeni bir növünü yaradır ki, o özünü bütün sahələrdə: ailədə, məişətdə, istehsalatda və s. göstərir, başqa sözlə, faşist partiyası ictimai həyatın bütün sahələrinə güclü təsir göstərir.

**Federalizm** (fr. *federalisme*, lat. *foedus* ittifaq) – 1) dövlət qurulşunun iki formasından biri; 2) federativ dövlət quruculuğu yolunda siyasi hərəkat.

**Federal məclis** – 1) Avstriya və İsveçrənin iki palatalı parlamentinin adı; 2) Rusiya Federasiyasının nümayəndəli qanunvericilik orqanı. İki palatadan: yuxarı – *federasiya şurası* və aşağı – *dövlət dumasından* ibarətdir. Hər iki palata öz iclaslarını bir-birindən ayrı keçirir, lakin onlar bir yere yığışır, RF Prezidentinin, RF-nın Konstitusisiya

## Federasiya

Məhkəməsinin müraciətlərini müzakirə edir, xarici ölkə başçılarının çıxışlarını dinleyə bilerler.

**Federasiya** (lat. *foederatio* ittifaq, birlik) – tərkibində inzibati-ərazi birləkləri olan məhdud hüquqi-siyasi müstəqilliye malik dövlət quruluşu forması.

F.-nın xarakterik cəhətləri aşağıdakılardır: 1) ittifaqın ve subyektlərin konstitusiyalarının olması; 2) ittifaq konstitusiyasının ümumfederal qanunvericiliyinin üstünlüyü; 3) F. subyektlərinin əhalisinin bərabər vətəndaşlığının olması; 4) F. subyektlərinin de qanunvericilik, icra və məhkəmə hakimiyətinin olması; 5) F. subyektlərinin nümayəndəli organlarının öz səlahiyyətləri və serüstələri çərçivəsində qanunvericilik hüququnun olması; 6) F.-nın en vacib elementlərindən biri de federal parlamentin iki palatalı struktura malik olmasıdır.

**Federasiya Şurası** – RF-nın Federal Məclisinin yuxarı palatası. Ona RF-nın 89 subyektinin hər birinden iki nümayəndə daxildir (biri qanunvericilik, o biri hakimiyətin icra organından). F.Ş. qanunvericilikdə Dövlət Duması tərəfindən qəbul olunan federal, elecə de federal Konstitusiya qanunlarını teqdir və ya inkar etməkə istirak edir. Bundan əlavə, F.Ş.-nın fealiyyət dairəsine: Federasiyasının subyektləri arasında sərhədlərin dəyişdirilməsi; hərbi və fəvqələdə vəziyyət elan ediləsi barədə Prezidentin Fərmanının təsdiqi; RF-nın silahlı qüvvələrindən onun sərhədlərindən kənarda istifadə barədə qərar;

## Feminizm

Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və RF-nin Ali Arbitraj Məhkəməsinə hakimlərin təyin olunması; RF-nin Baş prokurorunun, Hesablama Palatasının sədrinin, müavininin və auditorlar heyətinin yarısının vəzifəyə təyin və vazifədən azad olunması və s. daxildir.

**Feminizm** (lat. *femina* qadın; fr. *feminisme*) – Qərbədə qadın hüquqlarının kişi hüquqlarına bərabər olması uğrunda qadın hərəkatı. XVIII əsrde, 1775-1783 illərdə ilk dəfə Şimali Amerikada müstəqillik uğrunda mühabərə dövründə və az sonra Böyük Fransız inqilabı zamanı yaranıb, "Qadın və vətəndaş hüquqları Beyannamesi" də o dövrün məhsuludur. XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində bir sira ölkələrdə feminist təşkilatlar – Beynəlxalq qadınlar şurası (1888), Qadının seçki hüquqlarına dair Beynəlxalq alyans (1904) (müasir adı – Qadın Hüquqlarının Tərəfdarı olan Beynəlxalq Qadın Alyansı) yaradılmışdır. I Dünya müharibəsi zamanı (1914-1918) feministlər hər yerde öz fealiyyətlərini dayandırmışdır və qərara almışdır ki, onu mühabəbədən sonra bərpə etsinlər. 1925-ci ilde Birleşmiş Beynəlxalq Qadın Təşkilatlarının Daimi Komitəsi (1934-cü ilden Beynəlxalq Qadın Təşkilatlarının Əlaqəlendirmə Komitəsi) yaradılmışdır. 20-ci illerde bir sira Asiya dövlətlərində də (Türkiyə, Çin və s.) qadın hüquqları uğrunda mübarizə aparın təşkilatlar yaradılmışdır.

II Dünya müharibəsi (1939-1945) zamanı bir sira feminist təşkilatlar yenə də öz fealiyyətlərini dayandırdılar və

## Fenomen

yalnız 1946-cı ildə bərpa etdilər. Mühabəbədən sonra feminist milli təşkilatlar Afrikada da yaradılır. Feminist təşkilatlar qadın emansipasiyası problemləri ilə məhdudlaşdırırlar. Qadın hərəkatının tarixində sufrajizm hərəkatı böyük rol oynamışdır. Bu hərəkat qadınları kişilərlə bərabər seçki hüquqları verilməsi uğrunda mübarizə aparmışdır. Qadınlar ilki dəfə hüquq Nüni Zelandyada (1893) və Finlandiyada (1906) almışlar. Sonralar isə dövrünün digər ölkələrində də qadınlara bu hüquqlar verilmişdir: ABŞ-də 1920-ci ildə, İngiltərədə 1928-ci ildə, Fransada 1944-cü ildə və s. II Dünya müharibəsindən sonra qanunvericilikdə təsdiq olunmuş və mövcud olan diskriminasiyanı aradan qaldırmak üçün qadın siyasi hüquqlarının həyata keçirilməsinə feministlər tərəfindən diqqət artırmışdır. Bəzi feminist qruplar həm də sosial teleblər iəli sürürler.

Demokratik Qadın Federasiyası və onun milli bölmələri bütün qadın təşkilatlarını, həmçinin feminist təşkilatları qadın və uşaq hüquqları uğrunda, mühabəbə eleyhincə, fasizmə, irticaya qarşı beynəlxalq əməkdaşlığı çağırırlar.

**Fenomen** (yun. *phainomenon* təzahür edən, aşkarla çıxan) – 1) hadisə; 2) nadir, qeyri-adı, müstəsna hadisə.

**Feal seçki hüquq** – seçkili dövlət və yerli özünüdərə organlarını seçmək, həbələ referendumlarda iştirak etmək hüququ. Dünya ölkələrinin mütləq əksəriyyətyində cinsindən, möşgülüyyət növündən, emlak vəziyyətindən, təhsildən

## Filiasiya

və s. asılı olmamış bütün həddi-büluğa çatmış vətəndaşlara aiddir. Dünya ölkələrinin əksəriyyətyində F.s.h.-nu hayata keçirmək üçün yaş senzi 18 yaş təşkil edir. Yaş senzi Malayziya, Mərakeş, Boliviya, Kamerun və Yamaykada – 21 yaş, Braziliya və İranda – 16 yaş, İndoneziyada – 17 yaş müeyyen edilmişdir.

Azərbaycan Respublikasında yaşı 25-dən aşağı olmayan hər bir vətəndaş qanuna müyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputati seçile bilər.

Məhkəmənin qərarı ilə fealiyyət qabiliyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərde, həbələ referendumda iştirak etmək hüquq yoxdur.

**Fərd** – əsasən iki mənada istifadə olunur:

1) İnsan nadir təbii varlıqdır. O, Homo sapiens növünün təmsilçisi, filogenetik və ontogenetik inkişafın məhsulu, anadangəlme və sonradan qazanılan keyfiyyətlərin vəhdəti, fərdi özünəməxsus əlamətlərin (behlər, meyillər və s.) daşıyıcısıdır.

2) İnsan toplumunun xüsusi təmsilçisidir; öz təbii (bioloji) hüdüdləri çərçivəsində daxil olan sosial varlıqdır, aletlər və işarələr vasitəsilə öz davranışını və psixiki proseslərini idarə edir. F. termininin hər iki mənası bir-biri ilə bağlıdır.

**Filiasiya** (fr. *filiation*, lat. *filialis* oğula məxsus) – anadanolma hüququna görə vətəndaşlıq alma. F. bir qayda olaraq vətəndaşlıq "qan hüququna" və ya "yer hüququna" görə verilir. Birinci

## Folketing

halda uşaq anadan olduğu yerdən asılı olmayıraq, vətəndaşlıq alır, ikinci halda isə ata-anasının vətəndaşlığından asılı olmayıraq, hansı dövlətin ərazisində doğulubsa, o dövlətin də vətəndaşı sayılır. Ümumiyyətlə, hər iki prinsip məqbul sayılır.

**Folketing** (dan. *Folketing*) – Danimarkanın tekpalatalı parlamenti.

**Fraksiya** (lat. *fractio* sindirma, parçalama) – özünün mərkəzi təşkilatı ve platforması olan, partiyaların siyasetini parlamentdə, yerli özüñüdareetmə orqanlarında həyata keçirən siyasi partiya üzvlərinən təşkil olunmuş qrup.

**Frustasiya** (lat. *frustratio* yalan, uğursuzluq) – 1) yalan, çəşdirme; 2) həder ümid, uğursuzluq: siyasi psixologiyada – xarici və daxili uyğunsuzluq üzündən ictimai-siyasi fealiyyətde diskomfort vəziyyəti.

**Fundamentalizm** – hansıa ideyaya, dəyərlərə və məqsədlərə sənsuz bağlılığı ilə seçilən siyaset və ideologiya. F. bir çox hallarda siyasetdə “başqa cür düşünənlərə qarşı” güc və terrorla

## Futurologiya

müşayit olunur. F. **protestantizm** çerçivəsində liberal protestant rasionalizmine qarşı son derecə mühafizəkar bir cəreyan kimi meydana gəlməmişdir. Hazırda bir çox dövlətlərin siyasetində vacib yer tutur.

**Funkcioner** (lat. *funktio* icraetmə) – 1) bəzi ölkələrdə partiya və ya həmkarlar ittifaqı təşkilatlarının əməkdaşı; 2) dövlət aparatında işleyen məmər.

**Futurologiya** (lat. *futurum* gelecek + *logos* təlim) – bəşəriyyətin və sosial proseslərin geleceyinin tədqiqi ilə məşğul olan bir çox elmlərin cəmi. F. termini elmi dövriyyəyə 1943-cü ilde alman sosioloqu O.Fletheym tərafından getirilmişdir. Bir sosial fənn kimi onun əsas predmeti – bəşər cəmiyyətinin geleceyidir.

Futuroloji tədqiqatlar əsasən dünya və bəşəriyyət, dünya iqtisadiyyatı (Roma klubu), konkret ölkənin geleceyi (Q.Kan), dünyanın gelecek nizamında baş verəcək dəyişiklikler (J.J.Servan-Shrayber), etnik dəyərlərə və sosial prioritetlərdə gözənlənilen dəyişiklikler (S.Nuring) və digər bu kimi problemlərə həsr olunur.

## Gender siyasəti

# G

**Gender siyasəti** – son vaxtlar bütün dünyada gender tədqiqatları çox populyarlaşdır. Artıq bir neçə ildir ki, gender ölçüsü beynəlxalq məqyasda siyasetin və hüququn inkişafının əsas atributuna çevrilir. Azərbaycanda 40-a yaxın qadın təşkilatı və ali məktəb gender siyasetini məhiyyətini öyrənməklə məşğuldur.

Qadın problemi, feminizm və genderlə tanışlıq göstərir ki, bu sahade çoxlu ziddiyətli baxışlar və yanlış təlimlər vardır. Gender problemi qadın və kişi arasında real, təbii, bioloji fərqləri izah etməklə möhdudlaşdır, o, cinslər arasında berabərsizliyin qlobal və lokal mənzəresini aşkarca çıxarır. Cəmiyyətdə qadın və kişi deyər və ideallarını təfəkkür və fealiyyətin ən ümumi insanı normaları kimi təsdiq etməyə çalışır. Gender – müasir cəmiyyət həyatının bilavasitə praktikası ilə, müasir dünyada baş verən siyasi və hüquqi proseslərə bağlıdır.

Ictimai fikir tarixində qadının şəxsiyyəti məsəlesi bir sira sosial problemlər kimi aşağıdakı amillərlə şərtlənməmişdir. Əvvəla, hər bir dövr bu problemi həmin dövrün sosial-siyasi şəraiti ilə, cəmiyyətin həyat və təfəkkür tərzi, fəlsəfi, exlaqi, dini, etik və s. baxışlar sistemi ilə qarşılıqlı əlaqədə həll etməyə çalışmışdır. Belə bir prinsipə əsasən de müxtəlif xalqların dünyagörüşündə, nəzəri və adı şururunda bir-birindən fərqli, hətta biri digərinə zidd olan baxışlar, cəreyanlar, temayıller və onlara istinad edən ictimai hərəkatlar meydana gəlməmişdir.

## General-qubernator

Azərbaycan xalqının ən qədim abidələrində, müqəddəs Quranda, ilk ədəbi dastanımız “Dədə Qorqud” boylarında, müxtəlif dini cəreyanlar və təlimlər, klassiklərin yaradıcılığında qadın şəxsiyyətinin cəmiyyətdəki yeri və rolu-nun geniş şərhinə rast gelirik.

G.s. çoxşaxəli problemləri ehate edir. Buraya təhsil problemləri, kişi və qadın münasibətləri, qadın hüquqlarının həyata keçirilməsi məsələləri və bir çox mühüm problemlər daxildir. Hazırda səhiyyə, mədəniyyət, pensiya temətinə sahələrində gender siyaseti geniş tətbiq edilir. Bu siyasetdə ailədaxili problemlərin həll olunması məsəlesi mühüm əhəmiyyət kəsb edir.

**General-qubernator** – 1) Rusiyada 1703-1917-ci illərdə yerli hakimiyyətdə ali vəzifə; 2) Britaniya monarxının Mülk Birliyinin tərkibində monarxiya idarəetmə formasının qorunub saxlandığı dövlətlərde ali nümayəndəsi. Birliyin tərkibində olan dövlətin hökumətinin təqdimatı ilə Birliyin sakinləri sırasından Britaniya kralı (kraliçəsi) tərəfindən təyin edilir. G.-q. bütün dövlət hakimiyyəti orqanları sistemində başçılıq edir və xeyli səlahiyyətlərə malikdir: o, formal olaraq icra hakimiyyətinin başçısıdır, ali baş komandandır və s. Lakin öz fealiyyətində faktiki olaraq Birliyin tərkibində hökumətin qərarları ilə bağlıdır. Kanadanın Konstitusiyasına görə, G.-q. dövlət başçısı – Böyük Britaniya kraliçəsini təmsil edir. Bir sira dövlətlərdə G.-q. yuxarı palata üzvlərini təyin edə və parlamentin aşağı palatasını buraxa bilər.

## Genezis

**Genezis** (yun. *genesis* mənşə, təşəkkül – 1) mənşə, yaranma, inkişaf; 2) Moiseyin dünyanın meydana gələsi xəritəsini təsvir edən birinci kitabıñ adı (Varlıq kitabı).

**Genosid** (yun. *genos* tayfa + lat. *caedere* öldürmək, hər. *tayfanın məhv*) – soyurımı, her hansı milli, etnik, irqi və dini qrup üzvlərini tamamilə və ya qismən məhv etmək məqsədi daşıyan, onların sehhətinə ağır zərər vurmağı, zorakı vasitələrlə nəşillərinin artımına əngel törətməyə, uşaqlarının elindən alınmamasına, zorla başqa yera köçürülməsi və yaxud son naticadə həmin qrupun üzvlərinin cismanı məhvini apara biləcək həyat şəraitinin yaradılmasına yönəlen hərəkət. Beynəlxalq hüquq onu beynəlxalq cinayət kimi qiymətləndirir. BMT-nin G. cinayəti və ona görə cəza haqqında Konvensiyası (1948-ci il) G.-i Beynəlxalq hüquq normalarını pozan, sülhə, təhlükəsizliyi qarşı çevirilmiş cinayət elan edir. Son onilliklər ərzində G. halları Kampuçiyada (1975-1979), Ruandada (1994-1995) baş vermişdir. 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhəri əhalisine qarşı ermənilərin törətdikləri cinayət son onilliklərin ən dehşətli genosid aktıdır (bax: *Azərbaycanlıların soyurumu, Xocalı soyurumu*).

**Geosiyasət** (<yun. *ge* torpaq + *politikə* siyaset) – dövlətin fiziki və sosial, maddi və mənəvi etihadlarını məcmu halında öyrənən elm. Həmin dövlətin tərkibində cələ potensial olur ki, ondan istifadə olunması (bəzi hallarda həttə adıçə onun miqdarı) beynəlxalq aləmdə öz məqsədlərinə çatmağa imkan verir.

## Geosiyasət

Yaranmış onenəyə görə G.-in mənşəyi onun siyasi coğrafiyadan ayrılmış ilə əlaqələndirilir. Bununla əlaqədar olaraq bir çox nəzəriyyəçilər belə hesab edir ki, siyasi coğrafiya dövlətin inkişafı gedisiñdeki dəyişikliklərin statik təsviri ilə qonaqlanır. G. isə konkret vəziyyəti nəzəre alan və qıymətləndirən intizamı göstərir, burada mövcud olan dövlət daim geləcəyə istiqamətləndirir. G.-in üzvü şəkilədə təyin olmasa da kifayət qədər yaxşıdır. Belə yanaşıldıqda dövlət canlı bir orqanizm kimi nəzərdən keçirilir, bəzən dövlət barədə həttə bioloji orqanizm kimi danışır. Nəzərdən keçirilen elmin mahiyyətini dərk etmek üçün onun amillərinin təyin olunması çox əhəmiyyətlidir. Bu nöqtəyi-nəzərdən G. dövlətin xarici siyaseti işlənişin hazırlanması istifadə olunan və coğrafi, demografik, ekoloji və digər amillerin nəzəre alınmasına imkan verən bir alet kimi başa düşülür.

G.-in bir elm kimi meydana gəlməsində coğrafi determinizmin çox mühüm rol olmuşdur.

Müasir G. onu müəyyən edən bir sıra amillər vasitəsilə dövlətin xarici siyasetini kompleks öyrənən bir elmdir. Geosiyasi təhlilidə üç aspekt seçilir: 1) konkret coğrafi və onların inkişafına müvəqqəti şəraitin yaradılması nöqtəyi-nəzərdən sosial-siyasi vəziyyətin tedqiqi; 2) bir və eyni ərazi barədə mövcud müxtəlif və çox vaxt bir-birinə eks təsəvvürlerin real müqayisəsi; 3) məkanın deyişməsi ilə əlaqədar olaraq siyasi strategiyanın həyata keçirilməsi üzrə proqnozlarının və tövsiyelerin verilmesi.

## Geostrateji region

Əsas geosiyasi amillər kimi aşağıdakılardır: coğrafi (məkan vəziyəti, tabii etihadlar); siyasi (siyasi quruluş və dövlətin və onun sərhədlərinin xüsusiyyətləri, cəmiyyətin sosial struktur, əsas azadlıqların mövcudluğu və s.); iqtisadi (məhsuldar qüvvələrin gücü və struktur, əhalinin həyat seviyyəsi, infrastruktur, strateji etihadlar və s.); həbi (silahlı qüvvələrin miqdarı, gücü, döyüş hazırlığı və döyüş qabiliyyəti və s.); mədəni (dini, milli ənənələr, elmin inkişaf seviyyəsi, təhsil, səhiyyə, urbanizasiya və s.); demografik (əhalinin sıxlığı və tərkibi, onun inkişaf dinamikası); ekoloji (ölkənin və planetin məhdud etihadları üzərində demografik təzyiq, xammal etihadlarının tükenməsi, müxtəlif ölkələrin əhalisinin həyat qabiliyyətinin deyişməsi) və s.

**Geostrateji region** – dünya siyasetində hakim rol oynayan dövlətin, yaxud dövlətlər qrupunun etrafında yaranmış məkan. G.r.-na onu yaradan ölkələrin ərazilərindən başqa onların nəzarəti və təsiri zonaları da daxil olur. Bu cür regionların sayı adətən hədsiz məhdud olur, cənubi onlar çox böyük məkanları tutur (əhatə edir) və dünya birliyində güclü mərkəzlərin yerləşməsi ilə müəyyən olunur. G.r. ondan daha sıx və davamlı siyasi, iqtisadi, mədəni əlaqələri ilə seçilən geosiyasi regionlardan ibarətdir.

**Gerontokratiya** (<yun. *geron* qoca + *kratos* hakimiyət) – 1) insan cəmiyyətinin ilkin inkişaf mərhələsində və dünyanın bir sıra regionlarında – müsləman ölkələrində, Latin Amerikası və s. ölkələrdə indiki dövrə də mövcud

## Güç

olan aqsaqqal hakimiyəti; 2) yaşlı nəşlin nümayəndələrindən ibarət olan hakim siyasi və idarəetmə élitası.

G. termini etnoqrafiyada XX əsrin əvvəllərində dövlətə qədərki hakimiyət strukturlarının təhlili zamanı yaranmışdır. Müasir siyasi dildə, bir qayda olaraq, mühafizəkarlıq və durğunluq sinonimi kimi mənfi mənada işlədir.

**Gizli hakimiyət** – siyasi hakimiyətin hakimiyət subyektiñ iradəsinin formallaşması və həyata keçirilməsi sahəsində fəaliyyətin kütləvi xarakterde olmasına ilə fərqlənen təzahür. G.h.-in iki əsas növüñ qeyd edirlər: 1) bu iş üçün rəsmi səlahiyyətləri olmayan ayri-ayri şəxslər və institutlar tərefindən siyasi qərarların qəbul olunması və həyata keçirilməsi üzrə ali dövlət orqanlarının öz hakimiyət səlahiyyətləri vərməsi əsasında gizli tərzde həyata keçirən hakimiyət; 2) ya siyasi baza strukturunda, ya da onuna yaxşı olub qeyri-legal xarakterə və siyasi qərarların qəbulu üçün üstün təsirə malik müxtəlif növ assosiasiyaların, siyasi məkanın müxtəlif hissələrində onların hakimiyət funksiyalarının yerinə yetirilməsi üzrə nəzarəti həyata keçirir.

**Güç** – 1) her hansı bir obyektdən və etraf mühitdən daha səmərəli istifadə etmek üçün üsul və təsir vasitələri; 2) fiziki xarakterli təsir vasitələri; 3) her hansı bir obyekte təsir göstərmək iqtidarından olan şəxsiyyət, kollektiv, təsisat və s. Politologiyada *siyasi qüvvələrin* struktur (məs., partiya, elita, etnos, sosial sinif) və konyuktur (konkret dövlət xadimi, partiya lideri, təzyiq qrupu və s.) cohetləri fərqləndirilir.

# H

**Hakimiyat** – karşıtlıqlı sosial ilişkilerin en mühüm növlərindən biri, on azı iki subyekti arasında spesifik münasibətdir ki, onlardan biri digərinə tabedir, bu tabeçilik nəticəsində hökmranlıq edən subyekt öz iradə və maraqlarını həyata keçirir.

H.-in zəruriliyi cəmiyyətin bütövülüyü və sabitlini qoruyub saxlamaq məqsədilə ünsiyyətde olan bütün iştirakçıların vahid iradəyə təbe olmağının nəzərdə tutan insan ünsiyyətinin mahiyyəti ilə şərtlənmışdır. Onun esas xassələri bunlardır: ümumilik (H. insan ünsiyyətinin bütün sahələrində fealiyyət göstərir) və inkiyuzivlik (H. insan fealiyyətinin bütün növlərinə nüfuz etməklə sosial qrupları və ayrı-ayrı fərdləri birləşdirir və qarşı-qarşıya qoyur).

H.-in bir neçə tarixi forması mövcuddur: anonim H.; adı cəmiyyət üzvləri arasında dağınıq H.; emək bölgüsü proseslerinin mürəkkəbəleşməsi və yeni fealiyyət növlərinin meydana gəlməsi ilə yaranan fərdiləşdirilmiş H.; müəyyən funksiyaları yerinə yetirən xüsusi institutlarının fealiyyətinə osaslanan institutlaşdırılmış H. Müasir siyasi praktikada H.-in yeni bir forması – dövlət üzerinde hakimiyət forması nəzəre çarpır. Məsələn, Avropa Parlamenti, Avropa Komissiyası Avropa ölkələrində geniş hakimiyət səlahiyyətinə malikdir.

Politoloji adəbiyyatda H.-in üç cəhəti qeyd olunur: direktiv – əmərlərin, direktivlərin yerinə yetirilməsini təmin edən hökmranlıq; funksional – ictimai ida-

reetmə funksiyasını yerinə yetirmək qabiliyyəti və bacarığı; kommunikativ – ünsiyyət, bütün hakimiyət ictimai münasibətlərin tərəflərinə aydın olan müyyən “dil”.

H.-in strukturuna onun menbəyi, subyekti-obyekti, funksiyaları, əsasları və resursları daxildir. H. menbəyi hakimiyətin başlangıcıdır. H. menbəyi kimi nüfuz, güc, qanun, var-dövlət, bilik, sosial və siyasi status, sərt, maraq və s. çıxış edə bilər. H.-in subyekti (fərd, təşkilat, sosial birlik və s.) onun feal, istiqamətləndirici başlangıcını özündə eks etdirir. Subyekt hakimiyətə münasibətin məzmununu müəyyən edir. Hakimiyətin obyekti hədise, prosesler, orqanlar, təşkilatlar, H. subyektlərinin özü – fərd, sosial qrup, sinif, bütöv cəmiyyət ola bilər. H. funksiyalarına hökmranlıq, rəhberlik, tənzimləmə, nəzarət, idarəetmə, koordinasiya, təşkiliyət, seferberlik və s. daxilidir. H. əsasları kimi dərin bazası, subyektiin hakimiyət iradesinin söykəndiyi dayaq olduğu menbələr başa düşür. H.-in resursları – real və potensial vasitələrdir, onlardan H.-in və onun əsaslarının möhkəmlənməsi üçün istifadə olunur (yaxud istifade oluna bilər).

Müəssisələrin, firmaların, siyasi partiyaların və həmkarlar ittifaqlarının, görkəmli kilsə xadimlərinin, dövlət idarəesi funksionerlerinin rəhberləri H.-in subyekti kimi çıxış edirlər. İdare rəhberləri və idarəedilənlər arasında münasibətləri səciyyələndirmək üçün “hakimiyət etosu” anlayışından istifadə olunur. Burada rəhber başlangıcların, qaydaların, nümunelerin, tənzim-

ləmə etalonlarının və qrup həyatının fealiyyəti başa düşür, kiminə mənafelərindən irolı gələn güc mexanizmləri və iradi qərarları (məcburedic, qıcıqlandırıcı) həyata keçirir, onları müdafiə edir, onlara cavab verir.

Elmi ədəbiyyatda H.-in müxtəlif əlamətlər üzrə təsnifi verilir.

İctimai həyatın hansı sahəsində həyata keçirilməsindən asılı olaraq H.-in siyasi, iqtisadi, sosial, herbi, hüquqi, informasiya siyaseti və s. kimi növləri olur. Əhatə dairəsinə görə mərkəzi, federal, regional, yerli və i.a. H. növləri məlumdur. Funksional əlamətlərinə görə H. üç növə: qanunvericilik, icra və məhkəmə H.-ə bölünür. M. Vebero məxsus olan məşhur bölgüyə görə H.-in aşağıdakı üç tipi: ənənəvi, xarizmatik və legal H. fərqləndirilir. Öz subyektlərinin səciyyəsine görə H. sinfi, partiyalı, xalqa məxsus H., prezident, parlament, hökumət H.-i, siyasi deyərlərə münasibətindən görə oxlokratik, teokratik, herontokratik, demokratik, hakimiyət rejimlərinə görə demokratik, avtoritar, despotik, totalitar və s. H. məlumdur.

**Hakimiyət bölgüsü** – dövlət hakimiyətinin qolları arasında hakimiyət səlahiyyətlərinin bölüşdürülməsi.

H.b. ideyası Avropa siyasi fikrində (C.Lokk, Ş.Monteskyö) yaranaraq, ilk dəfə öz hüquqi təsbitini ABŞ Konstitusiyasında, 1789-cu il Fransa inqilabının Konstitusiyası aktında tapmış, eksər ölkələrin siyasi təcrübəsində reallaşmışdır. H.b. aşağıdakılara imkan verir: hər bir hakimiyət qolunun, dövlət orqanının funksiyalarının, səlahiyyətləri və məsə-

liyyətini daqiq müəyyən etmək; dövlət idarəciliyində vahid hərəkətlərə nail olmasına kömək edən qarşılıqlı nezərəti həyata keçirmək, əkindirdən tarazlaşdırma sistemi yaratmaq və cəmiyyətdə ziddiyətlərin aradan qaldırılması prosesində dinamik tarazlığı müdafiə etmək, qoruyub saxlamaq; hakimiyət tərəfindən sui-iştisəd hallarının, diktatura qurulmasının qarşısını almaq; cəmiyyət həyatının hakimiyət və azadlıq, qanun və hüquq, dövlət və cəmiyyəti kimi ziddiyətli aspektlerini, şəxsiyyətin deyərliliyi baxımından harmonik şəkildə birləşdirmək.

Hakimiyət selahiyətləri üfüqi və şəquli xətər üzrə bölüşdürülr. Şəquli hakimiyət bölgüsü hakimiyət səlahiyyətlərinin müxtəlif səviyyəli dövlət idarəetməsi subyektlər arasında bölüşdürülməsinə nəzərdə tutur. Beləliklə də mərkəzi, regional və yerli hakimiyət orqanları yaradılır. Mərkəzələndirilmiş dövlətlərdə yerli hakimiyət orqanları mərkəzi orqanların sanki davamı olur (Yunanistan, İrlandiya, İslandiya, Portuqaliya və b.); desentralizasiyalı dövlətlərdə – yerli orqanlar (əyalətlər, torpaqlar, departamentlər) xeyli səlahiyyətlərə malikdirlər (İtaliya, İspaniya, Fransa və s.); yarımərkəzələndirilmiş dövlətlərdə – yerli hakimiyət orqanları bir səra sahələrdə, məs., təhsil, sahiyyə, tikinti və s. sahələrdə, xeyli sərbəstliyə malikdirlər, qalanlarda isə mərkəzi hakimiyətlərdən asılırlar (Böyük Britaniya, Niderland).

Üfüqi hakimiyət bölgüsü hakimiyət səlahiyyətlərinin üç qism hakimiyət orqanları (hakimiyət “qolları”)

## Hakimiyətin effektivliyi

qanunverici, icraedici və məhkəmə hakimiyəti orqanları arasında bölüşdürülməsini nəzərdə tutur.

Azərbaycan Respublikasında Konstitusiyamın 7-ci maddəsinə görə dövlət hakimiyəti hakimiyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyətini Azərbaycan Respublikasının Milli Məclisi heyata keçirir; icra hakimiyətini Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; Məhkəmə hakimiyətini Azərbaycan Respublikasının məhkəmələri heyata keçirir. Konstitusiyada həm de göstərilir ki, onun müddəalarına əsasən hakimiyət qolları qarşılıqlı fealiyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

**Hakimiyətin effektivliyi** – hakimiyətin öz vezifə və funksiyasını nece yerinə yetirdiyini göstəren onun ən integrallı xüsusiyyətlərindən biridir. Praktiki olaraq bu, səriştəli hakimiyət sərəncamlarının ən qısa vaxta zəmənəti yerinə yetirilməsidir.

H.e.-nin meyarları aşağıdakılardır: hakimiyətin legitimiliyi və onun resurslarından səmərəli istifadə; "şəquli" və "üfüqi" hakimiyət strukturlarının səmərəliliyi; hakimiyət sərəncamlarının uçut və analizinin aparlığının təşkilatı-texniki və kadr təminatı; hakimiyət əmrinin yerinə yetirilmədiyi halda hakimiyət obyektlərinə tətbiq ediləcək daimi fealiyyət göstərən sanksiyalar sisteminin olması; hakimiyətin effektli özüñənezərət sisteminin olması onun nüfuzunun ən əyani göstəricisidir. H.e. ən çox onun legitimliyindən asıldır.

## Hakimiyət nəzəriyyəsi

**Hakimiyətin motivi** – hakimiyətə canatmanın bildirən psixoloji tələbat.

Bu cələ bir tələbatdır ki, bu zaman şərd özünün gücünə və üstünlüyünə, başqalarına təsiretme qabiliyyətine inanır. D.Mak-Klelland bu tələbatın iki növünü qeyd etmişdir: sosiosentr və egesentr. Birinci haldə sosial ehemiyətli maraqların və məqsədlerin temin olunması nəzərdə tutulur. İkinci hal isə şəxsi tələbatların (maddi, təhlükəsizlik, özünütəsdiiq, özünüfədə, insanlar və hadisələr üzərində nəzarət) ödənilməsi ilə bağlıdır.

Siyasi liderlərin tələbatları strukturunda heç bir səbəb "hakimiyət canatma" qədər rol oynamır. Hakimiyət golməyi və hakimiyətdə olmağı çətinləşdirən səbəblər aşağıdakılardır: subyektin potensial və ya real hakimiyətin heç kimlə bölmək istəməsi, kiminse məsləhətinin və ya sözünün eşidilməməsi, öz hərəkəti və məqsədi bəzədə kimise məlumatlandırmaq istəyinin olmaması, başqa şəxslər və orqanlar üzərində özünün şəxsi nəzarət isteyinin olması.

**Hakimiyət nəzəriyyəsi** – hakimiyətin mahiyyətini müeyyənəşdirməye yönələn bir çox yanaşmalar mövcudur. Onlardan ərtə olaraq atraktiv – substansional və relyasional yanaşmalar qeyd edə bilərik.

Atraktiv – substansional konsepsiya tərəfdarları hakimiyətdə potensial-irade, instrumental-güç, struktur-funksional və s. kimi atrubutların olduğunu bildirirler. Potensial-iradi konsepsiylər hakimiyəti siyasi subyektin cəmiyyəti öz iradəsinə tabe etmek qabiliyyəti

## Hakimiyət nəzəriyyəsi

(imkani) kimi izah edirlər (J.Fixte, H.Hegel, K.Marks, A.Şopenhauer, M.Veber). İnsternal-güç konsepsiylərində ise hakimiyət onu heyata keçirən vasitəleri ilə eyniləşdirilir (C.Merriam, D.Ketlin, Q.Morqentau). Müasir siyasi nəzəriyyələrdə hakimiyətin sistemli və struktur-funksional konsepsiyləri daha geniş intişar tapmışdır (T.Parsons, D.İsten, Q.Almond, M.Kroze və s.).

Sistemli konsepsiylər çərçivəsində hakimiyətə yanaşmanın üç üsulunu qeyd etmək olar. Birincidə – hakimiyət makrososial sistemin xüsusiyyəti və ya atribut kimi izah olunur (T.Parsons). İkinci yanaşma hakimiyəti konkret sistem – ailə, təşkilat və s. səviyyəsində nəzərdən keçirir (M.Kroze). Üçüncü yanaşmada isə hakimiyət – şəhərlərin spesifik sosial sistem çərçivəsində qarşılıqlı əlaqəsi kimi xarakterize edilir (M.Rocers). Sistemli yanaşma nümayəndələri arasında əsər nəzəriyyəçilər də (K.Doyç, N.Luman) vardır ki, onlar hakimiyəti qruplar arasındakı münaqışları tənzimleyen və cəmiyyətdə integrasiya meyillerini gücləndirən bir sosial ənslisyyət vasitəsi kimi şərh edirlər. Onlar hakimiyətin mahiyyətini – müxtəlif maraqları olan qruplar arasında münasibətləri tənzimlemek, cəmiyyətdə nizam-intizam yaratmaq vasitəsi sanırlar.

Relyasion konsepsiylər hakimiyəti – biri digərinə təsir göstərən iki partnyor, agent arasında münasibət kimi xarakterize edirlər. Hakimiyətin relyasion interpretasiyası nəzəriyyəsinin üç variantını fərqləndirmək olar: "Müqavimət" nəzəriyyəsi, "resursların müba-

## Hakimiyət nəzəriyyəsi

diləsi" və "tesir zonası sahəsi". "Müqavimət" nəzəriyyələrində (D.Kaptrayt, C.Frenç, B.Reyven və b.) – hakimiyət subyektinin onun obyektinin müqavimetini qırması kimi hallar tədqiq olunur. Buna uyğun olaraq müqavimetin müxtəlif dərəcələri və formaları təsnif olunur. "Resursların mübadilesi" nəzəriyyələrində (P.Blaor, D.Hikson, K.Hayning və b.) on plana sosial münasibət iştirakçıları arasında resursların qeyribərabər bölünməsi məsəlesi çıxır ki, bu da son neticədə həmin resurslara ehtiyacı daha da artırır. Bele olan halda "defisit resurslara" malik olan şəxs onun bir hissəsini öz istəyi müqabılında ehtiyacı olanlara vera biler. "Təsir zonası sahəsi" nəzəriyyəçiləri (D.Ronq və b.) hesab edirlər ki, hakimiyət münasibətlerinin mövcud təbəti qıymətləndirərən bu və ya digər halları (hərəkətləri) ayrılıqda deyil, bir yerde dəyərləndirmək lazımdır. Əgər vəziyyətə bağlı olaraq hansısa bir şəraitdə hakimiyətə bir şəxs sahib idisə, təsir sahəsinin transformasiyası zamanı iştirakçıların mövqeyi dəyişə bilər.

Bəzi tədqiqatçılar relyasionalist konsepsiyalara hakimiyətə eyni mövqədən yanaşırlar: biri rəhbərlik edir, digərləri isə onun əmriñe tabe olurlar. Biheviorist yanaşmada əsas diqqət hakimiyət uğrunda mübarizədə insanların özünü nece aparmasına yönəldilir. Hakimiyətə canatma insana və onun şüuruna xas olan əsas cəhət kimi göstərilir. Bu da onu siyasi həyatda feal iştirak etməyə sövq edir. Hakimiyət siyasi fealiyyətin son məqsədi və dönüş nöqtəsi elan edilir.

## Hakimiyyet resursları

**Hakimiyyet resursları** – hakimiyyetin ve onun esaslarının mühkemlendirilmesi için istifade olunan (yaxud istifade oluna bileyək) real və potensial vasitələr. H.r., hakimiyyətin esaslarından törema olmaqla, eyni zamanda nisbətən serbestdirlər və öz müzənninə görə bu esaslardan xeyli genişdirərlər.

Cəmiyyətin resursları iki növə bölünür: 1. Maddi-iqtisadi. 2. Mənəvi-informasiyon. Onların hər biri, bir tərəfdən, siyasi agentlərin potensial statusda və rütbdə yüksəldilməsinə, digər tərəfdən isə – onların sefərbəredici qüvvəsinin və təzyiqin artırılmasına imkan verir. Cəmiyyətin resursları məhduddur və qeyri-berabər bölüşdürülür ki, bu da fərdlərin və qrupların onların yenidən bölüşdürülməsi uğrunda daim mübarizəsinə, dövlət və cəmiyyətin bu sahədə qarşılıqlı rəqabətinə və bir-birinə təzyiq etməsinə, idarə edənlərin hakimiyyəti və idarə olunanların təsiri-nin qarşidurmasına getirib çıxarır.

Hakimiyyətin özünü sosioteknoloji xəttində resurslar əmrin (sərençamın) elmi esaslandırılmışının təmin edilməsində, nəzarətin təşkilində, inandırmaq, cəzalandırmaq və hevəsləndirmək üçün, həmcinin hakimiyyət obyektiñden onun subyektine doğru eks əlaqənin təmin edilməsində sərbəst rol oynayırlar. Belə yanaşmada H.r. təşkilat, hevəsləndirici, məcburedici və normativ ressurslara bölünürler.

**Təşkilati resurslar** – əmrin (sərençamın) onu icra edənə tez çatmasına və etibarlı nəzarətin təmin edilməsinə təminat verən optimal təşkilati idarəetmə strukturlarının yaradılmasına yönəlmüşdür. Eyni zamanda onlar səmərəli istifade

## Hamilton Aleksandr

olunmalı, memur aparatının özünün genişlənmiş tokrar istehsalına təbii toləbatının qarşısını almaqdır.

**Həvəsləndirici resurslar** – bu, maddi və sosial nemetlərdir ki, onların da vəsi-təsilə hakimiyyət ehalinin müyyən təbəqəsini və siyasetçiləri “yedirdir”. Neticədə hakimiyyətin sərençamlarının müvafiq obyektlər tərəfindən yerinə yetirilməsi stimullaşdırılır, seçkilər əra-fəsində isə – hakim elitanın dəsteklenmesinin sosial bazası genişlənir.

**Məcburetmə resursları** – əmr yerinə yetirilmədiyi halda inzibati təsir tədbirləri kompleksi və sanksiyalar tətbiqi hədələridir. Eyni vaxtda onlar tətille-rin, sanksiyasız mitinqlərin qarşısının alınması üçün, hakimiyyətin səren-camlarının gizli və açıq sabotajına qarşı istifade olunur.

**Normativ resurslar** – hakimiyyət obyektlərinin dəyerləri oriyentasiyalara və mənəvi-etik normalarına təsir vasitələridir. Onlar rəhbərlər və tabe-çilikdə olanları sosial partnyorluğaya yönəldir, peşəkarlıq vezifəsi, borcu ilə bağlı olan müyyəyen davranış kodeksini formalasdırırlar.

H.r. elmi esaslandırılmış şəkildə, peşəkarlıqla istifade edildikdə hem hakimiyyətin özünü, hem de onun esaslarını mühkemləndirir. Səriştəsiz, volyuntarist yanaşmada isə hakimiyyət resursları böhranlar və inqilabların yaranmasına səbəb olmaqla hakimiyyəti dağıdırırlar.

**Hamilton Aleksandr (1757-1804)** – Amerika siyasi mütefəkkiri və dövlət xadimi, federalistlər partiyasının lideri.

## Hegel Georg Vilhelm Fridrix

H. ABŞ Konstitusiyasında federativ dövlət quruluşunu və güclü mərkəzi (federal) hakimiyyət funksiyalarını tes-bit etmək ideyasını müdafiə etmekle, güman edirdi ki, bu “daxili çöküşmələrə və üşyanlara mane ola biler”.

H. hakimiyyətin bölgüsü nəzəriyyəsinin tərefdər olmuşdur. O, belə hesab edirdi ki, hakimiyyətərin bölgüsü principinin həyata keçirilməsi qanunvericiliq orqanlarının her hansı təsadüfi və “özbaşına” qərarlarına qarşı təminatdır. ABŞ Konstitusiyasında H.-nun digər mühüm ideyası – dövlətin həyatına aid ən mühüm məsələlərin həllində prezidentin simasında icra hakimiyyətinə son derecə geniş selahiyətlərin verilməsi haqqında ideya öz əksini tapmışdır.

**Hegel Georg Vilhelm Fridrix (1770-1831)** – alman klassik fəlsəfəsinin gör-komli nümayəndəsi, siyasi və hüquqi fikrin inkişafında xüsusi yeri var.

Siyasi və sosial fikrin ən əhəmiyyətli əsərlərindən biri olan “Hüquq fəlsəfəsi” (1820) Hegele məxsusdur.

H. vətəndaş cəmiyyətinin və dövlətin qarşılıqlı əlaqəsi və nisbəti məsələlərin işlənilib hazırlanması sahəsində çox böyük addımlar atmışdır.

H. üçün vətəndaş cəmiyyəti dövlətin momenti deməkdir. Dövlət ilkindir, vətəndaş cəmiyyəti – ondan yaranır. Bu cəmiyyət yalnız müasir dünyaya aiddir.

Vətəndaş cəmiyyəti mülkiyyətin, ticarətin, sənayenin və s. müstəqil mövcudluğu ilə səciyyələnir. Bu, xüsusi mülkiyyətin hökmrləğinə esaslanan emeklə ifadə olunan tələbatlar sistemi-dir. Başqa sözle desək, vətəndaş cəmiyy-

yəti ilk növbədə iqtisadi bazis struktur-ları ilə müyyən olunur.

H.-in dövlət ideyası bir sıra aspekt-ləri, tərəfləri özündə birləşdirir: dövlət azadlıq ideyası kimi; dövlət konkret və ali hüquq kimi; hüquqi təşkilat kimi; konstitusiyalı monarxiya kimi; “siyasi dövlət” kimi.

H. antik dövrün və orta əsrlərin, reformasiya və maarifçilik dövrünün dövlət haqqında en yaxşı ideyalarından istifadə etmişdir. Dövlətin elmi anlayışının inkişafı nöqtəyi-nəzərində filosof üçün dövlət iki məqamı özündə birləşdirir:

- 1) sonsuz fərqləndirmə məqamı;
- 2) ümumilik formaları məqamı.

Bu iki moment vətəndaş cəmiyyətinin ikiyə ayrılmamasına səbəb olmuşdur. Bu keçid mərhəlesində “vətəndaş cəmiyyəti sahəsi dövlətə” keçib.

Dövlət real tarixi prosesde özlüyündə hem ailənin, hem vətəndaş cəmiyyətin esasını təşkil edir. “Həqiqətən dövlət ümumüyətli, birlincidir, burada aile vətəndaş cəmiyyəti kimi inkişaf edir”.

Dövlət “axlaqi ideyaların həqiqiliyi” və “substansiyali iradənin həqiqiliyi” kimi ümumiliyin və vahidiyyin qarşılıqlı vəhdətindən ibarətdir. Harada fərqli qurunub saxlanırsa, orada hərəket müşahidə olunur. H. antik dövlətin məhviniñ səbəbini belə hərəketin olmamağındə görürdü. Yeni dövrün vətəndaş cəmiyyəti və dövləti daha yüksək prinsiplərə malikdir. Qədim filosofların, o cümlədən Platonun bundan xəbərləri yox idi. Platonun irəli sürdüyü respublikanı həyata keçirmək mümkün deyil, çünki o mütləq vahidən məhrumdur.

Bəsləliklə, H. antik dövrü orta əsrləri və yeni zamanı bölməyə imkan verən

meyezi dəqiq aşkara çıxarı. Bu fərdilikdir, onun dəyeri vahidlikdən ibarətdir. H. bunu "müstəqil xüsusiyyət prinsipi", "özündə sonsuz şəxsiyyət vahidiyini yaşıdan müstəqillik prinsipi" adlandırır.

H.-e görə, yeni dövlətin mahiyyəti ondan ibarətdir ki, bu dövlət fərdlərə, ailələrə, vətəndaş comiyeytinə "subyekтив fəaliyyətlərində" tam azadlıq verir.

H. dövlət quruluşu formalarının və xələflərinin təklif etdiyi həmin təsnifatların təhlilini məhz bu cür heyata keçirir. Bir sıra ideyaları, o cümlədən Monteskyönünləşib hazırladığı ideyaları o öz mönteqi ilə təhlilden keçirir.

Monarxiyalı, aristokratiya və ya demokratik hakimiyyət formasının hansı birinin daha yaxşı olmasına H. tamamilə etinəsiz yanaşındı. Onun üçün bu məsələ tam mənəsiz idi, onun fikrince, bu, tarixi aspektde tedqiqatın predmetidir. İctimai strukturun bəlinməzliyi bütün bu forma üçün birləşdirici əsas kimi çıxış edir. Odur ki, mahiyyət üzrə substansiya vahidində idarə forması təkdir, yalnız kəmiyyət xarakteristikası müxtəlidir (bir nəfərin azlığın, çoxluğun hakimiyyəti). Dövlət quruluşunun bu cür forması istenilen anda qəddar tiraniya və ya anarxiyaya (Roma imperiyası misal olaraq) çevrilə və məhv olaraq bilər.

H. dövlətdə hakimiyyətin bölgüsü zəruriyi haqqında fikir söyleyen Monteskyönünləşiblərini bütün dərinliyi ilə qəbul edir. Bu dövlətdə bir-birinə qarşı münasibətdə hakimiyyətin mütləq müstəqilliyinin "yalandan" müəyyən olmasına qarşı çıxış edilmədə kütüvə azadlıq qarantiyası təmin olunmuşdur.

H. üçün bazar qüvvələrinin azadlığı dövlət tərefindən təserrüfat heyatının xırda nizama salınmasından daha üstündür. O, istehsalçının azadlığını müdafiə edərək yazar: "Müdaxile imkana görə olmalıdır, bu sahə başlı-basınadır, zoraqlığını görməkdən qaçmaq, xilas olunması mümkün olmayan xilas etmeye can atmamış, eziyyət çəkən siniflərə başqa məşgulliyət tapmaq lazımdır".

Konstitusiyalı monarxiyanı hakimiyyətin ali və kamil forması elan etməsinə baxmayaraq, H.-de dövlətin və hüququn fəlsəfəsi kifayət qədər dəqiq ifadə olunan burjuua istiqamətinə malikdir. Siyaset sahəsində H.-in bir çox ideyaları üzrə polemikanın aparılması nəticəsində K. Marksın siyasi baxışları formallaşmış və inkişaf etmişdir.

Əsas əsərləri: "Ruhun fenomenologiyası" (1807), "Hüquq fəlsəfəsi" (1820).

**Hegemonluq** (yun. *hegemonia* hökm-ranlıq, birincilik) – üstünlük, rəhbərlik; bu və ya digər sinifin, yaxud dövlətin başqa sinfinə, yaxud dövləte münasibətdə rəhbərəciliyi rolü.

**Heydər Əliyev** – Azərbaycan xalqının Ümməməlli lideridir. Bütün şürlü heyatını xalqına, dövlətin və ölkənin siyasi-iqtisadi, hərbi, milli-mənəvi qüdrətinin inkişafı və möhkəmleməsinə sərf etmiş, tarixe müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan dövlətinin qurucusu kimi daxil olmuşdur.

XX-XXI əsrlərin qoşağından yaşaması bu nadir şəxsiyyət təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında, eləcə də dünya miqyasında müdrik siyasetçi, dövlət başçısı, böyük bir mütefəkkir.

kimi tanınır. O, beynəlxalq Atatürk mükafatına layiq görülmüş, dünyanın bir çox məşhur akademiyalarının fəxri üzvü və universitetlərinin fəxri doktoru seçilmiş, Avropa dövlətlərinin yüksək mükafatlarını almışdır.

Heydər Əliyev hələ 1969-1982-ci illərdə Azərbaycana rehberlik etdiyi dövrde gelecek müstəqil dövlət sistemini iqtisadi, mənəvi əsaslarını qoymaq sahəsində ezməle çalışmışdır. Belə ki, bu dövrde ölkədə sənayenin və kənd təsərrüfatının, mədeniyətin inkişafı sahəsində qazanılmış böyük nailiyyətlər bir tərəfdən xalqın siyasi və əmək coşqunuğunun göstərirdi, digər tərəfdən də bu uğurlar gelecek inkişafımızın, iqtisadi qüdərimizin göstəriciləri, hem də gələcək müstəqilliyimizi bir növ təminatı idi.

Həmin dövrde Azərbaycan aqrar bir ölkədən iri sənaye mərkəzləri olan bir ölkəye çevrilmişdir. Heydər Əliyevin təsəbbüsü ilə o zamankı İttifaqın müxtəlif respublikalarında on minlərlə milli kadrlar hazırlanmasına böyük diqqət yetirildi, onun yüksək təşkilatlılığı, rəhbərlik məharəti, qətiyyətli mövqeyi və tələbkarlığı sayesinde Azərbaycanda, xüsusilə Bakı şəhərində geniş mikrorayonlar salındı, şəhərlər genişləndi, insanlar yeni binalara köçüb öz məişət şəraitlərini xeyli yaxşılaşdırıldı. Bakı şəhərinin milli tərkibini xeyli dəyişildi, azərbaycanlı kadrların müxtəlif vəzifələrə irəli çəkilmələrinə diqqət artırdı.

Heydər Əliyevin böyük uzaqqorənliyi nəticəsində C.Naxçıvanski adına hərbi məktəb də yaradıldı. Bu həmin dövr üçün görünməmiş bir hadisə idi. Milli

herbçi kadrların yetişdirilməsinə xüsusi qayğı ilə yanaşan Heydər Əliyev haqlı olaraq bununa fəxr edirdi.

Heydər Əliyev respublikada həyata keçirdiyi sosial-iqtisadi və siyasi tədbirləri xalqın milli-mənəvi deyərlərinin inkişafı ilə sıx əlaqələndirirdi.

Artıq son dərəcə bacarıqlı dövlət xadimi kimi şöhrət qazanmış Heydər Əliyev XX əsrin axırlarında Azərbaycan üçün yaranmış çətin şəraitdə də xalqını darda qoymadı.

Bələ ki, vaxtılıq böyük çətinliklər hesabına yüksək inkişaf seviyyesinə çatdırılmış Azərbaycan Heydər Əliyeviñi dağıdırdı, torpaqlar işgal olunur, xalq qaçqın kütülaya çevrilir, Azərbaycanın o zamankı rəhbərliyi isə hadisələrə nəzarət edə bilmirdi.

Ölkəmiz, xalqımız üçün bələ bir çətin vaxtda müdrik siyasetçi yenidən hakimiyyətə qaytmaq və Azərbaycanı bəşərlərdən, faciələrdən xilas etmək barədə xalqın telefonu qəbul etdi.

Heydər Əliyevin idarəciliq məharəti, dövlətçilik bacarığı, müdrik dövlət başçısı, siyasetçi olduğu çox qısa müddət ərzində özünü bariz surətdə göstərdi.

Lakin Heydər Əliyev böyük siyasetçi, müdrik dövlət başçısı kimi yaxşı dərk edirdi ki, ermənilər öz havadalarlarına arxayı olub xalqımıza qarşı təcavüzlərini artıracaqlar. Hakimiyyət uğrunda gəden çəkişmələr, xəyanətlər, işsizliyin artması, iqtisadi böhranın darınlaşması, cəmiyyətdə getdikcə artmaqdə olan narazılıq, özbaşınlıqlar və s. mənfi cəhətlər müstəqil respublikani daxildən uçuruma yuvarladır, dövlətçiliyin dayaqlarını möhkəmlətməye mane olur və bu yolda ciddi çətinliklər yaradırı.

## Heydər Əliyev

Heydər Əliyev böyük uzaqqörenliklə ilk evvel sabitliyi bərpa etməye başladı, Bakıda ayrı-ayrı şəxslərə xidmət edən silahlı dəstələri aradan qaldırdı, bir sıra mafioz qüvvələrinin, hakimiyət hərislərimin maskasını açıb onların əsil simalarını xalqa göstərdi. Ulu öndərin dövlətçiliyiminin inkişafı namına məqsədönlü fealiyyətinə mane olmaq istəyən mənfur qüvvələr ona bir neçə dəfə qəsd etmək istəsələr de bacarmadılar. Tanrı və xalqımız onu Azərbaycan üçün qorudu.

Ölkədə sabitliyin berpasi dünya dövlətlərinin aparıcı şirkətlərinin Azərbaycana marağını xeyli artırdı. Dövlət başçısı Ermənistanda ateşkəs haqqında müqavilə imzaladı. Bu o demək idi ki, Azərbaycan öz itirilməş torpaqlarını şəraitə nəzərə alaraq hələlik sülh yolu ilə geri almağa üstünlük verir.

Atəşkəsin bağlanması həmin dövrde adət edilmiş mühüm nailiyyət idi. Heydər Əliyev məhz bu siyasetə arxalanaraq dünyanın inkişaf etmiş aparıcı dövlətleri ilə siyasi-iqtisadi əlaqələr qurmağa başladı. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı.

Azərbaycanda iqtisadi inkişafın taməli də məhz həmin dövrde, onun respublikaya rəhbərliyə qayğılarından sonra qoyuldu. "Əsrin müqaviləsi" Heydər Əliyevin neft strategiyasının böyük uğuru idi. Dünya üçün böyük əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq fəaliyyətdədir və təsadüfi deyil ki, Heydər Əliyevin adını daşıyır.

Heydər Əliyevin dövlətçilik tacribəsi, siyasi uzaqqörenliyi neticəsində müstəqillik illərində Azərbaycan beynəlxalq aləmdə sivil dövlətlər sırasına çıxdı.

## Heydər Əliyev

Heydər Əliyev hüquqi dövlətin qurulmasına böyük əhəmiyyət verirdi. Bu məqsədlə də onun bilavasitə rəhbərliyi altında xalqın geniş müzakirəsindən sonra referendum yolu ilə 1995-ci ilde Azərbaycan Respublikasının Konstitusiyasını qəbul olundu.

Heydər Əliyev milli ideologiyamızın banisidir. Onun yeni yaranmış məsteqil dövlətin milli ideologiyasının məhz azərbaycanlılıq olması ideyasını irəli sürməsi ölkədə yaşayan bütün xalqların monolit birliyini təmin etmişdir. Böyük öndər Azərbaycanın etnik əlvanlığını dövlətimizin tarixi siyasi nailiyyəti hesab edir, bu nailiyyətin qorunub saxlanmasına xüsusi diqqət və qayğıyla yanaşır, Azərbaycanın burada yaşayan her kesin doğma Vətəni olduğunu dənədən vurğulayırdı.

Böyük öndər dövlət quruculuğu prosesinə Azərbaycan diasporunu cəlb etməyə çalışır, onlara Azərbaycanın mənafeyi namına çalışmalarını tövsiyə edirdi. Məhz Heydər Əliyevin diaspor siyaseti ile bağlı məqsədönlü fealiyyəti neticesində Azərbaycan diasporu xeyli təşkilatlanmış, üzvləri arasında milli birlik ideyaları daha da möhkəmlənmiş, bir sözlə, dünyanın aparıcı diasporları ilə feal əməkdaşlıq etmeye, erməni diasporu ilə mübarizə aparmağa qədir olan bir qüvvə kimi formallaşmışdır. Xarici Ölkələrdə Yasaşan Azərbaycanlılarla İş üzrə Dövlət Komitesi de məhz onun təşəbbüsü ilə yaradılmışdır.

Heydər Əliyevin məqsədönlü fealiyyəti neticəsində müstəqil Azərbaycan Respublikası bir çox beynəlxalq təşkilətlərin, o cümlədən Avropa Şurasının üzvü olmuşdur.

## Həmrəylik

Heydər Əliyev Azərbaycan xalqı üçün zengin ideya irsi, siyasi məktəb, bu gün hər bir vətəndaş maraqlandırıran, zənginləşdirən mənəvi bir ərsəyə getmişdir. O, ömrünün axırına qədər ona etibar edilmiş dövlət sükənnini çox məhərətli idarə etmiş, Azərbaycanı canlı bulğanlarından çıxarıraq rəvan bir yola salmışdır.

Bu gün Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi tarixin bize baxış etdiyi fenomen şəxsiyyətin siyasi kursunu uğurla davam etdirir.

**Həmrəylik** (fr. *solidarité*) – 1) ümumi grupp maraqlarına çatmaq üçün müəyyən sosial qrupların əqidi və fəaliyyət birlüyü; 2) kiminse hərəkətinə və fikrini həsn-rəğbat bəsləmə, onu müdafiə etmə.

**Hipoteza** (< yun. *hypothesis* əsas, fərziyyə, güman) – her hansı bir hadisəni izah etmək üçün irəli sürülen və dürüst elmi nəzəriyyə olmaq üçün təcrübəde yoxlanılmasını və nəzəri cəhətdən esaslandırılmasını tələb edən elmi fərziyyə.

**Hippi** (ing. *hippie*) – 1) Qərbi ölkələrində cəmiyyətin mənəvi dayaqlarını inkar edən, tüfəyli həyat süren gencər qrupları; 2) özünü həddindən artıq intizamsız, adəbsiz aparan insan.

**Hobbs Tomas** (1588-1679) – ingilis filosofu və siyasi müstəfəkkiri.

H. dövləti "süni cisim", ilahi varlıq yox, insan fəaliyyətinin məhsulü kimi

## Hobbs Tomas

müayyen etmişdir. Filosofun fikrincə, dövlət tabii vəziyyətdən yaranan içtimai müqavilə əsasında meydana çıxıb. İctimai müqavilə əsasında könüllü olaraq öz azadlığını məhdudlaşdırın ayni-ayri vətəndaşların hüquqları dövləte, yaxud dövlət orqanlarına verilmişdir. Sülhün mühafizəsi və vətəndaşların rüfahının temin olunması funksiyası ona hevəle olunmadır.

H.-un fikrincə, içtimai müqavilə eyni vaxtda cəmiyyətin və dövlətin təşkil olunmasına getirib çıxarır. İctimai müqavilə her kasın her kasla birləşməsin özündə ehtiva edir, bu özlüyündə birləşmə müqaviləsidir. Kütlə onun vəsatisələ mütəşəkkil cəmiyyətə çevrilir və vahid simanı təşkil edir. Dövlət – yeni sima bele yaranır.

H.-un siyasi dövlətin müəyyən olunmasına əsaslanan könüllü razılıq nəticəsində meydana çıxdığını bildirir. O, dövlətin qurulmasını canlı organizmə benzədir, suverenlik – dövlətin qəlibidir, gizli casuslar dövlətin gözləridir və s. Vətəndaş sülhü sağlamlığı rehnidir, qiyamlar, vətəndaş müharibələri işe dövlətin dağılmışına və məhvine getirib çıxaran bir dövlət xəstəliyidir.

H.-un siyasi ideallı dövlətde suverenliyi və daxili iradə birləşini təmin edən monarxiyadır. Dövlət hakimiyəti vahiddir və heç nə ilə məhdudlaşdırır. Vətəndaş qanunları üzərində dayanır. Bu qanunlar yalnız ondan öz güclərini ala bilərlər.

H.-un sosial-siyasi təlimi içtimai fikrin inkişafına xeyli dərəcədə təsir göstərmişdir.

Əsas əsərləri: "Fəlsəfənin əsasları" (trilogiya) – "Vətəndaş haqqında"

## Hökumranlıq

(1642), "Cisim haqqında" (1655), "İnsan haqqında" (1658), "Leviafan, yaxud materiya, kilsə və vətəndaş dövlətinin forma və hakimiyyeti" (1651).

**Hökumranlıq** – hakimiyyətin həyata keçirilməsini səciyyələndirən anlayış. H.-in həyata keçirilməsi institusional forma alır və cəmiyyətin hökumranlıq edən və təbe olan qruplara parçalanmasını, hemçinin xüsusi idarəetmə aparatının ayrılmamasını nəzərdə tutur. M. Veber hakimiyyəti və H.-ı fərqləndirərək qeyd edirdi ki, H. hakimiyyəti qabaqlayır. H. anlayışında belə bir faktın etimili qeyd olunur ki, hakimiyyət emri obyekti itaat etməsi ilə qarşılaşır.

Veberə görə H.-in üç tipi mövcuddur: 1) ənənələrle, exlaqla, müyyən davranış adəti ilə şərtlənen, demokratik (ağsaqqallar şurası), patriarxal (tayfa rəhberinin hakimiyyəti), ırsı (monarxın hakimiyyəti) və sonuncunun bir növü olan sultanlıq kimi tanınan ənənəvi H.; 2) xarizmatik H. (bax: *Xarizma*); 3) idarə edən və təbe olan arasındakı münasibətlərin tənzimlənməsinə yönəldilmiş könüllü şəkildə müyyən edilmiş hüquqi normaların qəbul olunmasına əsaslanan legal (rasional-bürokratik) H. Legal H. bazar iqtisadiyyatının formallaşması şəraitində meydana çıxır və hüquqi dövlət bərəqər olur. Bu tip H.-in əsas cəhətləri bunlardır: hüquqi normaların müyyən olunması və hər bir insanın ona təbe edilməsi; idarəetmədə hüquqi normaların tətbiqi; cəmiyyətdə məmurların yox, hüququn hökumranlığı xüsusi hüquq təhsil almış, səlahiyyətli məmurlar – bürokratiya həyata keçirməlidirlər.

## Hökumət

**Hökumət** – dövlətin ali kollegial icraedici orqanı. H. müstəqil ölkələrdə müxtəlif konstitusion adalar daşıyır: Yaponiyada – Kabinet; Hindistanda – Nazırlar Şurası; Çexiyada, Kolumbiyada – Hökumət; Fransada və Kubada – Nazırlar Şurası (Hökumət); Çinə – Dövlət Şurası; Almaniyada – Federal Hökumət; İsvəcrədə – Federal Şura; XDXR – İnzibati Şura v. s.

İdarəetmə üsulundan asılı olaraq və parlamentin hökumətin formallaşmasında iştiraki dərəcəsi ilə əlaqədər hökumətin yaranmasının formal prosedurunun iki əsas modelini ayırmak olar: parlament və parlamentdən kənar modeller.

Parlament modeli hökumətin parlament seçkilərinin (ikipalatalı parlamentdə – adətən aşağı palataya seçkilərin) yekunları əsasında formallaşmasını nəzərdə tutur. Bu, parlamenti respublikalar, monarxiyalar və bir çox qarşıq respublikalar üçün səciyyəvidir. Ümumi qayda üzrə, dövlət başçısı hökumət başçısını təyin edir, ondan çıxış edir ki, o və onun başçılıq etdiyi hökumətin parlament çoxluğunun, yaxud aşağı palatanın etimadını qazanacaqdır. Mandat alaraq, hökumət başçısı hökumətin tərkibini formallaşdırır və həmin tərkibi fealiyyət programı ilə birlikdə parlamentin təsdiqinə təqdim edir (məs., Böyük Britaniyada İcmalar Palatasına, İtaliyada hər iki palataya). Bezi ölkələrdə (məs., Bolqarıstanda) parlamente yalnız hökumət başçısı təqdim olunur. O, özünün parlamentdə təsdiqindən sonra hökuməti formallaşdırır və onu təyin etmek üçün dövlət başçısına təqdim edir. Almaniyada Bundestaq

## Hökumət

Federal prezidentin təklifi ilə Federal kanslerı seçməlidir, əger bu baş tutmazsa, belə seçimi Bundestag özü edə bilər. İsvəçədə hökumət başçısını kral deyil, Riksdaqın talmazı təyin edir. Parlamentli dövlətlərdə hökumət parlament qarşısında (ikipalatalı parlamentdə – aşağı palata qarşısında) kollegial məsuliyyət daşıyır. Bu, o deməkdir ki, parlament çoxluğunun itirərək (məs., hökumət koalisiyası dağıldığda) hökumət ya istefaya getmeye (bu issə yeni hökumətin formallaşması və onun parlamentdə etimad rəyinin alması ilə başa çatan hökumət böhranının başlangıcına dəlalet edir), yaxud parlamenti buraxıb, vaxtından əvvəl seçkiləri keçirməye borcludur.

Mərkəzi icraedici hakimiyyətin parlamentdən kənar formallaşması modeli prezidentli respublikalar və dualist monarxiyalar üçün, hemçinin bazı qarşıq respublikalar üçün səciyyəvidir. Sonuncu halda formal və real parlamentdən kənar modeller ayrırlar. Formal parlamentdən kənar model əslində parlamentlidir, çünki hökumət parlamentin (aşağı palatadan) etimadına ehtiyac duyur məs., Fransada olduğu kimi (burada hökuməti prezident tərəfindən təyin olunmuş baş nazır formallaşdırır). Real parlamentdən kənar modelde mərkəzi icraedici hakimiyyət parlamentin etimadına ehtiyac duymur və ondan asılı olmayaq formallaşır. Belə ki, prezidentli respublikada hökuməti prezident formallaşdırır və ona görə də, demək olar ki, parlamentdə partiyaların bölüşdürülməsindən (nisbetindən) və partiyalararası mübarizədən asılı deyil. Belə ormanın konstitusiya ilə nəzərdə tutulduğu prezidentli respublikalarda hökuməti prezident formallaşdırır. Həmdə onun təyin etdiyi hər bir hökumət üzvü bir sira ölkələrdə (Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan) parlament tərəfindən də təsdiq olunmalıdır. Hökumət bitəref, birpartiyalı, çoxpartiyalı və koalisiyon ola bilər.

Azərbaycan Respublikasında H.-ə Azərbaycan Respublikasının Prezidenti başçılıq edir. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təskili məqsədilə Nazırlar Kabinetini yaradır. Konstitusion statusuna görə, Nazırlar Kabinetini Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır, Prezident tabedir və onun qarşısında cavabdehdır. Nazırlar Kabinetinin iş qaydasını Prezident müəyyənləşdirir. Nazırlar Kabinetinin tərkibinə Baş nazir, onun müavinleri, nazırlar və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər. Nazırlar Kabinetinin iclaslarına bir qayda olaraq Baş nazir sədrlik edir. Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir; onu vezifədən Prezident azad edir. Prezident həm də Nazırlar Kabinetinin üzvlərini vezifəyə təyin edir və vezifədən götürür, zəruri hallarda Nazırlar Kabinetinin iclaslarına sədrlik edir. AR Konstitusiyasına görə, Nazırlar Kabinetinə etimad məsələsinin həll edilməsi AR Milli Məclisinin səlahiyyətine aididir. Nazırlar Kabinetinin istefası haqqında qərarı Prezident qəbul edir. Nazırlar Kabinetinə ümumi qaydalar müyyən etdiğə qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir, onlar

## Hökumət başçısı

(əgər başqa qayda nəzərdə tutulmayıbsa) dərc edildiyi gündən qüvvəyə minir. Prezident Nazirlər Kabinetinin qərar ve sərəncamlarını ləğv edir.

Nazirlər Kabinetinin əsas solahiyətləri: dövlət bütçəsinin layihesini hazırlayıb Prezidentə təqdim edir; dövlət bütçəsinin icrasını; dövlət iqtisadi və sosial təminat programlarının heyata keçirilməsini təmin edir; nazirlərlər və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir; Azərbaycan Respublikası Prezidentinin onun solahiyətlərinə aid etdiyi məsələləri həll edir.

**Hökumət başçısı** – dövlətdə, yaxud onun özünüdərə hissəsində icra hakimiyyətinin kollegial organının rəhbəri. Prezidentli respublikalarda prezident H.b.-dir. Parlament idarəetməsi forması olan ölkələrdə H.b.-nın funksiyaları dövlət başçısının funksiyalarından ayrılır və Baş nazir, Nazirlər Şurasının sedri, nazir-sədr, dövlət naziri, federal kansler və s. tərəfindən yerine yetirilir.

Prezidentli respublikalarda H.b. adətən ümumi seçkilərde seçilir; parlamenti respublikalarda – parlamentdəki mövcud qüvvələrin bölgüsü, yerləşməsi əsasında dövlət başçısı tərəfindən təyin olunur.

Yarışparlamentli respublikalarda H.b. təyinolunma proseduru müxtalifdir və hakimiyyətin qanunverici və icraedici qollarından kompromis natiqasında yaradılır.

H.b. müsər dövlətin idare olunmasında mühüm rol oynayır. O, bir çox ölkələrdə hökumətin işinə başlılıq edir, nazirləri təyin edir və dəyişdirir,

## Humanitar əməkdaşlıq

bütün hökumət sənədlərini təsdiq edir və ya bir sira hallarda bu hüquq kabiletin digər üzvləri üzərinə qoyur.

**Humanitar əməkdaşlıq** – müsər beynəlxalq münasibətlər sisteminde merkezi istiqamətlərindən biridir; o, Yer kürəsində həyatı qoruyub saxlamaq, insanın həyat tərzi üçün faydalı şərait yaratmaq, bütün ölkələrin, regionların və qitələrin insanların qabiliyyətlərinin inkişafına yardım göstərmək məqsədi daşıyır. Ana və uşağın həyatı, sağlamlığı və leyaqətin müdafia sahəsində beynəlxalq tədbirlər, xəstəlik və achıq qarşı mübarizədə, savadsızlığın aradan qaldırılmasında uşaqların və yeniyetmələrin tərbiye və təlimində qəbul edilən beynəlxalq standartların yayılmasında humanitar əməkdaşlıqdan istifadə olunur.

H.e. ikiterəfli və çoxterəfli əsasda, həmçinin qlobal miqyaslı (xüsusi mühərri, epidemiyə, kortebbi fəlakətlər və digər ekstremal situasiya hallarında milletlararası dini zəmindo baş veren toqquşmalar, iri istehsalat toqquşmaları və s.) fealiyyət göstərir. Qacqınlarla xarici fəhlələrin problemi hellinə, terrorçu muzḍla istifadə etdikləri mübahizəyə, cinayetkarlığın aradan qaldırılmasına (o cümləden narkotik maddələrin ticarətinə), informasiya, medeniyyət, təhsil sahəsində insanlara kömək göstərmək, yardım etmək daxildir, humanitar əməkdaşlığın qlobal koordinasiyasının beynəlxalq təşkilatlardan BMT, YUNESKO, YUNİSEF, QIRMIZI XAÇ, QIRMIZI AYPARA təşkilatları həyata keçirir.

## Humanizm

Avropa qitəsi üçün H.e. üzərə əsas istiqamətlərin və kompleks tədbirlərin həyata keçirilməsi ATƏT-in Helsinkı Yekun aktında nəzərdə tutulmuşdur. İnsan hüquqları sahəsində dövlətlərin əməkdaşlığı proseduru işlənib hazırlanmışdır. Bütün insan hüquqlarına və insanlar arasında azad əlaqələrə aid olan sorgulara informasiya və cavabların mübadilə mexanizmi; bu məsələlərin əyrənməsi mövcud sahələrə aid olan konkret hadisələri həll etmək üçün ikiterəfli görüşlərin keçirilməsi; ATƏT-in humanitar problemlər üzrə beynəlxalq forumlarını çağırmaq. ATƏT-in üzvü və iştirakçıları olan dövlətlərin, vətəndaşlarının hüquqları nəzərdə tutulmuşdur. O, müsavirenin sənədlərinin həyata keçirilməsinə və onun sənədlərindəki müdəddələrin yerinə yetirilməsinə yardım göstərməyi müşahidə edir. Bir sira ölkələrin parlamentlərində ölkədə xarici proqramların və xüsusi bədii filmlərin və teleserialların ölkə miqyasında göstərilmesinə qadağa qoyulur.

ATƏT-in razılaşmalarına uyğun olaraq, dünyadan bir sira regionlarında, onların həyata keçirilməsi prosesi siyasi-hüquqi idealdır, sosial-iqtisadi və sosial-siyasi inkişafı, dövlətlər arasında qarşidurma münasibətləri, etnik-dini milletlərərə nüfazların salınması, ayrı-ayrı dövlətlərin rəhbərlərinin iradları, beynəlxalq H.e. mexanizmləri üzvlərlərində təcrübə işinin aparılmaması hələ ki, əlçatmadır bir qüvvə olaraq qalmaqdır.

**Humanizm** (< lat. *humanus* insan) – insan şəxsiyyətinin ali deyər kimi qəbul olunmasına, onun azad inkişaf etməsinə

## Hüquq

və qabiliyyətini aşkarə çıxarmasına təsadüf edir, hüquqlarının tanınmasına da fərdin rifahının ictimai münasibətlərin keyfiyyətinin qiymətləndirilməsi məyəri kimi təsdiq edilməsinə əsaslanan ideya və doktrina.

İntibah dövründə H. insan təbətinin bütün təzahürlerinin azadlığı tələbinə, Yer üzərində həyadın zövq almaq hüququnun yerinə yetirilməsinə, insanın zülmdən və bərabərsizlikdən azad olunmasına əsaslanan geniş sosial-mədəni hərəkat kimi çıxış edir. XVII-XVIII əsrlərde H. ideologiyası çərçivəsində təbii hüquq ideyaları, ateist konsepsiylar işlənib hazırlanmışdır. Alman filosofu İ.Kant H.-in əsas ideyasını belə formalasdırır: insan başqa bir insan üçün məqsəd olə bilər, ancəq vasitə yox. XIX əsrda marksasdərki sosializm xüsusi mülkiyyətə və insanın müxtəlif növ özgəleşməsinə qarşı çıxış edir və səbūta yetirirdi ki, onlar insan şəxsiyyətini eybacırlaşdırır.

Müsər nəzəriyyə H.-i siyasetdə bir qədər deyişilmiş şəkildə nəzərdən keçirilir. H. siyasetinin məqsəd və məzmununda tətbiq olunan insanın mənafələrinin gözənləşməsi, rifahın yüksəlməsi emek və məişət şəraitinin yaxşılaşması, sosial ədalətin və sülhün möhkəmlənməsi onun istiqamətində təzahür edir. H. siyaset vasitələrində siyasi qarşıdurmanın sərt, antibəşəri formalarının aradan qalxmasında təzahür edir.

**Hüquq** – 1) dövlət məcburətməsinin güclü ilə mühafizə olunan, bütün cəmiyyət miqyasında ictimai münasibətlərin hüquqi reqlamentasiyasını

## Hüquqi dövlət

təmin edən ümummeburi sosial normalar sistemi. H. bir sistem kimi sahələr üzrə differensiyasiyalanmışdır və hər bir sahənin özü de tənzimləmə predmetinə və spesifik xüsusiyyətlərə (məs., konstitusiya hüquq, mülki hüquq və s.) malikdir. H. beynəlxalq və milli hüquqlara bölünür; 2) dövlət və qanun üzərində duran, cəmiyyətin özünüteşkili forması kimi dövlətin ədaləti qayda-qanununu, müdafiə edən imperativ.

**Hüquqi dövlət** – siyasi hakimiyətin və hüququn subjekti kimi onun fərdlərlə qarşılıqlı münasibətlərin təşkili və idarə olunmasının hüquqi forması.

H.d. ideyası böyük tarixe malikdir və keçmişin siyasi telimlərində müümən yer tutur. Lakin H.d.-in bütöv konsepsiya halında meydana gelmesi XVIII əsrin sonu – XIX əsrin əvvəllərinə aiddir. Bu dövrdə burjua cəmiyyəti təşəkkül tapmış, müteraqqi siyasi nəzəriyyələrdə feodal özbəşinalığı və qanunsuzluq, mütləqiyətçilik və polis rejimləri həyata keçirilir, humanizm ideyaları, bütün insanların azadlığı və berabərliyi prinsipləri, insan hüquqlarını özgələşməməsi yerinə yetirilir, kütlevi siyasi hakimiyətin qəsbkarlığı və onun insanlar və cəmiyyət qarşısında məsuliyyətsizliyi qəti olaraq inkar edilirdi. Təbiidir ki, Q.Qrotsi, B.Spinosa, C.Lokk, Ş.L.Monteskyö, T.Cefferson və başqları tərəfindən işlənib hazırlanmış H.d.-ə aid yeni ideyalar və konsepsialar keçmişin təcrübəsinə, sələflərin uğurlarına, tarixen yaranan və aprobasiya olunmuş ümumbaşarı dəyərlərə və humanist anənələrə əsaslanırı.

## Hüquqi dövlət

Siyasi fikrin nümayəndələrindən Lokkun, Monteskyönün və başqlarının ideyaları konstitusiya qanunvericiliyinə birbaşa təsir göstərmüşdür. Bu, ABŞ-in 1787-ci ilde qəbul olunmuş Konstitusiyasında, 1789-cu ilde Fransanın "İnsan və vətəndaş hüquqları Beyannamesində, bir çox hüquqi aktılarda öz ifadəsini tapmışdır.

"Hüquqi dövlət" termini XIX əsrin birinci yarısında alman ədəbiyyatında K.Velkerin və R. fon Molyun əsərlərində işlədirilir.

H.d.-in əsas prinsipləri aşağıdakılardır: 1) hüququn alılıyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı. Ali hakimiyət orqanı tərəfindən qəbul olunmuş qanun idarəetmə aktları ilə, hökumət səroncamları, partiya orqanlarının qərarları ilə nə deyisdirilə, ləğv edilə, nə de dayandırıla bilər. Bütün ictimai fealiyyət H.d.-in konstitusiya-sında təsbit olunmuş qanunlara ciddi riyət olunmaqla həyata keçirilir; 2) vətəndaşların hüquq və azadlıqları tanınır və ona təminat verilir; 3) dövlətin və vətəndaşın qarşılıqlı məsuliyyəti. Bu prinsip siyasi hakimiyətin daşıyıcısı kimi dövlət və onun həyata keçirilməsinin iştirakçı kimi vətəndaş arasındakı münasibətlərə mənəvi əsasları ifadə edir. Dövlət qanunları hazırlayıb qəbul etməklə vətəndaş, ictimai təşkilatlar, digər dövlətlər və bütün beynəlxalq birliklər qarşısında öz üzərinə konkret öhdəliklər götürür, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır; 4) hakimiyətin qanunvericilik, icraedilik və məhkəmə qanadlarına bölünmesi. Mövcud prin-

## Hüquqi dövlət

siplər hakimiyətin bir şəxsin, orqanın və sosial təbəqənin elində cəmləşməsinin, hakimiyət inhisarının qarşısını almaq və hakimiyətin bütün sisteminin hüququn tələblərinə tabe edilməsinin temin olunması və onlara ardıcıl riyət olunması məqsədini daşıyır; 5) qanunların həyata keçirilməsinə semərəli nəzarət formalarının olması (bu formalara məhkəmə, prokuror nəzareti, arbitraj aididir).

H.d.-da şəxsiyyətin vəziyyəti problemi xüsusi yer tutur. H.d. özü-özüyündə məqsəd deyil, o insanların ictimai münasibətlərində azadlığın ifadəsi, təşkili, nizama salınması və müdafiəsinin ümumi formasıdır. Azadlığın mezmuru və xarakteri, onun genişliyi və həcmi cəmiyyətin inkişaf seviyyəsi ilə müəyyən olunur. Azadlıq onun faktiki olaraq tam əlde edile bilməməsi, onun mezmununun tarixən deyişməsi və inkişafı mənasında nisbidir, lakin o ali dəyər və prinsip kimi mütləqdir, ona görə de insan tərəqqisinin, o cümlədən hüquq-ictimai münasibətlər, şəxsiyyətin vəziyyəti sahəsində inkişafın meyarı ola bilər. Lakin hüquq, qanunu olan hər bir dövləti H.d. hesab etmək düzgün deyil. Çünkü qanunlar özleri müxtəlif ola bilir. Odur ki, bu və ya digər ölkədə güvvədə olan qanunların demokratiklik dərəcəsini müəyyən etməye imkan verən meyarların olması çox vacibdir. Coxəsrlilik tarixi təcrübə və demokratik

## Hüquqi siyaset

H.d.-də şəxsiyyətin hüquq və azadlıqları haqqında dünya birlinin qəbul etdiyi sənədlər əsasında bu sahədə ümumbaşarı təsəvvürler təşəkkül tapmışdır. Onlara aididir: BMT-nin nizamnaməsi, habelə bu təşkilat tərəfindən qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Beyannamesi; İqtisadi, sosial və mədəni hüquqlara dair Pakt; Mülki və siyasi hüquqlar haqqında Pakt və bir sıra konvensiyalar (məs., qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya; təhsil, əmək və məşğulluq sahəsində istismara qarşı Konvensiya; işgəncələrə və digər qəddarlıqlara, qeyri-insani və ya ləyəqəti alçaldıcı refət etmə və cəzalandırma növlərinə qarşı Konvensiya və s.). Şəxsiyyətin hüquq və azadlıqları sahəsində bu sənədlərə öz əksini tapmış normaların məcmusu beynəlxalq standartları təşkil edir. Yalnız her bir ölkənin milli qanunvericiliyini onlarla müqayisə etməklə həmin cəmiyyətin demokratikliyi və bu dövlətin vətəndaşlarının hüquq və azadlıqlarının müdafiə dərəcəsi haqqında nəticələr çıxarmaq mümkündür.

**Hüquqi siyaset** – hüququn deyişməsinə və ona vətəndaşlar, təşkilatlar və müəssisələr tərəfindən riyət edilməsinin temin olmasına yönələn fealiyyət. H.s. subyektləri dövlət, siyasi partiyalar, ictimai hərəkatlardır.

# X

**Xalq** – adı menada dövlətin, ölkənin əhalisi; elmi menada isə insanların tarixen dayışməkdə olan birlüyü; bu birliyə əhalinin obyektiv vəziyyətinə görə müəyyən dövrde müəyyən ölkənin müterəqqi inkişafı vezifelerinin həllində birlikdə iştirak etməye qadir olan hissəsi, təbəqələri daxilidir. Sosiooji kateqoriya olan X. anlayışının məzmunu cəmiyyətin sosial inkişafının deyişməsini eks etdirir. Konstitusiya hüququnda isə "X" dövlətin mənbəyi, həkimiyətin daşıyıcısı kimi göstərilir.

X. anlayışı "millət" anlayışına nisbətən daha geniş anlayıdır. O özündə bir çox millət və etnik qrupların birliyini eks etdirir (ingilis dilli ölkələrində "millət" (nation) termini "xalq" termini ilə eyni mənada işlədir).

Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, "Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kəndə yaşıyan Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir..."

Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikasının bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bələnmez vətənidir" (səh.4-5).

Tarixən Azərbaycanın əsas gücü və sərvəti müxtəlif etnoslardan ibarət olan onun əhalisi olub. Onun eksoriyyətini təşkil edən Azərbaycan türklerinin tol-

## Xalq diplomatiyası

raklı müxtəlif etnosların nümayəndələrinin vahid bir xalq kimi konsolidasiyasına münasib şərait yaratmışdır.

Azərbaycan Respublikası dövlət müsələqiliyi qazandıqdan və beynəlxalq hüququn subyekti olduqdan sonra xalqımızın ictimai-siyasi, milli-mənəvi və mədəni heyatında keyfiyyətəcə yeni bir tarixi mərhole başlanmışdır. Hazırda Azərbaycan Respublikasının çağdaş siyasi-diplomatik fealiyyətində, beynəlxalq münasibətlərində xaricdə yaşayan soydaşlar problemi aktuallaşır. Bu böyük amali Ümummilli liderimiz Heydər Əliyev belə şərh etmişdir: "...Men demərim ki, dünyada yaşayan 40 milyondan artıq azərbaycanlıların hamısı bir yerdə yığışın, bu, heç lazım da deyil. Ancaq hamısının qəlbini, fikrini, gələcəyə baxışını və Azərbaycan haqqında fikirleri bir olsalar, elbette ki, republikamız da öz müstəqilliyini bundan sonra da möhkəmləndirir, inkişaf yolunu məhərətlə keçə bilər..."

**Xalq Deputatları Sovetləri** – keçmiş SSRİ-de seçkili nümayəndəli dövlət həkimiyəti orqanları. Dövlət həkimiyəti SSRİ-nin siyasi əsası olan X.D.S. vasitəsilə həyata keçirildi. Bütün başqa dövlət orqanları X.D.S. nəzarəti altında idi və onlara hesabat verirdi.

**Xalq diplomatiyası** – müasir diplomatiya ictimaiyyətə qarşılıqlı fealiyyəti, böyük beynəlxalq problemlərin həlli sahəsində soyların koordinasiyasını və onun üçün əvveller seçiyiyəvi olmayan bu kimi bir çox sahələri ehəte edir. Hazırda diplomatik fealiyyət formaları daha müxtəlif olmağa başlamışdır və o sadəcə olaraq, sefirlerin fealiyy-

## Xalq Məclisi

yəti ilə mohdudlaşdırır. Ənənəvi istiqamətlərdən konar beynəlxalq tomaslarının artması "X.d." adlanan fenomen yaradılmışdır. Qeyri-hökumət təşkilatları, dini institutlar, cəmiyyətdə xüsusi çökisi olan şəxslərin ayrı-ayrı qurumları bu diplomatiyanın daşıyıcılarıdır.

**Xalq Məclisi** – Albaniyada və Bolqarıstanda təkpalatalı parlament.

**Xalq Nümayəndələrinin Ümumčin Məclisi** – Çin Xalq Respublikasında dövlət həkimiyətinin ali qanunvericilik orqanı.

**Xarici siyaset** – dövlətin dünya miqyasında beynəlxalq münasibətlərin digər subyektləri ilə – xarici dövlətlər, dövlətlər ittifaqları, beynəlxalq və regional təşkilatlarla, xarici siyasi partiyalarla, ictimai təşkilatlar və maraq qrupları ilə qarşılıqlı əlaqələrinin həyata keçirilməsinə yönələn fealiyyəti.

X.s.-in yeridilməsinin esas formaları: dövlətlər arasında diplomatik münasibətlər, beynəlxalq təşkilatlarda dövlətlərin üzvlüyü; müxtəlif seviyyələrdə danışçılar və kontaktlar (onların en alışı dövlət və hökumət başçılarının görüşləridir).

Müasir dövlətlərde onlarda qəbul olunmuş idarəetmə formasından asılı olaraq xarici siyasetə rəhbərliyi ya dövlətin başçısı – prezident (prezidentli və yarınpresidentli respublikalarda), monarx (mütləq və dualistik monarxiyalarda), yaxud baş nazir (parlamentli respublikalarda və parlamentli monarxiyalarda) həyata keçirir.

X.s.-in həyata keçirilməsi üçün müasir dövlətlərin hakimiyət struk-

## Xarizma

turlarında xüsusi orqanlar – xarici işlər nazirlikləri və müvafiq parlament komitələri mövcuddur. X.s.-in həyata keçirilməsində mübahisəli situasiyalar yaradıldığı haldə, məs., beynəlxalq müqavilələrin ratifikasiyası və s., onlara konstitusiya məhkəmələri, yaxud digər konstitusiya və ya ali məhkəmə nəzəreti orqanları tərafından həll olunur.

X.s. ölkənin dövlət maraqlarını müdafiə etmək, onun beynəlxalq əlaqələrinin elverişli inkişafına və dünya siyasetində səməralı iştirakına təsir etmək vezifəsinin yerine yetirir. X.s. dövlətin daxili siyaseti ilə ayrılmaz şəkildə bağlıdır.

**Xarizma** (yun. *charisma* ilahi vergi, istedad) – fərdi başqalarından fərqləndirən ekstraordinar qabiliyyət, xüsusiyyət, keyfiyyət. Ən başlıcası odur ki, bu əlamətləri o, özü öz zəhmətliyələrde etmemiş, ona tabiat, Allah, tale tərəfindən verilmişdir.

Ağalığın xarizmatik formasına ilk dəfə R. Zomun qədim xristian icmalarının kilsə hüququnun təhlilinə həsr olunmuş əsərində təsadüf olunur. H. M. Veberin sosiologiyasında əsas yaratur. Əgər Zom üçün X. mistik bir vergi idisə, M. Veber üçün xəsisiyyətin geniş xalq küləklerini öz iradesinə təbə etdirə bilən fövgəltəbi bir xüsusiyyətdir. Veberə görə, X. qəhrəmanlar, böyük sərkərdələr, maqlar, peyğəmbərlər, görkəmli siyasetçilər, dünya dinlərinin baniləri (Buddha, İisus Xristos, Məhəmməd peyğəmbər), böyük istilaçılar (Makedoniyalı İskəndər, Sezar, Napoleon) malikdirlər.

Xarizmatik ağalıq sosial-siyasi böhranlar zamanı baş verir. Belə vəziyyət geniş xalq küləklerinin mənəvi təlabə-

## Xarizma

tına cavab verə bilen rəhbərlərin meydana çıxmasına şərait yaradır, xalqın ümidiñ doğrudan rəhbəri isə xalq sevir, ucaldır. Belə dövrlərdə peyğəmber və qəhrəmanlar, sehrbazlar və demaqoqlar, həkimlər və ya fırıldaqçılar, hətta quldur dəstəsinin başçıları da rəhbər ola bilərlər. Xarizmatik rəhbər həmişə çalışır ki, mövcud idarə üsulunun əsaslarını dağıtsın. O, siyasetdə bir radikalist kimi çıxış edir. Veber X.-ya mövcud ənənəvi cəmiyyətdə “böyük bir inqilabi güc” kimi baxırırdı. Xarizmatik liderə sədaqət onun tutduğu rəhber vazifəyə görə deyil, onun şəxsiyyətinə olan emosional məhəbbət duyuguları ilə bağlı idi: belə inam xarizmatik liderin *legitimliyinin* əsasıdır. Buna görə də o özünün X.-sim qoruyub saxlamağı çalışmalıdır. Buna görə də o, davamlı olaraq həmişə “böyük” işlər görməli, nəhəng uğurlar, qələbələr qazanmalı, epoxal və “tale-yüklü” qərarlar qəbul etməlidir və s. Bu kimi hallar azalan kimi xarizmatik rəhbər in qeyri-adi keyfiyyətləri dağılıb gedir və xarizmatik ağalığın da əsasları çoxalır. Sosial sistem stabilşəkicə o, ənənəvi və ya bürokratik idarəciliyinə əvəzlənir, X.-da “rotinizasiya” baş verir.

Son illərdə siyasi elmde X. konsepsiyasına maraqlı artı. Buna başlıca səbəb bir çox ölkələrdə dini təsirlərin artması, dini ekstremizm, İranda islam inqilabı (1979), Şərqi Avropa ölkələrində və SSRİ-də totalitarizmdən və avtoritərizmdən demokratiyaya keçid kimi real proseslərdir.

A.N.Qanter xarizmatik liderə xas olan altı xüsusiyyəti qeyd edir: 1) enerji mübadiləsi və ya insanlara emosional

## Xartlend

təsir bacarığı, başqalarını ruhlandırmak məharəti; 2) heyranedici zahiri görkəm və ya insanlarda simpatiya yaranan şəxsiyyət obrazı; 3) ritorik qabiliyyət, artistizm və ya yüksək kommunikativ qabiliyyət, başqa sözle, böyük insan kütəsini öz başına yiğməq məhəbət; 4) şəxsiyyətinə olan terifləri müsbət qarsılaşmış və ya ətrafdakıların ona olan xoş münasibətdən xoşhal olmaq, özünü rahat hiss etmək; 5) xarakterin müstəqilliyi, ancaq öz gücüne və qabiliyyətinə inam; 6) özünü layiqli, inamlı aparmaq bacarığı və ya böyük məqsədlərə çatmaq qabiliyyətindən olan güclü insan imici.

**Xartiya** (yun. *chartion* kağız, savad) – 1) orta esrlərdə və Yeni dövrde hüquqi və siyasi seciyyəli sənəd; 2) beynəlxalq hüquqda ümumi məqsəd və prinsipləri formalasdırıv və heç bir tesir gücü olmayan bəyanname, beynəlxalq akt anlayışlarının sinonimi.

**Xartlend** (ing. *heart* əräk + *land* torpaq, ərazi, hərfi mənada yerin ürəyi) – geosiyasi termin. İlk dəfə 1915-ci ildə ingilis coğrafiyasını C. Feyrif tərəfindən işlədilmişdir. 1919-cu ildə X. C.Makkinderin “demokratik ideallar və reallıq” kitabı nəşr olunandan sonra daha geniş yayılmışdır. Kitabda Makkinder bu coğrafi məkəna Rusiyani, Qərbdə Şərqi və Mərkəzi Avropanı, Şərqi və Tibet və Mongolustanı daxil etmişdir.

Makkinder özünün üç məşhur maksimunu aşağıdakı kimi müəyyən etmişdir: 1) kim Şərqi Avropanı idarə edirse, o bütün X.-in ağasıdır; 2) kim X.-i idarə edirse, o Dünya adasının ağasıdır (o, X.-ə bütün Avroasiyanı, elecə də

## Xocalı soyqırımı

cənub hissəsi istisna olmaqla, Afrikani daxil etmişdir); 3) kim Dünya adasını idarə edirse, o, bütün dünyadan ağasıdır.

**Xocalı soyqırımı** – XX əsrin əvvələrindən başlayaraq azərbaycanlılara qarşı dəfələrlə soyqırımı tətbiq edilmişdir. Amma Xocalı soyqırımı bütün bunların en dəhşətlisi olmuşdur. O, əsrin en böyük facielerindən biri kimi tarixə düşməşdir. Xüsusi qəddarlığı ilə seçilən bu terror aktı tekke Xocalı əhalisinə deyil, bütövlükde basarıyyata qarşı misli görünməmiş bir cinayət idi. Ermeni quldurları 1992-ci il fevralın 26-da müasir silahlar və texnika ilə təchiz olunmuş, keçmiş sovet ordusunun 366-ci alayının bilavasita iştirakı ilə Azərbaycanın Xocalı şəhərini yerləyeksən etmişlər. Yüzlərə günahsız mülki əhaliyə – qadınlara, qocalara, uşaqlara amansızcasına divan tutulmuşdur.

Artilleriya və ağır hərbi texnikadan atəşə məruz qalmış Xocalı od-alov içinde şəhərə qədər yandırılmış, əhalisi vəhşicəsinə öldürilmiş, evlər qarət edilmişdir. Sağ qalmış şəhər sakinləri ölümündən xilas olmaq məqsədile yaxınlıqdakı Ağdam şəhərinə təref getmək istemişlər. Lakin onların bu ümidi faciə ilə nəticələnmişdir, erməni silahlı dəstələri, terrorcular Naxçıvanık kendi yaxınlığında dinc əhalini amansız divan tutmuşlar. Cinayetkar erməni hərbi birleşmələrinin vəhşiliyi nəticəsində yol boyu qocalar, qadınlar, uşaqlar öldürülmiş, meyitlər üzərində təhqirəmiz əməliyyatlar aparılmış, qulaqları kesilmiş, başlarının və üzərinin dəri-ləri soyulmuş, bədənləri desik-desik edilmişdir. Bütün bunları Azərbaycan

## Xocalı soyqırımı

xalqının Milli Qəhrəmanı Çingiz Mustafayev öz hayatını tehlükə qarşısında qoyaraq videoolento çekmişdir.

Xocalı faciəsində 613 nəfər şəhid, 1000 nəfər şəkət olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərənək ağlışımış erməni işgancalarına, zülməne, təhqirlərə və haqqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ indiyədək məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri isə azyaşlı uşaqlardır. Şikəstlərin 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır. 8 aile bütövlükde məhv edilmiş, 25 uşaq isə hər iki valideyini, 130 uşaq isə valideyilərindən birini itirmişdir. 200 nəfərin ayaqları soyuqdan donmuş, 1000 nəfərdən artıq şəhər sakını müxtəlif dərəcələi bədən xəsarəti almışdır. Bu faciəni töredən 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətəl yetirmişlər. Onlar diridir yandırılmış, başları kesilmiş, derisi soyulmuş, körpə uşaqların gözleri çıxarılmış, süngü ilə hamile qadınların qarınları yarılmışdır. Meyitlər üzərində dili gətiriləsi mümkün olmayan təhqirəmiz əhəkətlər edilmişdir. İşğal nəticəsində dövlətə və əhaliyə 5 milyard rubl (1992-ci ilin məlumatı üzrə) maddi ziyan vurulmuşdur.

Xocalı faciəsinə ilk dəfə 1994-cü il fevralın 26-da Milli Məclisde siyasi qiyamet verilmişdir. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü nəticəsində əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiyamətini aldı. Heydər Əliyev bu haqda öz fikrini belə bildirmiştir: “1993-cü il fevral ayının 26-da bu soyqırının birinci ildönümü idi. O yaranın hələ tamamilə qanlı vaxtı idi. Nə üçün bəs Xocalı soyqırımı

günü elan olunmadı? Bunun böyük tarixi, siyasi, manevi əhəmiyyəti var. 1994-cü ildə 26 fevral ərəfəsində mən Milli Meclisə təklif verdim. Milli Meclis qərar qəbul etdi və Xocalı soyqırımı, Xocalı faciası günü elan olundu. Bu gün bizim tariximizde, bizim təqvimimizdə matem günündür, hünz günündür. Bunu biz qanunla qəbul etdik. Bunu bir ildən sonra etməyənlər yəqin ki, bu cina-yətin iştirakçısı olublar ki, etmeyiblər. Buna sadəcə etinənsizlik kimi, yaxud diqqətsizlik kimi yanaşmaq olmaz. Öz milletinin aqibətine, milletinən təleyfinə bu qədər laqeydik, biganəlik ola bilərmi?

Xalqımızın cox qəhrəman, iğid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid olublar. Ancaq bütün bu tarixin içində Xocalı faciasının xüsusi yeri var. O bundan ibarətdir ki, bir tərəfdən bu, her bir Xocalı sakininin öz torpağına, millatına, Vətənəna sədaqətinin nümunəsidir, ikinci tərəfdən de Ermənistannın millatçı, vəhşi qüvvələri tərafından Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməniş təzahürür. Bütün bunlara görə de Xocalı faciasının ildönümünü hər il qeyd edirik".

Xocalı qacqınları Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Tehlükəsizlik və Əməkdaşlıq Təşkilatına, bütün dünya dövlətlərinə və parlamentlərinə ermənilərin bu vəhşiliyi barehə müraciət etmişlər. Beynəlxalq aləm Xocalı faciasını tanımlı və bu soyqırıma siyasi qiymət verməlidir.

**Xunta** (isp. *junta* yığıncaq, birlik) – 1) İspaniyada və Latin Amerikası ölkələrində içtimai-siyasi təşkilatların adı; 2) bəzi Latin Amerikası ölkələrində

### Xürrəmilər hərəkatı

dövlət orqanı; 3) hakimiyyəti qeyri-qanuni zəbt eden və onu diktatorluq metodları ilə idarə eden qrup.

**Xülasə** – nəyinsə qısa nəticəsi, son yekunu; yazılışın, oxunuşun və deyinən qısa ifadəsi.

**Xürrəmilər hərəkatı** – çoxəsrlik Azərbaycan tarixində yadelli işgalçılara qarşı xalqımızın qəhrəmanlıq mübarizəsində X.h. mühüm yer tutur. Bu hərəkatın tərəfdarları 60 ildən çox ərəb xilafətinə qarşı mübarizə aparmışdır. Xürrəmilər cəmiyyətdəki bütün adaletsizliklərin kökünü sosial berabərsizlikdə görürdülər. Onlar torpağı və digər istehsal vasitələrini xalqın ixtiyarına verməyi arzulayırlar, kəndliləri və sənətkarları feodalların və digər hakim təbəqələrin asılılığından azad etmək istəyirlər. Sosial beraberlik, maddi nemətlər. Sosial beraberlik, maddi nemətlər. İnsanlar arasında berabər şəkilde bölüşürləmisi, gənclər üçün istisnásız kebən hüquq azadlığı arzusunda olmaları onları məzdəkilerin ideyası ilə yaxınlaşdırırı.

X.h.-nın seviyyəsi bezi tarixçilər tərəfindən tehrif olunmuşdur. Orta əsr müəllifləri və müasir İran tarixşünaslığında xürrəmilərin azadlıq uğrunda apardıqları mübarizə qeyri-obyektiv qiymətləndirilmişdir. Bir çox elmi mənbələrdə əsasız olaraq xürrəmilər və onları rəhbəri Babekə qarşı ağlaşılmaz iftirlalar deyilmiş, lənətlər yağırlılaşmışdır. Burada başlıca məqsəd bütün müsəlmanlarda xürrəmilərə qarşı kin və nifret hissini oyatmaqdən ibarət olmuşdur.

X.h. öz elmi və obyektiv qiymətini ilk dəfə akademik Ziya Bünyadovun

### Xürrəmilər hərəkatı

"Azərbaycan VII-IX əsrlərə" adlı iri həcmli monoqrafiyاسında almışdır.

X.h. anlayışı "Xürrəm" termini ilə bağlıdır. Bəzi müəlliflərin qeyd etdiyinə görə Xürrəmilərin ilk üşyani Ərdəbil yaxınlığında Xürrəm yaşayış məntəqəsində başladığına görə sonradan onların adı X.h. kimi adlandırılıb.

Başqa bir mexəzdə isə göstərilir ki, "Xürrəm" termini guya Mezdəkin qadını Xürrəmin adı ilə bağlı olmuşdur. Xürrəm erinin ölümündən sonra guya Mədəinədən qazılmış və orada erinin təlimini təbliğ etmiş, etrafına toplaşanlar "Xürrəmilər" adlanmışdır.

Xürrəm sözü fars dilində şad kimi de izah edilir.

Xürrəmilər azad yaşayışı, ümumi beraberliyi hər şeyden üstün tuturdular. Onlar son nəticədə xeyrxiyət qüvvələrin qalib gələcəyinə imid besleyirdilər. Xürrəmilər qırmızı geyinirdilər, bayraqları da qırmızı rəngdə idi.

X.h.-nın hərəkətvericisi qüvvəsi kəndlilər idi. Onlar xarici əsərat və feodal zülüməne qarşı үşyan qaldırımsıdırlar. Xürrəmilərin ilk үşyani 778-809-cu illərdə olmuşdur. Hərəkat çox qisa vaxt ərzində bütün ətraf mahalları da bürüdü. Xürrəmilər üzərinə ərəb xilafəti 10 min nəfərlik qoşun gönderdi. Ərəbler xürrəmilərə qalib gəldilər, lakin үşyançıların iradəsi qırılmadı.

Xürrəmilərin başçısı Cavidənnən ölümündən sonra hərəkət Babek başçılıq etmişdir. O, 18 yaşında X.h.-na qoşulmuş, öz ağı, qəhrəmanlığı, dərrakəsi ilə үşyançılar arasında özüne yaxşı nüfuz qazanmışdır. X.h.-na rəhbərlik etdikdən sonra Babekin xalq arasında nüfuzu və şöhreti daha da artı. Hərəkətin genişlənməsini görən bəzi feodallar da xü-

### Xürrəmilər hərəkatı

remilərə qoşuldular. Az vaxt ərzində Babek 20 minliq süvari, külli miqdarda piyada qoşun dəstələri yaradı bildi.

X.h. İranın bir sıra vilayətlərini, İrəvan mahalını və Gürçüstəni da bürüdü.

Xürrəmilər Babekin rəhbərliyi altında Ərəb xilafətinin çoxlu sayıda qoşun başçılarına, adlı-sanlı sərkərdələrə qalib gəldilər. Azadlıq uğrunda, milli istiqaliyyət uğrunda mübarizə xürrəmiləri qəlebədən – qəlebəyə aparır, mübarizəni davam etdirməyə sövg edirdi.

Ərəb xilafətine qarşı 20 ildən çox mübarizə aparan Babek 837-ci ilin mayında sərkərdə Afşinin rəhbərlik elədiyi qoşuna möglüb oldu. Afşinin hiyelərliyi, ehtiyatlı davranışlığı, Babekə qarşı xəyanətkar mövqə tutan feodallarla yaxınlığı X.h.-nın möglubiyyətini xeyli sürətləndirdi. Babekin əsas qərargahı olan Bezz qalası ərəb qoşunları tərəfindən ele keçirildi. Babek özü isə xəyanətin qurbanı olaraq tutuldu və xilafətin paytaxtı Samira şəhərinə aparıldı. Xain Sehl ibn Sumbat Babekin tuturdugu gərə xilafədən çoxlu enam aldı.

838-ci il 14 mart tarixində xəlifa Mötəsimin hökmü ilə Babek edam edildi.

Xürrəmilər Babekin ölümündən sonra үşyani qısa müddət ərzində davam etdirdilər.

X.h.-nın çox böyük tarixi əhəmiyyəti olm知道自己。Hərəkətin möglubiyyətə uğramasına baxmayaraq, xalqın azadlıq mübarizəsi, yadelli işgalçılara qarşı nifroti heç də azalmadı. Xilafət Azərbaycan xalqının mübarizə əzmini səndürə bilmədi.

X.h. xilafəti lərzəye saldı və kökündən sarsıldı. Bu hərəkat digər asılı xalqların azadlıq mübarizəsinə təkan verdi.



**İcmalar Palatası** – Büyük Britanya ve Kanadanın parlamentlerinin aşağı palatası.

**İhra hakimiyəti** – hakimiyetlərin bölgüsü nəzəriyyəsinə müvafiq olaraq dövlətə hakimiyətin müstəqil və sərbəst qollarından biri, dövlət işlərinin idarəəolunması üzrə selahiyətləri heyata keçirən dövlət orqanları sistemi.

Müasir konstitusiyalar formal olaraq İ.h.-ni dövlət başçısına (parlamentli monarxiya respublika və prezidentli respublikalarda), yaxud hökumətə (qarışq tipli respublikalarda) verirlər. Lakin parlamentli monarxiyalarda və respublikalarda faktiki olaraq İ.h. bütünlükle hökumətə mənsubdur. Dualist monarxiyalarda İ.h. hökumətə monarx, qarışq tipli respublikalarda isə hökumət tərəfindən bir qayda olaraq, dövlət başçısının (presidentin) bilavasitə rəhbərliyi və nəzarəti altında reallaşır. Regional və yerli seviyyədə İ.h. müxtəlif yerli idarəetmə və özünüdürəctəmə orqanları (qubernatorlar, sədrlər, prefektlər, ağısaqqallar və onlara tabe olan aparatlar) tərəfindən heyata keçirilir.

**İcra hakimiyəti başçısı** – ümmümilli və ya regional seviyyədə dövlət idarəetmə orqanlarının, yaxud yerli idarəetmə orqanlarının ali rəhbəri. İ.h.b. monarxiyanın bütün növlərində formal olaraq monarx (parlamentli monarxiyalarda faktiki olaraq – hökumət başçısı), prezidentli respublikalarda – prezident,

parlamentli respublikalarda – formal olaraq prezident, faktiki olaraq – hökumət, yariprezident respublikalarda – prezidentli (bəzən formal olaraq hökumət başçısı) olur.

Azərbaycan Respublikasında icra hakimiyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. AR Prezidentinə ele selahiyətlər verilmişdir ki, o hökuməti tam formalasdır, onun fealiyyətini istiqamətləndirir, Azərbaycan Respublikasının Milli Meclisine seçkiləri təyin edir, Azərbaycan Respublikası Prezidentinin selahiyətlərini icra edir.

**İctimai birliklər** – ictimai birliklər haqqında Azərbaycan Respublikasının Qanununa (2 aprel 1999) esasən vətəndaşların təşəbbüsü ilə yaradılan, ümumi məqsədlər esasında ümumi maraqları heyata keçirən köntüllü, özünü idarəeden təşkilatlardır.

**İctimai fəallıq** – her hansı bir tarixi zamanda cəmiyyət, sinif, sosial qrup arasında dayanan vəzifələrin yerine yetirilməsinə yönəldilmiş insan fealiyyəti. İ.f.-in subyekti kimi şəxsiyyət, kollektiv, sosial qrup, təbəqə, sinif və bütövlükde cəmiyyət çıxış edə biler. İ.f. cəmiyyətin müxtəlif sahələrində reallaşa biler. Siyasi sahədə realizə edilən fealiyyət ictimai-siyasi fealiyyət adlandırılır.

İ.f.-in aşağıdakı elementləri mövcuddur:

- görülen fealiyyətin motivinin dərk edilməsi;
- hazırkı şəraitin qiymətləndirilməsi;
- məqsədin formula edilməsi;

### İctimai fəallıq

### İctimai müqavila

- qərarın işləniləb hazırlanması;
- fealiyyət növlərinin seçilməsi;
- verilmiş qərarın reallaşması.

İ.f.-in 3 esas meyari mövcuddur: ictimai fealiyyət, fealiyyətin motivasiyası, şəxsiyyətin bu sahədə təşəbbüsü və yerine yetirilen fealiyyətin intensivliliyi.

**İctimai müqavilə** – insanların şüurlu müqaviləsi esasında dövlətin və hüququn meydana gəlməsi haqqında təlim. Bu nəzəriyyənin tərəfdarlarının nöqtəyinə nəzərinə, dövləte qədər tam anarxiya hökm sürdü, "hamının hamiya qarşı müharibəsi" (Hobbs), digər baxış – "insan neslinin təbii hali" – şəxsin sonuz azadlığı idi. Vəziyyətin son dərəcə ağırlığı insanları düşünüb daşınmağa, onları bir-birindən müdafiə etmek üçün ictimai müqavilə (C.Lokk) bağlamağa məcbur etdi və bu da dövlətin yaranmasına səbəb oldu. Lokkun baxışlarında dövlətin əlamətləri haqqında maraqlı ideyalar vardır. Onun fikrincə, cəmiyyət o vaxt siyasi cəmiyyət hesab oluna biler ki, ərazi birliyinə, ümumi hüquq, mübahiseli məsələləri həll etmək, cinyetkarları cəzalandırmaq üçün hakimiyətə malik olsun.

**İctimai passivlik** – ictimai fəallığın öksi, onun aşağı seviyyəsi.

Cəmiyyət, sinif, sosial qrup arasında her hansı bir tarixi zamanda dayanan vəzifələrin yerine yetirilməsində iştirak etməmək, bu növ fealiyyətə bigənə yanaşmaq. İ.p. özünü şəxsiyyətlərə rəsəd etmək, məxsus olduğu kollektivin, sosial qrupun, təbəqənin, sinfin və bütövlükde cəmiyyətin işlə-

rində iştirak etməkdə göstərir. İ.p. özünü cəmiyyətin müxtəlif sahələrində göstərə biler. Siyasi sahədə realize edilən passivlik ictimai-siyasi passivlik adlandırılır.

İ.p.-in aşağıdakı elementləri mövcuddur:

- her hansı fealiyyətə passiv yanaşmanın motivasiyası;
- hazırkı şəraitin qiymətləndirilməsi;
- iştirak etməyin məqsədinin müəyyən edilməsi;
- fealiyyət üçün heç bir fealiyyətin seçilməməsi;
- verilmiş qərarın realizə olunmaması.

İ.p.-in 3 esas meyari mövcuddur: ictimai fealiyyətdə iştirak etməmək, fealiyyət etməməyin motivasiyası və şəxsiyyətin bu sahədə təşəbbüssüzülüyü.

### İctimai ray

**İctimai ray** – mövcud kültəvi şüurun vəziyyətini aşkar etmək üssüllərindən biridir. İ.r. insanların, siniflərin, sosial qrupların faktlara, hadise və proseslərə olan həqiqi münasibətləri, iştiraklarını, maraqlarını eks etdirir. İ.r.-in formalaşmasına və inkişafına siyasi təşkilatlar, sosial təsəssatlar, kültəvi idraka yönəlmüş idarəeler təsir göstərir. İctimai ahvaldan fərqli olaraq, nisbətən sabitdir və öz məzmunu nöqtəyi-nəzərdən daha aydındır. İ.r. müxtəlif fikirlərin mexaniki cəmi deyil, onların qarşılıqlı mübadiləsinin, qarşılıqlı müdaxiləsinin, bir növ zenginləşməsinin ifadəsidir. İ.r.-in gücü onun çoxluğla arxalanmasından irəli gelir. Əgər çoxluq düzgün mövqədə durarsa, onda İ.r. çoxluğun mövqeyində olur və belelikle onun sosial dəyərini və praktik təsirini yüksəldir.

## **İctimai-siyasi hərəkatlar**

Cəmiyyetdə dərin ziddiyyətlərin olması, küləvi idrak ilə manipulyasiya İ.r.-in funksional imkanlarını xeyli zoşlaşdırır. İ.r. cəmiyyətin inkişafının hərəkətverici qüvvələrindən biridir, sosial nazarətin effektiv vasitəsidir, geniş kütłələrin davranışının tənzimlənməsi və praktik fealiyyətidir, xalqın sosial özünüdərəctəməsinin ayrılmaz elementidir. Sosial cəmiyyətin təkmiləşməsi, yeni keyfiyyət seviyyəsinə yüksələməsi üçün İ.r. ümumxalq xarakteri daşımılmalıdır. Demokratianın, idarəetmenin inkişafı cəmiyyətdə İ.r.-in formallaşmasını, öyrənilməsini və nezərə alınmasını zəruri edir. Müasir şəraitdə İ.r. demokratikleşmənin və aşkarlığın dönməzliyinin ən mühüm amillərindən biridir.

**İctimai-siyasi hərəkatlar** – müeyyən ictimai-siyasi məqsədlərə nail olmaq üçün ümumi maraqlar zəminində müxalif ideyalı insanların küləvi fealiyyəti.

İ.-s.h.-in məqsəd və vezifələri müxtəlif (sosial, siyasi, mənəvi-mədeni və s.) ola bilər. Bir qayda olaraq, onlar dəyişə, daha da genişlənə bilər. Belə hərəkatların fealiyyəti ictimai-siyasi səciyyə daşıyır ki, onlar hakimiyyət institutlarına təsir etmək, seçki kompaniyalarında, eləcə də dövlət və yerli idarəetme orqanlarında qərarların işlenib hazırlanması prosesində və s. iştirak etmək məqsədi güdürlər.

İ.-s.h.-in fealiyyətinin siyasi tərefi ondan ibarətdir ki, onların siyasi tərefi siyasi partiyaların, digər ictimai birləşmələrin, qeyri-formal maraq qruplarının münasibətlərinə təsir göstərə bilirlər.

## **İdarəetmə forması**

**İctimai şüur** – ictimai varlığın dilde, elmdə, fəlsəfədə, incəsənət əsərlərində, siyasi və hüquqi ideologiyada, mənəviyyatda, dində və xalq yaradıcılığında, bütövlükde bəşəriyyətin sosial normalar və baxışlarında ifadə olunmuş oksidir. İ.s. küləvi mösət şüurundan başlayaraq nezərə fikrin ən yüksək formalarına qədər müxtəlif səviyyələri əhatə edən mürekkeb struktura malikdir. İctimai varlığı əks etdirərkən, İ.s. nisbi sərbəstiyyət malikdir və ictimai varlığa feal əks təsir göstərir. İ.s. deyəndə bir qayda olaraq hər hansı fərdlikdən sorğu-nozor edilərək və diqqəti bütövlükde cəmiyyət üçün və ya müeyyən sosial qrup üçün xarakterik olan baxışlar və ideyaları götürürler. Cəmiyyət ona daxil olan fərdlərin sadəcə cəmi olmadığı kimi, İ.s. da ayrı-ayrı fərdlərin şüurlarının cəmi deyil. İ.s. özünün nisbi sərbəst həyatı ilə yaşayın xüsusi mənəvi sistemdir. Fərdi və İ.s. arasında daimi qarşılıqlı fealiyyət mübadiləsi baş verir. Tarix boyu cəmiyyət tərəfindən formalşan İ.s.-un normaları fərdin şəxsi inamına çevirilir, onun üçün mənəvi qaydalar və estetik baxışlar rolu oynayır. Öz növbəsində fərdi ideyalar və inamlar İ.s.-un tərkibinə daxil olanda və beləliklə də sosial norma kimi qəbul ediləndə, onlar ictimai dəyərə və sosial qüvvəye çevirilirlər.

**İdarəetmə forması** – ali dövlət hakimiyyətinin təşkili üsulu, onun orqanlarının qarşılıqlı münasibət prinsipləri, həmin orqanların formallaşmasında əhalinin iştirak dərəcəsi. İ.f.-nın əlaməti – *dövlət başçısının hüquqi statusudur* (respublikada – seçkilidə və

## **İdeal**

dəyişen, monarxik dövlətdə – irsi). Müasir dövlətlərə iki idarəetmə forması xasdır: respublika və monarxiya.

**İdeal** (fr. *ideal* < yun. *idea* ideya, anlayış, təsəvvür) fealiyyətin, səyərin ali məqsədi, nümunəsi.

**İdentifikasiya** (*identificare* cynileşdirmə) – fərdin özünü digər insan, qrup, nümunə və ya idealla emosional və digər formada cynileşdirməsi prosesini və bunun neticesini əks etdirən kateqoriya. Sosiolojiya və politologiya dair odebiiyyatda İ.adən şəxsiyyətin sosiallaşma mexanizmlərindən biri kimi başa düşülür. Bu mexanizm vasitəsilə fərdin mənsub olduğu sosial qruplara aid normalar, ideallar, dəyərlər, rollar mənimşənilir, exz edilir.

**İdentifikasiya** (*identificare* cynileşdirmə) – İ.-in bir-birindən fərqli olan mənəvi, fəlsəfə, sosioloji, antropoloji, psixoloji, politoloji anımları var. Lakin on ümumi halda o, hər hansı bir obyektiin – hadisə, təşkilat və ya fərdin keyfiyyət müəyyənliyini, onun hansısa məlum göstəricilərə, elametlərə, standartlara, obrazca uyğunluğunu bildirən bir anlayışdır. İ. anlayışının yaranması fərdlikdə təsəvvürlerin formalşaması ilə bağlı olmuşdur. Fordılıkla müqayisə etmədən İ.-i aydın təsəvvür etmək mümkün deyildir. İ. öz bollı keyfiyyətləri sayəsində orijinal subyekt kimi fealiyyət göstərən fərdin bənzərlilik-müxtəliflik, yaxınlıq-uzaqlıq, doğmaliq-yadlıq diskursunda öz yerini, rolunu, mənsubiyyətini dərk etməsi, özünü kimlərləsə eynileşdirməsi neticəsində

## **İdeokratiya**

yaranan sosial-psixoloji fenomendir. Sosiallaşma mexanizmi vasitəsilə fərdin mənsub olduğu sosial qruplara aid normalar, ideyalar, dəyərlər, rollar mənimşənilməsi əsasında mədeni, dini, etnik, sosial, milli identifikasiya meydana gelir ki, bunlar da şəxsiyyətin, cəmiyyət və dövlətin tələyində misilsiz rol oynayır.

Siyasi baxımdan İ. sosial-psixoloji ovqatdır. O, ayrı-ayrı fərdlərin, sosial-dəmokratik, sosial-peşə, etnik, konfessional və s. insan qruplarının öz cəmiyyətine, dövlətinə bağlılıq, ona loyallıq dərəcəsinin göstəricisidir.

**İdentitar demokratiya** (lat. *identitas* cynilik) – xalqın iradesilə dövlətin fealiyyətinin eyniliyinin təsdiqinə əsaslanan demokratik konsepsiya. Bu model ali hakimiyyətdə xalqın birbaşa ünsiyətine maneqilik törədən nümayəndəlikdən (J.J.Russo), eləcə də, hakimiyyətin bölünməsi prinsipindən imtinan (*Ləminizm nəzəriyyəsi və praktikası*) özündə əks etdirir.

**İdeokratiya** (<yun. *idea* ideya + *kratos* hakimiyyət) – İ. konsolidasiya, müəyyən hakim prinsip, ideal və ya dünayagörüşü əsasında həyata keçirən avtoritar hakimiyyət sistemi. İ. konsepsiya rus siyasi fikrində geniş yayılmışdır və o, diqqətini, dini mənəviyyatın rolü üzərində comləyir. XX əsrin əvvəllərində yaşmış rus mütefəkkirlərinin fikirlərinə görə muxtar mənəviyyatın və demokratik siyasetin yolu insan qəlbində əbədi əlaqələrin və çoxərlik qüdsiyyətinin məhvindən gətirib çıxarmışdır. Məsələn, P.I. Novgorodsev “qüdsiyyətin bərpası” üçün “avtonom” mənəviyy-

## Ideokratiya

yati teconom mənəviyyatla, demokratiyani isə aqiokratiya (qüdəsiyyətin hakimiyyəti) ilə əvəzleməyi təklif edirdi.

Bəzən İ. dedikdə monist ideologiyaya və ona inanclar sistemine asaslanan dövlət nəzərdə tutulur. Belə dövlətdə ideologiya total təsira, hər cür özüne-məxsusluğun və qeyri-standardlığın zoraklıqla boğulmasına istiqamətlər. Hakimiyət əzmi ilə yüksəlmış İ. hərəkəfi mənəvi ağalığı, şəxsiyyətin mənəvi suverenliyini müstəqil özünü-teyinməyə olan təbii hüququnu onun elindən almağa can atr. Serbest intellektual və mənəvi seçim imkanını möhv etməyə çalışan İ. mənəvi cəhətdən yekrəng olan və öz real vəziyyətini dərk etmeyən insan tipi yaratmaq məqsədini güdür. İ. şəraitində ideologiya hakimiyəsi kontekstində norma, deyer və mahiyyət ahəngi uyğunlaşmış miflər, rəmzlər, obraxlar kimi müxtəlif qeyri-rasional mənəvi formaları özündə cəmlədirir. Neticədə arxa plana sıxışdırılmış bediiliyə esaslanan ideologiyalaşdırılmış incəsənet, həqiqət axtarışlarına heç bir dəxli olmayan adaptasiya olunmuş fəlsəfə, uyğunlaşmış etika, pedaqogika, universal mənəviyyat və təbii hüquq prinsiplərindən son dərəcə uzaq olan hüquqsünsəliq meydana çıxır. Beləliklə avtoritar rejimin mənəvi atmosferində xeyir və şər, ədalet və ədalətsizlik arasında sərhədlerin silindiyi, hadiselerin əsil mahiyyətinin tanınmayaçaq dərəcədə təhrif olunduğu ideokratik bir dünya yaranır ki, burada kütü həqiqətdə no baş verdiyini ayırd etmir. İ.-nın praktik təzahürü kimi kommunizmi və faşizmi göstərmək olar.

## İdeologiyalaşma

**İdeologem** – siyasi təsəvvürlərin möcməsu kimi ideologiyının məzmunu, normativ-deyer elementi. Dünya-görüşü, deyer yönümü və tənzimleyici funksiya daşıyan ideologem ciddi şəkilde dövlət mənafələrinin keşiyində dayanır. İ.-de siyasi ideya eyni zamanda hem de vətəndaşların baxışlarını ciddi müeyyənlendirilmiş dəyərlərə və mahiyyətə doğru istiqamətləndirən norma kimi çıxış edir. İ. vətəndaşların resmi və qeyri-rəsmi mənəvi və praktiki həyatını özüne tabe etdirməyə çalışır. İ.-lər özlerinin daxili məna və deyer hüdudlarına, onları sabitliyini və bununa da qoruduqları sosial qaydanın stabilliyini poza biləcək hər hansı tərəddüdü yaxın buraxmayan sərt normativ strukturlardır. Avtoritar xarakterə malik İ.-lər dövlətin siyasi iradesini fərdi və ictimai şüra sırmığa çalışır. Bu zaman onlar daxilən inandırıcı olmaya da biler. Dövlətin siyasi mənafələrinin resmi məkanında hakim olan İ.-ler bir qayda olaraq məzmunca transformasiyaya uğramır. İ.-lərin normativ semantik strukturunda sosial heyatın dövlət tərefindən nəzarət olunan sahələrində bütün qeyri-rəsmi ideya və əhval-ruhiyyəni sıxışdırıb çıxarmağa və özüne tabe etdirməyə qabildir. Sivil, hüquqi dövlətlərdə İ.-ler fərdi və ictimai şur üzərində mütləq hakimiyətə iddia etmir, dövlətlə şəxsiyyət arasında mənəvi-praktik münasibətlərə xidmət edərək siyasi sistemdə öz yerini tutur.

**İdeologiyalaşma** – siyasi və digər ictimai təsisatların bu və ya digər məraqları eks etdirən ideologiyının daşıyıcıları, müdaficələri və legitimləşdirme

## İdeologiyasızlaşma

alıtı kimi tozahür etmesi. Bu zaman siyasi və ictimai təsisatların esas vezifəsi bu maraqların reallaşdırılması üçün kütüllerin ideoloji cəhətdən seferber edilməsindən ibarətdir. Siyasi təsisatlar və siyasi fealiyyətə sif ideoloji nöqtəyi-nəzərdən yanışma belə bir faktı nəzərə alırm ki, dövlətçilik, hüquq qaydası formaları və s. həcmində ümumbaşarı tələbatları və konkret sosial-siyasi şəraite uyğun olaraq sosial və siyasi həyat fealiyyətinin təşkilatı normalarını ifadə etməlidir. Bu formaların boğulması dövlətçiliyin tənzəzzüli, durğunluq, rəqəssiv inkişafə keçidiə nəticələnə bilər.

**İdeologiyasızlaşma** (herf. "ideologiyadan azad etmə") – müasir cəmiyyətdə ideologiyanın nüfuzdan düşməsini qeyd edən anlayış.

İ.-nin daha geniş yayılmış nəzəri şəhəri XX əsrin 50-60-cı illərində müasir tarixi şəraitde ideologiyanın özünün sosial və siyasi funksiyalarını itirməsini onları elmi biliyə teslim etməsini iddia edən D.Bell və R.Aron tərəfindən verilmişdir.

**İkipartiyalı sistem** – bu sistemdə hər bir dövlətdə hakimiyət uğrunda mübarizədə ancaq iki partiya iştirak edir və onlardan biri seçici seslərinin akseriyatını qazanır, bununla da parlamentdəki yerlərin çoxuna sahib olur. İ.s. ("bipartizm") o demək deyildir ki, cəmiyyətdə ancaq iki partiya fealiyyət göstərir. Bu, partiyaların çoxluğuna baxmayaraq, hakimiyətə gəlmək iddiásında və imkənində olan iki partiyanın olduğunu bildirir. İ.s.-in klassik növü ABŞ-da və Böyük Britaniyada mövcuddur. Həmin ölkələrdə əsas parti-

## İqtisadi hakimiyət

yalar seçici səslerinin 90%-i toplaya bilirlər. Diger partiyalar isə bu imkana malik deyilərlər.

**İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏTİ)** – təşkilat yaradıldığı gündən dövlətlərərəsi iqtisadi əlaqələrin daha somerli olması və əhalinin həyat seviyyəsinin yüksələşməsi yönündə fealiyyət göstərir. Hazırda 29 dövlət onun üzvüdür. İƏTİ ona üzv olan dövlətlərin üzləşdiyi problemlərin qarşılığı inam və əməkdaşlıq əsasında həll edilməsindən sonra, əməkdaşlıq əsasında həll edilməsinə çalışır. Bu təşkilat dünyada gəden global iqtisadi prosesləri nəzərə alıb, üzv ölkələrin sosial və iqtisadi siyasetinin çəvik, somerli həyata keçirilməsinə təmin edir.

Müxtəlif tarixi dövrlərdə İƏTİ qarşısında dayanan vezifələr de xüsusi cəhətləri ilə bir-birindən fərqlənir. Məsələn, əger 1960-ci illerde İƏTİ daha çox maliyyə və vergi siyaseti ilə məşğul olurdusa, 1970-ci illerde bu qurum sosial-iqtisadi böhranın aradan qaldırılmasının üçün anti-infilyasiya tədbirlərinin həyata keçirilməsinə dəha çox üstünlük verirdi. 1980-90-ci illərdə İƏTİ-nin fealiyyət məkanı dəha da genişləndi. Həmin dövrdə investisiya qoymuşunda və ticarətdə proteksionizmə qarşı mübariza aparmaq, iqtisadiyyatda və sonayedə yeni texnologiyaların tətbiqinə nail olmaq, ətraf mühitin mühafizəsi kimi məsələlər İƏTİ-nin əsas diqqət mərkəzində dayanırdı.

**İqtisadi hakimiyət** – mülkiyyət, pul, müxtəlif növ maddi sərvətlər vəsaitləsində insanlar üzərində nəzarət. İ.h.-in gücü bilavasitə onun vəsitiyələri-

## İqtisadi siyaset

nin qılığından, onun mövcudluğunu, müxtariyyətinə tömən edən, yaxud məhdudlaşdırın iqtisadi cəhiyatların olub-olmamasından asıldır.

**Iqtisadi siyaset** – dövlətin iqtisadi heyatın inkişafının müyyən prinsiplərinin dəstəklənməsi, qorunub saxlanılması, maddi istehsal və qeyri-istehsal sahəsinin qolları arasında melum porsiyaların saxlanılmasına, həmcinin əhalinin iqtisadi fəaliyətinin həvəsləndirilməsinə dair fəaliyyətidir. İ.s.-in vəzifelerinin əsas reallaşdırılması vəsiisi – dövlət büdcəsinin formalasdırılmasıdır. Siyasi-iqtisadi tənzimləmənin konkret məqsədlərindən asılı olaraq İ.s. büdcə-maliyyə, pul-kredit, investisiya, vergi və s. növlərə ayrılrı.

Azərbaycan Respublikası 1991-ci ilin sonunda bərpa olunmuş müstəqillik şəraitində İ.s.-ni sərbəst şəkildə hayata keçirmək imkanı oldu etmişdir. Bazar tənzimlənməsi mexanizməne, çoxuklaşdıraq iqtisadiyyat və müxtəlif mülkiyyət formalarına əsaslanan iqtisadi sistemin qurulması bu siyasetin başlıca istiqamətini təşkil edirdi. Lakin Ermənistannın Azərbaycana qarşı təcavüzü və daxili siyasi böhran üzündən Azərbaycanda iqtisadi islahatlar keçmiş SSRİ-nin digər respublikalarına nisbətən xeyli gec, Ümummilli lider Heydər Əliyev 1993-cü ilin yayında ölkə rəhbərliyinə qayıtdıqdan sonra onun təşəbbüsü ilə başlandı. Prezident Heydər Əliyevin 1994-cü ilin sentyabrında imzaladığı "Ösrin müqaviləsi" ile heyata keçirilməye başlayan uğurlu neft stratejiyası milli iqtisadiyyatın inkişaf etdirilməsinə yönələn kompleks tədbirlərin

## İqtisadi siyaset

heyata keçirilməsinə teminat yaratdı. Yeni iqtisadi sistemə keçidin hüquqi osasını 1995-ci ilin noyabrında Ümumxalq Referendumunda qəbul olmuş AR Konstitusiyası təşkil etmiş, bundan başqa onun formalasdırılması üçün 500-dən çox qanun qəbul olunmuşdur.

Azərbaycanın uğurlu İ.s.-i iqtisadi inkişafın üç ümde prinsipinə əsaslanı: 1) bazar rəqəbatı; 2) iqtisadiyyatın idarə edilməsinin bütün sahələrinin (valyuta bazarı, ticarət əlaqələri və münasibətləri, bank-maliyyə bazarı və s.) liberallaşdırılması; 3) bütün mülkiyyət formalarının plüralizmi. Uğurlu İ.s.-in aparılmışında sonənən müxtəlif sahələrinə sərmaye qoyuluşunun temin olunması, əhalinin ödəmə qabiliyyətinin yüksəldilmesi və xarici borcların yenidən strukturlaşdırılması mühüm rol oynayır. Iqtisadiyyatdakı bütün bəmeyiller güclü və səmərəli dövlətçiliyin qurulmasına da kömək etmişdir.

Müsəris mərhələdə Azərbaycan dövlətinin İ.s.-nin prioritet vəzifeleri içərisində ölkə iqtisadiyyatının tarazlığının tömən edilməsi regionları sosial-iqtisadi inkişafının sürətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir ki, onun da yerinə yetirilməsi məqsədile 2004-cü ilin fevral ayında AR Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı təsdiq edilmiş, bununla da ölkəmizin iqtisadi inkişafında yeni mərhəle başlamışdır (bax: *Regional siyaset*). Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi inkişaf konsepsiyasının mühüm metodlarından birini yeni iş yerlerinin açılması təşkil edir. Bu programla cənab İlham Əliyev

## İlham Əliyev

hələ 2003-cü ildə prezident seçkileri ərefəsində çıxış etmişdir və bu istiqamətdə işlər artıq öz müsbət nəticələrini verir. Öten iller ərzində Azərbaycanda 400 mindən artıq yeni iş yeri yaradılmış, çoxlu müssəsələr, fabrikler, sosial obyektlər açılmışdır. Bu gün ölkəmizdə sosial siyasetlər qarşılıqlı əlaqədə aparılan İ.s. bütün istiqamətlər üzrə daim inkişaf etdirilərək müvəffəqiyətə davam etdirilir.

### İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti

Böyük siyasetçi və görkəmli dövlət xadimi Heydər Əliyevin ailəsində böyük İlham Əliyev valideynlərinin və mənsub olduğu xalqın ümidilarını doğrultdu, hələ atasının sağlığında xarici ölkələrdə, böyük tədbirlərdə Azərbaycanı təmsil etməyi ilə siyaset ələminə yetkin bir siyasetçi kimi qədəm qoymuş. O, 1990-cı il yanvarın 20-de atası Heydər Əliyev və digər qohumları ilə birlikdə Qorbaçov hakimiyyəti tərəfindən xalqımızın başına götürülmüş məlum faciə zamanı Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmış və bu müsibətlə günlərə Azərbaycan xalqı ilə öz milli həmçəriyini nümayiş etdirmişdir.

Heydər Əliyev Siyasi Bürodan, SSRİ Nazırı Soveti sədrinin birinci müavini vəzifəsindən istəfa verdikdən sonra İlham Əliyevə qarşı da bir növ represiya tətbiq olunmuşdu. Belə ki, onu vaxtıla təhsil aldığı Moskva Beynəlxalq Münasibətlər İnstitutunda dərs deməkden məhrum etmişdilər. Lakin bunlar atası kimi iradəli, demir xarakterə malik olan İlham Əliyevi sindirimdi, iradəsini qırmadı. Çünkü atası

## İlham Əliyev

kimi o da xalqımızın siyasi qüdrətinə möhkəm inanırdı. Atasının ona tapşırıldığı vəzifelərə çox məsuliyyətə yanaşırdı, həm də etiraf edərək bildirirdi: "Mənim xoşbəxtliyim bundadır ki, men Heydər Əliyev adlı dahi şəxsiyyətin yanındayam və mənde öyrənmək imkanları daha çoxdur, nəinki başqa adamlarda".

İlham Əliyevin istər Azərbaycan Dövlət Neft Şirkətinin I vitse prezidentini vəzifəsində, ister Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü, isterse de başqa beynəlxalq qurumlarda çalışdığı müddətde və dövlət xadımları ilə rəsmi görüşlərdə ölkənin milli və dövlət maraqlarına uyğun olaraq üzərinə götürdüyü fərdi diplomatik missiyani uğurla həyata keçirərək, isterse de siyasi proseslərə peşəkar və müstəqil yanaşma tərzi onun hansı siyasi səviyyədə olduğunu aydın göstərdi.

İlham Əliyev Heydər Əliyevin dövlətçilik kursunun davam etdirilməsini və bu kursun uğurla başa çatdırılmasını məsuliyyətin öz üzərinə götürüb. Bu, böyük məsuliyyətdir, eyni zamanda xalqına böyük inam və etiqadır. Bir neçə xarici dilde sərbəst danışması, yüksək intellekti, böyük bacarıq və istədiyi İlham Əliyevin reytinqini hamdan öne çıxarmışdır. O, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü, Azərbaycan Respublikasının Baş naziri vəzifələrində çalışdığı müddət ərzində çox böyük təcrübə toplamışdır.

Məhz buna görə də Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevi müstəqil dövlətçimizi başçısı seçdi. O, hələ se-

## İlham Əliyev

kiqabağı bəyanatlarının birində demişdi ki, men ilk növbədə ölkədə işsizliyin aradan qalxmasına çalışacağam. Prezidentlik dövründə 600000 nəfərlik iş yeri açacağam. 2006-cı ilin məlumatına görə artıq 450 minden çox iş yeri açılmışdır. İmişlide şəker, Gəncədə avtomobil zavodlarının, Quba-Xaçmaz zonasında bir sıra konserv müəssisələrinin işə düşməsi, Şamaxıda televiziyya istehsal edilməsinin başlanması və Azərbaycanın digər rayonlarında sosial-iqtisadi vəziyyətin yaxşılaşması, yoxsulluğun sürelə azalması məhz Heydər Əliyev kursuna sedaqqətin bariz nümunəsidir.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti olmaqla yanaşı, Milli Olimpiya Komitesinin de prezidentidir. Məhz onun diqqəti, təşəbbüskarlığı və qayğısı sayesində demek olar ki, rayonlarımıza eksəriyyətində, hətta bəzi kəndlərdə belə Olimpiya mərkəzləri tikilib istifadəye verilmişdir. Bunun çox böyük siyasi-mənəvi və tarixi əhəmiyyəti var. Azərbaycan gənclərinin sağlam böyüməsi, dünya idmanına qovuşması, cəmiyyətə yad hayat tərzindən uzaqlaşmalarında bu Olimpiya mərkəzlərinin rolu və əhəmiyyəti böyükdür. Olimpiya və dünya yarışlarında hemvətənlərimizin fərqlişdirici uğurlar qazanmasında, xüsusilə Milli Olimpiya Komitesinin prezidenti kimi İlham Əliyevin rolu, bu işə diqqət və qayğısı çox böyükdür.

İlham Əliyev xalqımızın çox ağrılı problemi olan Dağlıq Qarabağ münasibəsinin həllində də principial və feal mövqə tutur. O, dəfələrlə beynəlxalq görüşlərdə qətiyyətə bildirib ki, Dağlıq Qarabağ torpaqları ilə bağlı güzəşt-

den heç bir söhbət gede bilməz. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Azərbaycan Prezidenti kimi Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin başa çatmasında xüsusi fealiq göstərmmiş, nehayət, bu möşəhbor boru kəməri ilə neftin nezərdə tutulan ünvana göndərilməsinə başlanılmışdır. Heydər Əliyevin böyük ümidiyle yanadaşı bu boru kəməri dünyaya iqtisadiyyatının çox mühüm nəqliyyəti kimi qiymətləndirilir. Azərbaycan xalqının maddi və mənəvi rifahının yüksəldilməsində, keyfiyyətə yaxşılaşmasında bu boru kəmərinin işə düşməsinin böyük rolu vardır.

Bu gün müstəqil respublikamızın iqtisadi siyasetində regional siyaset və idareetmə məsələlərinə böyük diqqət yetirilir. Prezidentin Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) heyata keçirilməsi regionların hərəkəflə inkişafında yeni bir mərhəledir. Regionlarda görülen işləri daim nəzarətde saxlayan İlham Əliyev müntəzəm olaraq respublikanın rayonlarına səfər edir, müəyyən olmuş vəzifələrin yerinə yetirilməsinə yerlərde nəzarət edir, konkret tapşırıqlar, tövsiyeler verir, meydana çıxan problemləri yerindeccə həll edir. Regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının yerinə yetirilməsi sahəsində İlham Əliyevin seyi ilə, həm də çox böyük yaradıcı işlər görülür.

İlham Əliyevin xüsusi diqqəti, qayğı və təşəbbüsü ilə Bakı şəhərinin abadlaşdırılması, içərişəherin qədim abidə kimi qorunub saxlanması, tariximizin, mədəniyyətimizin ayrı-ayrı görkəmlisi simalarının fealiyyətinin dövlət seviyə-

## İlham Əliyev

## İmcmeyker

yəsində qiymətləndirilmesi, şübhəsiz ki, bütün xalqımızı fərqlişdirir. Dövlətimizin iqtisadi və mənəvi qüdrətinin getdikcə artması həmiya sevinc gatırır.

İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ilin martında Dünya azərbaycanlılarının II qurultayının Bakıda keçirilməsi Azərbaycan diasporunun gelecek inkişafında böyük rol oynayır.

Azərbaycanın dünya dövlətləri ilə normal məcrada həyata keçirdiyi dövlətçilik siyaseti, ölkədə sabitliyin qorunub saxlanması, xalqın sosial-iqtisadi vəziyyətinin daha da yaxşıdırılması İlham Əliyevin Prezidentlik fealiyyətində mühüm yer tutur.

**İmcmeyker** (ing. *image obraz + make etmək, düzəltmək*) – namızədin və onun siyasi platformasının ictimai rəyde müsbət obrazının yaradılması texnologiyaları üzrə və siyasi reklam sahəsində mütəxəssis.

**İmmanent** (lat. *immanenes xas olan*) – her hansı hadisəyə daxilən xas olmani, onun təbietindən irəli gelməsini bildirən anlayış.

**İmmigrasiya** (lat. *immigrare yerleşmək*) – bir ölkənin vətəndaşlarının daimi və ya müvəqqəti yaşamaq üçün digər dövlətin əraziyinə daxil olması.

**İmmunitet** (ing. *immunity* < lat. *imunitas* bir şəyden azad olmaq) – dövlətin müxtəlif kateqoriyadan olan vəzifeli şəxslərinin toxunulmazlıqdan ibarət olan imtiyazi. Parlament, prezident, məhkəmə immuniteti, habelə, diplomatik İ.-lər kimi növleri fərqləndirilir.

## İmperiya

**İmperativ mandat** – hakimiyyətin nümayəndəli organından yalnız və yalnız seçicilərin iradəsi və tapşırığına uyğun olaraq (ses vermek, qanun tərtib etmək və s.) fealiyyət göstərməsi üçün (qanuna təsdiq olunmuş) telimat. Bu telimatı po-zarsa, deputat tacili surətdə geri çağırıla bilər. Sovet tipli dövlətlərdə və bəzi avtoritar rejimlərdə İ.-m. konstitusiya ilə təsdiq edilmişdir. Müasir demokratik dövlətlərdə, bir qayda olaraq İ.-m. tətbiq edilmir. İ.-m. müstəsnə hal kimi AFR-de Bundestaqdə istifadə olunur. Orada bu mandati seçicilər deyil, federasiyanın torpaq hökuməti verir: deputatlar isə öz hökumətlərinin telimatlarını həyata keçirməyə borcludurlar. Bir çox ölkələrin konstitusiyalarında (İtalya, Fransa və s.) İ.-m. qanunu qadağın olunur.

**İmperator** (lat. *imperator* hökmər; serkerdə) – bəzi monarxların titulu (bu titul Qədim Romada imperator Avqustun idarəciliyi dövründən monarxiya xarakteri almışdır). Antik dövrdən başqa orta əsrlərdə həm Qərbi ölkələrində, həm də Şərqi imperiyaların başında İ.-lar dayanmışdır. Makedoniyalı İskəndər, Attila və Osmanlı imperiyasının başında duran serkerdələr, B.Napoleon, Rusiya çarları başçılıq etdikləri imperiyaların İ.-ləri adlanırdılar. Hal-hazırda İ. titulu yalnız Yaponiyada saxlanılmadır.

**İmperiya** (lat. *imperium* hakimiyyəti olan, qüdrətli, güclü) – 1) Qədim Romada şəhərlər zamanı, qanunların qəbulunda, mühərbiyənin elan olunmasında və sülhün bağlanmasında, həmçinin ali məhkəmədə tezahür edən ali

## İmpicment

dövlət xalq hakimiyyəti; 2) Qədim Roma magistrlerinin – çarlarının, Roma respublikasında isə konsulların, pretorların, diktatorların, protopretorların, şəhər ve pretorian prefektlərin və senzorların en yüksək selahiyətləri. Ali dövlət hakimiyyəti onlara Romada seçkilər vasitəsilə ya xalq tərəfindən, ya da xüsusi qanunla verilirdi. Öz növbəsində bu selahiyət hərbi sahədə (konsullara verilirdi) və mülki sahədə (pretorlara verilirdi) tətbiq olunurdu. Roma respublikasında İ.-nın en yüksək dərəcəsini diktator tuturdu. İ.-nın respublika xarakterli selahiyətləri itirildikdə, onun en ali dərəcəsi hakimiyyəti dərhal ələ keçirdikdən sonra Roma imperatoru ömürlük ona verilirdi. İ. Romanın nəzarət etdiyi bütün əraziləre yayıldı; 3) imperatorun hakimiyyətinin yayıldığı ərazi; 4) imperator titulunu sülalə xətti üzrə qəbul edən və ya olan şəxsin başçılıq etdiyi ərazi; 5) sort mərkəzləşdirilmiş hakimiyyət başlığı altında qeterogen etno-milli və inzibati-ərazi birliliyi metropoliya-koloniyası əsasında mərkəz-əyaləti, mərkəz-milli respublika və əyalətləri birleşdirən siyasi sistem. Bütün hallarda İ. yerlərdə bir mərkəzdən hakimiyyətin sərt tətbiqi ilə bağlıdır.

**İmpicment** (ing. *impeachment* ittiham) – dövlətdə yüksək vəzifeli şəxslərə qarşı dövləti cinayətlər üzrə ittiham irəli sürülməsi və onların vəzifədən kənarlaşdırılması proseduru. Xüsusilə dövlət və hökumət başçılarının vəzifədən əzaqlaşdırılması proseduru müxtəlif dövlətlərin konstitusiyalarında öz əksini tapmışdır. Məsələn, ABŞ-də prezidentə

## İmpicment

qarşı İ. prosedurunu konqresin nümayəndələr palatası qaldırır və ittihamı senata göndərir. Senatın qərarı iştirak edən üzvərin 2/3 səs çoxluğu ilə qəbul edilir. Son 200 ilde prezidentlərə qarşı Böyük Britaniyada 2 defə, ABŞ-də isə 3 defə İ. qaydasında iddia qaldırılmış, Böyük Britaniyadan ferqli olaraq ABŞ-də heç bir prezident bu sebəbdən vezifədən kənarlaşdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya Mehkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Mehkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürüle bilər. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırılır. Bu qərarı Azərbaycan Respublikası Konstitusiya Mehkəməsinin sədri imzalayır. Azərbaycan Respublikasının Konstitusiya Mehkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası Konstitusiya Mehkəməsinin Azərbaycan Respublikasının Milli Məclisine müraciət etdiyi gündən başlayaraq, 2 ay ərzində qəbul olunmalıdır. Bu müddətə göstərilən qərar qəbul edilməsə, Azərbaycan Respublikasının Prezidentinə qarşı irəli sürülmüş ittiham redd edilmiş sayılır.

## Implementasiya

**Implementasiya** (<lat. *implere* yərino yetirmek) – beynəlxalq hüquqi normaların milli hüquq sistemini tətbiqi və onların dövlət tərəfindən yerinə yetirilmesi.

**Inauqurasiya** (lat. *inaugurare* həsr etmək) – dövlət başçısının vəzifəyə başlaması proseduru. Dövlət idarəetməsinin monarxiya formasında İ.-nın analoqu tacqoyma mərasimidir.

**Individualizm** – fikirlərin, hisslerin və arzuların ele bir cəreyanıdır ki, o, ayrıldıqda götürülmüş bir insanın (geniş menadə ayrıca götürülmüş xüsusi dəyərlərə malik qrupun, məsələn, ailənin) həyatını böyük birliliklər və bətbülükdə cəmiyyətin həyatından üstün tutur. Siyasi İ.-in əsasında fərdin hüquqlarının dövlətin və siyasi hakimiyyətin müdaxiləsindən qorunması zərureti dayanır. İ.-in qollarından biri olan etik-siyasi individualizm fərdi özlüyündə məqsəd, fərdin xoşbəxtliyi və hərətəffi inkişafını isə son məqsəd kimi qəbul edir. Bu zaman cəmiyyət və dövlət fərdin öz məqsədlərinə çatması yolunda köməkçi vasitələr hesab edilir. Bununla yanaşı, İ. çoxcahetli anlayış olub fərdin öz məqsədlərini həyata keçirməsində azadlığını təsbit edən filosofi, siyasi, iqtisadi və dini doktrinlərin möcməsünsüə öksətiridir. Bu termin cəmi zamanda öz qeyri-adi xarakteri və davranışsızlığı ilə ümumi kütükləndən seçilən fərdlərə münasibətdə işlədirilir.

**İndoktrinasiya** – hakimiyyətin bu və ya digər təsəssatları və subyektləri tərəfindən məqsədlerin, dəyərlərin, ideolo-

## İnformasiya cəmiyyəti

giyaların şəxsiyyətə (grup, xalqa) zorla qəbul etdirilməsi. İ. siyasi manipulyasiya ilə sıx bağlıdır.

**İnformasiya cəmiyyəti** – postsənəyə cəmiyyətinin 1970-1980-ci illərin sosiołog və politoloqlarının (A.Turen, Y.Habermas, M.Maklyuen, N.Luman, D.Bell) konsepsiyalarında meydana çıxmış başqa adı. İ.-c.-nın meydana çıxmışının asas şərtləri kimi aşağıdakı amillər çıxış edir: dünya iqtisadiyyatının inforrnasiya istehsal bölməsinin intensiv inkişafı; vaxta qənaət edən, insanın intellektual potensialını arturan, eqli eməyi daha möhsuldar edən kompüter texnologiyalarının yayılması; inforrnasiyanın yeni istehsal qüvvəsinə çevirən, neinkin maddi və mənəvi dəyərlər, hemçinin sosial-siyasi münasibətlərin yeni formasını istehsal edən baş tutmuş “inforrnasiya inqilabı”; kütləvi sürdər inforrnasiyanın sosial statusunun dəyişməsi, ona əsas ictimai, siyasi, mədəni və mənəvi dəyər kimi yeni münasibət tipinin yayılması; biliyin istehsalının və yayılmasının prioritet və daha gelirli sahəyə, inforrnasiyanın isə əsas əmtəə növüne çevrilmesi; regional, ümummilli və global inforrnasiya şəbəkələrinin yaranması; qabaqcədan əldə edilmiş və keyfiyyətlə işlənilə hazırlanan inforrnasiyanın iri sosial, iqtisadi, ekoloji böhrən və münaqışelerin karşısının alınması və həlli qabiliyyətinin əzə çıxarılması; kütləvi inforrnasiya vasitələrinə sahib olan, inforrnasiya vasitələrinin fəaliyyətindən yüksək göllərlər əldə edən transmilli korporasiyaların artan rol; müxtəlif sosial təbəqələrdən öz istədiyi nəticəsində hakimiyyətin

## **İnformasiya hakimiyəti**

zirvələrini fəth etmiş enerjili intellektualların və istedadlarının siyasi ağalığı kimi "meritokratiya"nın (ingilis sosio-loqu M. Yanqın termini) bərəqərər olması üçün esas iqtisadi-texnoloji, səsial-siyasi şərtlərinin meydana çıxmazı; informasiya sistemlərinin integrasiya funksiyası daşınmaq, planetin müxtəlif nöqtələrində olan subyektlər arasında həmçənlik tipli səsial əlaqələrin genişlənməsi və möhkəmlənməsi, dövlətin hakimiyət strukturlarından asılı olmayan müxtəlif azad birləşkərinin, qlobal "maraq klublarının" yaradılmasına yardım etmək qabiliyyəti.

**İnformasiya hakimiyəti** – informasiyanın vasitəsilə insanların idarə olunması. İ.h.-nin daşıyıcısı kütüvə informasiya vasiteleridir.

**İnformasiya mühəribəsi** – elmi-texniki inqilabın en mühüm nailiyyətlərindən istifadə etməklə son vaxtlarda bir-birinə düşmən dövlətlər, elecə də bu və ya digər dövlətin siyasi-iqtisadi inkişafına xələl götürmək, gözən salmaq, toxribatı addımlar atmaq məqsədile informasiya mühəribəsinin aparılması xüsusi diqqət yetirilir. Məsələn, müstəqil Azərbaycan dövləti hazırda ermənilər tərəfindən güclü İ.m.-ne məruz qalır. Bedxahalarımız informasiya vasitəsilə respublikamızın ümumi inkişafı, siyasi, iqtisadi və beynəlxalq aləmde qazandığı uğurları tehrif edir, saxtalasdırır, respublikamız və onun ayrı-ayrı siyasi xadimləri haqqında toxribatı materiallara geniş yer verir, xüsusiil Dəqliq Qarabağ probleminin həllinə mane olmaq məqsədilə müxtə-

lif internet saytlarında bu region haqqında yanlış, qeyri-objektiv materiallar yerləşdirirlər. Ermənilər hələ Dəqliq Qarabağ probleminin həllinə başlamazdan xeyli əvvəl informasiya blokadmasını tətbiq etmişdilər. Azərbaycan öz haqq səsini özü deyib özü eşidirdi, daha heç kima başına açılmış faciələrdən xəber verə bilmirdi. 1993-cü ildə siyasi liderimiz Heydər Əliyevin məqsədönlü fealiyyəti nəticəsində informasiya blokadası qismen dağıldı, Azərbaycana qarşı tətbiq olunan İ.m.-na qarşı güclü siyasi-iqtisadi fealiyyət mexanizmisi işlənilər hazırlanıb. Azərbaycan Həm respublika daxilində, həm de xaricdə informasiya blokadmasını yarib, əsil həqiqəti dünya ictimaiyyətine çatdırmağa başladı.

**İnformasiya siyaseti** – informasiyanın əldə olunması, yayılması və işlənməsi ilə məşğul olan insanların (siyasetçilərin, alimlərin, analitiklərin, jurnalistlərin, dinleyicilərin və oxucuların) xüsusi fealiyyət sahəsi. İ.s.-nin başlıca məqsədi – dövlət və vətəndaş cəmiyyəti maraqlarının təmin edilməsi üçün cəmiyyətin bütün üzvləri arasında yaradıcı, konstruktiv dialoqa nail olmaqdır.

**Inqilab** – təbətədə və cəmiyyətin müxtəlif sahələrində hansısa hadise, yaxud prosesin inkişafında keyfiyyət deyişiklikləri. İ. tədriciliyin keskin pozulması, inkişafda keyfiyyət sıçrayışıdır. Siyasi fikir tarixinde inqilab probleminə bir neçə müxtəlif yanşmalar mövcud olmuşdur. Belə ki, elitizmin nezəriyyəcisi V. Pareto İ.-a elitaların dövrüyyəsini təmin edən üslub kimi baxır.

## **İnqilab**

## **Innovasiya**

Onun fikrincə, İ. zəruri sosial funksiyani yerinə yetirir – sosial mobillik kanallarının təmizlənməsinə səbəb olur. Marksizmdə İ. tarixən köhnəlmış ictimai-iqtisadi formasiyadan daha mütəreqqiye keçid üsulu kimi başa düşülür. Tarixə marksist baxışa görə, sosial İ.-in ali tipi – cəmiyyəti bütün istismar və sosial əsər formalarından azad edən sosialist İ.-idir. "İnqilab sosiologiyası" konsepsiyasının tərafdarları sosial və siyasi İ.-ların səmərasızlığını qeyd edir və diqqətlərini bu prosesin "çatışmazlıqlarına" yönəldirlər. "Sol radikal" konsepsiyalar isə, əksinə, İ.-ların rolunu, onların cəmiyyəti "temizləyən" xarakterini tərifləyirler. Müasir Qorç politologiyasında İ. daha çox modernizasiya prosesinin böhrəni kimi izah olunur (S. Hantington). İ.-in belə izahları da var ki, burada İ. tarazlıq vəziyyətindən çıxarılmış sosial sistemin durumu kimi başa düşülür (C. Conson).

İ.-in müxtəlif təsnifatı mövcuddur: ictimai həyat sahəsində asılı olaraq sosial, siyasi, mədəni, elmi, sənaye İ.-i; hərəketverici qüvvələrdən – ictimai deyişikliklərde iştirak edən siniflərdən asılı olaraq – kəndli, burjua, proletar, xalq İ.-i; istifadə olunan metod və vasitələrdən asılı olaraq – dinc və qeyri-dinc (silahti) İ. forqləndirilir.

**Innovasiya** – insanların fealiyyətinin vasitə və noticelərinin deyişməsi, yenileşməsi, inkişafı.

**İnsan hüquqları** – insanın dövlət və münasibətinin hüquqi statusunu, onun iqtisadi, səsial, siyasi və mədəni sah-

## **İnsan Hüquqları haqqında...**

lərə ümidişlərini və imkanlarını ehətə edən anlayış. İ.h. anlayışı həla burjua inqilabları dövründə meydana gelib. İ.h.-nın azad və səmərəli surətdə həyata keçirilməsi hüquqi dövlətin əsas əlamətlərindən, milli, regional və beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasının mühüm şərtlərindən biridir. İ.h.-ni mütləq və nisbi olmaqla iki qrupa bölür. Demokratik cəmiyyətdə birinci qəbilden olan hüquqların mehdudlaşdırılması və ya müvəqqəti dayandırılması yolverilməzdir.

Yaşaməq hüququ, işgancalar və insan ləyaqətini alçaldan digər qəddar zoraqlıq formalarına məruz qalmamaq, şəxsi həyatın, şəxsi və ailə sirlərinin toxunmazlığını, öz təmiz adını və şərfini, vəcdan və etiqad azadlığını məhkəmə yolu ilə müdafiə etmək, qorumaq hüququ, ədalət məhkəməsi və onunla bağlı mühüm prosessual hüquqlar kimi şəxsi hüquqlar da fundamental hüquqlardır. Bütün yerde qalan hüquqlar nisbi hüquqlardır. Bu hüquqlar mehdudlaşdırıla, hərbi və fövqələdə vəziyyət əlan olunan zaman müvəqqəti dayandırıla bilər.

## **İnsan Hüquqları haqqında Ümumi**

**Bəyannama** – insan hüquqlarına dair ilk beynəlxalq akt. İHÜB-si BMT Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 10-da qəbul edilmişdir. Preamble və 30 maddədən ibarət olan bu sənəd bəşər tarixində ilk dəfə olaraq insanların başlıca hüquq və azadlıqlarını bir küll halında təsbit və bayan edir.

İHÜB-si yaşamaq hüququnu, azadlıq və şəxsi toxunmazlıq hüququnu insanların töbii, ayırmaz hüquqları kimi

## İnsinuasiya

qebul edir. Sənəddə göstərilir ki, heç kəs kölə vəziyyətinə salına, özbaşına həbs edilə, saxlanıla, sürgün edilə bilməz; heç kəs işgəncə verilə bilməz. Toxunulmaz mənzil, şəxsi həyat və ailə həyatı, yazılmaların aşkarlanması, şərəf və leyaqətin qorunması, qərəzsiz məhkəmə vasitəsilə müdafiə olunmaq hər bir şəxsin hüququdur. Sənəddə etiqad, vicedan azadlığı, yığıncaqlar keçirmək və birliklə yaratmaq, öz ölkəsinə idarə etmək, seçmək və seçilmək, sərbəst surətdə yaşayış yerini dəyişmək, siğınacaq və vətəndaşlıq almaq, mülkiyyətə sahib olmaq, heç bir məhdudiyyət qoyulmadan nikaha girmək və ailə qurmaq hüquqları kimi siyasi hüquqlar da öz dolğun ifadesini tapmışdır. Burada habelə əmək hüquq, eyni emek üçün bərabər ödəniş, həmkarlar ittifaqı yaratmaq hüquq, istirahət hüquq, sosial təminat, ana və uşaqların müdafiəsi hüquq, təhsil hüquq, mədəni həyatda iştirak hüququnun təsbit edilməsi de İHÜB-nin tarixi xidmetidir. İHÜB-nin müəyyenləşdiriyi esas hüquqlar bazasında sonralar yalnız BMT sistemi çərçivəsində 100-ə yaxın müxtəlif beynəlxalq sənəd qəbul edilmişdir.

İHÜB beynəlxalq müqavilə deyildir. Lakin beynəlxalq alemdə geniş mənəvi dəstək alması sayəsində məcburi xarakter kəsb edir. İHÜB-nin qəbul edildiyi gün - 10 dekabr hər il bütün dünyada insan hüquqları günü kimi qeyd edilir.

**İnsinuasiya** (lat. *insinuatio* yaltaqlıq) – kimise nüfuzdan salmaq məqsədi güden şər, uydurma, böhtan.

## İntibah

**İspirasiya** (lat. *inspiratio* ilhamlandırmak, təlqin etmək) – her hansı bir fəaliyyətə təhrik etmək.

**İnstansiya** (lat. *instantia* bilavasitə yaxınlıq) – tabeli dövlət orqanları və müəssisələri sistemində pille.

**İnterpellyasiya** (lat. *interpellatio* çıxışın keşilmesi; məhkəmə qarşısında şikayət) – parlamentin bir deputatının və ya deputat qrupunun hökumətə və ya onun ayrı-ayrı üzvlərinə hökumətin siyasetinin ümumi və ya konkret məsələlər barədə xüsusi sorğusunu. İ-nin cavabı parlamentdə müzakire oluna bilər. İ-nin cavabının ayrı-ayrı nazirlərə və ya bütövlükde hökumətə etimadsızlıq votumu çıxarması halları məlumdur.

**İnterpretsiya** (lat. *interpretatio* vəsiyətçilik) – növində mənasının izah və ya şərh edilmesi.

**İntibah** – bu termin İtaliyada və Avropanın digər ölkələrində XV-XVI əsrlərdə mədəniyyətin, xüsusilə ince-sənətin inkişafı ile elaqədar olaraq Yakob Burxardt tərəfindən irəli sürülmüşdür. XIII əsrdən başlayaraq ticarət və sənətkarlığın yüksəlişi ilə elaqədar olaraq şəhər burjuaziyası xeyli güclənmişdi. İqtisadiyyatda baş veren mühüm dəyişikliklər orta əsrlərin teologiyası və felsefəsi arasında uçurum yaradmışdı, cənubi zamanda yaradıcı insanlar öz ideallarını sanki antik dövrün ince-sənətinin təbliğ etdiyi humanizmə axtarır və özleri de bu sahədə gözel sənət əsərləri yaradırdılar. İnsanı vəs-

## İntibah

etmək, onun bütün daxili alemini, arzularını, heyata münasibətini, sevinc və əzəbini, nəhayət, idealları və baxışlarını sənətin gücü ilə açıb göstərmək bu dövrün en səciyyəvi cəhətlərindən biri idi. Ressamlara verilən sıfarişlər bir tərəfdən zəngin burjua nümayəndələrinin, dövlət saraylarının divarlarını bəzəyirdi, digər tərəfdən rəssamların qabiliyyətini aşkara çıxarırlar, sənətlərini püxtələşdirir, onlara şöhrət getirirdi.

İtaliyada XIV-XVI əsrlər, digər ölkələrde isə XV əsrin sonu – XVI əsrlər İ. mədəniyyətinin mühüm xüsusiyyətlərini özündə eks etdirir. İ. mədəniyyətinin esil inkişafı ilə İtaliya Avropa humanizminin esil "məktəbine" çevrildi. Avropa ölkələrindən qabaqcıl ziyahılar bura axırsırdı. İ. bütün sahələrdə özünü qabarıq bürüza verib. Felsefə sahəsində Nikolay Kuzanski, Kambanella, Cordano Bruno, Makiavelli, Boden və s. kimi görkəmlü filosoflar yetişmiş, felsefi-siyasi biliklərin inkişafında mühüm rol oynamışlar. İ. dövrü təbiət elmləri sahəsində böyük dəyişikliklərin yaranmasına sebəb oldu. Təbiətin tədqiqində eksperimental-riyazi metodun tətbiqi ilə Leonardo da Vinci, astronomiyada Kepler, mexanikada Qaliley böyük uğurlar qazandılar. İ. dövründə astronomiya, coğrafiya, anatomiya sahəsində mühüm nailiyətlər adət edildi. Böyük coğrafi köşflər de məhz bu dövrə aiddir. XVI əsrdə N. Kopernik dünyasının heliosentrik sistemini keşf etdi. Vezali və başqaları anatomiyanın əsasını qoymalar. İspan alimi M. Servet organizmə qan dövranı öyrəndi, italyan riyaziyyatçılarının C. Kordano və başqaları 3-4 dərə-

## İntibah

celi tənliklərin həlli üsullarını təpdir, Hollanda riyaziyyatçı və mühəndisi S. Stevin onluq kəsri elmə getirdi.

İ. dövründə edəbiyyatda coşqın inkişaf etmişdir. Bu dövrde yaradılmış edəbiyyatda hərəkəfi, harmonik inkişaf etmiş azad, yaradıcı insan obrazı yaratmaq esas məqsəd kimi yazıçılar qarşısında durdurdu. A. Dante "İlahi komediya" əsərində insan şəxsiyyətini, F. Petrarca lirik sənətlərində insanın daxili alemini, C. Bokacço "Dekameron"da heyat eşqini, dünyəvi zövqü təbliğ edirdilər. Fransada F. Rablenin "Qarqantüa və Pantagruel", İspaniyada M. Servantesin "Don Kixot" əsərləri, İngiltərəde V. Şekspirin facieleri və dramları məhz İ. dövrünün parlaq sənət nümuneleridir.

İ. dövrü dönyaya adlı-sənli memarlar və rəssamlar vermişdir. Leonardo da Vinci, Rafael, Mikelancelo, Tisian, Veroneze, Corcane, Tintoretto və yüzərlə görkəmlü rəssam və heykəltərəş bu dövrün yetişdirmələridir. Onların yaratdığı əsərlər bu gün də dünya muzeylərini və kilsələrini bəzəyir. Məşhur rəssam Leonardo da Vinçinin "Mona Liza" ("Cokonda") əsərinin meziyyətləri hələ də sonetüşənlərin mübahisə predmetidir. Mona Liza kimdir, onun gözlərindəki gülümser ifadələr nöyi eks etdirir. Tisianın "Venera güzgüye baxarkən", H. Memlinin "İsanın məbədə təqdim olunması", Şonhayerin "Xoşbəxt ailə", Rafaelin "Sikst madonnası", Rembrandtin "Danaya", P. P. Rubensin "Virsaviya" tabloları dünya rəssamlıq sənətinin ən gözəl əsərləri kimi müxtəlif ölkələrin muzeylərini və kilsələrini bəzəyir.

İ. teatr, müziqî sahesinde de büyük canlanmaya sebep olub. İ. dövrü medeniyeti ve mütereqqi ideyaları geniş yayılışla İngiltere, İspanya, Danimarka, İsveç, Portuqaliya, Çexiya, Sloveniya, Macaristan, Polşa, Slovakya, Xorvatıya, Rumınıya, Rusiya, Niderland, Almanya, Fransa, İtalya ve s. ölkelerin, bütünlükde dünya medeniyetinin inkişafında büyük rol oynamışdır. İ. dövrünün medeniyeti insanlara humanizmi, gözelliyi, zövqle yaşamayı, insan seksiyatını olduğu kimi qəbul etməyi, ona hörmetle yanaşmayı ve onu sevməyi öyrətmüşdür.

**İnzibati İslahatlar** – Qərbin elmi adəbiyyatında daha ümumi kateqoriya kimi “inzibati İslahat” (*administrative reform*) anlayışına icra hakimiyəti orqanlarının ve bütövlükde dövlət sektorunun işinin səmərəliliyinin artırılması, onların cəmiyyətin tələbatlarına və ayrı-ayrı sosial rüqulurun maraqlarına adaptasiyası üçün ictimai inzibatiq sisteminin (*publik administration*) dəyişdirilmesi prinsipleri, vasitələri və mexanizmlərinin məcmusu daxil edilir. İ.i.-in əsas mahiyyəti dövlət idarəciliyinin bütün strukturları və seviyyəlerinin səmərəliliyi və məsuliyyətinin artırılmasından və bununla da iqtisadi inkişafə və sosial tərəqqiyə yardım etməkden ibarətdir.

İ.i.-in keçirilmesine tələbat keçen esrin 70-ci illerinin sonu – 80-ci illerde bir sıra iqtisadi, sosial və siyasi vəziyyətle, şəraitlərə əlaqədar daha zəruri xarakter almışdı. Belə tələbat ingilissakson ölkələrinde (Böyük Britaniya, ABŞ, Avstraliya, Yeni Zelandiya) özünü

daha aşkar bürüze verirdi ki, sonralar da məhz bu ölkələrdən bir çox nezəri ideyalar və praktiki təcrübə götürülmüşdür.

İ.i-a iqtisadi yanaşma dövlət inzibatiçiliğindən dövlət menecmentinə keçid anlayışında öz ifadəsini tapmışdır. Harry Marşallın göstərdiyi kimi, dövlət menecment icra qərarlarının qəbul olunması prosesi və siyasetin heyata keçirilməsi ilə bağlıdır (Marshall G. In Search of Commensurability: Writing in Public Management in an Era of Government Reform // Public Administration Review. 1998, vol., 58. №3). Müxtəlif ölkələrdə dövlət idarəciliyinin menecerial İslahatında öz ifadəsinə tapmış ümumi deyişikliklərin istiqamətlərinin bütövlükde müasir dövlətin təşkili və fealiyyətində bazar mexanizmlərinin, institutları və məqsədlərinin tətbiqi cəhd'lərindən ibarət olduğunu göstərmək olar. Büttövlükde İ.i. idarəciliq fealiyyətinin xarakteri və əslubunun dayanıqsız inkişafın, rəqabəti münasibətlərin, bazar oriyentirlerinin problemlərinə müvafiq dəyişmeye yönəlib.

Tədqiqatçılar Qərb ölkələrinde İ.i-in xüsusiyyətlərini aşağıdakı göstəricilər üzrə öyrənilməsini təklif edirlər: ictimai xidmətlər və funksiyaların özələşdirilmesi derecəsi; dövlət idarəciliyində bazar elementlərinin tətbiqi seviyyəsi; dövlət idarəetməsi strukturunun yeniden təşkili xüsusiyyətləri; hakimiyət selahiyətləri və funksiyalarının desentralizasiyası seviyyəsi; dövlət qulluqçularının vəziyyətində dəyişikliklər.

Demokratik, hüquq dövlət quruculuğu yolu ilə inamlı irəlileyən müstəqil Azərbaycan Respublikasında SSRİ dəqliqidən sonra qarşıda dövlət qurucu-

luğu və comiyyətin inkişafında dövlətin rolu məsələləri durmudur. Bu problemin tərkib hissəsi kimi ölkədə sosial tərəqqinin, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini təmin etməye qadır olan səmərəli dövlət idarəciliyi sisteminin formalasdırılması məqsədilə İ.i. strategiyasının işlənməsi çıxış edirdi ki, onun da məqsədönlü şəkildə realaşması Ümummilli Lider Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra mümkün olmuşdur.

Dövlət idarəetməsi sisteminde feal surətdə İslahatlar aparan bir çox ölkələrin təcrübəsi göstərir ki, bu İslahatlar dövlət tənzimlənməsi metodlarının dəyişdirilmesini, dövlət qulluğunun modernləşdirilmesini, büdcənin tərtib olunmasının yeni konsepsiyasının İslahatlaşmasını, müasir informasiya texnologiyalarının tətbiqini, rəqabəti mühitin formalasdırılmasını, inzibati proseslərin yeniləşdiriləsini, inzibati etikanın möhkəmləndiriləsini və s. nəzərdə tutur. Bütün bunlar da icra hakimiyəti orqanlarının və bütövlükde dövlət sektorunun işinin səmərəliliyinin yüksəldilməsinə imkan verir.

Azərbaycanda ilk növbədə icra hakimiyəti orqanlarını ehətə edən İ.i. aşağıdakılardan ehətə edir:

- dövlət idarəciliyinin qanunvericilik və normativ-hüquqi bazasının inkişaf etdirilmesi;
- icra hakimiyəti orqanlarının funkisiya və vəzifələrinin yeniləşdirilmesi;
- səmərəli dövlət qulluğunun yaradılması, əlavə peşə təhsilinin təkmilləşdirilmesi;
- dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi;

- dövlət hakimiyəti orqanları üzərində nezəret, onların işinin qiymətləndirilməsi metodları sisteminin inkişaf etdirilmesi və monitorinqi;

- iqtisadiyyatın dövlət sektorunun idarə olunması sisteminin yaradılması və dövlət tənzimlənməsi metodlarının təkmilləşdirilmesi;

- yerli özlünidarə sistemini formalaşdırılması;

- informasiya texnologiyalarının və müasir menecment konsepsiyanının tətbiqi.

Azərbaycanda İ.i-in bir istiqamətini dövlət qulluğunun keyfiyyətə yenileşdirilmesi, xüsusilə da bu problemin kadər aspekti təşkil edir və bu istiqamətdə məqsədönlü və uzaqgörən dövlət siyaseti hayata keçirilir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 3 yanvar 1999-cu il tarixli Fərمانı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəciliq Akademiyasının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Fərmana müvafiq olaraq Dövlət idarəciliq Akademiyası idarəetmə sahəsi üçün mütxəssisler hazırlanması işinin müasir teleblərə uyğun qurulması, onların peşəkarlıq səviyyəsinin artırılması, dövlət idarəciliyi sahəsində elmi-tədqiqatlar aparılmışının təşkili və s. vəzifələri yerinə yetirir.

**Irq** (fr. *race*, ital. *razza*) – ümumi mənşəyi ilə birleşən insanların ənsən ikinci dərəcəli fiziki xüsusiyyətlərin (dərinin, gözün, saçların rəngi, başın, üzün quruluşu, bədənin ölçüləri və s.) ümumiyyətinə malik olan tarixon forma-

## İrqçılık

laşmış grupu. Össas irqi gruplar – avro-poid, neqroid ve mongoloid gruplardır.

**İrqçılık** – beşeriyyetin “ali” ve “aşağı”, “döyerli” ve “döyersiz” irq'lere bölünmesini iddia eden bir grup insanın diğerleri üzerinde hökmranlıq etmesine beraet qazandırmağa çalışan nezriyye.

**İrredentizm** (ital. *irredentio azad olunmamış*) – bu ve ya diger dövletin (siyasi partiyinin, hərəkatın) dünyaya səpələnmiş xalqı, milləti ve ya etnosu birləşdirməye yönelik milli siyaseti. Tarixən İ. Avstriya-Macaristanın sərhədyanı ərazilərində italyan mənşeli əhalinin İtaliyaya birləşdirilməsi uğrunda hərəkatı kimi meydana çıxmışdır.

**İslahat** – içtimai hayatın hansısa sahəsinin deyişdirilmesi, yeniden qurulması.

**İslam** – buddizm və xristianlıqla yanaşı üç dünyəvi dindən biri. İ. VII əsrdə Ərebistan yarımadasında meydana gəlmüşdür. Hazırda dünyada onun davamlılarının sayı bir milyarddan artıqdır. İ. tərəfdarları əsasən Yaxın və Orta Şərqi, Şimali Afrikada, hemçinin bir çox Asiya ölkələrində yaşayırlar. İ. müasir müsəlman ölkələrinin xarici siyasetinde və beynəlxalq münasibətlərində mühüm rol oynayır. Son illərdə onlarca regional və beynəlxalq siyasi-iqtisadi, mədəni İ. təşkilatları yaradılmışdır. Onlardan ən nüfuzluşu – İslam Konfransı Təşkilatı, İslam Dünəyi Liqası, Avropanın İslam Şurası və digərləridir.

## İslam Konfransı Təşkilatı (İKT)

**İslam Konfransı Təşkilatı (İKT)** – dünyadan siyasi xəritəsində İngiltərə, Fransa, Niderland kimi ölkələrin müstəmləke hökmranlığına son qoyulması 1940-70-ci illerde Pakistan, İndoneziya, Suriya, Misir, İraq, İordaniya, Küveyt, Mərakes, Əlcəzair, Tunis, Yemen Ərbə Respiblikası, Birləşmiş Ərbə Əmərliyi, Sudan, Banqladeş və başqa suveren müsəlman dövlətlərinin yaranmasına səbəb oldu. Bu dövlətlərdə İslam güclü mövqeyə malik idi. Müstəqil müsəlman dövlətlərinin yaranması İslamin bütün dünyada həlledici amillərdən birinə çevrilmesinə şərəf yaratdı.

İslam dini dünyəvi dinlərdən biridir və bu din planetimizdə baş veren ictimai-siyasi proseslərə öz təsirini göstərir. Təxmini hesablamala göre, dünyada müsəlmanların sayı bir milyard nefərdən artıqdır. Onlardan üçde iki hissəsi Asiyada, otuz faizi isə Afrikada yaşayır. Dünyanın 140 ölkəsində müsəlman icmaları var, bu dövlətlərin texminən 50-də müsəlmanlar əhalinin ekseviyyətini təşkil edir.

İKT-nin dünyadan ən mötəbər və nüfuzlu dövlətlərəsə təşkilatları arasında özünəməxsus yeri vardır. Yaranığı dövründə İKT-nin say tərkibi iki dəfə artmış, beynəlxalq təşkilatlar arasında mövqeyi möhkəmlənmiş, təşkilat dünyadan qlobal problemlərinin həllinə, sülh və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini vermişdir.

İKT üzv dövlətlərinin beynəlxalq aləmdə birgə fəaliyyətini əlaqələndirmək yanaşı, onların öz aralarında və İKT-ye üzv olmayan dövlətlər arasında beynəlxalq mübahisə və münaqişelerin

## İslam Konfransı Təşkilatı (İKT)

sülh yolu ilə nizama salınmasında, siyasi, iqtisadi, sosial, mədəni və s. humanitar sahələrdə qarşılıqlı əlaqələrin yaranması və inkişaf etdirilməsində, müxtəlif dövlətlərde azlıqda qalan müsəlman icmalarının monafeyinin müdafiə olunmasında mühüm rol oynayır.

Beynəlxalq təşkilatlar arasında İKT-nin mövqeyinin möhkəmlənməsi, mühüm siyasi məsələlərin müzakirəsində təşkilatın iştirakının təmin olunması beynəlxalq seviyyəli problemlərin həllində müsəlman dövlətlərinin daha feal iştirakına səbəb olmuşdur.

Müsəlman dövlətlərinə qarşı tacavüz aktlarına, müsəlman icmalarının hüquqlarının pozulmasına İKT-nin vaxtında etiraz sessi ucalmasına müsəlman ölkələri arasında birliyin möhkəmlənməsinə və bu dövlətlərin, müsəlman xalqlarının qanuni hüquqlarının təmin olunmasına, eyni zamanda dünya miyandasında islam sivilizasiyasının, mədəni, tarixi abidələrinin mühafizə olunmasına kömək edir.

Azərbaycan dövlət müstəqilliyini yenice bərpa etdiyi dövrdə İKT-nə daxil olmuşdur (18.10.1991). İKT Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilatdır. Beynəlxalq aləmdə Azərbaycanın tanınmasında və onun mövqeyinin dəsteklənməsində böyük xidmətləri olmuşdur.

## İzolyasionizm

**İsteblişment** (ing. establishment quruluş, əsas; qurum) – cəmiyyətin elitar grupp, elecə də bu elitanın öz aqallığını həyata keçirmək üçün istifadə etdiyi bütün hakimiyət və idarəetmə sistemi.

**İşgal** – bir dövletin silahlı qüvvələrinin başqa bir dövletin ərazisini güc yolu ilə tutması, həmin ələkin suveren hüquqlarını tapıdılması.

**İyerarxiya** (yun. *hierarchia* < *hieros* müqaddes + *arche* hakimiyət) – 1) təmin element və ya hissələrinin alıden ibtidaiye, yuxarıdan aşağıya düzülüşü; 2) xidməti vəzifə və rütbələrin tabeçilik esasında düzülüşü.

**İzolyasionizm** (fr. *isolation* ayrıılma, məxsusiləşmə) siyasi subyekti öz xərici əlaqə və münasibətlərini məhdudlaşdırmasına və ya tamamilə kesilməsinə yönəlmış davranış tipi. İ. ticarət sanksiyalarında, viza rejiminin sərtləşdirilməsində, herbi və informasiya blokadasında, mədəni əlaqələrin kesilməsində təzahür edir. İ., her şeydən əvvəl, ABŞ-in ikinci dünya müharibəsində və ya mührabedən sonrakı ittifaqların yaradılmasında iştirak etməsini arzulamayan ABŞ siyasetçilərinin hərəkətlərinə uyğun gelir.

# K

**Kansler** (alm. *Kanzler*) – bir sırada ölkelerde hükümet başçısı (Almanya, Avstriyada federal K. hükümetin başçılarından) ve ya yüksek vazifeli şəxs.

**Kanton** (fr. *canton*) – 1) İsviçrede ərazi vahidi; 2) Fransada və bəzi digər dövlətlərdə aşağı inzibati ərazi vahidi.

**Kapitalizm** (lat. *capitalis* əsas, baş) – xüsusi mülkiyyət, kapital yığımı, galir olədiləməsi hüququna və münasibetlərinə əsaslanan sosial-iqtisadi formasiya.

**Kapitoli** (lat. *capitolium*) – 1) Qədim Romanın yerləşdiyi yeddi təpədən biri. Bu təpədə Yupiterin, Yunananın və Minervanın şərfinə ucaldılmış Kapitoli məbədi yerləşirdi; 2) Vaşington şəhərində ABŞ Kongresinin binası, eləcə də ABŞ ştatlarının qanunvericiliyə məclislərinin keçirildiyi binaların adı.

**Kart-blans** (fr. *carte-blanche*) mənənda – qeyri-məhdud səlahiyyətlər, tam fəaliyyət azadlığı.

**Kasta** (port. *casta* nəsil) – 1) Hindistanda və Şərqiñ bəzi ölkələrində mənşəyi və üzvlərinin hüquqi vəzifəti ilə ferqlişən qapalı ictmai qrup; 2) özünün qapalılığını, məxsusiliyini, silki və ya qrup imtiyazlarını qısqancılıqla qoruyan ictmai qrup.

**Kataklizm** (yun. *kataklýmos* daşqın) – qəza, dağıdıcı deyışikliklər.

**Kateqoriya** (yun. *kategorein* söylemək) – 1) obyektiv aləmin hadisə və predmetlərinin en mühüm xüsusiyyət və münasibetlərini eks etdirən ümumi anlayış; 2) ümumi əlamətlərə malik hadisə, predmet və ya şəxslərin dərəcəsi, sinfi, növü.

**Katolisizm** (yun. *katholikos* ümumi) – xristianlığın əsas cərəyanlarından biri. Xristian kilsesinin katolisizmə və pravoslavlığa bölünmesi 1054-1204-cü illərdə baş vermişdir. XVI əsrde K.-in protestantlıq ayrılmışdır. K.-in dünya üzrə vahid mərkəzi Vatikan, vahid rehberi isə Roma Papasıdır. Müasir K. çoxsaylı ruhani orduzu, rahiblik ordenləri, missioner təşkilatları, eləcə də kütlevi dünyəvi təşkilatlar – siyasi partiyalar, hemkarlıq ittifaqları, gəncər və qadın hərəkatları vasitəsilə beynəlxalq münasibətlərə feal təsir göstərir. Dünyada texminən 600 milyona yaxın katolik var. K. İtaliyada, İspaniyada, Portuqaliyada, Latin Amerikası ölkələrində hakim konfessiyadır. Polşada, Macarıstanda, Çexiyada, Slovakiyada və Kubada dindarlar arasında katoliklər üstünlük təşkil edir. Azərbaycanda yaşayan xristianlar arasında katoliklər azlıq təşkil edir.

**Kaudilizm** – Latin Amerikası ölkələrində hərbi güc vasitəsilə hakimiyyətə gələn və dövləti idare edən diktatorların idarəetmə sistemi.

**Klaka** (fr. *claque*) – kütlevi siyasi tədbirin baş verənləri səs-külyə teqdir etmek (və rədd etmək) üçün devət olunmuş (və muzdla tutulmuş) iştirakçılar qrupu.

**Klan** (kelt. *clann*) – 1) şotllandarda və irlandlarda nəsil icması; 2) geniş mənada – teserrüfat və mösiət münasibətləri ilə birləşmiş qohumlar qrupu.

**Klerikalizm** (lat. *clericalis* kilsəyə xas olan) – katolik kilsesinin və onun rəhbərinin nüfuzunun möhkəmləndiriləsinə yönəlmüş cəhdlerin məcmusu.

**Klika** (fr. *clique* banda) – istenilen vasitələrlə müəyyən məkrli məqsədlərə çatmağa can atan insan qrupu.

**Klientel** (lat. *cliens* sözəbaxan) – hakimiyyət ehtiyatlarının qeyri-beraber bölgüsü neticesində meydana çıxan səsli (fərdi və ya kollektiv) asılılıq forması. K. şəxsi loyallığı səsli əlaqələrin bütün digər növleri üzərində üstünlüyü ilə fərqlənir.

**Knesset** – İsrailin birpalatalı parlamentinin adı.

**Koalision hökumət** – parlamentli dövlətlərdə parlamentdə deputat yeri heç biri birpartiyalı hökumətin yaradılmasına iddia edə bilməyen müxtəlif siyasi partiyaların nümayəndələri tərəfindən tutulduğu halda yaradılan hökumət. K.h.-de baş nazir vəzifəsini və əsas yerleri parlamentdən çoxsaylı partiya fraksiyalarının üzvləri tutur. Belə bir situasiya yaranı bilər ki (bu cür az-az olsa da), heç də ən böyük olmayan partiya fraksiyaları bir-ləşərək parlament çoxluğunu elde etsinlər və ən iri partiya fraksiyonu konarda qoyaraq koalision hökuməti formallaşdırır.

dırırlar. Daha nadir hal – hökumətin parlamentdə təmsil olunan bütün partiyalarının yaratdığı böyük koalisiyadır.

K.h. XX əsrin son on illiyindən daha tez-tez partiya sistemində şərtiz üstünlük təşkil edən partiyaların olmadığı İtaliyada, Macarıstanda, Belçikada, Niderlandda, Ruminiyada yaradılmışdır.

K.h.-lər birpartiyalı nisbətən az davamlıdır, tez-tez bir-birini əvəz edirlər ki, bu da siyasi qeyri-sabitliyə getirir çıxara bilər.

**Koalisiya** (lat. *coalitio* < *coalitis* birleşmiş) – 1) ümumi məqsədlərə çatmaq naminə könüllülük əsasında formallaşmış birlik, ittifaq; 2) dövlətlərin siyasi və ya hərbi ittifaqı; 3) sekillərdə birgə iştirak ve koalision hökumət yaratmaq məqsədile siyasi partiyaların razılıması və ya ittifaqı. Seçki koalisiyası parlament, prezident və yerli sekillərdə birgə namızedlərin irəli sürülməsi barədə siyasi partiyaların razılışmasıdır. Parlament koalisiyası isə siyasi partiyaların parlamentdə birgə fəaliyyəti barədə razılışmasıdır.

**Kollaborasionist** (fr. *collaboration* əməkdaşlıq) – işgalçılara əməkdaşlıq edən şəxs; vətən xaini. Bu termin ikinci Dünya müharibəsi vaxtı meydana gelmişdir.

**Kollegiallıq** – rəhbərliyi səlahiyyətli şəxslər qrupu (kollegiya) tərəfindən həyata keçirilən idarəetmə prinsipi. Bu zaman həmin şəxslərin hər biri müəyyən fəaliyyət sahəsinə görə məsuliyyət daşıyır.

## Kommunikasiya

**Kommunikasiya** (lat. *communicatio* birleşdirirəm, əlaqə yaradıram) – insanlar arasında informasiya mübadiləsinin nəzərdə tutan qarşılıqlı əlaqələr tipi, işarələr sistemi vasitəsilə fərdlər arasında yaradılan informasiya mübadiləsidir. K. verbal və qeyri-verbal vasitələrlə həyata keçirilə bilər. K.-da iki cür yanaşma – mexaniki və fealiyyət yanaşmaları mövcuddur.

Mexaniki yanaşmaya görə K. informasiyanın kodlaşdırılması və mənbədən qəbul ediləb ötürülməsinin bir istiqamətdə həyata keçirən proses kimi təsvir edile bilər.

Fealiyyət yanaşmasına görə isə, K. rabitə iştirakçılarının (kommunikantları) bir məqsədə gəlmək üçün həyata keçirdikləri birgə fealiyyət prosesidir.

**Kommunitarizm** (ing. *community* icma) – sosial hərəkatın yeni forması. K. hər bir insanın öz həyat terzinə və stilini yaşamaq, özünün bilavasitə etrafını formalasdırmaq hüququnu müdafiə edir; “həmfikirlərin çox da böyük olmayan icmasında fərdin xilasının və özünü tenzimləməsinin axtarışı” ideyasına əsaslanır. K. azad vətəndaşların “böyük cəmiyyətə” qarşı duran mərkəzləşməmiş icmasının mövcudluğunu nəzərdə tutur və vətəndəş təşəbbüsleri uğrunda hərəkat, özünümüdafiə şəbəkələrinin, alternativ dini icmaların yaradılması vasitəsilə praktik olaraq gerçekləşir.

**Kommunizm** (lat. *communis* ümumi) – cəmiyyətin kollektivizm, sosial adalet və sosial bərabərlik prinsipləri əsasında

## Kompetensiya

qurulmasını nəzərdə tutan siyasi ideolojiya. K.-in baniləri və aparıcı ideoloqları K. Marks, F. Engels, V. Lenin və başqaları olmuşlar. K.-in marksist nəzeriyəsinin özünü sınıfı mübarizə haqqında təlim, sınıfı məqsədlerin zorakı yolla reallaşdırılmasının təhlili təşkil edir. Proletariatın sınıfı mübarizəsinin məzmun və formasını açıqlayan Marks və Engels onun əsas məqsədini sınıfsız cəmiyyətin meydana çıxmamasına və dövlətin aradan qalxmasına götərib çıxaran, istismarçı sınıfların diktaturasının eksi olan proletariat diktaturasının qurulması kimi müəyyənləşdirirdilər. Marksizmde sınıfların, təbəqələrin, sosial qrupların içtimai vəziyyətinin təhlili kütlələrinin, ayrı-ayrı liderlərin və onların maraqlarının siyasi davranışının başa düşülməsi üçün çıxış nöqtəsidir.

**Kommuniķe** (fr. *communique*) – beynəlxalq xarakterli hadisələr haqqında rəsmi məlumat. K. adətən beynəlxalq təşkilat tərəfindən beynəlxalq həyatın problemləri barədə qəbul edilən rəsmi sənədin adıdır.

**Komparativistika** (< lat. *comparatio* berabər nisbet, uyğunluq, müqayise, qarşılıqlı razılılaşma) – sosial, humanitar biliyin müxtəlif sahələrində (politologiya, hüquqsunaşlıq, ədəbiyyat-sunaşlıq, dilçilik, kulturologiya, tarix, dinşunaşlıq və s.) müqayisəli metodlar məcmusunun ümumi adı.

**Kompetensiya** (lat. *competentia* hüquqa əsasen malik olma) – hər hansı

## Komprador

dövlət orqanının və ya vəzifeli şöxsin hüquqla müeyyen olılmış selahiyətlərinin, hüquq və vəzifələrinin məcmusu.

**Komprador** (isp. *comprador* alıcı) – xarici kapitalla yerli bazar arasında vasitəçilik edən ticarətçi.

**Kompromis** (lat. *compromissum*) – qarşılıqlı güzəştlər əsasında eldə olunmuş razılışma.

**Kondominium** (lat. *condominium* con birgə + *dominium* sahiblik) – beynəlxalq hüquqda iki və ya daha çox dövlətin müəyyən əraziyi sahiblik etməsi. Bu zaman həmin dövlətlər bu ərazi üzərində öz suverenliklərini birgə həyata keçirirlər. Böyük Britaniya və Misirin Sudan üzərində K.-u məlumdur (1899-1956).

**Konfederasiya** (lat. *confederatio* ittifaq, birleşmə) – dövlətlərin elə ittifaqıdır ki, bura daxil olan dövlətlər öz suverenliklərini tam həcmde saxlayırlar. K. hem beynəlxalq-hüquqi təşkilat, hem də dövlət təşkilatı xüsusiyyətlərinə malikdir. K. çərçivəsində hər bir iştirakçı dövlət özünün siyasi müstəqilliyini, konstitusiyasını, milli maliyyə və hüquq sistemini, silahlı qüvvələrini qoruyub saxlayır. K. çərçivəsində həll edilən məsələlər dairəsi geniş deyil (adətən, müharibə və sülh məsəlesi, xarici siyaset, vahid ordunun, birgə kommunikasiya sisteminin formalasdırılması). Ümumi siyasetin işləniləb hazırlanması və həyata keçirilməsi üçün ümumi hakimiyət orqanları formalas-

## Konformizm

dırılır və hər bir iştirakçı dövlət bu orqanlarda təmsil olunur. Lakin orqanların qərarları məşvəratçı xarakter daşıyır və onların yerine yetirilməsi K. üzvləri üçün mütləq deyil. K.-da ittifaq vətəndaşlığı mövcud deyil. K.-nın subyektləri istədikləri vaxt onun tərkibindən çıxa bilərlər.

İsveçrə İttifaqı (1291-1798 və 1815-1848), Napoleonun protektoratı altında mövcud olmuş Reyn İttifaqı (1806-1813), ABŞ (1781-1789), Seneqambiya (1982-1989-cu illərdə Senegal və Qambiyanın birliliyi) K.-nın tarixi nümunələridir. 1958-1961-ci illərdə Misir və Suriya K. təşkil etmişdilər. Hal-hazırda yalnız Avropa Birliyi K.-nın səciyyəvi xüsusiyyətlərinə malikdir. K.-ların tarixi təcərübəsi göstərir ki, bu birlük forması keçid xarakteri daşıyır; onlar ya dağlaraq müstəqil dövlətlərə parçalanır, ya da federativ dövlətə çevrilir.

**Konformizm** (lat. *conformis* uyğun, oxşar) – sosial-siyasi və psixoloji anlayış olub kütlevi şürən hakim fikir, standart və stereotiplərini qeyri-tənqidli qəbul etməni və onlara kor-koranə riayət edilməsini ifade edir.

K. totalitar və avtoritar rejimlərin, kütlevi cəmiyyətin sosial-psixoloji əsası kimi çıxış edir. Bu rejimləri tədqiq edən H. Arendt, Ç. Mills kimi alimlərin əsərlərində K.-in təhlili verilmişdir. K. kütlevi informasiya vasitələrinin və təsviqatın, ənənələrin, kollektiv və fərdi sosial-siyasi təcrübənin təsiri altında formalasılır. Freydizm K.-in formalaması mexanizmlərinə zoraklığı, qorxutmanın, milli və sosial təkəbbürlüyü

## Konfrans

(narsisizmi), rəhbərlər və hakim qrupla identifikasiyani, seksual hissin boğulmasını aid edir. E. Fromm K.-i insanların özünü tənhalıqdan, qorxudan və azadlıqdan qoruduğu sügınacaq adlandırır.

Sosial psixologiyada K. istenilən sosial birliliyin (kollektivin, sosial qrupun, bütövlükde cəmiyyətin) stabil fəaliyyətinin başlıca şərti və şəxsiyyətin sosiallaşmasının zəruri və aspekti olan qrup normalının, vərdişlərin, dəyərlərin fərd tərefindən mənimşənilməsi kimi nəzərdən keçirilir.

**Konfrans** (lat. *conferentia* < *conferra* bir yere yiğmaq) – müəyyən təşkilatların, dövlətlərin, ayri-ayrı insanların müəyyən məsələləri müzakire etmək üçün toplantı və ya müşavirəsi.

**Konfrontasiya** (lat. *con* əleyhine + *frons* alın, cəbhə) – qarşılurma, toqquşma, qarşıqoyma.

**Konkordat** (lat. *concordare razi* olmaq) – Vatikanla hər hansı dövlətin hökuməti arasında, həmin dövlətin öz ərazisində yerləşən katolik kilsə ilə münasibətlərini müəyyənləşdirən müqavilə.

**Konqress** (lat. *congressus* görüş, yığıncaq) – 1) ABŞ-da, Paragvayda və bir sira başqa dövlətlərdə iki palatalı parlamentin adı; 2) bir sira ölkələrdə bəzi ictimai-siyasi təşkilatların adı (məs., Hindistan Milli Konqresi); 3) daha çox beynəlxalq xarakterli müşavirə, qurultay.

**Kooptasiya** (lat. *cooptatio* elave olaraq seçmə, seçkiyə qədər) – hər hansı

## Konsensus

seçkili orqanın tərkibinə bu orqanın qərarı ilə seçki keçirmədən yeni üzvlərin qəbul edilməsi.

**Konsensus** (lat. *consensus* razılıq, yekdillik) – siyasi təşkilin əsas prinsiplerine, dəyərlərin, hakimiyyətin və hüquqların bölgüsüne münasibətdə cəmiyyətin ekseriyetinin, əsas sosial-siyasi qüvvələrin razılıq veziyəti.

Demokratik cəmiyyətdə mümkün razılaşmanın üç obyekti qeyd edirlər: 1) təsəvvürler sisteminin strukturunu təşkil edən son məqsədlər (azadlıq, beraberlik və s.); 2) oyun qaydaları və ya prosedurlar; 3) konkret hökumətlər və hökumətin siyaseti.

Bu üç obyekt K.-un üç seviyyesine transformasiya oluna bilər: 1) cəmiyyət seviyyəsində K. (əsas, dəyər); 2) rejim seviyyəsində K. (prosedur); 3) siyaset seviyyəsində K.

K.-un birinci (əsas) seviyyəsi cəmiyyətin eyni dəyərləri bələşüb böülüsmədiyini göstərir. İkinci seviyyə (prosedur) konstitusiyada təsbit olmuş "oyun qaydaları"nı müəyyənləşdirir. K.-un üçüncü seviyyəsi "hakimiyyət - müxalifət" paralelini öncə çəkir. Siyasi məsələlərdə razılığın olmaması və hökumətə müxalifətde olmaq hökumətin üzvlərinə deyil, idarəetmə formasına münasibətdir.

K. demokratiyanın ziddiyətləri və münaqışlarını həll etmeye və onların qarşısını almağa, cəmiyyətdə gərginliyi aradan qaldırmağa imkan verən universal prinsipidir. K.-un səməreliliyi mükafatların, imtiyazların, hakimiyyətin, rifahın bölgüsündə iştirakdan, siyasi

## Konsepsiya

mədəniyyətin səviyyəsindən asılıdır. K.-un böhranın adətən din və dövlət münasibətləri, ənənəvi siyasetə qeyri-ənənəvi qrupların qoşulması, rollar və statusların yeniden bölgüsü, elita ilə külənin qarşıluması nəticəsində meydana çıxan böhranla əlaqələndirir.

**Konsepsiya** (lat. *consepcion*) – əsas fikir, hər hansı hadisənin başa düşülməsi və şərh edilməsi vasitesi.

**Konsolidasiya** (lat. *consolidatio* < *con* birlikdə + *solidare* möhkəmləndirmək, sıxlasdırmaq) – nəyinse möhkəmlənməsi, güclənməsi, birləşməsi.

**Konstitusionalizm** – 1) dövlətlə vətəndaş cəmiyyəti arasında hakimiyyət bölgüsüne və onun konstitusiya ilə məhdudlaşdırılmasına, eləcə də şəxsiyyətin hüquq və azadlıqlarının təminatına əsaslanan münasibətləri müəyyənləşdirən siyasi-hüquqi nəzəriyyə; 2) konstitusiya ilə məhdudlaşdırılan idarəetmə; konstitusiyaya və idarəetmənin konstitusiya metodlarına əsaslanan siyasi sistem.

**Konstitusiya** (lat. *constitutio* qurulma) – dövlətin ali hüquqi qüvvəye malik, mərkəzi və yerli hakimiyyət orqanlarının təşkilinin əsaslarını, onların səlahiyyətlərini və qarşılıqlı münasibətlərini, dövlətlə vətəndaş arasında münasibətlərin əsaslarını müəyyənləşdirən əsas qanunu. K. demokratiyanın en mühüm təsisatlarından biridir. XVIII əsrin sonlarında ilk K.-lar (ABŞ, Fransa) monarxiya mütləqiyətinin legvi nəti-

## Konstitusiyalı monarxiya

cəsində meydana çıxmış, sonralar isə onun əsas rolu ardıcıl olaraq demokratik dövlət kuruluşunun yaradılmasından ibarət olmuşdur.

Formalarına görə K.-lar kodifikasiya olunmuş, kodifikasiya olunmamış və qarışiq tiplərə bölünür. Kodifikasiya olunmuş K.-lar vahid yazılı akt olub konstitusiya xarakteri daşıyan bütün əsas məsələləri tənzimləyir. Əgər eyni məsələlər bir neçə yazılı akt vasitesilə tənzimlənirsa bu cür K.-lar kodifikasiya olunmamış K.-lar adlanır. Qarışiq tipli K.-lar yalnız parlament qanunlarını və məhkəmə presedentlərini deyil, eyni zamanda adətləri və doktrinal şəhərləri de ehtiva edir. Müddətinə görə K.-lar daimi və müvəqqəti olur.

**Konstitusiya quruluşu** – müəyyən dövlətin konstitusiyası və digər hüquqi normativ aktları ilə təsis edilən və qorunan iqtiadı, siyasi-hüquqi, sosial münasibətlər sistemi. K.-q.-nın əlamətləri bunlardır: xalqın suverenliyi, hakimiyyət bölgüsü, hamı tərefindən qəbul edilən insan hüquq və azadlıqlarının pozulmazlığı və ayrılmazlığı.

**Konstitusiyalı monarxiya** – monarxiya idarəciliy formalarından biri. Bu idarəciliy formasında monarxin hakimiyyəti konstitusiyası ilə məhdudlaşdırılır. Qanunvericilik – parlament və müstəqil məhkəmə hakimiyyəti mövcud olur.

K.m. XVII əsrin axılarında burjua inqilabı nəticəsində Böyük Britaniyada meydana gəlmişdir. Müasir dövrə K.m.-nın iki növü mövcuddur: *dualist monarxiya* və *parlamentli monarxiya*.

## Konstitusiya Məhkəməsi

K.M. idarəcilik forması kimi burjua cəmiyyətinin təşəkkül tapıldığı dövrden başlanır. Hələ də Avropa və Asyanın bir sıra ölkələrində o öz əhəmiyyətini formal olaraq itirməmişdir (İngiltərə, Danimarka, İspaniya, Norveç, İsveç, Yaponiya və b.).

**Konstitusiya Məhkəməsi** – bir sıra ölkələrdə konstitusiya nəzarətini həyata keçirən xüsusi dövlət orqanı. İlk dəfə 1920-ci ildə Avstriyada yaradılmış və o vaxtdan bütün dünyada geniş yayılmışdır.

K.M. üzvləri ya parlament tərəfindən seçilir (Almaniya, Xorvatiya), ya da dövlət başçısı tərəfindən təyin olunurlar (Kipr); bəzən K.M.-ni üzvləri parlament və ya digər ədliyyə orqanları tərəfindən də təyin olunurlar. Konstitusiya nəzarətini həyata keçirməkə yanaşı K.M. bir sıra ölkələrdə konstitusiyani şərh etmək hüququna malikdir, siyasi partiyaların fealiyyətinin konstitusiya uyğun olub-olmamasını məsələsinə baxır, selahiyətlər haqqında mübahisələri həll edir.

Azərbaycanın tarixində ilk konstitusiya məhkəmə nəzareti orqanı olan Azərbaycan Respublikası K.M. – 1998-ci il 14 iyulda yaranmışdır. 1995-ci il 12 noyabrda yeni Konstitusiyanın qəbul edilməsi ilə əlaqədar bu məsələ tam həll edilmiş, Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Milli Məclis tərəfindən 1998-ci il 14 iyulda seçilmiş 7 nəfər hakimdən ibarət Azərbaycan Respublikası K.M. öz fealiyyətinə başlamışdır. Azərbaycan Respublikasının K.M. digər məhkəmə hakimiyyəti orqanları kimi qanunverici və

## Konstitusiya Məhkəməsi

icra hakimiyyətləri ilə qarşılıqlı fealiyyət göstərir, lakin öz selahiyətləri çərçivəsində müstəqildir. Bununla bərabər onun hüquqi statusu bir sıra xüsusiyətlərlə fərqlənir. Azərbaycan Respublikasının Konstitusiyası və "Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi haqqında" Qanun məhkəmənin statusunu, onun selahiyətləri və fealiyyət qaydalarını müəyyən edir. "Konstitusiya Məhkəməsi haqqında" Qanun və K.M.-nin özü tərəfindən təsdiq edilən Daxili Nizamnamə Konstitusiya mühakiməsinin qaydalarını müəyyən edir. K.M.-nin fealiyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası və "Konstitusiya Məhkəməsi haqqında" Qanun teşkil edir. K.M.-nin fealiyyəti Azərbaycan Respublikasının Konstitusiyasının aliiyi, adalet, müstəqillik, kollegiallıq və açıqlıq prinsipleri əsasında qurulur. K.M.-nin əsas vəzifələri ise Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsi ilə müəyyən edilir.

Bu maddəyə əsasən Azərbaycan Respublikasının K.M. 9 hakimdən ibarətdir. Azərbaycan Respublikası K.M.-nin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

Yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşunas ixtisası üzrə 5 ildən artıq işleyen Azərbaycan Respublikası vətəndaşı K.M.-nin hakimi mi ola bilər.

Azərbaycan Respublikasının K.M. Azərbaycan Respublikası Prezidentini, Azərbaycan Respublikası Milli

## Konstitusiya Məhkəməsi

Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorgusunda əsasında aşağıdakı məsələləri həll edir:

1) Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman ve sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;

2) Azərbaycan Respublikası Prezidentinin fərmanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu;

3) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına uyğunluğu;

4) Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;

5) bələdiyyə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də Nax-

## Kontent-analiz

çivan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) uyğunluğu;

6) Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlerarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Azərbaycan Respublikasının hökumətlərə müqavilelerinin Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;

7) Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının, Azərbaycan Respublikası qanunlarına uyğunluğu; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunluğu;

8) qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında selahiyətlər bölgüsü ilə bağlı mübahisələr.

**Kontent-analiz** (ing. *kontent – məzmun və yun. analysis təhlili*) – sənədlərde (qəzetlərdə, kitablıarda, arayışlarda) olan her hansı proses və ya hadisə haqqında kəmiyyət göstəricilərinin toplanıb təhlil edilməsi. K.-a. imkan verir ki, sənədin məzmununun kəmiyyət göstəriciləri təsvir edilsin və bunun əsasında sənəd her hansı bir nöqtəyi-nəzərdən qiymətləndirilsin. K.-a.-in tövbə

## Kontr-mədəniyyət

birinci növbədə sənədin məzmununu eks etdirən göstəricilərin (indikatorların) müəyyən edilməsi ilə başlanılır. Bu göstəricilər aşağıdakı tələblərə cavab verməlidirlər:

- tədqiqatın vezifelerinə uyğun olmalıdır;
- tədqiqatda istifadə olunan əsas anlayışları kifayət qədər düzgün və dolğun əks etdirməlidirlər;
- bir göstəricidə əks olunan məzmun digər göstəricidə əks olunmamalıdır.

Bu qətəqoriyalar sistemindən başqa matni tədqiqat vahidi müəyyən edilməlidir.

Tədqiqat vahidi kimi mətnədə olan söz, cümlə, mövzu, ideya, müəllif, personaj, sosial situasiya və yaxud tədqiqat qətəqoriyasının menasına uyğun olan mətn parçası istifadə edile bilər. K.-a. öz geniş imkanlarına görə kütłəvi informasiya vasitələrinin tədqiqi və inkişaf yollarının müəyyən edilməsi üçün mühüm, əvəzedilmez vasitədir.

**Kontr-mədəniyyət** – norma və dəyərlər sistemi hakim mədəniyyətin əsas elementlərinə zidd olan submədəniyyət.

**Kontrelita** – elita üçün səciyyəvi psixoloji keyfiyyətlərə malik olan, lakin sosial statusuna və müxtəlif maneelərə görə idarəetmə funksiyalarına malik olmayan şəxs.

**Kontinentalizm** (lat. *continens*) – geosiyasi nəzəriyyə; qitədə hakim olan dövlətin müəyyən ölkələri siyasi və iqtisadi cəhətdən özünə tabe etdirməsi siyaseti.

## Konvensional siyasi iştirak

**Kontroverza** (lat. *controversia*) – ixtilaf, parçalanma, mübahiseli məsələ.

**Konvensiya** (lat. *conventio* müqavilə, razlaşma) – hər hansı xüsusi məsələyə aid beynəlxalq müqavilə və ya razlaşma.

**Konvergensiya nəzəriyyəsi** (lat. *converge* yaxınlaşram) – müasir Qərb sosiologiyasının və politologiyasının konsepsiyalarından biri. Bu konsepsiya görə zaman keçidkəc dönya kapitalizm və sosializm sistemləri arasında iqtisadi, siyasi, ideoloji fərqlər azalır və beləliklə hər iki sistem tədricən birləşərək ümumi bir forma alır. Bu konsepsiyanın yaradıcıları (J.Qelbreyt, P.Sorokin, Y.Tinbergen, R.Aron və s.) bəzi bir ideyanın tərefdarlarından ki, kapitalizmdə zaman keçidkəc sosializm elementləri yaranır, sosialist ölkələrində isə tədricən burjuaz elementləri özüne yer tapır. 50-60-ci illərdə K.n. Qərbdə ziyanlıların müxtəlif təbəqələri arasında geniş yayılmışdır. K.n. real proseslərin beynəlxalqlaşmasının özüne-məxsus yozumudur. Bu konsepsiyanın sosial proseslərin və onların qarşılıqlı əlaqələrinin öyrənilməsində və qlobal cəmiyyətin inkişaf yollarının müəyyən edilməsində böyük rol olmusdur. Sosializm sisteminin iflası ilə K.n. öz aktuallığını itirmişdir.

**Konvensional siyasi iştirak** – legal və qanunla tənzimlənən siyasi fealiyyət. İştirakın bu tipinə aiddir: səsverme; partiyaların və seçki kampaniyalarının içinde iştirak; cəmiyyətin siyasi həyatında iştirak; rəsmi şəxslərə əlaqələr.

## Korporativizm

**Korporativizm** (lat. *corporatio* birlik) – qərarların qəbul olunması sistemi. Bu zaman kütłəvi siyaset ali dövlət eli-tası ilə qüdrətli korporativ təşkilatların (əsasen, biznes və həmkarlar təşkilatları) qarşılıqlı fealiyyəti nəticəsində işlenib hazırlanır. Korporativ təşkilatlar dövlət tərəfindən qoyulmuş müəyyən mahdudiyyətlərə tabe olmağın qarşılığında uyğun sahələrdə insanların mənəfəterinin temsilciliyi üzərində inhişara yiyələnlərlər.

**Korrupsiya** (lat. *corruptio* yoldan çıxartma, əle alma, pozma) – 1) vəzifeli şəxslərin və ictimai xadimlərin satqılığında, əle alınmasında təzahür edən dövləti cinayət; 2) vəzifeli şəxsin və dövlət toplamaq məqsədilə vəzifəsinin ona verdiyi hüquqlardan istifadə etməsində ifade olunan cinayətkar fealiyyət. K. dövlətin iqtisadi və siyasi sistemini sarsdırır və nəticə etibarilə onu parçalayıb dağıdır.

**Kosmopolitizm** (yun. *kosmopolites* dünya vətəndaşı) – beşəriyyətin vəhdəti, “insan – dünya vətəndaşı” şüarı altında “dünya vətəndaşlığı” ideyası namına siyasetdə milli əsaslardan imtina etməyi təbliğ edən nəzəriyyə.

**Kratologiya** (yun. *kratos* hakimiyət + *logos* təlim) – hakimiyət haqqında elm.

**Kreatura** (lat. *creatura* yaradılış) – kiminə köməyi, proteksiyası ilə irəli çəkilmiş şəxs.

**Kredo** (lat. *credo* inanıram) – 1) katolik kilsəsində tövbe, inanın simvolu; 2) inanclar sistemi.

## Kurial seçkilər

**Köləgə kabinet** – Böyük Britaniyanın əsas müxalifət partiyasının parlament komitəsi. K.k. termini XIX əsrin 70-80-ci illərində meydana gələsə də, əsasen 1907-ci ildən, yeni ölkədə ikipartiyalı sistem yaranandan sonra daha geniş şəkildə işlenilməye başlanıldı. O vaxt müxalifətin parlament fraksiyası üzvlərindən K.k. təşkil olundu. Onun qarşısında duran əsas məqsəd – hökumətin fealiyyətini təqid etməklə, onun yeridiyi siyasi xəttə, nazirlərə sorğular göndərməkla hökumətin qanun layihələrinə düzəlşələr verilməsinə nail olmaqdır.

**Ksenofobiya** (yun. *xenos* yad + *phobos* qorxu) müəyyən cəmiyyətin və ya fərdin heyat tərzi üçün tanış olmayan, yad, yabançı olan hər şeydən qorxmaq və onlara nifret etmək.

**Kvorum** (lat. *quorum* (*presentia suffici*)) kimin ki, iştirakçı kifayətdir) – toplantı iştirakçılarının ele minimum sayıdır ki, bu zaman həmin toplantı qanuni hesab edilir və onun qəbul etdiyi qərarlar qüvvəyə malik olur.

**Kvota** (lat. *quota* adambaşına düşən hissə) – pay, hissə, norma.

**Kuluarlar** (lat. *couloirs* dehlizlər) – iclas zahindən kənarda yerləşən iştirahət, qeyri-rəsmi görüşlər, fikir mübadiləsi üçün istifadə olunan yer.

**Kurial seçkilər** – bir sıra dövlətlərdə mövcud olan nümayəndəli müəssisələrə seçkilər sistemi. K.s. seçicilərin silk, yaxud senz prinsipi üzrə bir neçə

## Kütləvi informasiya vasitələri

dərcəyə, yaxud kurilər və seçki üsulu, habelə bölgüsü ilə, homçinin ayrı-ayrı kuralı seçki üsulu qanunlarının və onların sayının təqdim etdiyi nümayəndəlik normaları arasında uyğunsuzluqla səciyyələnir. Belə ki, fıcılar ölkə əhalisinin 45 faizini, hindular 50 faizini, başqaları isə 5 faizini təşkil etdiyi halda, Fıcı dövlətinin nümayəndələr palatasına 22 fıcı, 22 hindu və 8 "ümumi" deputat seçilməlidir. Zimbabvedə parlamentin aşağı palatasında ağlar üçün 20 yer əvvəlcədən verilir, ölkədə ağlar afrikalılara nisbətən 80 dəfə az yaşamalarına baxmayaraq, onlara 80 yer ayrılır. Müasir Cənubi Afrika Respublikasında aparteid rejimi tam rəsmi leğv edildikdən sonra bu qayda nümunə kimi götürülmüşdür.

## Kütləvi informasiya vasitələri (KİV)

— xüsusi texniki vasitələrin köməyi ilə informasiyanı açıq-aydın tərkib üçün yaradılmış təsisat. KİV-ə radio, televiziya, mətbuat və s. aiddir.

İnformasiya hakimiyətinə nail olmaqla, KİV siyasetçilərə cəmiyyətdə müəyyən ictimai rəy formalasdırmağa imkan yaradır. Onlar KİV vasitesilə hadisələri istadıkları kimi şərh edir və istadıkları istiqamətə yönəldir bilirlər.

KİV ictimai şüura təsir etmək, insanlarda sevinc və qorxu yaratmaq qüdrətinə malikdir. Bütün bu keyfiyyətlər cəmiyyətdə və siyasi həyatda onun rolunu getdikcə daha da artırır, geniş xalq kütlələri üzərində hakimiyətini gücləndirir.

Azərbaycan cəmiyyətinin müasir inkişaf mərhələsinin xarakterik xüsusiyyəti respublikamızın informasiya sahəsinin intensiv yenilikləri ilə səciyyələnir. Bu

## Kütləvi informasiya vasitələri

təkcə müasir rabitə vasitələrinin, hesablaşma texnikalarının, telekommunikasiya sistemlərinin geniş tətbiq olunması ilə deyil, eləcə də, siyasi və sosial-iqtisadi yeniliklərin reallaşdırılması və Azərbaycanın dünya ictimaiyyətinə integrasiyası ilə izah olunur.

Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ilə qəbul etdiyi Konstitusiyada, KİV haqqında Azərbaycan Respublikasının Qanununda (7 dekabr 1999-cu il) insanın informasiya sahəsində hüquq və azadlıqları bayan edilmişdir. KİV haqqında qanun, Dövlət sırrı haqqında qanun, bunlar hamısı birlikdə Azərbaycan vətəndaşlarının KİV-dən həqiqi, cari informasiya almasına hüquqi zəmanət verir. Müasir informasiya cəmiyyətinin yaradılması zərurəti KİV-nin effektli inkişafını, informasiya ehtiyatlarının yaradılması, informasiya məhsullarının hazırlanması, informasiya xidmətlərinin göstərilməsi kimi vəzifələrin həll olunmasının temir edən müasir informasiya sahəsinin yaradılmasını diktə edir.

İnformasiya və informasiyalasdırma sahəsində Azərbaycan Respublikasının dövlət siyaseti ölkənin sosial və iqtisadi inkişafının strateji və operativ vəzifələrinin effektli və keyfiyyətli informasiya təminatının yaradılmasına yönəlmüşdir.

Bu siyasetin əsas istiqamətləri isə aşağıdakılardır: mülkiyyətin bütün formalarında informasiya ehtiyatlarının müdafiəsi və inkişafı üçün şəraitin yaradılması; dövlət informasiya ehtiyatlarının yaradılması və mühafizə olunması; dövlət informasiya ehtiyatları əsasında vətəndaşların, dövlət hakimiyət orqanlarının, yerli idarəetmə orqan-

## Kütləvi informasiya vasitələri

larının, təşkilatların və ictimai qurumların etibarlı informasiya təminatı üçün şəraitin yaradılması; informasiyalasdırma sahəsində mili təhlükəsizliyin təmin edilmesi, vətəndaş hüquqlarının reallaşdırılması; informasiya ehtiyatları xidmətlərinin, informasiya sistemləri və texnologiyalarının təminat vasitələrinin bazalarının yaradılması; informasiya texnologiyalarının müasir dünya inkişafının seviyyəsini nəzəre almaqla, informasiyalasdırma sahəsində vahid elmi-texniki və sonrakı siyasetinin yaradılması və həyata keçirilmesi; informasiyalasdırma layihələri və programlarının desteklənməsi; informasiyalasdırma layihələrinin tərtib edilmesi və reallaşdırılmasının stimullaşdırılması mexanizminin və sərmayə qoyuluşunun cəlb edilmesi sisteminin yaradılması və tokmillesdirilmesi; informasiya prosesləri, informasiyalasdırma və informasiyanın mühafizəsi sahələrində qanunvericiliyin inkişafı etdirilmesi.

Bir çox ölkələrdə onların informasiyalasılmış cəmiyyətə keçid programları artıq hazırlanmışdır və belə programların reallaşdırılması üzrə praktik tədbirlər həyata keçirilir. Bu program aşağıdakı məqsədlərin elde olunmasını nəzərdə tutur: dövlət strukturları və iş adamları arasında cəmiyyətin iqtisadi inkişafı və əhalinin məşğulluğu üçün informasiya texnologiyasının tətbiqində maksimum imkanların istifadəsinə yönəlmış dialoqun genişləndirilməsi; informasiya infrastrukturlarının etibarlılığının və semereliliyinin yüksəldilməsi; informasiya texnologiyasının istifadəsi zamanı insan hüquqlarının müdafiəsi; təhsil və tərbiyə sahələ-

## Kütləvi kommunikasiya

rində informasiya texnologiyasının istifadə olunma imkanlarının genişləndirilmesi; dövlət orqanlarının informasiyalasdırılması, eləcə də, vətəndaşların dövlətdən informasiya almaq hüququnun reallaşdırılması üçün informasiya texnologiyalarının istifadəsi; neqliyyat, səhiyyə, etraf mühitin mühafizəsi sahələrində informasiya texnologiyalarının müasir dünya inkişafının seviyyəsini nəzəre almaqla, informasiya şəbəkələrində texniki, ekoloji, iqtisadi və digər informasiya ehtiyatlarının istifadəsinin keyfiyyətinin artırılması; informasiyalasılmış cəmiyyətdə keçid və beynəlxalq əməkdaşlıq məsələlərində milli tədbirlərin Avropa və dünya siyasetinə uyğunlaşdırılması.

Olkəmizin informasiyalasılmış cəmiyyətə keçməsi üçün bütün imkanlardan istifadə olunmalıdır. Bu, ilk növbədə hesablaşma texnikası, rabitə və telekommunikasiya vasitələrinin və respublika milli informasiya qanunvericiliyinin inkişafında informasiya cəmiyyətinin hüquqi bazasının yaradılması ilə bağlıdır.

**Kütləvi kommunikasiya** — sosial kommunikasiyanın bir növü. K.k. elə bir prosesdir ki, onun gedişində xüsusi təşkil olunmuş təsisatlar texniki vasitələrin köməyi ilə informasiyanı istehsal edir və məkanda yayılmış böyük, qarşıq auditoriyaya çatdırır. K.k. prosesi bir istiqamətlidir və şəxsiyyətdən könar xarakter daşıyır. K.k. kütləvi kommunikasiya vasitələrinin köməyi ilə həyata keçirilir. K.k. vasitələrinə mətbuat, elektron vasitələr (radio və televiziya, internet) və kinematoqraf aiddir. XX əsrin əvvəllerində "kütləvi kommunikasiya nezəriyyəsi" adlanan müstəqil elmi isti-

## Kütləvi mədəniyyət

qanat meydana çıxmışdır. Onun baniləri C.Dyui, Ç.Kuli, U. Lippman olmuşlar.

**Kütləvi mədəniyyət** – Qərb ölkələrində daha çox yayılmış bu mədəniyyət SSRİ dağılıqlıdan sonra artıq onun keçmiş müttəfiq respublikalarının ərazi-sına də keçmişdir. K.m. əsasən elmi-texnik terəqqinin yüksək inkişafı ilə əlaqədar meydana gelmişdir. Əslində mədəniyyətin bu sahəsi insanları siyasetdən, ideologiyadan, dövlətin irəli sürdüyü əxlaqi-mənəvi saflıq duyularından uzaqlaşdırmağı öz qarşısına meqsəd qoymuşdur.

XIX əsrə mədəniyyətin gələcəyi üçün narahatlıq keçirən Metvyl Arnold "Mədəniyyət və anarxiya" kitabında göstərirdi ki, sənayenin sürelti inkişafı mədəniyyət üçün təhlükə mənbəyidir. İngilis müellifini bu qənaətə gətiren sabəbələr var idi. O, mədəniyyətin bəzi sahələrinin həmin dövrde daha ağlin məhsulu kimi yox, mexanikləşdirilmiş sənayenin məhsulu olduğunu görürdü. Qərb alimlarının ekseriyəti mədəniyyətin geniş yayılmasının tərəfdarı deyildi. Onlar hesab edirdilər ki, mədəniyyət insanların tarbiyesi, əxlaqi kamiliyi ilə məşğul olmalıdır, o cəlbedici sənət sahəsinə çevrilməlidir.

Mədəniyyətin tərkib hissələri kimi qəbul edilən mətbuat, radio, kino və reklam Qərb ölkələrində tarbiya vəsittəsindən daha çox pul qazanmaq psixologiyasına xidmət edir. Televiziyanın cəmiyyətdə geniş tətbiqi, kitab-

## Kütləvi mədəniyyət

nəşrinin getdikcə artması, videomaqnitofonların və digər yeniliklərin mösətə sürətlə daxil olmasına bir mədəniyyət nümunəsi kimi yox, biznes kimi baxmaq mədəniyyət vasitelerinin yüksək besəri məhiyyətine kölgə salır.

Qərbdə yaradılmış bəzi kinofilmlər humanizm ideyalarını təbliği etməkdən çox uzaqdır. K.m.-in tərkib hissəsi kimi bu qəbildən olan mədəniyyət nümunələri insanı real həyatdan uzaqlaşdırır, bəzən elə qorxunc, təhlükeli mühitə salır, vahimə içinde yaşadır ki, bəzəl filmliyə aluda olanın onun təsir gücündən xilas ola bilmir. Onların dünyagörüşü, psixikası pozulur, əxlaqi keyfiyyətləri aşınmaya məruz qalır, xarakterleri qəddarlaşır. Bəzəl mədəniyyətin yaradıcıları insanları guya həyatın çətinliklərindən xilas edirlər, həyati çirkinliklərə alısdırlar, insanı əsil həyata hazırlaşdırmaqla məşğuldur. Bəzəl filmliyə daha çox baxan gençlər bəzən hərəkətlərinə hədd qoymur, özlərini həmin "qohremanlara" bənzətməyə çalışırlar, bəzən isə ekran qarşısında gençlərin özləri de hiss etmədən möhkəm stress keçirirlər, qorxudan onların ağızları oyılır, ya da onlar əsəri pozğunluğa məruz qalırlar. Mədəni dəyərlərə kütləvi maraq mədəniyyətin geniş kütləyə çatdırılması, şübhəsiz, demokratianın mühüm nailiyyətlərindəndir. Lakin bu prosesin ziddiyətli proses olduğunu da nəzərdən qaçmamalıdır.

Mədəniyyət insana ülvü hissələr aşılama, onu şüurlu varlıq kimi ucaltmalıdır.

## Qandizm

# Q

**Qandizm** – M.K.Qandinin (1869-1948) və onun ardıcıllarının telimi. Q. qeyri-zorakı cəmiyyət konsepsiyasını və siyasi fealiyyətin yeni metodunu – vətəndaş itaetsizliyi (bax: Satyagraha. Siyasetdə qeyri-zorakı fealiyyət) konsepsiyasını işləyib hazırlanmışdır.

**Qanun** – felsəfi anlamda hadisələr arasında mühüm, zeruri, sabit, tekrarlanan əlaqə və ya münasibət. Sözün geniş hüquqi mənasında Q. normativ-hüquqi aktklär, cəmiyyət tərəfindən müəyyən edilmiş ümumi məcburi qaydaları nəzərdə tutur. Sırf hüquqi mənada isə o, dövlət hakimiyyətinin ali nümayəndəliyi orqanı tərəfindən, yaxud bilavasitə əhalinin iradəsinin ifadəsile qəbul edilmiş en yüksək hüquqi qüvvəyə malik olan və en mühüm ictimai münasibətləri tənzimləyen normativ aktdır.

**Qanunverici hakimiyyət** – dövlət hakimiyyətinin üç qolundan biri. Qanunların hazırlanması və neşrinin, səlahiyyətlər məcmusunu, həbələ bəsələhiyyətləri yerinə yetirən dövlət orqanları sistemini təşkil edir. Q.h. funksiyalarının höcmiyyət və məzmununa görə müxtəlif ölkələrdə müxtəlidir. Lakin bir qayda olaraq, Q.h. konstitusiyaya düzəlişler edir, dövlətin daxili və xarici siyasetinin esaslarını müəyyən edir, dövlət bütçəsini təsdiq edir, icra orqanları və vətəndaşlar üçün məcburi olan qanunları müzakirə və qəbul edir, onların icrasına nəzarət edir. Q.h.-in daşıyıcısı

## Qanunvericilik prosesi

kimi ölkələrin böyük əksəriyyətində nümayəndəli orqan – iki və ya bir palatalı olan parlament çıxış edir. Bir sira ölkələrdə iki palatalı parlament sistemi mövcuddur ki, burada bir palata birbaşa seçkilərin nəticəsində, digəri isə ərazi proporsionallığı əsasında formalaşır. Bəzi ölkələrdə (Belçika, İtaliya, İsveçrə və s.) hər iki palata bərabərhüquqludur, onlar hökumətin formalasmasında və qanun yaradılılığı prosesində eyni cür iştirak edir.

**Qanunvericilik Məclisi** – Salvadorda təkpalatalı parlamentin, RF-in bir sira subyektlərində (məs., Kabardin-Balkariyada, Krasnoyarsk diyarında, Nijneqorod vilayətində və s.) qanunvericilik orqanının adı.

**Qanunvericilik prosesi** – qanunvericilik hakimiyyəti orqanının qanunlarının yaradılması üzrə, bir qayda olaraq, konstitusiyada və müvafiq nümayəndəli orqanın rəqlamentində təsbit olunmuş fealiyyət qaydası.

Azərbaycan Respublikasında qanunvericilik prosesi əsasən dörd mərhələni əhatə edir: 1) qanun layihəsinin qanunvericilik təşəbbüsü hüquqi subyekti tərəfindən Milli Məclise təqdim ediləsi; 2) qanun layihəsinə Milli Məclisde baxılması (adətən üç oxunuşda); 3) qanunun Milli Məclis tərəfindən qəbul olunması; 4) qanunun AR Prezidenti tərəfindən imzalanması və dərc edilməsi.

Q.p.-də əlavə mərhələlərin olması da mümkündür (xüsusilə də əgər AR Prezidenti özünün veto hüququndan istifadə edərsə).

## **Qarışık seçki sistemi**

**Qarışık seçki sistemi** – bu sistem hem majoritar, hem de proporsional seçki sistemlerinin üstün cəhatlərindən bəhrələnmə məqsədini güdür. Bu sistemde mandatların bir hissəsi majoritar, digər hissəsi isə proporsional prinsiplər esasında bölünür.

Bu sistemdən Almaniyada, Bolqarıstanda, Rusiya Federasiyasında və s. istifadə olunur.

## **Qarışık (yarıpresidentli) respublika**

– respublika idarə formasının prezidentli və parlamentli respublikaların elementlərinin uyğunlaşdırılmasını nəzərdə tutan növü. Prezident (dövlət başçısı), adətən, ümumi seçkilərde seçilir, xeyli hüquqi və faktiki səlahiyyətlərə malikdir. Lakin hökumət parlament yolu ilə formallaşır və tekezə prezidentin deyil, hem də parlament qarşısında siyasi məsuliyyət daşıyır.

Prezident Baş nazirin başçılıq etdiyi hökumətə ümumi rəhbərlik həyatı keçirir. Prezidentin müəyyən şərait yarandığda (adətən hökumət etimad-sızlıq votumu ifadə olunduqda) parlamenti buraxmaq hüquq var. Q.(y.)r.-nın respublikanın klassik nümunəsini Fransa təşkil edir. Gösterilən idarə forması həmçinin Portuqaliya, Polşa, Ruminiya, İrlandiya, Bolqarıstan, Ukrayna, Litva və s. kimi ölkələrdə də tətbiq olunur. Bir sira formal-hüquqi əlamətlərə görə Q.(y.)r.-lara Rusiyani da aid etmək olar.

**Qaspralı İsmayılbay (1851-1914)** – Krimin Ağmescid (indiki Simferopol) yaxınlığında Avçi kəndində doğulmuşdur. Milliyetçə Krim türkündür.

## **Qaspralı İsmayılbay**

Atası Mustafa Yalta ətrafında Qaspra kəndində olduğu üçün İsmayılbay da bu toxəllüsü götürmüştür. 1854-cü ildə valideynləri Simferopolə köçmüşlər. Gənc İsmayılbay da orada ilk təhsilini tamamlamış, Voronej və Moskvada harbi təhsil almışdır.

İ.Q. bir müddət Krimda dərs demiş, rus dili mülümli işləmişdir. Sonra təhsilini Parisdə davam etdirmişdir. Burada bir çox görkəmlı şəxslərlə, o cümlədən İ.Turgenevlə tanış olmuşdur.

İ.Q. müxtəlif mövzularda məqala və kitablar yazılmışdır. 1893-cü ildə Baxçasarayda çap edilmiş "Qıræti-türki" kitabı uzun müddət "Üsuli-cədид" məktəblərində dərs vəsaiti kimi tədris olunmuşdur.

"Üsuli-cədид" məktəbləri Rusiyadan bir çox yerlərində, o cümlədən Azərbaycanda da açılmışdı. Müsəlman xalqlarının maariflənməsində bu məktəblərin böyük rol olmuşdur.

İ.Q.-nın türk xalqları qarşısında xidmətləri çoxdur. Amma onun en böyük xidməti, şübhəsiz ki, "Tərcüman" qəzetinin adı və fəaliyyəti ilə six bağlıdır. Bu qəzet tekezə Krimda deyil, Zaqqaziyada, Volqaboyunda, Orta Asiyada, Yaxın və Orta Şərqi ölkələrində geniş yayılmış, naşırına və redaktoruna böyük səhərə getirmişdi.

"Tərcüman" qəzeti "Əkinçi" bağlandıqdan 6 il sonra 1883-cü ildə nəşre başlamış, en uzunomurlu qəzetlərden biri olmuşdur. Lakin İ.Q. "Tərcüman" a qədər 1882-ci ildə "Tonçuk" məcmuasını da buraxmışdır. "Tərcüman" da qaldırılan ideyalar çar Rusiyasının böyük bir ərazisini, xüsusiylə müsəl-

## **Qaspralı İsmayılbay**

manlarının yaşadıqları regionları bürüdü, türk tarixi, türk dil birlüyü, her bir türk düşündürən, narahat edən problemlər haqqında təsəvvür yaradır. Bu qəzet vasitəsilə yaddığı ideyalar esasında Rusiyada 1905-ci ilə qədər Rusiya türkləri 5000-dən çox "Üsuli-cədид" məktəbi açmış, Şimal türklerinin qəzet və məcmüelerinin sayı 35-i keçmişdir.

İ.Q. 1911-ci ildə Hindistanın Bombey şəhərinə gedərək orada da ilk "Üsuli-cədид" məktəbini açmışdır.

İ.Q.-nın böyük məhrumiyyətlər hesabına çap etdiyi "Tərcüman" qəzeti türk xalqları, eləcə də mütəreqqi fikirli insanlar arasında "Dilde, fikirdə, işdə birkilik" fəlsəfəsini yayıldı.

İ.Q. Azərbaycanın bir çox görkəmlı ziyalıları ilə, o cümlədən H.B.Zərdabi, F.Köçərli, Ə.Topçubaşov, M.Ə.Resulzadə, C.Məmmədquluzadə və bir çox başqaları ilə yaxın dostluq edirdi. O, Azərbaycanda gedən ictimai-siyasi hadisələri diqqətən izleyir, qəzetdə onlara qiymət verir, ümumiyyətə, Azərbaycan mətbuatına çox geniş yeri ayırdı. Büyük maarifşəhər "Tərcüman" və "Molla Nəsreddin" jurnalının eləqəsinə böyük əhəmiyyət verirdi. Çarızım "Molla Nəsreddin" jurnalını təqib edərək İsmayılbay yazırı ki, bu jurnal biz müsəlmanlara "düşmən" deyil, milli dost və müəllimdir". O, öz jurnalist həmkarına ürək-direk verirdi: "Sizin məcmüenizdə hədəfə olduqca sərrast dəyen şeylər vardır, gümrəh çalışın".

"Tərcüman" qəzeti 1883-1916-ci illərdə çap olunmuşdur. O, çarızım irticəsinin hökm sürdüyü bir vaxtda nəşr edilən bütün qəzet və jurnallardan on

## **Qaspralı İsmayılbay**

uzun ömürlüsü olmuşdur. Belə ki, bir il iki ay "Ziyayı Qaqfaqaziyyə", səkkiz il yarılm "Keşkül", bir il doqquz ay "Şərqi rus", birinci rus inqilabından sonra Qafqazda, Krimda, Volqaboyunda, Türküstanda çıxan "Heyat", "İrşad", "Tanq", "Molla Nəsreddin", "Vətən xadimi", "Nur", "Azad xalq", "Yıldız", "Əl-əsəri əl-Cədид", "Əl-İslah", "Fikir", "İdil", "Dan yıldızı", "Vaxt" və s. mətbuat orqanları ilə elbir fealiyyət göstərmişdir.

Qəzeti fealiyyət göstərdiyi otuz bir il ərzində Azərbaycan həyatında elə bir eləmetdar hadisə olmamışdır ki, İsmayılbay ona münasibət bildirməsin və elə az-çox tanınan ziyahi yox idi ki, qəzətədə adını zikr etməsin... XIX əsrin 80-90-ci illərində böyük millet xadimi "Qarbleşmək", müsəlman-türk xalqlarına müasir Avropa ölkələrini öz ana dillərində öyrətmək ideyasını meydana qoyub, bunu xalq həyatına tətbiq etmə uğrunda mübarizə apararkən, o "üsuli cədид" i özüne məslek seçib xalqın maariflənməsi yolunda böyük seyxlə çalışıran Seid və Cəlal Ünsizəda qardaşları, Əbdüssəlam Axundzadə, Molla Hüseyin Qayıbov, Səfərəli bey Vəlibəyov, Firudin bey Köçərli, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Məhəmməd Tağı Sidqi Səfərov və başqaları ilə six əlaqə saxlamışdı. İ.Q. bu şəxslərin və bir çox başqa görkəmlə simaların ictimai fikrin oyanişi, siyasi şururun yüksəlişi sahəsində xidmətlərinə qəzətədə vaxtaşını işçəkləndirib təbliğ etməklə müasir tərəqqi ideyalarının inkişafına misilsiz xidmət göstərmişdir.

İ.Q. maarif fədaisi idi. O, yeni açılan məktəblərə yardım gösterir, imkanları

daxilində onlara pulsuz dərslikler və digər ləvazimatlar yollayırdı. Özü de bu məktəblerin sədasi müxtəlif yerlərdən gəldi. Görkəmlə xadim "Tərcümən"da xeyriyyəçiliyi töbliğ edib, türk xalqlarının geləcəyi naminə imkanlı şəxsləri cəhaletə və nadanlılığı qarşı mübarizədə maariflənməni gücləndirmək və sürtənləndirmək üçün xalqa maddi yardım göstərməyə çağırıldı. Onun bu çağrıları cavabsız qalmadı. Azərbaycanın böyük xeyriyyəçiləri Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Əjdər bəy Aşurbəyov və başqları bu alicənab ideyalara qoşulub, yeni-yeni məktəblərin, kitabxana-ların, qiraətxanaların açılmasına, gənc-lərin Avropa ölkələrində təhsil almasına maddi dayaq oldular. Bu faktların ekse-riyyəti "Tərcümən"in səhifələrində özəksinisi tapıb.

I.Q.-nın yeni üssü məktəbləri açılandan 10 il sonra bu məktəblərdə yüz minden çox türk övladı təhsil alırdı. Bir vaxtlar çox geridə qalan Tavriya quberniyası İsmayıł bəyin böyük emeyi sayesinde Rusyanın maarifçilik üzrə en inkişaf etmiş quberniyalarının seviyəsinə qədər yüksələ bilmişdi.

I.Q. ortaç türk ədəbi dilinin yaradılması uğrunda mübariza apardı. Bu məqsədə 1906-cı ilde Rusiya müsəlmanlarının III qurultayının keçirilməsini təşkil etmiş, qurultayda Rusiyadakı ilk türk məktəblərində türk ədəbi dili ile yazılımış kitabların oxudulması qərara alınmışdı. I.Q. türk məktəblərini təmir etdirmək, müəllimlərin emek haqlarını ödəmək və savadlı kasib uşaqlarının ali məktəblərde oxumalarını təmin etmək üçün

## Qeyri-Hökumət Təşkilatları

Krimin şəhər, qəsəbə və kəndlərində Xeyriyyə Cəmiyyətləri qurdurmuşdu.

Nasırılık, redaktorluq, yazıçılıq etdiyi 34 il erzində Rusiyada yaşayan müsəlman-türkdilli xalqların milli ədəbiyyatlarının inkişafı məsesəni həmisi İsmayıł bəyin diqqət mərkəzində olmuşdur. O, Krim türklərinin XIX əsrin ikinci yarısından başlayaraq, müxtəlif vaxtlarda ruslar tərəfindən Krim torpaqlarından köçürülməsi məsesəsini defələrlə məqələlərində qaldırmış, bu problemin yeniden təkrar oluna bileyəcəyindən ehtiyatlanmış, xalqı ayıq olmağa çağırılmışdır. Həqiqətən I.Q.-nın bu böyük uzaq-görenliyi Böyük Vətən müharibəsi dövründə özünü bürüze vermiş, alman-faşist işgalçılari Krıma yaxınlaşdıqları zaman bu regionun yerli əhalisi tam sürgünə meruz qalmışdır.

I.Q. 1914-cü ilin payızında vəfat etdi. Bu qara xəberi bütün Türk dünyası böyük kəderle karşılaşdı, dünya mətbuatı, görkəmlə şəxsiyyətlər bu hadisəyə derhal öz münasibətlərini bildirdilər.

Görkəmlə türkoloq, ictimai xadim Əhməd bəy Ağaoğlu onun vəfətinə həsr etdiyi məqalədə yazdı: "Dünyada türk və türkülük qaldıraqa, İsmayıł bəy de bərəhətdir, yeni İsmayıł bəy əbədi və daimidir.

I.Q. indi da yaşayır, yetişdirmiş olduğu yüzlərə şagirdlərində, terbiye etmiş olduğu minlərce ruhlarda yaşayır".

### Qeyri-Hökumət Təşkilatları (QHT)

- Vətəndaş cəmiyyəti müraciət struktura malikdir. O özündə dövlət və siyasi strukturları deyil, insanların könüllü birliklərini – ailəni, təsərrüfat birliklərini,

## Qeyri-Hökumət Təşkilatları

dini qurumları, müxtəlif assosiasiyaları, ictimai birləşmələri, həvəskar, peşə və yaradıcı cəmiyyətləri və s. birləşdirir.

Bu könüllü birləşmələrin böyük bir hissəsi QHT adı altında birləşir. QHT cəmiyyətin müxtəlif məqsədlər və maraqlar etrafında birləşən ayrı-ayrı əqrəplərin və hissələrinin özünü tənzimləmə forması olub fərdi və ictimai yardımçı menafeleri ifadə edir.

QHT-nin yaradılması, fealiyyəti, yeniden təşkil edilməsi və leğv edilməsi qaydaları, onların idarə olunmasının əsas prinsipləri, hüquqi şəxslər kimi dövlət qeydiyyatına alınması ilə əlaqədar olan məsələlər və ümumiyyətə, dövlət hakimiyyəti orqanları ilə münasibətləri Azərbaycan Respublikasının Milli Məclisinin 13 iyun 2000-ci ildə qəbul etdiyi "Qeyri-Hökumət Təşkilatları (ictimai birləşmələr və fondlar) haqqında" Qanunla müəyyen olunur. QHT-nin fealiyyəti ilə əlaqədar müxtəlif məsələlər, onların ayrı-ayrı növbələrinin xüsusiyyətləri digər qanunlarla da nizama salınır.

QHT dövlətin adından çıxış etmir və dövlət hakimiyyəti selahiyətlərinə malik deyil. Yəni QHT-nin bütün ölkə ərazisində qüvvəde olan məcburi qaydalar müəyyen etmek, bir qayda olaraq, dövlətin vəzifə və funksiyalarının həyata keçirilməsində iştirak etmek və bu prosesə müdaxilə etmek, dövlət məcburiyyəti tədbirləri tətbiq etmek selahiyətləri yoxdur. Nizamnamələrinde nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün QHT dövlət orqanları və vəzifeli şəxslər müraciət edərək müxtəlif təşəbbüs və təkliflərlə çıxış edə bilərlər; lakin

## Qərbçilik

bu, dövlət orqanları və vəzifeli şəxsləri evəz etmək, yaxud onların işinə qarışmaq kimi qiymətləndirilə bilər.

QHT bütün münasibətlərde yalnız öz adından çıxış edir, yalnız öz üzvlərinə aid olan qaydaları müəyyen edə bilir. Ayı-ayrı hallarda qanunla bu və ya digər dövlət funksiyasının həyata keçirilməsində müəyyen seviyyədə iştirakı nəzərdə tutula bilər.

QHT-nin qeyri-siyozi xarakteri belə bir cəhətədə öz eksini tapır ki, onlar siyasi partiyalara aid olan məqsədləri qarşıya qoya bilməz, seçkiler yolu ilə hakimiyyətə gəlmək və ya hakimiyyətin həyata keçirilməsinə təsir göstərmək məqsədi güdü bilməz. Başqa sözə, QHT siyasi fealiyyətə məşğul ola bilməz; siyasi hakimiyyət uğrunda mübariza aparır və ya siyasi hakimiyyətə gele bilməz. Bundan başqa, seçki kampaniyasının gedisində QHT tərəfindən siyasi partiyalara her hansı formada maddi yardım göstərilməsinə yol verilmir.

**Qeyri-konvensional siyasi iştirak** – əxlaqi, dini və digər səbəblərə görə cəmiyyətin əksəriyyəti tərəfindən inkar olunan qeyri-qanunu siyasi fealiyyət. Q.-k.s.i.-in qeyri-zorakı feal (nümayiş, piket, mitinq və s.) və zorakı (terror, bunt və s.) formaları mövcuddur.

**Qərbçilik** – rus ictimai fikrinin və siyasi ideologiyasının Qərb dəyərlərinə yönəlmış istiqaməti. Dar mənada Q. rus ictimai fikrinin XIX əsrin 40-50-ci illərinə xas olan və Rusyanın inkişaf üçün Qərb liberalizmini zəruri hesab edən istiqamətdir. Q. rus liberalizmi,

## **Qərbi Avropa İttifaqı**

müləyim və radikal demokratizm, pozitivizm, solidarizm üçün ümumi ideoloji platforma rolunu oynamışdır. Q.-in en tanınmış nümayəndəleri V.Belinski, A.Gertsen, B.Çicerin müəyyən şərtlərlə G.Plexanov, N.Berdyyev və b. hesab olunur. XIX əsrin 40-ci illərində qərbçilər və Rusyanın tarixi təleyinin özünəməxsusluğunu və unikallığını eks etdirən slavyanof ilə ideyası tərəfdarlarının qarşısudur tam olaraq ortaya çıxdı. Q.-in sosial idealı Avropa tipli konstitusiyalı monarxiya və burjuza parlamenti idi. Qərbçilərin və slavyanofların əsas mübahisə predmeti i Pyotrın səxiyyəti və Rusyanın inkişaf yolu məsəlesi idi. Q. ideyaları rus maarifçiliyinə, dekabristlərə güclü təsir göstərmişdir.

**Qərbi Avropa İttifaqı** – Qərbi Avropanın 10 dövləti (Belçika, Niderland, Lüksemburq, İtalya, Böyük Britaniya, İspaniya, Portuqaliya, Fransa, Almaniya, Yunanistan) tərəfindən yaradılmış hərbi-siyasi ittifaq. İttifaqın assosiativ üzvləri, assosiativ tərəfdaları və müsahidəçi üzvləri vardır. QAI 1948-ci il 17 mart Brüssel məqaviləsi və 1954-cü il 23 oktyabr Paris məqaviləsi ilə yaradılmışdır. QAI-nın ali orqanı xarici işlər və müdafiə nazirləri səviyyəsində toplanan Şuradır. İştirakçı dövlətlər növbəli şəkilde illik rotasında Şuraya rəhbərlik edir. Cari işləri Daimi Şura keçirir. QAI Avropa İttifaqı və NATO ilə geniş əlaqələrə malikdir. Həm QAI-nın, həm də Aİ və NATO rəhbərliyi hesab edirlər ki, QAI bundan sonra da Aİ ilə NATO arasında daimi əlaqə və qarşı-

## **Qismən modernləşmə**

ləqli münasibətlərin tömin olunmasında əsas rol oynamağı davam etdirməlidir. QAI-nın iştirakçı dövlətləri arasında onun geləcək inkişaf perspektivləri bərəsində ikili mövqə mövcuddur. Buna baxmayaraq NATO kimi QAI də assosiativ üzvlər və tərəfdalar vasitəsilə öz sıralarını genişləndirməyə çalışır.

**Qətnamə** – 1) hansısa məsələnin kollegial orqanın, qurultayın, konfransı və s. iclasında müzakirəsi nəticəsində qəbul olunmuş qərar; 2) parlamentin palatalarının birində qəbul olunmuş aktın adı; 3) rəsmi kağızda vezifeli şəxsin rayı, serəncamı.

**Qiddent (Ciddens) Entoni (1938)** – ingilis səsioloqu və politoloqudur. "Strukturasiya" nezəriyəsini yaratmışdır. Q.-in fikrine görə "siyasi sistem" və "struktur" bir tərəfdən, siyasetdə iştirak edən fərdlər və qruplar ise digər tərəfdən sosial təcrübənin gedidişində bir-birilərinin qarşılıqlı sürətdə təsdiq edirlər. Siyasi institutlar Q.-ye görə özlüyündə norma və ehtiyatlarla əlaqədar olan "virtual" strukturun təcəssümüdür. Q. iki tip resursun olduğunu bildirir: 1) iqtisadiyyatın mexanizmi, maddi vasitələr və predmetlər, insanın təbii mühiti menimsəməsi ilə şərtlənən "allokativ" resurlar; 2) siyasetlə əlaqədar və bir insanın başqası üzərində üstünlüyünü göstərən "avtoritar" resurlar.

**Qismən modernləşmə** – ənənəvi cəmiyyətin müasir cəmiyyətə keçid mərhəlesi. Dünya təcrübəsi göstərir ki, keçid cəmiyyəti Q.m. mərhelesində ilisib qala bilər. Belə ki, hər bir fərdin

## **Global idarəetmə və əməkdaşlıq**

və cəmiyyətin xüsusi xas olan ənənəvilik və rasionallıq ona mane olabilir. Məlum olduğu kimi, hər bir cəmiyyətdə iqtisadi, texniki, inzibati verdişlər və idarəcilik strukturlarının təşkili, başqa sözlə, bütün institutlaşma prosesləri bu cəmiyyətlərin ümumi mədəni səviyyəsindən və əxlaq normalarından asılıdır. O da yaxşı məlumdur ki, bir çox ənənəvi institutlar cəmiyyətin modernleşməsinə nəinki mane olmur, əksinə, onun daha səməralı həyatə keçirilməsinə şərait yaradır, köməklik göstərirler. Lakin ölkə daxilində gedən proseslərə əsaslanmayan, dünya təcrübəsindən məlum olan Q.m. nəinki yeni reformalar əsasında az-çox nəzərə çarpan dəyişiklikləri, hətta köhnə cəmiyyətə məxsus bir çox müsbət cəhətləri vurub sıradan çıxara bilər. Belə hallar da, məlum olduğu kimi, bir qayda olaraq cəmiyyətdə müxtəlif ziddiyetlərə, münaqışılərə getirib çıxarırlar. Bunun da nəticəsində, Q.m. elementləri yeni mühitdə nəinki səmərə vermir, hətta ənənəvi deyərlərin de mövcudluğuna, fealiyyətinə son qoyur. Başqa sözlə, simbioz heç bir səmərə vermir.

**Global idarəetmə və əməkdaşlıq** – milli dövlətlər institutunun dünya siyasetinin və beynəlxalq münasibətlərinə əsas subyekti kimi qorunub saxlanması ilə global əməkdaşlıq layihəsinə vermişdir. Bu cür layihelərə nümunə olaraq L.Karlson və Ş.Reifalm rəhbərliyi altında hazırlanmış "Bizim global qonşuluğumuz" adlı məruzədə ifadə olunmuş Q.i.ə. konsepsiyasını göstərmək olar.

Bu konsepsiada qeyd olunur ki, Q.i.ə.-a inди tekçə hökumət və hökumətərəsə müəssisələr deyil, həm də qeyri-hökumət təşkilatları, vətəndaş hərəkatları, transmilli korporasiyalar, elmi dairələr və kütləvi informasiya vasitələri de cəlb olunmuşdur.

Bu zaman Birleşmiş Milletlər Təşkilatı çox mühüm rol oynayır, lakin o

## **Global idarəetmə və əməkdaşlıq**

üçüncü məruzədə tasvir edilən iş dayışıklıkların həyata keçirilməsində beynəlxalq institutlar" layihəsində öz əksini tapmışdır.

Y.Tinbergen bu cür institutlar kimi, məsələn, "Dünya xəzinədarlığı"nın, "Ərəraq üzrə Ümumdünya idarəesi"nın, "Mineral ehtiyatlar üzrə Ümumdünya agentliyi"nın, "Texnoloji inkişaf üzrə Ümumdünya idarəesi"nın və s. yaradılmasını teklif edirdi. Onun konsepsiyasında ümumdünya hökumətinin çizgiliəri açıq-əşkar nəzərə çarpır. Fransız qlobalistlərindən M.Gervyenin "Üçüncü dünya: dünyanın dördə ücü" (1980-ci il), B.Qranotyeniin "Dünya hökuməti uğrunda" (1984-cü il) və başqalarının əsərlərində global hakimiyyət merkezi ideyası özünün inkişafını tapmışdır.

XX əsrin 90-ci illərindən həkimiyəti ideyası öz populyarlığını itirmişdir və öz yerini dünya siyaseti və beynəlxalq münasibətlərde əsas subyektlər kimi milli dövlətlər institutunun qorunub saxlanması ilə global əməkdaşlıq layihəsinə vermişdir. Bu cür layihelərə nümunə olaraq L.Karlson və Ş.Reifalm rəhbərliyi altında hazırlanmış "Bizim global qonşuluğumuz" adlı məruzədə ifadə olunmuş Q.i.ə. konsepsiyasını göstərmək olar.

Bu konsepsiada qeyd olunur ki, Q.i.ə.-a inди tekçə hökumət və hökumətərəsə müəssisələr deyil, həm də qeyri-hökumət təşkilatları, vətəndaş hərəkatları, transmilli korporasiyalar, elmi dairələr və kütləvi informasiya vasitələri de cəlb olunmuşdur.

Bu zaman Birleşmiş Milletlər Təşkilatı çox mühüm rol oynayır, lakin o

## Qlobalistika

bütün işleri yerine yetirmek imkanında deyil. Səmərəli qlobal idarəetmə üçün insan ve hökumət yeniliyi görüb dərk etməlidir ki, onların özləri və əşəqləri üçün istədikləri dünyanan yaradılmasına yönəldilən birgə seylərinə heç bir alternativ yoxdur.

**Qlobalistika** – hayatı əhəmiyyət kəsb edən ümumbeşəri problemlər haqqında fənərəsəri elmi biliklər sistemi (bax: *Dövrümüzün global problemləri*).

**Qloballaşma** – termini etimoloji cəhətdən latin termini olan “qlobus” – yəni Yer kürəsi sözü ilə əlaqədardır. Bu və ya digər proseslərin ümumi – planetar xarakter daşıdığını ifadə etdiyi göstərir. Lakin proseslərin qloballaşması tekce onların hər yerde olması, bütün Yer kürəsinə əhəte etmesi deyildir. Q. hər şeyden avvel, Yer kürəsində bütün ictimai neqliyyatın beynəlmiləşməsi ilə əlaqədardır.

7 sentyabr 2000-ci ildə Nyu-York şəhərində minilliyyin zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dünyada sürətə inkişaf etməkde olan Q. prosesi haqqında demisidir: “Dünya inkişafının indiki mərhələsinin başlıca meyli qloballaşmadır. Bu mürekkeb və heç də birmənalı olmayan prosesin perspektivləri bizim hamımızı düşündürür. Q. dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin stabililiyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir” (Dirçəliş – XXI əsr. B., 2000, №9, s.3).

## Qloballaşma

Q. yeni dövrdə bütün dünya dövlətlərinin mühüm dilemmalar, faktlar qarşısında qoymuşdur.

Q. ilk növbədə milli iqtisadiyyatların vahid ümumdünya sisteməne qovuşmasının zəruri edir. Bu da təbidiir ki, asan deyil, kapitalın asanlıqla yerdeyişməsi, dünyanan informasiya üçün açıq olması, texnologiyi inqilabın doğurduğu neticələrdən düzgün istifadə olunması, sənaye cəhətdən inkişaf etmiş ölkələrin kommunikasiyalarının yaxınlaşması, milletlərarası münasibətlərdə müsbət meyillerin güclənməsi, yeni neqliyyat növürləri, telekommunikasiya texnologiyalarının reallaşması, təhsilin inkişafı və s. amillər bu mütərəqqi prosesdə mühüm rol oynayır.

Qlobal problemlər ümumbeşəri xarakter daşıyır. Bu cəhətdən bütün dünya dövlətləri Q.-ya öz töhfəsini vermeli, beşəriyyəti gözleyən təhlükələrdən qorumaqdə yaxından iştirak etməlidir. Qlobal problemlərin həlli hamidən asılıdır. Bu problemlər sərasında nüvə mührəbəsi qorxusunun aradan götürülməsi, ölkələrin inkişaf səviyyəsi arasındaki keşkin fərqlərin aradan qaldırılması, acliq və dilençiliyin, savadsızlığın ləğvi, beşəriyyətin iqtisadi inkişafının bütün zəruri təbii ehtiyat mənbələri ilə, o cümlədən erzaq, xammal və enerji ilə təmin edilməsi, ekoloji böhranın aradan götürülməsi, əhalinin sürətə artımının qarşısının alınması və s. problemlər Q.-nın ne qədər vacib, diqqət merkezində dayanan bir sahə olduğunu aydın göstərir. Bu problemlər bütün dünyani narahat edir.

## Qlobal təhlükəsizlik

**Qlobal təhlükəsizlik** – müasir sivilizasiyanın heyati əhəmiyyət kəsb edən sistemlərinin – siyasi, iqtisadi, sosial, təbii, enerji və s. dəvamlılıq və sabitlik durumunun saxlanılmasına dair kompleks tədbirlər. Bu sıraya aşağıdakılardır: tərəsilə və silahlınanma üzərində nəzarət; etraf mühitin mühafizəsi; inkişaf etməkde olan ölkələrin iqtisadi və sosial təraqqisine yardım; səmərəli demoqrafik siyaset; beynəlxalq terrorizmle və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə; etno-siyasi münaqışelerin qarşısının alınması və tənzimlənməsi; müasir dünyada mədəni müxtəlifliliyin qorunub saxlanması; insan hüquqlarına riayət etməyin təmin olunması, kosmosun fəthi və Dünya okeanı servətlərindən səmərəli istifadə və s.

Q.t. dünya birliliyinin bütün üzvlərinin birgə seyləri ilə təmin olunur və ona yalnız dünya inkişafına aid bütün amilləri nəzərə alınmaqla nail olmaq mümkündür.

**Qlobal vətəndaş cəmiyyəti** – insanların qlobal miqyasda birliliyinin təşkili, onların milli mensubiyətindən, yaxud vətəndaşlığından asılı olmayaraq ümumbeşəri dəyərləri bölgündürməsi. Bu insanlar dünya inkişafına dair problemlərin, həmin hökumətin bu problemləri həll edə bilmediyi, yaxud zəruri hərəketləri yerinə yetirmək istəmədiyi sahələrde feallıq göstərirler.

Qeyri-hökumət təşkilatlarının qlobalist horəkəti Q.v.c.-nın siyasi əsasıdır (ekoloji, antimührəbə, mədəni, dini və s.). Onlar dünya birliliyində alternativ

## Qlobal vətəndaş cəmiyyəti

və ya qeyri-rəsmi kanallarının ənisiyyət saxlamasına, xalqlar arasında qarşılıqlı etimadın yaranmasına xidmet edir.

Q.v.c. iqtisadi planda qlobal işgüzar sektora əsaslanır, bu sektor xüsusi sahibkarları en əvvəl transmilli korporasiyaları təmsil edir. Lakin bir çox alımlar – qloballaşma ilə möşğul olanlar şəxsi biznesin artmaqdə olan sosial məsuliyyətini qeyd edərək ayrı-ayrı əllerde iqtisadi hakimiyətin və gücün həddən çox toplanması təhlükəsi barədə narahatlıq keçirirler.

Qlobal informasiya axımının yayılmasını təmin edən yeni kommunikasiya vasitələrinin inkişafı Q.v.c.-nın texnologiyalarının esasını təşkil edir. Bu artıq dünya inkişafında yeni meyillerin yaranmasına getirib çıxara bilər ki, bu da ənisiyyətdə qlobal inqilab adı almışdır.

Q.v.c.-nın problematikası ilə əlaqədar siyasi qlobalistikada artıq dövlətin yeni modelinin formalşması haqqında məsələ fəal surətdə işlənir. Belə dövlət təkcə insanların həyatının səmərəli təşkili və onların həyati tələbatlarının təmin olunması forması olmağa, her bir insanın hüquq və azadlıqlarını təmin etməyə deyil, həm də bütün nəsillərdən olan vətəndaşlar üçün cəmi imkanlar yaradılmasına, onların təhlükəsizliyinə, etraf təbii mühitin qorunub saxlanması və yaxşılaşdırılmasına, təbii ehtiyatlardan düzgün istifadə olunmasına qayğı göstərməye borcludur. Dövlətin bu yeni prinsipial funksiyaları nəinki sadəcə təmin olunmur, həm də dövlətin əvvəlki modelləri en yaxşı halda bu funksiyaları öz əsas qanunlarında eks etdirir, amma onları heç vaxt həyata

### **Qramşı Antonio**

keçirmir. Güman olunur ki, demokrasiya sabit inkişaf yoluna kecid prose-sinde öz müasir formasını doyişerek noosfer demokratiyasına, yaxud nookratiyaya (əxlaqi idrak demokratiyası) çevriləcəkdir. Burada ekseriyətin qərar deyil, səsverenlerin tekce marağını eks etdiren səməralı qərarlar yox, həm də gələcək nəsəllerin və ətraf təbii mühitin, qarşılıqlı fealiyyətde olan sosial həyatın bütün iştirakçılarının maraqları üstünlük təşkil edəcəkdir.

**Qramşı Antonio (1891-1937)** – İtalya və beynəlxalq kommunist hərəkatının nəzəriyyəcisi və xadimi, İtaliyada Kommunist Partiyasının yaradıcılarından və rəhbərlərindən biri olmuşdur, XX əsrde mərkəzi siyasi fikrindən nəzərə çarpan simalarndan biri olmuşdur.

Son zamanlarda Q.A. daha çox siyaset nəzəriyyəcisi kimi nəzərdən keçirilir. Onun siyasi baxışları, fəlsəfəsi, mövqeləri, əsərlərində işlətdiyi, sənzərə rast gələn bu və ya digər fikir və anlayışları ətrafında müzakirələr aparılır.

Q.A. öz əsərlərində dövlətin, partiyinin faaliyyətinə qiymət verərək müxtəlif terminlərdə istifadə edir. Lakin bu terminlər arasında hegemonluq anlayışı mərkəzi yer tutur. Q.A.-nın "həbsxana dəftərləri"nda yazdığı kimi tədqiqatın əsasında duran metodoloji tarixi-siyasi meyarlar aşağıdakı kimi olmalıdır: sosial qrupun başlılığı iki formada – "hökmrənliq formasında" və "mənevi və əxlaqi rəhbərlik" formasında olmalıdır. O, hegemonluq adı altında ele aparıcı və rəhbər (siniflər, müxtəlif siyasi qüvvələr, rəhbərlik, partiya kütülləri və

### **Qramşı Antonio**

s.) münasibətlər sistemini başa düşürdü ki, burada avanqardin aparıcı rolu idarəedilenlər üzərində hökmənliqda deyil, mənevi-əxlaqi nüfuzun təsiri altında, onları öz arxalarınca aparmaq qabiliyyətində, onların razılığını etiraf etməkdə meydana çıxır. Konsensus momenti, idarəedilenlərin razılığı, həmçinin onun nəzəri düşüncələrinin predmeti olmuşdur.

Q.A. güc və yalan haqqında Makiavelli ideyalarını qəbul etmeyərək, Qəribi Avropada burjuva sinfi hakimiyətine aid olan nəhəng qüvvəni və mürəkkəb təşkilatı təsvir etmek üçün özünün "hegemonluq" konsepsiyasını yaratmışdır ki, bu da inkişaf etmiş kapitalist ölkələrində Oktyabr inqilabının tekrar olunmasına qarşısını almışdır.

Hegemonluğa əsaslanan hakimiyət sistemi onun təfindən istismar olunan xalq kütüllərinin razılıq dərəcesi və onları məhv etmek üçün zəruri olan zorakılıq miqyasının azaldılması ilə müyyən olunur.

Mədəniyyət təsisatlarının məktəb, kilsə, mətbuat, partiyalar və assosiasiyaların geniş şəbəkəsi razılığın alınmasını təmin eden nəzarətəcidi mexanizm kimi xidmət edir.

Q.A. dövlətə aid öz baxışlarının şəhənde belə bir fikirdən çıxış edir ki, o iki növə, yəni vətəndaş cəmiyyəti və siyasi cəmiyyət, "özünüdürə" və "memurlar hökuməti" kimi çıxış edir. Onun fikrincə, dövləti məcburətme (hökmənliq) funksiyasını yerinə yetirən hökumət aparlığı ilə eyniləşdirmək düzgün deyil. Vətəndaş cəmiyyəti – ele bir sahədir ki, burada "bütün cəmiyyətə münasibət" hər biri vətəndaşlığı tətbiq etmək və tətbiq etmək deməkdir) nəzərə alaraq,

### **Qrotsi Quqo (Quqo de Qroot)**

bətdə müəyyən sosial qrupun "siyasi və mədəni hegemonluq" funksiyası öz ifadesini tapır. Dövlət anlayışının tam əhəmiyyəti "diktatura üstəgəl hegemonluq" özüne daxil edir. Q. dövlətin belə teyinata malik olmasını proletariat diktatürü dövlətine aid etmişdir.

Q.A.-nın siyasi hərəkatlar və partiyalar sosiologiyasına aid olan müdəddələri qiymətlidir. İtalyan müteşəkkiri Q.A.-nın fikrincə müasir hökməndə – daha qəhrəman şəxsiyyət deyil, siyasi partiyadır ki, o ayrıca götürülmüş ölkədə müxtəlif situasiyalar və müxtəlif münasibətlər kontekstində yeni dövlət tipini yaradır.

Siyasi partiyaların konsepsiyalarında, eləcə də digər süjet xətlərində Q.A. bir sira bütün orijinal fikirler irəli sürür. Q.A.-nın gündəmə çıxardığı bir çox siyasi problemlər özünün yaradıcı inkişafını tələb edir.

### **Qrotsi Quqo (Quqo de Qroot)**

(1583-1645) – Hollandiya hüquqsünnəsi, siyasi filosofu və dövlət xadimi. Hollandiyanın dövlət katibi, fransız sarayında İsvəçin sefiri vəzifəsini tutmuşdur. Q.Q.-ya görə, siyasi elmİN pred-meti – məqsədyönlülük və faydalılıq, eyni zamanda ədalət və hüquq deməkdir. Q.Q. hüquq tabii və müyyən olunmuş (dövlətin fealiyyəti nötcəsində) növlərə böllür. Q.Q. öz dövründə hüququn güc konsepsiyasının hökmənliyinə etiraz etmişdir. Bu dövrə ədalət güclülərin faydası kimi götürülür, həm dövlətin, həm də ictimai müqaviləni (buna riayat edilməsi təbii hüquq tələb etmek deməkdir) nəzərə alaraq,

### **Qrotsi Quqo (Quqo de Qroot)**

dövlət hüququnun mənbəyi hesab olundur. Siyaset sahəsində təbii hüquq müdəddələrinin həyata keçirilməsi gedisində faydalılığın və məqsədyönlülüğün siyasi principi ədaletliliyin hüquq principinə birləşir. Q.Q. üçün hüquq və gücün nisbəti problemi təbii (hüquq həqiqi anlamda) və ondan irəli gelen hüququn irade ilə müyyən olunmuş formaları və müqaviləli dövlət və vətəndaş təsisatlarının əlaqə problemidir. Burada güc dövlətdaxili və beynəlxalq sahəde təbii hüquq teleblərinin yalnız həyata keçirilmə vasitəsidir. Q.Q. beynəlxalq hüquq sahəsində idrak və hüquq tələblərinə, əməkdaşlığı, bərabərliyə, suveren dövlətlər tərəfinən könüllü olaraq müyyən olunan və ardıcıl şəkildə riayat edilən vahid beynəlxalq hüquq qaydaları ideyasına əsaslanan yeni tipli beynəlxalq münasibətlərin formallaşmasından ötrü çıxış etmişdir. Hətta müharibələrə böle hüquqi təzahür xüsusiyyətləri verilməlidir; Q.Q. müharibə və hüququn bir yərə sığmadığı haqqında fikirlərə qarşı etiraz edir, axı "müharibələr sülhələşə başa çatır", sülh isə "müharibənin son məqsədidir" deyir. O, müharibələri xüsusi (şəxslər arasında), kütüvə (vətəndaş hakimiyəti orqanları arasında), qarşıq (iki iki ənsurlərdən), ədalətli və ədalətsiz müharibələrə bölgələrə onları "güclər arasında mübarizə əsulu" kimi qiymətləndirir. Təbiet etibarilə hər kəs öz hüququnun müdafiəçisidir (o cümlədən qüvvə ilə). Q.Q. beynəlxalq hüquq sahəsinin banisi hesab olunur.

Q.Q.-ya görə, dövlət "hüquqa və ümumi faydalılığa riayat olunması

naminə azad insanların təkmil ittifaqıdır. Dövlətə qədərki veziyət ("təbii") əmlak ümumiliyi və "fövgələdə qarşılıqlı bağlılıq" hissi ilə səciyyələnir. Lakin mülkiyyət və qeyri-bərabərlik münasibətlərinin inkişafı ilə düşməncilik artır və təhlükəsizliyin esasları bərədə müyyəyen saziş tələb olunur ki, bu da dövlətin yaranmasına görətirib çıxarır. Dövlət isə azlıqqa qarşı coxluğundan saziş, yaxud zəif və istismar olunanların güclü və qüdratlı şəxslərə qarşı ittifaqı deməkdir. Suverenlik dövlət hakimiyətinin başlıca əlamətidir, dövlət isə bütövlükde onun daşıyıcısıdır. Q.Q. dövlətin aşağıdakı idarəetmə formalarını xatırladır: çar hakimiyyəti (vahid hakimiyyət), tanınmış əyanların hakimiyyəti, azad vətəndaş icması, demokratik respublika və s. O, dövlətin artikratiya formasına rəqəbat bəsləyir, demokratik respublika və tiraniya (bütün formaların mövcud olmaq hüquq vardır, bu isə, öz növbəsində, ilkin ictimai müqavilənin şərtləri ilə müyyəyen olunur) xüsusi tənqid olunur. Q.Q.-ya görə, dövlət işlərində hökmranlıq etmek və tabe olmaq qaydaları zəruridir, bu isə ayrıca olaraq şəxsin hakimiyyətə müqavimet göstərmək azadlığı ilə bir araya sığdır.

**Qrup** (alm. *gruppe* grup) – formal və ya qeyri-formal şəkildə birləşmiş fərdlərin toplusu. Sosial Q.-un üzvləri müyyəyen rol gözləmələri esasında birlərinə təsir göstərirler. Sosial Q.-ları

sosial kateqoriyadan fərqləndirmək lazımdır. Sosial kateqoriya bir və ya bir neçə oxşar xarakteristikalara (yaş, cins və s.) malik olan, amma qarşılıqlı sosial təsirə malik olmayan fərdlərin birliyinə deyilir. Q. kooperasiya, həmçəlik və sosial nozərət səviyyəsinə görə bir-birindən fərqlənirlər. Q.-un hər bir üzvü özünü bu Q.-la cynileşdirən zaman, onlarda "biz" hissi yaranır ve beləlikle Q.-un sosial nezərət çərçivəsinin serhədleri və Q.-da davamlı üzvlük təsdiqlənir.

Sosial Q.-lar bir-birindən müxtəlif göstəricilərə görə fərqlənirlər. Onlar kiçik və böyük, formal və qeyri-formal olurlar. Kiçik Q.-lar şəxsiyyətlərə razı münasibətlər esasında formallaşır. Böyük Q.-larda üzvlər arasında şəxsi əlaqələr bir qayda olaraq müşahidə olunur. Buna baxmayaraq, bu kimi Q.-lar özlərinin formal serhədlərinə malikdir və bu qruplara formal təsisat münasibətləri ilə tənzimlənir və nəzareti olunurlar. Sosial Q.-ların ekser hissəsi təşkilatlar formasında fealiyyət göstərir.

**Qubernator** (< lat. *gubernator* hökmədar) – bir sıra dövlətlərde erazi vahidlerində ali inzibati seçimlərdə seçilən və yaxud təyin olunan şəxs. Q. bir qayda olaraq ştatın və federasiyanın digər subyektlərinin icra hakimiyyətinə başçılıq edir. Lakin o, şəhər idarəesinin başında da dura bilər. 1993-cü ildən R.F. bəzi subyektlərin idarələrinin başçısını da Q. adlandırırlar.

## L

**Landtaq** (alm. *land* torpaq, ölkə + *taq* yüksəcəq) – 1) orta əsrlərdə – feudal alman knyazlıqlarında silki nümayəndələrin yüksəcəğı; 2) AFR-də və Avstriyanın vilayətlərində torpaq üzrə seçkili qanunvericilik orqanları, Lixteynşteyndə parlament.

**Legislatura** (lat. *lex (legis)* qanun + *latus* daxıl edilmiş, qoyulmuş) – 1) salahiyyət müddəti, həmcinin seçilmiş nümayəndəli orqanın fealiyyət dövrü; 2) ayrı-ayrı ölkələrdə və ABŞ-in bəzi statlarında hakimiyyətin qanunvericilik orqanlarının adı.

**Legitimasiya** (qanunileşdirmə) – hər hansı bir fealiyyətin, hadisənin və ya faktun, şəxsin fealiyyətinin ictimaiyyət tərəfindən qəbul edilməsi (tanınması) proseduru. O, siyasi iştirak zamanı heç bir məcburətme üsuluna el atmamağı, hər şeyin razılıq əsasında olmasına nəzərdə tutur.

Siyasi elmde hakimiyyətin L.-nın bir neçə universal mexanizmi fərqləndirilir: 1) ayrı-ayrı qruplara və geniş kütüklərə xas olan psixoloji amillərə əsaslanan sosial psixoloji L. Burada əsas diqqət əhalinin rahatlığına, "adi" adamın nüfuzuna və coxluğun fikrine, ələcə də mövcud nizamın "ədalətliliyinə" yönəlir; 2) siyasi iştirak; 3) siyasi səsiallaşma. Bu prosesdə fərdin mövcud dəyərlər, təcrübə və normalalarla teması baş verir.

**Legitimlik** (lat. *legitimus* qanunlu uyğunluq, qanuniyyət) – müəyyən tarixi dövrdə formallaşmış hakimiyyətin fealiyyətinin sosial məhiyyəti və nizamı. Bu zaman dövlət strukturları arasında razılıq əldə olunur və onların geniş ictimaiyyətə qarşılıqlı elaqəsi baş verir.

L. anlayışının tarixi orta əsrlərə gedib çıxır və o zaman bu anlayış adət-ənənələrdən, mövcud əlaqə normalarından razılıq kimi başa düşüldür və yüksək vəzifəli şəxslər həmin adət-ənənələrə uyğun şəkildə fealiyyət göstərirdilər. Lakin XIV əsrin ortalarından başlayaraq, o seçkili hakimiyyətin selahiyəti – mənasında işlənilməyə başladı.

L. terminini elmi dövriyyəyə M. Weber gətirmişdi. Onun fikrincə, hər bir hakimiyyətin özüne haqq qazandırmağa, etibara və müdafiəyə ehtiyacı vardır. Bu termin bir çox halda "qanunculuq" kimi tərcümə olunur ki, bu da əsil mənəni düzgün ifadə etmir. Weber isə öz yozumunda terminin hüquqi mənasını deyil, səsioloji mənasını nəzərdə tuturdu. Yəni hakimiyyətin ağalığı zamanı gücdən istifadə məqamını əsas nəzərdə tutur.

M. Weberin səsioloji yanaşmasından fərqli olaraq, amerikan politoloji məktəbi tərəfindən irəli sürülen hakimiyyətin sistemli təhlili təklifi imkan verir ki, L. konsepsiyasının praktiki tətbiqində uyğun daha funksional bir üsul yaransın. Bu – empirik metod adlanır.

D. İston və onun davamçıları təsdiq edirlər ki, siyasi hakimiyyətin L. şərti müyyəyen sosial-psixoloji münasibətlərində ibarətdir və onun əsasında – haki-

## Legitimlik

miyati qəbul etmək, ona təbe olmaq, tələbləri ilə razılaşmaq, faaliyətini müdafiə etmek kimi minimal deyərləri özündə eks etdirən konsensus durur. Onların təsəvvüründə L. elə bir layiqli derəcədər ki, siyasi sistemin hər bir üzvü onu müdafiə etməyi özünə rəvə bilir.

D.İstonun fikrincə, diffuz (qarışq) L. siyasi hakimiyətin, onun fealiyyətinin nəticələrində aslı olmayaq, uzun müddəti, fundamental, affektif (emotional) ideya və prinsiplərini özündə eks etdirir.

L.-in spesifik xüsusiyyəti ondan ibarətdir ki, o situativ və qısamüddətlidir, eləcə də onun fealiyyətini hakimiyətin surətdə müdafiəsinə əsaslanır.

Siyasi elmde diffuz və spesifik L.-le yanaşı, 80-ci illerde müdafiəetmənin qarışq tipi: diffuz-spesifik və spesifik-diffuz üsulları tətbiq olunmaga başlandı və bunun nəticəsində siyasi hakimiyətin, siyasi rejimin və onun ayrı-ayrı institutlarının L. daha dəqiq müəyyənleşdirmək mümkün oldu.

Müsəir politoloji ədəbiyyatda L. tipologiyasına başqa yanışmalar da mövcuddur. Fransız politoloğu C.L.Şabo qeyd edir ki, hakimiyət münasibətləri strukturunda iki oyunçu – idarəolunanlar və idarəedənlər vardır və siyasi hakimiyətin legitimleşməsi de onların qarşılıqlı münasibətdən aslidir. Beləliklə, legitimleşmə idarəolunanların iradəsinə uyğunlaşdırılmalı (demokratik L.) və idarəedənlərin qabiliyyətinə müvafiq olmalıdır (texnokratik L.).

Demokratik L. – ferdin qərar qəbul etmə mekanizminin bütün cəmiyyət tərəfindən qəbul edilmesidir. Başqa sözə,

## Legitimlik

hər kesin öz iradəsini sərbəst ifadə etməsi, kollektiv azad iradə – ayrı-ayrın fərdlərin öz mühakimələrini açıq söyləməsi deməkdir. Siyasi praktikada bunun en sadə riyazi əsası – majoritar prinsipdir (coxluğun prinsipi). Bu universal üsulun demokratik rejimlərə tətbiqi mümkündür. Belə ki, bu mexanizm həm xalq nümayəndələrinin, həm qanunların sessə qoyulması, həm də icraedici strukturlar tərəfindən qərarların kollegial qəbul edilməsi üçün yararlıdır. Lakin, tarixdə elə hallar da olmuşdur ki, demokratik mexanizmlər müəyyən tarixi sərhədə avtoritarizmə və ya totalitarizm bərərər olunmasına getirib çıxmışdır.

Texnokratik L. hakimiyəti idarə etmək bacarığı ilə fərqlənir. Bu isə iki parametrlərə şərtləndir: hakimiyətə gələn kim olması və onun həyata keçirilməsi prosesi əsası ilə. Başən cəmiyyətinin ilkin mərhələlərində, yeni hakimiyətin elə keçirilməsinin yeganə vasitəsi gücün olduğu dövrlərde coxlu silaha, orduya, shahidiye malik olmaq hər şeydən üstün sayılırdı. Müasir dövrde isə onların hamisini bilik əvəz edir. Lakin L.-in bu tipi de təhrif oluna, cybecər hala salma biler. Belə ki, hakimiyətə "səriştəli elita" gelər, onda öz "üstünlüyünə" inam hissi oyunar və bununla da hər şey deyişir. Bundan əlavə, C.L.Şabonun fikrincə, siyasi hakimiyət arzuolunmaz sosial nizama, (ideoloji L.) yeni subyektiv təsəvvürlərə və yaxud kosmik nizama uyğun bir şəkildə de legitimləşə biler (ontoloji L.).

İdeoloji L. sosial varlıq haqqında müəyyən təsəvvürlərə, onu deyişdirəmək üsullarına və layihələrinə əsaslanır.

## Legitimlik

Ontoloji L. – siyasi hakimiyətə başver və sosial varlığın universal prinsiplərinin bir-birinə uyğun gəlməsidir. Bu, insanın doğuluğu gündən hiss etdiyi varlığın çox derin nizamı ilə ölçülür.

Siyasi ədəbiyyatda hakimiyətin L.-in üç derecesi fərqləndirilir:

1) *ideoloji*: hakimiyət ancaq o zaman əsaslandırılmış sayılır ki, onun ideolojiyasına daxili bir inam və etibar olur; L.-in mənbəyi ideoloji deyərleridir;

2) *struktur*: hakimiyətin selahiyəti onun siyasi münasibətlərini tənzimləyən struktur və normalarının qanuniyyinə inamından irəli gelir; L.-in mənbəyi – spesifik siyasi strukturlardır;

3) *personal*: əsasında hakimiyətə olan şəxsin təqdir olunması durur; L.-in mənbəyi – idarəədənin şəxsi nüfuzudur.

Hakimiyətin L.-ni müdafiə etmək üçün bir çox vasitələrdən istifadə olunur: müasir tələblərə uyğun olaraq qanunvericiliyin və dövlətin idarəetmə mexanizmlərinin deyişdirilmesi; qanunvericilikdə və siyasi praktikada şahlinin adət-enənəsindən istifadəyə cəhd; hakimiyətin L.-nin aşağı salınmasına qarşı görülen qabaqlayıcı tədbirlər. Cəmiyyətdə qanunçuluğun və nizam-intizamın qorunub saxlanması.

Hakimiyətin L.-nin əsas göstəriciləri aşağıdakılardır: siyaseti həyata keçirmek üçün tətbiq olunan gücün səviyyəsi. Hökumətin və ya liderin devrilməsi üçün cəhdlərin olması, seçkilərin, referendumların nəticələri; hakimiyəti (eləcə də müxalifəti) müdafiə edən kütləvi nümayişlər və s.

Siyasi hadisələrin L.-i onların hüquqi cəhətdən de legitim olması demək

deyildir. Çünkü L. hüquqi funksiyaya malik deyildir və hüquqi proses sayılmır.

**Leqallıq** (lat. *legalis* qanuni) – formal-hüquqi qanuniliyi bildirən anlayış. Onun obyekti – hakimiyət, siyasi institutlar, siyasi fealiyyət və s. ola bilər. L. hakimiyət tərəfindən təsbit edilir və ona zəmanət verilir. L. legitimlilikdən (mes., xarizmatik, irrasional) onun dəha rasional olmasıdır. Hakimiyətin leqlaşması prosesi – qanunvericilik (taxtata varislik, parlamentin, prezidentin seçilməsi aktı və s.), vətəndaşlar üçün L. qanuna təbe olmaq və onu yerinə yetirməkdən ibarətdir.

**Liberalizm** (lat. *liberalis* azad) – 1) adət-enənələrə, vərdişlərə münəsibətde tam müstəqil olan, öz məqədərətini fəal müəyyənleşdirməkələ xarakterize edilən fealiyyət və düşüncə terzi; 2) özündə fərdi qarşı hər cür məcburetmənin ləğvi tələblərinə eks etdirən siyasi doktrinalar, siyasi və iqtisadi proqramların cəmi.

L.-in əsas sistemyaradıcı ideyası – ferdin azadlığı ideyasıdır. Qalanlar isə struktur elementləridir, ferdin özünü dəha adekvat realizə etməsi üçün başlıca şərt funksiyasını yerinə yetirir.

L. öz kökləri ilə dəha uzaq keçmişə – Roma hüququnun və yunanların azadlıq haqqında təsəvvürlerinin mövcud olduğu antik dövrlə gedib çıxır. İntibah dövründə L. insanların dövlətə qədərki "təbii vəziyyəti", onun "təbii hüquqları" ideyası zəminində təşəkkül tapan ictimai müqavilə doktrinasına əsaslanır. Liberal ideyalar sonralar C.Lokkun

## Liberalizm

siyasi felsefesinde, İ.Kantin hüquqi dövlət doktrinasında və şəxsiyyətin azadlığı ideyasında inkişaf etdirilir, fərdə qarşı kənar insanlar tərəfindən hər hansı zoraklıq hallarının yol verilməzliyi bildirilir, hər kəsin cəmiyyət qarşısında məsuliyyət daşıdığı göstərilir. L. inkişaf etmiş formada Qərbi Avropana vətəndaş cəmiyyəti və onun təsisatlarını qurulması, bazar iqtisadiyyatı və "orta sinif" formallaşması prosesinde meydana gelir.

L. bir dünyagörüşü olmaqla hər cür qrup, sinif, millətçilik və s. kimi xurafatlardan xilas olmağa, habələ, tolerantlığa, humanizmə, individualizmə, demokratiyaya və şəxsiyyətin özü özünü qiymətləndirməsi kimi deyərlərə əsaslanır.

L.-in siyasi deyərləri aşağıdakılardır: insan hüquqlarının tanınması, hakimiyətin bölünməsi prinsipi; rəqabət azadlığı və peşə seçimi. L. iqtisadi deyərləri isə dövlət tərəfindən şəxsi təşəbbüs məhdudiyyətin və onu nizamlamanın ləğvi, xüsusi mülkiyyətə maksimal azad şəraitin yaradılması. Bir siyasi ideologiya kimi L. şəxsiyyətin azadlığı, fərdin mülki və siyasi hüquqlarının qorunması və dövlətin fealiyyət sahəsinin məhdudlaşdırılması kimi tələblərə əsaslanır.

L.-in bir çox milli modellərindən danışmaqlı olar: ingilis modelində (C.Lock, İ.Bentam, C.S.Mill və s.) əsas diqqət aşağıdakı məsələlərə yönəldilir: xüsusi mülkiyyətin fealiyyətinə, insanların şəxsi fealiyyət dairəsinin toxunulmazlığının əsaslandırmasına, hər bir fərdin öz fealiyyətindən fayda elde edəcəyinə

## Liberalizm

inamin gücləndirilməsinə və cələe də onun feallığının artırılması üzullarına; fransız modeli (B.Konstan, A. de Tokvil, P.Ruaye – Kollar və b.) çerçivesində antifeodal ideologiyası işlənilə hazırları və onda qanun qarşısında hamının beraberliyi ideyası esaslandırılır, fərdin azadlıqları (müstəqilliyi, sərbəstliyi, təhlükəsizliyi, siyasi proseslər təsir etmək hüququ və s.) müdafiə edilir; alman modeli (F.Dalman, R.fon Mol, K.Rottek, K.Velker, B.fon Qumbold və b.) müxtəlif siyasi-hüquqi modellərin işlənilə hazırlanması ilə fərqlənir.

Rus L.-inde bir neçə istiqamət: xristian L. (M.M.Speranski); demokratik L. (A.P.Kunitsin, T.N.Qranovski); konsernativ L. (B.N.Ciçerin, K.D.Kavelin, P.B.Struve); sosial L. (P.I.Novgorodsev, B.A.Kistyakovski, S.I.Qessen) istiqamətlər mövcuddur.

Rus L.-i camiyyətdə möhkəm sosial müdafiənin olmaması, antidemokratik xarakter, monarxizm prinsipi, güclü konsernativ başlangıç və vətəndaş azadlıqlarının ilkin əlamətlərinin yoxluğu kimi bir sıra xüsusiyyətlərə malikdir. Rus L.-in nümayəndələri Qerb L.-ne xas əsas əlamətləri qoruyub saxlamalı ona bir sıra əlavələr etmiş, yeniliklər götürmiş, başqa sözle, onu üç istiqamətdə: insan hüquqlarının izahı və şərh (dövlətdən hüquqi tələb); beraberlik prinsipinin derk olunması (ilk gündən – yaranışdan beraberlik); mülkiyyətin yozumu istiqamətlərində inkişaf etdirmişlər.

Göründüyü kimi rus L.-i çerçivesində "insanın leyqətə yaşaması" ideyası mühüm yer tutur (B.S.Soloviov, P.I.Novgorodsev və b.). B.A.Kistyakovski və

## Liberal sosializm

S.I.Qessen insan hüquqlarının genişləndirilməsi ideyasını irəli sürürler.

**Liberal sosializm** – anarxo-sosializm müasir formasıdır. Sosializmin digər formalarından fərqli olaraq L.s. daha çox kollektivizm, sosial ədalet, bərabərlik, humanizm, şəxsiyyətin azad inkişafı kimi deyərlərə üstünlük verir. L.s. bir mərkəzi ideya (deyer) etrafında formallaşır.

L.s. hakimiyətin bütün formalarına və hər cür avtoritete inamsızlığı ilə səciyyələnir, dövlətin və siyasi partiyaların rolü inkar edilir. L.s. sosial-siyasi ideyəli – heç bir rəhbərliyi və planlaşdırma mərkəzi olmayan könülü, muxtar, xırda kommunalardan ibarət cəmiyyətdir. L.s. tərəfdarları Bakuninin prinsipini əsas götürür: sosializmsiz azadlıq – ədaletsizlikdir, azadlıqsız sosializm isə köləlikdir. L.s. ideoloqları kapitalizmdən və "real sosializmdən" fərqlənen "üçüncü bir yol" axtarışındadırlar. Keçmişdə L.s. əsasən xırda burjuaziyanın, hazırda isə öz sosial vəziyyətə razi olmayan zəhni əmək işçilərinin, yeni orta tebəqənin əhvaliyyəsini eks etdirir.

**Libertarizm** (ing. *liberty* azadlıq) – özünü klassik liberal onənlərinin davamçısı, müasir dövrün əsil yeganə liberalizmi elan etmiş ideya, siyasi istiqamət. Onun mahiyyətində konsernatizm əlamətləri təzahür edir. L. – "şəxsiyyətin azadlığı felsefəsi", "səbətlər individualizmdir". Dövlətin siyasi sisteminin iqtisadi, sosial və siyasi aspektlərinə, fərdlərin qarşılıqlı münasibət-

## Lobbyçilik

lərə, dövlət və cəmiyyət münasibətləri məsələlərinə yanaşmadı. L. tərəfdarları neinkİ liberallardan, hətta konsernatörlardan da sağ mövqə tuturlar. Onlar sağ radikal kollar mövqeyində çıxış edərək kapitalizmin dövlət-monopolist əsaslarının dayısdırılmasını tələb edir, individualizmın prinsiplərinin bərpası və cəmiyyətin bütün sahələrində qeyri-məhdud rəqabətin olmasına istəyirlər. L. nezeriyəçilərin fikrincə (P.Nozirk, D.Qilder, T.Xayek və b.), azad sahibkarlığın "eroziyası", fərdin və ailənin məsuliyyəti staqnasiyaya və yoxsullağla aparıb çıxarır. L. ideyalarının intişarı XX əsrin 70-ci illəri "mikroelektron inqilabının" dalğaları üzərində kiçik və orta firmaların sürətli inkişafına şərait yaratdır. L. tərəfdarlarının idealı – azad sahibkarlığın kortebii bazar qaydalarıdır. Onlar azad bazara azadlığın maddi tacəssümü kimi baxırlar. L. bir tərəfdən, "minimum dövlət" ("kənarlaşdırılmış dövlət") tələbini irəli sürürək "istehlakçılar demokratiyası" adından kiçik mülkiyyətçilərin müdafiəçisi kimi çıxış edir. Digər tərəfdən L. tərəfdarları demokratiyani açıq-aydın təqnid edərək, onu inflasiya fenomeninin əsas sebəbkarı kimi qələmə verirlər.

**Liqə** (lat. *ligare* bağlamaq) – birlilik, ittifaq, cəmiyyət (şəxs, təşkilat, dövlət).

**Lobbyçilik** (ing. *lobby* üstüörtülü meydança, vestibül, dəhliz (koridor) – ingilis parlamentinin dəhlizi de belə adlanır, buraya insanlar deputatlara qeyri-resmi təsir göstərmək üçün gəlirlər) –

## Lobbyçilik

ictimai şurda birmenalı karşılaşanın, hem pozitif, hem de negatif mena daşıdır. L.-in ifrat negatif ifadesi – müeyyen grup ve şexslerin maraqlarının təmin olunması üçün hakimiyet nümayəndələrinə qeyri-qanuni təzyiq edilməsi, rüşvet və korrupsiyadır. Pozitif menada isə lobbizm məqsədlərə çatmağın təbii formasıdır. O həm müxtəlif ictimai birləklər, ittifaqlar, fealiyyət komitələri şəklinde (məs., qadınların, ekologiyanın, etnik azlıqların və diasporaların, sahibkarların, kəndlilərin və s.), hem de professional L. fealiyyəti olaraq təzahür edir.

L. fealiyyətinin inkişafı və yayılması dünya ölkələrinin hem iqtisadi-siyasi, hem de orada formalasmış dövlət ənənələri ilə müeyyen olunur. Cəmiyyət inkişafının daha yüksək piləsinə L. fealiyyətindən daha inkişaf etmiş formasının uyğun olması şübhəsizdir. Burada L. artıq ixtisaslaşmış fealiyyət seviyyesinə yüksəlmışdır; məsələn: ABŞ paytaxtı Vaşinqtonda bir neçə lobbyçi təşkilat və ofis qeydiyyatdan keçmişdir. Bu, yüksək maaşlı fealiyyətdir, müşavir və maslahətçi kimi bu işe yüksək peşəkarlıq malik və tanınmış vəkillər, iqtisadçılar, istefada olan hərbçilər, siyaset və dövlət xadimləri cəlb edilirler.

L.-in əsas vazifesi – her hansı xalqın mədəniyyətini, müxtəlif sahələrdəki nailiyyətlərini, həyat terzinə yaymaq, ABŞ ictimai fikrində müsbət rəy yaratmaq, ABŞ-la həmin ölkənin münasibətlərinin yaxşılaşmasına çalışmadır.

L.-in en mühüm funksiyası informasiyanın toplanmasından ibarətdir. Xarici istehlakçıların informasiya ilə təmin

## Lobbyçilik

edilməsi, qanunvericilik və icra orqanları ile əlaqələrin qurulmasıdır.

Burada başqa bir mühüm məsələ – lobbistin kime müraciət etmesi, kimilər lazımi əlaqəyə girməyi əvvəlcədən bilməsidir. Müasir şəraitdə professional lobbyçi təşkilatlar lazımi qərarların qəbulu namına vezifeli şexsleri və siyasetçiləri ənənəvi qaydalarda maddi cəhətdən stimullaşdırılmışla yanaşı, digər üsullardan da geniş istifadə edirlər. Buraya metbuatlı və televiziyyada lazımlı təbliğat kampaniyasının aparılması, çoxsaylı seçicilərin məktub və teleqramlarının təşkili, daxili siyasi və ya fraksiya mübarizəsinin mexanizmlərinə işə salmaq əsulları və s. daxildir.

L.-in əsas funksiyalarından biri ictimai vəkil və müdafiəçisi olduğu xalq – dövlət haqqında yaşadığını ölkədə, eləcə de beynəlxalq aləmin ictimai fikrində müsbət rəy formalaşdırmaq, həmin xalqı, dövləti, ən müxtəlif əsullarla təbliğ edib tanıtmaq və ona rəğbet oystaqdan ibarətdir.

L. fealiyyətinin spesifik strukturunu və mexanizmini mövcud olur. Bura onun dövlət hakimiyəti orqanları ilə yaradılan əlaqələr və lobi xidmətindən istifadə etməye çalışan müxtəlif "mənafə və təzyiq" qrupları daxildir.

"Mənafə qrupları" – ümumi verdişler, qaydalar əsasında toplanmış adamların yığıncağıdır. Belə qrupların üzvləri cəmiyyətin digər qrupları arasında öz istək və məqsədlərini yamaqla möşğül olurlar.

"Təzyiq qrupları" – ele bir təşkilatdır ki, onlar öz maddi və digər imkanlarını işə salmaqla şəxslərinə qoyduqları mö-

## Lobbyçilik

səde çatmaq yolunda muzdlu lobbist obyektlərindən istifadə edirlər. Bu əsildən daha çox seçki kampaniyaları zamanı istifadə olunur.

L. fealiyyətinin metod və formaları rəngarəngdir. Onlar əsasən aşağıdakılardır: 1) şexsi müləhizələrin təklif edilməsi; 2) tedqiqatların nticələrinin təqdim edilməsi; 3) parlament komisiyalarındaki müzakirələrde çıxışlar edilməsi; 4) nüfuzlu seçicilərin vəsaitlərə qanunvericiliyə təsir göstərilməsi; 5) parlamentlərin müeyyen şənliklərə və əyləncələrə dəvət edilməsi; 6) seçki kampaniyalarına pul xərclənməsi; 7) seçki kampaniyasının keçirilməsində iştirak; 8) seçicilər tərəfindən "məktub və teleqram"ların təşkil edilməsi; 9) təbliğat kampaniyasının təşkili; 10) birbaşa rüşvet verilməsi; 11) bir neçə təşkilatın birleşib L. etməsi və s.

ABŞ-in ictimai-siyasi sisteminin müasir inkişaf mərhəlesi demokratik prosesin Amerika cəmiyyətinin bütün sahələrinə müdaxiləsi ilə xarakterizə olunur və bu prosesle bağlı bir sıra ictimai və siyasi vətəndaş birləşkəri öz maraqlarını həyata keçirmək üçün siyasi qərarların qəbul olunmasında fəal iştirak edirlər. Konqresin rolunun artması onun işində maraqlı olan qrupları da ictimai-siyasi fealiyyətinin fəallşmasına sebəb oldu.

Birinci növbədə onu qeyd edək ki, ABŞ L.-i digər lobbilərdən fərqləndir. O uzun inkişaf yolu keçmiş və nticədə böyük siyasi təcrübə qazanmışdır. Bundan əlavə, ABŞ-da yaşayan bir çox etnik qrup və icmalar, milli azlıqların özlerinin bütün iqtisadi, siyasi, hüquqi vəsitişlər-

## Lobbyçilik

dən istifadə edərək öz ölkələrinə ABŞ tərəfindən iqtisadi, herbi və humanitar yardım göstərilməsinə çalışırlar.

Müasir mərhələdə ABŞ L.-i Amerika cəmiyyətinin bütün sahələrini əhatə edir və o, ABŞ hökumətinin daxili və xarici siyasetini müeyyənleşdirən böyük potensial malikdir.

Azərbaycan üçün de lobbizmin fealiyyəti çox mühüm və aktualdır. Ekspertlərin qənaətinə görə, hal-hazırda öz vətənlərinin hüdudlarından kəndə milyonlarla azərbaycanlı yaşayır. Bunun əsas kültəsini Cənubi azərbaycanlılar və Türkiye azərbaycanlıları təşkil edir. Azərbaycan diasporu bu gün çox böyük qüvvəyə malikdir. Onlar müxtəlif ictimai təsisatlarda və assosiasiyalarda, milli icmalarda təşkilatlaşınalar, heç şübhəsiz, bizim ölkənin siyasi və iqtisadi maraqlarının lobbileşməsində mühüm rol oynaya bilərlər.

Yeni əsrin astanasında Dünya Azərbaycanlarının Həmrəyliyi günü münəsabətə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müraciətindəki tezisler milli diasporun həyatındaki mövcud gerçəkliliyi eks etdirməklə yanaşı, onun geləcək fealiyyətinin başlıca istiqamətlərini də müeyyənleştirmiş və Azərbaycan xalqının, mələtinin beşeri inkişafə vərə biləcəyi töhfəni qeyd etmişdir: "Azərbaycan Respublikası bütün Dünya azərbaycanlıları üçün istinad və cəzibə mərkəzi, onların ümidi və mehbəbbətlə üz tutduqları müqəddəs məkandır. Buna görə də bütün azərbaycanlılar müstəqil dövlətimizin etrafında daha sıx birleşməli, onun azad, firavan, daha da güclü və

## Lobbyçilik

qüdrəti olması üçün əllərindən gələni etməlidirlər... İnanıram ki, Azərbaycan Respublikasının getdikcə güclənməsi, azad, varlı və demokratik bir ölkəyə çevriləməsi həm Dünya azərbaycanlıları birliyinə, Azərbaycan xalqına və dövlətin mənşəli hissənin mütəşəkkillik, yenilik, dinamiklək götərəcək, həm də bütün dünyada onların vətəndə və milli haqlarının daha dolğun təmİN olunmasına, qorunmasına təkan verəcəkdir".

Son illərdə ölkəmizdə bu sahədə çox ciddi və məqsədyönlü iş aparılmışdır. Xüsusilə o zamankı ölkə Prezidenti Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi"nin yaradılması və həmin ilin avqust ayının 28-də Komitənin Əsasnaməsinin təsdiq edilməsi, heç şübhəsiz, Ulu Önderin arzularının planlı şəkildə həyata keçirilməsində başhectə rol oynayacaqdır.

## Lümpen

**Lokaut** (ing. *lock-out* kiminse üzüne qapını örtmək) – kollektiv əmək mübahisəsi zamanı sahibkarın teşəbbüsü ilə işçilərin işdən çıxarılması və bununla əlaqədar olaraq onların nümayiş çıxmazı, elecə də müəssisənin bağlanması və ya yenidən qurulması.

**Lordlar Palatasi** – Böyük Britaniya parlamentinin iki palataya bölünmesi ilə 1343-cü ilde yaradılmış yuxarı palatasi.

**Loyalıq** (ing. *loyal* sadıq) – hakimiyət, siyasi institutlar və ideologiyalar tərəfindən elan edilmiş məqsədlər, norma və deyərlərə siyasi subyektin sədaqəti.

**Lümpen** (alm. *lumpen cir-cindr*) – comiyyətdən tamamilə kənarlaşdırılmış, sınıfı simasını, elecə də adı deyərləri, əxlaq normalarını, insani münasibətləri itirmiş şəxs (dilənci, cinayətkar və s.).

## Mafiya

# M

**Mafiya** (ital. *mafia* özbaşınlıq, zorakılıq) – 1) XIX əsrin əvvəllerində Siciliyada meydana gəlmiş və öz maraqlarına terrorçuluq fealiyyətə nail olan gizli camiyyət; 2) mütəşəkkil cinayətkarlıq.

**Magistrat** (lat. *magistratus*) – Norveç, İsveçrə, Danimarka və başqa dövlətlərdə şəhər idarəciliyi.

**Majoritar seçki sistemi** (fr. *majoritaire* çoxluq; lat. *major* böyük) – səsvermenin nəticələrini müeyyen edən qayda. M.s.s.-ndə o namızəd (və ya namızədlər siyahısı) hansısa seçkili orqanə seçilmiş sayılsı ki, canunla müeyyen olunmuş seslərin çoxunu qazanmış olsun. M.s.s.-nin iki forması fərqləndirilir: mütləq çoxluq, nisbi çoxluq.

Mütləq çoxluq principine əsaslanan majoritar sisteme görə, deputat mandati seçki dairəsində seçicilərin səsinin yaradın çoxunun (50% və 1 səs) qazanın namızadə çatır.

Nisbi çoxluq principində isə deputat mandati uğrunda mübarizə aparanlar arasında on çox səs toplamış namızəd qalıb gəlmış hesab olunur. M.s.s. həmdə çoxmandatlı dairələrdə tətbiq edilir. Bu halda seçicilər namızədlərin siyahısına səs verirler.

M.s.s.-ne üstünlük verən dövlətlər ona xas olan aşağıdakı müsbət cəhətlərə əsaslanırlar: bu sistem ölkədə qüvvələr nisbətində balans yaradılmasına, parlamentə daha güclü partiyaların və ya birliklərin üstünlük qazanmasına səbəb

## Makiavellizm

olur. Ölkə həyatında real gücü temsil edə bilməyen partiyalar, majoritar sistemini təsiri altında parlamentlərdə sixşdirilib çıxarılır və netice etibarı ilə iki-üç güclü partiyanın fealiyyət göstərdiyi siyasi sistemin qərarlaşması meylinin əsası qoyulur. Daha sabit siyasi rejimlər qura bilmiş demokratik ölkələrde (ABŞ, Kanada, Böyük Britaniya, Yeni Zələndiya və s.) bu sisteme üstünlük verilməsi deyilənlərə səbətdür. Azərbaycanda Milli Meclisə son seçkilər zamanı yalnız bu sistəmdən istifadə olunması da bu səbəbdən irəli gelmişdir.

**Makiavellizm** – əxlaq normalarına uyğun gelməyen siyasi fealiyyət qaydası. M.-ə görə məqsədə çatmaq üçün istənilən vasitədən, hətta xayanatdan belə istifadə etmək olar. Bu nəzəriyyəyə görə, "məqsəd vasitəyə haqq qazandır". Lakin bu məqsəd hökmdarın, idarə edənələrin şəxsi marağına deyil, dəha çox "ümumi rifah" istiqamətləndiridir. Ümumi rifah isə qüdrəti və mərkəzləşmiş dövlət həyata keçirə bilər.

Makiavellinin dövlətin mənşeyinə dair fikirləri ənənəvi teoloji görüşlərdən fərqlənir. O, qeyd edir ki, dövlət Allah tərəfindən deyil, adamların birgə fealiyyəti sayəsində yaranmışdır. Dövlətin məqsədi – hər bir şəxsin öz mülkiyyətindən azad surətdə istifadə edilməsinə və onların təhlükəsizliyinə nail olmaqdan ibarətdir.

Makiavelli xüsusi mülkiyyətin sarsılmazlığını və şəxsiyyətin təhlükəsizliyini azadlıq sərvəti kimi səciyyələndirir, onu dövlətin möhkəmlənməsinin əsası hesab edirdi. Onun fikrincə, azad-

## Maksimalizm

həq bir sərvət olmaq etibarı ilə ancaq dövlət quruluşunun respublika formasında mümkün ola bilər.

Makiavelli da başqa böyük, qeyri-adı mütəfəkkirlər kimi olduqca ziddiyətlidir və onu birmənəli qiymətləndirmək mümkün deyildir. Onu nə huma-nistlərə, nə da azazillərə aid etmek olmaz. Bele ki, onlara xas olan məqsədin demek olar ki, hamısı onda vardır. Onun yaratdığı mənəvi dayaq-fardan tacrid olunmuş dəha çox sağ-nihilizmə meyilli siyasi şüura malik hökmədar modeli sonralar realliga çevrildi. Bundan əlavə, heç bir milli əlamətə malik olmayan bu model özündə universal əlamətləri birləşdirdi, öz kosmopolitik tabiatı ilə həm keçmişə, həm bu güne, həm də gelacəya açıq oldu. Bütün bunlar sonralar makiavelizmə qaranlıq çalarlar getirdi.

**Maksimalizm** (lat. *maximum* en çox) – tələbi son həddə cətdürməq; hədsizlik.

**Maltusçuluq** – ingilis mütəfəkkiri T.R.Maltusun (1766-1834) sosial-futuroloji konsepsiyası. O, kilsədə keşiş, Ost-Hind Kollecində tarix və siyasi iqtisad üzrə professor olmuşdur. Onun “insanın məskunlaşması təcrübəsi haqqında qanun və ya insan neslinin rıfahı namına bu qanunun keçmişdə və müasir dövrde təsviri” əsərində irali sürdüyü ideyalar sonralar bir çox sosioloqlar və politoloqlar tərəfindən geniş istifadə edilmişdir. Maltusun futurologiyasında bele bir fikir söylənilirdi ki, başarıyyətin geleceyi bütün problemləri ilə birgə mahv məhkumdur və

## Mandat

heç bir sosial islahat onu xilas etməyəcəkdir. Hemin problemlərin en mürəkkəbi və qorxuluşu – insan sayının və yaşayış vasitələrinin həndəsi və riyazi artımı olacaqdır. Əhali artımının qabağını almağın əsas üsulu və vasitəsi neqativ amillerdir – müharibələr, sosial felakətlər, cinayətkarlıq (adam ölümü), xəstəlik, epidemiya, yoxsulluq, achiq və s. Humanizm, en gözlə keyfiyyətlərinə baxmayaraq, bir çox menfi halların meydana gəlməsinə səbəb olur.

Filantropianın müxtəlif təzahürleri, qarşılıqlı kömək, əltutma, xeyriyyəçilik və s. əhalinin artımına səbəb olacaqdır. Başər övladı gelecekde onu gözləyən təhlükənin ciddiliyinə şüurla yanasmalıdır. Buna görə də neqativ amillerin yumşaldılmasına yönələn preventiv vasitələrdən az istifadə olunmalıdır. Maltus bir keşiş kimi doğumun qarşısının süni yollarla alınmasının eleyhinə idisə, onun davamçıları bu üsulü təqdir edirdilər. Əhali artımının qabağının alınması vasitələrindən birini də M. əməkhaqqının azaldılmasında, yaşayış səviyyəsinin minimuma endirilməsində görürdü. Bunun üçün en optimal model kimi “əməkhaqqının dəməri qanunu”nu minimum yaşayış səviyyəsinə uyğun gələn əmək haqqı ilə eyniləşdirilməsini təklif edirdi. M. dövlətin yoxsulluğu aradan qaldırmaq üçün siyasi-iqtisadi tədbirlərə el atmasını yolverilməz hesab edirdi. Bu gözlenilənin eksinə, yəni eks səmərə verərdi: əhali artır, yoxsulluq yerində qalır.

**Mandat** (lat. *mandatum* tapşırıq) – 1) hansısa bir şəxsin selahiyətlərini

## Manifest

tosdiqləyen sənəd; 2) mandat sahibinin səlahiyyəti. Müasir demokratik dövlətlərdə M. qazanmış deputat bir seçki dairəsinin deyil, bütün milletin nümayəndəsi sayılır. Dövlət siyaseti nəzəriyyəsində imperativ və azad M. fərqləndirilir.

**Manifest** (lat. *manifestus* açıq, aşkar) – 1) ali hakimiyətin xalqa müraciətini əks etdirən tətənəli akt (adətnə mütləq monarxiyalarda istifadə olunurdu); 2) siyasi partiyaların, ictimai təşkilatların program tezislerini, fəaliyyət prinsiplərini özündə əks etdirən bəyanat, müraciət.

**Manifestasiya** (lat. *manifestativ* bürüza verme, göstərmə) – vətəndaşların fərdi, kollektiv, kütləvi çıxışlarının adı (mitinqlər, piketlər, nümayişlər, yürüşlər və s.). M. azadlığı – en əsas siyasi azadlıqlardan biridir.

**Maraq qrupları** – özü üçün daha əlverişli və faydalı qərarların qəbul edilməsini təmin etmək məqsədilə siyasi institutlara təsir göstərməyə çalışan əməkli maraqlar əsasında yaradılmış fərdlərin birlüyü.

M.q.-nın müxtəlif tipləri mövcuddur. Tipologianın variantlarından hər biri fəaliyyətin bu və ya digər sahəsinə istiqamətlənməsidir. Məsələn iqtisadiyyat sahəsində və emek alemində (sahibkarlar birlüyü; istehlakçılar ittifaqı və s.) təşkil olunmuş maraqlar; sosial sahədə təşkil olunmuş maraqlar (özüneyardım qruplarının və başqalarının sosial hüquqlarının birgə müdafiəsi); asudə vaxt və

## Maraq qrupları

istirahət sahəsində (idman ittifaqları və s.) təşkil olunmuş maraqlar; din, elm və mədəniyyət sahəsində (elmi assosiasiyalar və s.) təşkil olunmuş maraqlar, ictimai-siyasi sahədə (hüquq müdafiəsi birlilikləri, ekoloji və tərkislihə birlilikləri və s.) təşkil olunmuş maraqlar və i.a.

Fransız alimi J.Blondel M.q.-nın tipologiyasını geniş sosial-medeni kontekstdə təqdim edir. O, qrupları adətier, institutional qruplar və müdafiə qruplarına ayırr. Adətier üzrə qruplar ideal icma qrupları əsasında yaranır: onlar Şərqi və Cənubun inkişaf etmiş ölkələrində daha çox yayılmışdır. Lakin inkişaf etmiş ölkələrde, məsələn, İtaliyada, Polşada, İrlandiyada bəzi təhsil sahələrini (katolik kilsələrini) də onlara aid edirlər. İnstiutional qruplar dövlət aparıcı daxilində formal təşkilatlarda yerləşir; onların təsiri qərarların qəbul edilməsi prosesinə bilavasitə yaxınlığı ilə eləqədar olur. Bu qərarlar her yerde, lakin müxtəlif formalarda müşahidə olunur. Müdafiə və dayaq qrupları yetkin demokratiya ölkələrində xeyli yayılmış və nüfuz qazanmışdır. Buraya en evvel həmkarlar ittifaqları və öz üzvlərinin maraqlarını müdafiə edən sahibkarlıq assosiasiyaları daxildir. Müdafiə qrupları dəqiq məsəyən məqsədlərə – iqtisadi hərakatlara, antimüharibə təşkilatları, bu və ya digər problemin lehine və eleyhinə olan assosiasiyalar.

M.q. siyasi partiyalardan fərqli olaraq konkret maraqla əhatə olunmuş şəxslərin qeyri-formal könüllü şəkildə müvəqqəti birləşməsidir; onları maraqlandıran məsələlər barədə yaxşı məlumatlanıblar və nə istədiklərini də yaxşı bilirlər. M.q.

## Maraqların aqreqasiyası

kütleleri yox, hakimiyyet orqanlarının rəhbərlerini nəzərdə tutur; onlar hakimiyeti almaq məqsədini qarşılara qoymamışlar, onların məqsədi mövcud hakimiyətin kimin əlində olmasına təsir göstərməkdir. M.q. şəxsi əlaqələr-dən istifadə edərək kulularlarda fealiyyət göstərir.

M.q.-nın fealiyyəti aşağıdakiləri əhatə edir: a) artikulyasiya etmek; b) maraqların qaydalarının qanınmasına, yeni ümumgrup məqsədlerinin razılışdırılması, iyerarxiyalasdırılması ve işləniləb hazırlanması; c) maraq qruplarının maraqlarının həll olunmasında hər hansı problemin vəziyyəti haqqında hakimiyət orqanlarına və digər siyasi institutlara məlumatların çatdırılması; ç) siyasi elitanın, cəmiyyətin, hökumət strukturlarının formallaşması prosesində iştirak.

**Maraqların aqreqasiyası** – siyasi sistemin funksiyalarından biri ümumi tələblərin müyyənəşdirilməsi və onların iyerarxiyalasdırılması məqsədile müxtəlif yönümlü coxsayılı tələblər və maraqların cəmləşdirilməsi funksiyası; müxtəlif isticəmatlı maraqların (məs., muzdulu işçilərin və sahibkarların tələblərinin) uzlaşdırılması. M.a. funksiyasını demokratik sistemlərə parlament, siyasi partiyalar, müxtəlif maraq qrupları yerinə yetirirler. M.a. prosesində həm ümumi razılaşmalar, həm də qütblaşmış mövqelər müyyənəşdirilə bilər.

**Maraqların artikulyasiyası** – siyasi sistemin qərar qəbul edən strukturlara təqdim olunan tələbləri ifadə etmək-dən ibarət olan funksiyası. Demokratik

## Marginallıq

siyasi sistemlərdə bu funksiyani maraq qrupları, siyasi partiyalar, parlament, avtoritar sistemlərdə isə – korporativ institutlar yerine yetirirler.

Siyasi sisteme təqdim olunan tələblər bir neçə növə ayrılır: 1) nemet və xidmetlərin bölüşdürülməsi haqqında tələblər (məs., yaşayış minimumu, təhsil, etraf mühitin mühafizəsi və s. haqqında qanunlar qəbul etmək); 2) davranış tenzimlənməsi haqqında tələblər (məs., qayda-qanunun temin edilməsi, əmək münasibətlərinin tenzimlənməsi haqqında); 3) kommunikasiya və informasiyaya aid tələblər (məs., söz azadlığına, KIV haqqında qanunların qəbul edilməsinə, aparılan siyasetin məqsədləri barədə əhalinin məlumatlaşdırılmasına aid).

M.a. siyasi sistem və etraf mühit arasında kommunikasiyanın yaradılmasına sebəb olur.

**Marginallıq** (lat. *margo* haşıye) – fərdin və ya sosial qrupun cəmiyyətin sosial strukturunda aralıq vəziyyəti. M. halında fərd iki ayrı qrupu həyatını və ənənələrini bölüşdürən “mədəni hibrid” (R.Park) kimi meydana çıxır. Bu anlayış ilk dəfə XX əsrin 20-ci illərində Amerika sosiologiyasında immigrantların yeni sosial şəraite adaptasiya olunmamasını bildirməkdən ötrü istifadə edilmişdir. Cəmiyyətin sosial strukturunun dəyişməsi, iqtisadiyyatda ve siyasetdə yeni funksional qrupların formallaşması, köhne qrupların sixıldırməsi, onların vəziyyətinin stabillığını itirməsi nəticəsində qrup şəklində M.

## Marginal sivilizasiya

yaranır. Amma M. heç də həmişə “heyanın dibinə çökəmə” yə getirib çıxarmır. Təbii M. əsasen üfüqi və ya yüksələn saqılı sürtətlə hərəkət etmə qabiliyyəti ilə seciyyələnir. Əgər M.-ın sosial strukturun radikal dəyişməsi (inqilab, islahat), dayanıqlı birliyin qismən və ya tamam dağılması ilə bağlıdırsa, onda o çox vaxt sosial statusun kütləvi sürətdə aşağı düşməsinə getirib çıxarı. Lakin marginal elementlər sosial sisteme yenidən daxil olmağa teşəbbüs göstərirler. Bu bezen kütləvi hərəkat potensialı (çevriliş, inqilab, üşyan, mührəbə) yarada bilər. Bu həmçinin başqa qruplarla mübarizə aparan yeni içtimai qrupların yaranması zamanı da mümkündür. Etnik sahibkarlığın çıxaklılaşması məhz etnik azlığın marginal vəziyyəti ilə izah olunur. Bu kateqoriyadan olan adamlar üçün adəten yüksək statuslara çatma yollarında çətinliklər olur və ona görə de sosial irəliliyin onlar üçün müyəssər olan kanallarına üz tuturlar. Məsələn, ABŞ-da keçirilmiş tədqiqatlar göstərir ki, yeni firmaların təməlini qoynaların dördə bir hissəsi vaxtilə işsiz olanlar olmuşdur.

**Marginal sivilizasiya** – dünəninin iki nahəng sosial-mədəni dəyərlər sistemi arasında qalmış, özündən asılı olmayaq, mütəmadi suretdə her ikisinin təsiri ilə üzəşmiş və onlara reaksiya verməye məcbur olmuş sosial makrosistem. Buna en esas nümunə kimi Rusiyani göstərmək olar. Ruslar əsrlər boyu həm Şərq, həm də Qərb mədəniyyətlərinin təsirinə məruz qalmış və

bunun da nəticəsində öz daxili aləmində bir sosial-mədəni dəyərlər boşluğu hiss etmişlər.

**Masonuluq** (fr. *masos* azad bənnalar) – XVII əsrdə İngiltərədə meydana gelmiş dini-etik cəmiyyət təlimi və praktikası. Sonralar o öz “torunu” Avropanın digər ərazilərinə, hətta – Rusiya da yaddı. M.-un en əsas məqsədlərindən biri – hakimiyət strukturlarına “maarifləndirici” təsir göstərmək və ona daxil olmaq idi. Masonlarda özünü təkmilləşdirmə möcüzi xüsusi mərasimlə müşayiət olundur. Allahi kainatın böyük memarı sayan masonlar özlərini onun bənnaları ile müqayisə edir və Yer üzərində Böyük Allahın şənинə və şərifinə uca abidələr ucaldıqlarını söyləyirdilər. Mason uydurmaları indi də bir çox ölkələrde, o cümlədən ABŞ-da, Fransada və s. mövcuddur. M.-un real təsiri bezen şırdılır, onu siyasi mif və spekulasiya mövzusuna çevirir.

**MDB-yə üzv dövlətlərin Parlament-larası Assambleyası (MDB PA)** – Müstəqil Dövlətlər Birliyinin parlament-larası əməkdaşlıq orqanı. 1992-ci ilde yaradılmışdır. MDB PA-nın əsas işi – təsviye (model) siaciyyəti qanunvericilik aktları hazırlanmaqdır. Həmin modellər əsasında MDB-yə daxil olan dövlətlər öz ölkələrinin milli qanunlarını hazırlamalıdır. MDB PA-nın iqamətgahı – Sankt-Peterburq şəhərində yerləşir.

MDB PA məsələləri hazırlamaq və müzakirə etməkdən ötrü daimi və

## MDB PA

müvəqqəti komissiyalar yaratmışdır. Assambleyada hüquq məsələləri, iqtisadiyyat və maliyyə, sosial-siyaset və insan hüquqları, ətraf mühitin mühabizəsi, müdafiə və təhlükəsizlik, xarici siyaset, mədəniyyət, elm, təhsil, maliyyə-büdcə komissiyaları fealiyyət göstərilərlər. Komissiya iclaslarında birlik iştirakçısı olan ölkələr arasında eməkdaşlığın aktual məsələləri, model qanunvericilik sənədləri müzakirə edilir, qəbul olunduqdan sonra Şuraya və ümumi sessiya iclaslarına təqdim edilir. Qəbul edilən yekun sənədləri ölkələr arasında integrasiya proseslərinə, müxtəlif sahəli eməkdaşlığı təsir göstərir.

MDB PA öz qərarlarını bəyanat, müraciət, tövsiyə, təklif, memorandum və qətnamə formalarında qəbul edir. Belə aktların gənc müstəqil dövlətlər, o cümlədən Azərbaycan üçün böyük ehemmiyyəti vardır.

MDB iştirakçısı olan dövlətlərin MDB PA-na üzv ölkələr arasında münaqişələrin nizama salınması sahəsində də fealiyyət göstərir.

Azərbaycan parlamentinin üzvləri MDB PA-nın fealiyyətinin bütün istiqamətlərində fəal iştirak etməklə Azərbaycan Respublikası qanunvericiliyinin beynəlxalq tələblərə uyğun hazırlanmasına örtəhfələrini verirlər.

MDB PA dövlətlərəsi orqan kimi 1995-ci il 26 may tarixli sazişə uyğun olaraq hüquqi inkişafın regional modelinin hazırlanması üzrə aşağıdakı funksiyaları yerinə yetirir:

a) Birlik ölkələrinin milli qanunvericiliyinin yaxınlaşdırılması strategiyasının işlənməsi, onun sistemli kodlaş-

diriləmisi və müasir-beynəlxalq hüquq normalarına uyğunlaşdırılması.

b) Model qanunvericiliyin, yeni model məcəllələrin – müəyyən qrup ictimai münasibətlərin tənzimlənməsi haqqında qanunvericilik aktlarının qəbulu.

Bu aktlar birbaşa təsire malik olmasalar da, milli parlamentlər özlerinin qanunvericilik fealiyyətində onlardan geniñ istifadə edirlər. Bu da Birlik çərçivəsində razılışdırılmış təsərrüfat qanunvericilik sistemi, beynəlxalq məhkəmə qərarlarının icrası və arbitraj məhkəməsində məsələlərin həlli mexanizmi de daxil olmaqla ümumi – hüquqi mühit yaratmaq imkan verir.

MDB PA-nın fealiyyəti MDB-nin üzvü olan ölkələrin qanunvericilik aktlarının uyğunlaşdırılması ilə məhdudlaşdırır. Onun fealiyyətinin digər istiqamətlərinə, həmçinin iqtisadi integrasiyanın hüquqi əsasın formalasdırmaq, dövlətlərərəsi münasibətlərin inkişafında, üzv ölkələrdə seçkilerin hazırlanmasında və keçirilməsində müşahidəçi qismində iştirak etmek, regionda stabililiyi və təhlükəsizliyi müdafiə etmek, böhranlı və ziyyətləri tənzimləmək və s. daxildir.

**Mediakratiya** (ing. *mass media* kültəvi informasiya vasitəleri + yun. *kratos* hakimiyyət) – təsir, kültəvi informasiya vasitəlerinin hakimiyyəti. Məcazi mənada “dördüncü hakimiyyət” adlanır.

**Mediasiya** – siyasi və hüquqi mübahisələrin, münaqişələrin danışçıları və neytral vasitesi – mediator vasitesilə hell olunmasının praktiki üsulları. M. vasi-

taçından xüsusi hüquqi, psixoloji, diplomatik hazırlıq, yüksək ümumi mədəniyyət, münasib praktiki vərdişlər, gərgin emosional araştırma şəraitində neytrallığını qoruyub saxlamaq bacarığı tələb edir. M.-nın gedisi zamanı tərefələr “münasibətlərin aydınlaşması” prosesini nəzərətde saxlamaq və ona təsir etmək imkanına malik olur. Bu zaman əgər mediatora danışçıların davam etdirilməsinə şübhə yaranarsa, o, istenilən an danışçıları dayandırma və özü də bu prosesdən çıxa bilər. Vətəndaşların məhkəmədən kanar mübahisələrinin aşadırılmasında psixoloji tənzimleme metodikasının ettiyat imkanlarından istifadə edəndə M. daha somerəli olur. Bu üsul tərefələrin maraqlarının toxumuna nöqtəsini müəyyənələşdirməyə imkan verir və digər qeyri-standard imkanların tətbiqinə ehtiyac qalmır. M. texnologiyaları tərefələrə imkan verir ki, onlar bir-birinin həqiqi motivlərini və maraqlarını öyrənsinlər, onları emosional komponentlərdən ayırsınlar və reallığı serrast qıymətləndirsənler. Əgər M. uğurla nəzəretilmənəse, onda tərefələr məhkəməyə müraciət etməli olurlar. Lakin M. onlar üçün heç də təsrisiz ötmür. Tərefələr öz mövqelərini daha aydın dərk edir və gelecekdə öz dəhil-sübütərəni daha da təkmilləşdirirlər.

**Memorandum** (lat. *memorandum* yadasalma, xatırlatma) – hər hansı bir dövlətin hansısa beynəlxalq məsəleyə münasibətini bildirən sənəd. Onda həmin məsələ daqiq təhlil olunur, ona konkret münasibət bildirilir.

**Meritokratiya** (lat. *meritus* layiqli + *kratos* hakimiyyət) – böyük xidmətləri olan layiqli insanların hakimiyyəti. Bu anlayış aristokratiya və demokratiyanın əksi kimi ilk dəfə ingilis mütəfəkkiri M. Yanq tərefindən işlədiilmişdir. (“Meritokratianın yüksələş dövrü: 1870-1933”, 1958). Sonralar neokonservatorlar (D.Bell, Z.Bzejinski və b.) bu anlayışa pozitiv məzmun verdilər, onu “yeni intellektual elitanın” hakimiyyəti adlandırdılar. D.Bellin fikrincə, müasir cəmiyyətlər “nailiyyətlər principine” əsaslanır və onun mahiyyətini ferdin potensial imkanları, qabiliyyəti və layaqatı təşkil edir ki, bu da ona hakimiyyətə gelməyə imkan yaradır.

**Meriya** – 1) bələdiyyə idarəetməsi; 2) bələdiyyə idarəsinin yerleşdiyi bina.

– klassik sosial-iqtisadi doktrina. Bu nəzəriyyə dövlət təsisatlarının öz nüfuzunun siyasi gücünü artırmaq məqsədile cəmiyyətin iqtisadi heyatının tənzimlənməsində fəal iştirakının vacibliyini bildirir. Bu nəzəriyyəyə görə, çoxlu var-dövlətin toplaması, dövlət hakimiyyətinin güclənməsinə şərait yaradır və bunun müqabilində o, sənayeçilərin, bankırların, ticarətçilərin marağının daha somerəli müdafiə edə bilir. J.B.Kolber, C.Çaylı və b. tərefində hazırlanan bu nəzəriyyədən yeni dövrde – XVI-XVIII əsrlərdə bir çox in Avropa dövlətlərində, xüsusilə İngiltərə və Fransada geniş istifadə edilirdi və bunun da nəticəsində həmin ölkələrdə bir çox uğurlar qazanıldı və nəti-

## Metodologiya

cədo, mərkəzədirilmiş mütləq həkimiyyət yaradıldı. M. ideologiyası energetiki olaraq bir neçə sosial-siyasi və iqtisadi amillərə əsaslanmışdır: 1) hər cür separatçılıq, mərkəzden qaçma, partikulyar tendensiyaların qabağını almağa və bütün sosial toplumu məhamatlı idarə edə bilən mərkəzəmiş dövlətin yaradılması; 2) görərük serhədleri ilə bölünməsi, özünün pul vahidi, idarəciliğin sistemi olan daxili bazarın formallaşması; 3) beynəlxalq iqtisadi fealiyyət sahəsində dövlətin öz milli iqtisadiyyatına proteksionist (himayəçi) münasibəti.

**Metodologiya** (yun. *metodos* tədqiqat üsulu və ya dərkətme + *logos* söz, elm) – 1) metod haqqında elm; 2) hər hansı bir elmin en vacib prinsiplərini, yanaşma və metodlarını təşkil edən sistem; 3) hansısa bir elm sahəsində tətbiq olunan tədqiqat üsullarının cəmi.

**Metropoliya** (yun. *metropolis* ana şəhər) – 1) müstəmləkələri olan dövlət; 2) Qədim Yunanıstanda başqa əraziyələrde yaradılmış şəhər-dövlət.

**Meyar** – bir şeyin qiymətləndirilməsi, müəyyənləndirilməsi və ya təsnifat üçün seçilən əlamət, qiymətləndirmə vasitəsi.

**Məcburi votum** – bir sıra ölkələrdə (məs., Belçikada, Niderlandda, Avstraliyada) bütün fealiyyət qabiliyyətli vətəndaşların cərimə qoyulması təhlükəsi altında dövlət həkimiyyəti orqan-

## Məhkəmə hakimiyəti

larına seçkilərdə səsvermedə iştirak etməsilə bağlı hüquqi borcu.

**Məcəlle** – 1) hüququn müəyyən sahəsində (məs., mülki məcəlle) normalardan ibarət sistemləndirilmiş qanunvericilik aktı; 2) qayda, norma və inancıların məcmusu.

**Məclis** – İranın tekpartiyalı parlamentinin adı.

**Mədəniyyət** – dəyərlər, həyatı təsəvvürlər, davranış nümunələri sistemi, insan fealiyyətinin maddi daşıyıcılarında obyektivleşmiş və nesildən-neslə ötürünlərin vasitə və üsullarının məcmusu.

**Məhkəmə hakimiyəti** – hakimiyətlerin bölgüsü nəzəriyyesinə müvafiq olaraq dövlət hakimiyətinin müsəttaqlı və sərbəst sahəsi (qanunverici və icraedici hakimiyətə yanaşı). Özlüyündə adalet mühakiməsinin səlahiyyətlərini heyata keçirilməsinə, yeni cinayət, mülki, inzibati və konstitusional işlərin (mübahisələrin) prosessual qanunu müəyyən olunmuş qaydada baxılmasına və həll olunması üzrə səlahiyyətlərin, bəzən isə həm də hüquq normalarının (məsələn, RF-in Konstitusiya Məhkəməsi, AR Konstitusiya Məhkəməsi, ABŞ Ali Məhkəməsi) mütləq şəhəri üzrə səlahiyyətlərin, normaya-dıcı səlahiyyətlərin (İngiltərə-Saksoniya ölkələrində məhkəmələr tərefindən məhkəmə iddiaçılarının yaradılması), nəzarətedici səlahiyyətlərin (məs., hebs, yaxud saxlanmanın qanuniliyinin yoxlanılması) və digər ikinci dərəcəli səla-

## Məmər

hiyyətlərin (faktların müəyyən edilməsi, bəzi ölkələrdə korporasiyaların qeydiyyatı) məcmusunu, habelə, yuxarıda sadalanan səlahiyyətləri heyata keçirən dövlət orqanları sistemini təşkil edir. M.h.-nın səlahiyyətləri esas və köməkçi səlahiyyətlərə bölünür. Müasir demokratik dövlətlərdə M.h. məhkəmənin heyata keçirilməsinə dair esas səlahiyyətlərinin heyata keçirilməsi müxtəlif kateqoriyalı məhkəmələrin üzərinə qoyulur: adı (ümumi səlahiyyətli və ixtisaslaşdırılmış), inzibati, konstitusiya məhkəmənin, habelə bəzən məhkəmə orqanlarının üzərinə qoyulur. Azərbaycan Respublikasında M.h.-nın esas səlahiyyətləri yalnız məhkəmələr tərefindən heyata keçirilir.

**Məmər** – dövlət idarələrində (əsənən məhkəmə, polis və s.) çalışan şəxs, dövlət qulluqçusu.

**Mərkəzçilik** – aşağı orqanların yuxarı orqanlara çox ciddi şəkildə tabeçiliyinə əsaslanan, bir mərkəzden idarə olunan idarəciliğin sistemi.

**Migrasiya** (lat. *migratio* köçürülmə) – müəyyən əhalinin qrupunun yerdeyişməsi.

**Militarizm** (fr. *militarisme* hərbi) – daxili və xarici problemləri hərbi vətənlərə həll etməyə yönələn siyaset.

**Millət** (lat. *natio* tayfa, xalq) – tarixi kapitalizmin meydana gəlmesi, feodal perakəndəliyinin dəf edilmesi, təsərrüfat əlaqələrinin güclənməsi, edəbi dil bazasında savadlılığın yayılması,

## Millətçilik

milli mənlik şurunun möhkəmlənməsi ilə səciyyələnən etnos tipi. P. Sorokinin fikrincə, millət elə insan qrupudur ki, onun üzvləri: 1) eyni bir dövlətin vətəndaşlarıdır; 2) ümumi dile, öz ortaq tarixlərindən nəşət tapan ümumi medeni dəyərlərə; 3) öz əcdadlarının yaşıdlıqları ümumi əraziyə malikdirlər. Bu ümumi keyfiyyətlərinə səciyyələnən milletlər müxtəlif yollarla, müxtəlif amillərin təsiri altında yaranır. Bunun üçün vahid sosial sxem yoxdur. Əksər hallarda o vətənə, tarixi tale ümumiliyinə, ümumi mənvi dəyərlərə bağlılıqla, bəzənəcə surf etnik əlaqələr zəminində yaranır. Azərbaycan milleti uzun tarixi dövr ərzində müxtəlif amillər kompleksinin təsiri altında tədrīcən formalşmış və bə proses XX əsr ərzində tamamlanmışdır.

**Millətçilik** – milli üstünlüyü, milli müstəsnəliyi ifadə edən ideologiya və siyaset. Bu ideologiyani qəbul etmiş insanları millətçi adlandıırlar. Tarixi dəyişikliklər dövrü, vətəndaş qarşısındırası və xarici təhlükə zamanı M. birləşdirici güc kimi ortaya çıxır. Xalqa özünü vahid dövlət kimi hiss etməyə imkan yaradır və nəticədə cəmiyyətin böhranlı çıxışını asanlaşdırır.

M. mösiət, siyasi, kulturoloji və hətta lingvistik formalarda özünü bürüza verir. Ümumi şəkildə M. ideologiyası etnik dəyərləri ümumbehəri, qrup və fərdi maraqlardan üstün tutur. İmperiya əsərindən və yadlılıların həkimiyyətlərindən azad olunanadək M.-in mözgi olduqca sade və birmənalıdır. O, milli müstəqilliyi tələb edir və onun uğrunda

## Milletçilik

mübarize məqsədini güdür. Məhz bu, M. ideologiyasını geniş xalq kütüsləri üçün aydın və cəlbedici edir, müxtəlif sosial zümraları və qrupları birləşdirir, onları birgə mübarizəyə aparır.

Suveren dövlətin yaranması etnik və dini mənsubiyyətindən asılı olmayaq, orada yaşayan bütün vətəndaşların hüquqlarını, azadlıqlarını və bərabərliyini nəzərdə tutur. Etnik mənsubiyətine görə diskriminasiya çağrışır, milli adəvətin qızışdırılması və nifret hisslerinin yaradılması yolverilməzdür və qanunla qadağan olunmalıdır. Lakin bir çox, hətta demokratik sayılan dövlətlərin siyasi səhnəsində bu cür millətçi və şovinist şüərlərlə çıxış edən bəzi partiyalar və liderlər mövcuddur. Onlar bəzən parlamentlərə de keçirərlər. Avropana son onilliklərde mühafizəkar, liberal və sosialist yönümlü bütün demokratik güclərin birgə sayları nəticəsində radikal millətçilərin iqtidara gəlmişinən qarşı alınmışdır.

Müsair dünyada M. özünü həm sağ, həm de sol modifikasiyalarda bürüze verir. Bu prosesi Rusiyada, Serbiyada və başqa ölkələrdə əyani şəkildə seyr etmek mümkündür. Praktik olaraq M. bir çox siyasi proqramlarda – qarışılmaz iqtisadi və mədeni ekspansiyondan tutmuş bu sahələrdə dövlət proteksionizmine qədər və hətta özü-nütcərədetmədə gerçəklişir. Lakin global integrasiya prosesləri təkcə iqtisadiyyatın deyil, o cümlədən dillerin və mədəniyyətlərin xalq integrasiyasına aparırlar. Belə şəraitdə milli özüneqapanma yolverilməz və facilikdir. Bu, hökmən ölkə daxilində digər etnik qrupların

## Milletlərin öz müqəddərətinin...

narahatlığına və qonşu ölkələrin nifrətinə getirib çıxarırlar. Demokratik hüquqi dövlətlərdə M.-i vətənpərvərlik əvəz edir. Vətənpərvərlik vətəndaşları etnik soya görə ayırmır və daxili qarşılurma yaratır, öksinə, onları xalq elaqə və eməkdaşlığı sövgü edərək digərlərini alçaltmadan öz dövlətlərinin gücləndirməsinə və inkişafına yönəldir.

**Milletlərin öz müqəddərətinin təyin etməsi hüququ** – milletin (xalqın) özünün her hansı bir dövlət tərkibində və ya ayrıca dövlət halında öz iradəsini həyata keçirmək hüququ. Çoxmilletli dövlət tərkibində M.ö.m.t.e.h. müəyyən qeyd-şərtlərle bəzi federativ dövlətlərin Konstitusiyasında (məs., Rusiya Federasiyasının 1993-cü il Konstitusiyasında) nəzərdə tutulur. Lakin tərkibində olduğu dövlətdən tam ayrılmış formasında M.ö.m.t.e.h.-na SSRİ dağılandan sonra dünyadan heç bir dövlətin Konstitusiyasında (Rusiya Federasiyası subyektlərindən bəzilərinin, məs., Tuva Respublikasının 1993-cü ilde birləşfli qaydada qəbul olunmuş konstitusiyaları istisna edilməklə) təsadüf edilmir. Hazırda dünya birliliyi ayrılbı müstəqil dövlət təşkil etmək və dövlət içerisinde muxtar qurumlar yaratmağa qanun tələbi, norma kimə baxmır. Ümumiyyətə, o, xalqların, milletlərin perspektivlərini etnik əlahiddəlikdə, "milli menzillərə" qapanmaqdə görmür, "etnik təmizləmə" təcrübəsini ise cinayət hesab edir. Beynəlxalq norma milli azlıq təşkil edənlərin insan hüquqları və azadlıqlarından bir vətəndaş kimi tam istifade edə bilmesidir.

## Milletlər liqası

M.ö.m.t.e.h. barədə müasir siyasi və hüquqi anmanın əsasını BMT-nin Nizamnaməsi qoymuşdur. Nizamnamədə bu hüquq, xarici, kenar qüvvələrin zorakılığına qarşı siyasi-hüquqi təminat mənasında işlədir, xalqlar, dövlətlərə münasibətləri tənzimləmək vasitəsi kimi götürülür. Sonralar qəbul olunan sənədlərdə bu hüquq müstəmlekə xalqlarına da şamil edilir. Eyni zamanda bu sənədlərdə birbaşa iddia edilir ki, heç bir halda öz müqəddərəti təyin etmək hüququ suveren dövlətlərin siyasi birliliyinin, erazi bütövlüyünün qismən və ya tamamilə pozulması, yaxud parçalanması ilə neticələnəcək hərəkətlərə sövgə edən, imkan yaradan bir prinsip kimi anlaşılmamalıdır.

Ermenistan Respublikası və oyuncaq Dağlıq Qarabağ qurumu liderlerinin öz müqəddərəti təyin etmək barədəki iddiaları isə öz müqəddərəti təyin etmək barədə beynəlxalq siyasi-hüquqi sənədlərin ruhuna və "hərfinə" ziddir, beynəlxalq hüquq normalarına məhəl qoymamaq, dünya birliyinə meydana çıxmaqdır.

**Milletlər Liqası** – Paris sülh konfransında təsis olunmuş beynəlxalq təşkilat (onun Nizamnaməsi 1919-cu ilde qəbul olunmuş, özü isə 1920-ci ilde Birinci dünya mührəbəsində qalib gəlmış ittifaq üzvlərinin təşəbbüsü ilə yaradılmışdır). Əsas məqsədi xalqlar arasında eməkdaşlığı inkişaf etdirmək, beynəlxalq təhlükəsizliyi təmin etmək, dövlətlərə münasibətlərin möhkəmənəsi üçün mənbə kimə çıxış edə, eləcə də dövlətlər arasında kəskin ziddiyyətlər yarada bilər.

**Milli Assambleya** – Koreya Respublikasında, Sloveniyada, Kubada və b. dövlətlərdə parlamentin adı.

**Milli ideoloziya** – milli dövlət hakimiyətində maraqlarını və dayerlərini ifadə və müdafiə edən ideyalar sistemi. M.i. milli siyasi hərəkatların mənəvi esası kimi çıxış edir. M.i. özlərinin sosial statuslarının yüksəlməsini milli mənsubiyətə bağlayan vətəndaşların siyasi tələbələrini ifadə edir. Xarici şəraitdən və əhalinin milli özünüdərkəndə asılı olaraq siyasi qüvvələr milletin mədəni özünəməsusluğunu qorunmasını, milletin hayatı mənafələrinin təmin olunması naminə geosiyasi məkanı genişləndirməyi və ya özərazisini və milli suverenliyini xarici müdaxilələrdən qorumağı, "yerli millet" üçün imtiyazlar yaradılmasını tələb edə bilərlər. Beləliklə, M.i.-dan güclənmiş siyasi hərəkatlar bir ölkədə millətlərə münasibətlərin həllinə, mədəni birliliyin güclənməsinə və deməli, camiyyətin integrasiyasına kömək edə (İsveç, Benilük, ölkələri), digər bir ölkədə isə separatizm, etnik hegemonuluq, millətçilik ocaqları yaradaraq cəmiyyətin bütövlüyünü və stabililiyini sarsıda bilər (İspaniyada baskılar, Bosniyada serblərin hərəkəti). M.i. dövlətlərə münasibətlərin möhkəmənəsi üçün mənbə kimə çıxış edə, eləcə də dövlətlər arasında kəskin ziddiyyətlər yarada bilər.

Keçən əsrin 90-cı illərinin əvvələrində Azərbaycanda milli müstəqilliyyin bərpasına və Ermenistanın zorakı müdaxiləsinin əleyhine yönəlmış milli

## Milli Kongress

hərəkat başlamış və bu da yeni siyasi şəraitde M.i.-nin formallaşmasına tekan vermişdir. Azərbaycanın M.i.-si azərbaycanlıq ideologiyasıdır. Bu ideolojiya ümumbeşeri və milli-mənəvi dəyərləri ahəngdar surətdə əlaqələndirən, milli dövlətçiliyin möhkəmləndirilməsinə və beynəlxalq aləmə integrasiyaya xidmət edən ideologiyadır (baş: *Azərbaycanlıq*).

**Milli Kongress** – Braziliyada, Dominikan Respublikasında, Cili'de iki palatalı parlamentin adı.

**Milliləşdirmə** – torpağın, sənayenin, neqliyyatın və b. sahələrin şəxsi mülkiyyətdən dövlət mülkiyyətinə keçməsi prosesi və nəticəsi.

**Milli Məclis** – Azərbaycan Respublikasının birpalatalı parlamenti. Azərbaycan xalqı ikinci dəfə müstəqilliye qovuşduğu, yəni 1991-ci il oktyabrın 18-də ölkə parlamentində “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya aktı qəbul olunan gündən fealiyyət göstərir (12 noyabr 1995-ci il qədər Azərbaycan Respublikasının Ali Soveti adlanırdı).

Ötən illar ərzində MM öz işini Azərbaycan Respublikasının Konstitusiyası, MM-in Daxili Nizamnaməsi və “Azərbaycan Respublikası MM-i deputatının statusu haqqında” Qanuna əsasən qurmuş, ölkənin qanunvericilik orqanı qarşısında dayanan vəzifələri heyata keçirmek üçün elindən gələni etmişdir.

Ölkədə siyasi, iqtisadi, sosial islahatların aparılması, dövlətimizin beynə-

## Milli Məclis

xalq birliyə tam hüquqlu üz kimi qəbul olunması üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində müümə addimlar atılmışdır.

Bunlar bir tərəfdən Azərbaycanda hüquqi, demokratik, dünyevi dövlət quruculuğunun təmin edilməsi, çoxpartiyallılıq, müxtəlif siyasi cərəyanların ideyalarının azad ifade olunmasına əsaslanan siyasi sistemin yaradılması, insan və vətəndaş hüquqlarının qorunmasına xidmət edən təsisatların formallaşması, digər tərəfdən isə, ölkəmizdə azad rəqabətə, inkişaf etmiş mülki dövriyyəyə, müasir bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın qurulması məqsədini güden qanun-vericilik tədbirlərini ehət etmişdir.

Müstəqil Azərbaycan Respublikasının dövlət hüquq təsisatlarının və yerli özünüdürətəmə sisteminin formallaşması üçün parlamentimiz “Azərbaycan Respublikasının MM-inə seçkiler haqqında”, “Azərbaycan Respublikasının Prezidentinin seçilməsi haqqında”, “Belediyyə seçkilerinin qaydaları haqqında” qanunları qəbul etmişdir. Bu qanunlar dönyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının hüquq ekspertizasından keçərək yüksək qiymət almışdır. Bu və digər qanunlar əsasında hakimiyətin müxtəlif qolları – qanun-vericilik, icra, məhkəmə hakimiyətləri daha da inkişaf etmiş, cəniz zamanda, ölkəmizdə ilk dəfə olaraq dünya təcrübəsinə əsaslanan yerli özünüdürətəmə sistemi yaradılmışdır.

Yaşadığımız XXI əsrde insan cəmiyyətində ədaləti, sülhü, əmin-amanlılığı və qayda-qanunu təmin edən sosial təsi-

## Milli mənafə

satların dönmədən tek millesdirilməsinin aktuallığı daha da artır. Belə təsisatların ən vacibləri sırasında olan parlamentarizm, parlament eməkdaşlığı və beynəlxalq parlamentlərarası əlaqələr dövlətin xarici siyasetinin həyatı keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Fransada, İordaniyada, Tunisdə və b. ölkələrdə de parlament və ya onun Palatalarından biri belə adlanır.

**Milli mənafə** – müasir siyasi və elmi leksikonda M.m. anlayışı onun sovet elmindəki enənəvi xəqəslək anlamından köklü sürətdə fərqlənir. Beynəlxalq ələmdə M.m. milli təhlükəsizlik nəzəriyyəsi əsasında öyrənilir və milli təhlükəsizlik milli dəyərlər, milli mənafələr və milli həyat terzi üçün təhdidləri ayırd etmək vasitəsi kimi götürülür. Bu mənada M.m. milli təhlükəsizlik üçün baza səciyyəli fenomenlərdən biri və ən əhəmiyyətlişidir.

Bütünlükde M.m.-nin müdafiəsi və təmin olunması dövlətin ən önemli funksiyası sayılır. M.m. dedikdə şəxsiyyətin, əhalinin ayrı-ayrı sosial qrupları və təbəqələrinin, dövlətin, bütünlükde cəmiyyətin mövcudluğu və inkişafı mənafələri nəzərdə tutulur. M.m., çox mürəkkəb daxili struktura malikdir. Ədəbiyyat sosial əhəmiyyətlilik dərəcəsinə görə həyatı əhəmiyyət kəsb edən və ikinci dərəcəli mənafələri, xarakterinə görə qarşıdurma səciyyəli, paralel və ümumi mənafələri fərqləndirir. Bunlardan hər birininə öz daxili struktur elementləri göstərilir. M.m.-nin təmin edilməsi milli təhlükəsizliyin

## Milli mənlik şüuru

təmin edilməsi siyaseti və strategiya-nın temelidir və istenilen dövlət öz xarici və daxili siyasetini müeyyənləşdirərən çıxış nöqtəsi kimi ona isnad edir. M.m. dövlətin qəbul etdiyi rehber sənədlərdə öz ifadəsini tapır.

**Milli mənlik şüuru** – etnologiya, kulturologiya və etnopolitologiyada geni istifadə olunan bu anlaysı milletin nümayəndələrinin öz mənşəyi, soykökü, tarixi tale ümumiliyinə münasibətinin, özünün mədəni-tarixi inkişafını və birliliyini necə dərk etməsinin integrativ ifadəsi. M.m.Ş. millətin nümayəndələrinin ehətesində yaşadıqları xalqlar, millətlər müqayisədə öz ümummilliyi dəyərlərini, milli şurun müxtəlif komponentlərinin necə, nə səviyyədə dərk etmələrinin bu və ya digər formalarda təzahüründür. M.m.Ş. fərdlərin şüuru, düşüncəsi, hissəleri, davranışı vasitəsilə üzə çıxır. Lakin o, həm də sosisiumun ümumi fealiyyət və ünsiyyət təcrübəsində reallaşır. Onun varlığını iddia etmək üçün millətin nümayəndələrinin hamisünün bu şüura malik olması heç də vacib şərt deyil. Çünkü M.m.Ş. yalnız fərdi şüur səviyyəsində deyil, həmçinin içtimai şüur formalarında: əxlaqda, hüquqda, elmi fikirdə, siyasi baxışlarda, incəsənətdə, folklorda və s. öz maddi ifadəsini tapır. M.m.Ş.-nın əsas, en qabarlıq ifadəsi etnonimdir. O həmçinin, vətəndaşlıq, hansısa dövlətə mənsubluq düşüncəsi ilə six bağlıdır.

M.m.Ş. həm rasional (özünün bu və ya digər millətə mənsubluğunu bilmək), həm də emosional (milli təsəssübkeşlik

## Milli siyaset

hissi, öz milli, etnik grupunun üzvləri ilə hamçilik hissleri və s.) komponentlərdən ibarətdir.

M.m.s. istənilən millətin, etnosun varlığını təmin edən, onun tərəqqisine güclü təkan verən həlledici amillərdən biridir.

**Milli siyaset** – dövlətin milli-etnik münasibətləri tənzimləmək sahəsində siyaseti. M.s.-in məhiyyəti, məqsədi və vəzifəsi aşağıdakılardan ibarətdir: ölkə əhalisinin mənevi birləşmənin möhkəmləndirilməsi, milli azlıqlar və etnoslar arasında mübahiseli məsələlərin həlli və sözün asıl mənasında həm-raylılıq nail olunması; xalqın əsasını təşkil edən coxmillətliliyin qorunub saxlanılması və ümumdövlət maraqları namına onun potensialından səməralı istifadə və s.

Coxmilləti dövlətlərdə, o cümlədən Azərbaycanda M.s. ölkənin təhlükəsizliyi ilə birbaşa bağlıdır. İstənilən təhriflər sosial, iqtisadi və s. problemlərin yaranmasına, milli zəminda münaqişələrin baş vermasına səbəb oları; yalnız demokratik rejimli dövlətlərdə M.s. humanist xarakter alır, insanların əsas hüquq və azadlıqlarının təmin edilmesi M.s.-in meyarı sayılır; Azərbaycanda M.s.-in özüñəməxsusluğunu onundan digər azlıqlara qarşı humanistliyində, dözuñlüyündədir. Bu özüñəməxsusluq Azərbaycan xalqının zəngin milli mədəniyyətdən qaynaqlanır.

Bu gün Azərbaycanda M.s.-in, o cümlədən insanların milli-mədəni və ictimai-siyasi şurunun formallaşmasına bir sıra amiller – dünyada baş verən proseslər, demokratikləşmə, ölkəde

## Milli təhlükəsizlik

aparılan islahatlar, elmi-texniki təroqqı və s. təsir göstərir. Bu monada, cəmiyyətinin əsas vəzifəsi cəmiyyətin yenileşməsi namına ölkə əhalisinin daha sıx birliyinə nail olmaqdır. Öten illər ərzində bu sahəde Ümummilli lider Heydər Əliyevin və hal-hazırda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi altında olduqca ciddi, məqsədönlü addımlar atılmış və bu proses indi də davam etməkdədir.

**Milli Şura** – Slovakiyamın birpalatalı, İsvəçəre parlamentinin ali palatasının adı.

**Milli təhlükəsizlik** – cəmiyyətin sabit inkişafına, vətəndaşların daxili və xarici təhlükələrdən müdafiəsinə təminat verən daxili və xarici şəraitin məcmusu. M.t. ölkənin dövlət tərafından müstəqil xarici və daxili siyasetin həyata keçirilməsi üçün zəruri şəraitin təmin edilməsini, onun işlərinə xarici müdaxilənin olmamasını nəzərdə tutur.

M.t. iki istiqamətdə həyata keçirilir: a) dövlətin təhlükəsizliyi (dövlət mexanizminin normal işləməsinin təmin olunması ilə əlaqədar problemlər dairəsini ehət edir); b) vətəndaş cəmiyyətinin təhlükəsizliyi (vətəndaşların sosial müdafiəsi, onların həyatının, sağlamlığın, mülkiyyətinin, əsas hüquq və azadlıqlarının müdafiəsi).

Siyasi, iqtisadi, hərbi, ekoloji, informasiya, enerji təhlükəsizliyi, mənevi təhlükəsizlik M.t.-in əsas elementləridir.

Milli dövlət quruluşu və ölkənin inkişafı məsələlərini müstəqil həll etmek qabiliyyəti siyasi sahəde, istehsal qüvvələrinin inkişaf seviyyəsi və sürəti,

## Milli təhlükəsizlik strategiyası

istehsalatda elmi-texniki nailiyyetlərdən istifadə etmə dərəcəsi, inkişaf etmiş xammal bazasının mövcud olması, kadrların ixtisas seviyyəsi, dünya iqtisadi əlaqələrinə integrasiyanın xarakteri iss sosial-iqtisadi sahəde M.t.-in əsas yer tutur. Belə konsepsiylar dövlətin fiziki, siyasi, mədəni bütövlüyünü qorumaqdandır ibarətdir.

Bəşəriyyətin bütün tarixi inkişafı boyunca M.t. hərbi təhlükəsizliklə, dövlətin xaricdən silahlı hücumlardan müdafiəsi ilə eyniləşdirilmişdir. M.t.-in bu komponenti bizim dövrümüzə də mühüm rol oynayır. Bu zaman ölkənin hərbi qüvvələrinin vəziyyəti və hərbi əməliyyatların mümkün teatrları, hərbi müttəfiqlərin olması (yaxud olmaması); hərbi büdcənin miqdarı, ölkənin elmi-texniki, iqtisadi və demoqrafiq potensialı, milletin mənevi ruhu kimi amillər nəzərə alınır.

XX əsrin ikinci yarısında qlobal problemlərin köskinləşməsi M.t.-in daha geniş mənada təhlükəsizliyin ekoloji, demoqrafiq, enerji, informasiya, ərzaq və digər formaları kimi başa düşülməsinə şərtləndirmişdir. Bununla əlaqədər orlaq ətraf mühitin keyfiyyəti və ekoloji siyasetin səmərəliliyi, əhalinin deyişməsi və onun keyfiyyət tərkibinin dinamikası, əhalini ərzaq məhsulları ilə təchiz etmenin sabitliyi, sənayeni xammalla təmin etmək, sabit enerji mənbələrinə sahib olmaq, yaxud onlara yol tapmaq və s. kimi amillər getdikcə daha çox əhəmiyyət kəsb edir.

**Milli təhlükəsizlik strategiyası** – tarixi inkişafın müəyyən mərhələsində şəxsiyyətin, cəmiyyətin və dövlətin həyati mənafelərinə qarşı yönəlmış

## Milli təhlükəsizlik strategiyası

təhlükələrin qarşısının alınması imkanlarından, mövcud qüvvələr, vasitələr, forma və metodlardan istifadə sahəsində dövlətin seçimi. Siyasi strategiada milli təhlükəsizlik konsepsiyası əsas yer tutur. Belə konsepsiylar dövlətin fiziki, siyasi, mədəni bütövlüyünü qorumaqdandır ibarətdir.

Beynəlxalq siyasetdə milli mənafə ilə dövlət mənafeyi eyni mənə kəsb edir. Mehəz buna görə də beynəlxalq təşkilatlar Məilletlər Cəmiyyəti, Birleşmiş Məilletlər Təşkilatı adlandırılır.

Milli təhlükəsizlik dövlətin hayatı əhəmiyyət kəsb edən milli maraqlarının xarici və daxili təhlükələrdən müdafiəsinin tematik sisteminin yaradılması ilə əldə olunur. Müxtəlif dövlətlərin öz təhlükəsizliyinin tematik problemlərinə yanaşması isə bədövlətlərin hər birinin geosiyasi vəziyyəti ilə müyyənlenir.

Her bir dövlətin xarici siyasetində iki başlıca problem var: birincisi, dövlətin əsas milli mənafeyi; ikincisi, xüsusi mənafeyi. Başlıca mənafə milli strateji mənafedir. Milli mənafə qlobal və regional seviyyədə dövlətin təhlükəsizliyinin tematik edilməsinə, ərazi, sosial-iqtisadi, milli-tarixi, mədəni-mənevi bütövlüyünün qorunmasını nəzərdə tutur. Siyasi strategiyanın həyata keçməsi üçün diplomatik, iqtisadi, mədəni əlaqələrdən və hərbi gücləndirilir. Dövlətin xüsusi mənafeyi isə münaqışədə çıxmış, dövlətlərlə iqtisadi, siyasi əlaqə yaratmaq, qarşılıqlı faydalı əməkdaşlıq etmek, mədəniyyət və elm sahələrində əlaqələr yaratmaqdandır ibarətdir. Siyasi strategiya

## **Milli təhlükəsizlik strategiyası**

uzunmüddətli olsa da, xarici siyasetin taktikası dinamik xarakter daşıyır və dəyişen siyasi şəraita uyğunlaşır.

Tarixi siyasi təcrübə təsdiq edir ki, milli mənafeyin, milli təhlükəsizliyin təmin edilməsi üçün güclü milli dövlətin yaradılması vacib şərtidir. Milli mənafey siyasi strategiya məsəlesi olub, dövlətlərərəsi münasibətlərən ən planda həyata keçirilir. Dövlətin əsas vezifəsi millətin təhlükəsiz yaşamasını təmin etmək, onun dilini, dinini, mədəniyyətini, əlməni, adət və ənənəsini qorumaqdan ibarətdir. H.Morqentaunun belə bir fikri bu gün üçün əhəmiyyətdir ki, dövlət öz milli mənafeyini qoruyarkən başqa dövlətlərin də milli mənafeyini nəzərə almalıdır.

Dünyada 200-ə yaxın dövlət, 2500-dən çox millət və etnik qrup vardır. Dünya dövlətlərinin, millətlərin milli mənafeləri müxtəlif olduğuna görə onların arasındakı ziddiyəti aradan qaldırmak müəyyən çətinliklər yaradır. Milli mənafə tələb edir ki, təhlükəsizlik şəraiti yaradılsın. Buna görə də milli mənafə ilə milli təhlükəsizlik bir-birini təmin edən qarşılıqlı siyasi prosesdir. Milli mənafə anlayışı ilə milli təhlükəsizlik elementləri üst-üstə düşsə də, onların fərqli cəhətləri vardır. Milli mənafə millətin özünü, öz maraqlarını dərk etməsi prosesidir. Milli mənafeyin əsasında milli təfəkkür dayanır. Milli təhlükəsizlik isə milli mənafeyin təşkilatlanmış formada müdafiəsidir.

Müsəir dövrde siyasi strategiyada siyasi realizm konsepsiyasına geniş yer verilir. Xarici siyaset daha çox siyasi realizm əzəriyyəsine əsaslanır. Siyasi

## **Milli təhlükəsizlik strategiyası**

realizm milli mənafeyin qorunmasıdır. Milli mənafə bütün prinsiplərdən üstünür. Xarici siyasetin digər prinsipləri milli mənafeyə tabe etdirilir. Milli mənafelərin təmin edilməsi strategiyası hazırlanarken ümumbaşarı mənafelər, dövlətlərərəsi münasibətlərə berabərliyin gözənlənilmesi nəzəre alınmalıdır. Siyasi realizm konsepsiyasında millət beynəlxalq münasibətlərin başlıca subyekti hesab edilir.

M.t.s. ilə ölkənin təhlükəsizliyi, ərazi bütövülüyü, iqtisadi və siyasi müstəqilliyi müdafiə edilir.

Karici siyaset sahəsində dövlətin milli mənafə siyaseti onun sosial-iqtisadi təbiətindən və sistemin siyasi struktur seviyyəsindən irəli gelir. Dövlət çalışır ki, daxili və xarici təhlükə aradan qalxsın.

Milli təhlükəsizliyin əsas cəhətləri aşağıdakılardır: beynəlxalq təhlükəsizlik – her bir dövlət xarici siyaset vasitəsilə özünün beynəlxalq təhlükəsizliyini təmin edir; siyasi təhlükəsizlik – dövlətin möhkəmləndirilmesi, demokratianın genişlənməsi, vətəndaş cəmiyyətinin yaradılması; iqtisadi təhlükəsizlik – xalqın həyat seviyyəsinin yüksəldilmesi, istehsal mexanizminin təkmilləşdirilməsi, sənayəne və kənd təsərrüfatının inkişafı, yeni texnologiyaya keçilməsi, müasir elmin, texnikanın nailiyyətlərindən, strateji ehtiyatlarından səmərəli istifadə edilməsi; ekoloji təhlükəsizlik – millətin sağlam təbii mühitdə yaşamasının təmin edilməsi, təbiətin mühafizə edilməsi və genc nəslə verilməsi, radioaktivliyin, zəhərlə kimyevi maddələr istehsalının

## **Milliyyət**

qarşısının alınması; demoqrafik təhlükəsizlik – əhalinin qanuna uyğun təbii artımının təmin edilməsi, sağlamlığının qorunması; herbi təhlükəsizlik: təcavüzkarlığın qarşısını almaq üçün ordu-nun, herbi-hava, herbi-dəniz qüvvələrinin gücləndirilmesi, herbi kadrların hazırlanması, ordudan daxili siyasi məsələlər üçün istifadə edilməməsi, əlkənin müdafiəsini təmin etmək həlli üçün herbi müqavilələr bağlamaq imkanından istifadə edilməsi; mənəvi təhlükəsizlik – milli dilin, dinin, əxlaqın, mədəniyyətin, adət və ənənənin yad təsirlerden mühafizə edilmesi.

“Bu gün Dağlıq Qarabağ ətrafında Ermenistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Azerbaycanın haqlı tələbləri bütün dünya ölkəleri, beynəlxalq və regional təşkilatlar tərəfindən destəklənir... Azərbaycan diplomatiyasının son illerde dövlətimizin müstəqilliyi, təhlükəsizliyi və ərazi bütövülünün təmin olunmasına, habelə bütün ölkələrdə hərəkəflə, bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr qurmaq sahəsində qazandığı böyük uğurlar Azerbaycanın xarici siyaset kursunun düzgünlüyüne, milli maraqları dünyada gedən proseslərə faydalı şəkildə uzlaşdırmağa qadir olduğunu deləlat edir” (Heydar Əliyev).

**Milliyyət** – xalqa və ya onun hənsiyyətindən, keyfiyyətinə aidiyyatın bildiren termin. İcma (ve ya icmalar) ilə millət arasında olan etnosun müxtəlif növ-lərinin göstərərək işlədirilir.

**Missiya** (lat. missio göndərmək) – 1) bir dövlətin başqa bir dövlətə xüsusi

## **Modernlaşma**

məqsədlə göndərdiyi dövlət nümayəndələri; 2) bir dövlətin başqa bir dövlətdə sefirlikdən fərqli olan daimi diplomatik nümayəndəliyi (ona diplomatik nümayəndə rəhbərlik edir); 3) missioner təşkilatı; 4) məsul tapşırıq, vəzifə.

**Mistifikasiya** (yun. *mustes* sırrı bilən + lat. *facere* – etmək) – yalan, kimisə qəsdən aldatma.

**Miting** (ing. *meeting*) – gündəlik həyatın siyasi və digər aktual problemlərini müzakirə etmək, hansısa bir tələbi destekləmək və ya həmrəylilik nümayiş etdirmək üçün kütüvli yığıncaq.

## **Modernlaşma** (fr. *moderne* müasir)

– ənənəvi cəmiyyətdən müasir cəmiyyətə keçid prosesi. M. iqtisadiyyatda ən vacib amili – mövcud kapitalın və elmi biliyin istifadəsinə əsaslanan senaye texnologiyalarından, təbii resurslardan dəha səmərəli istifadə, istehsal və təkrar istehsal, ticarət, xidmet sahələrinin təkmilləşdirilməsi, təsərrüfat bölmələrinin, məhsul, kapital və əmək bazarlarının fealiyyətinin dəha da genişləndirilmesidir; sosial sahədə – əvvəller mövcud olan sosial həyat tərzdən tədricən uzaqlaşmaq, onları dəha professional və müasir bazar meyarlarına uyğun gələn yeniliklərlə eşvəzlemək; siyasi sahədə – özündə müxtəlif maraqları olan sosial-siyasi hərəkatları və qrupları birləşdirən mərkəzləşdirilmiş milli dövlətin yaradılması; mədəniyyət sahəsində – mənəvi sistemin və deyərlərin inkişaf meylinin müyyənələşməsi, içimaiyi şüurun və tohsilin plüralistləşdirilməsi və dünyəvişdirilməsi, savad-

## Monarx

İlhığın artırılması, milli mədəniyyətin ve dilin, ideoloji istiqamətlərin müxtəlifliyi, kütləvi informasiya və kommunikasiya vasitələrinin inkişafı.

M.-nın aşağıdakı tipləri fərqlənir: 1) "ilkin" M. (Qərbi Avropana, ABŞ, Kanada) – birinci sonnət inqilabı dövrünü əhatə edir, bütün ənənəvi imtiyazları leğv edərək vətəndaş hüquqlarının qorunmasına, demokratikləşmənin və s. həyata keçirilməsini ön plana çıxarıır; 2) "ikinci" M. (Rusiya, Braziliya, Türkiye və s.), onun əsas amilini – öz inkişafında geri qalmış ölkələrin inkişaf etmiş mərkəzi sənaye ölkələri ilə əlaqəsi təşkil edir.

"Ilkin" M.-nın məntiqi: evvelca M. mənəvi-ideoloji sahədə (intibah, reformasiya, maarifçilik), sonra iqtisadiyyatın transformasiyası, yeni mülkiyyətin bir formadan başqa bir formaya keçməsinə cəmiyyətdə maraq artı; nəticədə üfüqi bir struktur – vətəndaş cəmiyyəti yarandı, onunla birləşdə cəmiyyətin siyasi sistemində deyişiklik baş verdi, başqa sözə, onda sosial maraqların nümayəndəlikleri öz yerini daha möhkəmləndirdi.

"Ikinci" M. belə hesab edir ki, cəmiyyətin bəzi elementləri irəli "getmiş", bəziləri isə inkişaf üçün hele yetişməmişlər.

M. qeyri-bərabərliyin aradan qaldırılmasında, maraqlı dövlətlərin ictimaiyyəsi institutları, həmin ölkələrin dövlət hüquq sistemləri, partiya və hərəkatlar, kütləvi informasiya vasitələri və s. əhəmiyyətli rol oynaya bilərlər.

**Monarx** (yun. *monos* bir + *archos* hökmədar) – hakimiyəti tekbaşına

## Monarxiya

həyata keçirən dövlət başçısı. Cox az hallar ətisna olmaqla M. ömürlük olur və varislik yolu ilə əvəzlənir. M. müxtəlif ölkələrdə müxtəlif cür adlanır. Böyük Britaniya, İspaniya, Danimarka, İsveçra və Belçikada – kral; Malayziyada, Bruneydə, Əmmandə – sultan; Küveytdə, BƏƏ-də – emir; Lüksemburqda – hersoq; Lixteynsteyndə – knyaz adlanır.

**Monarxiya** (yun. *monarchia* tək-hakimiyətlilik) – idarəcilik forması. Onda ali dövlət hakimiyəti bir şəxse malik olur və o ömürlük həmin vəzifəni tutur. Klassik M. idarəcilik formasının əsas əlamətləri aşağıdakılardır: monarx dövlət başçısı statusuna malik olur; hakimiyəti təkbaşına həyata keçirir; heç kəs və heç bir qurum qarşısında hesabat vermır, qanun qarşısında heç bir mesuliyyət daşılmır; öz dövlət vəzifəsini irsən alır; ömürlük olaraq hakimiyətdə qalır; hakimiyətin menbəyi kimi tanınır; hakimiyəti öz mülahizəsinə əsaslanaraq həyata keçirir.

Müasir dövrde M.-nın iki tarixi tipi qalmaqdadır – mütləq və konstitusiyalı. Öz növbəsində konstitusiyalı M.-nın iki növü vardır – dualist və parlamenti M.

M.-nın növüdən biri də seçkili monarxiyadır. O özündə hem monarxiyanın, hem də respublikanın (Malayziya) əlamətlərini birləşdirir. Malayziya federasiyasının başçısı monarx olsa da, o hakimiyətə veliəhdlik yolu ilə gelmir, seçki yolu ilə növbəlilik əsasında beş ilə seçilir. Hökumət şurasına federal siyasiın doqquz monarxiya dövlətinin başçıları daxildirlər.

## Moratorium

**Moratorium** (lat. *moratorium* yavaşdan, toxira salan) – dövlətin beynəlxalq öhdəliklərin icrasını texire salması. Bir qayda olaraq belə hallar müharibə, təbii fəlaket və digər gözənlənməz hadisələr baş verdikdə olur.

M. termini bəzi hallarda dövlətin hansısa bir fəaliyyətdən imtina etməsini bildirmək üçün də işlədir (məs., nüvə sinəqlərinə dair M.).

**Mondializm** (fr. *monde* dünya) – dünya dövləti yaradılmasının vacibliyini və onun yaranması yollarını əsaslaşdırın konsepsiya. Mondialistlər bir ictimai hərəkat kimi – "Dünya Vətəndaşlarının Beynəlxalq qeydə alınması" adlanan ilk təsisatlarını 1949-cu ildə Parisdə yaratırlar.

Bu yanaşmanın tərəfdarları belə hesab edirlər ki, global problemlərin həll olunması üçün suveren dövlətlər "şürrü olaraq və tədricən" öz səlahiyyətlərini dünya birliliyinin global idarəetmə strukturlarına verməlidirlər. Belə strukturların formalşaması üçün bir neçə nöqtəyinə nəzər mövcuddur.

70 və 80-ci illərin birinci yarısında qlobalistikada belə bir radikalist yanaşma meydana gəldi ki, guya beynəlxalq münasibətlərin əsas subyektləri olan "milli dövlətlərin iflic dövrü" başlayacaq. Vəziyyətdən çıxış yolu kimi onlar hesab edirdilər ki, təzliklə ümumdünya parlamenti seçilməli və ona dünya hökumətinin təskili həvələ olunmalıdır. Lakin vaxt keçidikcə yeni suveren milli dövlətlərin yaranması və bu meylin get-gedə daha da güclənməsi bu nəzəriyyənin təcrübədə özünü doğrult-

## Muxtariyyət

madığını gösterdi. London Strateji Təqiqatlar İnstitutunun qənaətinə görə, dünyada 300-dən artıq etnik qrup özünün hazırlı veziyətindən narahıdır və onlar hər vasitə ilə mövcud vəziyyəti deyişdirməyə, yeni indiki dövlət sərhədlərini deyişdirməyə, öz milli suveren dövlətlərini yaratmağa səy göstərirler. Başqa sözlə, bu o deməkdir ki, yaşadığımız XXI əsr "milli münəaqişlər əsti" olacaqdır.

Müasir dövrə M. özünü mötədil bir formada bürزو verir. Belə hesab olunur ki, hazırda qlobal problemləri həll edib ümuməşəri tərəqqiyə nail olmaq üçün əsas diqqəti beynəlxalq təşkilatların nüfuzunun artırılmasına, fəaliyyətin gücləndirilməsinə yönəltmə lazımdır. Ümumdünya dövlətinin yaradılması isə arxa plana keçirilmişdir.

**Monoteizm** (yun. *monos* yeganə + *theos* Allah) – təkallaklıq haqqında təlim.

**"Moskva – Üçüncü Roma"** – XV-XVI əsrlərə aid siyasi nəzəriyyə. Bu nəzəriyyənin nümayəndəleri dünəninin siyasi-mədəni mərkəzi kimi rus dövləti paytaxtının tarixi əhəmiyyətə malik olduğunu əsaslaşdırmağa çalışırdılar. Moskva çarları Roma, Bizans imperatorlarının davamlıları kimi təqdim edildilər.

**Muxtariyyət** (yun. *autonomia* < *autos*. özü + *nomos* qanun) – regionun (regionların) geniş daxili özünüidarəetməsi, habelə yerli özünüidarəetmə, təhsil, mədəniyyət sahəsində milli

## Muxtariyyət

azlıqlara (etnik qruplara) verilən xüsusi hüquqlar.

M.-in inzibati-ərazi, milli-ərazi və milli-mədəni M.-ler növleri məlumdur.

Unitar dövlətde dövlət hakimiyyətinin desentralizasiyası üsullarından biri kimi çıxış edən inzibati-ərazi M. əhalinin tərkibindən asılı olmayaq, dövlətin ərazi hissələrinin hamisini, yaxud ekseriyətinin müyyən müstəqillik dərəcəsinə nəzərdə tutur. Buna misal olaraq İtaliyanı göstərmək olar. Konstitusiyaya uyğun olaraq burada ölkənin tərkibinə daxil olan vilayətlər xüsusi hüquqlara və funksiyalara malik muxtariyyətlərdir.

Milli-ərazi M. əhalisi hər hansı milli azlıqlan ibarət olub, daxili heyət məsələlərinin həllində müstəqilliyyət malik olan unitar dövlətin ayrı-ayrı hissələrinin təqdim olunmasını nəzərdə tutur. İspaniyadakı M.-i buna nümunə getirmək olar, onun erazisində muxtariyyətlər təşkil edilmişdir (Qalisiya, Kataloniya, Basklar ölkəsi).

Milli-mədəni M. milli azlıqlara öz mədəniyyət onenelerindən, dilindən, dinindən və s. istifadə etmək hüquqları və imkanları verir. Bir sıra Avropa dövlətlərində milli azlıqların hüquqlarını təmin etmək üçün bu formadan geniş istifadə olunur. Milli-mədəni M. milli mədəni mərkəzələr, yerlilik, milli ictimai şuralar və assosiasiyalar kimi təşkilatlar formalar vasitəsilə həyata keçirilir (mas., RF-də yaşayış Rusiya almanları).

Azerbaycan Respublikasının erazisi olan Dağılıq Qarabağ Muxtariyyətindən yüksək statusun verilməsi haqqında beynəlxalq təşkilatlar vasitəsilə danışçılar aparılır.

## Mustafa Kamal Atatürk

**Muxtarlıq** – siyasi təsisatların inkişaf səviyyəsini, differentiallığını və nisbi müstəqilliyini səciyyələndirən anlayış. Yüksek dərcəli M. esasən sabit demokratik rejimlərə, aşağı dərcəli M. isə möhkəmlənməmiş demokratyalara və diktaturalara xasdır.

**Muxtar siyasi iştirak** – şəxsi və qrup maraqlarını güden fərdlərin azad, köməlli siyasi fealiyyəti. M.s.i. demokratik rejimlər üçün səciyyəvidir. Əlbettə ki, burada fərdlərin davranışında sefərbərəcidi ünsürler de mövcuddur, məsələn, seçki kampaniyalarında fərdin siyasi mövqeyinə təsir göstərmək məqsədilə şüürün manipulyasiyası metodundan da fəal istifadə olunur.

**Mustafa Kamal Atatürk (1881-1938)** – Ümumdünya tarixinin nadir şəxsiyyətlərindən biri. Dahi dövlət xadimi və görkəmli sərkərdə, türk xalqının xarici hərbi müdaxiləçilərə qarşı Milli İstiqlal Savaşının (1919-1922-ci illər) qalibi, türk dövlətçiliyinin xilaskarı, Türkiye Cümhuriyyətinin banisi və ilk prezidenti (1923-1938). Sakarya vuruşmasında (23 avqust - 13 sentyabr 1921-ci il) müdaxiləçi yunan ordusunu darmadağın etdiyinə görə Türkiye Büyük Millet Məclisi Ataturkə marşal rütbəsi və Qazi ("qalib") fəxri adını vermişdir.

Atatürk uşaqlıqdan hərbi biliklərə meyl göstərmiş, bu sahədə ibtidai təhsil almış, İstanbulda hərbi məktəb (1902-ci il) və hərbi akademiyası (1905-ci il) bitirmiş, Suriyada (1905-1907-ci iller) və Maked-

## Mustafa Kamal Atatürk

döniyada (1907-1909-cu iller) hərbi xidmətdə olmuş, İtaliya - Türkiye (1911-1912-ci iller) və İkinci Balkan (1913) müharibələrində iştirak etmişdir.

Mustafa Kamal 1913-1914-cü illərdə Türkiyənin Bolqarıstanda hərbi atəşəsi olmuşdur. O, Birinci dünya müharibəsində (1914-1918-ci iller) iştirak etmiş, Dardanel boğazının müdaxiləçilərden müdafiə olunmasında (1915-ci il) böyük rol oynamışdır. 1916-ci ildə ona general rütbəsi və "paşa" titulu verilmiştir.

Osmanlı dövlətinin müstaqil dövlət kimi varlığına eślində, son qoyan Mudros barışı (1918-ci il) ilə razılaşmayan Mustafa Kamal Paşa Ataturk 19 may 1919-cu ildə Samsunda "Mübarek Vətəni və milləti parçalanmaq tehlükəsindən qurtarmaq, yunan və erməni isteklərinə qurban verməmək üçün" milli qurtuluş savaşına başlamış və sonradan onun adı ilə adlanan "Kamalçılar hərəkatı"nın rəhbəri olmuşdur.

Antanta orduları İstanbulu ələ keçirəndən (16 mart 1920-ci il) və ingilislər "Məclisi Məbusanı" ("Deputatlar palatası") dağıtdıqdan sonra türk millətinin böyük ümidiğinə çevrilmiş Mustafa Kamal Ataturk 23 aprel 1920-ci ildə Ankara yəni Parlament - Türkiye Büyük Millet Məclisini yaratmışdır. O, özünün təşkil etdiyi hökumətin başçısı olmuşdur. "Ya istiqal, ya ölüm!" çağırışı ilə işgalçılara qarşı milli azadlıq mübarizəsinə başçılıq edən Mustafa Kamal Paşa Ataturk İstiqlal savaşı uğurla başa çatdırılmış, müdaxiləçilərin ölkədən qovulmasına və Türkiyənin ərazi bütövlüyünün bərpə

edilməsinə nail olmuşdur. İşgalçılardan ordularını darmadağın edən Ataturk, bununla böyük dövlətlərin Türkiyə erazisinə böülüsdürək, dünyada sonuncu türk dövlətini yox etmək planlarını, habelə mərkəzi hakimiyyətə qarşı çıxan və xaricdən kömək alan erməni-dəşnak quldurlarının Şərqi Anadoluda "Böyük Ermənistən" yaratmaq niyyətlərini puça çıxarmışdır.

Atatürk Türkiyənin ictimai-siyasi, iqtisadi heyatına, dövləti quruculuğuna, maarifinə, mədəniyyətinə, dilinə, dininə, mösiyətinə, uşaq, qadın, ailə, mühərbi və sülh məsələlərinə dair həm milli, türk, həm de beynəlxalq tarixi və siyasi əhəmiyyət kəsb edən yeni-yeni ideyalar əralı sürdürmişdir.

Türkiyə Cumhuriyyəti 29 oktyabr 1923-cü il tarixində elan olunduqdan sonra Vətənin geləcəyini müyyənləşdirmək üçün o, son derecə mürkəbbə tarixi şəraitdə yegane düzgün "Yurdada sülh, cahanda sülh" strategiyasını irəli sürdü. Bu strategiya bu gün de müasir Türkiyənin sülh strategiyasıdır.

Ömrünün yarısını hərbi xidmətlərdə və müharibələrdə keçirmiş hərb dahisi Ataturk milyonlarla gənahsız insanların ölümüne, şikət olmasına, ac-yalavac yaşamasına, xalqların asrlar boyu qurub-yaratdığı tarix və mədəniyyət abidələrinin, əsərlərinin dağlıb məhv edilməsinə səbəb olan işgalçi müharibələrin əleyhine olmuşdur. Ataturk yalnız xalqların milli-azadlıq uğrunda apardıqları ədalətli müharibələrə haqq qazandırılmışdır. Ataturk hələ hakimiyyətinin ilk illerinde müharibə əleyhine etdiyi çıxış-

## Mustafa Kamal Atatürk

lарın birinde demişdir: "...Milletlerin heyati təhlükəyə məruz qalmayınca müharibəyə başlamaq cinayətdir".

Atatürkün rəhbərliyi altında qardaş Türkiyənin böyük qurbanlar ve dağlıqlar hesabına siyasi müstəqilliyini davam etməsi onun çoxəsrlik tarixində dönüş nöqtəsi oldu. Ölkenin milli dırçılışı üçün əlverişli şərait yarandı. Türkiye Cümhuriyyəti haqda fikrini o bəle bildirmiştir: "Vətənimizi müasirleşdirmək istəyir. Bunun üçün sərf edəcəyimiz səyərlərin məqsədi Türkiyədə Avropasayaqı dövlət qurmaqdır".

Mustafa Kamalın keçən asrin 20-30-cu illerində heyata keçirdiyi islahatlar türk xalqını neinki Orta esr girdəbindən çıxardı, hətta onun gelecek inkişafını tömin etdi. Atatürkü haqlı olaraq dahi islahatçı adlandırmırlar.

Mustafa Kamalın işləri və ideyaları Türkiye tarixində o qədər dərin və silinməz izlər qoymuşdur ki, Türkiye xalqı 1934-cü ildə Böyük Millət Məclisində öz nümayəndələri vasitəsilə ona "Türklərin atası – Atatürk" adını vermişdir. Bu, türk milletinin Mustafa Kamala olan böyük sevgisinin və dərin minnətdarlığının ifadəsi idi.

Türk dünyasının ifixar menbəyi olan bu nadir şəxsiyyətin fealiyyəti, mübarizəsi azərbaycanlı həmkarları tərefindən daim rəğbətlə qarşılanmışdır. Uzun müddət bir-birindən ayrı düşmüş, bir millət, iki dövlət kimi fealiyyət göstərən bir xalq, nehayət, XX esrin 90-cı illerində bir-birinə qovuşdu. Azərbaycanın istiqlaliyyətini məhz Türkiye Cümhuriyyəti ilkin olaraq tanıdı.

## Müsəir dövrün global problemləri

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev müstəqil dövlətimizin inkişafını tömin etdiğə, bu böyük şəxsiyyətin haqqında qıymətli fikirlər söyləmişdir: "Atatürkün dəhiliyi, müdrikliyi bizim üçün ilham menbəyidir".

Atatürk haqqında yazmaq, düşünmek insan ruhen zənginləşdirir, ona böyük şərəf getirir. Bu böyük şəxsiyyətin ireli sürdüyü ideyalar bütün türk xalqlarının yoluna işq saçır. Bu məqsədile bu zəngin irsi öyrənmək və təbliğ etmək məqsədile Azərbaycan Prezidenti Heydər Əliyevin serencamı ilə 9 mart 2001-ci ildə Azərbaycanda Atatürk Mərkəzi yaradılmışdır.

Xalqımızın Ümummilli lideri Heydər Əliyev necə də gözəl qiymət verib: "Türkiye Cümhuriyyəti Atatürkün yalnız fealiyyəti nəticəsində deyil, həm də qəhrəmanlığı sayesində yaranmışdır".

## Müsəir dövrün global problemləri

(lat. *global* ümumi < *globus* kürə) – bütün beşəriyyətin, bütün dövlətlərin və xalqların, planetin hər bir sakininin hayatı maraqlarına toxunan problemlər. Müsəir sivilizasiyanın inkişafının obyektiv amili kimi çıxış edir. Əger onların həlli üçün konstruktiv yollar tapılmasa, onlar son dərəce keskin karakter alar və tekə beşəriyyətin inkişafına deyil, həm də sivilizasiyanın mehv olması təhlükəsini yarada bilər. Bu problemlər bütün dövlətlərin və xalqların, bütün dünya birliliyinin öz səyərlərini birləşdirmesini teleb edir.

"Global problemlər" anlayışı öz müsəir anlamına keçən esrin 60-ci illerinin sonlarında, bir çox ölkələrin alımları global

## Mühafizəkarlıq

sistemdə baş verən dəyişiklikləri və onların yaratdığı məmən nəticələri tədqiq etməyə başladığda geniş işledilmişdir. Qısa müddət ərzində qlobalistika adlı yeni elmi istiqamət yaranmışdır.

Qlobalistika sahəsində çalışan alımlar qlobal problemlərin üç əsas qrupunu müəyyənəşdirmişlər: 1) beynəlxalq münasibətlər sahəsində ziddiyətlər və obyektiv zəruri dəyişikliklərə əks etdirən problemlər; 2) şəxsiyyət və comiyyətin qarşılıqlı münasibətlərini əks etdirən qlobal problemlər; 3) insanın və təbietin qarşılıqlı münasibətləri ilə bağlı qlobal problemlər. Dünya məqyaslı həmin məsələləri həll etmək üçün həm siyasi, həm də elmi-texniki əsasların yaradılması mühüm əhəmiyyət kəsəb edir.

Səmərəli elmi-texniki və iqtisadi siyaset qlobal xarakterli ekoloji, xammal, energetika və s. problemlərin həlli üçün mühüm şərtidir.

Beynəlxalq siyasi və elmi dairələrdə ümuməşeri problemlərin aradan qaldırılmasının mümkün yolları feal müzakirə edilir və dünya birliliyinin bu istiqamətdə fealiyyətinin əlaqələndirilməsinə doğru addımlar atılır.

**Mühafizəkarlıq** – siyasi ideologiya-nın növlerindən biri. "Mühafizəkarlıq" termininin Qərb variantı olan *konsernatizm* anlayışını ilk dəfə 1818-ci ildən "Konservator" adlı jurnal nəşr edən fransız yazıçısı F.Şatobrian işlətmüşdür.

M. XVIII esrin sonlarında sosial qaydanın şürru şəkildə dəyişdirilməsinin qeyri-təbii olması barədə düşüncələrin nəzəri ifadesi kimi meydana çıxmışdır.

## Mühafizəkarlıq

Klassik M.-in banisi ingilis siyasi xadimi, filosofu və publisisti E.Börk hesab olunur. 1790-ci ildə onun "Fransada inqilab haqqında düşüncələr" adlı kitabı nəşr olunur və burada ilk dəfə M.-in əsas prinsipləri formalasdırılır. M. ideologiyasının işlənib hazırlanmasına XIX esrin mütefəkkirleri J.de Mestr, L.de Bonald, X.Donoso Cortes və b. ehemiyətli töhfə vermişlər.

M.-in əsas prinsipləri aşağıdakılardır:

1) İnsan təbietin dəyişməzliyi və mənəvi həqiqətlərin daimiliyi haqqında əbədi mənəvi qanunun mövcudluğuna inam. M. bu prinsipdən çıxış edir ki, insan şüurunun ehətə dairesi məhdudur və buna görə də din tərəfindən sanksiyalasdırılmış və müdafiə olunan universal əxlaqi qaydanın olması vacibdir. Məhz bununla əlaqədar olaraq ənənlərə, təsisatlara, rituallara və hətta mövhumat xüsusi yer verilir.

2) Mühafizəkarlar dəyişiklikləri zəruri hesab etsələr də, adətlərə, ənənlərə və varisliyə sadıqdır. Onların fikrinə, dəyişikliklər tədricən, düşünlərək və "saf-çürük" edilərək tətbiq olunmalıdır. M.-in əsas fəlsəfi postulatlarından biri belə səslənir: "Neyi dəyişdirmək mümkündürsə, onu dəyişmək lazım deyil".

3) Mühafizəkar-siyasətçinin bütün fealiyyəti müvəqqəti üstünlük və ya populyarlıq prizmasından deyil, uzunmüddəti nəticələr nöqtəyi-nəzərindən qıymətləndirilməlidir.

4) Həyatın ənənəvi formaları və ənənəvi sosial təsisatlar mühafizəkarların üreyincədir. İnsanlar bərabər deyil. Sosial təşkilat müəkkəbdür və həmişə

## Mühafizəkarlıq

müxtəlif sinifləri, sıkları, qrupları etibar edir. Təbəqəloşma, iyerarxiya və tabeolma istonilen cəmiyyətin qacılmas xüsusiyyətləridir. Mühafizəkarlar yalnız Allah və ilahi ədalət qarşısında bərabərliyi qəbul edirlər.

5) Mühafizəkarların fikrincə, "utopiyaya can atmaq qəzaya düşərək ölmək deməkdir". Yalnız məqbul ictimai qaydaya, ədalətə və azadlığa can atmaq və bu qaydanı ağıllı islahatlar vasitəsilə qorumaq və yaxşılaşdırmaq lazımdır.

6) Xüsusi mülkiyyətin insan ferdiliyinin məhsuludur və onsuz cəmiyyət ölüme məhkumdur.

7) Mühafizəkarlar belə bir ehkama inanırlar ki, insan ezdən qeyri-kamildir, o nə öz təbii instinktlərinə (çünki onları itirib), nə də öz ağlına (cümki tarix sübut edir ki, insan ağılsız hərkətlər etməyə qabildir) əsaslanı bilməz. İnsana çoxlu qüsurlar xasdır və ya xristianlığın öyrədiyi kimi, onun üzerinde ilkin günah hakimdir. Belə olan halda insan mükəmməl cəmiyyət yarada bilməz.

8) Kollektiv şəxsiyyətdən yuxarıda dayanır. Şərin mənbəyi sosial təsisatlar deyil, insanın təbiətidir.

9) "İstenilən mövcud idarəetmə sisteminin lehini, istenilən istifadə olunmuş layihənin "əleyhinə" prezumpsiya mövcuddur. "Mövcud şəri ortadan qaldırmaq cahdleri daha çox şərin yaranmasına səbəb olur".

M.-i təhlil edən ingilis alimi M.Oukşot yazar: "Mühafizəkar olmaq naməluma yox, məlum olana, praktika ilə yoxlanılmayana deyil, sınaqdən keçmişə, uydurmaya deyil, fakt, mümkün olana deyil, mövcud olana, qeyri-mehduda

## Müharibə

deyil, hüdüdları bilinənə, uzağa deyil, yaxına, bolluğu deyil, kifayət qədərə, utopik cənnətə deyil, bugünkü şadlıqə üstünlük vermək deməkdir".

XIX əsrin sonu – XX ərin əvvələrində M. klassik liberalizmin en mühüm elementlərini – fərdiyətçiliyi, azad bazar principini, rəqabəti qəbul edir.

**Müharibə** – dövlətin müteşəkkil hərbi qüvvələri, yaxud digər siyasi strukturlar (mes., müxalifətin rəsmi hakimiyətə qarşı istiqamətləndirdiyi silahlı dəstələr) tərəfindən həyata keçirilən açıq silahlı zorakılıq.

M. bilavasite siyasetə bağlıdır və siyasi məzmunu malikdir. M. ekser həllardə ənənəvi dinc siyasi metodların köməyi ilə öz həllini tapa bilməyən uzun müddətli iqtisadi, orazi, ideoloji, hərbi-strateji, əsaslıca, diplomatik və s. ziddiyətlərlə şərtlənir.

M. 2 yere ayrırlar:

1) Ədaləti M.-ler (təcavüzkara qarşı fərdi, yaxud kollektiv özünü müdafiə, BMT Tehlükəsizlik Şurasının qərarı ilə təcavüzkara qarşı məcburi silahlı sanksiyalar, milletlərin öz müqəddəratını teyin etmə hüququnun həyata keçirilməsinə yönələn milli-azadlıq mühərribələri); 2) ədalətsiz, qeyri-qanuni M.-ler (təcavüz, müstəmləkəçilik M.-i). Ədalətsiz, qeyri-qanuni mühərribelerin aparılması beynəlxalq cinayətdir.

M.-nin digər növleri de var: dövlətlərəsi və vətəndaş; təcavüzkar və müdafiə məqsədli; dünya mühərribeleri və mehdud mühərribeler (lokal, regional). Silahlı mübarizə vasitələrindən asıl olaraq adı silahların və kütləvi qırğın

## Müxalifət

silahlarının tətbiqi ilə eləqədar M.-lərə ayrılır. Öz miqyasına, vaxtına, cəlb edilmiş iştirakçıların sayına görə M.-i silahlı münaqışeler də adlandırılır.

Daha geniş şəhər etməklə M. dövlətlərəsi münasibətlərde gərginliyin artırılması, sürətli silahlanma, rəqabət aparan dövlətlər və dövlətlər bloklarının qarşılıqlı hərbi qüvvənin tətbiqinə dair hədəflər (mes; 50-80-ci illərdə soyuq müharibə) siyaseti nezərə tutulur.

Bəzən M. adı altında beynəlxalq münasibətlərin müxtəlif sahələrində dövlətlər arasında kəskin rəqabətin aparılması siyaseti başa düşülür. Belə halda səhəbə ticaret, iqtisadi, informasiya, texnologiya və s. M. haqqında gedir.

İkinci dünya müharibəsindən sonra bəzi dövlətlərde qəbul olunmuş konstitusiyalarda dövlət siyaseti vasitesi kimi M.-dən danışsız imtina etmə barədə sühə maddələri öz eksesini tapmışdır.

**Müxalifət** (lat. *oppositio* əleyhina olmaq) – siyasi çoxluğa, həyata keçirilən siyasetə, dövlət hakimiyətinin həyata keçirilməsinin məqsəd və metodlarına qarşı çıxan siyasi azlıq.

Totalitar, avtoritar sistemlərdə bu münasibələr antaqonistidir, yəni birinə düşməndir və bir-birini redd edir. Nə hakimiyət, nə də M. belə rejimde bir-birinin mövcudluğunu qəbul etmir. Onlar arasında güzeştsiz mübarizə gedir.

Bu mübarizə bir-birini əzməye və məhv etməyə yönəlmışdır. M.-in fealiyyəti vətəndaş itaətsizliyi və hətta silahlı müqavimət xarakteri daşıyır. Hakimiyət isə polis teqibi, fiziki və mənəvi terror formasında repressiyalara al atır.

## Müqayisəli politologiya

M. belə hallarda qeyri-leqlə və ya yarımleqlə fealiyyətə keçir. Qeyri-leqlə M. gizli-siyasi fealiyyət aparır və çox zaman mübarizədə zor vasitələrindən istifadə edir (və ya etməyə məcbur olur). Yarımleqlə M. əle siyasi qüvvələrdir ki, onlar hakimiyətə qarşı açıq etiraz etmir, lakin onunla əməkdaşlığı da getmir. Eyni zamanda, avtoritar iqtidat sahibləri belə siyasi qüvvələrin fealiyyətine çox zaman dözümlü yanaşırlar.

Demokratik siyasi sistemlərdə istər hakimiyətə, isterse də M.-dən olan siyasi gücərin konstruktiv əməkdaşlığına yeni imkanlar yaranır. M. hakimiyətə və cəmiyyətə təsir edən müxalifət formalardan istifadə etmək imkanına malikdir. Onun nümayəndələri siyasi strukturun bütün elementlərinə daxil olur və siyasi həyadə açıq və feal iştirak edirlər. İştirak formalları müxtəlif ola bilər. Bunlar seckii fealiyyəti, hökumətin və onun fealiyyətlərinin tənzidi, siyasi qərarların qəbulu zamanı müxtəlif təsir əsaslarından istifadə və hətta bəzən M. nümayəndələrinin hakimiyət strukturunda iştirakı (konstruktiv müxalifət) şəklindədir. Hakimiyət və M. arasındaki müəyyən ziddiyətlərə baxmayaraq, onlar hər zaman, xüsusilə cəmiyyət həyatının mürəkkəb, böhrənlı şəraitində dialoqa və əməkdaşlığı hazırlırlar.

**Müqayisəli politologiya** – politologyanın müqayisə yolu ilə müxtəlif siyasi obyektlərin ümumi və fərqli cəhətləri aşşadran sahəsi.

Siyasi tədqiqatlar sahəsində müqayisəli təhlilin istifadə olunması hələ

## Müqayiseli politoloji

qedimden məlumdur. Artıq Aristotelin, Polibiyin, Siceronun əsərlərinde müqayiseli tədqiqatların əlamətlərini tapmaq olar. Daha sonrakı dövrde müqayiseli metoddan Ş.L.Monteskyö, A. de Tokvil və b. istifade etmişler. XIX əsrin sonu - XX əsrin əvvəllerində ayrı-ayrı siyasi institutların müqayiseli təhlilinə yönələn işlər meydana çıxmışdır. Birinci və ikinci dünya müharibələri arasında müqayiseli tədqiqatlar müxtəlif dövlətlərin fərdi xüsusiyyətlərinin, onların institutlarının üzə çıxarılmasına, müxtəlif siyasi strukturların funksiyalarının, siyasi norma və prosedurların müqayisəsinə yönəlmüşdür. Həmin dövrün müqayiseli M.p. tarixi, hüquqi, təsviri və institutional metodlara söykləndi (esaslanır). Lakin belə yanaşmaya formalizm, statistik və təsvirilik kimi çatışmazlıqlar xas idi, çünki yalnız müxtəlif dövlətlərin siyasi normalarının, prosedurlarının, konstitusiya hüququnun təsviri ilə məhdudlaşaraq siyasi sistemin işləməsi şərtlərini və qeyri-formal siyasi prosesləri diqqətdən kənarda qoyurdu. Müqayiseli təhlilin ehətəsinə əsasən təkə Qərbi Avropanın və ABŞ düşündür. Yalnız ikinci dünya müharibəsindən sonra müqayiseli təhlilin tədqiqat sahəsinə inkişafda olan ölkələr de daxil edilmişdir. Tədqiqatların metodoloji bazası da deyişmişdir: daha çox empirik faktların toplanması və işlənməsinə diqqət yetirilməsinə, cəmiyyət tədqiqat metodlarının (amil təhlili, korrelasiya təhlili və s.) istifadəsinə, siyasi obyektlərin tədqiqi üçün digər elmlərin (sosiologianın, iqtisadiyyatın, psixologyanın, antropologianın) metodları iqtibas edilməye başlanılmışdır; müqayiseli tədqiqatların əlamətlərini tapmaq olar. Daha sonrakı dövrde müqayiseli metoddan Ş.L.Monteskyö, A. de Tokvil və b. istifade etmişler. XIX əsrin sonu - XX əsrin əvvəllerində ayrı-ayrı siyasi institutların müqayiseli təhlilinə yönələn işlər meydana çıxmışdır. Birinci və ikinci dünya müharibələri arasında müqayiseli tədqiqatlar müxtəlif dövlətlərin fərdi xüsusiyyətlərinin, onların institutlarının üzə çıxarılmasına, müxtəlif siyasi strukturların funksiyalarının, siyasi norma və prosedurların müqayisəsinə yönəlmüşdür. Həmin dövrün müqayiseli M.p. tarixi, hüquqi, təsviri və institutional metodlara söykləndi (esaslanır). Lakin belə yanaşmaya formalizm, statistik və təsvirilik kimi çatışmazlıqlar xas idi, çünki yalnız müxtəlif dövlətlərin siyasi normalarının, prosedurlarının, konstitusiya hüququnun təsviri ilə məhdudlaşaraq siyasi sistemin işləməsi şərtlərini və qeyri-formal siyasi prosesləri diqqətdən kənarda qoyurdu. Müqayiseli təhlilin ehətəsinə əsasən təkə Qərbi Avropanın və ABŞ düşündür. Yalnız ikinci dünya müharibəsindən sonra müqayiseli təhlilin tədqiqat sahəsinə inkişafda olan ölkələr de daxil edilmişdir. Tədqiqatların metodoloji bazası da deyişmişdir: daha çox empirik faktların toplanması və işlənməsinə diqqət yetirilməsinə, cəmiyyət tədqiqat metodlarının (amil təhlili, korrelasiya təhlili və s.) istifadəsinə, siyasi obyektlərin tədqiqi üçün digər elmlərin (sosiologianın, iqtisadiyyatın, psixolo-

## Müqayiseli politolojiya

logianın, antropologianın) metodları iqtibas edilməye başlanılmışdır; müqayiseli tədqiqatlar üçün yararlı olan daha ümumi konseptlərin və nezəri modellərin işlənilməsinə maraq artmışdır; tədqiqatların özürləri daha çox derəcədə səbəb - nəticə əlaqələrinin üzə çıxarılmışına, ümumi inkişaf modellərinin yaradılmasına, bütün oxşar obyektlər üçün tipikliyin və eyniliyin əsaslarının müyyəyen edilməsinə yönəldilmişdir. Həmin dövrün politologiyasının metodoloji əsası bixevidizm olmuşdur.

Müasir M.p. üçün aşağıdakı hadisələrə maraq xəciyyəvidir: qrup maraqları, neokorporativizm, siyasi iştirak, rasional seçim, etnik, dini, demografik amillər və onların siyasetə, siyasi modernləşdirme proseslərinə təsir, siyasi rejimlərin sabitliyi və qeyri-sabitliyi, demokratianın yanranışına şəraitləri, siyasetin cəmiyyətə təsiri və s.

Müqayiseli tədqiqatların bir neçə müxtəlif növleri mövcuddur: krossmilli müqayisə - dövlətlərin müqayisəsinə yönəlmüşdür; ayrı-ayrı halların müqayisə yönümlü təsviri (case-studies); iki ölkənin (əksər hallarda oxşar) müqayisəsinə əsaslanan binar analiz; müvafiq olaraq milli mədəniyyətlərin və institutların müqayisəsinə yönələn krossmədəni və krossinstitusional müqayiseler.

Müasir komparativ siyasi tədqiqatlar onlarla, yüzlərlə müqayisə olunan obyektləri ehətə edir, həm keyfiyyət yanaşmalarından, həm də informasiyanın toplanması və işlənilməsindən en yeni riyazi və kibernetik vasitələrindən istifadə edilməklə aparılırlar. Meselen, K.Candanın "Siyasi partiyalar: transmilli

## Münaqişə

icmal" adlı müqayise layihəsində 53 ölkədən olan 158 partiyaların keçən asırın 50-70-ci illerdəki fealiyyəti tədqiq edilir. Bu layihədə siyasi partiyaların təşkil və fealiyyətinin esas xəciyyəvi xüsusiyyətlərinə (təsisatlarına və dövlət statusu, sosial tərkib və sosial baza, təşkilatlanma xarakteri və dərəcəsi, məqsədlər və oriyentasiya və s.) müvafiq olan 12 klasterdə qruplaşdırılmış 111 deyişen parametə ayrılmışdır.

M.p. siyasi elmin strukturunda ehəmiyyətli rol oynayır.

**Münaqişə** (lat. *conflictus* toqquşma) - ziddiyət təşkil edən tərefərin toqquşması. M. aşağıdakı göstəricilərə görə förlənlər:

- həlli yollarına görə (antaqonist və kompromis);

- yaranması təbietinə görə (sosial-təşkilat və emosional);

- təsir istiqamətinə görə (saqılı və üfüqi);

- aşkarlıq dərəcəsinə görə (açıq, gizli və potensial);

- münaqişənin daşıyıcılarına görə (şəxsiyyətdaxili, şəxsiyyətlərə, qruplararası və s.).

İctimai həyatda baş verən M. sosial M. adlanır.

Sosial M.- cəmiyyətdə və yaxud dövlətlər arasında fördərin və ya qrupların açıq mübarizəsidir. Sosial M.-ni sosial ziddiyətlerin ifadesi və həll edilməsi üsulu kimi qəbul etmək olar. Sosioligiyada sosial M.-nin rolunu və sebəbiyi qiymətləndirən 2 istiqamət vardır. Hələ XIX əsrde sosial-darvinizm tərefədarları (Spenser, Samner, Humplovic)

## Münaqişə

M.-yə bəşər tarixində qaćılmaz bir proses kimi, ictimai inkişafın stimulu və vacib mexanizmi kimi baxırdılar. K.Marks M.-nın sinifi modelini təklif etdi ki, bu da cəmiyyətin inkişafını məhz M.-nın baş vermesi kimi izah edir. XX əsrin 50-60-ci illərində M. nəzəriyyəsi (R.Darendorf, L.Kozer) adını alan ümumsocioloji konsepsiya formalasdı. Bu konsepsiya cəmiyyətin M. xarakterli təbiəti malik olması təsəvvüründən bir qədər də irəli getdi. Darendorf sinifi M. anlayışım qoruyub saxlayırdı. Ancaq Marksdan fərqli olaraq, o, hesab edirdi ki, cəmiyyətdə M.-nın yaranmasına əsas səbəb xüsusi mülkiyyətin deyil, nüfuz və avtoritetin bölüşdürülməsidir. Bu konsepsiyanın tərefədarları hesab edirlər ki, M. cəmiyyətin stabilşəlməsinə və mövcud olan intizamın qorunub saxlanmasına xidət etdiyinə görə müsbət səciyyə daşıyır.

Kapitalist sənayeləşməsinin erkən mərhələlərində M. çox təhlükəli xarakter daşıyır. Ona görə də M. nəzəriyyəçiləri cəmiyyətin inkişafını onun sənayeləşdirilməsi ilə izah edirdilər. Tədrিচen cəmiyyətdə ixtisaslaşmış təsisatlar (həmkarlar ittifaqları, arbitraj məhkəmələri və s.) və müvafiq dəyər-normativ sistemləri yaranır. Dürkqeym və müasir "tarazlıq nəzəriyyəcələri" (Parsons, Merton) M.-i cəmiyyətdə disfunksiya kimi təsvir edirlər ki, bu yanaşma da cəmiyyətdə M.-nin izahın-dan daha çox konsensusun əsaslandırılmasına yönəldilmişdir.

Adi çəkilən nəzəriyyələrin əsasında M.-ler sosiologiyası elmi yaranır. Bu elm çərçivəsində cəmiyyətdə baş verən

## Müselman hüquq

konfliktların nəzəri və praktiki problemləri öyrənilir, müxtəlisf növ M.-lərin həll edilməsi yolları tədqiq edilir.

**Müselman hüquq** – VII-X əsrlərde Xilafatdə yaranmış hüquq sistemi. M.h. dindarların İslamdan doğan davranışlı qaydaları və həmin göstərişləri yerinə yetirməye görə ceza tədbirləri (bir qayda olaraq dini mazmunda) nəzərdə tutulur. M.h. yalnız müselmanlar arasında qüvvədədir. Əslində M.h. müselman ruhānlırinin sıfıri mənafeyini ifadə edən feodal hüquq sistemidir, lakin həmin sistem dini normalarla pərdələnir və onların köməyi ilə həyata keçirilir. İslam əlkələrində M.h. bir qayda olaraq, qanun və adətlərle tamamlanır, macəlleləşdirilir və yeni ictimai münasibətlər nəzərə alınmaqla dəyişdirilir. Bir sira əlkəde M.h.-dan adət hüquq kimi istifadə olunur, digərlərində mülki hüquq sahəsində onun istifadəsinə yol verilir, şəriət məhkəməleri saxlanılır. Hazırda M.h. yalnız Səudiyyə Ərəbis-tanında və İranda qüvvədədir.

**Müstaqil Dövlətlər Birliyi (MDB)** – müstəqil dövlətlər olan RF, Ukrayna və Belarusun birge razılığı əsasında 1991-ci il dekabrın 8-de yaradılmış, Nizamnaməsi 1993-cü il yanvarın 22-de Minskde qəbul edilmiş dövlətlərəsənə birlik.

Hazırda MDB-ye keçmiş SSRİ-nin 12 respublikası: Rusiya Federasiyası, Ukrayna, Özbəkistan Respublikası, Qazaxistan Respublikası, Belarus Respublikası, Azərbaycan Respublikası, Gürcüstan Respublikası, Ermenistan Respublikası, Tacikistan Respublikası,

## Müstəqil Dövlətlər Birliyi (MDB)

Qırğızıstan Respublikası, Moldova Respublikası və Türkmenistan daxildir.

MDB-nin başlıca məqsədi – ona daxil olan dövlətlərin və xalqların siyasi-iqtisadi, mədəni, təhsil, sohiyyə, ətraf mühitin qorunması, elm, ticaret, humanitar və digər sahələrdə berabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq etmək, geniş informasiya mübadiləsi aparmaq, götürülmüş öhdəlikləri vicedanla yerinə yetirməkdən ibarətdir.

MDB-nin əsas institutları (konsultativ və koordinasiya orqanları) aşağıdakılardır: Birliyin Dövlət Başçılarının Şurası, Hökumət Başçılarının Şurası, MDB-nin İcra Katibliyi, Dövlətlərəsənə İqtisadi Komitə, MDB-nin İqtisadi Məhkəməsi, MDB-nin İştirakçı Dövlətlərinin Parlamentlərəsənə Assambleyası, Müdafie Nazirlerinin Şurası, Xarici İşlər Nazirlerinin Şurası, Kosmos üzrə Dövlətlərəsənə Şura, Əmək, Miqrasiya və Əhalinin Sosial Müdafiəsi üzrə Konsultativ Şura, Mədəni Əməkdaşlıq Şurası, MDB-nin Dövlət İnformasiya Agentlikleri Rəhbərlerinin Şurası, Senaye Mülkiyyətinin Mühabizəsi Məsələləri üzrə Şura, Hüquqi Konsultativ Şura, Səhiyyə sahəsində Əməkdaşlıq Şurası, MDB-nin Statistika Komitesi və s.

MDB-nin inkişaf perspektivlərinin qiymətləndirilməsində mövcud olan fikir aynılıqlarını əsas götürərək İştirakçı dövlətlərin bəziləri daha dar çərçivədə münasibətlər qurmağa başladılar. Məsələn, Rusiya ile Belarus 1996-ci ilin aprel ayının 2-de öz aralarında Suveren Respublikalar Birliyi yaradılmış barede razılığla gəldilər; həmcinin

## Müstəmləkə

Rusiya, Belarus, Qazaxistan və Qırğızıstan öz aralarında Gömrük Birliyi təsis etdilər.

MDB-nin dövlətlərəsənə orqanlarının rəsmi yeri Minsk şəhəridir.

**Müstəmləkə** – xarici dövlətin (metropolisi) hakimiyyəti altında olan, iqtisadi və siyasi müstəqilliyə malik olmayan və xüsusi rejimlə idarə edilən ərazi və ya ölkə.

**Müstəmləkəçilik** – sosial-iqtisadi cəhətdən zeif ölkələrin siyasi, iqtisadi və mənəvi sahələrdə kölə halına salınması. Avropanın dövlətləri tərəfindən (Portuqaliya, İspaniya, İngiltərə, Rusiya, Fransa, Hollandiya) XV əsrdən başlayaraq həyata keçirilən və müstəmləkə sisteminin yaranması ilə neticələnən işgallar XX əsrde zirvə nöqtəsinə çatdı. Bu zaman dünyanın böyük bir hissəsi bir neçə imperiya arasında bölünmüşdü.

Bu ərefədə köhne müstəmləkeçi dövlətlərə yeniləri: ABŞ, Almaniya, İtaliya, Belçika, Yaponiya eləvə olunur. İkinci Dünya müharibəsinin təsiri ilə baş qaldıran milli azadlıq hərəkatlarının geniş vüset alması evvelcə bu imperiyaların böhərən, sonradan isə onların tamamilə dağılması ilə neticələndi. XX əsrin 60-ci illərinin əvvəllerində onlarla köhnə müstəmləkə müstəqil və suveren dövlətlərə çevrildi.

1960-cı ilde müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında Beyanname qəbul edildi. Bu Beyannamedə M. beşəriyyətə qarşı cinayet kimi qiymətləndirildi. Müstəqillik qazanmış sonuncu böyük müstəmləkə Namibiya olmuşdur (1990).

## Mütəşəkkil cinayətkarlıq

**Mütəşəkkil cinayətkarlıq** – bir qurum kimi daxilən olduqca güclü və sərt, iyerarxik struktura, geniş fealiyyət imkanlarına malik və bütün səylərini kriminal kapitalın toplanmasına, həkimiyət orqanlarına, dövlətin siyasi və hüquqi strukturlarında yönəlmış qanunazidd sosial təsisat. O ictimai heyatın bütün sahələrinə daxil olmaq qəbulü yeti ilə seçilir, daha yüksək gelir eldə etmek üçün ən serfeli sahələr üzrə ixittəsaslaşır; narkotik və silah alveri, incəsənət əsərlərinin, qızıl, cavahirat və başqa qiymətli eşyaların oğurlanması, saxta pul nişanlarının hazırlanması və s. ilə məşğul olur. M.c. daimi olaraq dövlətlərə eks mövqeda olur. Onun iqtisadi, siyasi, dayaqlarını sarsıdır, bütün institutlara destruktiv təsir göstərir. Bu heç də ona hakimiyyət orqanlarında yer tutmağa, onun korrupsiyalasmış nümayəndələrini ele almağa mane olmur.

M.c. üç sosial təsisat – "kölgə" iqtisadiyyatı, korrupsiya və peşəkar cinayətkarlıq təsisatları üzərində qərar tutur. Buna öz aralarında maddi maraqlar və praktiki fealiyyət baxımından six surətdə bağdırırlar.

M.c. fərqli cəhətləri aşağıdakılardır:  
1) əhalinin az tapılan məhsullara olan cəhəticinə ödəmək sahəsində təşəbbüsü elə almaq, dövləti qabaqlamaq. Bu, bazar iqtisadiyyatı olmayan totalitar rejimli əlkələrdə baş verir; 2) əhalinin müəyyən qruplarını qeyri-qanuni vəsitlerlə qanunla qadağa olunmuş emtəsələr və xidmətlərə təmin etmək: narkotiklər, fahişəliklə, "quru qanun" fealiyyəti dövründə alkəqollu içkilərlə və s.; 3) dəha çox gelir eldə

## Mütaşəkkil cinayətkarlıq

etmək üçün kriminal kapitalın fealiyyətini genişləndirmek; 4) peşəkar cinayətkarların fealiyyətini son derecə semərələşdirmek: daha az risk etməkle daha çox uğur qazanmaq; 5) öz aralığında müyyənən əlaqələri olan ayrı-ayrı qruplaşmaları birləşdirib daha semərəli təşkilatlar yaratmaq və onlardan məqsədönlü istifadə etmək; 6) qanunazidd fealiyyətde öz işin ustası, yüksək kriminal ixtisas seviyyəsi, praktiki təcrübəsi, intellektual potensialı və heyat prioritətləri olan bu qrup iştirakçılarının kriminal aləmdə böyük nüfuzları olur; 7) belə qrupların liderlərdən ibarət "beyin merkezi" olur, o növbəti cinayət hərəkatını planlaşdırır, onun heyata keçirilməsinə nəzarət edir, prosesi kommunikativ infrastrukturla: ölkə daxilində və xaricdə əle alınmış hakimiyyət nümayəndələri, hüquq-mühafizə orqanları, müxtəlif firmalarla əlaqələri təmin edir; 8) onlara ciddi iyerarxiya və sert nizam-intizam xasdır; 9) kriminal liderlərin məhkəmə təqiblərindən çox məharətə qorunmaq mexanizmləri vardır. Birinci, onların özləri praktiki olaraq cinayət işində iştirak etmirler, ikincisi, onlarla - "yuxarılarla" "aşağılardır" arasında bir aralıq təbəqəsinin olması onları gözlənilen her cür təhlükədən mühafizə edə bilir.

Bütün bu amillər böyük bir sosial bəla kimi hər bir dövlətin işinə, ümumi inkişafına çox ciddi ziyan vurur. Elə buna

## Mütləqiyət monarxiyası

görə də bu bəla ilə mübarizədə dövlətlə xalq birliliyinin müstəsna rolu ola bilər. **Mütləqiyət monarxiyası** – ali dövlət hakimiyyətinin (qanunvericilik, icra, məhkəmə, eləcə də dini) bütünlükle bir şəxse – çara, krala, imperatora məxsus olduğu idarəciliğ forması.

Mütləqiyətin yaranması burjuva münasibətlərinin əmələ gelmesi və feodalizmin, köhne feodal silklərinin dağılmışa başlaması prosesi ilə əlaqədar olmuşdur. M.m.-nın daha mühüm cəhətlərinə silki – nümayəndəli təsəssatların tam təməzzülli, monarch hakimiyyətinin hüquqi cəhdən qeyri-məhdudluğu, onun birbaşa tabeçiliyində və sərəncamında daimi ordunun, polisin və geniş bürokratik aparatın olması daxildir.

Mütləqiyət dövründə şəxsi heyata dövlət müdaxiləsi daha sivilizasiyalı forma alır, hüquqi cəhdən təsbit edilir.

Müyyən dövər ərzində dünya tarixi prosesində müsbət rol oynayaq, M.m. öz yerini daha mütəreqqi dövlətçilik formalarına verməkdədir.

Müasir dövrde monarch icra hakimiyyətini hökumətlə, qanunvericilik hakimiyyətini isə ayrı-ayrı qanun məşvərətçi orqanlarla (teyin olunmuş və ya seçilmiş) birgə heyata keçirir.

Hazırda M.m. Behreynde, Bruneyda, Vatikanda, Qətərde, Kiveytde, BƏƏ-də, Əmmanda və Səudiyyə Ərəbistanında mövcuddur.

## Naturalizasiya

# N

**Naturalizasiya** (lat. *naturalis*) – xarici ölkə vətəndaşının öz erizəsi əsasında vətəndaşlığı qəbulu.

**Nasional sosializm** (*Nasizm*) – alman faşizmini ifade eden termin; tarixdən məlum olan hərəkatların en radikalı. Beynəlxalq arenada bu tip hərəkatlar və rejimlər adəten totalitar ağılığı və təcavüzkarlıq ilə fərqlənirlər. N.s. alman cəmiyyətinin müyyən hissəsini Birinci Dünya müharibəsinin nəticələrinə və ondan sonrakı dövrdeki böhranlı proseslərə qeyri-adekvat sol mühafizəkar reaksiyəsinin təzahüründür. Bu münasibət son nəticədə konqlomerat ideyalara: dövlət sosializmə, etatizmə, nasionalizmə, rasizmə, militarisizmə əsaslanan nasist ideologiyasının yaranmasına getirib çıxardı. Siyasi planda və praktikada bu özünü ölkədə bütün sahelerə nəzarət edən bir partianın və partiya-dövlət diktatura-sının yaranmasına səbəb oldu. Cəmiyyətde totalitar şəxsiyyətin xüsusi tipi yarandı, xüsusi sosial psixoloji mühit formalasdı, şəxsiyyətin bütün menəvi dayaqları da eroziyaya uğradı.

**Neft strategiyası** – Azərbaycan Respublikasının xarici siyaset strategiyasında çox mühüm əhəmiyyət kəsb edən istiqamətlərdən biri də neft siyasetidir. Azərbaycanın N.s. milli iqtisadiyyatın integrasiyasında, ölkənin infrastrukturlarının inkişafında, demokratik mühitin formalasmasında mühüm rola malikdir.

## Neft strategiyası

Xəzər dənizi geosiyasi əhəmiyyətinə və zengin karbohidrogen ehtiyatlarına görə dünyada seçilen mühiüm bölgelərden biridir.

Neft Azərbaycanın sabitiyi, gələcəyi və inkişafıdır. Ölkənin daxili və xarici siyasetini tənzimleyən neft, həm də onun milli təhlükəsizliyinin əsasıdır. İqtisadiyyatın integrasiyası imkan verir ki, Azərbaycanın neft sənayesine dəha çox investisiyalar qoyulur. Demokratik mühit şərait yaradır ki, xalq öz milli serveti üzərində hökmərliyi və nazəretini bərqaşar etsin. Ölkənin infrastrukturunun inkişaf mərhəlesində isə neft öz təsirini göstərməklə yanaşı, digər strateji inkişaf sahələrinin yaradılmasına imkanlar açır. 1993-cü ildən etibarən Azərbaycan dövlətinin xarici siyasetində ABŞ və Avropa dövlətləri ilə hərtərəfli iqtisadi əlaqələr qurmaq, enerji sahəsində emekdaşlığı inkişaf etdirmək prioritet istiqamət taşkil etmişdir. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra Heydər Əliyev ölkəmizin milli maraqlarını nəzəre almaqla, Azərbaycanın neft ehtiyatlarına maraq göstərən hər bir ölkə ilə qarşılıqlı faydalı emekdaşlığı hazır olduğunu bəyan etdi. Milli Önder Heydər Əliyevin N.s. aşağıdakı istiqamətlərdə heyata keçirilməye başladı: iqtisadi və siyasi inkişaf; əhalinin sosial-iqtisadi yaşayış seviyyəsinin yüksələsi; beynəlxalq aləmdə ölkənin nüfuzunun möhkəmlənməsi; qeyri-istehsal sahələrin inkişafı; ölkəyə valyutə axınının təminı.

Azərbaycanın neft siyasetinə xüsusilə dəstək verən, Xəzər regionunun

## Neft strateyi

neft və qaz chtiyatlarına ilk maraq göstərən Qərib Avropa dövlətləri və ABŞ oldu. Azərbaycan da Qərbin artan marağını dəyərləndirərək, bundan öz müstəqilliyyinin möhkəmləndirilməsi, səsial-iqtisadi islahatların aparılması, dövlət quruculuğunun, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişesinin mahiyyətinin bütün dünyaya çatdırılması və onun həlində dünya ölkələrinin ədaletli mövqə tutması üçün istifade etməye çalışırı. Azərbaycan həmçinin regionda mühüm çəkisi olan Rusiya, Türkiye, İran, Gürçüstan, Ukrayna kimi dövlətləri de Xəzər neftinin birgə işlənməsi layihələrinə cəlb etmek isteyirdi. Onların maraqlarını Azərbaycanın maraqları ile bağlamaq olduqua zərur idi.

Bu layihənin həyata keçirilməsi, eyni zamanda, aşağı strateji məqsədlərə de xidmət edəcəkdir. Xəzəryani dövlətlərin müstəqilliyi, suverenliyi və çəkəklənməsini möhkəmləndirmək, siyasi və iqtisadi istehsalatla maraqları yaratmaq; bölgənin yeni dövlətləri arasında iqtisadi əlaqələr yaratmaq yolu ilə region münaqişəsini aradan qaldırmaq; neft və qazın dünya bazarına sərbəst nəqlini temin etmək; Xəzər bölgəsinin enerji müstəqilliyini möhkəmləndirmək. Azərbaycan – ABŞ münasibətlərinin sürətli inkişafında yeni neft strateyiyasının xüsusi rolü olmuşdur. ABŞ hökuməti birmənəli olaraq Azərbaycanın enerji siyasetini, Şərqi-Qərb enerji – nəqliyyat dəhlizi layihələrini dəsteklədi və bu işlərin Azərbaycana və bütün regiona inkişaf və sabit həyat tərtibacına inam nümayiş etdirdi.

## Neokonservativizm

Nehayət, 2005-ci il may ayının 25-də Azərbaycanın tarixində mühüm ohe-miyyət kəsb edən bir hadisə baş verdi. Həmin gün Bakıda Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və "Əsrin müqaviləsi"nin imzalanması ilə uğurla həyata keçirilən N.s. öz bəhrəsini verdi. Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kemerinin Azərbaycan hissəsinin istifadəye verilməsine həsr olunmuş tətentüllər marasim keçirildi. Marasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi: "Mən şübhə etmirəm ki, bundan sonra Bakı-Tbilisi-Ceyhan Azerbaycan xalqına, bizim qonşu, dost ölkəməze çox böyük şəmərə, fayda getirəcəkdir". Bu möhtəşəm layihənin sona çatması və Azərbaycan neftinin dünya bazarına çıxarılmasına həsr olunmuş son tədbir isə 13 iyul 2006-ci ilde Türkiyədə – Ceyhan limanında keçirildi. Bununla da Azərbaycan Şərqi-Qərb arasında əbədi altıñ bir körpüye çevrildi.

**Neokonservativizm** – konservativizm ideologiyasının növlerindən biri. 70-ci illerde "sənaye cəmiyyətinə keçid" zamanı daha radikal vasitələrə olan tələbat. İqtisadi sahəde neokonservatorlar dövlətin heç bir halda qarışmasına nəzərdə tutan bazar təsərrüfatının klassik liberal nəzəriyyəsinə müraciət edirdilər. Neokonservatorlar "ümumi rifah dövləti" liberal doktrinanın əksinə olaraq, "hüquqi səsial dövlət" konsepsiyasını işləyib hazırlanırlar. Onlar nizamı və stabilliyi qoruyub saxlaya bilən güclü dövlət institutunun

## Neokorporativizm

tərəfdarı idilər. N.-de təbii olaraq iki tendensiya birləşir: klassik liberalizmın asas deyeri – hər bir fərdin azadlığına hörmət və konservatorlar üçün enənəvi deyerlərin – dinin, ailənin, qanunun, nizamın, protestant etikasının müdafiəsi.

**Neokorporativizm** – müəyyən məraqları özündə eks etdirən və həyata keçirən təşkilatın xüsusi sistemi. Onun iştirakçıları liderlərin seçilməsine və tələblerin artikulyasiyasına nəzarət mütəqəbilində öz sahələrində monopoliyanı dövlətle maraqlar nümayəndəliyi arasında bölürler. Müasir siyasi elmdə N. iri sosial institutlarının maraqlarını özündə eks etdirən bir demokratik sistem kimi baxılır və onun əsasını dövlət, sahibkar assosiasiyaları və muzdalu işçilər təşkil edirlər. Ümummilli deyerlər və prioritetlərden irəli gələn maraqları müzakirə etmək üçün dövlət bu iştirakçıları "danışçılar" prosesinə cəlb edir. Əldə olunmuş razılıq tərəflərin götürdükləri öhdəlikləri yerinə yetirmək üçün onların üzərinə qarşılıqlı məsuliyyət qoyur. Neokorporativ tendensiyalar möhkəm elektoral dayağı malik nüfuzlu sosial-demokratik partiyaları və etnolinqvistik mədəniyyəti olan ölkələrdə mövcud olur.

**Neoliberalizm** – "klassik" liberalizm prinsipleri ilə yanaşı, azad rəqabət, xüsusi sahibkarlıq və demokratiya prinsiplerini özündə eks etdirən doktrinaların cəmi. Onda bütün bu prinsiplərin həyata keçirilməsində dövlətin iştirakının vacibliyi bildirilir. Bu nəzəriyyə XX əsrin 2-ci yarısında meydana

## Neofaşizm

gelmişdir. N. siyasi deyerləri – anti-totalitarizm, antietatizm və şəxsiyyətin ayrılmaz hüquqlarının müdafiəsidir. Neoliberal programlarının əsasını idarəolunanlarla idarəedenlər arasında konsensus ideyaları durur və həmin ideyalar siyasi prosesde, qərarların qəbul olunmasının demokratik prosedurlarında ehalinin iştirakının vacibliyini bildirir. Siyasi praktikada bir qayda olaraq neoliberalər dövlət hakimiyyətinin təşkilində və həyata keçirilməsində plüralist formalara üstünlük verirlər.

Siyasi elmdə N. ideologiyası bir neçə əsasa görə təsnif edilir. İqtisadi N. cəmiyyətin iqtisadi metodlarla tənzimlənməsi; siyasi N. siyasi plüralizm və demokratik deyerlərə əsaslanır; sosial N. sosial deyerlərə və vətəndəs hüquqlarına əsaslanır, əxlaqi, mənəvi N. tolerantriqlə və azadlığın digər deyerlərinə əsaslanır.

**Neomarksizm** – XX əsrin 30-70-ci illərində ictimai-siyasi fikir cərəyanı. N. termini kapitalizmə, eləcə də "Real sosializmə" tənqidində yanaşan marksist və marksist yoluñ cərəyanları göstərmək üçün işlədir. Onun görkəmli nümayəndələri aşağıdakılardır: C.R.Mills, I.Vallerstain, Q.Mapkeze, E.Fromm, V.Rayx, Y.Habermas; N.Tulantzas.

**Neofaşizm** – İkinci dünya müharibəsindən sonra meydana gəlmiş totalitar, radikal, konservativ siyasi hərəkatların, siyasi partiya və rejimlərin müəyyən tiplərini, eləcə də XX əsrde inkişaf etmiş sənaye ölkələrində onların

## Nepotizm

ideologiyalarını göstermek için işlədilən termin.

N. həm genetik, həm də tarixən faşizm ilə bağlıdır. Lakin o yeni şəraitdə, başqa sözlə, faşizm bələsini görüb yaşamış ölkələrdə fealiyyət göstərir. Neofaşist partiyaları və təşkilatları vaxtile faşistlər tərəfindən vuruşmuş və sağ qalmış “köhne döyüşülləri” öz şiralarına cəlb edir, onların təcrübəsindən istifadə edirdilər. Revanşızm belə partiya və təşkilatların birliyi əsasında taşəkkül tapıldı. Sonralar onlar tədricən köhne faşist ideologiyasından el çekerək, saqkonservator partiyalarına transfer olundular.

Müsəir dövrde neofaşist partiya və təşkilatların eksesiyyəti mas., (Fransada “Milli cəbhə”, İtaliyada “İtalya sosial hərəkat”, Almaniyada “Respublikai partiyası” və s.) bəyan edirlər ki, onlar sağ mühafizəkar siyasi qruplaşmalardır. Onların sosial bazasını birinci növbədə əhalinin marginal təbəqələri təşkil edir. Sosial dayaqları müxtəlif olduğuna görə neofaşist partiya və təşkilatlarının özləri də olduqca müxtəlidirlər. Məsələn, onların Fransada, Belçikada vəziyyətləri bir cür, Rusiyada, Bolqarıstanda, Ruminiyada və s. isə tamam başqa cündür.

Müsəir Rusiyada neofaşist yönülü onlarla partiya və təşkilatlar fealiyyət göstərir. Onların arasında Rus Milli Birliyi, Rusiyanın Milli-Respublika Partiyası və s. seçilirlər. Lakin bu partiyaların siyasi təsiri o qədər də güclü deyildir.

**Nepotizm** (lat. *nepoc* nəsil) – 1) klançılığı və ailəpərəstliyə əsaslanan haki-

## Nihilizm

miyyət sülaləsinin praktikası; 2) hakimiyət vəzifələrinin qohumluq əlaqələrinə görə verilmesi. Ənənəvi cəmiyyətlerdə siyasi elitanın formallaşmasının əsas formalarından biri.

**Neytralitet** (lat. *neuter* bitəreflilik) – müharibədə iştirak etməmək siyaseti, sülh dövründə isə herbi ittifaqlarda və bloklarda iştirakdan imtina. Neytral dövlət öz ərazisinin toxunulmazlığı, vətəndaşlarının müharibədə iştirak etməməsi hüququna malikdir. Neytral dövlət lazımlı gələndə öz ərazisini silahlı müdafiə edə bilər.

N.-in müxtəlif növləri mövcuddur: 1) hərbi (müharibəyə tam hazır olmaqla N.-ə eməl etmə); 2) eventual (konkret müharibədə N.-ə eməl etmə); 3) pozitiv (hərbi ittifaqlarda iştirak etməmə); 4) müntəzəm (dövlətin heç vaxt müharibədə iştirak etməyəcəyi və heç bir blok qoşulmayıacağı barədə öhdəlik).

Neytral dövlətin hüquq və vəzifələri, başqa sözlə, onların hüquqi statusu beynəlxalq hüquqda öz eksini tapmışdır. Neytral dövlətlərə aşağıdakılardır: İsvəç (1814), İsvəçre (1815), Avstriya (1955), Malta (1981).

**Nəzəriyyə** – biliyin hər hansı bir sahəsində əsas ideyalar sistemi.

**Nihilizm** (lat. *nihil* heç nə) – tam inkaretmə mövqeyi. N. termini İ.S.Turgenevin “Atalar və oğullar” (1862) romanı nəşr olunanından sonra geniş yayıldı. N. ictimai-tarixi inkişafın böhranlı dövrlərində daha çox istifadə olunur.

## Nonkonformizm

**Nonkonformizm** (lat. *non* yox + *conformis* oxşar) – 1) həmi tərəfindən qəbul olunmuş dini telimin qəbul edilməməsi, sektantlılıq; 2) sosial həyatın mövcud normalarına qarşı etiraz forması (həcmiñin siyasi). N. termini XX esrin 60-ci illərində Qərbdə genclər hərəkatı (“Yeniollar”, hippi və b.) genişlənərək daha çox işlənməyə başladı.

**Noosfera** – təbiət və cəmiyyətin qarşılıqlı təsir sferası, o sfera ki, onda insan ağılı müasir texnologiyanın təchizi ilə inkişafın aparıcı amilinə çevrilir. Noosfera anlayışı elmi dövriyyəyə 1927-ci ildən Fransız alimi E.Lerua və P.Teyyar de Šarden tərəfindən getirilmiş və rus alimi N.Vernadski tərəfindən inkişaf etdirilmişdir.

**Nuvoriş** (lat. *nouveau rich* yeni varlı adam) – bambıl, varlı adam; spekulasiya sayəsində varlanmış adam.

**Nüfuz** – 1) ümumən qəbul olunan əhəmiyyət, təsir; ümumi hörmətə, təsirə malik olan şəxs; 2) hər hansı bir subyekti (şəxsiyyətin, qrupun, təşkilatın) ümumən qəbul olunan təsirine əsaslanan hakimiyətin həyata keçirilmə forması. M.Veberə görə N. hakimiyətinə enənelerle rasionallıq qanuniliklə və xarizma ilə təminat verilir. N. heç də hemişə hakimiyətlə bağlı deyil, onun mövcudluğu ona malik olana hakimiyət səlahiyyətləri ilə də mümkündür.

Bəs hallarda sonuncu dərəcədə hörməti insan (siyasi subyekt) ola bilər. Xarici politologiyada *authority* (ing. nüfuz) və

## Nümayəndəli hakimiyət

pover (ing. hakimiyət) sözləri çox vaxt sinonim kimi işlənir.

**Nümayəndə** – dövlətin, təşkilatın, kollektivin seçkili, yaxud təyin olunmuş nümayəndəsi.

**Nümayəndəli demokratiya** – dövlət orqanlarının xalq tərəfindən seçilmiş nümayəndələr vasitəsilə idarə olunması. Xalq hakimiyətinin iki formasından biri (digeri bilavasita demokratiyadır). Müasir demokratik cəmiyyətlərdə bu formaların her ikisi bir-birinə qarşılıqlı təsir edir və bir-birini zənginləşdirir. Hüquqi cəhətdən qərarların qəbul olunmasına əsas üstünlük bilavasita demokratiyanın tərəfindədir (referendum). Sözün geniş mənasında N.d. bütün seçkili dövlət institutlarını – həm qanunvericilik, həm də strukturlarını icraetmə ahəsi edir. N.d. şəraitində həm ümummilli seviyyədə, həm də regional seviyyələrdə parlament tipli orqanlar fealiyyət göstərirler. Bu orqanlar nümayəndəlilik adını daşımaqla bərabər, onun cəmiyyətdə əhəmiyyətini və feal roluunu nümayiş etdirir və bununla da ölkədə demokratik rejimin ən vacib göstəricisi olduğunu sübuta yetirirlər. Bu mənada N.d. *parlementarizm* sinonimidir.

**Nümayəndəli hakimiyət** – xalq, yaxud onun bir hissəsi tərəfindən özünün nümayəndələrinin xüsusi kollegial müəssisədə (parlamentdə, yerli özünü idarəetmə şurasında) dəqiq müəyyən olunmuş mündərətə birləşmiş seçkili nümayəndəsinə ötürülmüş səlahiyyət-

## Nümayəndəli Palatasi

lərinin məcmusu, həmçinin nümayəndəli hakimiyyət orqanlarının özlərinin məcmusu.

N.h. anlayışı o qədər hakimiyyətin funksional təyinatını yox (parlementdə yerli özünüdarəetmə şurasında), onun təbiətini, həyata keçirilməsi üslunu xarakterizo edir.

**Nümayəndələr Palatasi** – Yeni Zelandyada, Paraqvayda, Maltada bir-palatalı parlamentlərin və Avstraliya, Belçika, ABŞ və digər ölkələrin parlamentlərinin aşağı palatalarının adı.

## Nüvənin dayandırılması

**Nüvə siyasəti** – nüvə silahının, onun texnologiyasının işlənilən hazırlanması, eləcə də onların bu silaha malik olma-yan ölkələrə verilməməsi.

**Nüvənin dayandırılması** – nüvə silahından istifadə imkanının olmasından belə, düşməni hücumdan çəkindirər – ideyasına əsaslanan doktrina. Beynəlxalq münasibətlərin iştirakçıları nüvə silahından istifadənin ne demək olduğunu yaxşı başa düşdükleri üçün bu məsələde özlərini son derecə təmkinli və rasional aparmahıdlarırlar.

## Obskurantizm

# O

**Obskurantizm** (lat. *obscurans* tünd-leşdirmə) – maarifə və elmə principial düşmən münasibəti.

**Obstruksiya** (lat. *obstructio* bağlama, çəper, engel) – 1) hansısa bir qanun layihesinin müzakirəsinin və ya qəbul olunmasının qabağınlıq alan parlament mübarizəsi; 2) açıq-aşkar hansısa bir təklifin, tədbirin qabağınlıq almaga yönələn ümumi hərəkət.

**Objeqt** (lat. *objektum* – predmet) – maddi aləmin predmeti; insan (subyekt) fəaliyyəti və idrakının predmeti.

**Oxlokratiya** (yun. *ochlos* kütə + *kratos* hakimiyyət) – qara camaatın hakimiyyəti. Polibiya görə, O. – demokratiyanın təhrif olunmuş, eýbəcərşədirilmiş formasıdır, rəzil ehtiraslarla ağlına gələni edən, zoraklıq və qanunsuzluğa əsaslanan qaraguru-hun hökmənliliğidir. O. dövlətin en pis formasıdır.

Aristotelin fikrincə, “yaxşılardan” hakimiyyətdən kənarlaşdırılması və onu qara camaatın əvəzləməsi ölkədə stabililiyi pozur, dövlətdə xəsusun artmasına səbəb olur. O. haqqında C.Boden nifrətə danişır, onu demokratiya adı altında, nifaqın və vətəndaş müharibəsinin səbəbkəri sanır. Kütlönenin psixologiyası və onun idarəciliyinin ağır nəticələri barədə Q.Tard və Q.Leben də yazımlar. “Kütlönenin hökmənliliğidir” ideyası sosialist ideyasının həyata

## Ombudsman

keçirildiyi vaxtlarda daha çox səslenməye başladı. İ.A.İlin O.-nın ayaq açıb yeriməsini xalqın hüquqi şüurunun və sosial sisteminin pozulması ilə bağlayırdı. O, öz tarixi təcəssümünü 1789-cu il Fransa inqilabında, 1848-ci il Paris Kommunasında, sovet hakimiyyətinin ilk dövrlerində tapmışdır. Belə vəziyyət en çox “qarışılıq dövrlerində” meydana gelir, o zaman ki, köhnə normalar, institutlar, həyat sistemi pozulur və onlarmın yeniləri ilə əvəzlenməsi mümkün olmur. Tarixdən o da məlumdur ki, O.-nın ömrü uzun olmur, bir qayda olaraq onları diktaturanın hansısa bir forması əvəz edir.

**Oliqarxiya** (yun. *oligarchia* azlığın hakimiyyəti) – kiçik bir qrup varlı adamların hakimiyyəti. Aristotele görə, o, aristokratik idarəetmənin təhrif olunmuş formasıdır. Yeni dövrde “O.” anlayışı R.Mixels tərəfindən yeniden dırçəldilmişdir. Müasir dövrda həm ənənəvi, həm də oliqarxiyik rejimlər mövcuddur. Ənənəvi rejime – bir neçə qüdrətli ailənin hakimiyyəti aiddir. Orada hakimiyyətin dayağı herbçilərdir. (Qvatemala, Nikaraqua 1979-cu ilə qədər). Müasir oliqarxiyik rejimə hegemon kompradör burjuaziya aiddir (Kamerun, Tunis).

**Oliy Maclis** – Özbəkistanın tekpalatalı parlamentinin adı.

**Ombudsman** (İsveç. *ombudsman* kiminse maraqlarının müvəkkili) – insan hüquqlarının qorunmasına müxtəlif inzibati orqanların əməl etməsinə nəza-

## Opportunizm

rot etmək üçün seçilmiş və ya təyin olunmuş vəzifeli şəxs. Bəzi ölkələrdə ayrı-ayrı şöşslərin və birləşkərin de Azərbaycan Respublikasının Milli Məclisində qəbul olunmuş qanuna əsasən (28 dekabr 2001) ombudsmana ölkəmizdə insan hüquqlarının müvəkkili selahiyəti verilmişdir.

**Opportunizm** (fr. *opportunisme* münasib, sərfli) – sazişçilik siyaseti, koskin qarşılardan geri çekilmə, konformizm. Bu termin XIX əsrin axırlarında və XX əsrde kommunistlərə sosial-demokratların ideya mübahisələrində geniş istifadə olunmuşdur.

**Optasiya** (lat. *optatio* arzu, seçmə) – vətəndaşlığın seçilməsi, dövlət mənşəbiyyətinin dəyişərən əhaliye ərazi verilmesi. Bir dövlətin ərazisində yaşayan şəxs başqa bir dövlətin ərazisine köçərse, o, həmin dövlətlər arasında olan razılığa əsasən müəyyən müddəte

## Oruellizm

və daimi yaşayış yeri ala bilər. Bu hər bir dövlət tərəfindən birtərəfli qaydada da edilə bilər.

**Ordonans** (fr. *ordonnance* əmr etmək) – qanunvericilik fealiyyətinə aid olan, Fransada, Seneqalda, Əlcezairde və b. ölkələrde çox nadir hallarda, xüsusilə müəyyən səbəblər (fövqələde veziyət) üzündən parlament öz fealiyyətini dayandırarkən dövlət başçısı tərəfindən qəbul olunan qərar.

**Ortodoks** (yun. *orthodoxos* dindar) – hər hansı bir telime, dünaygörüşüne, cəreyanə sadiq olan şəxs.

**Oruellizm** (ing. *wellism*), "Anti-utopiya" romanının müəllifi C.Oruellin adı ilə bağlı (1984) termin. Təhlükə zamanı həqiqətin tehrif olunduğuunu, sözler və anlayışlardan manipulyasiya məqsədilə istifadə edildiyini (siyasi manipulyasiya) göstərmək üçün işlədir.

## Ölkə

# Ö

**Ölkə** – 1) məmləket, diyar; yer, ərazi; 2) bir dövlətin idarəesi altında olan yerlər; 3) tərkibində muxtar vilayət olan böyük inzibati-ərazi bölgüsü.

**Özünüdürərətme** – 1) siyasi ağalığı inkar eden xalq hakimiyəti forması; 2) idarəetmə prosesini yerlərdə həyata keçirən yerli hakimiyət orqanlarının fealiyyəti.

Ö. bi xalq hakimiyəti forması kimi özüntütekşikletmə, özünütənzimləmə və öz-özüne fealiyyət göstərmə üssullarına əsaslanır və her cür xüsusi möcürübətə aparatının zəruriliyini inkar edir. Ö.-nin xarakteristikləri aşağıdakılardır: hakimiyətin bütün kollektive mənşəb olması və onun ya cəmiyyət üzvləri, ya da seçkili orqanlar tərəfindən həyata keçirilməsi; eyni vaxtda idarəetmənin subyekti və obyektiinin "bir şəxsin" elində cəmlənməsi; ümumi razılıqla qəbul olunmuş sosial normalar vasitəsilə cəmiyyətin özünü tənzimləməsi; ümumi işlərin birgə görülməsi və ictimai maraqların qorunması. Ö. prinsiplərinin əsası dövlətə qədərki cəmiyyətlərde – icmalarla, təyfa yığıncaqlarında, hərbi demokratyalarda və s. qoyulmuşdur. Ö. bi çox tarixi formaları, cynilemə demokratik prinsiplərə uyğun bir şekilde qurulmuşdur; azlığın çoxluğa tabe olması; formal bərabərlik; maraqların azad ifadə olunması; hamı tərəfindən qəbul olunmuş hüquqlar və vəzifələr; nümayəndəlik cəlentlərinin uyğunluğu və öz iradəsini birbaşa bildirmə. Demokratiyadan fərqli olaraq Ö. həm siyasi, həm də qeyri-siyasi xüsusiyyətlərə malik olur. Bundan

## Özünüdürərətme

eləvə, Ö. müəyyən ərazini və professional (sənət, peşə sahibi) icməni birləşdirir və lokal səciyyə daşıya bilər.

Ö.-nin digər növü – yerli özünüdürətmedir. Yerli özünüdürərətme orqanları dövlət hakimiyəti sisteminə daxil ola da, olmaya da bilər. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən (IX fəsil) onlar müstəqil olaraq bəlediyə mülkiyyətini idarəetir, yerli bəldəcə formalasdırı, təsdiqleyir və ondan istifadəni həyata keçirir, yerli vergileri müyyənleşdirir və onun yığımı ilə məşğul olur, ictimai nizam-intizama nezərət edir, həmçinin yerli əhəmiyyətli digər məsələləri həll edirlər.

Azərbaycan Respublikasının Konstitusiyasında yerli özünüdürərətmenin xalq hakimiyətinin, onun hüquqi, iqtisadi və maliyyə əsaslarının müyyənleşdirilməsindəki rolü göstərilir, onların həyata keçirilməsinə dövlət teminatının verildiyi bildirilir. Həmin qanuna əsasən ölkənin bütün ərazisində yerli özünüdürərətme (bəlediyə) orqanları təşkil olunmuşdur. Onların əsas məqsədi əhalinin tarixi və digər etnik ənənlərini nezərə almaqla, onun yerli səciyyə daşıyan bütün məsələlərini həll etməkdən ibarətdir.

Yerli özünüdürərətme orqanları alternativ xidmətlər yaratmaqla ictimai xidmətlərin keyfiyyətini yüksəltməyi, cəmiyyətin məlumatlandırılmasını yaxşılaşdırmağa çalışmalıdır.

Azərbaycan Respublikasında yerli özünüdürərətmenin inkişafı sahəsində dövlət siyaseti işlənilə hazırlanmış və hazırlı uğurla həyata keçirilməkdədir. Bu da bəlediyələrin dövlət quruluşunda mövqelerinin möhkəmlənməsinə və onların real müstəqilliyyinin təmin olunmasına şərait yaradacaqdır.

# P

**Pablik rileyşnz** (ing. *public relations*) ictimaiyyetle əlaqələr) – müxtəlif hökumətin və təşkilatların ictimaiyyetlə qarşılıqlı anlaşmaya nail olmaq sahəsində fealiyyəti.

İlk dəfə bu ifadəni ABŞ-in Prezidenti T.Cefferson 1807-ci ildə özünün "Konqres yeddinci müraciəti"nin qaralamasında pozulmuş "fikir durumu" sözlərinin əvəzində yazaraq rəsmi istifadə etmişdir.

P.r. müasir kommunikasiya texnologiyalarının, yeni ünsiyyət, fikir mübadiləsi və qarşılıqlı anlaşma üçün xüsusi mexanizmlərin işlənməsi ilə meşgul olur. P.r. idarəetmə funksiyası olmaqla, müxtəlif təşkilatlar və kütü arasında qarşılıqlı faydalı münasibətlər qurur və onları himaye edir ki, bu da hər hansı bir təsəbbüsün uğurunu, yaxud uğursuzluğunu müəyyən edir.

P.r.-in funksiyaları aşağıdakılardır: 1) təşkilatın daxilində və ondan kanarda şurur, rəylerin, münasibətlər və davranışın monitorinqi (izlenilmesi); 2) siyasetin, prosedur və hərəkətlərin ictimaiyyete təsirinin analizi; 3) təşkilat və ictimaiyyət arasında ikitərəfli münasibətlərin qurulması və onların qorunması və s.

**Pablisiti** (ing. *publicity*) – məşhurluq, populyarlıq; təşkilatın fealiyyətinin, onun nailiyyətlərinin kütləvi informasiya vasitəsilə reklam edilməsi.

**Pakt** (lat. *pactum* müqavila) – bəyənləxalq müqavila.

**Paraflama** (< fr. *paraphe* qisaldılmış imza) – müqavilenin autentikliyinin (əslinə uyğunluğunun) danişıqlar aparan dövlətlərin solahiyətli nümayəndələri tərəfindən təsdiqlənməsi. P. müqavilenin razılaşdırılmış mətnin qəti olduğunu sübut edir.

**Pareto (Pareto) Vilfredo** (1848-1923) – italyan iqtisadçı, səsioloqu və politoloqu, elitalar nezəriyəsinin bənlərindən biri.

P. belə bir tezisdən çıxış edir ki, insanlar bir-birindən fiziki, mənəvi və intellektual cəhətdən fərqlənilirlər. İstənilən sahədə yüksək nəticələre nail olan fərdlərin məcmusunu P. elita adlandırdı və onu hakim və qeyri-hakim hissələrə böldürüdü. Hakim elitäya, onun fikrincə, idarəetməde birbaşa, yaxud dolayı iştirak eden qruplar aididir. Məhz hakim elita cəmiyyətdə bütün hakim yüksəklikləri ele alaraq hakimiyyəti heyata keçirir. O, cəmiyyətdə özünün mövcudluğuna təhlükə törəden istedadlı insanların meydana çıxmamasına yol vermir. Elitaların "dövriyyəsi" nə P. ictimai tərəqqinin başlıca hereketvericisi qüvvəsi kimi baxır.

P.-ya görə, elitaların iki tipi mövcudur ki, onlar ardıcıl olaraq bir-birini əvəz edirlər. Birinci tip – "aslanlar"dır, onlara ifrat mühafizəkarlıq, sərt "gül" idarəetmə metodları səciyyəvidir. İkinci tip – "təlkülər"dir, deməqoqluq, aldatmaq, siyasi kombinasiyalar ustaları. Sabit siyasi sistem "aslanlar" elitasının üstünlüyü ilə səciyyələnir, eksinə qeyri-sabit sistem praqmatik düşünen enerjili xadimlərin, yenilikçilərin, kombinatorların elitəsini teləb

edir. "Aslanlar"ın elitəsi üstünlük təşkil edən cəmiyyət durğundur, "təlkülər" elitəsi cəmiyyətə dinamizm verir. Elitə "təlkülər" və "aslanlar"ın proporsional axım təmin olduqda sosial təraziq mexanizmi normal işləyir. Dövriyyənin dayandırılması hakim elitanın "təlkülər"in üstünlüyü ilə əvrilmasına (pisleşməsinə, cırlaşmaşına) getirib çıxarır, onlar da zaman keçidcə despotizmin və sert yarılma və despotizmin tərəfdarları olan "aslanlar" a əvrilirlər. P. görə, Hakimiyyət elita tərəfindən iki üsündən biri ilə heyata keçirilir – güclə vəsaiti, yaxud həyənin və "spekuliyasiyalar" məharətinin köməyi ilə özünün konsepsiyasında alım hakimiyyətin gündən istifadəsinin zəruriyinən əsaslandırılmışına xüsusi yer ayırır. Güç – hakimiyyətin təzahürü, humanizm – onun zəifliyinin əlamətidir.

Əsas esəri: üç hissəli "Ümumi səsiologiya üzrə traktat" (1916).

**Pariya** – 1) pariylar – Cənubi Hindistanda aşağı kastalardan biri ("toxunulmazlar"); 2) hüquqsuz, səfil, məzəlum insan.

**Paritet** (< lat. *paritas* (*paritatis*) bərabərlik) – tərəflərin eyni vəziyyətdə olması, bərabərhüquqluq, bərabərliyi.

**Parlement** (alm. *parlament*, ing. *parliament*, fr. *parlement* < fr. *parler* danışmaq) – demokratik dövlətlərdə ali nümayəndəlik və qanunvericilik orqanının adı. P. ilk dəfə İngilterədə (1265) təbəqə, silk nümayəndəliyi orqanı kimi

çəqirilmişdir, real mahiyyətini isə XVII-XVIII əsrlər burjua inqilabından sonra tapmışdır.

P. siyasi institut kimi əsas funksiyaları: müxtəlif sosial təbəqələrin maraqlarının temsilçiliyi; ictimai inkişafın alternativlərinin seçilməsi və müəyyən edilməsi; qanunları işlənilməsi və qəbul; icraedici hakimiyyətin hökumat fealiyyəti üzerinde siyasi nəzarət; qəbul olunmuş qərarların legitimliyinin təmin edilməsi.

P. strukturu və solahiyət hacmine görə fərqlənilər. Strukturuna müvafiq olaraq onlar birpalatalı və ikipalatalı-lara bölündür. Birincilər əsasən inkişafda olan ölkələrdə olurlar. İkipalatalı P. dünənən əksər ölkələrində fealiyyət göstərir.

İkipalatalı P. aşağı palata və birpalatalı P. yalnız birbaşa (ABŞ, İtaliya), yaxud dolayı (çoxpilləli) seçkiler yolu ilə formallaşır (Hindistan, Fransa), onun bəzi üzvləri yerləri irsi, yaxud təyinat qaydasında tuturlar (Böyük Britaniya, Kanada).

Müasir P.-in solahiyətleri mütləq müəyyən olunmuş (ABŞ, Fransa); mütləq qeyri-müəyyən olunmuş (Böyük Britaniya, İtaliya, İrlandiya); nisbi müəyyən olunmuş (AFR, Hindistan) olur.

Azərbaycan Respublikasının P.-i Milli Məclisidir. Qanunvericilik hakimiyyətini heyata keçirir, birpalatalıdır, 125 deputatdan ibarətdir. Milli Məclisin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüquq əsasında sərbəst, şəxsi və gizli səsverme yolu ilə seçilirlər; hər çağırış solahiyət müddəti 5 ildir.

## Parlament müzakirələri

**Parlament müzakirələri** – parlamentin, yaxud onun ayrıca palatasının plenar iclasında qanun və ya qətnamə layihələrinin deputatlar tərəfindən müzakirəsini nəzərdə tutan fəaliyyət forması.

**Parlament sessiyası** – (lat. *sessio iclas*) – parlamentin və onun komissiyanlarının geniş iclaslar keçirdiyi müddət. Növbəti və növbədənəkənər P.s. olur.

**Parlementari** (alm. *parlamentarier*) – parlamentin deputati.

**Parlementarizm** – nümayəndəli qanunvericilik orqanının – parlamentin digər dövlət orqanlarına münasibətdə formal alılıq olmaqla qanunverici və icraedici funksiyaların雕q bölgündürülmesi ilə səciyyələnən idarəetmə sistemi. P. şəraitində hökumət parlament tərəfindən formalaşır və onun qarşıında masuldur.

**Parlamentlərarası İttifaq (Pİ)** (Inter-parliamentary Union) – müxtəlif dövlətlərin milli parlament qruplarını özündə birləşdirən en nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatlarından biri. 1889-cu ildə yaradılmışdır. Onun tərkibinə 120 dövlətin parlamentlərarası qrupu daxildir.

Pİ məqsədi – bütün parlament üzvlərinin şəxsi əlaqələr qurmasının teqdir edərək onların birge köməyi ilə beynəlxalq sülhü qoruyub saxlamaqdan, əməkdaşlığı daha da inkişaf etdirməkdən ibarətdir.

Pİ qeyri-hökumət təşkilatı olduğu üçün onun qəbul etdiyi qərarların üzv dövlətlər tərəfindən yerinə yetirilməsi

## Parlamentlərarası İttifaq (Pİ)

o qədər də vacib sayılır. Lakin dünyanın eksər ölkələrinin qanunvericilik orqanlarının nümayəndəlerinin fikirlerini eks etdiriyine görə, həmin qərarlar dünya ictimaiyyətine, hökumətlərə və beynəlxalq təşkilatlara təsirsiz olmuşdur. Pİ BMT-də birinci derecəli məsləhətçi statusuna malikdir. O BMT-nin katibliyi və digər ixtisaslaşmış qurumları, həmçinin YUNESKO ilə hərtərəfi əməkdaşlıq edir.

Pİ-nin ali orqanı – her il keçirilən Parlamentlərarası konfransdır. Konfranslarası müddətdə təşkilata rəhbərliyi Parlamentlərarası Şura həyata keçirir, ona her milli parlament qrupundan iki nümayəndə daxildir. Şurannın sadri dörd ilden bir seçilir və o, Pİ-nin İcra Komitəsinə – inzibati orqanın ictimaiyyətine də rəhbərlik edir. Hansısa bir məsələnin baxılmasını, konfransın qətnamesinin layihəsi hazırlanmasını mütəmadi fəaliyyət göstərən tedqiqatçı komissiyalar həyata keçirirlər: siyasi məsələlər, beynəlxalq təhlükəsizlik və tərəsilər üzrə; parlament, hüquqi məsələlər və insan hüquqları üzrə; iqtisadi və sosial məsələlər üzrə; təhsil, elm, mədəniyyət və ətraf mühit məsələləri üzrə; özüydareolunmayan ərazilər və etnik məsələlər üzrə.

Başda dörd ilə seçilmiş Baş katib olmaqla Pİ Katibliyi Cenevrede yerləşir.

Pİ dünyada parlament dialoqunun genişləndirilməsi və derinləşdirilməsi işində olduqca əhəmiyyətli rol oynayır, xalqlar arasında sülhün və əməkdaşlığın təmin olunması, nümayəndəli demokratianın daha da möhkəmləndirilməsi işinə xidmət edir. Pİ eyni

## Parlamentli monarxiya

zamanda BMT-nin seydlərini dəstekləyir və onunla sıx əməkdaşlıq edir.

Azerbaycan Respublikasının Milli Meclisi Pİ-nin 1993-cü il aprelin 12-17-de Dehlide keçirilmiş 89-cu konfransında bu təşkilatın üzvü seçilmişdir.

**Parlamentli monarxiya** – konstitusiyalı monarxiyanın iki növündən biri (dualist). Bu idarəciliq formasında monarx öz funksiyasını nominal şəkildə yerine yetirir. Hətta konstitusiya ilə ona böyük səlahiyyətlər verilse də (məs., Niderlandda, Danıyada), o, konstitusiyahüquq qaydalara əsasən öz vəzifəsindən müstəqil istifadə edə bilmir. Belə ki, monarx tərəfindən qəbul olunmuş qərarlar (aktlar) nazirlər tərəfindən təsdiq olunmalıdır. Bezi ölkələrin konstitusiyalarında (Yaponiya, İsveç) monarx üçün formal da olsa heç bir vəzifə nəzərdə tutulmur. P.m. hökumət faktiki olaraq parlament qarşısında məsuliyyət daşıyır. Konstitusiyaya əsasən parlament dövlətin ali orqanı sayılır.

**Parlamentli respublika** – respublika idarəə formasının bir növü. P.r. onunla səciyyələnir ki, parlament formal olaraq onun qarşısında siyasi məsuliyyət daşıyan hökuməti formalasdırın ve prezidenti seçən (birbaşa, yaxud xüsusi seçənlər kollegiyası tərkibində) tamhakimiyetli orqandır. Prezident özünün səlahiyyətlərini, bir qayda olaraq, yalnız Baş nazirin başçılıq etdiyi hökumətin təklifi ilə icra edir. Əgər hökumət parlament çoxluğunun dəstəyini itirəse, parlament hökumət etinəsizliq rayını ifadə etməklə onu istefaya göndərə

## Parsons Tolkott

bilər. Belə halda prezident hökumətin təklifi ilə parlamenti buraxmaq və vaxtından əvvəl seçkilar təyin etmək hüququna malikdir. P.r-nin klassik modeli İtaliyada və AFR-da mövcuddur.

**Parsons (Parsons) Tolkott** (1902-1979) – görkəmli amerikan sosioloqu, Harvard Universitetinin professoru, sosiologiya bölməsinin rəhbəri. Peşəkar sosiologiyanın inkişafında, özünün prezidenti olduğu Amerika sosioloji assosiasiyanının yaradılmasında mühüm rol oynamışdır. P. sosiologiyada hərəket nəzəriyyəsi və sistemli-funksional məktəbinin yaradıcısıdır.

P.-un fikrincə, cəmiyyət nisbətən davamlı, yaxşı integrasiya olmuş sabit struktur, cəmiyyətin hər bir elementinin müəyyən funksiyası var, yeni sistemin davamlığının saxlanmasına hansısa töhfə verir; sosial strukturun işləməsi cəmiyyət üzvlərinin sabitliyi və integrasiyanı təmin edən dəyərlər konsensusuna əsaslanır. P. cəmiyyətin sabitliyinin bir sıra "funksional zəminlərini" ifade edir ki, onların da təmin edilmesi sosial sistemi mövcud yaranmış normalar və dəyərlər çərçivəsində saxlamağa imkan verir. Bu, birincisi, həmin cəmiyyətin xeyli hissəsinin əsas bioloji və psixoloji tələbatlarının ödənilməsidir. İkincisi, fərdləri cəmiyyətdə hakim olan normalara müvafiq təbiyyə edən "sosial nəzarət" orqanlarının səmərəli fəaliyyətidir. Üçüncüüsü, fərdi motivasiyaların ictimai məqsədlərlə üst-üstə düşməsidir ki, bununla əlaqədar da fərdlər onların üzərinə qoyulan vəzifə və funksiyaları yerinə yetirirlər.

## **Partikulyarizm**

P. sosial sistemə qarşı onun qorunub saxlanılması və mövcudluğunu təmin edən dörd əsas funksional tələbi ifadə edir: adaptasiya, məqsədəçatma, integrasiya və modelin müdafiəsi. Adaptasiya funksiyasını iqtisadi yarımsistem təmin edir; məqsədəçatma funksiyasını – siyasi yarımsistem, integrasiya funksiyasını – hüquqi institutlar və enənələr; modelin müdafiəsi funksiyasını – inanclar sistemi, əxlaq və sosiallaşdırma agentləri (ailə, təhsil müəssisələri və s.).

P.-un işlədiyi struktur – funksional metod müasir siyasi elmədə səməralı istifadə olunur.

Əsas əsərləri: "Sosial hərəkətin struktur" (1937), "Sosial sistem" (1951), "Hərəkət nəzəriyyəsi və insanın mövcudluğu" (1978).

**Partikulyarizm** (< lat. *particularis* qismən, xüsusi, istisna taşkil edən) – xüsusi məqsədlər və maraqların (şəxsi, yaxud qrup) üstünlüğünə əsaslanan sosial və siyasi fealiyyət prinsipi.

**Partisipator demokratiya (iştirak demokratiyası)** nəzəriyyəsi – klassik demokratiya nəzəriyyəsinin əsas ideyasına – sade insanların özlerini idarə etməsi ideyasına sadıq qalan nəzəri sistem. Plüralistlər və elitistlərdən fərqli olaraq onlar (C.Volf, F.Qrin, B.Barber) hesab edirlər ki, siyasi hakimiyyətin demokratik sistemi həle var gücü ilə işləmir və buna görə də daha səməralı siyasi qərarların qəbulu prosesinə geniş xalq kütülləri cəlb olunmalıdır. Elitistlərdən fərqli olaraq onlar

## **Partiya sistemi**

qeyd edirlər ki, əhalinin antidermokratik mövqeyi onların təbietinə xas olan əlamət deyildir, bu lazımdır təlim-tərbiyənin ziifliyi və iqtisadi bərabərsizliyin mövcudluğunu üzündən irəli gelir. P.d.n. tərəfdarları hesab edirlər ki, "azadlığın paradokslarından" ancaq o zaman qaçmaq olar ki, əhalinin əksəriyyəti ya özüne tıran seçsin, ya da özü bir tıran olsun. Elitaların tıranlılığını qarşı yaxşı informasiyaya malik cəmiyyət gərkədir ki, o ümumi seçimlər və nümayəndələri təşkilatlar vasitəsilə demokratik nezarəti hayata keçirə bilən. K.Makfersonun fikrincə, böyük cəmiyyətlərdə demokratik iştirak ela teşkil olunmalıdır ki, burada birbaşa demokratiya ilə nümayəndəli demokratiyanın "piramidal sistemi yaradılsın". Bu zaman nümayəndələr ümumi iradein formalaşmasında vasitəçi rəollen oynamalı, onlara etimad göstərenlərin maraqlarına xidmət etməlidirlər, başqa sözü, bu proses cəmiyyətin, yeni idarəəoluşanların idarəəenlər üzərində mütemadı və ciddi nəzarətinin teşkili deməkdir.

**Partiya sistemi** – siyasi həyatda, hakimiyyət uğrunda mübarizədə və onun istifadə olunmasında iştirak edən partiyaların, onların bir-biri ilə və dövlətlə müناسibətlərinin məcmusu, partiyaların hakimiyyət və onun həyata keçirilməsi uğrunda mübarizədə qarşılıqlı əlaqə və rəqabət mexanizmi.

P.-nın müxtəlit növleri mövcuddur. Siyasi sistemin, siyasi rejimin tipinə görə demokratik (liberal-demokratik), avtoritar və totalitar P.s. seçilir. Hakimiyyət

## **Partologiya**

uğrunda mübarizə aparan, onun istifadəsinə təsir edən partiyaların sayıma görə aşağıdakı P.s. olur: birpartiyalı (despotik, demokratik); biryarışpartiyalı, yeni üstünlik teşkil edən partiya dəha az populyar partiyalarla koalisiyada; iki-partiyalı (birpartiyalı); ikiyarışpartiyalı, yeni iki nüfuzlu partiya ilə yanaşı üçüncü cəmiyyətdə dəha az təsire malik olan partiya da seçimlərde səs toplayır (15-20%) və hakimiyyətin istifadə olunmasında iştirak edir; néhayət, çoxpartiyalı.

Demokratik, hüquqi dövlət quran müstəqil Azərbaycan Respublikasında formallaşmış partiya sistemi tipinə görə çoxpartiyalı sistemdir. Hazırda ölkədə siyasi plüralizmin, çoxpartiyalılığın inkişaf etdiyi şəraitdə 60-dan artıq qeydiyyatdan keçmiş siyasi partiya dövlətin yaratdığı olverişli və sağlam rəqabətlik mühitində azad fealiyyət göstərirlər (bax: *Çoxpartiyalı sistem*).

**Partologiya** (< lat. *part* hissə, qrup + yun. *logos* telim) politologiyanın siyasi partiyaları öyrənen hissəsi.

**Passifizm** (lat. *pacificus* sakitləşdirən, barışdırıcı) – 1) hər cür mühərribeləri pisleyən və yer üzərində sülhü tələb edən dövlətə mövafiq olmaqla əlaqədardır; 2) XIX əsrin ikinci yarısında formallaşmış, hər cür mühərribelərə qarşı principial çıxış edən beynəlxalq antimühərribə hərəkatı.

**Passiv seçki sistemi** – seçimli dövlət və yerli özüntüidarəetmə orqanlarına seçilmək hüququ (yəni namızəd qismində qeydiyyata alınmaq, digər namı-

## **Passiv seçki sistemi**

zədlerle bərabər seçkiqabağı təbliğat və təşviqat aparmaq, namızədin qanunla nozorda tutulan bütün digər hüquqlarından istifadə etmək hüququ).

P.s.s. həmin dövlətin aktiv seçki hüququna malik olan vətəndaşlarına verilir. Bir çox dövlətlərdə P.s.s.-nə malik olmaq dəha yüksək (fəal seçki hüququ ilə müqayisədə) seçki senzleri ilə şartlanır: yaş, təhsil, xidməti. P.s.s.-nın heyata keçirilməsi üçün ümummilli nümayəndəli orqanə seçkilər zamanı Kanadada, Argentinadada, Belçikada, Kosta-Rikada və bəzi digər ölkələrdə mülkiyyət senzleri müəyyən olmuşdur. Daha tez-tez P.s.s. yüksək yaş senzi ilə möhdudlaşdırılır, özü də ki, bu senz parlamentlərin yuxarı palatalarına seçimlərdə xüsusi yüksəkdir. ABŞ, Yaponiya, Hindistanda parlamentin aşağı palatasına seçimlərdə P.s.s. 25 yaşına, yuxarı palataya isə – 30 yaşına, Fransa və Rumeiniyada – müvafiq olaraq 23 və 35 yaşına, İtaliyada – 25 və 40 yaşına, Çexiyada – 21 və 40 yaşına çatmış vətəndaşlar malikdir.

Birpartiyalı parlamentli bir sira dövlətlərdə (məs., Cibuti, Malavi) mövcud olan tələbə görə, P.s.s.-nə malik olmaq üçün hakim siyasi partiyaya mənsub olmaq zəruridir.

Azərbaycan Respublikasında yaş 25-dən aşağı olmayan vətəndaşlar bir-palatalı parlament olan Milli Məclisə, yaş 35-dən aşağı olmayanlar (Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamaq şərti) prezident seçilən hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitu-

## Paternalizm

siyasına göre, yalnız ikili vətəndaşlığı olan, başqa dövlətlər arasında öhdəliyi olan, fealiyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətə görə məhkum olunmuş şəxslərə seçilmək hüququ verilmir.

**Paternalizm** (lat. *paternus* atlıq) – 1) hakim elitarlar və qeyri-elitar qrupları arasında qarşılıqlı əlaqələrin tipi. Burada birincilər ikincilərin sosial dəstəyi və müdafiəsinə onlar tərəfindən göstərilən loyallıq və dəstəyə əvəz olaraq təminat verirlər; 2) iqtisadi cəhətdən inkişaf etmiş Qərbi Avropa ölkələrində, Amerika və Yaponiyada menecment (firmaların, korporasiya və müəssisələrin idarə heyatları) tərəfindən həyata keçirilən xeyriyyəcilik, "atlıq qayğısı" ideologiyası, siyaseti və təcrübəsidir.

**Pauper** (lat. *pauper* yoxsul) – yoxsul; yaşamaq üçün hər cür vasitələrdən məhrum olmuş insan.

**Pentagon** (ing. *Pentagon* < yun. *Pentagonon* beşbucaq) – Vaşinqtonun yanında ABŞ-in Müdafiə Nazirliyinin yerleşdiyi beşbucaqlı bina; ABŞ-in hərbi idarəsi.

**Periferiya** (yun. *peripheria* etraf) – 1) neyinə mərkəzi hissəsindən fərqli olaraq xarici hissə; 2) mərkəzden uzaq yer, həmçinin mərkəzlərdən fərqli olaraq yerli təşkilatlar, müəssisələr.

**Persona qrata** (lat. *persona qrata* hərf. arzu olunan şəxs) – təyin olduğu ölkənin hökuməti tərəfindən diploma-

## Peyn Tomas

tik nümayəndəliyin başçısı qismində təyinatına razılıq verilən diplomatik nümayəndə; özünün qalacağı ölkəyə daxil olmaq üçün icazə almış istenilen digər diplomatik işçi.

**Persona non qrata** (lat. *persona non qrata* hərf. arzu olunmayan şəxs) – təyin olması nəzərdə tutulan ölkənin hökuməti tərəfindən diplomatik nümayəndəliyin başçısı qismində təyinatına razılıq verilməyen şəxs; qaldığı ölkənin hökuməti tərəfindən müəyyən sebəblərə görə ölkədən getmek barədə tələb tedqim olunan istenilen diplomatik işçi.

**Personifikasiya** (< lat. *persona* şəxsiyyət + *facere* etmək) – abstrakt anlayışlara, təbiet hadisələrinə insani keyfiyyətlərin verilməsi, onların canlandırılması, şəxsləşdirilməsi.

**Petisiya** (< lat. *petitio* xahiş) – bir qrup vətəndaşlar adından ali hökimiyyət orqanlarına verilən yazılı erize.

**Peyn (Payne) Tomas** (1737-1809) – ingilis-amerikan mütefəkkiri, siyasi xadim, ABŞ-in müsteqilliyi uğrunda müharibənin və 1789-cu il Fransa inqilabının iştirakçısı. P.-in işləri İngiltərə monarxiyasının keskin tənqidini ilə və Amerikanın müstəmləke asılılığından azadlığı uğrunda mübarizəyə çağırışla fərqlənir. P. təbii-hüquq nəzəriyyəsinin və ictimai müqavilə doktrinasının tərəfdarı olmuşdur. Onun siyasi idealı – burjuva-demokratik respublikası, xalq suverenliyi və ümumi seçki hüququdur. P.-in anonim çap etdiyi "Sağlam düşüncə" pamfleti ABŞ-in müsteqilliyi

## Platon

uğrunda müharibə illerinde en populär əsərlərdən biri olmuşdur.

P.-in fikrincə, nümayəndəli hakimiyətin en yaxşı forması odu ki, vətəndaş hüquqları və təhlükəsizliyinin "en az məsəfə və en çox fayda ilə" mühafizə etmesinə imkan versin. P. bütün "insanlar bərabər doğulur, eyni ayrılmaz təbii hüquqlara malikdirlər tezisindən" çıxış edərək, insanın təbii hüquqlarını onun cəmiyyətdə yaşamaq zərurətindən yaranan vətəndaş hüquqlarının yegane mənbəyi və əsası hesab edir. Onun nəzəriyyəsində cəmiyyət və dövlət deqiq forqləndirilir: "Birinci – müdafiəcirdir", "ikinci – cəzalandırıcıdır".

P.-in siyasi ideyaları ABŞ-in Müstəqillik Beyannamesinin və Konstitusiyasının hazırlanmasında böyük rol oynamışdır.

Əsas əsərləri: "Sağlam düşüncə" (1776), "İnsan hüquqları" (1791), "İdrak əsri" (1794).

**Platon** (e.e. 437-347) – yunan filosofu və siyasi mütefəkkiri. P.-un siyasi baxışları "Dövlət", "Siyasetçi" və "Qanunlar" dialoglarında ifadə olunmuşdur.

"Dövlət" dialogunda P. birincilər sərəndə idarəetmə formalarının xarakterizə edilməsinə müraciət etmişdir. Mütefəkkir tərəfindən dövlətin qeyri-mükəmməl, mənfi tipləri təsvir edilir: timokratiya (şöhrətpərəstlərin hökimiyyəti), oliqarxiya (varlıkların hökimiyyəti), demokratiya (yoxsul coxluğun hökimiyyəti), tiraniya. Bu dövlət tiplerinə qarşı P. ideal dövləti – filosof-müdirklərin idaletli idarəciliyini qoyur, çünki əsli

## Plebisit

bilik yalnız bu "nadir insanlara" müyyəssər olur.

İdeal dövləti konstruksiya edərək, P. ədaletli insan və ədaletli dövlət arasında müqayisə aparsı. Belə ki, insan ruhunun üç başlangıcına – şüurlu, qəzebli və tamahkar – dövlətdə üç oxşar başlangıç uyğun gəlir – məşvərətçi, müdafiəçi və işgüzər. Onlara isə üç təbəqə uyğundur – hökmədarlar, döyüşçülər və istehsalçılar (sənetkarlar və əkinçilər).

Ədalet ondan ibarətdir ki, her bir hissə özünün işi ilə möşgül olsun və başqalarının işinə qarışmasın. Bundan başqa, ədalet bütövliyə namına bu hissələrin müvafiq iyerarxiyə tabe olmalıdır: düşünmək qabiliyyətini (yəni filosoflara təbe olmayı), çünki bu bacarıqların daşıyıcılarına hökmərliq etmək yararlıdır; qəzebli hissəye (yəni döyüşçülər – birinci hissəye təbe olmaqla silahlı müdafiəçi olmaqla); bu hissələrin hər ikisi "öz təbətinə görə var-dövlət hərisi" olan tamahkar hissəni (sənetkarları, əkinçiləri və digər istehsalçıları) idarə edirler.

P.-un siyasi idealı şəxsiyyətin, cəmiyyətin və dövlətin polisde mütəəssir olmalarını nəzərdə tutur. Onun ideal dövləti özünün filosofları ilə müdirkdir, qorucuları ilə cəsaretlidir, fiziki emek adamlarının itaətliliyi ilə idraklidir. P.-un fikrincə, dərrakəliyin, cəsaretliliyin və itaətliliyin möziyyətlərinin uyğunlaşdırılması ədaletli dövlət quruluşunu xarakterizə edir.

**Plebisit** (lat. *plebiscitum*; *plebs* < sade xalq + *scitum* qərar) – ümumxalq səsverməsi, referendum.

## Plebissitar demokratiya nəzəriyyəsi

**Plebissitar demokratiya nəzəriyyəsi** – onun əsasını M. Weber qoymuşdur. Onun fikrincə, partiyaların inkişafı ilə əlaqədar olaraq, siyasi nümayəndəliyin və hakimiyətin siyasi təşkilinin xarakteri deyisişir. Siyasi təsir gücünə partiya aparatına – “məsələmə” nəzarət eden və parlamentdən kənarda olan şəxslər malik olurlar. Partiya liderlərinin nəzarəti altında olmasından istifadə edərək partiya aparatı parlamentdən yan keçərək hakimiyətə gələ bilər. Plebissit demokratiya “millet rəhbərinin” legitimliyini təsdiqleyen bir mənbədir. Onun qarşısında duran əsas məqsəd – milli siyasi integrasiyamın təmin edilməsi və bütün dövlət hakimiyəti orqanları üzərində nəzarət etmekdən ibarətdir. Plebissitar rəhbərlik demokratiyasının mərkəzində bir-başa xalq tərfindən seçilən xarizmatik lider durur ki, o da parlamentin başı üzərindən kənarda fealiyyət göstərmək imkanına malik olur. Eyni zamanda lider seçicilər qarşısında siyasi məsuliyyət daşıyır və onun bürokratiya üzərində nəzarət səlahiyyəti vardır. Beləliklə, P.d.n.-da xalqın, fərdin siyasi proseslərde iştirakına çox az və məhdud yer verilir. Onların ancaq seçkilerde iştirakı nəzərdə tutulur. Weber hesab edir ki, siniflərdən və sosial qruplardan kənar olan və heç bir bürokratik iyerarxiyik strukturla bağlı olmayan xarizmatik lider bütün milleti öz etrafında birləşdirən, fərdi hər şəxə hakim olan “sosialist kollektivizm”的 bürokratik hücumundan qoruya bilər. Bir çox politoloqlar Fransada Şarl de Qol tərəfindən yaradılmış siyasi sistemi plebissitar demokratiyanın modeli hesab edirlər.

## Plexanov Georgi Valentinoviç

**Plebs** (lat. *plebs* sadə xalq) – 1) Qədim Romada – azad əhalinin eksine olaraq ilk dövrlərdə siyasi hüquqlardan istifadə etməyen böyük əhali kütlesi; 2) Qərbi Avropada orta əsrlərde və sonrakı dövrde şəhər yoxsulluğunun geniş təbəqələri.

**Plexanov Georgi Valentinoviç** (1856-1918) – görkəmli filosof, sosioloq, içtimai fikir və mədəniyyət tarixçisi, publisist, rus marksizminin “atası”. P. 1917-ci ildə Rusiyada ilk siyasi nümayişin (1876) təşkilatçılarından biri kimi çıxış edərək peşəkar inqilabçı olur. Bundan sonra “Zemlya v' volja” (“Torpaq və azadlıq”) gizli inqilabi xalqçılıq təşkilatının fealiyyətində iştirak edir, onun parçalanmasından sonra isə – “Çərñyń predeł” təşkilatında fealiyyət göstərir. P. 1883-cü ildə V.I.Zasulic, L.Q.Deyç, P.B.Akselrod və V.N.İqnatova birgə Rusiyada marksist ideyalarının yayılması və Rusiya sosial-demokratiyasının formallaşması üçün sosial baza olmuş “Əmək azadlıq qrupu” adlı ilk rus marksist təşkilatını yaradırlar. P. Rusiya sosial-demokrat fehle partiyasının ilk programının müəlliflərindən biridir (1903).

P.-un marksist kimi başlıca xidmətlərindən biri Rusiya inqilabi hərəkatında proletariatın hegemonluğu ideyasının irəli sürülmesi və əsaslandırılmışından ibarət olmuşdur. O, hesab edirdi ki, Rusiya 1861-ci il islahatından sonra kapitalist inkişaf yoluna qədəm qoymuşdur ki, bunun da nəticəsində yeni inqilabi qüvvə olan proletariat sayca artı və möhkəmlənir. P. həm də hesab

## Plexanov Georgi Valentinoviç

edirdi ki, Rusiyada evvel mütləqiyəti deviran burjua-demokratik inqilab baş verəcək, sonra isə çox, yaxud az uzunmüddəti dövrdən sonra (o, müddətləri göstərmirdi) sosialist inqilabi baş verəməlidir və fehle sinfinin hakimiyəti – proletariatın diktatürəsi qurulacaqdır. P. əsaslandırmışdır ki, burjua inqilabının başlıca hərəkətvari qüvvəsi burjuaziya deyil, proletariat olacaqdır. Bu müddələrin hər biri tekce Rusiyadan sosialist nəzəriyələri üçün deyil, həm də marksizm nəzəriyəsi üçün de principce yeni olmuşdur.

P. 1885-ci ilde “Bizim fikir ayrılığımız” adlı əsərində sonralar Rusiya sosial-demokrat partiyasının menşevik platformasının əsaslarını təşkil eden nəticəyə gelmişdir. Rusiyada kapitalizmin bərəqərə olması uzunmüddətli olmayıcaq, çünki inqilab qaçılmazdır, lakin o, tez-telesik sosialist eksperimentlərindən çəkindirirdi. İngilabi çəşqinliq bir qrup inqilabçının hakimiyəti vaxtından evvel ələ keçirməsinə getirib çıxaraq, onlar da hökmən sosializmi dekret edəcəklər. Belə halda baş vermiş inqilab, qədim Çin, yaxud Peruvian imperiyaları kimi, siyasi eybəcəriyyə, kommunist astarı üzərində yeniləmiş çar despotizmine getirib çıxara bilər.

P. sui-qəsdliyin, yakobinci inqilabın, inqilabçı partiya tərfindən hakimiyətin derhal ələ keçirilməsinin qəti aleyhinə olmuşdur. Fehle sinfinin azad olunması inqilabi dərneyin yox, fehlelərin özlerinin işi olmalıdır. Bunun üçün sonayenin inkişafı əsasında fehlelərin sayının artırılması, təşkilatlanmış partiya azlığının deyil, fehle sinfinin

## Plüralizm

özünün şüurunun inqilablaşdırılması zəruridir. Əgər fehle sinfi inqilaba hazırlanmayıbsa və bunun üçün şərait yetişmeyibse, diktatura kömək etməz. O, hakimiyətin dərhal ələ keçirilməsi idəyasını gelecek irticə ilə nəticələnən çox böyük bədbəxtçilik hesab edirdi.

P. özünün başlıca vazifəsini sosializm haqqında marksist təliminin təbliğini hesab etməklə yanaşı başa düşdü ki, Rusiyadan iqtisadi və mədəni geriliyi, ona xas olan despotizm sosialist dəyişiklikləri üçün ciddi maneədir.

**Plenum** (< lat. *plenum* tam, dolu) – hər hansı bir dövlət, içtimai, yaxud digər təşkilatın seçkili rəhbər orqanının üzvlərinin tam tərkibdə icası.

**Plutokratiya** (yun. *ploutokratia*; *plutos* var-dövlət + *kratos* hakimiyət) – cəmiyyətin özünün var-dövlətini qeyri-qanunu, yaxud qeyri-əxlaqi yolla toplanmış varlı təbəqələrinin hakimiyəti.

**Plüralizm** (lat. *pluralis* çoxlu) – fəlsəfi cərayandır. P.-ə görə varlığın və biliyin bir-birindən asılı olmayan çoxlu izahı mövcuddur. P.-in əsas forması dualizmdir. Dualizmə görə dünyanın cinsi zamanda iki başlangıcı var – materialist və idealist.

Bir qayda olaraq, plüralist konsepsiylər, keyfiyyəti cəhətdən müxtəlif olan, bir-biri ilə əlaqəli olmayan hadisələr və baxışları birləşdirir. P. metodologiyasının və dünyagörüşünün tərkibində rasional elementlər ola bilər. Siyasi P. hakimiyətin bölüşməsi prinzipinin ardıcıl keçirilməsini (qanunve-

## Plüralist demokratiya nəzəriyyəsi

rici, icraçı, möhkəmə) nəzerdə tutur və qanuni hökumət formasında heyata keçirilir. Son iller P. prinsipi bir çox nəzəriyyələrdə və sosial praktikada geniş tətbiq olunur. Siyasi P.-in iqtisadi əsası – mülkiyyətin müxtəlif formalarının mövcud olması və inkişafından ibarətdir. P. yeni siyasi fikrin formallaşması ilə bağlı və beynəlxalq münasibətlər sahəsi ilə sıx əlaqəlidir.

## Plüralist demokratiya nəzəriyyəsi.

Bu nəzəriyyəyə görə siyasi proses öz aralarında rəqabət aparan və spesifik maraqları olan bir çox sosial, professional, dini, yerli, milli və digər qrupların mübarizəsindən ibarətdir. Bu prosesdə dövlət rəqabətənən maraqlar arasında barışdırıcı arbitr rolu oynayır. Qərarların qəbul olunması prosesi heç bir marağın xeyrini olmayan “orta bir yolu” seçilməsini tələb edir. Beleliklə, sosial və siyasi qüvvələr arasında tərəzliq yaradılır və kiminse hakimiyyəti öz inhişarı altına almasına yol verilmir.

**Polemika** (fr. *polemique*; yun. *polemikos* düşməncəsinə, döyüşkən) – elmi mübahisə, söz müharibəsi, ədəbi mübahisə.

**Polemologiya** (yun. *polemos* müharibə + *logos* telim) – sosial qayda hadisəsi kimi müharibə haqqında, onun səbəpleri və bütün aspektlərde (iqtisadi, siyasi, demoqrafik, mənəvi və s.) nəticələri barədə elm; politologyanın çərçivəsində müharibələr və silahlı münaqişələr təhlil olunan istiqamət.

## Politologiya

**Poliarxiya** (< yun. *polys* çox, çoxları + *arche* suverenlik, başlanğıc) – vətəndaşların yüksək derəcəli rəqabətliyi və siyasi iştirakı ilə fərqli olunan siyasi rejim. Politologiyaya Poliarxiya terminini R.Dal daxil etmişdir. Onun nöqtəyinənəzərinə görə, P. demokratianın ideal modelindən (xalqın idarəetməsi və xalq üçün demokratiya) fərqli olaraq Qərbi Avropa ölkələrindən və ABŞ-da mövcud olan real siyasi rejimdir. R.Dal tərəfindən P. əhalinin siyasi iştirakının və yarışmasının aşağı derecəsi (yaxud onların tam olmaması) ilə səciyyələnen qapaklı hegemoniyalarla müqayisə edilir.

**Polis** (< yun. *polis* şəhər – dövlət) – cəmiyyətin və dövlətin sosial-iqtisadi və siyasi təşkilimin Qədim Yunanistanda və Qədim Romada e.e. VIII-VI əsrlərde təşəkkül tapmış forması.

P. ona yaxın olan etrafıla birgə böyük şəhər olmuşdur. Bir qayda olaraq, polisin ərazisi 100-200 kv.km, əhalisi 5-10 min nəfərdən ibarət olmuşdur. P. tam-hüquqlu vətəndaşlar təşkil edirdi ki, onları da her biri torpaq mülkiyyətinə malik idilər; P. əhalisinin digər hissəsinin (meteklərin, perieklerin, azad buraxılışlarının, qulların və s.) vətəndaş hüquqları yox idi. P.-in dövlət təşkilatı müxtəlif ola bilərdi: demokratiya, monarxiya, olıqarxiya, tiraniya və s.

**Politeizm** (< yun. *polys* çox + *theos* Allah) – çoxallahlılıq, bir neçə, yaxud çoxlu allahlara sitayış etmək.

**Politologiya** (yun. *politike* + *logos* telim) – siyaset, hakimiyət və siyasi

## Politologiya

prosesler haqqında elm. P. müstəqil elm kimi XIX əsrin ikinci yarısında formalaşmışdır. 1857-ci ildə Kolumbiya Universitetində (ABŞ) siyasi elm kafedrası açılmışdır. Sonralar analoji kafedralar Yel, Harvard, Princeton və digər universitetlərde yaradılmışdır. 1903-cü ildə Amerika siyasi elmlər assosiasiyası yaradılmışdır. Paralel olaraq siyasi elmin formalşması Qərbi Avropada da gedirdi. M.Veber, R.Mixels, V.Pareto kimi alimlərin P.-nın təşəkkülü və inkişafında xidmətləri olmuşdur.

Siyasi elm ABŞ-da və Qərbi Avropa ölkələrində ikinci dünya müharibəsindən sonra daha yüksək templərle inkişaf etməyə başlamışdır. Buna 1948-ci ildə Parisdə YUNESKO-nun təşəbbüsü ilə keçirilmiş siyasi elmin məsələlərinə dair Beynəlxalq kollokvium xeyli təsir etmişdir. Burada siyasi elmin məzmununu müəyyən edən sənəd qəbul edilmişdir. Qərara alınmışdır ki, siyasi elmin tədqiqi və tədrisi problemləri aşağıdakılardır: 1) siyasi nəzəriyyə (o cümlədən siyasi ideyalar tarixi); 2) siyasi institutlar (mərkəzi və yerli hökumətlərin, hökumət müəssisələrinin tədqiqi, bu institutlara xas olan funksiyaların, həmçinin həmin institutların yaratdığı sosial qüvvələrin analizi); 3) partiyalar, qruplar, ictimai ray; 4) beynəlxalq münasibətlər.

Parisdəki beynəlxalq kollokvium, politoloqların “politologiya özünün tərkib hissələri kimi siyasi sosiologiyani, siyasi fəlsəfəni, siyasi coğrafiyanı və s. siyasi fənləri əhatə edən siyaset haqqında (onun bütün tezahürlerində) empirik tədqiqatları təşkilində və elmi ümumi, integrativ bir elmdir, yoxsa söh-

## Politologiyada paradigma

bət çoxsaylı siyasi elmlər barədə getməlidir” suali ətrafında uzun-uzadı davam edən diskussiyalarına yekun vurmış və “siyasi elm” termininin tek halda istifadə olunması bareda qərar qəbul etmişdir. Bununla da siyasi elm müstəqil elm və tədris fənni kimi müəyyən edilmişdir. 1949-cu ildə YUNESKO-nun himayəsi altında Beynəlxalq siyasi elm assosiasiyası yaradılmışdır. P. tədris fənni kimi ABŞ və Qərbi Avropa ölkələrinin aparıcı universitetlərinin programlarına daxil edilmişdir.

Müasir siyaset haqqında elmdə siyasi tədqiqatların çoxlu müxtəlif istiqamətləri və yanaşmaları, metodları mövcuddur. Ənənəvi paradigmlər – bixevirizm, struktur-funksionalizm, kulturoloji yanaşma ilə beraber nisbətən yeniləri inkişaf edir: geosiyasi paradigma, “ekoloji” yanaşma (diqqətini siyasi inkişafın tarixi-genetik amilləri üzərində cəmləşdirir), siyasi feminism (siyasetin gender amillərinin, cəmiyyətdə qadınlarım yerinin tədqiqinə və s. yönəlmüş), postmodernizm və s. P.-nın elmi maraqlar dairəsi də genişlənir. Tədqiqatçıların diqqətini demokratiyaya keçid prosesleri, siyasi iştirak, yeni ictimai hərəkatlar, neokorporativizm və b. cəlb edir. İndi siyasi elm ümumhumanitar biliyin mühüm hissəsi kimi çıxış edir.

**Politologiyada paradigma** (< yun. *paradeigma* nümunə, misal) – elmi fəaliyyətin davamlı və ümumi normaları, nəzəriyyə, metod və sxemlərinin məcmuslu. P.p. nəzəriyyələrin təfsirində, empirik tədqiqatları təşkilində və elmi ümumi, integrativ bir elmdir, yoxsa söh-

## Politologyanın funksiyaları

baxıcı, mövqeyi nözörde tutur. Politologyada paradigm anlayışını müasir felsefe elmine T. Kun getirmiştir.

### Politologyanın funksiyaları

1) qnoseoloji, idrak funksiyası. Onun mahiyəti – siyasi reallığı, obyektiv əlaqələri, əsas meyilleri və ziddiyətləri öyrənib dərk etməkden ibarətdir; 2) siyasi heyatın semorolilik funksiyası. Politologiya bəzi siyasi institutların yaradılmasını və digərlərin əlgə olunmasını vacib sayır və bunu əsaslandırır, idarəetmənin siyasi strukturlarını və optimal modellərini işləyib hazırlayırlar, siyasi proseslərin inkişafını proqnozlaşdırır, bununla da siyasi quruculuğun və siyasi islahatın nəzəri əsasını yaradır; 3) vətəndaşlığın formallaşması, əhalinin siyasi mədəniyyəti və siyasi səsiallaşma funksiyası. Siyasetin elmi əsaslarını bilmək üümümbəşəri, dövlət, qrup, şəxsi maraqların, elease də mövcud siyasi strukturların, partiyaların siyasi xəttini düzgün qiymətləndirməyə imkan verir; 4) proqnostik funksiya. Politologiya: hazırkı tarixi mərhelede hər bir ölkənin siyasi inkişafının uzunmüddətli proqnozunu, hər bir iri miqyas siyasi fealiyyətin alternativ variantını verməyə qadirdir. Bununla belə, politoloqlar əsasən ölkədə və regionda mövcud olan siyasi vəziyyətin, elease siyasi lider və partiyaların fealiyyətinin perspektivini yaxın müddətə proqnozlaşdırırlar.

**Politologyanın metodları** (yun. *methodos* tədqiqat əsası) – analiz vəsaitləri, siyasi nəzəriyyənin yoxlanılması

## Politologyanın metodları

və qiymətləndirilməsi əsulları. Siyasi tədqiqatların əsas metodlarını və metodologiyasının seviyyəsi siyasi fikrin tarixi inkişaf dövrlərində meydana gelmişdir. Siyasi elmin metodologiyasının inkişafını aşağıdakı mərhələlərle ayırmak olar: 1) klassik mərhele (XIX əsr qədər). Bu dövr əsasən deduktiv, məntiqi-fəlsəfi və mənəvi-aksioloji yanaşma əsası ilə fərqlənir; 2) institutional mərhele (XIX-XX əsrin əvvəli) – bu dövrde ən plana tarixi müqayisə və normativ institutional metodlar çıxır; 3) biheviorist mərhele (XX əsrin 20-70-ci illəri). Bu dövrde kəmiyyət metodlarına üstünlük verilirdi; 4) XX əsrin son rübündə daha çox postbixe-viorç metoda üstünlük verilməyə başlandı, onda da hem "ənənəvi", hem de "yeni" metodlardan qarşılıqlı istifadə olunmağa başlanıldı.

Müasir politologyada müxtəlif elmlərdə istifadə olunan bir sıra metodlardan, hətta riyazi metodlardan istifadə edilir. Bunlar aşağıdakılardır: 1) ümum-məntiqi metodlar: analiz və sintez, abstraktlaşdırma, ümmükləşdirme; 2) nəzəri metodlar: fikri eksperiment, riyazi formallaşdırma, aksiomatik metod, abstraktdan konkretə hipotez-deduktiv metod, tarixi təsvir metodu və s.

Politologyada sistem metodu geniş istifadə olunur. Kibernetika və infor-masiya nəzəriyyəsindən əxz olunan bu metodun köməyi ilə tədqiqat obyekti bütöv bir tam kimi qarınılır və onun ayrı-ayrı hissələri hərtərəfli öyrənilir; 3) Bixe-viorç metod siyasi hadisələri ayrı-ayrı insanların, yaxud qrupların fealiyyətində (davranışında) təcəssüm

## Politologyanın metodları

etmiş halda öyrənir. Şəxsiyyətin siyasi davranışının müşahidə edilməsi və ya bilavasitə müşahide, ya da dolayi yolla məlumat toplamaqla (eksperiment, anket və s.) empirik informasiya elde etmek məqsədini güdürlər. Bu zaman üç başlıca əsuldən istifadə olunur: siyasi fealiyyətin statik tədqiqi, anket tədqiqatı və müşahidə, laboratoriya eksperimenti; 4) müqayiseli metodun tarixi çox qədimdir ve onun özünməxsusluğunu iki və ya daha çox siyasi obyektiñ fealiyyətinin tutuşdurulmasından ibarətdir. Müqayisəli metodun qarşısında duran əsas məqsədlər faktların toplanmasından, həmin faktorlarda mövcud olan oxşarlıq və eskitliklərin üzə çıxarılması, siyasi proses və hadisələr arasındakı əlaqələrin üzə çıxarılması və onlara siyasi qiyət verilməsindən ibarətdir; 5) sosioloji metod real siyasi proses və hadisələrin gedisi haqqında faktların toplanması və təhlili məqsədi ilə konkret sosioloji tədqiqatların metodlarından istifadə edilməsini nəzərdə tutur. Sosioloji tədqiqatların əsas metod olan sorğuların, anketin, statistik təhlilin, riyazi modeləşdirmenin siyasi hadisə və proseslərin öyrənilməsinə, tətbiqi obyekti haqqında daha geniş faktik materialların toplanmasına imkan verir və hadisələrin inkişafının proqnozlaşdırılması üçün şərait yaradır; 6) psixoloji metodun əsas məqsədi siyasi davranışın subyektlərinin, fərdi xüsusiyyətlərinin xarakterinin psixoloji özünməxsusluğunu səciyyələndirən cəhətlərinin öyrənilməsinə istiqamətlənmüşdür. Bu metodun yaranmasına Aristotelin, Senekanın, N.Tusinın,

## Popper Karl Raymund

J.J.Russonun və s. şəxsiyyət və hakimiyət arasındaki münasibətlər, vətəndaşların intizamı və hökmdarlığın xüsusiyyətləri haqqındaki fikirlərinin mühüm təsiri olmuşdur. Müasir psixoloji yanaşmanın əsas menbələrindən biri kimi psixanaliz ideyaları çıxış edir; 7) siyasi modeləşdirme metodunun əsas məqsədi siyasi proses və hadisələri müxtəlif modellər vasitəsilə tədqiq etməkdir. Modeləşdirme metoduna ehtiyac yalnız o zaman duyulur ki, tədqiq olunan real siyasi hadisənin təhlili, ya çətin və mümkünənsizdir, ya da böyük zaman və xərclər tələb edir. Bu zaman istifadə edilən model real siyasi obyektiñ analoqu kimi çıxış edir və siyasi proseslərin modeləşdirilməsi və hipotezlərdən geniş istifadə olunur; 8) ən mühüm metodlardan biri qərarın qəbul edilməsi metodudur. Buraya qəranın qəbul edildiyi mərkəz (siyasi fealiyyət subyekti), qərarın qəbul edilməsi prosesi, siyasi qərar, siyasi qərarın reallaşdırılması aididir.

**Pontifikat (lat. pontificatus)** – Roma Papasının hakimiyəti və idarəetmə dövrü.

**Popper (Popper) Karl Raymund** (1902-1994) – ingilis filosofu, məntiqçi, sosioloq və politoloq.

"Tarixiliyin yoxsulluğu" (1944) və "Açıq cəmiyyət və onun düşmənləri" (1945) adlı əsərlərində P.-in fikrincə, totalitarizmin ("qapalı" cəmiyyətin) yaranmasına səbəb olmuş tarixlik və utopik sosial mühəndislik kimi yanaşmaları təqnid etmişdir. P. üçün tarixlik

## **Populizm**

- cemiyetin tarixindeki meyillere qanun kimi baxmağın, onları ümmüqi qanunlardan - O.Konta ve C.S.Milldə olduğu kimi, psixologiya qanunlarından, yaxud marksizmde olduğu kimi, dialektik materializm qanunlarından çıxarılmasının mümkününü təkəd edən sosial-felsefi konsepsiadır. P. qeyd edirdi ki, siyasi fealiyyət sahəsində utopik sosial mühəndisliyin principleri son siyasi məqsədi və ya ideal dövləti müəyyən etməyi tələb edir. Alim "xoşbəxtlik axtarışı - dövlətin qanuni məqsədidir" ideyasını, mövcud sosial qaydanın ədaləti, sinifsi, ideal cəmiyyətə evəz olunması haqqında inqilabi təklifləri qəti olaraq inkar edirdi.

P.-a orijinal demokratiya konsepsiyası məxsusdur. Onun mahiyyətini açıqlayaraq, P. qeyd edir ki, bu konsepsiya çox sada və eyni zamanda əsrlər boyu təsdiq olunmuş demokratiya nəzəriyəsindən əhamiyyətli suradə fərqlənir. Bütün əvvəlki nəzəriyyələrdə, Platondan başlayaraq, demokratiyanın başlıca suali "Kim idarə edir?" suali olmuşdur. P. isə sarsaq hökmardarlardan qansız və zoraklıqsız qurulmaq üçün dövlətin necə qurulması üzərində düşünməyi təklif edir.

**Populizm** (< lat. *populus* xalq) - siyasi şürur keçid tipi; əsassız vədlər, demaqoqcasına şúrlar hesabına kütlələrdə populyarlığı temin etmek məqsədini güdən siyasi fealiyyət. P. termini ilk dəfə XIX əsrin sonunda ABŞ-da üçüncü kütləvi partianın - Populist partiyasının yaradılması uğrunda geniş xalq hərəkatı ilə əlaqədar meydana

## **Populizm**

gəlməmişdir. Doğrudur, hələ Roma respublikasında e.ə. II əsrin sonu - I əsrde populyarların sırası xalqın - Plebsin maraqlarını eks etdirmək əzminde olan ideya-siyasi cərəyanı mövcud idi. Lakin hərəkata nobilitet - aristokratiya, yaxud patrisian ailələrinin qaplı dairesi başçılıq edirdi. Populyarları natiqlik ustalığı fərqləndirirdi ki, onun köməyi ilə onlar tutleyə tesir etmeye çalışırlar.

P. müxtəlif hadisələri ifade edən anlayışdır. XX əsrin ikinci yarısı populist onənəsinə marağın yüksəlişi ilə eləmetdar olmuşdur. Burada P. anlayışı müxtəlif xarakterli həm sol, həm də sağ yönülü sosial-siyasi və ideoloji hadisələrin qeyd olunması üçün istifadə olunur (F.Ruzveltin "Yeni kursu", fasizm və s.).

Dünya tacribəsi göstərir ki, P. ölkələr öz tarixinin dönüs dövrünü yaşayarken daha da feallaşır. Kəskin sosial-iqtisadi dəyişikliklərde, xüsusun əvvəlki əsasların qırıldığı, yenilərinin isə hələ dəqiq müəyyənəşmediyi bir zamanda, populist xadimlər siyasi arenaya çıxırlar.

P.-in səciyyəvi xüsusiyyəti insanların ağıl və hisslerinə tesir etmek qabiliyyətinə malik olan siyasi liderlər və külələr arasında siyasi institutların vəsítəciliyi olmadan birbaşa kontaktdır. P. müəyyən ideologiyanın məqsədönlü praktiki həyata keçirilməsindən daha çox fərdlərin əsas maraqlarının müntəzəm pozulmasına birbaşa siyasi reaksiyalarının kompleksidir. Siyasi hərəket sahəsində P. dəhərənək vətəndaş itaətsizliyi aksiyalarında, ictimai kampaniyalarda, həkimiyətin konkret tədbirlərinə qarşı etiraz əlaməti olaraq "yanaşmalar" formasında tezahür olunur.

## **Portfelsiz nazir**

Müasir siyasi leksikonda P. termini çox vaxt siyasi mübarizədə kütlənin içtimai şururuna müraciət etmək, onların tələbləri altında perdelənmək, kütlənin içtimai həyat haqqında təsəvvürlərin bəsliyi, maksimalizm və siyasi məsələlərin sade, birmənalı helline məyillilik kimi xüsusiyyətlərindən istifadə etmək cəhdiləri ilə bağlı taktiki fəndlər, əsullar destini bildirmek üçün istifadə olunur. Populist şurur özünəməxsus formada - sethi praqmatizm perdesində çıxış edən utopik irrasionalizmə fərqlənir ki, bu da öz ifadesini iqtisadi və siyasi panaseyalara meyillərde - bir, yaxud bir neçə sade tədbirlərin bütün ictimai siuasiyani yaxşılığa doğru dəyişə bilmesinə inamda, sosial şer haqqında kənar qüvvələrin qəsdinin məhsulu kimi təsəvvürlərde tapır.

P. anlayışı demaqoqluğun sinonimi kimi de istifadə olunur.

**Portfelsiz nazir** - nazirliyə rəhbərlik etməyen, ancaq baş nazirin tapşırıqlarına əməl edən, iclaslarda səsvermə hüququna vəzifəli şəxs, hökumət üzvü.

**Postindustrializm** - sənaye sivilizasiyasının yerinə gələn tarixi inkişaf dövrü. P.-in konsepsiyası XX əsrin 50-ci illərinin sonunda meydana gələn və dünya inkişafı proseslərinin globallaşmasına yeni təkanın mənbəyi olan derin texnoloji irəliliyişlər və sənaye cəmiyyətinin əsaslarının ünvanına gedikcə artan təqnid kontekstində formalşır.

Qlobalistika səviyyəsində P. ideyalarının yeni siyasi təfəkkürün nəzəri əsası olan müasir beşerin varlığı fəlsə-

## **Postindustrializm**

fosinin inkişaf etdirdiyi təsəvvür və baxışlarla onun dağdırıcılığını qarşı quruculuğun, konfrontasiyaya qarşı kompromis, texnokratikliyə qarşı humanistliyin, sinfi, yaxud milli başlangıclarla qarşı ümumbaşerinin prioritetliyinin kəsişməsi izlenilir.

Gələcəyin postindustrial konturlarını təsvir edən çoxlu versiyalar və variantlarda iki mövqe ayrılır. Onlardan birincisi - neotexnokratik, digəri - humanitar-ekoloji kimi səciyyələndirilə bilər. Neotexnokratik yanşama gelecek cəmiyyətin konturlarının formalşamasında ali texnologiyaların və elmi fealiyyətin xüsusi rolunun tanınmasına əsaslanır; humanitar-ekoloji layihə öz diqqətini elmi-texniki amillərin insani və təbii başlangıclarla təbə etdirilməsinə yönəldir. Mövqelərin fərqlənməsinə baxmayaraq, keçən əsrin 80-ci illərində kompromis ideyası, inkişafın humanitar-ekoloji və texnoloji elementləri arasında münasibətlərin balanslaşdırılması zərurəti haqqında fikir diqqətəlayiq yer tutmuşdur. Alternativ hərəkatın görkəmli alman nəzəriyyəcisi Y.Huberin fikrincə, gələcəyin postindustrial sivilizasiyasına irəliləmə sənaye texnologiyalarının aradan götürülməsi vəsitsələ deyil, sənaye texnologiyalarının yenidən qurulmasından, ekoloji və sosial konformizm, yüksək məhsuldarlıq, insan resursları və xammalın səmərəli sərf edilməsi ilə seçilən mikro-elektronika, biotexnologiya, işiq texnikası və s. kimi sahələrin prioritət inkişafından keçməlidir. Bu zaman tətbiq olunan texniki yeniliklərin təraqqisi meyarı təmiz iqtisadi və ekoloji mülahi-

## **Postkommunizm**

zelerden başqa belə prinsip də olmalıdır: bu yeniliklər fərdin azadlığı və özünü reallaşdırılması sahəsinin genişlənməsinə xidmet edir, yoxsa onlar yeni təhlükələr və istismar mənəbəyi kimi çıxış edirlər.

Özünün spesifikasına görə P. bu gün bəşəri mədəniyyətin perspektivləri, siyaset, iqtisadiyyat, sosial inkişaf məsələləri üzrə strateji qərarların qəbul olunmasında çıxış məqamlarının axtarışı ilə bağlı problemlərə dair aparılan diskussiyaların mərkəzində durur.

**Postkommunizm** – Şərqi Avropa ölkələrinin, həmcinin keçmiş Sovet İttifaqı və Çinin, ola bilsin ki, yaxın gələcəkdə KXDR və Kubanın yeni inkişaf mərhələsinə, ədəbiyyatda inzibati-amırılıq iqtisadiyyati sistemi adlandırılınan totalitar inkişaf modelindən bazar iqtisadiyyati prinsiplərinə səykənen müasir sivil cəmiyyəti keçidin spesifikasiyini səciyyələndirən anlayış. Bu kontekstde P. Z.Bzejinskiin “Böyük iflas: XX əsrə komünizmin doğulması, yaranması və ölümü” adlı əsərində inkişaf etdirilir.

Iqtisadiyyatın yeni inkişaf yoluna keçirilməsi, ictimai-siyasi strukturların islahatı ilə bağlı vəzifələrin hellində müvəffəqiyyət indiki zaman üçün formalılmış komünizm quruculuğu nəzəriyyəsi və tacribəsindən imtina ilə şərtlənir. Burada, qeyd olunduğu kimi, uzummüddəli perspektivdə komünist rejimində iki fundamental alternativ mövcuddur. Birincisi – plüralist cəmiyyət istiqamətində təkamül etmək, yeni tədricən inkişaf etmək. Bu cür yol

## **Postmodernizm beynəlxalq...**

iqtisadiyyatın qarşıq dövlət və fərdi sektorlarının yaradılmasını nəzərdə tutur ki, bu da öz növbəsində azad sahibkarlıq sistemine keçidə səbəb olan əlverişli ideoloji mühiti formalasdırıan sosial-demokratik idəyaların təsirinin güclənməsi ilə müşayiət olunur. İkinci variant – mövcud institutlar çərçivəsində durğunluqdur. Hakimiyət hərbi-polis koalisiyasına səykənen özünün diktatorluq səlahiyyətlərini qorumaq üçün yaşayışa nezəret etmeye cəhd edir. Bu zaman her iki haldə sual yaranır: bazaara aparan yollarla irəliliyət təkamülli xarakter daşıyaq, yoxsa kəskin çevrilmişlər nəticələnəcək. Bu və ya digər variantın seçilməsi bazara radikal keçidin tədricən plüralistik demokratiyanın yaranmasına, yaxud millətçi avtoritarizmin bezi növüne getirib çıxaracağını müəyyen edəcəkdir.

**Postmodernizm beynəlxalq tədqiqatlarında** (< lat. *post* sonra + fr. *moderne* müasir) – suveren millet – dövlətlər və onların yaratdığı institutlara səykənen dünya siyasi sisteminin keçmiş tarixi forma olmasından çıxış edən nəzəri yanaşmaların məcmusu. Bu sistemin yerinə (əvezinə) daim fragmentlaşışın və çoxlu hökumət və qeyri-hökumət təşkilatlarının, məraqlara görə en müxtəlif fəvqəlmilli səviyyəli assosiasiyanın və hərəkatların qarşılıqlı əlaqələri, münasibətləri əsasında yeniden qurulan hədsiz informasiyalasdırılmış dünya nizami gelir. Dünyanın yeni strukturuna beynəlxalq münasibətlərdəki yeni texnologiyalar da uyğun gəlməlidir.

## **Postsonaye cəmiyyəti**

**Postsonaye cəmiyyəti** – ictimai inkişafın yeni mərhələsini ifadə etmək üçün müasir sosiologiya və politologiyada istifadə olunan anlayış. Bu konsepsiyanın en görkəmli nümayəndələri – D.Bell, Z.Bzejinski, A.Tofler, A.Turen və b. Bu konsepsiaya görə, texnikanın səviyyəsindən asılı olaraq, cəmiyyətdə ilkin olaraq iqtisadi fealiyyət sahəsi (kond təsərrüfatı), sonra sənaye, daha sonra isə (müsəir dövrə) xidmet sahəsi inkişaf edir. Bu sahəyə, birinci növbədə elm və təhsil daxildir.

**Postulat** (< lat. *postulatum* tələb olunan) her hansı bir nəzəriyyənin ilkin müddeası kimi isbatsız qəbul olunan mülahizə, prinsip.

**Potestar şühr** (lat. *potestas* hakimiyət) – siyasi höyət iştirakçılarının ibtidai bəsit, inkişaf etməmiş şühr forması. P.Ş. ilkin sinfi və sinfəqədərki cəmiyyətlərə xasdır, hazırda ənənəvi cəmiyyətlərin modernleşməsində istifadə olunur.

**Pravoslavlıq** – katolisizm və protestantizmle yanaşı, xristian dininin üç əsas istiqamətindən biri. P. Roma imperiyası (395) və kilsə (1054) parçalanandan sonra xristianlığın şərqi qolu kimi meydana gəlmüşdür. Rusiyada pravoslavlığın esasını Müqəddəs kitab – Bibliya (Tövrat və İncil) təşkil edir. Əsasən Şərqi Avropada, Yaxın Şərqdə və Balkanda geniş yayılmışdır. Hazırda 15 müstəqil (avtokefal) P. kilsəsi mövcuddur: Konstantinopol, Yeruşəlim, rus, gürçü, serb, bolqar, kipr və s.

## **President**

**Praymeriz** (< ing. *primaries* < primary ilk, ilkin) – 1) ABŞ-da namizədərin seçkili vəzifelərə irəli sürüləməsi üçün seçicilərin ilkin yığıncaqları, həmcinin belə yığıncaqlarda səsvermə prosesinin özü; 2) ABŞ-da nümayəndələrin partiya qurultayına seçkili.

**Preamble** (< fr. *preamble* mütəddime < lat. *praembulus* irəlide gedən, bundan evvəlki) qanunverici, yaxud digər hüquqi aktin, həmcinin beyanname və beynəlxalq müqavilənin giriş hissəsi; burada, bir qayda olaraq, müvafiq aktın nəşrinin sövqədici motivləri, məqsədləri, principial müddələri ifadə edilir.

**Prefekt** (< lat. *praefectus* rəis) – mərkəzi (Ruminiya) və ya regional (RF) hökumətin yerlərdə xüsusi nümayəndəli institutu.

**Preferensiya** (< lat. *preferre* üstün tutmaq) – üstünlük, məziyyət.

**Preliminariyalar** (lat. *prae* ön, qabaqda + *limen* (liminis) başlangıç) – ilkin danişqlar, müqavilələr, müvəqqəti qərarlar.

**Preroqativ** (lat. *praerogativa*) – hansı dövlət orqanına, yaxud vəzifəli şəxslər mənsub olan müstəsna hüquq.

**Presedent** (< lat. *praecedens* (*praecedens*)) irəlide gedən, qabaqda olan) – 1) evvəllər baş vermiş və sonrakı oxşar hallar üçün nümunə, yaxud bəhane olmuş hadisə; 2) möhkəmənin, hansısa digər dövlət orqanının konkret iş üzrə

## Press-reliz

çıxdığı və analoji işlerin bundan sonrakı hellinde məcburi olan qərarı.

**Press-reliz** (ing. *press-release*) – hökumət müəssisələrinin, hansısa bəy-nəlxalq təşkilatların rəhber orqanlarının KIV işçiləri üçün buraxdıqları və içərisində tacili nəşr üçün material olan xüsusi bülletenlər.

**Prezident** (lat. *praesidens* qabaqda oturan) – dövlətin və icraedici hakimiyətin, yaxud respublika idarə forması ilə bir çox ölkələrdə yalnız dövlət başçısı. P. vəzifəsi müasir formada ilk dəfə ABŞ-da 1787-ci ilde yaranmışdır.

Dünya siyasi tecrübəsində P.-in üç seçilmə sistemi təşəkkül tapmışdır: 1) P. birbaşa seçenekleri (Avstriya, Azərbaycan, Braziliya, İrlandiya, Meksika, RF, Fransa və b.); 2) P. dolayı seçenekleri (Argentina, ABŞ): ehalı seçenekləri seçir, onlar isə sonra dövlət başçısını seçirlər; 3) parlamentli respublikalarda P. çoxpilləli seçeneklər yolu ilə seçilir; bu sistemdə aşağıdakı müxtəlif növlər ayırlı: a) P. parlamentle seçilir (Yunanistan, İsrail, Türkiye və b.); b) P. seçilmesi üçün parlament deputatlarından və iri inzibati-ərazi vahidlərinin yerli özünü-idarəetmə orqanlarının nümayəndələrindən ibarət seçki kollegiyası yaradılır (İtaliya); c) bir sira federativ dövlətlərdə (AFR, Hindistan) P. seçmek üçün ittifaq parlamentinin deputatlarından və federasiya subyektlərinin nümayəndələrindən ibarət xüsusi kollegiya formalasdırılır.

P.-in selahiyət müddəti qanunla mehdudişdir. Meksika və Ekvadorda

## Prezident

eyni şəxsin iki dəfə P. vəzifəsinə seçilməsi qadağan edilir. AFR, Rusiyada eyni şəxsin iki müddətdən artıq tekrar P. seçilməsinə yol verilmir. İtaliyada, Fransada, Finlandiyada P. vəzifəsinə tekrarın seçilmək üçün heç bir mehdudiyyət yoxdur.

P. selahiyətlərinin hecmi idarəetmə formasından asılıdır.

Parlamenti respublikada (AFR, İtaliya) P. yalnız dövlətin başçılarından, lakin hökumətin yox. Real icra hakimiyəti baş nazirin başlıqlı etdiyi hökumətə mənsubdur ki, bu da xüsusile P. ekşər aktlarının baş nazir, yaxud müvafiq nazir tərəfindən eks asinqnasiyası zərurətində ifadə olunur. P. bir qayda olaraq, parlament tərəfindən seçilir.

Prezidentli respublikalarda P. təkcə dövlət başçısı deyil, həm də icraedici hakimiyətin başçasıdır, yeni administrasiyanın (ABŞ-da, Latin Amerikası ölkələrində), yaxud hökumətin (Zambiya, Belarusda, Qazaxistanda, Özbəkistanda) başçılarından. Baş nazir vəzifəsi ekşər hallarda olmur. P. parlamentdən kənar yolla, yeni xalq tərəfindən (bir-başa və ya dolayı) seçilir.

Yarıprezidentli respublikalarda P. yalnız dövlətin başçasıdır, ancaq o, parlament qarşısında mesuliyyət daşıyan hökumətə faktiki rəhbərlik etməyə imkan verən real hakimiyət selahiyətlərinə malikdir (P. baş naziri adəten parlamentin daha böyük fraksiyasiının liderləri sırasından təyin edir). Bu idarəetmə formasında, P., bir qayda olaraq, ümumi seçeneklərde seçilir. P. parlamentin aşağı palatasını buraxmaq hüququna malikdir.

## Prezident

P. solahiyətləri aşağıdakı sahələri əhatə edir: 1) idarəetmə sahəsini; 2) qanunvericilik təşəbbüsü sahələrini; 3) xarici və herbi sahələri; 4) fəvqələdə selahiyətlər sahəsini. Dövlət başçısı bir çox ölkələrdə silahlı qüvvələrin baş komandanı olur.

Azərbaycanda P. vəzifəsi 1990-ci ilde təsis edilmişdir. Azərbaycan Respublikası P.-inin indiki statusu Azərbaycan Respublikasının Konstitusiyası (1995) ilə tənzimlənir. P. – Azərbaycan dövlətinin başçılarından. Konstitusiya ilə müəyyən olunmuş qaydada P. ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir, Azərbaycan xalqının vahidliyini tecəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varlılığını təmin edir. P. Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının təredfədar çıxlığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanıdır. Hakimiyətlərin bölünməsi sistemində icra hakimiyəti P.-a mənsubdur, o, məhkəmə hakimiyətinin müstəqilliyinin təminatçısıdır. P. selahiyətləri AR Konstitusiyası ilə müəyyən olunur.

AR P.-i bir il müddətinə AR vətəndaşları tərəfindən ümumi, bərabər və birbaşa seçki hüquq əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilir. Heç kəs iki dəfədən artıq tekrarın AR P. vəzifəsinə seçilə bilmez. P. seçiləsi qaydası AR Seçki Məcəlləsi ilə (2003) müəyyən olunmuşdur. Konstitusiyaya görə, AR P.-inin vəzifədən kənarlaşdı-

## Prezidentli respublika

niləsi məsəlesi yalnız ağır cinayət törətdikdə qoyula bilər (b a x: *impicment*).

**Prezidentli respublika** – respublika idarəe formasının bir növü. P.r. onunla səciyyələnir ki, ümumxalq seçeneklərində seçilmiş prezident, bir qayda olaraq, dövlətin və icraedici hakimiyətin hüquqi və faktiki başçısidır.

P.r.-nın bir neçə modelləri vardır. Klassik modelə görə (ABŞ), prezident parlamentin yuxarı palatasının (Senatın) razılığı ilə üzvləri yalnız prezident qarşısında məsuliyyət daşıyan administrasiyanı formalasdırır. Prezident parlamenti buraxa bilmir, parlament prezidenti vəzifəsindən kənarlaşdırıbil (bax: *Impicment*). Latin Amerikası ölkələri üçün P.r. prezidentin administrasiyası üzvlərini təyin və azad etməklə tam sərbəstlik səciyyəvidir, ancaq prezident kabinetinin ayrı-ayrı üzvlərinin parlamente tabeliyi hallarına da rast gəlinir (Kosta-Rika, Uruqvay).

Şərqi yarımkürəsinin P.r. üçün (Zambiya, Qazaxistanda, Özbəkistanda və b.) icraedici hakimiyətin prezidentin başçılıqlı etdiyi xüsusi kollegial orqanının, hemçinin bir çox hallarda inzibati baş nazir adlanan vəzifəsinin olması səciyyəvidir.

P.r. olan Azərbaycanda prezident dövlətin başçılarından, onun konstitusion statusu Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuşdur (bax: *President*). Konstitusiyaya görə, prezidente icra hakimiyəti mənsubdur, o, icra selahiyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabi-

## Prinsip

netini yaradır ve onun iş qaydasını müyyeynlaşdırır (bax: *Hökumət*).

**Prinsip** (< lat. *principium* əsas, başlangıç) – 1) hansısa nəzəriyyənin, təlimin və i.a. əsası, başlangıç müddəası; rəhbəredici ideya, əsas fealiyyət qaydası; 2) davranış normasını müyyeyn edən daxili məsələlərə baxış.

**Problem** (< yun. *problema* vəzifə, tapşırıq) – tədqiqi, həlli tələb olunan nəzəri, yaxud praktiki məsələ.

**Proklamasiya** – vərəqə formasında müraciət, çağırış.

**Proletariat** (< lat. *proletarius* Qədim Romada vətəndaşların yoxsul təbaeqəsinə mensub olan) – hansısa istehsal vasitələrinə fərdi mülkiyyətin olmaması və əmək haqqına görə şəxsi işçi qüvvəsinin satılması ilə seciyyələnən ictimai sinif. Müasir şəraitde “Proletariat” termini bəzən “fehle sınıfı” anlayışında sinonim kimi istifadə olunur.

**Prolongasiya** (< fr. *prolongation* < lat. *prolongare* uzatmaq) – müqavilənin fasiləziyini təmin etmək məqsədile onun qıvıvdən düşməsi müddəti keçmedən uzadılması.

**Proporsional seçki sistemi** – mandatların qazanılmış səslərə proporsional şəkildə bölgündürüləməsinə nəzərdə tutan səsvermənin nəticələrinin müyyeyn edilmesi qaydası. Bu sistem müasir dünyada geniş yayılmışdır. Latin Amerikası ölkələrində seçimlər yalnız proporsional

## Proporsional seçki sistemi

sistem üzrə keçirilir. P.s.s. parlamentin bütövlükde (Danimarka, Portuqaliya, Lüksemburq, Latviya), ya da yalnız aşağı palatasının (Avstraliya, Avstriya, Belçika, Polşa, Braziliya), yaxud aşağı palatanın ikidə birinin (AFR, RF) seçimlərində istifadə olunur.

P.s.s. istifadə edən ekşer ölkələrdə mandatların bölgündürüləməsinə yalnız siyahıları seçicilərin müyyeyen olunmuş faizindən, bir qayda olaraq, 5%-dən artıq (parlamentdə siyasi qrupların hödsiz parçalanmasına yol verme-yen mənəcə baryeri) toplamış partiyalar buraxılır.

P.s.s.-nin iki növü mövcuddur: a) seçicilər siyasi partiyalara bütün ölkə miqyasında ses verirlər; seçki dairələri issayırlırmı; b) deputat mandatları partiyaların seçki dairələrində təsiri nəzərə alınmaqla bölgündürülür.

P.s.s.-nin üstünlüklerinə onun vasitəsilə formalılmış hakimiyyət orqanlarında cəmiyyətin siyasi həyatının, siyasi qüvvələr nisbetinin real manzərəsinin eks olunması addır. Bu seçki sistemi dövlət və vətəndaş cəmiyyətinin təşkilatları arasında eks elaqə sistemini təmin edir, neticədə siyasi plüralizm və çoxpartiyalığın inkişafına təsir edir.

P.s.s.-nin əsas çatışmayan cəhətləri: hökumətin formallaşmasında mürekkeblik yaranır (səbəblər: üstünlük təşkil edən, yaxud hakim mövqə tutan partiyannı olmaması; müxtəlif məqsədi və vəzifeli partiyaları ehətə edən çoxpartiyalı koalisiyanın yaradılması və bunun neticəsi kimi, hökumətin qeyri-sabitliyi); deputatlar və seçicilər arasında birbaşa elaqə olduqca zəifdir, yəni səsverme

## Prosedur

konkret namızedlər uğrunda deyil, partiyalar uğrunda keçirilir; deputatların öz partiyalardan asılılığı (parlamentarıların belə müstəqil olmaması mühüm sənədlərin müzakirəsi və qəbul olunmasına neqativ təsir göstərə bilər).

**Prosedur** (< lat. *procedere* iżri çəkilmək) – hansısa işin, fealiyyətin və s. aparılmasında, müzakirəsində resmi müyyeyen olunmuş hərəkət qaydaları və üsulları (məs., seçki proseduru).

**Protektorat** (< lat. *protector* himayaçı, havadar) – 1) İngilterədə 1653-1659-cu illərdə (O.Kromvelin vaxtındə) respublikaya lord-protektorun başlılıq etdiyi zaman idarəciliğ forması; 2) əvvəller mövcud olan yarı müstəmləkə asılılığı forması; burada dövlətcilik formal saxlanılsa da, protektora asılı dövlətin daxili işlərinə müdaxilə etmək üçün geniş hüquqlar və səlahiyyətlər verilmişdir. Müstəmləkələrə qarşı müqavimətlər onlar tərəfindən dərhal və tam adı bilməyən dövlətlərde P. müstəmləkəciliğ hökmranlığının qurulması yolunda bir mərhələ olmuşdur.

**Protestantizm** – xristianlıqda pravoslavlıq və katolizmle yanaşı, əsas istiqamətlərdən biri. P. XVI ə. Reformasiyəsindən yaranmışdır. P.-in ilkin formaları olmuşdur: lüteranlıq, svinqlınlıq və kalvinizm, unitarlıq və səsinianlıq, anabaptizm və mennonitlik, anqlikanlıq. Sonralar gecikmiş P. kimi tanınan bir sıra cəreyanlar yaranır: baptistlər, metodistlər, kvakerlər, adventistlər, mormonlar və s. Müasir P.-de inqərasiyaya can atmaq seciyyəvidir

## Prudon Pyer Jozef

ki, bu da 1948-ci ildə Ümumdünya Kilsələr Şurasının yaradılmasında öz ifadesini tapmışdır. Dünyanın müxtəlif ölkələrində P.-in ardıcıllarının sayı 400 mln. nəfərə yaxın təşkil edir.

**Protokol** (fr. *protocole* < yun. *protokollon* manuskriptin birinci vəraqi) – 1) hansısa faktiki vəziyyəti (məs., yığıncağın gedisi) qeyd edən resmi sənəd; 2) beynəlxalq hüquqda: müqavilə P.-u – resmi sənəd (daha çox əsas müqaviləyə əlavə); diplomatik P. – beynəlxalq ünsiyətdə ümumən qəbul olunmuş qaydalar və ənənələr.

**Prudon (Proudhon) Pyer Jozef** (1809-1865) – fransız filosofu, sosioloqu, iqtisadçısı, anarxizmin nəzəriyyəcisi.

P. təliminin əsasında belə bir müddəə durur ki, eməksiz alda olunmuş emlak (renta, gelir), ele onun mühafizəsi üçün də dövlət mövcuddur, insanın istismar mənbəyidir (“əmlak – bu oğurluqdır”). O, hesab edir ki, insanların münasibələrində “yaxşı” və “pis” arasındaki tarazlığın məntiqi və mənəvi ifadəsi kimi başa düşdüyü ədalət namına dövləti və onun qanunlarını məhv etmək zəruridir. Onların əvəzinə P. tərefindən “mütəraqqi təşkilat”, müqavilə ilə bağlı olan insanların azad könlülli ittiifaqı təklif edir. P.-un fikrincə, müqavilə qaydası, qanuna əsaslanan dövlət qaydasını evəz etməklə, idarəetmə üçün osil şərait, həqiqi xalq hakimiyyəti, respublika yaradır. Sonuncu, onun təsəvvüründə, “müsbat anarxiya”, “aşağıdan yuxarıya təşkil olunma” formasında demokratik birlik olacaqdır.

P. təkcə dövlətə qarşı deyil, həm də, onun firkincə, mütləqiyətin yalnız yeni forması olan, "orta seviyyəlilərin patrisiləri"ni yaradan və dövlətçilik ideyasını sonsuz hüdudlaradək genişləndirən demokratiyaya qarşı da çıxış edir. Marksın proletariatın diktaturası ideyasını təqdim edərək, P. qeyd edir ki, "demokratik istiqamətdə xalq proletariat tərəfindən labüb şəkilde istismar olunur" və "proletariatın qəddarlığı" qaçılmalıdırlaşa yoxsulluğa getirib çıxarıır.

P.-un əsərlərində anarxist fikrinin tarixində ilk dəfə olaraq antietatizm əməyə kollektiv münasibət ideyası və federalizm prinsipi ilə birləşmişdir.

P.-un ideyaları anarxizmin rus klassiklərinin – M.A.Bakuninin və P.A.Kropotkinin doktrinalarında öz

əksini tapmışdır. Lakin gələcək cəmiyyətin modelleri P.-da və rus anarxistlərində müxtəlifdir: P.-un modelində kiçik şəxsi mülkiyyət saxlanılır, rus anarxistləri isə kollektivçiliyə keçidə aksent edirlər.

Əsas əsərləri: "Mülkiyyət nədir? Hüquq prinsipi və hökumət hakimiyəti haqqında araşdırımlar" (1840); "İqtisadi ziddiyətlər sistemi, yaxud yoxsulluq felsefəsi" (1846).

**Psixobioqrafiya** – konkret şəxslərin, ilk növbədə siyasi xadimlərin psixoloji analizi (bax: *Siyasi psixoanaliz*).

**Putç** (< alm. *putsch* putç) – sui-qəsdiçilər qrupu tərəfindən törədilmiş dövlət çevrilisi. Bəzən P.-u çevrilişin özü deyil, ancaq onun cəhdini adlandırılır.

# R

**Radikalizm** (< lat. *radikal* əsası) – bu və ya digər işdə niyyətlerin qatılıy়atla, kompromissiz heyata keçirilməsi, siyasi sistemin bütövlükde, yaxud onun əsas institutlarının kökündən deyişməsinə yönələn sosial-siyasi ideyalar və əməllerin məcmusu.

Radikal təfəkkür və davranışa aludəçilik, səsliğin invariantlılığını etinasiqliq, maksimalizm, nihilizm, əhvalruhiyyə və eməllerin ifratçılığının geniş apazonusu, siyasi məqsədlərə nail olmaqdə güclə metodlarını üstünlük vermek seviyyəvidir.

Radikal təfəkkürün xüsusiyyəti olan inqilabçılıq – sosial tərəqqinin tekamül amillərinin imkanlarının qiymətləndirilməməsinin nəticəsidir.

**Rasional seçim nazəriyyəsi** – onun əsas mündərasına görə, siyasi iştirakın əsas subyekti öz maraqlarını maksimumlaşdırırmaga can atan və şəxsi məqsədlərinə çatmaq üçün səmərəli fealiyyət göstəren azad fərdidir. Bu zaman fərdin marağı altında şəxsi rıfahın təmin edilməsinə can atmaq başa düşür. Buradan belə çıxır ki, fərdin siyasetdə iştirakı yalnız o halda mümkündür ki, iştirakdan əldə olunan gelirlər məsəflərdən artıq olsun. Bu prinsip "faydanın maksimallaşdırılması" adını almışdır. Ona əsaslanaraq, amerikalı politoloq E.Dauns rasional siyasi iştirakın düsturunu teklif etmişdir:

$$R = pB - C + D,$$

Burada R – seçkilərdə iştirakdan temiz gelir; p – məhz həmin seçicinin səsinin həllədici olacağı ehtimil; B – seçkilərdə iştirakdan siyasi fayda; C – mümkün məsəflər; D – səsvermədə iştirakdan bilavasita elde olunmuş fayda.

E.Dauns siyasi elm tarixində R.s.n. demokratianın konseptuallaşdırılmasında istifadə edilməsinin pioneri kimi daxil olmuşdur. Onun XX əsrin 50-ci illərinin sonunda çap etdiyi "Demokratianın iqtisadi nəzəriyyəsi" adlı kitabı in迪yadək bu sahədə en populyar elmi əsərlərdən biridir. Politoloqlar onun nəzəri modellinin aşağıdakı parametrlərini feal istifadə etməyə başlamışlar: elektronal davranış, partiya davranışı, siyasi hərəkətin nəticəsinin maksimallaşdırılması, siyasetdə mübadilə, hərəkətin faydalılığı haqqında informasiya, sistemdə ictimai rəyin bölüşdürülməsi və s.

**Ratifikasiya** (lat. *ratification; ratus* hələ olunmuş, təsdiq edilmiş + *facere* etmək) – 1) müvafiq ölkənin dövlət hakimiyətinin ali orqanı, yaxud orqanları tərəfindən beynəlxalq müqavilənin təsdiq edilməsi; R. müqaviləni hüquqi qüvvəye mindirir; 2) bəzi ölkələrdə (məs., ABŞ) konstitusiyaya eləvelərin xüsusi təsdiq qaydaları var.

**Ratsel (Ratzel) Fridrix** (1844-1904) – alman coğrafiyasınas və etnoqrafi, geosiyasının "atasi".

R. təkamülçülüyə və darvinizmə əsaslanan dünyagörüşü biologiyaya güclü marağı ilə seçilir. O, dövlətə "torpaqda kök salmış" canlı orqanızm kimi baxırırdı. Tarixi gedisət evvelcadən torpaq və ərazi ilə müəyyən edilir. R.-ə

## Referendum

göra, məkan sadəcə fiziki-coğrafi kategoriya deyil, həm də siyasi qüvvədir. Heyat məkanı təbii surətdə müəyyənləşmiş sərhədlərdir ki, onların da çərçivəsində xalqların inkişafı və ekspansiyası baş verir. Ona görə dövlət ərazi-sinin relyefi və miqyasının, həmçinin onların xalq tarəfindən dərk edilməsinin mühüm əhəmiyyəti vardır. R. hesab edirdi ki, böyük olmaq üçün dövlət ən azı 5 mln kv. km əraziyi malik olmalıdır. Normal inkişaf üçün dövlət öz əhalisinin coğrafi, demografik və etnomədəni xarakteristikalarını harmonik şəkildə uyğunlaşdırmalıdır.

R. dövlətlərin inkişafına dair yeddi qanun müəyyənləşdirilmişdir. O, onları dövlətlərin məkanica genişlənməsi və ya ekspansiyası ilə bağlayır, hesab edirdi ki, dövlətlərin məsafəsi onların mədəniyyəti inkişaf etdikcə artır, dövlətin genişləndiyi halda ise az əhəmiyyətli dövlət tərəfəməri udular, absorbasiya olunur. R. "Dəniz, xalqların qürətinin mənbəyidir" (1900) adlı əsərində geosiyasət üçün principial olan bir problemi – Dünya okeanının bəşər birliliyinin inkişafında əhəmiyyətli problemini qaldırmışdır.

Əsas əsərləri: "Siyasi coğrafiya" (1897), "Dövlətlərin heyat məkanının genişlənməsi qanunları haqqında" (1901).

**Referendum** (< lat. *referendum* məlumat veriləcək şey) – birbaşa demokratiyanın mühüm institutu, dövlətin, yaxud ictimai heyatın hansısa məsələsi üzrə ümumxalq səsvermesi. Hesab olunur ki, ilk R. İsvəçrədə 1439-cu ildə keçirilmişdir. XIX əsrin sonu – XX əsrin əvvəlində R. İsvəçrənin, ABŞ və

## Referendum

Australiyanın siyasi höyatının ayrılmaz hissəsi olmuşdur. R. institutu II Dünya müharibəsindən sonra geniş yayılmışdır. R.-un bir neçə müxtəlif növleri mövcuddur.

Tətbiqi sahəsine görə ümummilli (bütün dövlət ərazisi hüdudlarında aparılır) və yerli (ayrı-ayrı federasiya subyektlərində, yaxud inzibati-ərazi vahidlərində keçirilən) R. forqləndirilir.

Səlahiyyət derəcəsinə görə, R.-un məqsədi müəyyən qanunvericilik aktının qəbul olunması, yaxud çoxluğun məcburi xarakter daşıyan qərarının və ya rayının müəyyən edilməsindən ibarət olan qanunvericilik və hansısa məsələ üzrə ictimai reyin üzə çıxarılmasına yönələn konsultativ R.-a bölnür.

Keçirilməsi üsluluna görə, mütləq (imperativ) və fakültativ R. olur. Birincilərsiz bəzi konstitusion məsələlər öz həllini tapa bilməz, ikincilər hansısa ali hakimiyət orqanının təşəbbüsü ilə keçirilir.

R.-un özünəməxsus formasını plebisit təşkil edir.

Azərbaycan Respublikasında xalq öz suveren hüququnu seckilərle yanaşı, R. vasitesilə də heyata keçirir. AR Konstitusiyasına görə Azərbaycan xalqı öz hüquqları və menafeleri ilə bağlı olan hər bir məsələni R.-la həll edə bilər. Aşağıdakı məsələlər yalnız R.-da həll oluna bilər: 1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona deyişikliklər ediləsi; 2) Azərbaycan Respublikasının dövlət sərhədlerinin deyişdirilməsi. Konstitusiya ilə Azərbaycanda R. teyin etmək səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentine və Milli Məclisine verilir.

## Referent qrupu

12 noyabr 1995-ci ilə də keçirilmiş ümumxalq referendumu yolu ilə Azərbaycan Respublikasının ilk demokratik Konstitusiyası qəbul olunmuşdur, 24 avqust 2002-ci ildə keçirilmiş R.-da AR Konstitusiyasına deyişikliklər və olavələr edilmişdir.

**Referent qrupu** – deyerlər və normalar sistemi şəxsiyyət üçün etalon olan sosial və ya siyasi qrup. R.q. termini elmə amerikalı sosioloq Q.Xaymen tərəfindən getirilib. O, belə hesab edirdi ki, R.q.-nun seçilməsi müəyyən səciyyəvi xüsusiyyətlərin – nüfuzun, galır seviyyəsinin, təhsilin, heyat tərzinin və s. əsasında heyata keçirilir.

Siyasi elmde faciesile insan özünü və başqlarını qiymətləndirir, komparativ standart insanların davranışına münasibətdə tənzimləyici rol oynayan normativ R.q.-un ayrıılır. İnsan öz heyat fealiyyəti üsulu ilə R.q.-un təhləblərini müqayisə etdikdə özüne ideal nümunelərə müvafiq düzəlişlər etməyə çalışır.

**Regional siyaset** – dövlət hakimiyəti orqanlarının iqtisadi və sosial inkişafının idarə olunmasına dair fealiyyəti.

Müasir Azərbaycan dövləti ölkənin dinamik inkişafı şəraitində səmərəli regional siyaset heyata keçirir. Ümumiyyətli lider Heydar Əliyev Azərbaycan regionlarının inkişafına daim diqqət göstərmiş, onun biliavasitə təşəbbüs ilə rayonların istehsal potensialının bərpə edilmesi, torpaq islahatının aparılması, aqrar sahənin vergilərdən azad edilmesi, müxtəlif qanun və programların qəbulu və heyata keçirilməsi baxımından çox əhəmiyyətli işlər görülmüşdür. Ölkə-

## Regional təhlükəsizlik

nin sosial-iqtisadi inkişafı sürətləndikcə, qarşıda duran əsas vəzifələrdən biri ölkə iqtisadiyyatının tarazlığının təmin edilməsindən, regionların inkişafının sürətləndirilməsindən ibarətdir. Mahz bu vəzifənin yerinə yetirilməsine Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 fevral 2004-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət programı yönəlmüşdir.

**Regional təhlükəsizlik** – dünyanın herbi təhdidlərdən, iqtisadi təhlükələrdən, habelə region dövlətlərinin suverenliyi və müstəqilliyyinə zərbə vura biləcək xarici müraciələdən azad olan bu və ya digər regionda beynəlxalq münasibətlərin durumu.

Xüsusi məqsədlər üçün yaradılmış təşkilatlar, məsələn, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), bir sırada dövlətlərin universal xarakterli birlikləri, məsələn, Amerika Dövlətleri Təşkilatları (ADT), Afrika Birliyi Təşkilatı (ABT) və s. R.t.-in temin olunmasına xidmət edir.

Böyük dövlətlərin R.t.-in təmin olunması işinə celb edilmə derəcəsi xüsusiilə Avropa qitəsində, Asiya-Sakit okean regionunda yüksəkdir. R.t.-in qorunub saxlanması və möhkəmlənməsi üçün regional dövlətlərərəsənəsəzərlər bağlanır, bu, onların möhkəmlənməsinə səy göstərilərə, deyişməkdə olan realılıqlarla təhlükəsizliyin regional strukturların adaptasiyasına olunma zoruriyyi diqət edilir. XX əsrin ikinci yarısından başlayaraq, bütün silah növlərinin cəbəbboxanasının yığıldığı Avropada orta və kiçik məsafəli nüvə silahlарının

## Regionçuluq

ve adı silahlıların xeyli azaldılması haqda sazış olde edilmişdir. Sürtle silahlanmanın büyük miqyas almadığı regionlarda onun qarşısının alınmasına aid preventiv tədbirler həyata keçirir.

**Regionçuluq** – Avropada xalqların və dövlətlərin içtimai həyatının unifikasiyasına (vahid şəkərə salınmasına) və reklamentasiyasında əsaslandırılmış mərkəzilik meyillerinə qarşı siyasi və səsiomadəni hərəkat.

**Reinteqrasiya** (< lat. *re* tekrarlanan, yeniləşən hərəkətə işarə edən ön şəkilçi + *integratio* bərpə olunma, tamamlama) – 1) vahid bütöv hissənin yeniləşməsi, yenidən yaranması; 2) əvveller parçalanmış (hissələrə dağılmış) nəyinsə təkrarən birləşməsi.

**Reqlament** (< fr. *reglement* < *regle* qayda) – 1) nümayəndəli orqanların yığıncaqları, iclasları, sessiyaları və qurultaylarının aparılması qaydası; 2) parlamentin daxili təşkili və fəaliyyəti formasını, həmçinin deputatın hüquqi vəziyyətini tənzimləyən qaydalar toplusu; 3) hökumətin daxili təşkili və iş qaydasını tənzimləyən qaydalar toplusu.

**Reneqat** (< lat. *renegare* dönmək, inkar etmək) – özünün əqidəsindən dönen insan; dönük, xəyanətkar.

**Renome** (fr. *renomme*) – kiminse haqqında müəyyən olmuş rəy, məşhurluq, ad, səhərət.

**Reparasiya** (< lat. *reparatio* bərpə olunma) – beynəlxalq hüquq subyek-

## Restitusiya

tinin, onun törətdiyi beynəlxalq hüquq pozuntuları nəticəsində beynəlxalq hüququn digər subyektinə vurduğu ziyanə görə maddi məsuliyyətinin bir forması.

**Repatriasiya** (lat. *re* yenə, yenidən, geriye + *patriya* vətən) – hərbi qulluqçuların, başqa yerə köçürülmüş şəxslərin, qazqınların, emiqrantların vətənə qayıtması.

**Repressiya** (lat. *repressio* məhv etmə) – dövlət strukturları tərəfindən həyata keçirilən caza tədbirləri.

**Resosiallaşma** – dəyərlərin, formalaşmış siyasi mədəniyyətin radikal şəkildə dəyişməsi prosesi.

**Respublika** (< lat. *res* iş + *publika* xalq) – dövlət hakimiyyətinin bütün ali orqanlarının ya seçilməsini, ya da ümummilli nümayəndəli müəssiseler (parlament) tərəfindən formalşamasını nəzərdə tutan idarə forması. R. idarə forması çərçivəsində prezidentli R., parlament R. və qarışq tipli (yarıprezidentli) R. fərqləndirilməsi qəbul olunmuşdur. R.-nın xüsusi növü – sovet R.-sidi.

R. idarə forması dünyada yalnız XX əsrde üstünlük təşkil etmişdir (başlanğıcında Avropada təkcə üç R. olmuşdur). 1999-cu ilə olan vəziyyətə görə, dünyanın 190 dövlətindən 140-dan çoxu respublikadır.

**Restitusiya** (lat. *restitutio*) – beynəlxalq hüquqda müharibə edən düşmən dövlətlərin biri tərəfindən digərinin ərazisində qanunsuz zəbt olunmuş və çıxarılmış əmlakın qaytarılması.

## Retroqrad

**Retroqrad** (< lat. *retrogradus* arxaya gedən) – tərəqqinin əleyhdarı, kühne fikirli insan, irticaçı.

**Retrospektiv** (< lat. *retrospicere* arxaya baxmaq) – keçmişə yönəldilmiş, keçmişə baxılmasına həsr olunmuş.

**Revansizm** (fr. *revanchisme* < *revanche* intiqam, əvəz, cəza) – hərbi, yaxud siyasi möglubiyyətə məruz qalmış və itirilmiş mövqelerini qaytarmağa cəhd edən qüvvələrin siyaseti.

**Rezidensiya** (< lat. *residens* (residēns) olan, qalan) – dövlət, hökumət başçısının, yaxud yüksək inzibati vəzifələr tutan digər şəxslərin daimi yaşayış yerləri.

**Rəhbər işçisi** – dövlət idarəciliyində çalışınan rəhbər işçilər və tabelikdə olanlar kimi sert qrup bölgüsüne, işçinin siyasi liderə, rəhbərə şəxsi sedaqatine əsaslanan hakimiyyət münasibəti. R.i. totalitar və avtoritar rejimlərdə geniş yayılmışdır. Klientalizm, nepotizm, traybalizm, messianlılıq siyasi həyatda R.i.-nın zahiri formalarındandır.

**Rəyasət heyəti** (< lat. *praesidere* qabaqda oturmaq, sədrlik etmək) – her hansı bir təşkilatın, müəssisənin rəhbər orqanı, qurultaya, yığıncağa və s. rəhbərlik etmək üçün seçilmiş şəxslərin qrupu.

**Riksdaq** (isveç. *Riksdag*) – İsveçin birləşmiş parlamentinin adı.

**Rimlend** (ing. *Rimland* < *rim* nazik dairə, kənar + *land* torpaq, ərazi – sahil torpaqları, qurunun kənarındaki ərazi)

## Roma klubu

– ilk dəfə N.Spaykmen tərəfindən işlədilmiş geosiyasi termin. R. Qərbi və Mərkəzi Avropanı, Türkiyəni, İranı, Səudiyyə Ərabistanını, İraqı, Pakistanı, Hindistani, Uzaq Şərqi ölkələrini və Çini əhatə edir. Spaykmenin etxəq qaydalarına görə: 1) kim R.-ə nəzarət edir, o, Avrasiya üzərində hökmənliq edir; 2) kim Avrasiya üzərində hökmənliq edir, o, dünyadan taleyinə nəzarət edir.

**Rol** – insanların tutduğu sosial mövqə ilə təyin olunmuş davranış.

**Roma klubu** – 1968-ci ilde Romada bir qrup Avropa aliminin müşavirəsində italyan içtimai xadimi və mütefəkkiri A.Peççenin (1908-1984) təşəbbüsü ilə yaradılmış beynəlxalq qeyri-hökumət təşkilatı. R.k. üzvləri görkəmli siyasi xadimlər, sənaye və maliyyə dairələrinin nümayəndələri, görkəmli alimlərdir. R.k. elmi-texniki tərəqqinin dünya içtimai inkişafına təsirinə tədqiqi ilə meşğul olur. Bu tədqiqatların nəticələri dünya içtimaiyyətinin və qərarlar qəbul edən şəxslərin diqqətində R.k. mərəzələri formasında təqdim edilir.

Klubun fəaliyyəti keçən əsrin 70-ci illərində beşəriyyət tərəfindən qlobal problemlərin mahiyyətinin dərk edilməsinə səbəb olmuş və onların həlli yollarının feal axtarışının başlangıcı üçün stimullardan biri olmuşdur. Qlobal problemlərinin dərk olunmasına əsas təkəni R.k. D.Medouzun rəhbərliyi altında hazırlanmış və ümumdünya məşhurluğu qazanmış "Artımın hüdudları" (1972) adlı ilk məruzəsi vermişdir.

Global tədqiqatların sonrakı inkişafı M.Mesaroviç və E.Pestelin "Beşəriyyət

## Roma klubu

yol ayrıncında" (1974), Y.Tinbergenin "Dünya nizamına yeniden baxılması" (1976), B.Qavrilisinin "Göleceye aparan yollar" (1980), E.Pestelin "Artım hüdudlarını aşdıqda" (1988) adlı ve s. meruzelerinde davam etdirilmişdir.

Teşkilatın dünya problematikasının öyrənilməsinə dair iyirmiilik fealiyyətinin nəticəsinə A.Qinjin və B.Şnayderin "Birinci qlobal inqilab" (1991) adlı meruzesində yekun vurulmuşdur.

R.k. qlobal tədqiqatlarında dünya problemlərinin siyasi aspektlerinin analizine vacib yer ayrılır. Belə yanaşma "siyasi globalistika" adı almış innovasiya xarakterli elmi istiqamətin yaranmasına səbəb olmuşdur.

R.k. XX əsrin 80-ci illerinin sonundan etibarən diqqətini qlobal inkişafın regional proseslərinin öyrənilmesinə cəlb etmişdir. Teşkilatın A.Lemma və P.Malaskanın "Aclığa qalib gelmiş Afrika" (1989), N.Rozenson və B.Şnayderin "Latin Amerikası heyecanlar və ümidişlər qarşısında" (1993) və s. adlı meruzeləri işqi üzü görmüşdür.

R.k.-nun teşkilati strukturuna İcraiyyə komitesi və reglamentin işlənilmesi üzrə Komissiya daxildir. Komite R.k.-nun fealiyyətinin təmin edilməsinə cavab verir və onun təmin olunması üçün müvafiq qərarlar qəbul edir. Komissiya R.k.-nun fealiyyətinin cari idarə olunmasını təmin edir və İcraiyyə komitəsinin ilde en azı iki dəfə hazırlanması ile məşğul olur.

Klub çərçivəsində dörd kateqoriya üzvlər var. Həqiqi üzvlər o şəxslərdir ki, onların fealiyyəti klubun missiyası və təfəkkürünə uyğundur. Onlar kvotaya müvafiq (100 nəfərdən çox olma-

## Russo Jan-Jak

yaraq) seçilir və 50-dək ölkəni və beş kontinenti, çoxsaylı mədəniyyətləri və peşəkarlıq təcrübəsi spektrini təmsil edirlər. Fəxri üzvlər – yüksək rəsmi statusu və ictimai nüfuzu (adı) olan şəxslərdir. Assosiasiyyativ üzvlər – klubun fealiyyətini dəstəkləmək isteyində olan fərdi şəxslərdir. İnstiutional üzvlər kimi R.k.-nun vəzifələri ilə oxşar məqsədləri olan, onun təşəbbüslerində iştirak etmek, yaxud onların həyatə keçirilmesinə töşər etmek isteyən orqanlar, təşkilatlar, fondlar, institutlar və firmanın çıxış edirlər.

R.k. milli assosiasiyyaları 30-dan artıq ölkədə fealiyyət göstərir.

**Roma Papası** – Vatikan Şəhər Dövlətinin, katolik kilsəsinin başçısı. Kardinalların iclasında 2/3 + 1 səsle ömrü-lük seçilir. Vatikanın reyestrində 264 papanın adı çəkilir.

**Rotasiya** (< lat. *rotatio* dövrü hərəket) – hansısa strukturun elementlərinin (məs., seçkili orqanın tərkibinin) ardıcıl, mərhələli yenileşməsi.

**Russo (Rousseau) Jan-Jak** (1712-1778) – fransız filosofu, siyasi mütefəkkiri.

R.-ya görə insan özünün təbii durumda təbiətlə ahengə (harmoniyada olmuspudur, lakin əhalinin artması və coğrafi səbəblər insanların qabiliyyətlərinin inkişafına gətirib çıxarıb ki, onları da öz növbəsində yeni tələbatları və insan birliyində eməkdaşlığı və rəqabətin yaranmasını şərtləndirir. Təbii ərabərsizlik cəmiyyətdə daim qeyri-sabitliyin mənbəyi olan mülkiyyət ərabərsizliyini töredir. Buradan

## Russo Jan-Jak

vətəndaş sülhünə zərurət yaranır ki, buna da ictimai müqavila temimat verir.

R. siyasi nəzəriyyəsinin özünü ümumi iradənin həyata keçirilməsi kimi xalq suverenliyi haqqında təlimi təşkil edir. Mütefəkkir ümumi iradənin hamının iradesindən fərqi qeyd edir: birincisi ümumi maraqları nəzərdə tutur, ikincisi – fərdi maraqları nəzərdə tutur və fərdi şəxslərin bildirdikleri iradənin yalnız cəmini ifadə edir. Ümumi iradə, öz növbəsində, qanunların mənbəyi, ədalət ölçüsü və idarəetmənin əsas prinsipi kimi çıxış edir. Bir çox mütefəkkirlərdən fərqli olaraq R. xalq suverenliyini ayrılmaz və bölmənəz hesab edirdi. Xalq özünün özüñüdəre etmək və özünün taleyini hell etmək, müqəddərətini təyin etmək hüququnu heç kəsə vera bilməz. Hökumət yalnız suveren dövlətin müvəqqəti agentidir (C.Lokkda olan kimi). Ancaq Lokkda xalq idarəetmə orqanlarına icraedici, qanunverici və məhkəmə hakimiyyətini aid edir, R. isə qanunverici hakimiyyətin parlamente, yaxud kiməsə de ötürülməsinin əleyhinədir. Özü də, həm icraedici, həm də məhkəmə hakimiyyətini hökumətə ötürməklə belə, onları yənə də xalqa – suverenə tabe edir. Suverenlik xalqın ümumi iradəsinə verilməli və onun nümayəndəlik müəssisələrinə ehtiyacı yoxdur.

R. vətəndaşların hüquq və vəzifələrinin vəhdəti tələbini irəli sürmiş, azadlığı qanuna tabeçilik kimi izah etmişdir. R.-ya görə siyasi idealları – miqyasca böyük olmayan dövlətlər – respublikalardır ki, burada da xalqın bir-başa, bilavasitə öz iradəsini bildirməsi

## Ruzvelt Franklin Delano

və onun nümayəndələrinin fealiyyəti üzərində nazarət etməsi mümkündür.

R. özünün qanun və qanunverici hakimiyyət haqqında təlimi ümumi müqavilə və dövlətin təşkili prinsipləri konsepsiyası ilə dövlətçilik və hüquqi fikrin, həmcinin sosial-siyasi təcrübənin sonrakı inkişafına böyük təsir göstərmişdir. Onun doktrinası Fransa burjua inqilabının hazırlanması və keçirilməsində, xüsusən de onun yakobinçılık mərhələsində əsas ideya mənbələrindən biri olmuşdur. R. ideyaları radikalizmin (radikallığın) ideoloji nəzəriyələrinin əsasını təşkil edir.

Əsas əsərləri: "İnsanlar arasında ərabərsizliyin mənşəyi və əsərləri haqqında düşüncə (mühakimə)" (1755), "İctimai müqavilə haqqında, yaxud siyasi hüququn prinsipləri" (1762).

## Ruzvelt Franklin Delano

(1882-1945) – ABŞ-in 32-ci prezidenti (1933-cü ildən). Demokratik partiyadan həmin vəzifəyə 4 dəfə seçilmişdir. Bir sıra islahatlar həyata keçirmişdir ("Yeni kurs"). 1933-cü ildə R. hökuməti SSRİ ilə diplomatik münasibətlər qurmuşdur. İkinci Dünya müharibəsinin evvelində faşist Almaniysi ilə mübarizəsində Böyük Britaniyanın, Fransanın və SSRİ-nin (1941-ci ilin iyunundan) dəstəklənməsindən çıxış etmişdir. Anti-hitler koalisyonunun yaradılmasında əhəmiyyətli rol olmuşdur. BMT-nin yaradılmasına və müharibədən sonra beynəlxalq əməkdaşlığı, o cümlədən ABŞ və SSRİ arasında əməkdaşlığı böyük əhəmiyyət verirdi.

**S**

**Sabitlik** – bir çox ölkələrdə, o cümlədən Azərbaycanda siyasi leksikonda geniş yayılmış məfhumlardan biri. Beynəlxalq sabitliyin qorunması heç de stabil olmayan Cənubi Qafqaz regionu üçün vacib məsələlərdəndir. S. daxili-siyasi mənada dövlətin və iqtidarnı zorakılığa və təhlükəyə məruz qaldığı zaman özünü qoruya bilmək qabiliyyətidir. Bəzən S. dedikdə hökumətin uzun müddət erzində fealiyyət göstərməsi nəzərdə tutulur. Məşhur Amerika politoloqu S. Hantington "konstitusiya düzəni üstəgəl varislik" formulu ilə ifade etdiyi S.-i qanunlar tərəfindən qeyd olunan zaman və salahiyətlər çərçivəsində hökumətin fealiyyəti kimi nəzərdə tutur. Demokratiyada qeyri-sabitliyin cürcütiləri görünen zaman bir qayda olaraq hökumət geniş siyasi kütlələri razi salacaq kompromis və qərarların axtaşmasına başlayır. Demokratiya hər hansı bir siyasi institutun (partiya, qrup və s.) opponentləri üzərində mütləq üstünlüyü redd edir. Demokratiyada siyasi proseslərin iştirakçıları öz maraqlarını qoruya bilməli, lakin hakimiyəti öz inhisarına keçirmək üçün yetərinə gücə malik olmamışdır. Avtoritar və totalitar rejimlərdə vətəndaşların narazılığının qarşısı ya zor tətbiq edilmək, ya da hədələnməkle alınır, lakin neticədə bu narazılıq daha ciddi şəkildə sonradan özünü bürüze verir. Tez-tez konstitusiyası dəyişdirilən və ya fealiyyəti dayandırılan, fəvqələdə vəziyyət elan

olunan, parlamenti buraxılan, dövlət başçısı və hökumətləri istəfaya göndərilən, hərçülləri mülki və inzibati vezifələri ələ keçirən, kütłəvi etiraz aksiyaları, terror aktları gerçekleşən, dini, etnik və irqi zəmindo qarşıdurulmalar yaranan ölkələrdə S.-den danışmağına dəyməz. Ümumi bir qaydaya görə, dövlətin S. dərəcəsi qayda-qanunun qorunub-saxlanması üçün tətbiq edilən zorla ters mütənasibdir. S. çox vaxt anarxiyanın əksi kimi qəbul edilir, lakin o eyni zamanda, demokratik inkişafın qarşısını almaq bəhanəsi de olabilir. Əgər birinci halda S., şübhəsiz, faydalı sayılırsa, ikinci halda o, durğunluğun və irticanın sinoniminə çevrilir. SSRİ-nin dağılması və kommunist totalitarizmin süqutundan sonra müstaqililik qazanmış ölkələr üçün qeyri-sabitlik mərhələsindən keçmək qəçilməz oldu. Ona görə də mürekkeb transformasiya və modernleşme dövrü bizde helesə davam edir. Dağılıq Qarabağ uğrunda Ermenistanla silahlı münaqişənin mövcudluğu vəziyyəti daha da mürekkebəldirdi. Demokratiya və islahatlar yolu ilə irəlilədikcə S.-in qorunması məsesini nəzərdən qaćırmaməq lazımdır. Bu səbəbdən də cəmiyyətdə davamlı dialoqun yaranması və ictimai inkişafın əsas problemləri üzrə ümumimillik konsensusun əldə edilməsi çox vacibdir.

**Sabotaj** (fr. *sabotage*) – 1) qəsədən işləməmək və ya işi pozmaq yolu ilə işe mane olmaq; 2) hər hansı bir işi gizli, üstürtülü, perdelənmiş halda həyata keçirmək.

**Sabotaj****Sanksiya**

**Sanksiya** (lat. *sanctio* qəti qərar) – 1) ictimai normaların qorunması üçün hər hansı bir hərəkətin təqdir ediləbilə bilər, buna görə hansısa cəzanın tətbiq ediləbilə bilər, 2) qanun pozulmasına qarşı təsir və ya ceza tədbiri; 3) hər hansı bir aktın en yüksək instansiada təsdiq olunması və ona hüquqi don geyindirilmesi; 4) beynəlxalq hüquqda – beynəlxalq məqavilələri pozan (iqtisadi, maliyyə, hərbi) dövlətlərə qarşı təsir vasitəsi.

**Sarı mətbuat** – aşagisəviyyəli, bayğı dövri mətbuatın (qəzet, jurnal) ümumilaşdırılmış adı.

**Satellit** (lat. *satelles* (*satellitis*) yol yoldaşı, həmər) – 1) başqasının iradəsinə həyata keçirən asılı, təbe şəxs; 2) müstaqililiyi formal saçıyı daşıyan, başqa bir dövlətin təsiri altında olan dövlət.

**Seçicilər** – dolayı (çoxpilləli) seçkilər zamanı ikinci (habelə üçünə, dördüncü) dəfə səs vermək hüququna malik şəxslər. S. ya yalnız bu funksiyani yerine yetirmək üçün (ABŞ prezidenti seçilərkən), yaxud tutduğu vəzifəyə görə bə qisimden ola bilən S.-dir (Fransada Senata seçkilər zamanı bələdiyyə üzvləri).

**Seçki birliliyi** – seçki qanununa uyğun olaraq, öz namızedlərini irəli sürərək seçki prosesində iştirak etmək üçün yaradılmış müvəqqəti və ya daimi təşkilat.

S.b. deyəndə, nizamnameleri Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş

**Seçki kampaniyası**

siyasi partiyalar və digər birliliklər başa düşülür.

**Seçki bloku** – bir neçə siyasi partiya tərəfindən dövlət başçısının, mərkəzi və yerli nümayəndəli təsisatların seçkilərində namızədin və ya namızədlər siyahısının birgə irəli sürülməsi haqqında saziş.

**Seçki bülleteni** (fr. *bulletin*) – seçkilərdə səsvermədə iştirak etmək üçün seçiciyə verilən müəyyən olunmuş sənəd forması.

**Seçki dairəsi** – seçkili dövlət orqanları üzvlərinin seçildiyi ərazi vahidi. Neçə nəfər deputatın seçilməsindən asılı olaraq çoxmandatlı və birmandatlı, həmçinin ümumdüvəlet (proporsional seçki sistemində, həm də dövlət başçısının seçkilərində) və regional (həmçə majoritar və bir sıra hallarda proporsional seçki sistemində) S.d.-nə ayrıılır.

**Seçki hüququ** – vətəndaşların seçkilərdə iştirakını, onların təşkilini və keçirilməsini, seçicilər və seçkili orqanlar, yaxud vezifəli şəxslər arasında qarşılıqlı münasibətləri, həmçinin seçicilərin etimadından doğrultulmayan seçilmiş nümayəndələrin geri çağırılması qaydalarını tənzimleyen hüquqi normaların məcmusu. Feal və passiv S.h. vardır.

**Seçki kampaniyası** – seçkilərdə seçicilərin maksimum rəğbətini qazanmaq məqsədilə siyasi partiyalar və ya müstaqil namızədlər tərəfindən həyata keçirilən təşviqat tədbirləri sistemi. S.k.-nda

## **Seçki komissiyası**

müxtəlif dəstək qrupları, içimai təşkilatlar, kütłevi informasiya vasitələri iştirak edirlər.

S.k-nın gedişində əsas təşviqat formaları bunlardır: seçqiqa bağlı mitinq və yığıncaqların keçirilməsi, seçki plakatları və afişalarının yapışdırılması, kütłevi informasiya vasitələrində çıxışlar və s.

Seçkilər qanunla müəyyən olunmuş gün başlanır və adətən seçki gününe bir gün qalmış başa çatır. Əslində isə S.k. seçkilər elan olunmamışdan xeyli əvvəl başlanır.

**Seçki komissiyası** – bilavasitə vətəndaşlar tərəfindən seçilən dövlət hakimiyyəti orqanlarına seçkilərin keçirilməsini təşkil etmək üçün yaradılan xüsusi kollegial orqan.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının statusu, fəaliyyət istiqamətləri və səlahiyyətləri Azərbaycan Respublikasının Seçki Məcləsini ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 83, 101 və 142-ci maddələrinə uyğun olaraq daimi fəaliyyət göstəren dövlət orqanıdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezidenti seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, hemçinin referendumların (ümumxalq səsvermələrinin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası: seçkilərin və refe-

## **Seçki kvotası**

rendumun hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayet olunmasına nəzarət edir; aşağı seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərə emel olunmasına nəzarət edir; aşağı seçki komissiyalarına hüquqi, metodiki və texniki təşkilatlı kömək göstərir; seçki bülletenlerinin, referendumda səsverme bülletenlərinin, seççi siyahılarının, digər seçki komissiyalarının səsverme protokollarını və referendum sənədlərinin nümunelerini və onların tərtib edilməsi qaydasını müəyyən edir; Azərbaycan Respublikasının Seçki Məcləsindən nəzərdə tutulan digər vazife və səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müvafiq icra hakimiyyəti və yerli özüntüdərə orqanları ilə birlikdə vahid seçci siyahısının tərtib edilməsi və aparılması sistemini təşkil edir; seçkilərin və referendumun hazırlanması və keçirilməsi, seçki sisteminin inkişafını yüksəltmək üçün qazanılmış hüquq maarifləndirilməsi, seçki komissiyaları üzvlərinin peşə hazırlığı ilə əlaqədar treninqlərin keçirilməsinə təmin edir; seçkilər və referendum zamanı səsvermenin nəticələrini müəyyən edir, hemin nəticələrin dərc olunmasını təmin edir;

**Seçki korpusu** – qanulə səsverme hüququ olan və ya real olaraq səs verən vətəndaşların məcmusu.

**Seçki kvotası** – bir deputatin seçiləsi üçün lazımlı olan səslerin minimum

## **Seçkilər**

sayı. S.k. istər her bir seçki dairəsi üçün ayrıraqda, istərsə də bütün ölkə üçün müəyyənleşdirilə bilər.

**Seçkilər** – müasir demokratiyanın ən mühüm institutu, xalq iradesinin ifade olunmasının başlıca formalarından biri və onun siyasi prosesde iştirakı, eyni zamanda nümayəndəli orqanların (parlament, yerli özüntüdərəctəmə) formallaşması və bəzi ali dövlət vəzifələrinin (məsələn, prezident vəzifəsinin) tutulması əsaslıdır.

Müxtəlif ölkələrin siyasi təcrübəsində prezident, parlament, bələdiyyə S.-i olur. Bundan elava – növbəti, növbədənənar, elave S. ola bilər. Bu və ya digər ölkənin hüquqi, demokratik inkişaf derəcəsini, onun seçki sisteminin inkişafını yüksəltmək üçün qazanılmış hüquq eks etdiren seçki hüquqi prinsiplərinə görə S. təsnifatı daha böyük maraq doğurur. Belə halda ümumən qəbul edilmiş bölgü cüt eksler (ziddiyətlər) şəklindədir: ümumi S. məhdud (senz); S. bərabər-qeyri-bərabər; birbaşa-dolayı (çoxpilləli); gizli-açıqsəsverme ilə.

Azad və demokratik seçkilər üç şətti özündə eks etdirir: alternativlik (seçici bir neçə namizəddən birinə üstünlük vermək imkanına malikdir), seçki kampaniyasının azad keçirilməsi və seçicilərin öz iradələrini azad şəkilde bildirməsi.

Müasir dönyanın eksər ölkələrində öz konstitusiyalarında və ya xüsusi seçki qanunlarında vətəndaşların ümumi və bərabər qaydada gizli səsverme yolu ilə S.-də iştirak etmək hüququnu bayan etmişlər.

Seçkilərin ümumiliyi qanunun müəyyən etdiyi yaşa çatmış bütün vətəndaş-

## **Seçki məntəqəsi**

lərin seçkilərde iştirak etmək hüququnu nəzərdə tutur. Bu zaman həmin hüquq altında həm feal, həm də seçki hüququ nəzərdə tutulur. Lakin bu hüquqların hər ikisi bir sıra ölkələrdə seçki senzleri ilə məhdudlaşır. Ancaq dünyada, davam edən dönməz demokratlaşma prosesi gedişində senz məhdudiyyətləri getdikcə azalır.

Seçkilər o vaxt bərabər hesab edilir ki, vahid təmsilçilik norması (seçkili yərə bir namızədin təmsil etdiyi seçicilərin sayı) temin edilir.

Kollegial hakimiyət orqanlarına dair aşağıdakı qanunə uyğunluqları qeyd etmək olar: mədəni dönyanın hər yerində yerli orqanlar, birpalatalı parlamentlər və ikipalatalı parlamentlərin aşağı palataları, bəzi ölkələrdə isə hamçininin yuxarı palatalar (məs., ABŞ Senati) birbaşa seçkilərlər seçilir. Səsverme həm də gizli şəkildə aparılır ki, bu da hazırda dönyanın bütün sivilizasiyalı ölkələri üçün səciyyəvidir.

**Seçkili hakimiyət** – Latin Amerikanın bir sıra ölkələrində (Kolumbiya, Nikaraqua və s.) müstəqil və sərbəst kütłevi hakimiyətlərdən biri (qanunverici, icraedici və məhkəmə hakimiyəti ilə). Seçki hüquqlarına malik olan və seçki korpusunu təşkil edən vətəndaşlar tərəfindən həyata keçirilir. S.h. təşkilatlı forması seçkilər haqqında mübahisələrə baxan seçki tribunalıdır.

**Seçki məntəqəsi** – seçki keçirmək və səsleri saymaq üçün yaradılmış ərazi vahidi.

## Seçki prosesi

Seçki prosesi – seçkilerin toşkili vo keçirilmesine dair dövlət tədbirləri, "seçki qanunu fealiyyətdə". S.p.-nə aşağıdakılardaxildir: seçkilerin təyin edilməsi; seçcilerin qeydiyyata alınması; seçkilerin keçirilməsinə məsul seçki orqanlarının yaradılması; seçki dairələrinin, rayonlarının, məntəqələrinin təşkil edilməsi; deputatlıq namizədlərin irəli sürülməsi və onların qeydiyyata alınması; seçkilerin maliyyə dəstəyi; səsvermənin keçirilməsi; səsvermənin nəticələrinin müəyyən edilməsi; deputat mandatlarının bölüşdürülməsi.

Seçki senzləri (lat. *censeo* qeyd edərəm, yazarım) – konstitusiya və ya seçki qanunu tərəfindən *seçki hüququnun* elde olunmasını və heyata keçirilməsinə məhdudlaşdırın şərtlər. Müxtəlif dövlətlərin konstitusiyası praktikasında aşağıdakı S.s. melumdur: yaş, vətəndaşlıq, savad, əmlak, təhsil (məs., ölkənin dövlət dilini bilmək), meskunluq (yaşadığı ölkədə qanunla müəyyənmiş müddət), ırq, cins (ABŞ-da qadınlara seçkilerde iştirak etmək hüququ 1920-ci ildə, İsveçrədə 1971-ci ildə verilmişdir), xidmət, dil.

Seçki texnologiyaları – elektoratın davranışına müəyyən partiyanın, birliyin, namizədin xeyrine nüfuz edilməsinə yönələn təsir metodları, qayda və üsullarının məcmusu.

S.t. strukturu seçkiqabağı situasiyanın təhlilini, seçki kampaniyası strateyiyanın formalasdırılmasını, seçki taktikasının işlenilmesi və realasdırılmasını əhatə edir.

## Seçki texnologiyaları

Seçkiqabağı situasiyanın analizi birincisi, seçkiler ərafəsində dairədə vəziyyətin öyrənilmesini (sosial-iqtisadi, siyasi situasiya, millətlərarası, dinlər-arası münasibətlər, seçcilerin tələb və istekləri), ikincisi, seçki kampaniyasının analitik-informasiya destəyinin temin edilməsini, kampaniyanın təşkilatçıları və seçciler arasındakı əks əlaqənin yaradılmasını nezərdə tutur.

Seçki kampaniyası strategiyasının formalasdırılması: partiyanın, namizədin seçki kampaniyasının strateji mövzularının müəyyən edilməsi; əsas mövzuların informasiya təminatı; ünvanlı qrupların, yeni namizəd və ya partiyanın istiqamətləndirilmiş təsiri üçün sosial qrupların, birləşmələrin seçilmesi; namizədlərin imicinin yaradılması, seçcilerin onlara pozitiv münasibətinin formalasdırılması.

Seçki taktikasının işlenilmesi və realasdırılması: – situasiyanın inkişafı və namizədin məqsədləri ilə müəyyən olmuş fealiyyət üsulları və qaydalarının seçilmesi; namizədin, partiyanın şiarının formalasdırılması; seçcilerin diqqətini cəlb edən informasiyanın işlenilmesi və yayılması, siyasi reklamın hazırlanması və yayılması; namizədlərin seçciler qarşısında çıxışlarının təşkil edilməsi; rəqabəti mübarizənin aparılması; "çirkli texnologiyalar" və müqavimət göstərmək ("çirkli texnologiyalar") – faktların şürlü şəkilde qəsdən təhrif edilməsinə, seçcilerin ələ alınmasına, eyni soyadlı namizədlərin irəli sürülməsinə, anonim əks reklamın yayılmasına və s. əsaslanan texnologiyalardır.

## Seçki votumu

Seçki votumu – parlament, prezident, bələdiyyə və s. seçkili üzrə seçki kampaniyasının nəticələri.

Sekta (lat. *secta* təlim, istiqamət, məktəb) – 1) məzheb, teriqət; kilsənin hökmənlərindən imtina eden müəyyən bir dini qrup, icma. Məcazi mənada – geniş xalq kütłələrən ayrılmış, öz kiçik, mehdud maraqları ile yaşayan özünə qapılmış insan qrupu.

Sekulyarizasiya (lat. *saecularis* dünyəvi, kübar) – kilsənin əmlakının və torpaqlarının onun elindən alınıb dövlətə verilməsi. XIX əsrin sonundan isə şəxsiyyətin her cür dini teriqətin və kilsə institutlarının təsir dairesindən çıxmazı.

Seqreqasiya (lat. *segregacio* ayrılmama) – her hansı bir ırqın, yaxud etnik qrupun güclə və ya könüllü hənsəsə bir mehdud əraziyə köçürülməsi; sosial ənsliyət üçün onların qarşısına müəyyən sadələrin-hedələrin qoyulması; ayrıca təlim və tərbiyə; digər diskriminasiya tədbirləri.

Selektorat (lat. *selectio* seçmə) – rəhbər vezifələrə layiq olan insanları seçib üzə çıxaran bir qrup şəxs. Selektorat terminindən əsasən elita nəzəriyələrində istifadə olunur və burda başlıca məqsəd bu təbəqəyə mənsub olan insanları bir yere toplamaqdır.

Senat (lat. *senatus* qədim) – 1) Qədim Romada yüksək hakimiyyət orqanı; 2) ABŞ-da konqresin baş palatası; 3) Belçikada, Kanadada, İtaliyada, İspaniyada və başqa ölkələrdə parlament.

## Sesesiya

Senzura (lat. *censura*) – çap məhsul-larının, televiziya və radio verilişlerinin mözəmnü üzerinde rəsmi hakimiyyətin nezareti. Müsəir konstitusiyaların əksəriyyəti informasiya azadlığını bəyan edərək S.-ni qadağan edirlər. Lakin dönyanın bütün ölkələrində tövqələdə hallar və herbi vəziyyət zamanı S. tətbiqinə yol verilir.

Separatizm (fr. *separatisme*, lat. *separatus* ayrılmış, təcrid olunmuş) – ayrılmaga can atmaq, dövlətin bir hissesini ayırmak, yeni dövlət təsisatı yaratmaq və ya ölkənin bir hissesinə muxtarıyyət verilməsi uğrunda hərəkat. S. milli-azadlıq hərəkatından onunla fərqlənək ki, milli-azadlıq hərəkəti öz tarixi torpaqlarında xarici qüvvələr tərəfindən istila nəticəsində müstəmləkə vəziyyətinə salınmış xalq azad olmaq və öz milli dövlətinə yaratmaq can atr. S. isə dünya birliyinin tanıldığı müstəqil dövlətin ərazisini etnik və ya her hansı başqa bir zəməndə parçalayıb ayırmak, orada ya yeni müstəqil dövlət yaratmaq, ya da başqa bir dövlətin tərkibinə daxil olmaq məqsədi daşıyır. Bu isə beynəlxalq hüquqa və müasir siyasi ənənələrə ziddir.

Sesessiya (lat. *secessio* ayrılmama, çıxmama) – her hansı bir dövlətin müəyyən bir hissəsinin ondan ayrılmasi prosesi. S. problemi əsasən milli etnik zəməndə baş verir. Öz müqəddəratını təyin etmek, öz müstəqilliyinə nail olmaq istəyən *millat* (bir qayda olaraq belə hallar hənsə bir millətə mənsub olan əhalinin daha six yaşadığı ərazilədə baş verir) bu üsulə əl atr.

## Sessiya

Tarixdə bir çox dövlətlərin ərazisində S. halları baş vermişdir. Bu məsələ bəzi hallarda sülh yolu ilə həll olunmuş, bir çox hallarda isə silahlı münaqişələrə səbəb olmuşdur.

Bu məsələ öz müstəqilliyinə qovuşmuş Azərbaycan Respublikasından da yan keçməmişdir.

1985-ci ildə Afinada Daşnaksütün partiyasının XVI qurultayında "Böyük Ermenistan" yaratmaq ideyası yenidən irali sürüldü. Dağlıq Qarabağda separatist "Krunk" və "Miatsum" təşkilatları açıq fealiyyətə başlıdlar. Mərkəzi hakimiyyete və xarici erməni diasporuna arxalanan erməni şovinistləri Ermənistanda və Dağlıq Qarabağda yaşayış azərbaycanlıları silah gücү ilə qovdular. 1989-cu il dekabrın 30-da Ermənistanda SSR Ali Soveti "Dağlıq Qarabağı Ermənistana SSR-ə birləşdirmək haqqında" qərar qəbul etdi. Ermənistana silahlı qüvvələri Dağlıq Qarabağı və altı rayonu işğal altında saxlayır. Azərbaycan dövlətinin siyasi strategiyasında ərazi bütövlüyünün barpa edilməsi əsas yer tutur.

**Sessiya** (lat. *cessio*) – özünün razılığı ilə bir ölkənin ərazisinin digərinə verilməsi.

**Seym** (pol. *sejm*) – Polşada və bəzi dövlətlərdə parlament, qanunvericiliyi.

**Səfərbər siyasi iştirak** – fərdin siyasi fealiyyətinin məcburi xarakter daşımıası. Bu halda siyasi feallığın stimulu adəten inzibati məcburiyyət,

## Səlahiyyətlərin ötürülməsi

ənənə, qorxu və s. olur. S.s.i. mövcud siyasi sistemi müdafiə etmək, iqtidarda olan elitaya sədəqət göstərmək, ümum-xalq birliyinə və yeridilən siyasetin doğruluğuna inan nümayiş etdirmek məqsədini güdürlər. Siyasi iştirakın seferber tipi totalitar və avtoritar rejimlərde olur.

**Səfir** – protokol baxımından daha yüksək seviyəli diplomatik nümayəndəliyin başçısı. S. dövlət başçısının yanında akkredite olunur.

**Səlahiyyətlər** – her hansıa subyektin (fərdin, institutun) vətəndaşların eksəriyyəti tərəfindən tanınan insanların davranışına, siyasi və başqa institutların fealiyyətinə təsirətmə, yəni hakimiyətdən legitim istifadə etmək hüquqı.

S. hakimiyətin işləməsinin təcrübədə qanunlarla, enənələrlə, nüfuzla və s. müyyən olunmuş və yol verilən hərəkətlərin məcmusu kimi reallaşan texnoloji şərtidir. S. vəzifəli şəxslər verilən hüquq və vəzifelerin, hemçinin onların həyata keçirilməsi üsullarının daqiq müyyən olunmuş siyahisidir; S. vəzifəli şəxslər, vəzifəli şəxslər qrupuna, yaxud ictimai təşkilatın üzvünə (üzvlerinə) müvafiq hüquq malik orqanın verdiyi konkret tapşırıqlardır. Bir sırada dövlət və ictimai institutlar təqdim etdikləri səlahiyyətləri xüsusi sənədlərlə təsdiqleyirlər (məs., diplomatik münasibətlərdə etimadnamələrlə).

**Səlahiyyətlərin ötürülməsi** – vətəndaşların, siyasi orqanların, vəzifəli şəxslərin öz hüquqlarının bir hissəsini onların maraqlarını ifadə və müdafiə

## Səlahiyyəti çıxluq

etmək, eləcə də müyyən funksiyaları yerine yetirmək iqtidarında olan xüsusi nümayəndələrə ötürməsi, vermesi.

**Səlahiyyəti çıxluq** – toplantıda iştirak edənlərin və ya müyyən nümayəndəli hakimiyyət organının deputatlarının ümumi sayının 2/3, 3/5 və ya 3/4 nisbətlə ifadə olunan ses çıxlığı.

**Sənaye cəmiyyəti** – cəmiyyətin ənənəvi, aqrar formasından sonra meydana çıxan geniş əmək bölgüsüne və iri maşın istehsalına əsaslanan inkişaf mərhəlesi. Kapitalizm və sosializm formasılarını xarakterizə edən bu termin Sen-Simona məxsusdur. O, S.c.-nə militarist cəmiyyətə qarşı qoyaraq onun texnokratik geleçəyini öncədən görmüşdür. Sonralar Qərb alimləri bu terminən aktiv istifadə edərək ona konseptual status vermişlər. S.c.-nın səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:

iqtisadiyyatın senaye bölməsinin və nəqliyyat infrastrukturunun intensiv inkişafı özünün son mərhəlesinə çatır; əmtədə və xidmətlərin istehsalı istehsal vasitələrinin istehsalını üsteləyir; durmadan mürəkkəbəşən əmək bölgüsü sistemi ümumi və peşəkar təhsilin inkişafını və təkmilləşdirilməsini tələb edir; idarəetmə sisteminin rasionallaşmasına olan tələbat sosial təsisatların fealiyyətinin yüksək seviyyədə bürokratikləşməsinə getirib çıxarıır; təsisatlarla subyektlər arasında sosial funksiyaların daqiq bölgüsünün mövcud olmadığı ənənəvi sənayeyə qədərki cəmiyyətdən fərqli olaraq burada funksional ixtisaslaşma uğurlu inkişafın

## Sionizm

əsas amilinə çevrilir; moderniyyətin sekulyarlaşması prosesi özünün məntiqi zirvesinə çatır, bu zaman sosial təfəkkür məsuliyyəti seçimin bütün situasiyalarında her şəyden əvvəl rasional ağıla və düşüncəyə əsaslanır.

**Səsvermə** – seçki prosesinin həlli-dici mərhelesi. Bir, yaxud iki turda keçirilir. S. büləttəndən, yaxud xüsusi maşından istifadə etmək yolu ilə həyata keçirilir. Bəzi ölkələrin qanunlarında poçt vasitəsilə (Danimarka, AFR, İrlandiya, Böyük Britaniya), habelə etibarname ilə (Belçika, AFR, Fransa, Yaponiya, Niderland) səsvermə imkanı nezərdə tutulur. Bir çox müasir dövlətlərdə S. təkcə hüquq yox, hem de vəzifə sayılır, onun yerinə yetirilməməsinə görə cəza verilir: Belçikada, Niderlandda və Avstraliyada – cərimə, Pakistanda – həbs cezası tətbiq olunur.

Parlament hüququnda S. – parlamentin rəhbər və işçi orqanlarının seçilmesi və qərarların qəbul edilməsi zamanı deputat tərəfindən səsin verilməsidir. S. gizli və açıq (o cümlədən adbaad) olub, müxtəlif üsullarla (bülletenlərin, elektron vasitələrinin istifadə olunması ilə, ayağa qalxmaq, əl qaldırmak yolu ilə və s.) həyata keçirilir.

**Sionizm** (Qüdsün yerleşdiyi təpələrden birinin – Sionun adından) – milli ideologiya və siyasetin növlərindən biri. XIX əsrin sonu XX əsrin əvvəllerində meydana gəlmişdir. Əsasını bütün yəhudilərin Fəlestine köçürülməsi və burada milli yəhudi dövlətinin yaradılması ideyası təşkil edir. Hazırda həmin

## Sivilizasiya

ərazinin böyük bir hissəsində İsrail dövləti yaradılmışdır (1948).

**Sivilizasiya** (lat. *civili* vətəndaş, dövlət) – 1) ictimai inkişafın mərhəlesi, səviyyəsi; 2) cəmiyyətin barbarlıqdan sonrakı inkişaf mərhəlesi.

**Siyasət** (< yun. *politike* dövlətin idarə olunması məhərəti) – politologyanın mərkəzi anlayışlarından biri. "P" termini Aristotelin dövlət, idarəetmə və hökumət haqqında "Siyasət" ("Politika") adlandırdığı traktatının təsiri altında yayılmışdır.

S. üç qarşılıqlı elaqədə olan aspektlərin vəhdətində çıxış edir: 1) ictimai həyat sahəsi; 2) sosial subyektlərin fealiğinin bir növü; 3) sosial münasibətlərin (fördər, kiçik qruplar və s. arası) tipi.

Birinci aspektde S. cəmiyyətin strukturunda özünün yerini tutmuş və onda müəyyən rol oynayan element kimi meydana çıxır. Aristotelden başlayaraq, ictimai həyatın muxtar sahəsi kimi siyasətdə ümumi və şəxsi maraqların uyğunlaşdırılması, hakimliyin həyata keçirilmesi və qayda-qanunun saxlanılması, ümmükməhiyyəti məqsədlərin reallaşdırılması və insanlara rəhbərlik, resursların tənzimlənməsi və ictimai işlərin idarə olunması funksiyaları təsbit edilir. S.-in ikinci aspekti onun sosial subyektlərin məcmu şəklində və fərdi feallığı tərzi insan fealiyyəti və sosial davranışın növü kimi interpretasiyası ilə bağlıdır. Üçüncü, Aristotel S.-i insan ünsiyyətinin ali növü kimi tərif vermişdir.

**Siyasət** S. fenomeninin analizi üçün bəzi alimlər rus və Azərbaycan dillerində geniş anlaysı analoqları olmayan, ingilis dilində istifadə olunan *polity*, *policy*, *politics* kateqoriyalarını ayırmalı daha münasib və adekvat anlayışlar işlədirler.

*Polity* anlayışı siyasetinin konstitusiya ilə, hüquqla, enənələrlə, parlamentlər, hökumətlər, məhkəmələr və s. formasında müəyyən olunmuş institusional ölçüsü ifade olunur.

*Policy* anlayışı siyasetinin siyasi tədbatlar və maraqlarla, siyasi dəyərlər və məqsədlər, siyasi program və doktrinalar kimi normativ esasları ilə bağlıdır.

*Politics* anlayışı siyasetinin prosesual şəhərimi nəzərdə tutur ki, bu zaman səhəbat intellektual, iradi, qiymətverici və sosial-psixoloji formaları olan siyasi idarə ifadə etməkən gedir.

S. strukturunda forma, məzmun və proses (münasibətlər) ayrılmır. S. forması – ona davamlılıq, sabitlik veren, adamların siyasi davranışını tənzimləməye imkan verən onun təşkilatı strukturu, institutları (dövlət, partiyalar və s.), hemçinin normalar və qanunlardır. S.-in məzmunu onun məqsədləri və dəyərlərində, həll etdiyi qərarların qəbul edilmesi motivlərində və mexanizmlərində, problemlərdə ifade olunur. Siyasi prosesdə siyasi fealiyyətin mürekkeb, çoxsubyektli və münaqişeli xarakteri, onun müxtəlif sosial qrupların, təşkilatlar və fördərlərin münasibətləri kimi mövcudluğu öz eksini təpdir.

S. bir neçə seviyyədə həyata keçirilə bilər: 1) aşağı seviyyə o, yərli problemlərin (mənzil şəraiti, məktəb, universitet, ictimai nəqliyyat və s.) həllini

## Siyasətbaz

əhatə edir; bu seviyyədə siyasi fealiyyət əsasən ayrı-ayrı ferdər tərefindən həyata keçirilir, lakin maraqların bir hissəsi yərli assosiasiylar tərefindən həll oluna bilər; 2) lokal seviyyə dövlətin müdaxiləsini tələb edir; daha feal surətdə siyaset regionunun iqtisadi inkişafında maraqlı olan qruplar və assosiasiylar tərefindən həyata keçirilir; 3) S. nəzəriyyəsində milli seviyyə mərkəzi yer tutur ki, bu da dövlətin resurslarının bölgündürüləmsindən etibarla kimi tutduğu yeri ilə müəyyən olunur; 4) Siyasi fealiyyətin əsas subyektləri kimi suveren dövlətlərin çıxış etdiyi beynəlxalq seviyyə.

İctimai həyatın xüsusi sahəsi kimi S.-in rolu onun üç xüsusiyyəti ilə şərtlənir: universallığı, ümumi əhatəli xarakteri; praktiki olaraq həyatın istenilen tərfələrinə, cəmiyyətin elementlərinə, münasibətlərə, hadisələrə təsir etmək qabiliyyəti ilə; nüfuz etmək bacarığı, yəni hədsiz nüfuz etmək imkanı ilə və bunun nəticəsi kimi, attributivliyi ilə (qeyri-siyasi ictimai hadisələrlə, münasibətlər və sahələrlə uyğunlaşmaq qabiliyyəti ilə).

**Siyasətbaz** – prinsipsiz siyasi işbaz, hemçinin xırda, dayaz şəxsi hissələrdən, niyyətlər və məqsədlərdən çıxış edərək hərəkat edən zirek və prinsipsiz insan.

**Siyasətdə akkulturasiya** – müxtəlif siyasi dəyərlərə sistemlərin qarşılıqlı təsiri və qarşılıqlı nüfuz etməsi prosesləri.

**Siyasətdə ambivalentlik** (< lat. *ambo* hər ikisi + *valentia* güc) – strukturunda əks başlangıcların olmasına şərtləndirən

## Siyasətdə əxlaq

siyasi hadisələrin daxili ziddiyyətliliyi, ikiliyi.

**Siyasətdə əxlaq** – siyasetdə əxlaqi normaların və ya dəyerlərin: xeyir-xâlığın, adaletin, borcun və s. əks olunması. Əxlaqi siyasetin mümkünlüyü bərədə dünya ictimai-siyasi fikrində müxtəlif baxışlar mövcuddur: 1) siyasetdə əxlaqlı nöqtəyi-nözərindən yanaşmalarдан biri. Q.Mabli siyaseti ictimai, əxlaqi isə şəxsi siyaset adlandırma. Mabliyə görə, yaxşı siyaset sağlam mənəviyyatdan fərqlənmir. J.J.Russo siyasetdə əxlaqi birləşdirməyə çağırır: "əgər hər kim siyasetdə əxlaqi bir-birindən ayrı öyrənməyə çalışsa, o heç nəyə nail olmayıcaq və onların heç birini anlamayaçdır. Mənəviyyat üçün pis olan, heç şübhəsiz, siyaset üçün da pis olacaqdır. T.Cefferson fikrincə, idarəetmə mədəniyyətini mədəniyyətcə saf olmağı tələb edir." 2) M.Makiavelliyə görə siyaset və mənəviyyat bir araya sığışmaz anlayışlardır. Əxlaq – əbədi bir normadır. O, fərdin insanlara münasibətini müəyyən qaydalarla könlüllü olaraq tənzimləyir. Siyasetdə isə məqsədə uyğunluq hökmran edir, onda müxtəlif sosial qrupların maraqları əks olunur. Siyasetdə əxlaq yoxdur, ancaq maraqlar mövcuddur. 3) Şəraitdən asılı olaraq siyaset həm əxlaqi, həm də qeyri-əxlaqi ola bilər. M.Veber əxlaqla siyasetin fealiyyət dairəsini ayırb分离mək onları "barışdırmağa səy göstərmişdi". Siyasetçi hər hansı bir siyasi qərar qəbul edənə qədər öz ideya inamına və əxlaqi prinsiplərinə arxala bilər, lakin o, qərar qəbul edərək

## Siyasətdə integrasiya

real vəziyyəti nəzərə almalı, qəbul etdiyi qərarın sonrakı nticələrini düşünməlidir ("inam etikası" və "məsuliyyət etikası").

**Siyasətdə integrasiya** – siyasi subyektlərin bir-biri və hakimiyyət təsisatları ilə normalar, simvollar, stereotiplər və onların fərdi interpretasiyası vəsi-tosile qarşılıqlı fealiyyətini ifadə edən anlayış.

**Siyasətdə konvensionalizm** – 1) fərd-lerin və qrupların qarşılıqlı məqbul idəyaya, qiymətləndirməyə, razılaşmaya tərəfdar olması; 2) siyasi məfşumların şərtiliyi, nisbiliyi, onların interpretasiyasının və başa düşülməsinin insanların arasındakı razılaşmadan asılılığı.

**Siyasətdə qeyri-zorakı hərəkətlər** – vətəndaşlar hakimiyyətə itaetsizlik göstərərkən münaqişeli şəraitdə qərə qəbul edilən zaman mənəvi standart-lara qarşılıqlı emal olunmasına əsaslanan siyasetin feal növü. Qeyri-zorakılığın ənənələri buddizm və daosizmə əmələ gelmiş, yeni dövrə faşist sektası kimi formallaşmışdır. Qeyri-zorakılığın prin-sipleri C.Lokkun, Volterin, J.J.Russonun, İ.Kantun əsərlərində, Rusiyada L.N.Tolstoynun sosial fəlsəfəsində təşəkkül tapmışdır. Bu prinsiplər öz praktiki hellini XX əsrin birinci yarısında Hindistanda (Qandizm, Satyaaraxa) tapmışdır. Müasir dövrə S.Q.-z.h. antihəber, ekoloji, feminist və b. hərəkatlarda tesadüf edilir.

**Siyasətdə mentalitet** (lat. *mentalis* ağıllı) – böyük insan qruplarına (etnos, millet, sosial təbəqələr) xas olan və

## Siyasətdəollar və sağlar

onların etraf mühit fenomenlərinə reaksiyasını bildirən dəyişməz spesifik dünyadəki əsası. Termin elmi dövriyə yəx XX əsrin əvvəlində L.Levi-Bryul tərəfindən daxil edilmişdir. Bu anlayış təkəcə şür sferasının koqnotiv (birloş-dirici) torəflərini (bilik, dünyagörüşü, etiqad və s.) deyil, həm də onların iyerarxik dəyərlərini, əsas təlebatlarını, kollektiv təhlükəsizlik arxetiplərini, elecə də düşüncə və etlaq stereotip-lərini özündə əks etdirir. Mentalitetə aşağıdakı əlamətlər xasdır: riflesiya vərəmə, təzahürün stereotipi (reaksiyanın şüuraltı xüsusiyyəti); yüksək davamlılıq, əsaslı dəyişikliklər zamanı dövlətin və digər sosial institutlarının təsiri altına düşməmək.

Mentalitetin inkişafı və spesifikasiyası kompleks amillərlə müyyənolşur: (relief, iqlim, coğrafi vəziyyət və s.), etno-tarixi, sosial-iqtisadi, dini, siyasi (siyasi rejimlərin tasarı) və s.

**Siyasətdəollar və sağlar** – siyasi həyatın feal iştirakçılarının – siyasi partiyaların, liderlərin və s. ideya-siyasi yönümlərinin xüsusiyyətləri.

Termin Fransa inqilabı dövründə (1789-1794) meydana gelmişdir. O vaxt kralı müdafiə edən və onun sağ tərəfinde oturan Baş ştatların deputatlarına "sağlar", ondan sol tərəfdə oturanlar – kralı müdafiə etməyənlər isə "sollar" deyildi. Siyasetin subyektlərinin sağlara və sollara bölünməsi onların bərabərliyə, ictimai həyatda baş verən dəyişikliklərə münasibatları, elecə də siyasi fealiyyətdə istifadə etdikləri metodlalarla eləqədar idi. Belə hesab

## Siyasət fəlsəfəsi

olunurdu ki,ollar – sosial berabərliyin, cəmiyyətdə radikal dəyişikliklərin tərəfdarlarıdır. Bunun üçün onlar cəmiyyətin en yoxsol təbəqəsini müdafiə etmek üçün siyasi mübarizədə gücləndərildən istifadə etməyə hazırlıdırlar; sağlar isə beraberliyin, cəmiyyətdə keskin dəyişikliyin əksinə çıxır, imtiyazlı qrupları və cəmiyyətin iyerarxiyik təşkilini müdafiə edirdilər.

Cəmiyyətin tipindən asılı olaraq tarixi gedişdətəolların və sağların səciyyəvi xüsusiyyətləri də əhəmiyyətli dərəcədə dəyişilmişdir.

**Siyasət fəlsəfəsi** – fəlsəfi telim. İnsan və cəmiyyət haqqında fəlsəfi biliklərin əsas sahələrindən biri olub siyasetin fundamental problemlərinin, onun daha dərin mahiyyət kəsb edən əsaslarını tədqiq etdir. S.F. terminindən şəxsin baxışlarını, siyasi mövqeyini, cərəyanları, siyasi partiyaları, sinifləri, dövrün bu və ya digər məsələyə münasibətini müyyənəşdirməkde istifadə olunur.

S.F. qədim dövrde, Avropa və Şərqiñ antik dünyasında, Qədim Çinə filo-sofun insan və dünya, hakimiyyət, ədalətlilik, insanların arasında qeyri-bərabər münasibətlər, eyni zamanda onların təhlili, telimi və etlaqın təbliği haqqında düşüncələri kimi yaranmışdır. Siyaset haqqında en erkən və en yaxşı yazılmış fəlsəfi əsər c.e. V əsərə təsadüf edir. Avropada S.F.-nin böyük nümayəndəleri Platon və Aristotel olmuşdur. Bütün dövrlərde, XX əsr də daxil olmaqla görkəmli mütəfəkkirler bu və ya digər dərəcədə siyasetin fenomenlərinin tədqiqi ile məşğul olmuşlar.

## Siyasətin humanistləşməsi

Bezən onların siyasi əsərləri daha çox məşhurlaşmış və onların özürlərə de şəhər getirmişdir. S.F.-nin tarixində Foma Akvinskinin, Dante Aligyerinin, Marsiliya Paduanskinin, U.Okkomanın, N.Makiavellinin, T.Hobbsun, Q.Leybnitsin, B.Spinozanın, C.Lokkun, Ş.Monteskyönün, D.Yumun, J.J.Russonun, I.Bentamin, İ.Kantin, Q.Hegelin, İ.Fixtenin, V.Humboldtun, C.Millin, K.Marksın, F.Engelsin, A.I.Gertse-nin, M.A.Bakuninin və müasir filosofların, mütəfəkkirlerin adlarını çəkmək mümkündür.

XX əsrde S.F. akademik fəlsəfi elmə əçvirlimiş, Qərbi Avropanın və Amerikanın universitetlərində özünə yer tapmışdır. Müasir siyasi-fəlsəfi ədəbiyyat son dərəcə genişdir və getdikcə dərmaqdadır.

S.F. çerçivəsində ənənəvi olaraq siyasi hadisələr və proseslərin, insan və təhlili və proqnozlaşdırmanın metodoloji əsasları kimi problemlər tədqiq edilmişdir. Müasir S.F. daha çox siyasi dil, siyasi dəyərlər, siyasi germenevitika kimi problemlərlə məşğuldur.

**Siyasətin humanistləşməsi** – siyasetə humanist istiqamət verilməsi, onun insanın maraq və dəyərlərinin həyata keçirilməsinə meylli olması.

Daxili siyasetdə bu hər bir şəxsin marağının həyata keçirilməsinə, onun vətəndaş hüquqlarının təmİN edilməsino soy göstərmək deməkdir.

Siyasetin qeyri-humanistliyi maddi rıfahın və mədəniyyətin aşağı seviyədə olması, insanların öz gelecekklərinə inamsızlığı ilə əlaqədardır və o, öz

## Siyasətin ideologiyalaşması

İfadəsinə içtimai passivlikdə, mənəvi pozğunluğda, əqləqi idealların korroziyaya uğramasında, cinayətkarlığın artmasında, zoraklıqla, alkogolizm və narkomaniyada tapır.

Xarici siyaset sahəsində humanist-ləşmə beynəlxalq münasibətlərin yeni tipinə keçmək deməkdir, bu münasibətlər insanın maraqlarına, Yer üzərində sülhün qorunub saxlanmasına xidmət edir.

Daxiliye və xarici siyasetin humanist-ləşməsi insan hüququnun, mülki, siyasi, sosial-iqtisadi hüquqların və ya sülh, tərkisiləh, inkişaf, ətraf mühitin mühafizəsi, yaşamaq hüququnun heyata keçirilməsinin, beşəriyyətin qlobal problemlərinin həllinin zəruri şərtidir.

**Siyasətin ideologiyalaşması** – Siyasi nəzəriyyənin, praktik siyasi prosesin və siyasi şurun müyyən ideoloji konsepsiyalara, ideyalara və meyillərə təbə etdirilməsi prosesi. İdeoloziya və siyasetin zəruri qarşılıqlı təsiri dəyişərək eله səviyyəyə keçə bilir ki, bu zaman ideoloziya siyasetə həddən artıq və aqressiv şəkilde müdaxile edir. Bu isə öz növbəsində cəmiyyətin digər heyat sahələrinin – hüquqi, iqtisadi və b. sahələrin ideologiyalaşması ilə nəticələnir. Bu prosesin məzmunu ideoloji spektrin liberal-demokratik və tərəqqipərvər qanadından tutmuş ifrat sağ və ya sol, hətta mürtəcə meyilləri de shəhəde bilər. Siyasetin həddən artıq ideologiyalaşması onu zəruri sərbəstlikdən mahrum edə və müyyən ideoloji ekstremizmə tabe etdirə bilər.

## Siyasi azadlıqlar

**Siyasi adaptasiya** – funksiyaların deyişməsində, yeni möqsədlərin qoyulmasına və problemlərin həlline yeni yanaşmaların işləniləb hazırlanmasında ifade olunan ətraf mühitin tələblərinə siyasi strukturların, siyasi sistemin uyğunlaşması.

**Siyasi antropologiya** – siyasi elmin senaye cəmiyyətlərində hakimiyətin və sosial nəzarətin institut və mexanizmlərini öyrənen bölməsi. Sinonimlər: potestar-siyasi etnoqrafiya, etnopoliologiya.

**Siyasi avantürizm** (fr. *aventure* macera, risk) – siyasi liderlərin, ayrı-ayrı partiyaların, hərəkatların, dövlət və digər siyasi subyektlərin öz imkanlarını və qabiliyyətlərini mütləqləşdirməsi.

**Siyasi avtarkiya** (yun. *autarkeia* özündən memnun olma) – ölkənin iqtisadi, sosial və mədəni tacrid edilməsi siyaseti, onun beynəlxalq əlaqələrdən, dünya bazarı və beynəlxalq kooperasiyadan tacrid olunması.

**Siyasi azadlıqlar** – insanın, eləcə də digər siyasi subyekti dövlətdə eks olunan vəzifiyətinin hüquq normalarının cəmi. S.a. bir qayda olaraq hər ölkənin konstitusiyasında, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında tasbit olunmuşdur.

S.a.-in məzmunu tarixin bütün dövrlərində dəyişmişdir. Ümumdünya İnsan Hüquqları Beyannamesində S.a. siyasi hissəsində söz azadlığı, mətbuat, informasiya almaq azadlığı, siyasi partiyalar və

## Siyasi bərabərlik

assosiasiylar yaratmaq, siyasi çıxışlar azadlığı (mitinqlər, nümayişlər və s.) daxildir.

**Siyasi bərabərlik** – hakimiyətin bərabər bələşdirilməsini hər bir vətəndaş üçün siyasi təşkilatlar formalaşdırmaq, onlara daxil olmaq imkanlarının olmasını, şəxsi rəyi ifade etmək azadlığını; səs vermek; dövlət hakimiyəti orqanına seçilmək; siyasi liderlərin açıq siyasi rəqabət aparmaq; alternativ informasiya mənbələrindən istifadə etmək hüququnun; azad və adaletli seçimlər; seçicilərin səslərindən asılı olan hökumət institutlarının olmasına və s. nəzərdə tutur.

**Siyasi blok** – ümumi məqsədləri olan dövlətlərin, partiyaların, ictimai-siyasi təşkilatların birlüyü (b a x: *Dövlətlər-arası birlilik; Seçki bloku*).

**Siyasi böhran** – cəmiyyətin siyasi sisteminin mövcud münaqışlarının kəskinleşməsi və dərinleşməsi, siyasi gərginliyin sərt şekilde artmasına təzahür edən vəzifiyəti.

Beynəlxalq münaqışə və ziddiyətlərlə bağlı olan xarici siyasi böhranlar və hökumət, parlament, konstitusiya böhranları ilə şərtlənən daxili siyasi böhranlar fərqləndirilir.

Hökumət böhranı nisbətən tez-tez baş verən hadise olub hökumətin parlamentdə və ya onun palatalarının birində (hökumət bu palata qarşısında hesabat verir) əksəriyyətin müdafiəsini itirməsi ilə səciyyələnir. Əger hökumət yaranmış vəzifəyin öhdəsindən gəle bilmirsə, parlament etimadsızlıq

## Siyasi böhran

votumu bildirərək ona kömək etmədən imtina edə və hökuməti istefaya göndərə bilər. Hökumət böhranı liderlərin, idarəetmə formalarının dəyişməsi ilə müşayiət oluna bilər.

Parlament böhranı zamanı qanunvericiliq orqanda qüvvələr balansı dəyişir və parlamentin qəbul etdiyi qərar ölkə vətəndaşlarının əksəriyyətinin iradəsinə uyğun gelmir. Nəticədə parlament buraxılır və yeni seçimlər təyin edilir. Parlament böhranı o zaman meydana çıxıb bilər ki, əsas rəqib fraksiyalar təxminən eyni gücə olur və bu da qərarın qəbul olunmasına mane olaraq qanunverici orqanın işini iflic edir.

Konstitusiya böhranı ölkənin Əsas Qanunun faktiki olaraq öz fəaliyyətini dayandırması ilə bağlıdır. Bu zaman əvvəlki konstitusiya legitimliyi itirir və onun keyfiyyətə yeniləməsi zərurəti ortaya çıxır.

S.b. hakimiyət strukturlarının öz legitimliklərini itirməsi, müxtəlif hakimiyət orqanları arasında qarşılıqlı əlaqənin olmaması, bir merkezin digəri tərefindən əngəllənməsi, sosial-siyasi tənzimləmenin və nəzarətin seməralılıyının aşağı düşməsi, siyasi etirazın kor-təbii formalarının (mitinqlər, tətil, nümayişlər) şiddetlənməsi ilə səciyyələnir.

Yaranma səbəbləri və təzahür xüsusiyyətlərinə görə politoloqlar S.b.-in aşağıdakı formalarını fərqləndirirlər: 1) legitimlik böhranı; 2) identifikasiyə böhranı; 3) siyasi iştirak böhranı; 4) nüfuzetmə böhranı; 5) bölgü böhranı.

Legitimlik böhranı hakim rejimin məqsəd və dəyərləri ilə vətəndaşların

## Siyasi cinayət

əksəriyyətinin siyasi tənzimləmənin əsas forma və vasitələri, ədalətli idarəetmə normaları haqqında düşüncələrinin uyğun gəlməməsi nəticəsində yaranır.

Identifikasi böhərəni o zaman meydana çıxır ki, etnik və sosial-struktur fəqləri ümummilli birləşmə və müəyyən siyasi sistemlə identifikasişmə yolunda mancəyə çevirir.

Siyasi iştirak böhərəni hakimiyyətə iddialı olan qrupların aktiv siyasi həyata qoşulmasına qarşı hakim elita tərəfindən sünə manəcələrin yaradılması, elecə də eks manafələrin daşıyıcıları olan qrupların siyasi iştirakının artması şəraitində ərazi bütövlüyünün milli birliliyin, siyasi sistemin stabilliyinin qorunub saxlanması probleminin kəskinleşməsi ilə səciyyələnir.

Nüfuzetmə böhərəni dövlət idarəetməsinin içtimai həyatın müxtəlif sahələrində öz qərarlarını həyata keçirmək qabiliyyətinin zəifləməsində təzahür edir. Bu cür böhərənin yaranması real siyasetlər hökumətin bəyan etdiyi məqsədlər arasında ziddiyətin meydana çıxmazı ilə əlaqədardır.

Bölgü böhərəni hakim elitanın cəmiyyətin maddi rifahını, onun keşkin sosial differensiasiyadan qaçmağa imkan yaratdan və əsas maddi nemətlərin əhalinin bütün tabəqələrinin faydallanmasına təminat veren bölgüsünü həyata keçirə bilməməsi ilə şərtlənir.

**Siyasi cinayət** – mövcud siyasi quruluşun saxlanılması (kriminal-tiranik dövlətçilik şəraitində), yaxud dəyişməsi (sivil içtimai sistem şəraitində)

## Siyasi cinayət

niyyəti ilə qanuna zidd metodlar və vasitələrdən istifadə olunmaqla edilən sosial hərəkət. S.c. dövlətə qarşı yönelik, onun konstitusion əsaslarının və müdafiə qabiliyyətinin sarsıdılmasına yönələn aksiyalar – dövlətə xeyənət, siyasi sui-qəsdələr, digər dövlətlərin xeyrinə casusluq, dövlət başçısına və hökumət üzvlərinə qarşı siyasi motivli cinayətlər addır. Onların xüsusi əlamətləri müvafiq qaydada cinayət məcələləsi ilə müəyyən olunur, qiymətləndirilir. S.c. digər növünü kriminal dövlət sistemini yaratmış, hakimiyyəti qəsb etmiş, vətəndaşlara qarşı müntəzəm repressiyalardan istifadə edən, onların tabii hüquq və azadlıqlarını tapdalayan şəxslərin faaliyyəti təşkil edir. Totalitar rejimlərin və onların rəhbərlərinin, başçılarının cinayətləri bu cürdür. Hər bir kriminal yönümlü siyasi aksiyanın subyekti eyni vaxtda iki normativ-dəyər ölçülərində olmağı məcburdur: onun əsil "məni" kriminal reallıqlar məkanında olur, "maskası" isə – legal siyasi institutlar daxilində. Bu ikilənmə gizli daxili gərginlik sahəsi yaradır və nə qədər əsil "mon" və onu pərdəleyən siyasi "maska" arasında məsəfa çoxdur, o qədər yaranan əsrarəngizliyin və sümüliyin (teatralığın) dərəcəsi de yüksəkdir. Ancaq bədii-estetik məqsəd və dəyərlərə malik olan adı tamaşaşdan fəqli olaraq, kriminal davranış subyektləri tərəfindən oynadıqları siyasi "tamaşaların" kənar məqsədləri olur. Bütövlükde onların aktyorluğunu gelecek hakimiyyət uğrunda mübarizənin məntiqinə tabedir. Onların böyük onu – sosial qayda-qanunu təmsil

## Siyasi coğrafiya

edən və qoruyanlara, əxlaq və hüquq normalarını müdafiə edənlərə qarşı mübarizədir.

**Siyasi coğrafiya** – sosiologiya, kartografiya və digər xüsusi metodlarnı köməyi ilə siyasi prosesləri ərazi, iqtisadi-coğrafi, fiziki-iqlim və digər təbii amillərlə qarşılıqlı suretdə öyrənən elm sahəsi.

**Siyasi davranış** – sosial subyektlərin siyasi sistemin fəaliyyətinə reaksiyalarının məcmusu. S.d. siyasi iştiraka və absenteizmə ayrıılır.

**Siyasi dəyərlər** – 1) əsas problemlərin və məqsədlərin həlliine dair cəmiyyətdə və sosial qruplar arasında razılığın təmin edən ali prinsiplər; 2) arzu olunan on yaxşı siyasi sistemə, siyasi məqsədlərə və onların əldə olunması vasitələrinə, elecə də onların siyasi əxlaq təsir edən modelinə inam. S.d.-da mürəkkəb siyaset dünyasında bir orijinət rolunu oynayır, onun mənə və məzmununu müəyyənəşdirir. S.d. sosial subyektin istək və maraqları eks olunur. M. Veberin metodologiyası nöqtəyinənəzərinə, S.d. cəmiyyətdə ideal konstruktur rolunu oynaya bilər ki, bunun vasitəsilə də siyaset dünyası derk olunur.

**Siyasi elita** – siyasi hakimiyyətin xeyli hissəsini özünün əlində cəmləşdirən şəxslərin nisbətən böyük olmayan, daxilən differensiasiyalılaşmış, integrasiya olunmuş, birləşmiş qrupu (yaxud qrupların məcmusu). S.e. dövlət hakimiyyətinin istifadə olunması, yaxud ona təsirle bağlı qorarların qəbul edilməsi

## Siyasi fəaliyyət

və həyata keçirilməsində bilavasitə iştirak edir (bax: V. Pareto, Q. Moska).

**Siyasi etika** – 1) siyasi fəlsəfə çərçivəsində formallaşmış və insanların əxlaq prinsiplərinin, normalarının və mənəvi təsəvvürlerinin siyasetə təsiri, həmçinin siyasetin əxlaqa əks təsiri öznün siyasi məqsədləri və mənəvi dəyərlərini derk etməsi əsasında formallaşmış normativ sistem; 3) insanın əxlaqi, mənəvi və siyasi şüurunun, özünəməsus sintezi, mənəvi seçimi və onun siyasi meyarlarının daxili vəhdəti forması (bax: *Siyasətdə əxlaq*).

**Siyasi etiraz** – bütövlükde siyasi sistemə, onun ayrı-ayrı elementlərinə, normalarına, dəyərlərinə, qəbul olunan qərarlara açıq nümayişədici formada neqativ münasibətin təzahürü. Davranışın etiraz formalarına mitinqlər, nümayişlər, yürüşlər, piketler, petisiyaların imzalanması, kütləvi və qrup şəklində zorakılıq aksiyaları. Etiraz davranışını şərtləndirən səbəblər: deprivasiya (yeni, subyekti can atlığı gözlənilən və real durum arasındaki fərqlə şərtlənən narazılıq vəziyyəti); siyasi mədəniyyətin ənənəvi normalanın və dəyərlərinin böhərəni, siyasi rejimin legitimiliyini itirməsi aid edilir.

**Siyasi fəaliyyət** – təşkil olunmuş və hakimiyyət funksiyalarını yerinə yetirən fərdlər və qrupların qarşılıqlı münaşətləri.

S.f.-in səciyyəvi xüsusiyyətləri: səyələrin ümumi problemlərdə, mövcud

## Siyasi fəallıq

sosial birliyin tələblərində cəmləşdirilməsi; dövlətə, onun institutlarına həmin problemlərin əsas həlli vasitəsi kimi baxılması; qarşıya qoyulan məqsədlərə nail olunmasının başlıca vasitesi kimi siyasi hakimiyyətdən istifadə edilməsi.

S.f.-in əsas durumları: siyasi özgələşmə – insan və siyasi hakimiyyət münasibətlərinin insanların səxsi həyat problemlərinin, onları siyasi hayatdan ayrı və ona qarşı qoymaqla həllində cəmləşdirilməsi ilə səciyyələnən durumu. Özgələşmə sahəsində siyaset real problemlərə, insanların maraqlarına aidiyəti olmayan fealiyyət növü, siyasi hakimiyyətə eləqə issə istənilməyin, lazımlı olmayan bir iş kimi nəzərdən keçirilir. Bu sahədə hakimiyyətə, dövlətələr eləqələr; vəzifələr, vergiler və sədəqələr sistemi vasitəsilə sərf məcburi şurətdə qurulur. Siyasi passivlik – siyasi fealiyyətin bir növüdür. Onun çərçivəsində subyekt (ford, sosial qrup) özünün səxsi maraqlarını reallaşdırır və digər sosial qrupun siyasi təsiri altında olur. Siyasi passivliyin növü kimi konformizm çıxış edir ki, bu da öz ifadəsinə sosial qrup tərəfindən siyasi sistemini dəyrələrinin, onun heyati maraqlarına uyğun gəlməsinə baxmayaraq, özünün səxsi dəyrələri kimi qəbul edilməsində tapır.

Siyasi hakimiyyətə təsir etmek, yaxud ondan istifadə etmək yolu ilə özünün maraqlarını reallaşdırmaq cəhdii və imkanları ise fərdin, yaxud sosial qrupun siyasi fəallığının meyarını təşkil edir.

**Siyasi fəallıq** (< lat. *actus* fəal, iş-guzar) – səxsiyyətin, müxtəlif sosial

## Siyasi hərəkat

grupların və siniflərin, siyasi institutların müyyən sosial-siyasi, iqtisadi, milli və ideoloji məqsədlərə nail olmağa yönələn feal, tekdili və məqsədönlü fealiyyəti. S.f. mahiyyətəsi siyasi həyata laqeyd münasibəti, fealiyyətsizliyi nəzərdə tutan siyasi passivliyin əksini təşkil edir.

**Siyasi hakimiyyət** – 1) ölkə daxilində hakimiyyətin qüvvədən və digər vasitələrdən istifadə etməklə həyata keçirilməsindən əlavə; 2) bütün cəmiyyət üçün, elecə də hakimiyyətin bütün digər növleri üçün S.h. qərarlarının alılıyi və mütləqiliyi; 3) kütlevilik, yəni ümumilik və fərdilikdən sərf-nəzər etmək; hüquq (qanunun) köməyi ilə bütün vətəndaşlara cəmiyyət adından müraciət etmək; 4) monomerkeçilik, yəni, həmi üçün ümumi (məsələn, iqtisadi hakimiyyətdən fərqli olaraq) qərarların qəbul edilməsi merkezinin olması; 5) inzibati, iqtisadi, informasiya və s. etibatlıların müxtəlifliyi. S.h. dövlət hakimiyyətine və ictimai hakimiyyətə bölünür. Dövlət hakimiyyəti müvafiq siyasi təsisatlar (parlament, hökumət, məhkəmə orqanları və s.), hüquq qaydaları, orqanları (ordu, prokurorluq və s.), habelə hüquqi baza ilə təmin olunur. İctimai hakimiyyət partiya strukturları, ictimai təşkilatlar, müstəqil kütlevi informasiya vasitələri, ictimai rəy tərəfindən formalasdırılır.

**Siyasi hərəkat** – siyasi partiya kimi siyasi məqsədlər güden, ancəq bir qayda olaraq, dəqiq təşkilatlı struktur, qeydiyyata alınmış fərdi üzvlüyü olmayan

## Siyasi həyat

kütlevi hərəkat. S.h.-in tərkibinə müxtəlif növ ictimai birləklər də daxil olabilir. Partiyalarla nisbətən hərəkatların ideya-siyasi oriyentasiyası xeyli geniş və mücərrəd, məqsədləri isə daha çox dar və konkretdir. Hərəkatların adətən vahid programı olmur.

S.h.-in yaranması çoxpartiyalı sistemin formalasmasına ilkin merhələsinin xarakterik xüsusiyyətidir: onların beziləri gələcək inkişafı gedisində siyasi partiyalarla çevirilir.

**Siyasi həyat** – insanların və cəmiyyətin siyasi varlığının mənəvi, cismani, emosional və praktiki eyni formalarının, onların siyasetə münasibətini və siyasetdə iştirakını seviyyələndirən məcmusu. S.h. anlayışı siyasi terminologiyaya David Leyn tərəfindən daxil edilmiş, iqtisadi, mədəni, mənəvi, maddi, dini həyat, onun digər növlerinə analoji olmaqla, konkret dövrlərin, ölkələrin, cəmiyyətlərin, sinif, sosial təbaəqələr və qrupların, ayrı-ayrı insanların fealiyyəti və siyasi davranışının ümumiləşdirilmiş şəkildə qiymətləndirilməsi üçün istifadə edilir. S.h.-in səciyyəvi xüsusiyyətlərinin təsviri onun mövcud olduğu şəraiti və onu şərtləndirən sosial, siyasi, iqtisadi və mədənitarixi amilləri: dövlətin tipini, cəmiyyətin siyasi quruluşunu, onun siyasi təşkilini və mədəniyyətini, hakimiyyətin strukturunu, ünsiyyət formalarını və s. qiymətləndirməye imkan verir. Beləliklə, bu və ya digər epoxanın, ölkənin, döyanın, regionun, milletin və i.a. (məs., müasir İngiltərənin, Nyu-Yorkun, Qərbi Avropanın, yaxud Cənubi-Şərqi

Asiyinin, Yaxın Şərqi, erəb ölkələrinin, Vaşinqtonun paytaxt hakim elitarının və s. S.h.-i). S.h. haqqında ümumişdirilmiş təsvəvvürler yaranır.

S.h.-a təsir edən xarici amillər: təbii mühitin siyasi problemləri formalasdırıran və onların həlli yollarının və imkanlarının seçilməsinə təsir edən elementləri; cəmiyyətde hakim olan iqtisadi münasibətlər, texnikanın inkişafı (herbi aspekt), informasiya yayımının süreçinin artırılması; cəmiyyətin sosial strukturunun status xüsusiyyətləri; siyasi münasibət iştirakçılarının geliri, maşğulluq növü, təhsil səviyyəsi, onların cəmiyyətdəki yeri və s.; etnomillili birləşmələrin xarakteri; böyük insanların kütləsini birləşdirən əsas amil kimi çıxış edən din; mənəvi birlilik və rohbarlıq vasitəsi olan insanların siyasi münasibətləri sahəsində davranışını istiqamətləndirən, siyasi hərəkətə və irade meyilləri formalasdırıran ideologiya; kütlevi informasiya vasitələri, onların verdiyi və interpretasiya etdiyi məlumatlar; ictimai rəy; S.h.-da iştirak edən insanların əhval-ruhiyyəsində, xalqın temperamentində, liderlərin xarakterində təzahür edən cəmiyyətin siyasi psixologiyası.

**Siyasi hökmranlıq** – dövlət-hüquq quruluşunda təsbit olunmuş siyasi qayda. Bu zaman biri idarə edir, digəri təbə olur.

**Siyasi-hüquqi təcrübə** – ictimai şüurun mnemonik strukturlarında kök salıb qalan mənəvi-praktiki məlumatların cəmi. Onlar aşağıdakı müxtəlif sivil və mədəni funksiyaları yerinə yetirirlər:

## Siyasi xeppeninq

kumulyativ – siyasi-hüquqi informasiyanın müeyyen olametlərinə – simvollarına görə formallaşması, toplanması, çoxalması və saxlanılması; translyasiya – siyasi-hüquqi bilgilərin cyni sosial məkanda və zamanda nəsildən-nəslə ötürülməsi; sosiallaşma – siyasi-hüquqi təcrübənin ümumi elementlərinin siyasi cəhətdən fəal və qanunatəbə vətəndaşların tərbiyəsində istifadə olunması; requlyativ – siyasi və hüquqi münasibətlərin nizamlanmasına, onun mövcud modellərə uyğunlaşdırılmasına siyasi-hüquqi təcrübənin təsiretma qabiliyyəti; antientropik-sosial xaos tehlükəsi ile mübarizə funksiyası, sosial hemreyliyin təmin edilmesi vəzifesi; əqlaq və hüquq qanunları ilə yaşıyan insanların ümumi birliliyə integrasiyası.

S.-h.t.-nın iki əsas forması mövcuddur: universal və lokal. Birinci halda o, ictimai həyatın en universal deyerlerini mənimseməş, sosial-siyasi əqlaqın en stereotip modellərini qavramış konkret sosial sistemin əksəriyyətinə xas olan ümumbeşəri təcrübədir. İkinci halda – uzun əsrlər boyu hansısa bir cəmiyyətin tarixi, milli və mədəni rəngarəngliyini özündə eks etdirən, konkret xalq və dövlət tərefindən hazırlanın yerli səciyyəli təcrübədir.

Siyasi xeppeninq – siyasi etirazın yumoristik forması. S.x. siyasi istiqamətli teatralmış kültəvi hadisələrdə, eləcə də kvazipartiya təşkilatlarının adlarında və fealiyyətlərində öz əksini tapır. Məsələn, "Pivəsəvənlər partiyası", "Subtropik Rusiya" hərəkatı, Plüralizm Diktatürü Partiyası və s. S.x. bu və ya

## Siyasi ideologiya

diger siyasi instituta, liderə, obyekta qarşı etirazın legal formalarından biridir.

**Siyasi ideologiya** – siyasi şüurun özünəməxsus forması, hakimiyətə, dövlət quruluşuna və onların tənzimlənməsi vasitələrinə baxışlar sistemi. Cəmiyyətin müxtəlif qruplarının öz maraqları (sosial, iqtisadi, milli və s.) həyata keçirmək uğrunda seydlər məqsəd və mezmənuna görə fərqlişən (liberal, mühafizəkar, radikal və s.) müxtəlif S.i.-in yaranmasına və onlar arasında ziddiyət və mübarizənin mövcud olması barədə təsəvvürlərin formallaşmasına getirib çıxmışdır. S.i. bu və ya digər qrupun hakimiyət iddialarını əsaslandıran müeyyen doktrinal kimi çıxış etməye başlamışdır. S.i.-nın real "çəkisi" onun ictimai şüra testə seviyyəsi ilə ölçülür.

S.i. aşağıdakı funksiyaları həyata keçirir:

1) İstiqamətləndirmə funksiyası cəmiyyət, sosial tərəqqi, şəxsiyyət və hakimiyət haqqında təsəvvürlər də daxil olmaqla insan fealiyyətinin mahiyyətini və yönümünü müeyyənləşdirir. 2) Seferberədici funksiyının mahiyyəti ondan ibarətdir ki, S.i. daha mükəmməl cəmiyyətin ideal obrazını təklif edərək siyasi fealiyyətin bilavasitə motivi qismində çıxış edir, cəmiyyəti və sosial qrupları onların reallaşdırılması istiqamətində seferber edir. 3) İnteqrativ funksiyani həyata keçirək S.i. dünyadan təklif olunan fundamental mənzərəsi hüdudlarında siyasi fealiyyəti mənalandırır və beləliklə do miqyasına görə ona eleyə ehəmiyyət

## Siyasi ideologiya

qazandırır ki, istənilen fərdi və qrup maraqlarını üstəlesin. S.i. özəl maraqlara zidd gedərək cəmiyyətdə integrasiyaedici funksiya daşıyır. 4) Cəmiyyətin, qrupun, fərdin maraqları ilə onların ödənməsi üçün real imkanların ziddiyət təşkil etməsi zamanı S.i. amortizasiya funksiyası daşıyaraq sosial gərginliyin azalmasına səbəb olur. Bu zaman təklif olunan ideallar məmkün müvəffəqiyyətsizliklərden sonra fərdi və qrupu özündə güclənmiş tapmağa və yeniden aktiv fealiyyətə başlamağa sövq edən ilhamverici mahiyyət kəsb edir. 5) S.i. müeyyen sosial qrupun mənafələrinin ifadəsi və müdafiəsi funksiyasını daşıyır. S.i. bir qayda olaraq müeyyen sosial qrupun mənafələri əsasında meydana çıxır və bu mənafələrə digər bir qrupun mənafələrinə qarşı qoyur; ideologiya adətən siyasi partiyalarda, hərəkatlarda, ittifaq və qruplaşmalarda təsisatlı şəkilde formallaşır və bu təsisatların əsas vəzifesi vətəndaşların siyasi davranışının istiqamətləndirilməsidir.

S.i.-nın aşağıdakı seviyyələri mövcuddur: 1) nezəri-konseptual seviyyəsi. Bu seviyyədə ideologiyanın əsas daşıyıcıları olan sosial qrupun mənafələrini ifadə edən ideyalar formalşdırılırlar, vahid ideoloji sistem halına salınır, başlıca mənəvi deyerler və ideallar işlənilərə hazırlar. Burada ideologiya əsasən mücərrəd nəzəri müdəddələr və postulatlar şəklinde ifadə olunur və fealiyyət miqyaslarına görə məhdud xarakter daşıyır. Başqa sözə, ideologiya bu mərhələdə mənafəyi ideoloji sistemin obyekti kimi seçilmiş sosial qrupun ən qabaqcıl hissəsinin və ya

## Siyasi imic

sadece olaraq ideoloqların fealiyyətində təzahür edir. 2) Siyasi-proqram seviyyəsi. Bu seviyyədə sosial-felsefi prinsiplər elitanın və kontr-elitanın proqram və şüurları halına getirilir, idarəetmə qərarlarının və vətəndaşların siyasi davranışının normativ əsasları formalşdırılır. Bu seviyyənin əsas tələbi ondan ibarətdir ki, S.i. kifayət qədər çox insan kütlesi üçün anlaşılan olmalı və onları siyasi fealiyyətə istiqamətləndirmelidir. 3) Aktuallaşmış seviyyə konkret ideologiyanın ideya, məqsəd və prinsiplərinin exz olunması seviyyəsini, eləcə də onun insanların praktik fealiyyətinə və siyasi davranışlara təsir seviyyəsini müeyyənləşdirir. Məhz bu seviyyə ictimai rəyin öyrənilməsi vasitesilə elitäya S.i.-nın nüfuz seviyyəsini öyrənməyə imkan verir.

**Siyasi imic** (ing. *image* obraz) – siyasi liderin və ya partiya xadiminin ictimai rəydə formallaşmış obrazı. S.i. öz-özüna, her-hansı insanın və ya qrupun köməyi olmadan, eləcə də imicin yaradılması üzrə mütexəssislərin (imic-meyker) əlində olan xüsusi vasitələrin köməyi ilə yaradıla bilər. S.i. ictimai rəydə müxtəlif seviyyələrdə mövcud olur: rasional (imic sahibinin proqramının, çıxışlarının, arqumentasiyasının nəticəsində formallaşdır), emosional (liderin və ya qrupun cəmiyyətin psixi motivasiyalarını nə dərəcədə sefərbər etməsində ifadə olunur), hiss (imic sahibinin xarici görünüşü, davranış xüsusiyyətləri, manerləri vasitesilə formallaşdır) və s. Bir qayda olaraq S.i. ümumilikdə və əsasən cəmiyyətin

## Siyasi inkişaf

tələblərinə və ümidişlərinə, siyasetçinin şəxsiyyəti və rolu bərədə əhalinin təsəvvürlərinə uyğun gəlir. Siyasi imicin yaradılmasında və kütləvi şüra yeridilməsində kütləvi informasiya vəstələrinin xüsusi rolu var. S.i.-in növləri müxtəlidir və konkret siyasi şəraitdən asılıdır: "Kütlnənin içindən çıxmış adam", "intellektual", "ifşa edici", "müberiz", "möhkəm ağa", "mentor", "peşəkar-praqmatik" və s. Yaradılan S.i.-in rolü adı, "hissi-emosional" şüra və onun daşıyıcısının subjektiv keyfiyyətlərinə istiqamətlənir. Subjektiv keyfiyyətlər siyasetçinin kategoriyasına uyğun gələ və ya reklamı lazımlı olmayan xüsusiyyətlərinin gizlədilmesi kimi ortaya çıxa bilər. S.i.-in yaradılması və ictimai şüra yeridilmesi siyasi reklam qanunları ilə müəyyənləşdir və onlara tabe olur və siyasetçinin ictimai populyarlıq qazanmasına istiqamətlənir. S.i.-in yaradılmasının məqsədləri aşağıdakılardır: sahibinə seçki kampaniyasında kömək etmək, S.i. sahibinin öz programlarını reallaşdırmasına yardım etmək, cəmiyyət qarşısında duran sosial məsələlərin həlli üçün əhalinin səfərber edilməsi və s.

**Siyasi inkişaf** – ənənəvi cəmiyyətdən müasir cəmiyyətə keçidin əsasını təşkil edən proseslərin məcmusudur. S.i. problemləri "inkişaf sosiologiyası" adı almış ümumsosiooloji istiqamət çərçivəsində işlənir. Onun metodoloji esasları F.Tennisin, M.Veberin və T.Parsonsun konsepsiyalarında verilmişdir. "İnkışaf sosiologiyası" cəmiyyətlerin iki asas tipini fərqləndirir: ənənəvi və

müasir. Ənənəvi cəmiyyətin əsasında vərdişlər, adalet və ənənələr durur ki, bu da onun nisbi davamlığını izah edir. Müasir cəmiyyətdə yerliliklilər təsəvvürləri universal dəyerlərə əvəz olunur; cəmiyyətin və siyasetin əsas elementi qrup deyil, fərd olur; insanların yaşadığı və işlədiyi birliklər mənşəyə yox, seçkilərə əsaslanırlar; heyat tərzini və məqsədlərini fərdin özü qrup tərəfdən müəyyən edildiyi, xaxud təsdiq edildiyi ənənəvi cəmiyyətdən fərqli olaraq seçilir; iş ailedən, yaşayış yerində ayrılmışdır və bürokratik strukturlardan asılı deyil və i.a.

S.i. problemi siyasi prosesin global mənənədə analizi ile sıx bağlıdır. S.i. anlayışı elmi dövriyyəyə XX əsrin ikinci yarısında siyasi heyatın dinamikasını, onun əməyişəsi proseslərini qeyd etmek üçün daxil edilmişdir. S.i. iqtisadi, sosial və digər ictimai proseslərdən bir çox parametrlərə görə fərqlənir. Birincisi, S.i. dönməz deyil. İkincisi, S.i. özünün müstəqil meyarları, göstəriciləri ilə xarakterize olunur. Üçüncüüsü, ümumi meyarlar olduğu halda S.i. prosesi müxtəlif ictimai sistemlərdə eyni olma bilər.

S.i. – siyasi sistemin sosial məqsədlərin yeniliklərinə daim və səmərəli adaptasiya olmaq, hökumət və əhali arasında dialoq üçün kanalları təmin edən yeni institutlar yaratmaq qabiliyyətidir. Prinsipcə vacib məsələ – S.i.-in meyarları haqqındadır. Amerika politoloqu L.Pay "Siyasi inkişaf anlayışı" adlı işində üç belə meyar ayırmışdır: struktur differensiasiya, sistemin "qabiliyyətleri" və bərabərliyə doğru meyillər.

## Siyasi inkişaf

Siyasi institutların struktur differensiasiyası və onların funksiyalarının yüksək ixtisaslaşdırılması sistemin yeni tələblərə tez reaksiya vermək zərurəti ilə şərtlənir. Tədqiqatların, o cümlədən Q.Almondun göstərdiyi kimi, ənənəvi və inkişaf etmiş sistemlərin fərqi onların universal xarakteri ilə; 3) dövlət vəzifələrinə irlə yolla, sinif, təbəqə, silk və s. çərçivəsində deyil, iddiaçılardan keyfiyyətlərinə görə, yəni onların təhsili, serişəsi, bacarıqları əsasında "cəlb edilmesi" ilə.

S.i.-in meyarlarının dəyişməsi heç də həmişə sinxron baş vermir. Belə ki, bərabərliyə meyil siyasi sistemin imkanlarının zeifləməsinə getirib çıxara bilər. İqtisadi inkişafın və milli integrasiyanın təmin edilməsi zərurəti isə çox vaxt siyasi təmsilciliyin və qrup maraqlarının ifadə olunmasının məhdudlaşdırılmasına aparır.

S.i.-in təqdim olunan səciyyəsi siyasi institutların funksional differensiasiyasına aksent edilir: ölkə və vaxt siyasi cəhətdən daha inkişaf etmiş olur ki, onun siyasi sistemi sosial qrupların maraqlarının daha geniş artıkuylayı (kömülli birləşmələrin vəsitiçiliyi ilə), uğurlu aqreqasiyası (siyasi partiyaların köməyi ilə), səmərəli siyasi sosiallaşması (vətəndaşlara siyasi normaları və deyərləri müvəffəqiyətə menimsəməye imkan verən kütləvi informasiya vəsitişlərinin genişləndirilməsi vəsitişlə) istiqamətində dəyişir.

**Siyasi insan** – ictimai fəaliyyəti müəyyən imperativlər və siyasi tələblərlə müşayiət olunan, sosial münasibətlərdə konkret siyasi məqsəd güdü-

## Siyasi insan

subyekt. Belə şəxslər həmisi həkimiyətə can atır, dövlətin və xalqın taleyi üçün əhamiyyəti olan məsul qərarlar qəbul etməyə cəhd göstərirler. Bu halda onlar bəzən ümumi qanun – qaydalara belə əməl etmədən avantürist üsullara ol atırlar. Siyasi avantürizmin bir çox modelləri mövcuddur. Onlardan ən məşhuru çoxdan "klassik" hesab olunan – makiavellizmdir. Siyasetçi-avantürist özündə dünyani fəth etmək qüdrəti hiss edir, ona qorxu hissi yaddır, siyasi oyunda o, bütün vasitələrdən istifadə etməyə, hətta yeri gələndə canından keçməyə belə hazırlıdır. Riskə həvəs, təhlükəni duyma, uğurun başgicəlləndirici naşesi onun üçün bir daxili tələbatdır. Ən ehtiraslı oyunun oyunçusunu kimi o, məlum olmayan her cür faktorla vəcdle döyüşür, vəziyyət pisləye doğru deyişəndə isə düşmənə ağıl duelini çıxır ve onun bütün planlarını alt-üst etməyi bacarr. Lakin belə qeyri-əxlaqi-avantürist vərdişlər onu, öz məqsədine daha tez çatmaq üçün, oyunu qaydasız oynamağa məcbur edir. O öz məqsədine çatmaq üçün təkcə kənar olan amillərdən deyil, həm də öz daxili əlemindən sonsuz güc-enerji ala bilir. O, məharətlə siyasi oyular oynaması bacarr. Bunun üçün o, həm mənəvi, həm də qeyri-mənəvi vasitələrdən ustalıqla istifadə edir. Lazım olanda yalana, hiyləye, intriqaya belə al atmaq heç də ona ar gəlmir. Bütün bu vasitələr bir deyər kimi onun üçün qarşıya qoyulmuş məqsədlə müqayisədə demək olar ki, heç nədir. Geniş, iti ağıl, riskə getmək qabiliyyəti, istifadə etdiyi vasitələrin ağına-bozuna baxmamaq – belə

şəxslərin əsas əlamətləridir. Belələri üçün heç bir mənəvi və hüquqi hedd yoxdur. Törətdiyi cinayətlərin sayına baxmayaraq, avantürist siyasetçinin ruhuna xas olan güc onu qoruyur, hətta onu insanların gözündə qeyri-adi bir varlığa çevirir. İnsanlar onun iradesinə təkcə qorxularından deyil, həm də onda olan cəzibə qüvvəsinə görə tabe olurlar. Siyasi fealiyyətin avantürist modeli XX əsrin evvəllərində rus siyasi radi-kalları tərəfindən geniş istifadə olunmuşdur. Məsələn, L.Trotski dəfələrlə demişdir ki, sosializmin tam qəlebəsi intibah dövrünün avantürizmini və qəddarlığını tələb edir. Əger XIX əsrin liberalizmında Makiavelli dəbdə idisə, XX əsrde biz makiavellizmən daha dərin qatlarına enməliyik. Rusiyada məşhur siyasi avantürist, terrorçu və provokator S.Neçayev rus bolşevizmının səlfəti adlandırılır.

**Siyasi integrasiya** (lat. *integratio* bərpaetmə, tamamlama) – müxtəlif siyasi qüvvələrin, dövlətlərin birləşməsine, yaxınlaşmasına və onların fealiyyətlərinin birgə koordinasiyasına yönəlmış siyasi proses. Dövlətlərəsə S.i. yeni dövlətləsti və ya transmilli hakimiyət təsisatlarının yaradılması və milli siyasi orqanların suverenliyinin bir qismının bu təsisatları verilmesi ilə müşayiət olunur.

Dövlətlərəsə S.i. bütün ictimai həyatın elmi-texniki təraqqı ilə şüretilən beynəmliləşməsi, milletlərin və dövlətlərin qarşılıqlı əlaqələrinin möhkəmlənməsi əsasında inkişaf edir. Dünyanın müxtəlif regionlarında, xüsusi də Qərbi Avropana iqtisadi, siyasi,

## Siyasi integrasiya

şəxslərin əsas əlamətləridir. Belələri üçün heç bir mənəvi və hüquqi hedd yoxdur. Törətdiyi cinayətlərin sayına baxmayaraq, avantürist siyasetçinin ruhuna xas olan güc onu qoruyur, hətta onu insanların gözündə qeyri-adi bir varlığa çevirir. İnsanlar onun iradesinə təkcə qorxularından deyil, həm də onda olan cəzibə qüvvəsinə görə tabe olurlar. Siyasi fealiyyətin avantürist modeli XX əsrin evvəllərində rus siyasi radi-kalları tərəfindən geniş istifadə olunmuşdur. Məsələn, L.Trotski dəfələrlə demişdir ki, sosializmin tam qəlebəsi intibah dövrünün avantürizmini və qəddarlığını tələb edir. Əger XIX əsrin liberalizmında Makiavelli dəbdə idisə, XX əsrde biz makiavellizmən daha dərin qatlarına enməliyik. Rusiyada məşhur siyasi avantürist, terrorçu və provokator S.Neçayev rus bolşevizmının səlfəti adlandırılır.

**Siyasi intriqə** – adətən xeyirxah olmayan hansıa məqsədə çatmaq niyyəti güden gizli fealiyyət, fitnə. Adətən S.i. dedikdə hadisələrin mürekkeb, dəlaşiq, sırılı, adı insan şüru üçün çətin proqnozaqlaşdırılan, gözlənilməz nəticə-

## Siyasi intriqə

sosial və digər ictimai fealiyyətin beynəmliləşməsi ele səviyyəyə gelib çatır ki, onların transmilli təsisatlar tərəfində tənzimlənməsi zərurəti meydana çıxır. İnteqrasiya proseslərinə qoşulmuş dövlət özünün hakimiyət səlahiyyətlərinin bir hissəsini güvəste gedir. Dövlətlərəsə münasibətlər sisteminde integrasiyanın keyfiyyət xüsusiyyəti bu dövlətlər qrupunu beynəlxalq münasibətlərin bütün məcmusundan fərqləndirən xüsusi regional maraqların ayrılmasından ibarətdir.

S.i.-nın təcrübəsi göstərir ki, iştirakçı dövlətlərin suverenliyinin müxtəlif sahələrde məhdudlaşdırılması ilə elaqədar integrasiya prosesleri ciddi müqavimətlə qarşılaşırlar. Bu dövlətlər arasında həm dövlətləsti orqanların səlahiyyəti, həm də integrasiyanın coğrafiyası ilə bağlı ziddiyyyətlər meydana çıxır və onların aradan qaldırılması müxtəlif sosial, iqtisadi, daxili və xarici amillərdən asılıdır. Məhz buna görə də S.i.-nın ictimai inkişafın tendensiyası kimi nəzərdən keçirmək lazımdır.

Azərbaycan Respublikası Beynəlxalq Birliyin tam hüquqlu üzvü kimi müxtəlif qlobal və regional integrasiya proseslərində iştirak edir. Azərbaycanın Avropa Şurası, GUAM və s. kimi regional integrasiya strukturlarında iştiraku bunun əyani sübutudur.

**Siyasi intriqə** – adətən xeyirxah olmayan hansıa məqsədə çatmaq niyyəti güden gizli fealiyyət, fitnə. Adətən S.i. dedikdə hadisələrin mürekkeb, dəlaşiq, sırılı, adı insan şüru üçün çətin

lərə gətirib çıxaran gedisi nəzərdə tutulur. Zahirən S.i. müxtəlif siyasi hadisə və proseslərin məkanda və zamanda birləşərək siyasi situasiyanın inkişafının keyfiyyətcə yeni istiqamətinin meydana çıxmışında təzahür edir. Daxilən S.i. hadisələrin gedisi özərlərindən, lazımlı olan istiqamət yönəldən, lakin bə zaman onların öz-özüne baş vermesi görüntüsü yaranadı siyasi qüvvələrin və ya ayrı-ayrı siyasi xadimlərin məqsədönlü seylerinin və oyunlarının nəticəsidir. Adətən S.i.-nın bu cür mexanizmləri onun növlərindən biri olan siyasi sui-qəsddə daha qabarıq nəzərə çarpır.

S.i. hakimiyət və nüfuz uğrunda mübarizənin en qədim, ənənəvi üslublarından biri, "siyaseti qurmağın" elitar vəsaitəsidir. İlk intriqalar hələ antik müəlliflər tərəfindən təsvir edilmişdir. S.i. praktikası Qədim Şərqi dövlətlərində populyar idi. Anlayışın özü isə Qədim Romada meydana çıxmışdı. Belə ki, burada siyasi həyat əhəmiyyəti dərəcədə S.i.-nın üzərində qurulurdu. S.i.-nın siyasetdə yeri və rolunun analitik izahının verilməsi cəhdleri ilk dəfə İtaliyada Makiavelli tərəfindən göstərilmişdi. Təsadüfi deyil ki, "makiavellizm" məfşumu siyasetçinin S.i.-lara meyilliyyinin sinonimi kimi nəzərdən keçirilir.

Məqsədlərinə görə, hər şəyden əvvəl, müəyyən siyasi xadimə qarşı yönəlmış və onun fiziki məhvini, hakimiyətdən uzaqlaşdırılmasını, siyasi diskreditasiyasını, mənəvi-əxlaqi cəhdəndə nüfuzdan salınmasını nəzərdə tutan S.i.-ni forqləndirmək mümkündür. İkinci tip

## **Siyasi irادа**

S.i.-lar eyni hərəkətlərin ayrı-ayrı fərdlərə qarşı deyil, qruplara qarşı istifadə olunmasını nəzərdə tutur.

Siyaset tarixində S.i.-nin ənənəvi alətləri qədim zamanlardan indiyədək dəyişikliyə uğramamışdır. Bu hem fiziki məhəvətə vasitelerinə, hem siyasi və mənəvi diskreditasiya üsullarına addir. Lakin müasir dövr bu alətlər sırasına yenilərini de eləvə etməlidir. İndi S.i. demokratik prosedurlar vasitəsilə de həyata keçirile biler. Məsələn, "seçkilərin təşkil" və onların nticicərinin saxtalaşdırılması. Maraqlıdır ki, "intriqalıq"da ittiham etmənin özü de S.i.-nin geniş yayılmış alətlərindən biridir.

**Siyasi irada** – siyasi subyektin siyasi hakimiyyət sahəsində qarşıya qoyulmuş məqsədləri ardıcıl həyata keçirmək qabiliyyəti. S.i.-nin formallaşması və həyata keçirilməsi mərhələləri: ümumi (qruplararası) iradənin akkumulyasiyası; siyasi tələblərin sonrası fəaliyyət məqsədləri şəklinde işləniləb hazırlanması və tərtibi; bu məqsədlərin dövlət orqanlarının praktik fəaliyyətində eks olunması; şəraitin dəyişməsinə və hakimiyyət obyektiinin iradasına müvafiq olaraq bəyan olunmuş məqsədlərin dəqiqləşdirilməsi.

**Siyasi kampaniya** – müəyyən siyasi məqsədlərə nail olmaq üçün göstərilən cəhdlerin idarə olunması prosesi; eələbir proses ki, bu zaman siyasi lider (partiya, ixtimai-siyasi hərəkat, maraq qrupları və s.) tərəfindən açıq məcburətmə formalarını, mütləq normalar və qaydalar qoymaqlı hüququnu istisna edən metod və vasitələrdən istifadə edilir.

## **Siyasi kampaniya**

İstenilən S.k. əsasında siyasi aktorun (siyasi xadimin, təşkilatın) dəqiq müəyyən olunmuş məqsədlərə nail olunmasına yönələn subyektiv iradesi durur. Başqa sözə, siyasi kampaniya öz-özünə yaranır. Bunun üçün siyasi aktorun (konkretnı siyasi prosesin subyekti) istədiyi məqsədlərə nail olmaq niyyətləri və müvafiq addımlar atmaq hazırlığı lazımdır. Bu hazırlıq en evvel siyasi məqsədə nail olmaq barədə qəbul olunmuş qərarın təcrübədə reallaşdıracaq qrupun yaradılmasında təzahür edir. Bu qrup idarəetmə subyekti termini ilə qeyd olunur və S.k. feal rol oynayır. Mehz idarəetmə subyekti qarşıya vəzifələri qoyur, məqsədlərə dizişləşir edir, qərarlar qəbul edir, onları həyata keçirilməsi üsullarını seçir, nəzərdə tutulmuş tədbirlərin yerine yetirilməsinə nəzəret edir. S.k.-nin müvəffəqiyəti son nticicədə onun hərəket planının nə dərəcədə eəsləndirilmiş, taktikasının nə dərəcədə düşnülmüs olmasından asılıdır. Idarəetmə fəaliyyəti idarəetmə obyekti yənəlir. S.k.-da idarəetmə obyekti kimi özünün həyat mövqeyinə, əqidəyə, müəyyən dəyərlərə malik olan insanlar çıxış edir. Qeyd etmək lazımdır ki, bu insanlar daha fealdırlar, ancaq onların bu feallığı an müxtəlif və idarəetmə subyekti üçün çox gözlenilməz ola bilər. Cənki insanlar, ya siyasi kampaniyanın gedisiనi passiv müşahidə edə, ya da feallaşa, siyasi mənecərlərə təsir göstərə və hətta onları öz strategiya və taktikasını dəyişdirməyə vədar edə bilərlər.

S.k.-nın idarəetmə subyekti özünün təsir obyekti qarşıya qoyulan siyasi məqsədlərdən asılı olaraq seçilir. Məq-

## **Siyasi kampaniya**

sədin miqyası nə qədər geniş olarsa, o qədər də çoxlu sayıda insanlar idarəetmə təsiri subyekti qismində əhatə olunmalı olur. S.k.-da istenilən potensial idarəetmə obyekti şərti olaraq bir-birindən idarəetmə subyektiinin dəstəklənməsi dərəcəsinə görə fərqlienən beş təbəqəni (silki) təqdim etmək olar: 1) feal dəstəkləyenlər, yəni bir sura sebəblərə görə (dəyer oriyentasiyaları, maraqların üst-üstə düşməsi, yüksək identifikasiya) idarəetmə subyekti ilə şüurlu və məqsədyönlü surətdə eməkdaşlıq etməyə, onun hərəkət və eməllərini dəstəkləməyə, hətta qoyulan siyasi məqsədlərin reallaşmasına da güclənən qədər kömək etməyə hazır olan insanlar (məs., hansısa siyasi partiyaların sarsılmaz elektoratı); 2) pasiv dəstəkləyenlər, yəni idarəetmə subyektiinin siyasi məqsədlərə rəğbətə yanaşan, lakin onların dəstəklənməsində feallıq göstərməyən insanlar; 3) neytral mövqə tutanlar; 4) etimadsızlıq göstərənlər; 5) düşməncilikənən etibarlı-ruhiyyəsində olanlar.

S.k.-da idarəetmə obyekti və obyekti arasında qarşılıqlı siyasi münasibətlər modelini üzvi şəkildə qarşılıqlı əlaqədə olan motivasiya, kommunikasiya və strukturlaşma (strukturizasiya) prosesləri kimi təsəvvür etmek olar. Nezəri mülahizələrin illüstrasiyası üçün qarşılıqlı əlaqələrin sadə növü kimi təsviqatçının cəsi ilə görüşə gəlməsini görmək olar.

Motivasiya prosesləri fərdlərin qarşılıqlı əlaqələrə qoşulmağa vədar edən motivlərin yaranmasına aparan şəxslər arası və psixi proseslər; kommunikasiya prosesləri qarşılıqlı əlaqənin iştirakçıları arasında informasiya müba-

## **Siyasi kommunikasiya**

diləsi, onların özlərinin niyyətləri, simpatiya və antipatiyaları, eks agentin hərəkətlərinin başa düşülməsi haqqında siqnallarıdır; strukturlaşma prosesləri idarəetmə subyekti və obyekti arasında proqnozlaşdırılmış məmkün olan, nisbətən davamlı münasibətlərin yaradılması, qarşılıqlı əlaqələrin her iki iştirakçı tərəfindən ümumi oyun qaydalarının qəbul edilməsidir. Yuxarıda göstərilən misalda (təsviqatçı-seçici) strukturlaşma prosesi onda təzahür olunur ki, qarşılıqlı əlaqələrin iştirakçıları müəyyən qaydalarla riayət edirlər, onlar müəyyən sosial rullar yerinə yetirirlər. Bir nəfər təsviqatçı rolunu yerinə yetirir və özünü müvafiq surətdə aparır, digəri isə – seçici rolunu. Onlar özlərinə məlum olan qaydalarla kiçik bir sehər oynayırlar və bu zaman biri digərindən nə gözldiyini yaxşı anlayır.

Qarşılıqlı əlaqədə olan insanları bir-leşdirən proseslər eyni zamanda baş verir, bir-birinə qarşılıqlı təsir edir.

**Siyasi kommunikasiya** – siyasi sistemlə atraf mühit, eləcə də siyasi sistemin elementləri arasında informasiya əlaqəsini təmin edən proses və təsisatlarin məcmusu. Kommunikativ funksiyaları siyasi partiyalar, mənafə qrupları, kütüvli informasiya vasitələri həyata keçirir. S.k.-nın zeif inkişafı siyasi sistemin adaptasiyasının aşağı səviyyəsinin şərtləndirən əsas səbəblərdən bərədir, mədəniyətin itiriləməsinə və qeyri-stabilliyyətə görətib çıxarır.

S.k.-nın üfüqi və şəquli növlerini fərqləndirir. Birinci halda səhəbət nisbətən eyni səviyyədə yerləşən təsisiatlı komponentlər və sosial aktorlar

## Siyasi konsalting

arasında (müxtəlif elitar qruplar ve ya kütləvi aksiyalarda qarşılıqlı fəaliyyətde olan sadə vətəndaşlar arasında) kommunikasiyadan gedir. Şəquli kommunikasiyalar makrosiyasi strukturun müxtəlif iyerarxik səviyyələri arasında münasibatları nezərdə tutur. Məsələn, elektoratın müxtəlif qruplarının tələblərinin sosial siyaset kursunun dəyişdirilməsi ilə bağlı siyasi partiyaların bəyannamesi vasitəsilə hökumətə ötürülməsi bunun əyani sübutudur.

**Siyasi konsalting** – fundamental və təbii politologiya sahəsində çalışan mütəxəssislərin siyasi təşkilatların rəhbərlərinə və şəxsi heyətinə məxsusi vəzifələrin yerinə yetirilmesi üçün göstərkiləri peşəkar yardım. S.k.-in əsas vəzifələri aşağıdakılardır: müştərinin fəaliyyətinin risk dərəcəsinin qiymatləndirilməsi, mövcud vəziyyətin obyektiv qiymatləndirilməsi və onun dəyişdirilməsi üçün tövsiyələrin verilmesi, təşkilatın üzvlərinə müstəqil idarəetmə bacarıqlarının öyrədilməsi və s.

Siyasetçi-praktiklər o adamlar kimi, onlar cəmiyyətin siyasi həyatında feal iştirak edir, qarşısına siyasi məqsədlər qoyur və onlara nail olmaq uğrunda mübarizə aparırlar. Siyasetçi – praktikin figurunun miqyası müxtəlif olabilir – dövlət başçılarından tutmuş partiya fealindək, yaxud yerli hakimiyət orqanlarına seçkilərdə öz namizədiyini ilk dəfə irəli sürən insanadək.

Peşəkar kömək – müvafiq biliklərə və vərdişlərə malik olan mütəxəssislərin göstərdiyi xidmətlərdir. Məsələn, müasir cəmiyyətdə səmərəli seçki

kampaniyasının təşkili və keçirilməsi üçün yalnız bu işlə peşəkarcaşa məşğul olan insanların malik olduğu xüsusi biliklər və bacarıqlar lazımdır. Seçilmək (məsələn, parlamente) problemi ilə üzleşən siyasetçi onlara müraciət edər. Beləliklə, S.k. siyasetçi – praktike yalnız peşəkarlar tərəfindən müvafiq mükafatlandırma almaqla göstərilən köməklidir.

Politoloji ədəbiyyatda siyasi konsultasiya iki növə ayrılır. Birinci – "daxili" konsultasiyadır, bu zaman yüksək rütbeli siyasetçi-praktike köməyi onun aparatının əməkdaşları – köməkçiləri, müşavirləri, məsləhətçiləri, həmcinin bunun üçün xüsusi olaraq yaradılmış strukturlar, məsələn, mətbuat xidmətləri və PR xidmətləri edirlər. İkinci – "xarici" konsultasiyadır ki, bu zaman xidmətlər müstəqil agentliklər, ixtisaslaşmış S.k. firmaları göstərirler.

**Siyasi kulturologiya** – politologyanın bir istiqaməti olub siyasi həyatda sosiomədəni prosesləri öyrənir. Vətəndaşların dəyer təsəvvürlərinin, siyasi mentalitetin formalşaması xüsusiyyətlərinin, siyasi mədəniyyətin fəaliyyət mexanizmlərinin tədqiqinə xüsusi diqqət yetirir.

**Siyasi qayda** – siyasi prosesin təşkilati formaları və vətəndaşların siyasi davranış normaları arasında idarəetmə rejiminin minimal zəruri sabitliyini saxlayan nisbəti. S.q. hakimiyət strukturlarının legitimliyində, fəaliyyətin səmərəliyində, siyasi mədəniyyət normaları və dəyərlərinin daimiliyində,

## Siyasi qərarlar

davrən tiplerinin verdış olunmasında, siyasi münasibətlərin davamlılığında tezahür edir.

S.q.-da qlobal problemlər fenomenini politoloji cəhətdən derk ediləsinə dörd əsas yanaşma vardır: 1) bütövlükdə ümumbaşarı problemlərin siyasi aspektlerinin tədqiqi; 2) qlobal problemlərin politoloji təhlili; 3) dünya birliliyinin konkret regionunda qlobal problemlərin tezahürlerinin və onların orada siyasi situasiyanın inkişafına təsirinin öyrənilmesi; 4) siyasi-qlobalistlik tədqiqatlarının nəzəri-metodoloji əsaslarının formalşdırılması.

S.q.-nın inkişafı siyasi elmlər spektrini genişləndirir və zənginləşdirir, həmçinin qlobalistikanın fənlərəsi biliklər sistemi kimi genişlənməsi və dərinləşməsinə təkan verir. S.q. beynəlxalq münasibətlərin və dünya inkişafının bəzi vacib problemlərini qeyri-ənənəvi və inovativ şəkildə işləndirməq qadirdir.

**Siyasi quruluş** – cəmiyyətin siyasi strukturunu və siyasi rejimini bildirən analış.

Siyasetçi-aparıcı metodları kimi presedentin axtarışı, intuisiya, rasional-universal metodlar (situasiyanın məntiqi cəhətdən ziddiyətsiz analizi vəsaitərinin tətbiqi) və s. istifadə olunur. S.q. onların tələblərini tanımayan subyektlərə qarşı siyasi sanksiyaların tətbiqinin mümkünliyünü nəzərdə tutur.

**Siyasi qlobalistika** – müasir qlobalistikanın bir istiqaməti.

S.q. 90-ci illərin əvvəlində yaranaraq qlobal problematicanın siyasi aspektlərini, ümumbaşarı problemlərin yaranması və keşkinleşməsinin siyasi səbəbələrini, həmcinin onların cəmiyyətin növ sahibkarlığınıqdır. Onun reallaşması "siyaset bazarı adlanan spesifik xüsusi sahəde baş verir". "Siyaset sahibkarları" rəqabəti mübarizədə iştirak edir, ictimai məsələlərin həllinə öz töhfələ-

## Siyasi lider

hayat və fəaliyyətin siyasi sahisi ilə bağlı həlli yollarını öyrənir.

S.q.-da qlobal problemlər fenomenini politoloji cəhətdən derk ediləsinə dörd əsas yanaşma vardır: 1) bütövlükdə ümumbaşarı problemlərin siyasi aspektlerinin tədqiqi; 2) qlobal problemlərin politoloji təhlili; 3) dünya birliliyinin konkret regionunda qlobal problemlərin tezahürlerinin və onların orada siyasi situasiyanın inkişafına təsirinin öyrənilmesi; 4) siyasi-qlobalistlik tədqiqatlarının nəzəri-metodoloji əsaslarının formalşdırılması.

S.q.-nın inkişafı siyasi elmlər spektrini genişləndirir və zənginləşdirir, həmçinin qlobalistikanın fənlərəsi biliklər sistemi kimi genişlənməsi və dərinləşməsinə təkan verir. S.q. beynəlxalq münasibətlərin və dünya inkişafının bəzi vacib problemlərini qeyri-ənənəvi və inovativ şəkildə işləndirməq qadirdir.

**Siyasi quruluş** – cəmiyyətin siyasi strukturunu və siyasi rejimini bildirən analış.

**Siyasetçi** (ing. *leader* aparıcı, rəhbər) – hansısa bir fərdin başqalarına, eləcə də bütün cəmiyyətə, ayrı-ayrı təşkilatlara və qruplara müntəzəm təsiri, müəyyən bir idarəetmə statusu. Onun sosial mövqeyi hakimiyət qərarlarını qəbul etməkdər, başqa sözə o, rəhbər vəzifədir; siyasetçi liderlik – xüsusi növ sahibkarlıqdır. Onun reallaşması "siyaset bazarı adlanan spesifik xüsusi sahəde baş verir". "Siyaset sahibkarları" rəqabəti mübarizədə iştirak edir, ictimai məsələlərin həllinə öz töhfələ-

## Siyasi lider

rini verirler. Bu zaman siyasi sahibkarlığın xüsusiyyeti ondan ibaret olur ki, onda "siyasi məhsulun" personallaşması prosesi baş verir, yeni siyasi məhsul siyasi liderin şəxsiyyəti ilə eyniləşir və nəticədə bu eyni məhsul "ümumi rifah" namına cəmiyyətə tətbiq olunur.

S.l.-lər bir çox vacib funksiyalar yerinə yetirirler. Onlara aşağıdakılardır: sosial qrupların maraqlarını müəyyənləşdirmək və formalasdırmaq, sosial və siyasi fealiyyəti müəyyən-ləşdirmək, maraqların həyata keçirilməsi metodları və üsullarını aydınlaşdırmaq və qarşıya qoyulan məqsədə nail olmaq (program funksiyası). Siyasi qərarların işləniləb hazırlanması və qəbul olunma prosesi (idarəetmə funksiyası); siyasi məqsədlərə çatmaq üçün əhalinin səfərber edilməsi, cəmiyyətdə sosial rolların və funksiyalarının bölgündürüləməsi, sosial yeniləşmə və innovasiya sahəsində təşəbbüskarlıq (səfərbəredici funksiya); cəmiyyətin integrasiyası, əhalinin birləşməsi. S.l.-in başlıca məqsədi – bütövlükde milləti böyük bir cəmiyyət halında birləşdirməkdən və ona ya özünün, ya da dövlətin rəhbərliyini təmin etməkdən ibarətdir (integrativ funksiya); hakimiyət və əhalinin kommunikasiyası, başqa sözə, cəmiyyətə hakimiyətin arasında əlaqə yaratmaq, cəmiyyəti hakimiyətin qəbul etdiyi qərarların doğru və məqsədəy়ğun olmasına inandırmaq.

S.l.-in şəxsiyyətinə aşağıdakı xüsusiyyətlər xasdır: ağıl, enerji, xarakter, möhkəm iradə, yüksək təşkilatlılıq qabiliyyəti, humor hissi, nəzakətlilik, mərifət, uzaqqörenlik.

## Siyasi manipulyasiya

S.l.-in en geniş yayılmış tipologiyası M.Veber tərəfindən verilmişdir. O, hakimiyətin legitimleşməsi üsullarına görə liderliyi üç tipə bölmür: 1) ənənəvi lider – burada ənənələrin müqəddəsliliyinə inam vardır. Veberin fikrincə ənənəvi liderlik sonayə cəmiyyətdən evvelki cəmiyyətlərə xasdır; 2) rasional ədalət – burada mövcud quruluşun qanuniləyinə inam həkimdir. Bu tip lider bürokratik liderdir; 3) xarizməli lider: – burada liderin qeyri-adi qabiliyyətlərinə inam, şəxsiyyətinə pərəstiş mövcuddur. Onun fövqəltəbii xüsusiyyətlərə malik olması geniş xalq kütüllərini öz irade-sine təbə etdirməye imkan verir.

Bir qayda olaraq xarizməli liderlər tarixi sarsıntıları dövründə meydana çıxırlar ki, onların mövcudluğunu cəmiyyətin bütövlüyünü qoruyub saxlamaq, qanunçuluğu berpa etmek sahəsində əhəmiyyətli rol oynayır.

**Siyasi manipulyasiya** – öz maraqlarının (isteklərinin) əksinə hərəkət etmək üçün (ve ya etmək üçün) vətəndaşların sürüunu və oxlaqını gizlin sosial idarəetmə üsulu və qaydaları.

S.m.-nın iki əsas modeli – psixoloji və rasional modelləri seçilir. Birinci modelin seviyyəsi xüsusiyyəti – fərdin hər hansı bir psixoloji stimula avtomatik reaksiya verməsindən istifadədir. Bu halda manipulyasiya etmənin mahiyəti – məhz həmin mexanizmlərin hərəkətə getirilməsi və manipulyator üçün istenilen reaksiyanın alınması üçün ən müasir stimulların seçilməsindən ibarətdir. Bu yanaşmada insana – stimul – reaksiya prinsipi ilə hərəkət edən sadə bir mexanizm kimi baxılır.

## Siyasi manipulyasiya

Manipulyasiyanın rasional modelində psixoloji motivlərdən deyil, yalan və xəyanətdən istifade olunur. Bu modelə aid manipulyasiyalar arasında aşağıdakılardır daha çox seçilir: sadə vətəndaşlara çatdırılmalı olan informasiyaların hecmimin azaldılması; təbliğatdan istifade edərək vətəndaşlara qərəzi informasiyalar ötürmək; əsas siyasi kursun sırlarını gizli saxlamaq; sadə vətəndaşın beynini informasiya ilə yükleyib doldurmaq və ona düşünüb nəse bir adekvat variant axtarmağa imkan verməmək. Bu yanaşmanın mənası ondadır ki, fərdin faktiki olaraq əsil informasiyaya yolu bağlaşın və onun heç bir sərbəst yozumu olmasın.

S.m.-nın üsullarından aşağıdakılari xüsusi olaraq qeyd etmək olar: 1) damğalar vurulması, ayamalar qoyması – güləməli ayamalar və bənzətmələrə şəxsiyyəti və onun ideyalarını təhqir etmək, onu gözdən və nüfuzdan salmaq; 2) zəmanet (şəhadət) – namızədin və ya hər hansı bir seçkiqabağı bloğun hörmətinin qaldırılması üçün məşhur insanların: artistlərin, alımların, idmançıların və s. nüfuzundan istifade; 3) associativ qiymətləndirme – hər hansı bir şəxsə və siyasi ideyaya xas olan keyfiyyətlərin daha məşhur insanların şəxsiyyətləri və siyasi ideyaları ilə cyniləşdirilməsi, başqa sözə; 4) doğma adam imicisi yaratmaq – informasiya verənin və təşviqatçının maraqları ilə sadə insanların, torpağın dadi və duzu olan millətin əksər hissəsinin maraqlarının cyniləşdirilməsi; 5) kartı deyişdirmək – əhaliyə məlum olmayan üsullarla həqiqi faktların açıq-əşkar saxtalaşdırılması

## Siyasi marketing

ve ya təhrif edilməsi; 6) bər-bəzək vurma – ilk baxışda hamıya məlum olan adı, bayağı həqiqətlərden, lakin son nəticəsi yerli qara camaata o qədər də aydın olmayan mütərrəd üsul və vasitələrdən istifadə; 7) ümumi vəqon (hamı ilə birgə) – arzuolunan reaksiyanın daha da gücləndirilmesi və onun hamı tərəfindən qəbul olunan en əgillər variant olması fikrinin təşviqi (hamı belə düşünür, hamı belə isteyir).

**Siyasi marketing** (ing. *market* bazar, gelir) – siyasi bazarda məhsulun hərtərəfli öyrənilmesi, onun sosial-siyasi dəyərinin müəyyən edilməsi, siyasi bazarı tutmaq üçün məhsulun reklamı, başqa sözə, siyasi prosesdə siyasi irəliləyişin təmin edilməsi sahəsində fealiyyət. S.m. modeli ABŞ-in milli marketing Assosiasiyası tərəfindən qəbul olunmuşdur. S.m.-ə aşağıdakı əlamətlər xasdır:

Siyasi sahədə S.m.-in məhsulu hər hansı bir partiyənin programı və ya təşkilatı strategiya, təşkilatı idarəciliy strukturu və s. ola bilər. Misal üçün, seçkilerde hər hansı bir partiyənin nami-zədi. Bu halda o, bir siyasi məhsuldür.

Ela bu səbəbdən də bizim hər birimizin həyatı hər hansı bir formada marketinglə, o cümlədən S.m.-la bağlıdır. Bu elə bir prosesdir ki, onun sayəsində insan həyatı lazımı məhsullar – emtəələr və emtəə həmati ilə təmin edilir. S.m. "siyasi bazar", başqa sözə siyasi arenada uzun müddət istifadə olunan metod, üsul və vasitələrdən istifadə olunan bir fealiyyət formasıdır. S.m. siyasi bazarın peşəkar xadimləri üçün

## **Siyasi marketinq**

əsas fəndir və onun tərkib hissəsi aşagıdakılardır: siyasi liderlər, partiya funksionerləri, feal seçkilər və s.

Onlar iştirakçıların tələbatını nəzərə almaqla bazarı təsvir (şərh, izah etməyi) və seqmentlərə (hissələrə) bölməyi, siyasi məhsullarını (partiya ların proqramlarını, liderlərin bəyanatlarını, seçkiqabağı platformalarını) üzə çıxaraq sınaqdan keçirməyi, eləcə də öz ideya deyərlərini istehlakçılarla (cəmiyyət üzvlərinə) çatdırmağı (aşılaması) bacarmalıdırular. Yəni onlar öz siyasi məhsullarını elə reklam edib, elə geniş yaymalıdırular ki, har bir istehlakçı onu anlaya, görə, duya, öyrənə, başqa sözlə, onu mənimseyə bilsin. Onu da qeyd edək ki, dünyanın bəzi ölkələrində, xüsusilə öz müstəqilliyini təzəcə elə etmiş ölkələrdə siyasətlə məşğul olan hər bir şəxs istayı ki, geniş xalq kütüləri (istehlakçılar) mehən onun siyasi məhsuluna maraq göstərsinlər və onu alınlar. Lakin buna necə nail olmağın mexanizmləri lazımdır hazırlanmadıqdan bu məsələ bir problem olaraq hələ də öz həllini gözleyir və onun əvəzində "qara PR" və onun "çirkin" texnologiyaları meydən saluyır.

Azərbaycanda S.m. metodlarından son illərdə, xüsusilə Ulu Önder Heydər Əliyev yenidən hakimiyyətə qayıdan sonra istifadə olunmaya başlanıldı. Ölkənin dövlət siyaseti iki vacib və əsas makromarketing prinsipine əsaslandı: a) müasir dünya inkişafına çatmaq; b) region ölkələri ilə yarında qabaqlayıcı tədbirlər görərək ümumi inkişafda onları qabaqlamaq və ötüb keçmək.

## **Siyasi menecment**

Hər iki prinsip bütün demokratik dəyərlər sistemini inkişaf etdirmekle ölkədə müstəqil və güclü dövlətçiliyin temini edilməsinə yönəlmüşdür.

Müasir gedıştda dünyanın siyasi və iqtisadi nizamında müəyyən yer tutmaq olduqca vacibdir. Buna görə də bu istiqamətdə qlobal S.m.-ə prioritet rol ayrıılır.

Azərbaycan Avropa ilə Asiyinin kəsişdiyi zonada yerləşən bir ölkədir. Deməli, burada milletin mədəni-mənəvi siması iki komponentin: Qədim Şərqi və müasir (modərn) Avropa mədəniyyətlərinin təsiri altında formalşmışdır. Buna baxmayaraq, Azərbaycan xalqı özünəməxsus sintetik, möhtəşəm və tekrarsız mədəniyyət zirvəsi yarada bilmişdir. Ele buna görə də Azərbaycanda içtimai və texnoloji islahatları yalnız və yalnız milli özgürülüyü qoruyub saxlamaqla, iqtisadi effektliyi sosial inkişafla əlaqəli şəkildə həyata keçirmək mümkündür. Bu kontekstdə S.m.-in praktiki fealiyyətin en vacib bir vasitesi (instrumentarisi) kimi öyrənilmesi həm nəzəri, həm də praktiki cəhətdən olduqca əhəmiyyətlidir.

**Siyasi menecment** – politologianın yeni sahələrindən biri. S.m.-in əsas məqsədi – cəmiyyəti daha da yaxşı inkişaf etdirmək üçün dövlət idarəciliyi orqanlarının qarşılıqlı münasibətlər mexanizmini, eləcə də onların strateji və taktikasını işleyib hazırlamaqdan ibarətdir.

Cəmiyyət həyatının bütün sahələrinin, o cümlədən siyasi münasibətlərin məqsədyönlü şəkildə tənzimlənməsi müasir şəraitdə özünün daxili və xarici

## **Siyasi menecment**

siyasetini müstəqil şəkildə quran Azərbaycan dövlətinin idarəetmə sistemi qarşısında duran mühüm vəzifələrden biridir.

S.m. cəmiyyətin həyatında baş verən içtimai-siyasi hadisələrin, siyasi həyatın ümumi – elmi mənzerəsini yaratmağa imkan verir. Siyasi araşdırımlar cəmiyyətin siyasi həyatında müşahidə olunan meyilleri müəyyən etməyə və proqnozlaşdırmağa, bu proseslərin istiqamətləndirilmiş inkişafını təmin etmek üçün praktik elmi tövsiyələrin, müxtəlif sosial-siyasi texnologiyaların, model-lərin hazırlanmasına şərait yaradır.

S.m. idarəetmə münasibətlərinin xüsusi forması olub, siyasi məqsədlərə nail olmaq üçün siyasi hadisələrin və siyasi fealiyyətin idarə olunması praktik və nezəriyesidir.

Siyasi kampaniyalarda insanların arzu olunan siyasi feallığına nail olmaq üçün onlarda müvafiq siyasi mövqə, siyasi hadisələrə feal münasibət tələb olunur.

Cəmiyyətdə siyasi münasibətlərin idarə olunması spesifik qanunauyğunluqlar və xüsusiyətlərə malik olsa da, başqa həyat sferasındaki idarəetmə fealiyyətinə xas olan ümumi qanunlara, prinsiplərə də təbə olur. Cəmiyyətin həyatının müxtəlif sahələrinin idarə olunmasında tətbiq olunan metodoloji yanaşmalar cəmiyyətə xas olan bütün sosial münasibətlərin əlaqləndirilmiş, sistemli tənzimlənməsini həyata keçirməyə, qarşıda duran strateji vəzifələrin həll olmasına, cəmiyyətin bir sistem kimi ahəngdar fealiyyətinə, sosial-iqtisadi, siyasi, mədəni, mənəvi inkişafə nail olmağa imkan yaradır.

## **Siyasi mədəniyyət**

Müasir Azərbaycanda bazar iqtisadiyyatı münasibətlərinə keçid cəmiyyətin siyasi həyatında, siyasi münasibətlərində öz spesifik əksini tapır. Yeni şəraitde cəmiyyətin ahəngdar inkişafı cəmiyyətdə içtimai-siyasi sabitliyin olmasını, insanların yaradıcı, səmərəli fealiyyəti üçün olverişli mənəvi-psixoloji mühitin, demokratik ab-havanın olmasını tələb edir.

Özünün daxili və xarici siyasetini quran, Azərbaycanda siyasi vəziyyəti düzgün qiymətləndirməyi və proqnozlaşdırmağı bacaran, məqsədlərə çatmaq üçün sarıtısi olan, düzgün siyasi qərarlar qəbul edən, geniş kütlə ilə feal siyasi iş aparmağı bacaran, Azərbaycanın milli dövlətçiliyinə sadıq olan S.m.-lərin hazırlanmasına böyük ettiyac yaranmışdır.

Cəmiyyətdə siyasi həyatın və siyasi münasibətlərin elmi əsaslarla tənzimlənməsində S.m. xüsusi rol oynayır. Onun nəzəri və praktiki əsasını Ümummilli lider Heydər Əliyevin zəngin dövlət idarəciliyi irsi təşkil edir.

**Siyasi mədəniyyət** – mövcud siyasi sistem iştirakçılarının mövqə və meyil-lərinin məcmusu; siyasi fealiyyət üçün əsas yaradan və ona məna verən subyekтив sahə (Q.Almond, Q.Pauell).

Siyasi mədəniyyət anlayışı illərə XVIII əsrde alman maarifçisi İ.Herder tərəfindən işlədilmiş, bu fenomenin kültəvi şəkildə öyrənilməsinə isə XX əsrin ortalarından başlanılmışdır.

Siyasi həyatda S.m. aşağıdakı funk-siyaları yerinə yetirir: identifikasiya, istiqamətləndirmə, adaptasiya, sosial-laşma, integrasiya, kommunikasiya və s.

## Siyasi mədəniyyət

Elmi ədəbiyyatda S.m.-in Q.Almond ve S.Verba tərəfindən verilmiş təsnifatı daha maşhurdur ("Vətəndaş mədəniyyəti", 1963). Bu təsnifatın əsasında ölkə və regionların özünəməxsus xüsusiyyətləri dayanır. Onlar S.m.-in üç "saf" tipini fərqləndirirlər: vətəndaşların siyasetə maraqlarının olmaması ilə seciyyələnən *patriarxal*, siyasi təsisatlara güclü yönəlma və siyasi iştirakın aşağı səviyyəsi ilə seciyyələnən *təbəəçi*, vətəndaşların siyasi iştirakda maraqlı olması və siyasi həyatda feallıq göstərməsi ilə seciyyələnən *fəal* S.m. Bu müəlliflərin fikrincə en optimal S.m. yüksək siyasi iştirak və təbəəci yönəlişləri sintez edən *vətəndaş mədəniyyəti*dir. Hər bir ölkədə vətəndaş mədəniyyəti "ideal tipi" tamamlayan və konkretləşdirən özünəməxsus xüsusiyyətlərə malikdir.

Müasir politologiyada S.m-in strukturunda aşağıdakı komponentləri ayıırlar: siyasi tacruba, siyasi təsisatlara yönəlmə, siyasi stereotiplər, siyasi miflər, siyasi simvollar, siyasi sosiallaşma, siyasi davranış modelləri.

S.m.-i müxtəlif meyarlara əsasen təsnif etmək olar: ümumilik dərəcəsinə görə – ümumi və fərqli submədəniyyətlər; hakimiyətə münasibatınə görə – hakim və kontrmədəniyyət. Ümumi siyasi mədəniyyətdə vətəndaşların əsas kültəsini siyasi şüurunu və siyasi davranışını seciyyələndirən nisbətən sabit, tipik əlaməti eks olunur. Siyasi submədəniyyət cəmiyyətdə hakim olan siyasi yönümlərdən fərqli yönümlərin (ABŞ-da zənci submədəniyyəti) məcmusundan ibarətdir. Kontrmədəniyyət

## Siyasi mənəafe

submədəniyyətin xüsusi növü olub hakim S.m.-den köklü surətdə fərqlənir, bezen hetta ona zidd çıxır.

S.m.-in formallaşmasında siyasi şüur və davranış nümunələrini ötürmək vasitəsi kimi çıxış edən siyasi ənənələr böyük rol oynayır.

**Siyasi məqsədlər** – siyasetin məqsədini, hakimiyətin vəzifəsini və siyasi fəaliyyətin formasını müeyyənləşdirən siyasi prosesin başlangıcı (ilk ani). S.m. təşkiletmə və əsaslandırma funksiyasını yerine yetirir. S.m.-in aşağıdakı növlərini fərqləndirirlər: 1) əhəmiyyətinə görə – xüsusi, ümumi, xarici, daxili, maksimal; 2) siyasetin məzmununa görə – sosial, iqtisadi, ideoloji və s.; 3)müddətə, növbəliyi və siyasi prosesin mərhələlərinə görə – qısamüddətli, ortamüddətli və strateji. S.m. həyata keçirilərkən qarşıya çıxan en xoşagelməz hal onun cəmiyyətdə yeni münəaqişlərə səbəb olmasına.

**Siyasi mənəafe** – 1) fərdin, sosial qrupun hər hansı siyasi hadisə və proseslərə seçkili yanaşması; 2) siyasetin obyekti və subyektinin iştirakı ilə baş verən siyasi hadiselerin və fealiyyətin əsasında duran real səbəb. S.m. cəmiyyətdə siyasi hakimiyətin həyata keçirilməsi vasitələri və mexanizmləri ilə bağlıdır.

Mənəfələr bir neçə əsasa görə təsnif edilir: ümumilik seviyyəsinə görə (fərdi, qrup, sinfi, milli, ictimai); subyektin xarakterinə görə (dövlət, partiya, ictimai təşkilat və s.); dərkolunma seviyyəsinə görə (kortebii və işlenib hazırlanmış

## Siyasi mərasim

program üzrə); reallaşdırılma imkanlarına görə (real və xəyalı); ictimai inkişafın tendensiyalarına münasibətdə (tərəqqipərvər, mürtece, mühafizəkar).

Tədqiqatçılar siyasi hakimiyətin xarakterinə təsir edən S.m. sırasına aşağıdakıları aid edirlər: ictimai siniflərin ictimai istehsal prosesinde tutduğu yerlə, istehsal vasitələrinə münasibetlər və milli gəlirin bögüsündə rolü ilə şərtlənen mənafələri, çoxmilletli dövlətlərdə milletlərin və etnik qrupların mənafələri, regional qrupların və lokal icmaların mənafələri, sosial təbəqələrin həyat tərzindəki, gəlirlərdəki və əməyin növündəki fərqliliklərdən doğan mənafələri; demografik qrupların yaş və cins fərqliliyindən doğan mənafələri; dini qrupların mənafələri; hansısa konkret əlamətə görə formalanşan xüsusi qrupların mənafələri və s.

**Siyasi mərasim** – siyaset subyektlərinin tarixən formallaşmış simvolik davranış forması, müeyyən növ dəyərlərin, ənənələrin, təcrübənin, hissələrin, siyasi davranış nümunələrinin ərsən alınması və ötürülməsi vasitəsi. Daha çox insanlarda dövlət dəyərlərinə və siyasi ənənələrə ehtiram oymaqlı iqtidarı olan təntənə davranışının kimi istifadə olunur.

**Siyasi məsuliyyət** – şəxsiyyətin sosial mühitdən, dövlətdən və cəmiyyətdən asılılığını, onun mövcud normativ nümunələrə fərdi münasibətini bildirən əlaqəsi kateqoriya. S.m. özüözlüyündə subyektiv seviyyə daşıyır. Belə ki, subyektlə cəmiyyət arasında

## Siyasi modernləşmə

hansısa bir ziddiyət baş verərən onun içindən gelən imperativ "Men" baş qaldırır və bu da onu öz sosial exalqında və davranışında müəyyən düzənliliklər etmeye vədar edir. Bunun neticəsinin pozitiv olması üçün şəxsiyyət gerək sosial, mənəvi-siyasi yetkinliyin eley bir seviyyəsində olsun ki, o öz hərəkətləri ilə qanunu pozmasın, əksinə mövcud məsələlərə yanaşmadı dən sivil və nümunəvi üsullar nümayiş etdirsin.

**Siyasi mif** (yun. *mythos* rəvayət, efsane) – insanların müxtəlif hadisələr və faktlara münasibətdə bir anlaşılmazlıq yaranan guya insanlığın bu gününü və gələcəyini kollektiv suretdə nizamlayacağı təsəvvürü yaranan inama əsaslanan statik obraz. S.m.-i tedqiq edərən birinci növbədə K.Yunq metodoloji yanaşmasından istifadə edirlər. Onun fikrincə, mif bir çox real obyektlərə kollektiv şüursuz yanaşmanın proyeksiyasıdır. S.m. – mövcud radikal deyişikliklərin səmərəli izahının mümkünlüslüyünə olan bir reaksiyadır. Ən çox yayılmış miflər aşağıdakılardır: sui-qəsd haqqında mif, qızıl əsr haqqında mif, xilaskar qəhrəman, birlük və s. haqqında olan miflər.

**Siyasi modernləşmə** – ənənəvi cəmiyyətdən müasir cəmiyyətə keçid prosesində siyasi sistemin deyişməsi.

S.m.-nin mahiyyətini – elmi-texniki tərəqqinin, sosial-struktur deyişikliklərin, normativ və digər dəyərlər sisteminin deyişməsi notecisində ənənəvi dəyərlər sisteminin deyişməsi notecisində ənənəvi cəmiyyətdən müasir

## Siyasi modernleşme

cemiyetin keçidin karakterinin ve onun istiqamətinin təsviri təşkil edir.

S.m. nezariyyesinin iki əsas mərhələsini fərqləndirmək olar: 1) XX əsrin 50-60-ci illərində modernleşme prosesi vesternizasiya (qırbleşmə), yəni ictimai həyatın bütün sahələrində Qərbe xas na varsa, onu kor-korane yamsılamış kimi başa düşüldü; həmin dövrdə bixxetli inkişaf mövcud idi: ölkələrin biri o birindən geri qalırdı; bütövlükdə, onların hamisi modernleşmənin yegana bir yolu ile hərəkət edirdilər; S.m. – demokratikləşmə Qərb nümunəsi modeli əsasında baş verirdi; ikincisi, "üçüncü dünya" ölkələrinin sosial-iqtisadi inkişafının başlıca şərti sayılırdı; üçüncüsü, həmin ölkələrin inkişaf etmiş Qərbi Avropa və ABŞ-la əməkdaşlığının nəticəsi hesab olunurdu; 2) 70-90-ci illerde modernleşme ilə inkişafın əlaqəsinə yeniden baxıldı: Belə bir yekdil qənaət hasil oldu ki, modernleşme inkişafın başlıca şərti yox, onun əsas funksiyasıdır; onun prioritet məqsədi – sosial-iqtisadi və siyasi strukturların yeniləşməsi olmalı və o Qərb demokratik modelindən asılı olmadan həyata keçirilmelidir.

S.m. aşağıdakı cəhətləri ilə xarakterize olunur: bir-birindən fərqlənən yüksək ixtisaslı siyasi strukturların və təsisatların yaradılması; mərkəzi qanunvericiliyin inzibati və siyasi fəaliyyət sahəsinin genişləndirilmesi; sosial qrupların və maraqların siyasi hayata daxil edilməsi; rasional siyasi bürokratiyanın formallaşması və ondan səmərəli istifadə; enənəvi elitanın və onun legitimliyinin zeifləməsi; enənəvi elitanın modernizatorlarla əvəzlənməsi və s.

## Siyasi mübarizə

S.m.-nin, ələcə də ümumiyyətə, modernleşmenin özünəməxsus engeləri də vardır. Onlardan en çox diqqət çəkənə aşağıdakılardır: milliyetçi siyaset, ifrat texnokratizm, cemiyətin sosial ehtiyaclarının inkar, sosial siyasetdə iqtisadi inkişafın səməresini heçə endirən populizm, siyasi hakimiyətin modernleşmənin nəbzini tutma bilməməsi və yaxud tutmaq isteməsi, müasir siyasi dəyerlərin və normaların mexaniki surətde kor-korane qəbul edilməsi və enənəvi siyasi mədəniyyətin tasirindən çıxa bilməməsi.

**Siyasi monitorinq** (lat. *monitor* nəzarət edən, yada salan) – siyasi şəraiti və ya prosesi müntəzəm izləmə və qiymətləndirmə. Monitorinqin başlıca vəzifəsi – hadisələri daha səmərəli idarə etmək üçün onların dinamikasını hərtərəfi öyrənməkdən ibarətdir.

**Siyasi motivləşdirmə** (fr. *motiver* əsaslandırmaq) – subyekti siyasi exalqının oyanması prosesi. Siyasi psixologiyada və sosiologiyada öyrənilir.

**Siyasi mübarizə** – müəyyən siyasi nəticələri ələ etmək məqsədile siyasi subyektlərin maraqlarının qarşıdurma vəziyyəti. S.m. növleri müxtəlifdir. Mübarizə inqilabi ola bilər, bu zaman eks qütbədə duran siyasi subyektlər – antaqonistlər müxtəlif, sert, qətiyyətli vəsitələrin köməyi ilə mövcud cəmiyyət sisteminə, təsəvvürlərinə, baxışlarına, yönümüne müvafiq olaraq onun təsisatlarını kökünden dəyişməye çalışırlar. Mübarizə sivil "oyunlarının hüquqi" pozuntusundan gedir, onu göstəricilərə

## Siyasi münaqişə

göre müəyyənlaşdırılmək çətindir, xalq üçün ağırdır. S.m. termini inqilabi təfəkkürün və fəaliyyətin nezəriyyəsində əsas terminlərdən biridir.

S.m. islahat xarakterində ola bilər. Onun əsas məzmunu müxtəlif, o cümlədən bir-birinə eks mövqedə duran sosial-siyasi subyektlərin maraqlarının tədrīcon, mərhələ-mərhələ temin olunmasından ibarətdir. Bu zaman onlar qeyri-zorakı vəsítələrlə, ilk növbədə subyektləri yaxınlaşdırıdan, onları ayrılmayan ziddiyətlərə hell etmənin konensus formaları axtarışı ilə aradan qaldırılır. İslahatçı siyasi mübarizənin nəticələri elə buna görə də əvvəlcədən məlum olur, proqnozlaşdırma asan olur.

Siyasi böhranlar, müharibələr, qiyamlar, üşyanlar S.m. formalarıdır. S.m. öz sosial bazasının genişləndirilməsi, elektorat uğrunda siyasi partiyalar arasında, öz nüfuz dairesi, nüfuzunun genişlənməsi uğrunda siyasi liderlər arasında, öz hakimiyət selahiyətlərinin genişlənməsi uğrunda qanunvericilik və icraedici hakimiyət orqanlarının nümayəndələri arasında aparılabılır. S.m. partiyadaxili, dövlətdaxili, dövlətlərarası və s. ola bilər.

**Siyasi münaqişə** – siyasi subyektlərin siyasi mənafelərde, dəyerlərde və baxışlardakı ziddiyətlərə görə toqquşması, qarşıdurması.

Meydانا çıxmə səbəblərinə görə maraqların münaqişəsini, dəyerlərin münaqişəsini və identifikasiyanın münaqişəsini fərqləndirirlər. Birincilər resursların yeniden bölüşü ilə bağlı maraqların toqquşması neticəsində meydana

## Siyasi münaqişə

çixır. Dəyerlərin münaqişəsi cəmiyyətde bir-birinə zidd siyasi norma və dəyerlərin mövcudluğu və onlar arasında konsensusun olmaması ilə əlaqədardır. İdentifikasiya münaqişələri cemiyətin etnolinqvistik və dini rəngarəngliyi, ələcə də fərdlərin özünü müəyyən siyasi qüvvələrlə, konkret irqlə, dinle, sosial icmə ilə eyniləşdirməsi şartlarıdır. Miqyasına görə S.m. dövlətlərə, milli, regional və yerli münaqişelər bölünür.

Siyasətdaxili münaqişələr mövqə (üfüqi) və müxalif (şaqılı) münaqişələrə bölünür. Mövqə münaqişələrinin subyektləri kimi eyni olmayan hakimiyət mövqelərinə malik siyasi təsisatlardır. Müxtəlif münaqişələrin tərəfləri isə hakimiyət iyerarxiyasında fərqli yer tutan siyasi təsisatlardır. Münaqişəli qarşılıqlı fəaliyyətin obyekti həm rejim, həm də legitimlik ola bilər.

S.m.-nin inkişafının üç seviyəsi fərqləndirilir: münaqişəcəsində mərhələ, bülavasılı münaqişə mərhəlesi və hell mərhəlesi. Birinci mərhələ maraqların toqquşması, tərəflərin öz ehtiyatlarını qiymətləndirməsi və münaqişəyə daxil olmaq haqqında qərarın qəbul edilməsi ilə seviyyələnir. İkinci mərhələdə münaqişənin subyektləri qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün konkret fəaliyyətə keçir, qarşı tərafın addımlarına reaksiya verir. Son mərhələdə tərəflər öz mövqelərini razılaşdırır, güzəştlərin mümkin miqyasını, sonrakı niyyətləri və davranış xəttini müəyyənləşdirirlər.

S.m.-nin hellinin üç variantı mövcudur: a) münaqişə tərəflərindən birinin

## Siyasi orientasiya

qələbəsi; b) münaqişə tərəflərinin hər birinin qarşılıqlı möglubiyəti; c) münaqişənin bütün subyektlərinin qələbəsi. S.m.-nın həllinin an mehsuldar vəsitlelərdən biri konsensusdur. Y. Nordlinjer S.m.-nın müvəffəqiyyətli həlli üçün 6 əsas prinsip formalasdırılmışdır: stabil koalisiya; mütənasiblik prinsipi; depositizasiya; veto hüququnun qarşılıqlı olması; kompromiss; konsessiya, daha doğrusu, münaqişənin həlli hüququnun üçüncü tərəfə verilməsi.

Münaqişə veziyetləri üzərində demokratik nəzəret aşağıdakı xüsusi prosedurları ehtiva edir: münaqişədə iştirak edən tərəflərin mənafələri, niyyətləri, növbəti addımları haqqında qarşılıqlı və operativ informasiya mübadiləsi; münaqişə veziyətini idarə olunmaz hala gotira bilecek güc tətbiqindən şürru və qarşılıqlı şəkildə çəkinmə; münaqişəni kəskinləşdirə bilecek fealiyyətə qarşılıqlı moratorium qoyulması; qərəzsiz yanaşmasına təminat verilən və məsləhatları kompromis fealiyyətinə asası kimi götürülen arbitrların cəlb edilməsi; münaqişə tərəflərini yaxınlaşdırma biləcək mövcud hüquqi normalarn, inzibati və digər ehtiyatlar-dan istifadə olunması və ya yenilərinin yaradılması; cari münaqişənin həlli olunması və galəcəkdə analoji münaqişələrin qarşısının alınmasının şərti kimi işgührətəfdəşlik atmosferinin, bunun ardınca isə qarşılıqlı inama əsaslanan münasibətlərin yaradılması və qorunması.

**Siyasi orientasiya** – aktorların siyasi mühitin obyektlərini təhlil etmə qabiliyyəti. Politologiyada orientasiyanın

## Siyasi partiya

üç tipi fərqləndirilir: 1. Dövlət idarəciliyi institutlarına dair orientasiya; a) fərdin hakimiyəti, dövlət orqanlarını, onların normalarını, simvollarını və siyasi funksiyaları həyata keçirən şəxslərin münasibətlərini, elecə də mövcud rejimi qiymətləndirməsi; 2. siyasi sistemin “başqalarına” münasibətində dair orientasiya: a) siyasi eyniləşdirmə (identifikasiya) – fərdin müəyyən bir sosial qrupa, partiyaya mənsub olması; b) digər siyasi qruplara yanaşmadə müəyyən mövqə (“yaxşı-pis”) nümayiş etdirme; c) siyasi sistemin “oyun qaydalarını” tənzimləyə bilən əsas qayda və normalar haqqında təsəvvür; 3. özünün fealiyyətinə dair orientasiya: a) siyasi səriştəliyi – fərdin öz şəxsi “resursunu”, siyasi heyatda iştirak və başqalarına təsir etmek bacarığının qiymətləndirilmesi; b) siyasi gerçəklilikin – yönü fərdin hazırladığı siyasetlə siyasi hadisələrə təsirin seviyyəsinin dərki və qiymətləndirilməsi.

**Siyasi partiya** (< lat. *par hisse*, grup) – elektoral prosesdə digər partiyalarla yarışmaq vasitəsilə dövlət hakimiyəti və idarəetmə strukturlarında hakim mövqeler üzərində nəzarətin qurulmasını, yaxud eldə saxlanılmasını (əksər hallarda koalisiyada) qarşısına açıq məqsəd qoyan ictimai təşkilat. S.p. – hakimiyətə nail olmaq və onu həyata keçirmək uğrunda mübahizədə alettir; onun vasitəsilə vətəndaş cəmiyyəti və dövlət arasında qarşılıqlı əlaqələri həyata keçirir.

S.p.-nın əsas funksiyaları: siyasi inkişaf məqsədlərinin müəyyən edilməsi,

## Siyasi partiya

siyasi ideologiyanın işlənilməsi və yayılması; maraqların artikulyasiyası və aqreqasiyası; siyasi sosialşarma və əhalinin səfərber edilməsi (xüsusən seçkiqabağı kampanyaların gedisində); müvafiq qanunverici və icraedici seviyələrdə siyasi programın reallaşdırılması.

Müasir partiyaların prototipləri (ilk nümunələri) XVII-XVIII əsrlərde erkən burjua inqilablari dövründə yaranmışlar. İlk evvel partiyalar sayca böyük deyil, elitar idilər, dar parlament çərçivəsinə qapanmışdır. XIX əsrin sonunda seçki hüququnun genişlənməsi nəticəsində partiyaların təşkilatı və funksional strukturları, onların siyasi fealiyyət formaları və metodları xeyli dəyişmişdir. XIX əsrin fehle hərəkatı kütəvli üzvlüyü, geniş yayılmış yerli təşkilatlar şəbəkəsi, vaxtaşırı qurultayları, nizamnaməsi və üzvlük haqları olan yeni tipli partiya yaratmışdır.

Partologiyanın kökündə C.Brays, M.Ostroqorski və R.Mixels dayanmışlar. Ümumi siyasi partiyalar nəzəriyyəsinin banisi isə fransız alimi M.Düverje hesab edilir. S.p.-nın müxtəlif tipləri mövcuddur.

Partiyanın tipi deyəndə politologiyada onun təbiətini, ideya əsaslarını, başlıca sosial rolü, funksiyasını, daxili quruluş xüsusiyyətləri və fealiyyət metodlarının üstünlük təşkil edən cəhətlərini ifadə edən əlamətlər sistemi başa düşür. Bununla əlaqədar S.p.-lar menşeyindən siyasi sistemdəki yeri və rolundan, daxili struktur və fealiyyət metodlarından, sosial bazasından, ideologiyasından və s. asılı olaraq fərqlənirlər.

## Siyasi partiya

Partiyaların aşağıdakı tipləri qeyd olunur: 1. Kadr partiyaları və kütəvli partiyalar. M.Düverje yə görə, kadr partiyaları siyasi klubların tekamülü-nün məhsuludur. Bu partiyaların vəzi-fəsi – konkret seçki dairesində əhalinin müxtəlif təbəqələrindən maksimum çox sayıda seçicilərin destəyinə nail olmaq qabiliyyətinə malik nüfuzlu şəxslərin səfərber edilməsidir. Həmin tip partiyalara Avropanın bir çox mühafizəkar orientasiyalı partiyaları aiddir. Kütəvli partiyalar, ümumi seçki hüququnun məhsuludur. Bu, mürəkkəb daxili struktura malik olan və yüksək dərəcədə ideologiyalaşmış iri təşkilatlardır; onlar özlerinin sosial bazasını əsasən əhalinin aşağı təbəqələrindən formalasdırışlar. Bir qayda olaraq, bu kommunist, sosialist və sosial-demokratik orientasiyalı partiyalardır.

2. Güclü və zəif strukturlu partiyalar. Əger partiyanın daxili intizamı onun sıralarında olan parlamentarlara parlament qrupunun tapşırıqlarına tabe olmayı teləb edirse, deməli, bu güclü strukturlu partiyadır (məs., Böyük Britaniyanın mühafizəkar partiyası). Zəif strukturlu partiyanın nümayəndələri parlamentdə demək olar ki, tam azad səsverməyə malikdirlər (məs., ABŞ-in Demokratik və Respublikalar partiyaları). 3. Təşkilatı cəhətdən formalasılmış partiyalar. Bu partiyalarda üzvlər partiya biletleri alır və üzvlük haqqı ödəyirlər (buna daxil tipik misal kommunist partiyaları); təşkilatı cəhətdən formalasılmış partialar, onlarda rəsmi üzvlük olmur. Belə partiyaya qoşulmaq üçün seçicinin partiyaya tərəfdarlığı barədə

## Siyasi partiya

açıq bayanatı kifayetdir. 5. Plüralistik sistem çerçivésinde fealiyyet gösteren, yaxud onun uğrunda mübarizə aparan partiyalar; siyasi sistemde istenilən diger partiyani istisna etmək, ali hakimiyyəti hayata keçirən inhısarçı partiyalar. 6. Fealiyyətləri lider, onun qərargahı və tərəfdarları üçün siyasi hakimiyyətin verdiyi üstünlüklerin təmin edilməsinə yönələn patronaj partiyalar; ilk növbədə ayrı-ayrı sosial qrupların maraqlarının müdafiəsinə istiqamətlənən silki partiyalar; hər şeydən əvvəl öz programlarında eks olunmuş hansısa bir abstrakt prinsipin reallaşdırılmasına yönələn ideoloji partiyalar. 7. Mühafizəkar, islathatçı və inqilabçı partiyalar sosial gerçəklilik münasibətlərinə görə fərqlənirlər. 8. Parlament işinə parlament çerçivésində fealiyyətə yönələn parlament partiyaları və parlamentdə işləməkdən principial surətdə imtina edən antiparlament partiyaları. 9. Siyasi sistəmdə yeri və roluna görə hakim və müxalifətçi partiyalar.

XIX əsrin sonuncu iki-üç onilliklərindən başlayaraq, Qərbi Avropada siyasi prosesin "amerikanlaşması" ilə əlaqədar yeni tip partiyaların – "hamını qarmala, hamidan yapış partiyası"nın yaranması qeyd olunmuşdur. Bu tip partiyalar ideologiyalıdırılmış proqramları vasitəsilə daha çox müxtəlif sosial və peşə mənsubiyətlər sefciilərin səfərbər edilməsinə can atırlar. Onlara keçən əsrin 60-70-ci illərində yeni sosial hərəkatlar (ekoloji, antimüharibə və s.) dalgasında yaranmış "partiyalar-hərəkatlar" ("xalq narazılığı partiyaları", "bir problem parti-

## Siyasi passivlik

yaları") da qoşulurlar. Bu partiyalar üçün: üzvlüyün qeydə alınmaması, potensial say tərkibi, dünyagörüşü simvolu rolunu oynayan lider-intellektualın xüsusi tipi, sert qeyd olunmuş sosial maraqların olmaması seciyyəvidir.

Təxminən iyirmi ölkədə (Butan, Yəmən, Qətər, Seudiyyə Ərəbistanı və s.) S.p.-lar onların rəsmi qadağanlanması sebebündən yoxdur.

Azərbaycan Respublikasında S.p.-nın qanun çerçivəsində azad fealiyyəti üçün hər cür elverişli şərait yaradılmış, müvafiq konstitusiya-hüquqi esaslar formalasdırılmışdır. S.p.-lərin yaradılması və fealiyyəti "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə, onların seçki prosesində iştirakı Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir. Hazırda Azərbaycanda dövlət qeydiyyatından keçmiş 60-dan artıq S.p. fealiyyət göstərir.

**Siyasi passivlik** – siyasetə etinəsizliq və siyasi hayatı iştirak etmek isteyin olmaması. Kütləvi ehval-ruhiyəye, yaxud cəmiyyətin ayn-ayrı siniflerinin, silkləri və qruplarının ehval-ruhiyəsinə çevrilə bilər. S.p. vətəndaşlıq borcunun seckilərdə yerine yetirilməsindən etiraz, yaxud destək kampaniyalarında iştirakdan imtina da təzahür edir. S.p. cəmiyyətin bu və ya digər təbəqələrinin və ya bütövlükde cəmiyyətin siyasi mədəniyyətinin, sağlıq səviyyədə olmasının, yaxud hakimiyyətin ya da onun nümayəndələrinin hərəkətlərinə mənfi münasibətin eləmeti olur. Hədsiz siyasi əsərət və insanın şəxsi təhlükəsizliyinə

## Siyasi platforma

real təhlükə olan situasiyalarda S.p. hakimiyyətin və onun liderlərinin siyasetinə etiraz forması ola bilər.

**Siyasi platforma** – hər hansı bir siyasi partiya, təşkilat, qrup tərəfindən irəli sürülmüş program, vəzifələr, tələblər, məqsədlər.

**Siyasi plüralizm** (lat. *pluralis* çoxlu, çoxsaylı) – 1) demokratik siyasi mühiti sociyeləndirən başlıca keyfiyyətlərdən biri; 2) siyasi elmin nüfuzlu konsepsiyanından biri (D.Trumen, R.Dal, Ç.Lindblom, N.Polsbi və b.). S.p. özünün içtimai təşkilatlarda (partiyalarda, hemkarlar ittifaqlarında, assosiasiyalarda) birleşmək hüququndan istifade edən, muxtar olan və bir-biri ilə rəqabət aparan müxtəlif sosial qruplar arasında hakimiyyətin bölgündürüləməsini tələb edən təşkilati prinsip; plüralist hakimiyyət; qərarların qəbulu mərkəzlərinin informasiya, cəmiyyətdəki reylinən azad elde olunması mənbələrinin çox olmasında öz tecəssümünү tapır.

S.p. maraqların toqquşmasını, müxtəlif nöqtəyi-nəzərlərin tərəfdarları arasında diskussiyaları nəzərdə tutur. S.p.-in sociyəvi xüsusiyyətləri aşağıdakılardır: ideoloji müxtəliflik; hansısa ideologiyanın dövlət ideologiyası, yaxud mütləq kimi müəyyən olummasası; dövlətin dünyevi xarakteri; siyasi müxtəlifliyin və çoxpartiyallığın tanınması; bütün içtimai birliliklərin qanun qarşısında bərabərliyi.

Azərbaycan Respublikasında formalasılmış rəqabəti partiya sistemi şəraitində S.p. və çoxpartiyallı uğurla inkişaf edir (bax: *Çoxpartiyallılıq: partiya sistemi*).

## Siyasi proqnozlaşdırma

**Siyasi pragmatizm** (< yun. *pragma* iş, emel) – humanist mənəvi meyarlarla asılı olmayaraq, uzaq nticələr nezəre alınmadan siyasi fealiyyətin səmərasına nail olmaq möyilli.

**Siyasi proqnozlaşdırma** (< yun. *prognosis* geleceyi görmə) – siyasi hadisələrin ehtimal olunacaq inkişafı, onun həyata keçirilməsi yolları və müddətləri haqqında elmi cəhətdən esaslandırılmış mülahizələrin işlənilməsi prosesi.

Proqnozlaşdırma geleceyi görmənin formalarından biridir. Onun əsas məqsədi qəbul olunan qərarların səmərəliyinin yüksəldilməsi, praktiki fealiyyət üçün konkret təkliflərin işlənilməsidir. Proqnozlaşdırmanın əsas məqsədləri: hadisələrin inkişafının xoşagelməz nticələrini irəlicəden görmək və ondan çıxınmak; qaćılmaşlığı uyğunlaşmayaq; konkret hadisənin arzu olunan istiqamətdə ehtimal edilən inkişafını sürətlendirmək.

S.p.-nın bir neçə təsnifatı mövcudur. Bunlar aşağıdakılardır: əsas tiplərə görə – axtarış (hadisələrin gelecekde mümkün olan durumunun müəyyən edilməsi) və normativ (hadisəsinin mümkün durumlarına nail olunması yolları və müddətlərinin məqsəd kimi müəyyən olunması); qabaqlamaq dövrüne görə – operativ (bir ayadək), qısa-müddətli (bir ildən beş ilədək), orta-müddətli (bir ildən beş ilədək), uzun-müddətli (beş ildən on beş ilədək), daha uzunmüddətli (on beş ildən artıq); geleceyi görmənin sahələrinə görə – daxili siyasi və xarici siyasi.

## Siyasi proses

Proqnozlaşdırmanın əsas prinsipləri: sistemlilik, yekdillik, fasılısılık, verifikasiyalılıq, alternativlik, rentabellik.

Proqnozlaşdırma bir neçə mərhələdə həyata keçirilir: proqnoz oriyentasiyası, proqnoz fənununa dair məlumatların toplanması, baza modelinin işlənilməsi, axtarış modelinin qurulması, normativ modelin yaradılması, proqnozun dürüstlüğünün və dəqiqliyinin qiymətləndirilməsi, təkliflərin işlənib hazırlanması.

Təcrübədə S.p.-in müxtəlif metodların kompleksində istifadə olunur: faktografik, statistik, proqnoz estrapolyasiyası, proqnoz interpolyasiyası, tarixi analogiya metodu, riyazi modelşədirmə metodu, ekspert qiymətləndirmə metodu və s.

**Siyasi proses** – siyasi subyektlərin hakimiyət sahəsində öz funksiyalarını yerine yetirməsinə dair hərəketlərinin məcmusu. Müasir siyasi elmədə S.p. bəzən bütövlükdə siyaset anlayışı ilə (R.Douz), siyasi sistemin işləmenin nəticələri ilə (T.Parsons), qrupların statuslar ve hakimiyət resursları uğrunda rəqabətin dinamikası ilə (R.Darendorf) eyniləşdirilir.

S.p. aşağıdakılara bölünür: kütłələrin siyasetə qoşulmasının müxtəlif üssülları (siyasi iştirak), fərdi və qrup maraqlarının siyasi qərarlarla çevirmek üssülları (dövlət və yerli özünüdürəctəmə) səciyyələndirən esas baza S.p.; ayrı-ayrı siyasi institutlarının (partiyaların, assosiasiyanın, maraq qruplarının və s.) formallaşması inkişaf dinamikasını səciyyələndirən ətraf (periferiya) S.p. Lakin sonuncular hakimiyətin davranışına

## Siyasi psixanaliz

nəzərəçarpacaq dərəcədə təsir etmir. S.p. açıq və latent (gizli) formada baş verə bilər, seksü daxili ritmə malikdir.

Başverme rejimine görə S.p.-ə aşağıdakılardı addır: inkişaf, fəaliyyət göstərmə, böhran, tənəzzül və s.

S.p.-in strukturunu aşağıdakı kimidir: prosesin subyekti (hakimiyətin daşıyıcısı), fəaliyyətdə olan başlangıç; prosesin obyekti (prosesin möqsədi kimi nail olunan nəticə); köməklər ilə prosesin möqsədi reallaşan vasite və metodlar. Vasitələr qismində maddi və texniki resurslar, informasiya, bilik və s. çıxış edə bilər.

**Siyasi psixanaliz** – siyasi psixologianın və politologianın istiqaməti. Onun çərçivəsində siyasi hadisə və proseslərin təhlükəsüri, dərin aspektləri öyrənilir. S.p. siyasi liderliyin, siyasi rejimlerin, siyasi davranışın, siyasi mədəniyyətin tədqiqi üçün istifadə olunur. Daha geniş siyasi liderlik fenomeninin psixanalitik tədqiqi yayılmışdır ki, onun da iki istiqaməti vardır: psixobioqrafik və psixotarixi.

Psixobioqrafiya mövqeyindən liderliyin köklərini səxiyyətin sahəsində, uşaqlığın və yeniyetmənin inkişafının xüsusiyyətlərində axtarmaq lazımdır. Ona görə də bu istiqamətin çərçivəsində həyatın ilkin dövrlərinin səxiyyətin şüursuzluğunun strukturuna təsirinə xeyli diqqət yetirilir. Bu yanaşmada xeyli tez-tez kompensator mekanizmlərinin roluna (aşağı özüne qiymət verən kompensasiyasi yolları və üslubları) və onların siyasi davranış təsirinə diqqət yetirilir. Psixobioqrafik yanaşma

## Siyasi psixologiya

məs., Z.Freyd və U.Bullit tərəfindən "Tomas Vudro Vilson, ABŞ-in 28-ci prezidenti. Psixoloji tədqiqat" adlı əsərində, Q.Lassuell tərəfindən – "Psixopatologiya və siyaset", E.Fromm tərəfindən – "İnsan destruktivliyinin anatomiyası", V.Wilfensteyn tərəfindən – "İnqilabi səxiyyət. Lenin, Trotsky, Qandi" adlı əsərlərdə istifadə olunmuşdur.

Psixotarixi ise psixobioqrafiyadan fərqli olaraq sosial və siyasi hadisələr kontekstində səxiyyətin davranışının şüursuz mehanizmləri, fərdi və sosial şüursuz sarsıntıların "kəsişməsi nöqtələri" məraqlandırır. Bu paradigmə 1957-ci ildə Amerika tarix assosiasiyanının prezidenti U.Langer tərəfindən formulə olunmuş, özünün sonrakı inkişafını isə amerikalı psixoloq E.Erikson Lüter və Qandi haqqında, Amerika politoloqu L.Payn və psixotarixçi R.Litofoton Mao Tszedon haqqında və s. əsərlərində tapmışdır.

Siyasi rejimlərin psixonalizimin əsasları E.Frommün "Azadlıdan qaçma" və V.Rayxin "Kütłələrin psixologiyası və faşizm" adlı işlərində qoymulmuşdur. Siyasi davranışın tədqiqinə metodoloji yanaşma Z.Freyd tərəfindən "Kütłəvi psixologiya və insan "mən"liyinin analizi" adlı əsərində formulə edilmişdir.

S.p. siyasi həyatın adı faktları arxasında onların yaranması və inkişafının dərin köklərini görməye kömək edir.

**Siyasi psixologiya** – siyasi həyatın psixoloji aspektlərini öyrənen elm. Siyasi-psixoloji tədqiqatlarının obyektləri – siyasi iştirak, siyasi liderlik,

## Siyasi rejim

siyasi dayərlər və məqsədlər, siyasi davranışa təsir edən motivlər, siyasi səsiyallışma, kütłəvi şüur və s. S.p. metodları psixologianın sosial, kliniki, koqnitiv və digər istiqamətlərindən götürülmüşdür. Daha tez-tez istifadə olunan tədqiqat metodlarına müşahidə, testləşdirmə, səsiyoloji sorgular, laboratoriya şəraitində situasiyaların modelşədirilməsi, psixosemantik analiz, psixoloji portretlərin yaradılması, siyasi liderlərin tərcüməyi-hallarının analizi, smətik kartlaşdırma və s. aid edilir.

S.p.-nın əsas istiqamətlərini bixe-viorist, koqnitivist, psixobioqrafik, psixotarixi istiqamətlər təşkil edir. S.p.-nın yaranmasını XX əsrin əvvəllerinə aid etmək olar. Onun təşəkkülünə Q.Laboun, Q.Tardin, Ç.Merriam, Q.Lassuellin, Z.Freydin, E.Eriksonun işləri böyük təsir göstərmişdir. Lakin 1968-ci ili onun müstəqil elm kimi yaranmasını ili hesab etmək olar ki, həmin ildə Amerika siyasi elmlər assosiasiyanında siyasi psixologiya şöbəsi yaradılmış, Yel universitetində isə politoloqların dərindən hazırlanması üçün xüsusi program işlənilmişdir. On ildən sonra isə beynəlxalq siyasi psixologiya cəmiyyəti formalşmış və xüsusi jurnalın nəşrinə başlamışdır. Hazırda S.p. müstəqil akademik fəndir.

**Siyasi rejim** (< fr. *regime* qayda, qaydalar sistemi, dövlət quruluşu) – siyasi hakimiyətin həyata keçirilməsi tipi, formaları və metodları, hakimiyət qollarının və konkret institutlarının təşkil edilənləri. S.r. anlayışı siyasi sistemin dinamik, funksional xarakterini

## Siyasi reklam

açıqlayır. S.r.-in keyfiyyet xüsusiyetlerine aiddir: insan hüquq ve azadlıqlarının həcmi, dövlət hakimiyyətinin həyata keçirilməsi metodları, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin xarakteri, cəmiyyətin siyasi qərarların qəbul edilməsinə təsir etmək imkanlarının olub-olmaması, siyasi institutların formallaşması üsulları, siyasi qərarların işlənilməsi metodları. S.r. üç yere ayrırlı: totalitar, avtoritar və demokratik.

**Siyasi reklam** – ictimaiyyətin nəməzəd simasına və onun platformasına xeyirxah münasibətin formallaşmasına yönənlən təbliğat-təşviqat fealiyyətinin növü (bax: *Siyasi imic*, *Siyasi marketing*, *Siyasi menecment*, *Siyasi təşviqat*, *Siyasi təbliğat*).

**Siyasi rəhbərlik** – 1) strategiya və taktika işləmək, cari siyasi fealiyyəti ya bilavasitə, ya S.r.-in iyerarxiyal tabeçilik pillələri, ya da aparat vasitəsilə təşkil etmək, istiqamətləndirmək və təshih solaliyətləri verilən şəxslərin və ya orqanların macrusu; 2) strateji və taktiki planların reallaşdırılmasına, həyata keçirilməsinə dair fealiyyət, cari siyasi proseslərin bir mərkəzdən idarə olunması.

**Siyasi risk** – arzuolunmaz siyasi hadisələrin baş verəməsi ehtimalı.

Siyasi prosesə təsir eden amillərdən asılı olaraq, S.r. legal-hökumət (siyasi qərarların qəbul olunmasını şərtləndirən) və ekstralegal (hökumətdən asılı olmayan şəraitlərlə şərtlənen) risklərə bölündür. Legal-hökumət riskinin amil-

## Siyasi sabitlik

lərinə: seçkiler, həyata keçirilen siyasetin məqsədləri və prioritətlərinin deyişməsi, mülkiyyətin tam, yaxud qismən ekspropriasiyası, diplomatik münasibətlərin keşilmesi və s., ekstralegal riskin amillərinə müharibə, inqilab, siyasi terrorizm, tətillər və s. aiddir.

S.r.-in xarakteri və səviyyəsi xüsusi indekslərin və daxili siyasi qeyri-sabitliyin göstəriciləri vasitəsilə qiymətləndirilir. S.r.-in indeksi müxtəlif ekonometrik və riyazi metodlarla müəyyən olunur. Hər il texminin yüz séksən dövlətlərin S.r.-in səviyyəsi haqqında reylər xüsusi adəbiyyatda çap olunur. S.r. indeksinin müəyyən edilməsində etnik və dini fərqlərin dərəcəsinə, gelirlərin bölgündürülmesində sosial berabərsizliyə, siyasi plüralizm dərəcəsinə, sol radikalların təsirinə, hakimiyyətin əldə saxlanılmasında məcburətmənin roluna, antikonstitusion hərəkətlərin miqyasına, hüquqi qaydaların pozulmasına (nümayişler, tətilər və s.) diqqət yetirilir.

**Siyasi sabitlik** – siyasi sistemin daxili və xarici ətraf mühitin təsiri altında özünün strukturunu və ictimai dəyişiklik proseslərinə nezarət etmək qabiliyyətini saxlamaqla səmərəli işləməyə və inkişaf etməyə imkan verən davamlı durumu.

S.s.-in tədqiqində S.Lipsetin və S.Hantington xüsusi xidmətləri olmuşdur. Lipsetə görə, S.s. hakimiyyətin legitimliyi və səmərəliliyi ilə müəyyən olunur. Hər iki göstəricicin olmaması siyasi sistemin qeyri-sabitliyini şərtləndirir, onların birinin olması isə nisbi

## Siyasi sabitlik

sabitliyə və ya qeyri-sabitliyə getirib çıxanır. Hantington siyasi S.s.-i siyasi təsisatlaşmanın seviyyəsi ilə elaqələndirir. Siyasi təsisatlaşmanın seviyyəsi ne qədər yüksəkdirse, sistem de bir o qədər sabitdir. Daxili S.s. iki tipə ayrılır: muxtar və saferberədici. Saferberədici S.s.-in inkişaf təşəbbüsü "yuxarıdan" göstərilən içtimai strukturlarda yaranır, cəmiyyətin özü isə elə bil müəyyən müddət üçün məqsədin reallaşmasına saferber olur. Bu tip sabitlik böhranın, münəqışların, ümumi vətəndaş yüksəlişinin nəticəsi kimi, yaxud açıq zorakılıq, məcburetmə yolu ilə formalşa və işləyə bilər. Belə tip sistemlərdə başlıca amil kimi öz üzərinə cəmiyyətin maraqlarını ifadə etmək məsuliyyətini götürən və bu zaman kəsiyində onun təraqqisini təmin etmək qabiliyyətine malik olan dövlətin, siyasi partiyanın, avtoritar xarizmatik liderin mənafəyi çıxış edə bilər. Saferberədici S.s.-in hayat qabiliyyətinin əsas resursları aşağıdakılardır ola bilər: liderin fiziki və mənəvi potensialı; rejimin hərbi vəziyyəti və döyüş qabiliyyəti; iqtisadiyyatda işlərin veziyəti; cəmiyyətdə sosial gərginliyin hakimiyyət daşıyıcılarını xalqdan ayıra biləcek səviyyəsi; hökumət eleyhini əsasda siyasi koaliyanın mövcudluğu; orduda əhval-ruhiyyə və digər, siyasi sisteme böhranlı hadisələrin artmasına sebəb olan sosial amillər. Saferberədici sistemlərdə hakim elita dəyişiklik telebatlarını o vaxtadək hiss etmər ki, hələ status-kvo ona sosial mövqelərini qoruyub saxlamaga imkan verir. Saferberədici S.s. ümumi ruh yüksəkliyi, yaxud açıq mövcudta sayesinde legitimlik elde etmiş olur. Tarixən bu tip S.s. uzunmüddətli deyil. S.s.-in muxtar tipi hansısa konkret sosial və siyasi subyektlərin istəyi və iradəsindən asılı olmayan, cəmiyyətdə inkişaf "aşağıdan" vətəndaş cəmiyyətin bütün strukturları tərefindən başlandıqdə yaranır. Bu inkişafi heç kəs xüsusi olaraq stimullaşdırır, o cəmiyyətin her bir altsistemində mövcud olur. Hakimiyyət və cəmiyyətin hakim rejimin sabitləşməsini təmin edən və dərin sosial-iqtisadi və siyasi dəyişikliklər aparmaq üçün zəruri olan vəhdəti yaranır. Muxtar, yaxud açıq sistem üzərinə qoyulan funksiyaları əsasən hakimiyyətin ("yuxarıdan") legitimləşdirilməsi hesabına, yəni bir sıra idarəcilik funksiyalarının hakimiyyətin yuxarı əşalonu tərefində ona könülü surətdə ötürülməsi hesabına yerinə yetirir. Bu isə geniş miqyasda yalnız demokratik rejimin mövqelerinin tədricən möhkəmləndirilməsi şəraitində mümkündür. Bu tip sabitlikdə sosial kontrastlar və ziddiyətlər (dini, arazi, etnik və s.) minimuma endirilmiş, sosial münəqışlar burada leqallaşdırılmış və sivil əsərlərlə həll olunur, mövcud sistem çörçivisində ölkənin digər dövlətlərlə müqayisədə firavnlığına inam yayılır, rifah halının yüksəlməsi dinamikası saxlanılır. Muxtar sabitliyin vacib faktoru əhalinin statusa, məşğulluluğuna, gəlirlərinə görə heterogenliyidir. Siyasi sistem açıqdır, ekstraksion, tənzimləyici funksiyaların artması və cəmiyyətin dövlət siyasetinə münasibətlərinə reaksiya arasında balanslaşdırma imkanları mövcuddur.

## Siyasi sabitlik

Siyasi sistem, ictimai deyişiklıkların başlıca subyekti olmaq roluna iddia etmeden, məvcud iqtisadi münasibətləri dəstekləmək iqtidarındadır. Muxtar sistemlərdə demokratiya davamlı ənənəyə və ümumsvilizasiya dəyərinə çevirilir.

Qeyri-sabitlik amillərinə elitanın bir-biri ilə rəqabətde olan qruplaşmaları arasında hakimiyət uğrunda mübarizəni, dövlətin bütövlüyünü və mövcudluğuna təhlükələrin yaradılması, hakimiyyyətin fərdləşdirilməsi, dövlətin siyasetində hakim elitaların korporativ maraqlarının üstünlüyü, etnik-lərarası və regional ziddiyətlərin olması, siyasi hakimiyyyətin varisliyinin təmin edilməsi çətinliklərinin, xarici siyasi avantürizmi və s. aid etmek lazımdır. Qeyri-sabitlik siyasi rejimin hökumətin dayışması, hakim rejimle silahlı mübariza, müxalif qüvvələrin fealllaşması və s. kimi formalarda təzahür edə bilər.

S.s. problemi nöqtəyi-nəzərindən XX əsrin sonunda Azərbaycanın müstəqilliyinin (yenidən bərpə olunmuş) ilk illərində S.s. ən avvel cəmiyyətdə sosial gərginliyin azaldılmasını və müxtəlif sosial qrupların mənafəterinin kompromisi əsasında ölkənin inkişaf yollarının seçilməsi, o cümlədən siyasi və iqtisadi islahatların həyata keçirilməsi məsələləri üzrə milli razılığa nail olunmasını nəzərdə tuturdu. Lakin o zaman yaşayan hakimiyət böhri, xaos, erməni tacavüzünün genişlənməsi, xüsusilə də 1993-cü ilin may-jyun aylarında Azərbaycanda qeyri-sabit ictimai-siyasi vəziyyət şəraitində

## Siyasi sabitlik

vetəndaş müharibəsi və müstəqilliyin itirilmesi təhlükəsi yaranmışdır. Belə çatınlikle üzəmiş Azərbaycan xalqının telebi və təkidi ilə ölkənin ziddiyətli və mürəkkəb bir dövründə 1993-cü ilin iyununda yenidən rəhbərliyə qayıtmış Ümummilli lider Heydər Əliyevin müdrik siyaseti və xalqın ona olan etimadı sayəsində bu təhlükənin qarşısı alınmış, Azərbaycanın müstəqilliyi qorunub saxlanılmışdır. Ən böyük naiyyət ondan ibarət olmuşdur ki, həmin vaxtdan olkədə emin-amanlığın, qanunçuluğun bərpə olunması istiqamətində uğurlu addımlar atılmış, silahlı yolla hakimiyətə gəlmək cəhdlarına bir dəfəlikən qoyulmuş, Azərbaycanda daxili ictimai-siyasi sabitlik yaradılmışdır. Legitimliyin əsas mənbəyini ise bu şəraitdə siyasi liderlik təşkil etmiş, xalqımız onun iradəsi ilə hakimiyətə qayıtmış görkəmli siyasetçi Heydər Əliyevin ətrafında birləşmişdir. Bu mərhələdə yaradılmış sabit siyasi durum şəraitində Azərbaycanın gelecek milli inkişaf strategiyası müəyyənəşdirilmiş, 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunmuş, çoxpartiyalılıq əsasında ilk demokratik parlament seçilmişdir.

Azərbaycanda demokratiyanın reallaşması, inkişaf etdirilmesi yolu ilə qorunub saxlanılan davamlı S.s.-in əsasında duran amillərdən hakimiyətin legitimliyini, dövlət hakimiyətinin solahiyətlərin bölmənesi principi əsasında təşkil edilməsini, insan hüquq və azadlıqlarının qorunması sahəsində düşünülmüş dövlət siyasetinin həyatda keçirilməsini, siyasi plüralizm və çox-

## Siyasi sektantlıq

partiyalığın inkişaf etdirilməsini, siyasi müxalifətin legal şəkilde fəaliyyət göstərməsini, iqtisadi inkişaf və xalqın rifah halının yüksəldilməsinə yönəlnən islahatların, sosial-iqtisadi programların uğurlu həyata keçirilməsini, daxili siyasetin milli maraqlara cavab verən uğurlu xarici siyasetlə tamamlamasını və s. göstərmək olar.

**Siyasi sektantlıq** – fehle hərəkatında müxtəlif baxışların məcmusu (əsasən kiçik burjuaziya mənsub olur və doqquz səciyyə daşıyır). Bu baxışların tərəfdarları fehle sinfinin birgə hərəkatını inkar edir, burjuua parlamentlərində və müxtəlif təşkilatlarda hansısa islahatların aparılmasını inkar edir, zəhmətkeş kütlələrin passiv gözləmə mövqeyi tutmasına tərefdar çıxırlar.

**Siyasi səfərbərlik** – siyasi lider, qrup və ya hökumət tərəfindən maddi və insan resurslarının qarşıya qoyulmuş məqsədə çatmağa cəlb olunması. S.s. adətən siyasi iştirakla bağlı olur.

**Siyasi simvol** (yun. *symbolon* işara, fərqləndirici əlamət, rəmz) – S.s. insanların özləri üçün ehəmiyyətli olan faktlara (proseslərə) münasibətini bildirir və qarşılıqlı anlaşılma, ünsiyyət yaratmaq üçün bir vasitə rolunu oynayır. Bir siyasi fenomen kimi o özünün müəyyən mənalarını eks etdirir və siyasetin subyektləri arasında kommunikativ rol oynayır. (Məsələn, hər bir ölkənin bayraqı, gerbi onu digərlərindən fərqləndirir; svastika – nəslişlerin, "eldə qızıl gül" isə Fransız sosialistlərinin simvoludur.)

## Siyasi sosiallaşma modelləri

**Siyasi sistemin samarəlliliyi** – dövlət idarəciliyinin esas funksiyalarının həyata keçirilməsi dərəcəsi, cəmiyyət üzvlərinin böyük ekşariyyətini, hem də sisteme təhlükə yaratmaq imkanı olan (məs., ordu) nüfuzlu elita və qrupların maraqlarını təminetmə üsulu. S.s.s.-nın cəmiyyət göstəriciləri aşağıdakılardır: inflyasiyanın səviyyəsi; əhalinin sosial-iqtisadi və siyasi vəziyyətinin inkişaf dinamikası; əhalinin imiqrasıya səviyyəsi; ölkə iqtisadiyyatında xarici investisiya qoyulşunun həcminin azalması və s.

**Siyasi sosiallaşma modelləri** – 1) sistemli – hakimiyətə, hüquqi intizama, ənənəvi institutlara pozitiv münasibət formalaşdırmaqla səciyyələnir. Sosiallaşmanın ən vacib arenası – məktəb və ailə, eləcə də şaxsiyyətin əhatəsi və yaşlılarından; 2) hegemonluq – gencələr özünükündən başqa bütün sosial və siyasi sistemə qarşı düşməncilik hissələri formalaşdırmaq. Bu modeldə aparıcı agentura vasitə kütłəvi informasiya vasitələridir; 3) plüralistik – vətəndaşlarda öz siyasi maraqları bareda təsəvvür yaratmaq, onların həyata keçirilməsinə həvəs oyma, vətəndaş fəallığının yüksək səviyyəsine nail olmaq. Bunun nəticəsində vətəndaşlar müəyyən siyasi qruplara sədاقəti ola, öz maraqlarının həyata keçməsi səviyyəsi baxımından, lazımlı geləndə onu dəyişə bilərlər. Bu modelin reallaşma məcrası – məktəb, valideynlər, kütłəvi informasiya vasitələri, partiyalar və maraq qruplarından; 4) münaqışlı – müəyyən gruba loyal münasibət bəsləmek, hətta onu başqa qruplara mübə-

## Siyasi sosiologiya

zədə müdafiə etmək. Sosiallaşmanın agenturası – qrupların maraqlarını təmsil edən təbliğat ve təşviqat orqanlarıdır.

Sosiallaşmanın birinci modeli, ilk növbədə, ingilis-amerikan mədəniyyətinə məxsusdur. İkincisi – Qərb ölkələri sivilizasiyasına xasdır. Üçüncüsü – kontinental Avropa mədəniyyətinə addır və nəhayət, son model – qapalı siyasi sistemlər üçündür.

**Siyasi sosiologiya** – siyaseti sosial təsisat kimi öyrənen hakimiyətin həyata keçirilməsi və bölgündürüləməni, siyasi sahənin cəmiyyətin başqa sahələri ilə qarşılıqlı əlaqlarını araşdırın və dəha çox Avropa məktəbi üçün seciyyəvi olan siyasi elm sahəsi.

S.s.-nın ən mühüm problemi siyasi həyatın insanlar və onların birləşmələrinin qarşılıqlı təsir forması kimi tədqiq edilməsindən ibarətdir. Həmin qarşılıqlı təsir prosesində sosial, yəni insanı əlaqlar və münasibetlər yaranır ki, məhz onların tədqiqi seksiyətin, sosial qrupların, birləşmələrin, sosial təsisatların siyasi fealiyyətinin təhlilinə sosioloji yanaşmanın əsasını təşkil edir. S.s. öz diqqətini siyasi sahədə baş verən sosial əlaqə və münasibetlərin öyrənilmesi üzərində cəmlədirərək, çoxölçülü siyasi məkanın tədqiqində öz aspektini müəyyən edir.

S.s.-nın ictimai vəzifesi əsasən onun yerinə yetirdiyi funksiyalarla müəyyən edilir. Onları arasında en mühümürləri müxtəlif siyasi hadisə və proseslərin dəyişmə təməyülərinin öyrənilməsi ilə bağlı olan idrak funksiyası, sosioloğının müxtəlif sosial proseslərin

## Siyasi strategiya

idarə olunmasının səmərəliliyini arturmaq üzrə eməli, tövsiye və təkliflərin hazırlanmasında na dərəcədə iştirak etməsi ilə müəyyənəldədirilən praktiki funksiya və nəhayət, siyasi sosiologyanın ideoloji fealiyyətə iştirak ilə şərtləndirilən ideoloji funksiyadır.

Cəmiyyətin sosial-siyasi inkişafının dinamikası və perspektivlerinin açılmasında S.s.-nın çox mühüm rolu vardır. S.s. nəzəriyyəsi zəmanəmizin aktual problemlərinə elmi cavablar verir, dünəninin sosial-siyasi simasının deyiməsinin real yolları və metodlarını göstərir.

**Siyasi ssenari** – beynəlxalq münasibətlərdə, milli iqtisadiyyatda, siyasi mühitde və s. daha geniş alternativ inkişaf formaları tapmaq məqsədilə hadisələrin məntiqi ardıcılıqla izlənilmesi üsulu.

**Siyasi stereotip** (yun. *stereos möhkem + turos iz*) – siyasi obyektlər haqqında sxematik, basit təsvəvr. S.s.-ə hadisələri şəxsləndirmək, ona yüksək emosional enerji vermək, irrasionallıq, davamlılıq kimi hallar xasdır. S.s. adı şururda, siyasi məkanda hadisələri sadelaşdırıb, tehrif edə, oriyentasiyani deyişdirə – poza biler.

**Siyasi strategiya** (yun. *stratos ordu + aqo* aparıram) – münasib, mümkün resurslardan istifadə edərək, dövlətlərin, partiyaların, siyasi institutların və s. öz qarşılara qoyduqları məqsədlərə çatmaq üçün üsul və vasitələr. S.s. siyasi, sosial-iqtisadi və mənəvi inkişafı uzunmüddəti məqsəd kimi öz qarşısına qoyur. Onda inkişafın əsas mərhə-

## Siyasi submədəniyyətlər

lərləri və ardıcılılığı, prinsip və prioritetləri, resursların səfərber olunma vasitələri və s. eks olunur. S. s. siyasi kurslarda ifadə olunur və proqramlarda təsdiqini tapır.

**Siyasi submədəniyyətlər** (lat. *sub*-yaxın, oxşar) – müəyyən sosial qruplar tərəfindən müdafiə olunan lokal, onlara xas olan nisbi, müstəqil deyərlər, normalar, stereotiplər, siyasi ünsiyyət və əxlaq əsərləri. S.s. öz mahiyyətinə görə müəyyən insan qrupları üçün xarakterik olan ele siyasi əxlaq modeli, ele sistematiq oriyentasiya formasıdır ki, cəmiyyətdə geniş yayılmış və təsdiq olunmuş (bölgədə, bütövlükde millət tərəfindən) əxlaq normalarından və deyərlərdən fərqlənir. S.s. analayışı daha çox mədəniyyətlərin integrasiyası və diferensiasiyası prosesi zamanı işlənilir.

**Siyasi sui-qəsd** – fərdi şəkildə və ya müxtəlif siyasi qüvvələrin liderləri olaraq fealiyyət göstəren bir neçə şəxsin müəyyən siyasi məqsədlərə çatmaq üçün kiməsə və ya nəyəse qarşı gizli razılışması. Siyasi intriqanın maksimum məxfiliyi və neqativ pozucu istiqamətliliyi ilə fərqlien formasıdır. Tarixdə məlum olan baş tutmuş sui-qəsdlərin əksəriyyəti hakimiyət daşıyıcıları olan konkret şəxslərə ünvanlanmışdır. Bir qayda olaraq konkret fərdə deyil, ideyaya, bütövlükde sisteme qarşı yönəlmış sui-qəsdlər müvəffəqiyyətsizliyə uğramışdır. Real sui-qəsd siyasetdə təsir və hakimiyət uğrunda mübarizənin ənənəvi vasitələrindən biridir. Tarixdə ilk dəfə konkret şəxsin

## Siyasi şantaj

aradan götürülməsinə yönəlmış sui-qəsdlər problemi kökündən deyisməklə nəticələnmişdir (məs., Brutun Sezara qarşı sui-qəsdi). Lakin zaman keçidcə siyaset demokratikləşmiş, humanistləşmiş və beleliklə sui-qəsdlər daha sakit xarakter almışdır. Artıq opponənt fiziki məhvəne deyil, onun istefasına və ya siyasetdən kənarlaşdırılmasına daha çox üstünlük verilir. Sui-qəsдин məqsəd və metodlarının yumşalması onun iştirakçılarının funksional rolunun deyisməsinə səbəb olmuşdur. Əvvəller sui-qəsдин kifayət qədər daşıq struktur vardi və buraya üç qrup daxil olurdu: maksimum dərəcədə maraqlı olan və baş tutacağı təqdirdə maksimum fayda götürən ideoloqlar, təşkilatçılar və bilavasita icraçılar. Lakin zaman keçidcə sərt funksional fərqlər silinməyə başlamış, ideya müellifləri həm təşkilatçı, həm də bəzən hətta icraçı rolunda çıxış etmişlər. Siyasetin aləti kimi sui-qəsd totalitar və avtoritar rejimlər üçün daha səciyyəvidir. Belə ki, bu rejimlərdə hakimiyət və idarəetmədən siyasi elitanın elində cəmləşmişdir və bütün məsələlər institutional, hüquqi müstəvidə deyil, şəxsiyyətlər arası müstəvidə həll olunur. Buna görə də S.s.-q.-lərin mühüm rol oynadığı cəmiyyətlər demokratik cəmiyyət saıyla bilməz.

**Siyasi şantaj** (fr. *chantage zorla alma*) – adı üssullarla heç vaxt mümkün olmayan qeyri-insani və qeyri-qanunu vasitələrle kiməsə təsir göstərərək nəyəse nail olmaq. Şantaj psixoloji tərəfən zahiri olameti və praktikasıdır.

## Siyasi taktika

Onun başlıca məqsədi – hansısa konkret bir şəxse metbuatda hədə-qorxu gələrək, qarayaxıcı informasiyalar ötürərək, onun adına – şənən xələt gatırərək, ona mənəvi, siyasi, iqtisadi ziyanlar vuraraq, siyasi karyerasına, imicinə ağır zərbələr endirərək, ailəsinə dağıdıraraq, əlaqələrini kəsərək, bir növ, onu məhv etməkdən ibarətdir. Bir qayda olaraq S.Ş.-in əsas obyekti – cəmiyyətdə müəyyən yeri və mövqeyi olan görkəmlı siyasi xadimlər, deputatlar, dövlət məmurları, sahibkarlar və digər bu kimi insanlar olurlar.

**Siyasi taktika** (yun. *taktika* ordunun sırasına düzülmə mədəniyyəti) – qısa-müddəti məqsədlərə çatmağa yönələn siyasi fealiyyətin tərkib hissəsi. S.T.-nın səməreliliyinə aşağıdakı əlamətlər xasdır: cari ve növbəti vəzifələri dəqiq müəyyənləşdirmək, manevr-etmə qabiliyyəti, mümkin resursları təcili qruplaşdırıb səfərberetmə məharəti; fasiləsizlik və ardıcılıq; fealiq, sürət, qətiyyət və s. S.T. *siyasi strategiyanın* asılı olur.

**Siyasi təhliliq** – cəmiyyətdə müəyyən əhval-ruhiyyənin formallaşmasına və vətəndaşların şüurunda bu və ya digər dəyərlərin və təsəvvürlerin onların tərəfdarları dairəsinin maksimum genişləndirilməsi məqsədilə möhkəmləndirilməsinə yönələn ideyaların yayılmasına dair fealiyyət.

**Siyasi təhlil** – 1) siyasi hadisələrin xəyalən tərkib hissələrə ayrılmamasını nəzərdə tutan metod; 2) siyasi situasi-

## Siyasi təhlükəsizlik

yanın tətbiqi sehpide tədqiqinin üsulları və qaydalarının məcmusus; 3) siyasi texnologiyaların bir tipi olmaqla, konkret siyasi problemlərin öyrənilmesi, onların optimal həlli yollarının, texnoloji vəstələrin axtarılması üsulları və metodlarının müəyyən edir. S.T.-in mərhələləri: 1) siyasi problemin konseptuallaşdırılması; 2) problemin modeləşdirilməsi; 3) tədqiqat programının tərtib edilməsi; 4) tədqiqat metodlarının seçilməsi, əməliyyat qaydaları və prosedurları ardıcılığının müəyyənəşdirilməsi.

**Siyasi təhlükəsizlik** – dövlət strukturlarında adı çəkilən siyasi teminatlar dövlətin vətəndaşlarının real həyatına müvafiq olaraq nəzərdə tutulur. İnsanın təhlükəsizliyinin siyaseteqəderki təşkili ənənələr, dinlər ve şəxsi səyərlər təmin olunurdu. Siyasi təşkilat vətəndaşları “döyiş” silahından mehrum edir – təhlükəsizlik funksiyalarını dövlətin güc strukturları təmin edir.

Təhlükəsizlik normal fealiyyət göstərən hüquqi dövlətdə tam mənədən təmin olunur. Hərçənd burada terrorizm, bürokratizm, siyasi özbaşınlıq və s. kimi təzahürler istisna olunmur. Eyni zamanda belə cəmiyyətlər kifayət qədər təhlükəsizliyi təmin edə bilir.

Dövlətin və vətəndaşların təhlükəsizliyi uğrunda şüarlarla mübarizə aparan totalitar, polis, diktator və onlara bənzər rejimlər qeyri-resmi sanksiyalaşdırılmamış zoraklıq fərمانlarını, məsələn, dövlət terrorunu, gizli polis fealiyyətini heyata keçirir, dövlət qulluğunda (ordu, polis, məhkəmə orqanlarında və s.) özbaşınlıq edirlər.

## Siyasi təhsil

Cəmiyyətin bu cür siyasi təskili mücerred, dəyişken formá alır, belə dövlətdə həyat antimədəni xarakter daşıyır. İnsanların qeyri-resmi sosial-negativ tərəfləri dəyər mahiyyəti daşıyır, mədəni olan her şey təqib olunur, mənfi submədəniyyət isə əhalinin hakimiyətə yaxın olan təbəqələri üçün hakim formaya çevirilir.

Eyni zamanda bu cür cəmiyyətdə hakimiyət uğrunda açıq və gizli mübarizə ənənələrin ki, bu da zoraklıq təşkilatçılarını tədricən öz qurbanına çevirir. Belə formalar çox mövcud ola bilər.

Müsəir cəmiyyətdə S.T.-in təmin olunması üçün çox iş görülür. Eyni zamanda texnokratik inkişaf vətəndaşların siyasi sistemin girovuna çevrilməsinə təsir göstərir, təhlükəsizliyin real səviyyəsini azaldır.

**Siyasi təhsil** – siyasi biliklərin sistemli derk olunması prosesi və nəticəsi, siyasi həyatda iştirak verdişlərinin elde olunması.

S.T. vətəndaş mədəniyyətinin aşağıdakı komponentlərinə nail olmağa imkan verir: vətəndaşlar, vətəndaş və cəmiyyət arasındakı münasibətlərin elmi təsəvvürü; vətəndaşlıq münasibətlərində özünü doğrultmuş fealiyyət üsulları, cəmiyyət tərəfindən təqdir olunan vətəndaşlıq əlaqə modelini praktiki həyata keçirmək bacarığı; insana, on yüksək dəyər kimi onun hüquq və azadlıqlarına münasibet, vətəndaş sülhü və həmrayılı, dövlətin bütövlüyü, Vətəne sevgi və hörmət, xeyrə və ədalətə inam və s. vətəndaş cəmiyyətinin subyekti olan her bir vətəndaşın gündelik fərdi və içtimai

## Siyasi təşviqat

həyatında üze çıxan müxtəlif problemləri müstəqil həll etmək təcrübəsi.

**Siyasi təsisat** – siyasi sahədəki prosesləri tənzimləyən norma və principlər, formal və qeyri-formal qaydalar kompleksi. S.T. siyasi təşkilatlar və qurumlar şəklində mövcud olur. Dövlətin əsas S.T.-ları parlament, hökumət və məhkəmədir.

Müsəir politologiyada ənənəvi və modernlaşmış S.T. fərqləndirilir. Ənənəvi S.T. fealiyyət və ünsiyyətin sərt norma və qaydalarına (rituallar, adətlər, ənənələr) əsaslanır. Modernleşmiş S.T.-larda isə norma və qaydalar daha elastik və mütəhərrikdir, əlaqə göstərişlər sistemindən nisbətən azaddır.

Təşkilati xarakterinə görə S.T.-lar formal (bunların fealiyyəti hüquqi cəhətdən formallaşdırılmış norma və qaydalarla tənzimlənir) və qeyri-formal (bunların fealiyyəti şəxsi münasibətlərə əsaslanır və mənəvi normalar və ənənələrlə tənzimlənir) olur. Sonunculara siyasi klublar, siyasi xarakterli müxtəlif növ assosiasiylar aiddir.

**Siyasi təsisatlanma** – siyasi davranışın dəyər və etalonlarının, siyasi norma və prosedurların, eləcə da onlara riayət olunmasına nazər mexanizmlərinin əsas siyasi aktorlar tərəfindən yaradılması, qəbul olunması və möhkəmləndirilməsi. S.T. siyasi stabilliyin vacib şərtidir. O, siyasi strukturların muxtarriyyəti, onların adaptasiyası və integrasiyasından asılıdır.

**Siyasi təşviqat** (lat. *agitatio* nəyəsə vədar etmə) – dövlətin, partiyanın,

## Siyasi varlığı

yaxud siyasetin diger kollektiv subjektlərinin bu və ya digər ideyalara və onların praktiki həyataya keçirilməsinə xidmət edən ideoloji fealiyyətinin bir növü. S.t. siyasi təbliğatdan müzakirə olunan məsələnin konkretliyi ilə fərqlənir. S.t. - siyasi mübarizənin daha geniş yayılmış vasitesidir. Konkret siyasi məqsədlərə nail olmaq üçün S.t. subyektləri əsasən şurun emosional elementlərdən, psixoloji metodlardan, təsir və telqinətmə mexanizmlərindən istifadə edilir.

**Siyasi varlığı** - siyasi qüvvələrin konkret qarşılıqlı münasibətlərini, hadisələrin mahiyyətini, siyasi fealiyyətin nəticəsini bildirən anlayış. S.v. təsnifatı aşağıdakı kimidir: sabit və qeyri-sabit (münəaqişli); real; tez deyişen və mümkün olan; elverişli və elverişsiz; təhlükeli və s. S.v.-in təhlili *siyasi strateziya və taktikanın* tərkib hissəsidir.

**Siyasi zoraklıq** - siyasi məqsədlərə nail olmaq üçün həyata keçirilən fealiyyət. Bu fealiyyət zamanı insanlar məhv edilir, əhaliyə böyük maddi və mənəvi zərərlər vurulur, onun iradesi tədalanır.

S.z. digər zoraklıqlardan təkcə fiziki məcburətmə ilə deyil, həm də geniş miqyaslı sistemli vasitələri ilə fərqlənir. Zoraklığın formaları qarşı-qarşıya duran subyektlərin xarakterindən və varlığından asılı olaraq fərqləndirilir. Bu, fərdin fərd üzərində zoraklığı, ictimai qruplar və siniflərin mübarizəsi, nəhayət, ölkələr və xalqlar arasında müharibə şəklində meydana çıxabilər. Müharibənin mahiyyəti cəhət siyasetin zorakı üsullarla davamıdır.

## Sosial-demokratizm

**Sosial-demokratizm** - sosial-demokratianın siyasi ideologiyası. Kapitalizmə və kommunizmə alternativ olaraq sosial-demokratlar cəmiyyətin inkişafında demokratik sosializm prinsiplərinə üstünlük verirlər. Həmin prinsiplərdə sosial-demokratianın siyasi və iqtisadi prinsipləri öz əksini tapmışdır. S.d.-in əsas dəyərləri aşağıdakılardır: azadlıq, adalet, beraberlik və həmraylıq. XX əsrin son onilliklərindən sosial-demokratlar yeni dəyərlərə (sülhün qorunub saxlanılmasına, ekoloji tohľikəsizliyə) sadıq olduqlarında səbüt etmişlər. Azadlıq deyənde sosial-demokratlar tekce hüquqi məsələləri düşünürler, həm də hər bir fərdin və kollektivin özünü ifadesini nəzərdə tuturlar. Ədalet - azadlığın hamı üçün berabər olmasını, həmraylıq isə azadlığın və ədaletin elde olunması üçün bütün insanların birge fealiyyəti kimi izah olunur. Həmraylıq sosial-demokratlar tərəfindən təkcə insanların yoldaşlıq münasibətləri, dostluq, qohumluq əlaqələri kimi deyil, ümumbehəri bir prinsip kimi deyərləndirilir. Sosial-demokratlar belə hesab edirlər ki, liberalizm həmraylıyi lazımnıça qiymətləndirmir, konservativizm bərabərliyi inkar edir, kommunizm isə bərabərliyi can atarken şəxsiyyətin azad fealiyyətini qəbul etmir. Müasir sosial-demokratiyada iki əsas təməyül mövcuddur: ənənəvi və modernist. Birincilər fəhle sınıfını ölkələrin sosial bazası sayır və onun yeni şəraitdə - elmi-texniki təraqqiyə uyğunlaşması yollarını axtarır. Modernistlər isə özlərinə sosial dayaq kimi yeni orta təbə-

## Sosial dövlət

qəni, başqa sözlə, qabaqcıl texnologiya, zehni əməkələ möşgül olanları, humanitar sahədə çalışıcları qəbul edirlər, modernistlər prinsipial məsələlərdə oxşar baxışları ilə seçilən, öz səslerini müyyəyen bir proqrama verməye hazır olan insanları birleşdirməyə sey göstərirler. Lakin təşkilatı cəhətdən bələ insanlar bir-biri ilə zəif bağlıdır.

**Sosial dövlət** - muzdlu işçilər üçün minimum heyat seviyyəsinə və sosial riskin az olmasına töminat veren, inkişaf etmiş sosial töminat sistemi ilə səciyyələnən dövlət növü. S.d. termini XIX əsrdə alman mütefəkkiri L. fon Ştayn tərəfindən elmi dövriyyəye daxil edilmişdir. İlk dəfə olaraq dövlətin sosial xarakteri 1949-cu ildə AFR Konstitusiyasında bəyan edilmişdir. S.d. konsepsiyası XX əsrin ikinci yarısında tam formalşmışdır.

S.d. prinsipləri kimi aşağıdakılardır: fərdi azadlıq; həmraylıq; hamının qanun qarşısında bərabər olması; kimi başa düşülen ədalətlilik; demokratiya; sosial müdafiə və sosial sülh. S.d.-in əsas məqsədləri bunlardır: ehtiyacı olanlara yardım, sosial bərabərsizliyin minimal seviyyədə olmasının tömin edilməsi, sosial risklərdən müdafiə, insanların rifah halının artmasına kömək göstərmək. Bunlara nail olmaq üçün real bərabərliyi temin edən hüquq müdaxile; gəlirlərin artırılması və ətraf mühitin yaxşılaşdırılması məqsədi iqtisadi müdaxile, əhalinin təhsilinin və məlumatlılığının inkişafına yönələn pedaqoji müdaxile kimi dövlət metodları məcmusundan istifadə

## Sosial dövlət

edir. S.d.-in mövcudluğu demokratyanın olması, postsonaya cəmiyyətinin teşəkkül ilə əlaqələndirilir.

S.d.-in üç modeli fərqləndirilir: liberal, mühafizəkar və sosial-demokratik.

S.d. liberal modelə (Avstraliya, Böyük Britaniya, Kanada, İsveç, ABŞ və Yaponiyada) kortəbi bazar qüvvələrindən müdafiə dərəcəsi zəifdir, məşgulluğun töminatları yoxdur, lakin yoxsulların sosial müdafiəsi mövcudur; sosial ehtiyaclara yönəldilmiş şəxsi təsisatların xüsusi çəkisi yüksəkdir; sosial yardım sistemi ünvanlı istiqamət malik deyil; bölgündürən ehtiyatların xüsusi çəkisi orta seviyyədədir.

Mühafizəkar model üçün (Belçika, İrlandiya, İtalya, Niderland və AFR-de) kortəbi bazar qüvvələrindən orta müdafiə dərəcəsi, məşgulluq töminatlarının iqtisadiyyatın varlığından asılılığı, sosial hüququn tasiri, sosial ehtiyaclara yönəldilmiş şəxsi təsisatların orta xüsusi çəkisi; sosial yardımın ünvanlı yönümü, bölgündürən ehtiyatların orta xüsusi çəkisi səciyyəvidir.

**Sosial-demokratik modelə** (Danimarka, Norveç, İsveç) kortəbi bazar qüvvələrindən yüksək müdafiə dərəcəsi, məşgulluq töminatı, sosial hüquq qüvvədə olması, sosial ehtiyaclara yönəldilmiş şəxsi təsisatların xüsusi çəkisinin aşağı olması; sosial yardım sisteminin ünvanlı olmaması; bölgündürən resursların böyük xüsusi çəkisi səciyyəvidir.

S.d. statusu rəsmi olaraq Almaniya, İspaniya, Fransa, Rusiya və s. ölkələrin konstitusiyalarında təsbit olunmuşdur. Belə ki, RF Konstitusiyasında (1993)

## Sosial hakimiyöt

elan olunmuşdur ki, "RF – sosial dövlətdir, onun siyaseti insanın leyaqətli həyatını ve azad inkişafını təmin eden şəraitin yaradılmasına yönəldilmişdir". Bu ümumi müddədən Rusiya dövlətinin aşağıdakı konstitusiya vəzifələri irəli gelir: a) insanların əmək və sağlamlığını mühafizə etmək; əmək haqqının minimal hecmini təmin etmək; b) ailəyə, anaya, ataya ve uşaqa, əlliilərə və yaşılı vətəndaşlara dövlət müdafiəsini təmin etmək; c) sosial xidmət sistemini inkişaf etdirmek; ç) dövlət pensiyalarını, müvənətləri və sosial müdafiənin digər təminatlarını vermək.

**Sosial hakimiyöt** – sosial statusun yüksəldilmesi, yaxud aşağı salınması, vəzifələrin, müxtəlif güzəşt və imtiyazların, xidməti iyerarxiyada yerin verilməsi yolu ilə insanların tabe edilməsi.

**Sosial təsisat** – insanların birgə fealiyyətinin dayanıqlı təşkil forması. Cəmiyyət – sosial institutların iqtisadi, siyasi, hüquqi, mənəvi və s. münasibətlərinin mürəkkəb kompleksidir. Əsas sosial institutlara – mülkiyyət, aile, elm, təhsil və s. daxildir.

**Sosialist internacional** – sosialist və sosial – demokrat partiyalarının beynəlxalq birlüyü. Əsası 1951-ci ildə qoyulmuşdur. Özündə 70-dən artıq partiya və təşkilati birləşdirir.

**Sosializm** (fr. *socialisme* lat. *socialis* ictimai) – sosial bərabərliyin və sosial ədaletin bərqərar olduğu cəmiyyət yaratmağı özünün məqsədi elan edən

## Sosializm

təlim. S. ideyasının kökləri çox qədim zamanlara gedib çıxır. Lakin az-çox sistemli şəkilde S. ideyaları utopistlər – T.Mor, T.Kampanella və F.Babofün, sonralar isə Sen-Simon, Furye və Ouenin əsərlərində şərh edilmişdir. Əsas ideya bərabər, adaletli, xoşbəxt, istismarsız cəmiyyət qurmaqdır. K.Marks və F.Engels sosializm təliminin nezəri əsaslarını hazırladılar. Əsas ideyalar bunlardır: burjuə cəmiyyətinin inkişafı zəruri surətdə onun S. cəmiyyəti ilə evez olunması şəraitini hazırlayır; bu evezlənmənin əsasını sınıfı istismar və bə zəmində baş veren sınıfı mübarizə təşkil edir; sınıfı mübarizə zəruri olaraq sosial inqilabla netice'lənəcək və proletar diktatürasını qurulacaq; S. məhsuldalar qüvvələrin yüksək inkişaf etdiyi ölkələrdə qələbə çala biler və öz növbəsində kapitalizmdəkindən daha yüksək məhsuldalar qüvvələr yaradacaqdır; S. ümumi sosial ədalet cəmiyyəti olacaqdır; S.-də ictimai şüur yüksək inkişaf etmiş olacaqdır, cəmiyyətdəki neqativ hadisələri dərk edərək onu dəf etmeye hazır olacaqdır. V.Lenin sosialist ideologiyasına bir sırə məntiqə sığmayaq eləvələr etmişdir: proletar diktatürası zor aləti olmaqla, burjuə sınıfini ozməli, "burjuə dövlət maşınını sindirəlməlidir". S. geridə qalmış ayrıca bir ölkədə de qalib gəle biler. Kapitalist inkişaf mərhələsinə keçməden de feodalizmən S.-ə keçmək olar və s. Bu gün S. ideologiyası ictimai şüura təsir gücünü itirib və onun bütün transformasiyaları (Mao Tsedun, Tito, Petrović və b.) hələlik heç bir nəticə vermir.

## Sosiallaşma

**Sosiallaşma** – cəmiyyətdə uğurlu fealiyyət üçün vacib olan mədəni normaların və sosial rolların fərd tərəfindən mönimləşdirilməsi prosesi. S. həmçinin cəmiyyətin mövcudluğunu və onun mədəniyyətinin nəsildən-nasla ötürülməsini mümkün edir. S. prosesinde mədəniyyətə qoşulma proseslərinin köməyi ilə insan sosial təbəti ("insanlaşır") və sosial həyatda iştirak etmə qabiliyyəti elde edir. Sosial sisteme fərdin integrasiyasını təsvir edən, daha inkişaf etmiş sosial nəzəriyyə T.Parsons tərəfindən təklif olunmuşdur. T.Parsona görə fərdin əhəmiyyətli simalarla (məsələn, əsaqlıqla ata, ana simalarla ilə, yeniyetmə yaşında liderin siması ilə və s.) identifikasiyası əsasında qəbul olunmuş normaların internalizasiya olunması (menimsəməsi) yolu ilə baş verir. Internalizasiya prosesinde sosial normalar fərd üçün daxili olur, xarici sanksiyalar daxili nezərət ilə evez olunur. S. prosesi bütün ömrü boyu davam edir, çünkü insan bütün həyatı boyu çoxlu sosial rolları qarvayırlar. O, müxtəlif mərhələlərə bölünür – başlangıç (uşaqın, əsəson ailede sosiallaşması), orta (məktəbdə təhsil alması) və həlledici (yeni rolları – er, valideyn, baba və s. qarvayan, yaşılı insanın sosiallaşması). Bundan əlavə ilkin S.-ni qeyd edirlər ki, bu yaxın, formal olmayan əhatə ilə həyatə keçir, xüsusiələr de aile (həmçinin qohumlar, dostlar, müellimlər, həkimlər və s.). Nehayət, ikinci S., nisbəton formal, institutlaşmış səviyyədə həyatə keçir. Bu səviyyədə S.-nın agentləri məktəb, ali məktəb, KİV və s. olur.

## Sosial mobilik

S. – fərdlərin fəal rol oynadıqları ikitərəfi prosesdir. Bu proses zamanı həm şəxsiyyət, hem də cəmiyyət qarşılıqlı olaraq zənginləşir.

**Sosiallaşma agenturları** – sosiallaşmanın həyatə keçirən sosial təsisatlar (ümumtəhsil müəssisələri, partiyalar, ictimai təşkilatlar, kütüvə informasiya vəsitələri və s.).

**Sosial maraqlar** – real səbəblər nəticəsində ayrı-ayrı sosial qrupların (kollektivlərin) ictimai-siyasi həyatda mövcud olan fərqli vəziyyəti və rolü. Demokratik siyasi sistemlərin və onun institutlarının qarşısında duran başlıca vəzifə – bütün sosial qrupların, o cümlədən etnik və digər azlıqların maraqlarını tənzimleməkdən və yeni siyasi və digər prioritətləri müəyyənləşdirməkdən ibarətdir.

**Sosial mobilik** (lat. *societas* cəmiyyət və *mobilis* hərəkətli) – fərdlərin və sosial qrupların sosial stratifikasiya sistemində yerləşməsi. S.m. anlayışı və onunla bağlı problemlərin tədqiq edilməsi rus mənşəli amerikalı alim Pitirim Sorokinin adı ilə bağlıdır. Cəmiyyətdə status iyerarxiyası ilə baş verən yerləşişən aşağıdan yuxarıya və yuxarıdan aşağıya ola bilər. Fərdi S.m. ayrı-ayrı fərdlərin sosial yerləşmələri, qrup S.m.-i isə cəmiyyətin sosial strukturunun dəyişməsi və bunlar inqilablar, sosial islahatlar və digər proseslərlə əlaqədar baş verir. Nəsillərarası və nəsillərdə xili S.m. mövcuddur. Nəsillərarası S.m. dedikdə, atı ilə oğul arasında, insanların anadan olduğu ailinən

## Sosial siyaset

sosial statusu ile hayat tərziində əldə edilmiş status arasında fərqlər nəzərdə tutulur. Ömür boyu insanın karyerasında baş vermiş ucalma və enmə arasında fərqlər isə nəsillərdaxili S.m. kimi səciyyələndirilir. Müasir sosiologiyada S.m.-in cəmiyyetce ölçülməsi üçün müxtəlif üsullar mövcuddur. Bu üsullara mobilliyyin indekslerinin ölçülməsi, mobilliyyin cinsi, təhsil, milli və bu kimi digər göstəricilərin əlaqəsi əmsallarının müəyyən edilməsi və s. aiddir. Bu üsullar cəmiyyətin sosial strukturunun öyrənilmesi və müxtəlif ölkələrdə sosial göstəricilərin müqayisə olunması üçün əsas elmi vasitələrden biridir. Müxtəlif növ cəmiyyətlər S.m.-in xarakteri və səviyyəsinə görə fərqlənlərlər. S.m. üçün məhdud imkamlara malik olan cəmiyyətləri "qapalı" cəmiyyətlər adlandırırlar. Misal kimi Hindistanda nezəri cəhətdən S.m.-i qeyri-mümkün edən kasta quruluşunu göstərmək olar. Bütövlükde, "ənənəvi" cəmiyyətlər adətən qapalı olur.

Müvafiq olaraq açıq cəmiyyətlərdə adətən yüksək səviyyəli və mürekkeb xarakterli S.m. müşahidə olunur. Misal kimi müasir sənaye cəmiyyətini göstərmək olar. Müasir postsovət cəmiyyətlərdə, o cümlədən Azərbaycanda, yüksək səviyyəli S.m. müşahidə olunur və bu proses yüksək sürətlə inkişaf etməkdə davam edir.

**Sosial siyaset** – cəmiyyətdə vətəndaşların, sosial qrup və birləşmələrin tələbatlarını nezərə alaraq, onlar üçün yaşayış şəraitini yaratmaq sahəsində dövlətin on konkret fealiyyəti. S.s. dövlətin on geniş

## Sosial təbəqə

fealiyyət sahəsi olub, cəmiyyətin bütün təbəqələrini, bütün əhalini əhatə edir. S.s. dövlətin digər sahələrdəki fealiyyətində de bu və ya digər dərəcədə öz əksini tapır. Müasir şəraitde S.s. bir növ dövlətin bütünlükde siyasetinin səmərəliliyini, humanist xarakterini müəyyənleşdirən barometr kimi çıxış edir.

**Sosial struktur** – bir-biri ilə qarşılıqlı əlaqədar olan və bir-birine qarşılıqlı təsir göstərən birləşmələrin məcmusu və birləşmələr arasında münasibətlər.

**Sosial təbəqə** – ümumi sosial statusa, ranga və digər ümumi göstəricilərə malik olan fərdlərin birlüyü. Sinf və ya sinfin hansısa hissəsinin bütün göstəricilərinə malik olmayan, lakin bu tərəmələrin daxili strukturu çərçivəsində bəzi özünəməxsus xüsusiyyətlərə malik olan aralıq və keçici ictimai qrupa S.t. deyilir. Marksizm sinif anlayışını cəmiyyətin sosial strukturunun əsas elementi hesab edir və S.t.-ni bu strukturun ikinci dərəcəli ünsürü kimi qəbul edir. Buna əks olaraq, qeyri marksist sosiologyanın nümayəndəleri S.t.-ni sosial strukturun əsas tərkib hissəsi sayır, sinfları isə bu təbəqələrin tərkib hissəsi hesab edir.

Fərdlər və sosial qruplar yuxarıdan aşağıya kimi gelir, təhsil, hakimiyət strukturunda vəziyyət və professional nüfuzu görə üfüqi S.t.-lər üzrə yerləşirler. Bele bölgü cəmiyyətin sosial cəhətdən qeyri-berabər olduğunu, onun təbəqəleşməsini, fərdlərin və sosial qrupların qeyri-berabər səviyyədə olmasına göstərir.

## Sodium

**Sodium** (lat. *sodium* ümumi, birgə) – həyat fealiyyətində özünəməxsus mədəniyyət və adət-ənənələrə malik olan böyük sosial birləşmə. Onun en yüksək forması – bütöv sosial sisteme malik olan cəmiyyətdir.

**Sovetlər** – sovet tipli dövlətlərdə dövlətin siyasi temeli və hakimiyət orqanı. Rusiyada XX əsrin əvvəllərində proletariatın əvvəlcə öz iqtisadi, sonra isə siyasi hüquqları uğrunda apardığı mübarizələri təskil etmək məqsədilə yerli hakimiyət orqanı kimi meydana gəlmişlər. İlk önce S. fehle, esger və kendili deputatlarının yığıncağı olmuşdur ki, bununla da o özünün ictimai-sinfi xarakterini üzə çıxarmışdır. 1917-ci il Oktyabr inqilabından sonra S. hakimiyətin daimi orqanlarına çevrilmiş, bütün ölkə ərazisində proletariat diktatorunasının orqanı olmuşdur. SSRİ-nin 1936-ci il konstitusiyasına əsasen S.-in adı deyişdirilir zəhmətkeşlərin, 1977-ci il konstitusiyasına əsasen xalq deputatları S. adlandırılmalıdır. Bununla da onun ictimai təməlinde bas vermiş keyfiyyət deyişiklikləri nezərə çatdırılmışdır. S. hakimiyətin bölünməsi principini inkar edərək, eyni zamanda, həm qanunvericilik, həm icra, həm de nezərat hakimiyətini həyata keçirirdi. S. imperativ mandat principine uyğun olaraq qeyri-professional əsasda yaradılmışdır. RF-nin konstitusiyasına uyğun olaraq aparılan islahatlar noticəsində 1990-ci illərin əvvəllərindən başlayaraq S. bütün səviyyələrde praktiki olaraq öz fealiyyətini dayandırdı.

## Soyuq müharibə

**Sovet respublikası** – respublika idarə formasının xüsusi növü. S.r. aşağıdakı siyasi-hüquq əlamətlərlə səciyyələnir: 1) xüsusi nümayəndəlik orqanları – qeyri-peşəkarlıq əsasında fealiyyət göstərən sovetləri təskil edən vahid dövlət hakimiyəti orqanları sistemini olmasına; 2) dövlət orqanları və yerli özünüdürəcə orqanları arasında fərqlərin ("yerli özünüdürəcə" anlayışı kimi) olmaması; 3) hakimiyətlərin bölünməsi principinin tanınmaması: sovetlər həm nümayəndəli (qanunvericisi), həm də icraedici (birbaşa, yaxud özünün icraedici – sərençamverici orqanları – icraiyə komitələri və s. vasitesilə) hakimiyətleri həyata keçirirlər; bütün dövlət orqanları müvafiq sovetlərin nezəreti altındadır və onlar qarşısında hesabat verir; 4) sovetlərin deputatları öz seçiciləri qarşısında formal şəkildə məsuliyyət daşıyır (məsulidur), onların tapşırıqları ilə bağlıdır və "seçicilərin etimadını itirdikdə" geri çağırıla bilərlər.

**Soyuq müharibə** – bu termin II Dünya müharibəsindən sonra ABŞ, Qərbi Avropanın ölkələri ilə SSRİ və "sosialist döşərgəsi"ne daxil olan ölkələr arasında qarşıdurmanı əks etdirən anlaysıdır. S.m. nin başlanma tarixi 5 mart 1946-ci il hesab edilir. O vaxt U.Cörçill Fultonda (ABŞ) özünün Sovet İttifaqına qarşı məlum nitqini söyləmişdir. S.m. noticəsində beynəlxalq aləmdə ərəfədilər, daha da artı, Yeni Dünya müharibəsinin başlanması ehtimalı gücləndi. S.m. XX əsrin 40-ci illərinin 2-ci yarısından başlayaraq 80-ci illərin ortalarına kimi davam etmişdir.

**Spiç**

**Spiç** (ing. *specie* təntənəli siyasi nitq) – sūfrə başında söylənen qısa tebrik nitq.

**Spicräter** (nitq yazarı) – dövlətin birinci şəxsinə nitq hazırlayan məmər.

**Spiker** (ing. *speaker* natiq) – ABŞ-da və Böyük Britaniyada, Yaponiyada və digər ölkələrdə parlamentin aşağı palatasının sedri. S. formal olaraq palata, faktiki olaraq çoxluğunu təmsil edən partiya tərəfindən seçilir. S. palatanın iclaslarına rəhbərlik edir. Onun vasitəsilə palata dövlət başçısı ilə əlaqə saxlayır.

**Sponsor** (ing. *sponsor*) – hər hansı bir tədbirin keçirilməsini, obyekti tikiləməsini, xarici səfərləri və s. maliyyətəşdirən şəxs və ya təşkilat.

**Spontan** (lat. *spontaneus* öz-özüne emələ gələn) – kenar təsirlərdən, amillərdən deyil, daxili səbəblərdən törəyən hadisə, fenomen və i.a.

**Stadiya** (yun. *stadiion* mərhələ) – nəyinə inkişafı və yeni bir pilləyə qalxması, tərəqqinin yeni səhfisi.

**Stagnasiya** (lat. *stagnum* axmaz su) – iqtisadiyyatda, istehsalatda, ticarətdə, ictimai həyatda və s. sahələrdə durğunluq.

**Status** (lat. *status* vəziyyət) – mövqə, dövlət sistemində (iyerarxiyada) şəxsin yeri, mövqeyi, vəziyyəti.

**Statut** (lat. *statutum* nizamnamə) – 1) idarə və onun vəziyyəti; 2) bəzi dövlətlərdə qanunvericilik aktı (Böyük

**Struktur funksionalizm**

Britaniya, ABŞ); 3) hansısa ordenlə telətif olunma qaydası.

**Status yerdəyişməsi nəzəriyyəsi** – obyektiv sosial-iqtisadi vəziyyətin dəyişmediyi, lakin aşağı siniflərin statusun qalxdığı bir şəraitde sosial qrupların siyasilaşmasını izah edən konsepsiya (R. Darendof, S. Lipsen və b.). Məsələn, status yerdəyişməsi (enənəvi nüfuzlu sosial qrupların statusunun enmesi) mühərribelerarası dövrde Mərkəzi Avropana fəsizmin güclənməsini getirib çıxartdı. Statusların belə dəyişməsi bir çox hallarda sosial, siyasi və etnik azlıqlara qarşı bir növ xəbərdarlıq siqnalları olur.

**Storting** (norv. *Storting* böyük şura) – Norveçin ikipalatalı parlamenti.

**Struktur funksionalizm** – sistemi obyektlərin və birinci növbədə sosial sistemlərin tədqiqi metodu. İctimai həyatın müxtəlif formalarının struktur funksional təhlili sosial sistemlərdə struktur ünsürlərin və onların bir-birinə münasibətdə oynadığı rolun tədqiqi əsasında qurulur. Bu metod görkəmlili amerikalı sosioloqlar Parsons və Mertonun adı ilə bağlıdır. S.f. metoduna görə hər bir mürəkkəb sistemin təhlilinin əsasında struktur (deyərlər sistemi, sosial normalar, toplumların növləri, bu toplumların iştirakçılarının rolu) və funksional (özünü mühafizə, integrasiya, məqsədə nail olunması, adaptasiya) kateqoriyaları arasındaki fərq durur. S.f. sistem üçün yaxşı və pis nəticəsi olan funksiyaları ayırrı. Onları funksiya və disfunksiya adlandırırlar. Öz növbəsində funksiyalar və disfunk-

**Substansiya**

siyalar aşkar və gizli (latent) olur. Sosial funksionalizm hər bir mürəkkəb sosial sistemde olan və onun fealiyyətini əsaslandıran hər növ funksiyaları sistemin sosial-funksional modeli (paradigması) kimi təsvir edir. S.f. cəmiyyətdə baş verən mürəkkəb proseslərin təhliline sistemli yanaşdırına görə bu proseslərin öyrənilməsində və onların inkişaf istiqamətlərinin mümkün qədər dəqiq müəyyən edilməsində avəzəniləməz rol oynayır.

**Substansiya** (lat. *substania*) – bütün əşya və hadisələrin ilk əsasını, mahiyyətini, məzgini ifadə edən fəlsəfi anlayış.

**Subyekt** (lat. *subjektus*) – 1) xarici əlemi (obyekti) dərk edən və öz əməli fealiyyətində, işində ona təsir edən şəxs; 2) müəyyən hüquq və vəzifələri olan şəxs və ya təşkilat; 3) məntiqde: haqqında bəhs olunan, mühakimə yürüdülən şey.

**Subyektiv** – subyekta, şəxse aid olan, onunla bağlı olan, ondan asılı olan.

**Subyektivizm** – 1) maddi ələmin obyektiv varlığını inkar edən idealist fəl-

**Sülhsevərlik**

sefi cərəyan; 2) subyektivlik, bir şeyə məhdud subyektiv münasabət.

**Sufragizm** (ing. *suffrage* səsvermə hüququ) – seçkilərdə kişilərlə bərabər seçki hüququ qazanmaq uğrunda beynəlxalq qadın hərəkatı. S. XIX əsrin ikinci yarısında meydana gelmişdir.

**Suveren** (fr. *souverain*) – beynəlxalq hüquqda: ali hakimiyəti təmsil edən, öz dövlətinin daxili və xarici işlərində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyətindən asılı olmayan.

**Suverenlik** – 1) müstəqillik, öz dövlətində hökmran olmaq; 2) hakimiyət hüququ.

**Sülhsevərlik** – 1) cəmiyyətdə maksimal münasibəsiz vəziyyətin yaradılması məqsadını özündə əks etdirən şəxsiyyətin sosial-psixoloji mövqeyi; S. özünün en mükemmel formasını pasifizm ideologiyasında tapmışdır; 2) xarici siyaset sahəsində ayrı-ayrı dövlətlərin, elecə də dövlət və siyaset xadimlərinin əsas məqsədi mövcud beynəlxalq münaqişələri sülh yolu ilə həll etməkdən ibarətdir.

# Ş

**Şəxsiyyət** – fərdi səciyyələndirən sosial əhəmiyyətli keyfiyyətlərin davamlı sistemi. Ş. insanların sosiallaşması, fealiyyət və ünsiyyət vasitəsilə sosial münasibətlər sistemində qoşulmasına məhsuludur. Bir sistem olaraq o, insanın şüuru, davranışları və fealiyyətinin fərdi xüsusiyyətlərində eks olunur. Ş. üçün öz davranışının motivlərini anlaması, öz hərəkatına haqq qazandırmağa yönəlmış düşüncə ve iradənin olması, fərdi imkanlarını reallaşdırmağa çalışması səciyyəvidir. Ş. – sosial fenomen gerçəkliliyinin təcəssümüdür. O, sosial münasibətlərde və hərəkətlərdə reallaşdırır. Ş.-in sosial keyfiyyətləri özünü onun hərəkətlərində, emelində, başqa insanlara münasibətində özünü bürüze verir. İnsanın daxili ələmindən, ruhi və oxlaçı (həm müsbət, həm de mənfi) keyfiyyətlərindən xəber verir. Bu nəinki Ş.-in sosial keyfiyyətlərinin obyektiv dərk edilməsi imkanını yaradır, həm de onlara məqsədönlü təsir etməyə imkan verir. Eyni zamanda içtimai münasibətlərin xarakterindən, fərdin bilik səviyyəsinən və iradəsindən asılı olaraq, Ş. ətrafa az və ya çox dərəcədə təsir etmək imkanları qazanır və sosial münasibətlərin aktiv subyekti kimi çıxış edir.

**Şəxsiyyətə pərəstiş** – siyasi və ya dini hakimiyət iyerarxiyasında ali mövqeyə malik şəxsin təriflənərə göylərə qaldırılması, bəzən hətta ilahileşdi-

## Şimali Atlantika Müqaviləsi...

rılması; liderin rol və funksiyalarının maksimum dərəcədə qiymətləndirilməsi. Ş.p.-ə adəten totalitar və avto-rəjimlərə rast gəlmək olur.

**Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO)** – beynəlxalq siyasi və hərbi təşkilat. Şimali Atlantika Müqaviləsi 1949-cu ilin aprelində Vaşinqtonda imzalanmışdır. Müqavilənin özəyini 5-ci maddə təşkil edir. Bu maddə iştirakçı dövlətlərden her hansı biri hückuma məruz qaldığı təqdirdə ona hərbi yardım edilməsini nəzərdə tutur. Hazırda 26 ölkə (ABŞ, Kanada, Böyük Britaniya, AFR, İtaliya, Hollandiya, Belçika, Lüksemburq, Fransa, İspaniya, Portuqaliya, Yunanistan, Türkiye, Danimarka, Norveç, İsləndiya, Polşa, Macarıstan, Çexiya, Litva, Latviya, Estoniya, Bolqarıstan, Rumınıya, Sloveniya və Slovakiya) NATO-nun üzvüdür və təşkilat hərbi-siyasi sahədə onların qarşılıqlı fealiyyətini təmin edir.

İttifaqın en yüksək siyasi pillesi NATO-nun struktur quruluşunun "mülli" bölməünü müvəffeqiyyətə tamamlayan Şimali Atlantik Şurasıdır. Şuranın sessiyaları ilde 2 dəfə olmaq şərti ilə xarici işlər nazirləri (bəzən müdafiə nazirləri da onlara qatılma bilər), bəzi hallarda isə hətta dövlət və hökumət başçıları səviyyəsində keçirilir. Şura NATO-nun fealiyyət istiqamətini müəyyənşədir, ittifaqın mənafelərinə toxunan vacib beynəlxalq siyasi məsələlər üzrə məslehhətleşmələr aparır və onun fealiyyətinin praktik məsələləri üzrə vacib qərarlar qəbul edir. NATO-nun siyasi aparatına baş katiblik

## Şimali Atlantika Müqaviləsi...

rəhbərlik edir. O, tanınmış Avropa siyasetçiləri arasından 2-4 illiyinə təyin olunur. 2004-cü ildən bu vezifəni Hollandiyanın keçmiş xarici işlər naziri Yaap de Hopp Sxeffər icra edir.

İttifaqın hərbi strukturuna gelinse, onun özəyini birleşmiş komandanlıq qurumu təşkil edir. Komandanlıq üzv dövlətlərin silahlı qüvvələrinin ortaq fealiyyətini təmin edir, silahlı münaqişə zamanı kollektiv müdafiədə onların inkişafını hazırlayır. Ənənəye görə, NATO-nun birləşmiş komandanlığının amerikalı general başçılıq edir. NATO-nun hərbi təşkilatına onlarca müxtəlif qurum – komandanlıqlar, komiteler, agentliklər və s. daxildir. Üzv dövlətlərin silahlı qüvvələri milli idarə altında qalır və NATO-nun sərəncamına ancaq mühərribə zamanı keçir. Lakin bəzi hərbi hissələr sülh dövründə bəzən birləşmiş komandanlığın sərəncamındadır.

"Soyuq mühərribə"-nın sona çatması ilə Şərqi-Qərb xətti üzrə genişliyashı hərbi toqquşma təhlükəsi faktik olaraq gündəlikdən düşmüşdür. NATO yeni şərtlərə uyğunlaşqan və yeni şəraitdə öz rolunu yeniden dərk etmək kimi ciddi məsələlərlə qarşılaşmışdır. Hərçand onun müasir rolu haqqındaki fikirler tərəddüb yaratır. Yəni o, kollektiv əsasda təhlükəsizliyi təmin etməyə qadir dünyada on effektiv hərbi-siyasi qurumdur. Brüssel sammitindən (1994) sonra ittifaqın siyasi rolunu artırmaq məqsədi ilə və "Sülh namıno-

## Şüar

terfədəşliq" programına əsasən, NATO-ya daxil olmayan bütün Avropa ölkələri ilə qarşılıqlı eməkdaşlığı fəal şəkildə inkişaf etdirmək kursu götürülmüşdür. Eməkdaşlıq istiqamətləri aşağıdakı kimi müəyyənşədir: hərbi planlaşdırmanın və hərbi xərclərin şəffaflığının təmin edilmesi, silahlı qüvvələr üzərində mülki nəzarətin gücləndirilməsi, sülhəməramlı, xilasətə və humanitar əməliyyatlarda istifadə etmək məqsədi ilə ortaq birliklərin planlaşdırılması, onların təlimlərinin və hazırlıqlarının gerçəkləşdirilmesi. Azərbaycan Respublikası da daxil olmaqla bir çox ölkələr bu program çərçivəsində NATO ilə eməkdaşlıq münasibətləri qurmuşdur.

**Şovinizm** – millətçiliyin ifrat forması. Ş. milli müstəsnəqliq ideyasına əsaslanır və bu ideologiyanın səciyyəvi cəhəti – hansısa bir millətin digərlərindən üstünlüyü göstərməyə çalışmasıdır (məs., pangermanizm, panslavizm).

**Stat** (alm. *staat* dövlət) – Amerikanın federativ dövlətlərində dövlət-ərazi vahidi (ABŞ, Meksika, Braziliya və s.).

**Şüar** (alm. *losung*) – əsas ideyanı, tələbi, prinsipi, vəzifəni özündə eks etdirən çağırış. Ş. – siyasi təbliğat və təşviqatın ən geniş yayılmış formalasından biridir.

T

**Texnokratiya** (yun. *techno* peşə, ustalıq + *kratos* hakimiyyət) – texnokratik idarəetmə prinsiplərinin praktiki surətdə heyata keçirən insanların hakimiyyəti. “Ən vacib biliklərə və vərdişlərə malik olan insanlar (“sənayeçilər”) cəmiyyəti daha səmərəli idarə edə bilər” ideyası sosialist – utopist A.Sen-Simona məxsusudur. Bu ideya XX əsrin 60-ci illərində C.Qelbreyt tərəfindən yenidən meydana getirildi və onun da əsasında cəmiyyətdə texniki səmərəliliyin üstünlüyü ideyası durardı. Onun fikrinə, kollektiv elmi-texniki idrakın daşıyıcısı olan texnostruktur müasir cəmiyyətdə hakim elitaya çevrilmişdir. Lakin siyasetin demokratikleşməsi və humanistləşməsi texnokratların hakimiyyətini şübhə altına aldı, onun məhdudluğunu və hətta bəşəriyyət üçün ziyanlı olduğunu göstərdi.

**Teokratiya** (yun. *teos* Allah + *kratos* hakimiyyət) – ali dövlət hakimiyyətinin ya ruhanilər, ya da kilsə başçıları tərəfindən heyata keçirilən idarəetmə forması (T.-ya Səudiyyə Ərəbistanını, İran İslam Respublikasını, Vatikanı misal göstərmək olar).

**Theologiya** – dini – şeriyətin həqiqiliyinin və onun insan üçün vacibliyinin sistemli şəkildə təsviri.

**Termin** (lat. *terminus* sərhəd, hədd) – anlayış; hər hansı bir anlayışı bildirən söz.

## Terrorcu erməni təşkilatları

**Terrorcu erməni təşkilatları** – ermənilər “Böyük Ermenistan” yaratmaq məqsədi ilə xeyli terrorcu təşkilat yaratmışdır. Hazırda bu təşkilatların sayı 100-ü ötmüşdür. İlk belə təşkilatlardan biri XIX əsrin axırlarında yaranmışdır. “Qnək” adlanan bu təşkilat cəmi 45 il yaşamışdır. Bu gün de öz fealiyyətini dünyanın müxtəlif dövlətlərində davam etdirən, terrorizmle məşğul olan “Daşnakşütün” təşkilatı ise 1890-ci ildə yaradılmışdır. Onun programında və nizamnaməsində qeyd olunur ki, o bütün siyasi məqsədlərə nail olmaq üçün terrorizmə əsaslanacaqdır. Bu terrorcu təşkilat Türkiye və Azərbaycanda böyük qırğınlara töretniş, torpaqlarımızın ələ keçirilməsi üçün dünya miqyasında geniş təbliğat aparmış, hazırda da aparmaqdadır. Ermənilər bütün dünyada terroru kimi tanınırlar, çünki XX əsrdə yaradılmış erməni terror təşkilatları dünyanın müxtəlif şəhər və dövlətlərində türk səfirliliklərini və onların ailə üzvlərini cyni gündə, cyni saatda, hətta cyni dəqiqədə terror yolu ilə məhv etmişlər.

“ASALA” təşkilatı 1975-ci ildə yaradılmışdır. Onun mənzil qərargahı Livanın Beyrut şəhərində yerləşir. Bu təşkilatın Suriyada böyük təlim-məşq bazası vardır. Təşkilatın əsas məqsədi “Böyük Ermenistan” yaratmaq uğrunda mübarizə aparmaqdır. Bu məqsədə de Türkiye və Azərbaycan vətəndaşlarına qarşı terror həyata keçirir.

Diger terrorcu erməni təşkilatlarından biri olan “ASOA” (Erməni gizli azadlıq orduzu) 1975-ci ildə Beyrut şəhərində yaradılmışdır. Hazırda fealiyy-

## Terrorcu erməni təşkilatları

yət göstəren en böyük terrorcu erməni təşkilatıdır. Bu təşkilatın mənzil qərargahı Dəməşq şəhəridir. Yalnız 6 il ərzində bu təşkilatın üzvləri 19 türk diplomatını qətle yetirmişdir. Təşkilatın 10000-dən artıq üzvü vardır. Onların böyük ekseriyəti Suriyanın Fələstin bazalarında və Kiprin yunan hissəsində yerləşən herbi bazalarda məşq keçirler.

“Erməni soyqırımının qisasçıları” adlı təşkilat 1973-cü ildə yaradılmışdır. Onun həyata keçirdiyi terror aktları neticəsində 1980-82-ci illərdə Avstriyada, Danimarkada və Portuqaliyada türk diplomatları öldürülmüşlər.

“Erməni İttifaqı” adlanan terrorcu təşkilat 1988-ci ildə Moskva şəhərində yaradılıb. Bu təşkilatın “ASALA” təşkilatı ilə sıx əlaqəsi var. O, “ASALA”nın terrorcu üzvlərini saxta sənədlərlə və pul ilə təmin edir ki, onlar keçmiş SSRİ ərazisində rahat hərkət edə bilisindər. Bunun neticəsində hemin terrorçular Qarabağ ərazisine silah daşımış, muzdru döyüşçülər gotmışlar.

Erməni terrorcu təşkilatlarından “AOD” (Erməni azadlıq hərəkatı), “AOF” (Erməni azadlıq cəbhəsi), “Gənc ermənilər İttifaqı”, “9 iyun qrupu”, “Orlu qrupu”, “İsveçə qrupu”, “Demokratik cəbhə”, “Yeni erməni müqaviməti” və başqa terrorcu təşkilatlar böyük fealiyyət göstərirler. Türkiyəde, Azərbaycanda və keçmiş SSRİ-i ərazisində terror aktları həyata keçirilir.

Son vaxtlar ermənilər Naxçıvanı ələ keçirmək məqsədi ilə 10-dan çox terror təşkilatı yaratmışdır. Bu təşkilatın üzvləri təbliğat aparmaqdan başqa, həm de müxtəlif ölkələrdə terror yolu

## Terrorizm

ile ictimaiyyətin diqqətini öz məqsədlərinə doğru yönəldirlər. Dağlıq Qarabağ ətrafında baş veren hadisələrlə əlaqadır ermənilər Bakı şəhərində, Azərbaycanın müxtəlif regionlarında, Gürcüstanda, Rusiyada bir çox terror aktları həyata keçirmişlər: məs., Bakıda 106 №-li avtobusun, metro stansiyasının, Tbilisi-Bakı avtobusunun, Qarabağda Qarakeнд üzerinde 20 noyabr tarixində vertolyotun, Rostovda Bakı-Moskva qatarının partladılması və s. terrorçuluq aktları erməni terror təşkilatlarının fealiyyətinin neticesidir.

Erməni terroru tekce Azərbaycan və türk xalqları üçün yox, bütün bəşəriyyət üçün təhlükədir.

**Terrorizm** (lat. *terror* qorxu, dehşət) – zorakılıq ideologiyası və praktikası, siyasi məqsədlərə çatmaq niyyəti ilə qətlə yetirmə, girov götürmə, təxribat və s. kimi qəddar metodlardan istifadə edilməsi. Terrorçular öz antibəşəri məqsədlərinə nail olmaq üçün siyasi zorakılığın xüsusi qəddar forma və vasitələrini həyata keçirirlər. Terrorun siyaseti və taktikası mövcuddur. Tarixdə kübar və kilsə həyatında siyasi-mübarizə vasitəsi kimi kifayət qədər geniş istifadə olunmuşdur. Cəmiyyət və dövlətin ictimai və siyasi inkişafının keçid mərhələsində xüsusiələ terror tətbiq olunmuşdur.

Müsəsir şəraitde postsosialist ölkələrinin inkişafı ilə bağlı dünya siyasetində T. xeyli dərəcədə yayılmışdır. Onun formaları, həyata keçirilmə üsulları modernlaşdırılır; terrorçuluq fealiyyəti çoxchəhətli, antibəşəri olur. Məsələn, Rusiyada

## Təbii hüquqlar

qadınları, uşaqları, qocaları girov saxlamaq, təyyarə qacırmaq, ayrı-ayrı siyasi xadimlər münasibətde qüvvə tətbiq etmək faktları və təhdid etmək hadisələri olmuşdur. Fərdi terrordan başqa mütaşəkkil şəkildə həyata keçirilən kollektiv terror, etnik terror mövcuddur.

Terrorçuluq fealiyyətinin mərhələləri getdikcə daha mürəkkəb ağlaşdırılmaz olur, terror vasitələri və terrorçuluq məqsədi arasında xeyli ziddiyət yaranır.

T. siyaseti iflasa uğrayır, lakin buna baxmayaraq, yənə də qan axır, günahsız insanları ezbər çəkir. Onların miqdarı getdikcə artır. Buna görə də həm dövlətdaxili, həm dövlətlərarası vasitələrlə T.-la mütaşəkkil şəkildə mübarizə aparmaq dövlətin qarşısında duran mühüm vəzifədir.

**Təbii hüquqlar** – dövlət və hüquq nezəriyyəsində və insan hüquqlarının müdafiəsi təcrübəsində işlədilən anlayış. Konkret dövlətin qanunvericilik qaydasında qəbul edib, etməsindən asılı olmayaq, insanın özüne xas olan, onun təbiətindən irali gələn ayrılmaz hüquqi prinsiplər, qaydalar və deyərlərin cəminini ifadə edir. İnsanın T.h.-i konsepsiyasının əsas müddəaları bundan ibarətdir ki, hüquq və azadlıqlar heç kəs tərefindən bəxş edilməmişdir. İnsan öz hüquqlarına görə nə sakral hakimiyyətə, nə də dünyəvi hakimiyyətə borchu deyil. Bu hüquqlar insana ona görə verilir ki, o insandır və bunlar ona təbiətinə xasdır və onların her hansı bir yazılı hüquqi tərtibata ehtiyacı yoxdur. Məhz bu səbəbdən də onları T.h. adlandıırlar. Onlar obyektiv olaraq

## Təcavüz

mövcuddur və bu hüquqların daşıyıcısı olan her hansı konkret insandan da asılı deyil. Bu gün bir çox insan hüquqları kimi T.h. da beynəlxalq sənədlərde və BMT üzvü olan dövlətlərin qanunvericiliyində öz əksini tapmış və manevi-etik normadan pozitiv hüquq kateqoriyasına çevrilmişdir. Azərbaycan Respublikası Konstitusiyası da beynəlxalq hüquq ənənələrinə uyğun olaraq elan edir ki, her bir şəxsin doğuldugu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları vardır. Bu sadəcə Konstitusiyaya nə isə yeni bir maddənin qatırılması faktı deyildir. Onun arxasında bütünlükde ictimai-siyasi fikrin radikal surətdə dəyişilmesi, bir dünya-görüşü sistemindən başqa bir dünya-görüşü sisteminə keçilmesi, müstəqil Azərbaycanın qabaqcıl dünyanın deyərlər sistemini mənimsəməsi, dövlətin hüquqi doktrinasının yeni əsaslar üzərinə keçirilmesidir.

**"Təbii" kvota** – seçki kvotasi növbərindən biri. Daire üzrə verilmiş səslərin ümumi sayını həmin dairədən seçilən deputatların sayına bölməklə hesablanır.

**Təcavüz** – suverenliyə, ərazi toxunulmazlığına və ya digər dövlətlərin siyasi müstəqilliyinə qarşı her hansı bir dövlətin silah gücü tətbiq etməsi. Birleşmiş Millətlər Teşkilati Nizamnamesi ilə bir araya siğmur (təcavüzün müeyyən olunması BMT-nin Baş Assambleyasının 14 dekabr 1974-cü il tarixli qətnaməsində qəbul edilmişdir). T. beşəriyyətin sülh və təhlükəsizliyinə qarşı ən ağır beynəlxalq cinayət hesab olunur.

## Təkpartiyalı sistem

Sılahlı basqın T.-ün on kobud və təhlükəli formasıdır. T. iqtisadi, ideoloji, informasiya, psixoloji müdaxilə formasında da təzahür edə bilər. Birbaşa və dolayı T. fərqləndirilir. Birbaşa T. bila-vasito müdaxilə şəklində həyata keçirilir. Dolayı T. tecavüzkar dövləte kömək etməklə həyata keçirilir (məs., silah verilmesi, qoşunun keçməsi üçün ərazi verilmesi, strateji və keşfiyyat məlumatlarının ötürülməsi, hərbi müşavirlerin və könülərin və s. göndərilməsi).

Müsəir beynəlxalq münasibətlərde T. və zor tətbiqinin qadağan olunması principi öz təsdiqini tapmışdır. Beynəlxalq hüquqda T.-ə görə həm dövlət səviyyəsində (beynəlxalq-hüquqi məsuliyyət və tecavüzkar dövlətin suverenliyinin müvəqqəti olaraq məhdudlaşdırılması), həm də fərdi səviyyədə (T. başlanması aidiyyatı olan fiziki şəxslərin cinayət məsuliyyəti) məsuliyyət nəzərdə tutulur.

**Təkpartiyalı sistem** – totalitar və avtoritar rejimlərə xas olan sistem. Belə sistemlərde fealiyyət göstərən partiyaların biri siyasi qərarlar qəbul etmək imkanına malik olur. Hazırda T.s. Kubada, Çinde, Vyetnamda, Laosda, Malavide mövcuddur. T.s.-də başqa bir partiyaların nominal haldə olmasına da icazə verilir. Bu sistemdə dövlət partiyasının total ideoloji və teşkilati nəzarəti həyata keçirilir. Belə sistem 1989-1990-ci illərə qədər əksər Şərqi Avropa ölkələrində mövcud idi.

**Təkrar seçkilər** – təyin edilən seçki dairesi üzrə ilkin seçkilər baş tutma-

## Təsiretmə agenti

dıqda, etibarsız sayıldığı halda keçirilən seçkilər. RF-də T.s. ilkin seçkilərin keçirilməsindən dörd ay sonra və ya seçkilərin etibarsız hesab olunduğu gündən üç aydan gec olmayıaraq keçirilir. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 172-ci maddəsinə əsasən: "...Nəzərdə tutulan əsaslarla seçkilər müvafiq seçki dairesi üzrə etibarsızlıqlarla və bu Məcəllənin 171.4-cü maddəsinə əsasən seçkilərin yekunları təsdiq edilməsə, Mərkəzi Seçki Komissiyası bu Məcəllə ilə müəyyənlaşdırılmış qaydada T.s. keçirir".

**Təqliidi modernlaşmə** – modernlaşmanın növlarından biri. Uyğunsuzluğunu, ahəngdar olmaması ilə səciyyələnir və özündə aşağıdakı üç ziddiyətli komponenti birləşdirir: 1) ictimai həyatın bəzi sahələrində müasirliyin eləmetlərini; 2) bir çox sahələrdə modernlaşməyək mövcud olan ənənələri; 3) müasir Qərb reallığlarına xas olan zahiri debi.

**Tənazzül** – daha yüksək inkişaf formalarından geridə qalma, pisə doğru dəyişiklik.

**Tərəqqi** – aşağıdan yuxarıya, irəliyi doğru hərəkət, yaxşıya doğru dəyişiklik.

**Təsiretmə agenti** – vezifeli şəxs (yaxud ictimai etimada və nüfuzu malik olan şəxs) 1) xarici dövlətin siyasi məqsədlərinin həyata keçirilməsi üzrə münteżəm fealiyyət göstərən (həmin dövlətin məxfi xidmət orqanlarının formal eməkdaşı olmayan vezifeli şəxs.

## Təsisedici məclis

yaxud ictimai etimad və nüfuzu olan şəxş; 2) hansısa partiyanın, yaxud təskilatın həmin strukturlara aid olmayan mühitdə siyasetini həyata keçirən ictimai xadim.

## Tiran

sipleri, metodları və prosedurlarının, həmçinin tətbiqəde tətbiqinə, real siyasi səmərənin elde olunmasına yönələn politoloji texnologiyaların, konkret programlar və tövsiyələrin məcmusu kimi təsəvvür etmək olar.

T.p. siyasi hadisələrin əsas subyektlərini, onların iyerarxiyasını, sinif və sinifdaxili qurumları, partiyaları, küləni və siyasi auditoriyani, sosial, etnik və dini qrupları, siyasi hadisə iştirakçılarının qərarların qəbul olunması və onların reallaşmasında rolunu tədqiq edir. Politologyanın tətbiqi sahələrindən dövlət idarəciliyi, partiya strategiyası və taktikası, situasiyanın siyasi analizi konsepsiyalarını aid etmək olar. Xüsusi, indiki vaxtda siyasi texnologiyalar nəzəriyyəsi olduqca aktualdır (siyasi qərarların işlenilməsi və qəbul olunması, referendumun, seçki kampaniya-sının keçirilməsi texnologiyaları və s.).

**Təzyiq qrupları** – dövlət orqanlarının bu və ya digər konkret qərarları qəbul etməsinə kömək eden və ya ona mane olan təşkilatları təmsil eden müxtəlif maraq qrupları (bax: Lobbizm).

**Timokratiya** – Aristotelin irəli sürdüyü dövlət forması. T.-da mülkiyyətinin həcmindən asılı olaraq vətəndaşlara siyasi hüquqlar verirlər; olıqarxiyanın xüsusi forması.

**Tiran** (yun. *tyrannos*) – 1) Qədim Yunanıstanda və orta əsrlərdə İtalyanın şəhər – dövlətlərində təkbaşına hökmardar; 2) fealiyyətinin əsasını özbasınalıq və güc təşkil edən hökmardar.

## Tiranlıq

**Tiranlıq** (yun. *tyrannia*) – 1) Qədim Yunanıstanda tiranın təkbaşına hökmrləlığı; 2) orta əsrlərdə İtalyanın bəzi şəhər-dövlətlərində siyasi quruluş forması; 3) qəddar, zələm, despotik idarəcilik.

Müxtəlif etnoslara, dini konfessiyallara mənsub insanlar yaşadığı bir ölkə olan Azerbaycan zəngin T. ənənələrinə malikdir. Bu ənənələr dövlət səviyyəsində təqdir olunur, dəstəklənilir və yeni keyfiyyətlərlə zenginləşir.

**Tori** (ing. *Tory*) – XVII əsrin 70-ci illərində İngilterədə meydana gəlmiş siyasi qruplaşma. Onun bazasında XIX əsrin 60-cı illərində Böyük Britaniyanın Konservatorlar Partiyası formalılmışdır. İndinin özündə de konservatorlar adı həyatda belə adlanırlar.

**Total** (fr. *total*, lat. *totalis* bütün, tam) – tam, hər şeyi əhatə edən.

**Totalitarizm** – bu siyasi rejimde dövlət ictimai həyatın bütün sahələrində nəzarəti öz əlində cəmləşdirməyə can atır.

T. diktaturanın növlərindən biridir. T. terminini siyasi leksikona 1925-ci ilde öz hərəkatını və rejimini xarakterize etmek və özünüətsdiq formalarını reallıqtək qəbul etmək, onla hörmətə yanaşmaq kimi səciyyələndirilir. T. sadəcə güzeçtil, mərhəmetli olmaq və ya başqalarının mənfi hərəkətlərinə göz yummaq, dini, irqi xurafata güzəştə getmək kimi başa düşünülməlidir. O her şəyden evvel irqi, dini, mədəni, dil fərqlərinən, sosial və siyasi mənsubiyətindən asılı olmayaraq, insan hüquq və azadlıqlarının feal müdafiə olunması, plüralizmin, demokratianın bərəqətar olmasına və qanunun tətənəsine kömək etmək vəsaitədir. T. sülhə nail olmaq, sülh mədəniyyətinini formalaşdırmaq vəsaitədir. BMT 1995-ci ili T. ilə etmiş, "İnsan hüquqları təhəsili onilliyi" etibarlı 1995-2004-cü illər ərzində T. sahəsində geniş maarifçilik işi aparılmasına nail olmuşdur.

T.-in əsas eləmətləri X. Arendtin "Totalitarizmin mənbələri" (1951), R. Aronun "Demokratiya və totalitarizm" (1956), K. Fridrix və Z. Bcejinskiniñ "Totalitar diktatura və avtokratiya" (1956) əsərlərində göstərilmişdir.

## Totalitarizm

K.Fridrixle Z.Bzejinskinin fikirleri T.-in klassik olametleri sayılır: 1) özünden övvelli qanun-qaydanı inkar eden ve vətəndaşları yeni cəmiyyət qurmağa səfərbər edən rəsmi ideologiya; 2) oligaqraxik olametlərə qurulan, xarizmatik lider tərefindən idarə olunan bir kütləvi partiyanın hakimiyət üzərində inhişarı; 3) terrorçu siyasi nəzarət sistemi; 4) bütün kütləvi informasiya vasitələri üzərində partiya nəzarəti; 5) silahlı qüvvələr üzərində hərtərəfi nəzarət; 6) iqtisadiyyat üzərində mərkəzleşmiş nəzarət və iqtisadi fealiyyəti bürokratik idarəetmə sistemi. T.-in başqa diktaturlardan əsas fərqi ondadır ki, o yüksək seviyyədə nizamlama və nəzarətətə bacarığı ilə seçilir, dövlətə cəmiyyət, eləcə də siyasi və sosial, ictimai və xüsusi olanlar arasındaki bütün hedləri aradan götürür.

T.-in sənayeleşmə, sürətli modernleşmə və s. dövründə cəmiyyətin üzləşdiyi böhrana onun "reaksiyası", münasibətidir. Belə dövrlərdə cəmiyyət həddindən artıq yüksəlmış olur: köhnə strukturlar daşıılır, insanda pərişanlıq və tərkidünyalıq (asketizm) ehval-ruhiyəsi baş qaldırır. Bu kimi hallar insanların yeni şəraita uyğunlaşmasını tələb edir. "Kütləvi istehsalın" və "kütləvi insanın" meydana gəldiyi şəraitdə insanların həmrəyliyində ideologiya xüsusi rol oynayır. T.-ə birinci növbədə o ölkələr keçidler ki, onlarda demokratik strukturlar ya təzece yaranırdı, ya da deyənətli deyildi (Rusiya, AFR, İtaliya, Portuqaliya, İspaniya). T. XX esrin 20-30-cu illərində Avropa sivilizasiyasının eyaletlərində Asiya despotizmi ilə

## Tradisionalizm

radikal ideoloji doktrinaların sintezi nəticəsində meydana goldi. Bu özəksini sosializm ("Marksizm-Leninizm", "Nasional-Sosializm") ideyəsində tapdı.

T. güclü siyasi rejim olsa da, ondakı stabililik tədricən dağılır. Buna başlıca səbəb - onun yeni tələblərə uyğunlaşa, maraqları uzlaşdırma bilənməsidir.

T.-in iki: sağ və sol formaları fərqləndirilir. Birinci - faşist Almaniyasında, ikinci - kommunist ölkələrində mövcud olmuşdur.

**Tradisionalizm** (lat. *traditio* ötürme, nəqletmə) - ölkədə qanunçuluğu və nizam-intizam təmin ede bilən, tarixi ənənəni ve milli ilkinliyi qoruyub saxlayan güclü dövləti və hakimiyəti müdafiə edən konservativ siyasi şuriforması. T. cəmiyyətin seksiyeydən, dəyişməzin dəyişəndən, ümuminin ferdidən üstün olduğunu bildirir və sosial münasibətlərin möhkəmlənməsinə xidmət edir. T. xarakterik cəhətləri antirasionalizm və antiindividualizmdir. Büttövlükde T. geleceyi deyil, keçmiş ideallaşdırır ki, indiki zaman dəyişməz qalsın. Tradisionalistlərin dünyaduyumu utopiya yox, nostalgiyadır. Müasir dövrde ənənəvi dəyerlərden imtina onlar tərefindən bütün neqativ halların səbəbi kimi qiymətləndirilir. T. tərəfdarlarının çıxışlarında insanların şüurunda iz salmış şanlı "keçmiş zamanlara" o dövrlərdə baş vermiş əfsanəvi mifoloji ehvalatların dərkinə çağrış geniş yer tutur. T. qanunu, nizam-intizamı, nüfuzu hər şeydən üstün tutur, hakimiyəti bütün azadlıqların esası sayır.

## Tranzitologiya

**Tranzitologiya** (lat. *transitus* keçid, keçmə) - politologyanın avtoritarizmdən demokratiyaya keçidi öyrənen bölməsi. XX esrin 70-90-ci illərində diktaturanın müxtəlif formalarından (avtoritarizm və totalitarizmdən) demokratiyaya keçid probleminə maraqlı süretle artdı. Bu Portuqaliyada, İspaniyada, Yunanistanda, Şərqi Avropada, Rusiyada və digər ölkələrdə baş vermiş və hazırda baş veren hadisələrlə bağlı idi. T.-ya dair həmin tədqiqat işlərində esas diqqət bu keçidə imkan veren şərtlərə və şəraitlərə yönəldilir, aparıcı qüvvələr, yollar və merhələlər, eləcə də keçidin müxtəlif modelləri barədə dəyerli fikirlər söylənirdi. T. problemi-

## Traybalizm

nin işlənmesinə A.Pşevorski, F.Şmitter, X.Lins, S.Hantington və b. böyük töhfələr vermişlər.

**Traybalizm** (ing. *tribal* tayfa) - Afrika, Okeaniya və digər bölgələrdə ölkə əhalisinin tayfa pərakəndəliyini ifadə edən anlayış. T. təcrübəsi dövlət aparatına kadr seçilməsi zamanı hansısa etnik qrupun nümayəndelerinə üstünlük verilmesi, bununla da digər qrupların nümayəndələrinin etnik ayrı-seçkiliyə məruz qalması deməkdir. T. faktiki olaraq vətəndaşların hüquq bərabərliyini pozur və vətəndaş müharibələrinin alovlanmasına səbəb olur.

# U

**Uaytxoll** – Londonun mərkəzi hissəsində bir neçə hökumət müəssisəsi yerləşən küçə. Məcazi mənada U. Böyük Britaniya hökuməti anlamını bildirir.

**Ultimatum** (alm. *ultimatum* en son) – bir dövlətin digər dövlət qarşısında qoyduğu tələbi göstərilən müddətə yerinə yetirməkdə ona qarşı edilən təhdid (buna diplomatik münasibətlərin kəsilməsi, güc tətbiqi və s. aiddir).

**Ultra** (lat. *ultra* həddindən artıq) – en radikal, en sol siyasi partiya və hərəkatların iştirakçıları ve ya tərəfdarları.

**Unifikasiya** (lat. *unis* bir + *facere* etmək) – nəyisə bir sistemə, eyni formaya salmaq.

**Union** (lat. *unio* birlük) – ittifaq, təşkilat.

**Unitar dövlət** (< lat. *unitas* vahidlik) – tərkibindəki inzibati ərazi vahidlərinin siyasi müstəqilliyi olmayan dövlət kuruluşu forması.

U.d.-ə aşağıdakı xüsusiyyətlər xasdır: ölkənin bütün ərazisində qüvvədə olan vahid konstitusiya; yüksək dövlət həkimiyəti orqanlarının vahid sistemi, ölkənin bütün ərazisinə şamil edilən yurisdiksiyası; vahid hüquq sistemi; bəlediyyə orqanlarının ümumdövlət həkimiyət orqanlarına tabe edilməsi.

U.d.-in iki tipi mövcuddur: mərkəzləşdirilməmiş və mərkəzləşdirilmiş. Birinci tipdə, regional orqanlar mərkəzi

orqanlardan asılı olmayıaraq formallaşır, ona görə də onlar arasında hüquqi münasibətlər desentralizasiya (mərkəzləşdirilməmiş) əsasları üzərində qurulur (Böyük Britaniya, Yeni Zelandiya, Yaponiya, İspaniya, İtaliya). İkinci tipe elə U.d. aiddir ki, burada mərkəz (Niderland, Qazaxıstan, Özbəkistan) tərəfindən təyin olunan vezifəli şəxslərin vasitəsilə regional orqanların mərkəzə tabeliyi həyata keçirilir.

Dövlət quruluşunun unitar forması dünyada daha geniş yayılmışdır.

**Uniya** (lat. *unio* birlük, təşkilat) – dövlətlər ittifaqının, birliliyin növü. U.-nın personal və real növleri mövcuddur. Personal U.-da iki monarkik dövlət bir dövlətin tərkibində birləşir, lakin her ikisi özünün hakimiyyət və idarəetmə orqanlarını saxlayır. Məsələn, *Millatlar Birliyinin* üzvü olan 51 ölkədən 15-i şəxsi U. münasibəti vəziyyətindədir, yəni Böyük Britaniya və Şimalı İrlandiya krallıqlarına birləşmişlər və özlərinin monarxları yoxdur (Avstraliya, Yeni Zelandiya, Kanada, Barbados, Yamayka və b.). İngilis kralıçası eyni zamanda bu ölkələrin her birinin kralıçasıdır. Lakin həmin ölkələrdə onun funksiyasını esasən hər bir ölkənin hökuməti tərefindən naməzəliyi təqdim olunmuş və kralıça tərefindən təsdiqlənmiş general-qubernator yerinə yetirir.

Real U. öz dövlət başçısı, öz pul sistemi, birləşmiş ordusu və digər xarici siyaseti həyata keçirən vacib dövlət orqanları olan monarkik dövlətlərin daha sıx birliyidir.

**Urbanizasiya** (lat. *urbanus* şəhəre məxsus, şəhəri) – şəhər və kənd ehalisi nisbətinin deyişməsi, şəhərin sosial münasibətlərinin, strukturlarının, şəhər həyat tərzinin formallaşması. Tarixən U. prosesinin bir neçə mərhəlesi və müxtəlif sosial tərkibli formaları olmuşdur. Daha intensiv U. mərhəlesi sənayelaşma, müasir cəmiyyətin formallaşması prosesi ilə əlaqəlidir və müasirleşmə prosesinin əsas hissələrindən birini təşkil edir. Müasir böyük şəhər – Qərbin sənayeləşmə sivilizasiyasının həyata keçirilməsidir. BMT-nin məlumatlarına görə, Qərb sənaye ölkələrində əhalinin 72-85%-ni şəhər ehalisi təşkil edir. U. möşğulluq, həyat tarzi, sosial münasibətlər xarakteri strukturlarında prinsipial dəyişkənliliklərə getirib çıxarırlar. Yeni sosial-mədəni sistemin formallaşması baş verir. Bu sistem ənənəvi kiçik kənd icmasi sisteminə qəti ziddir. Ənənəvi kənd icmasi üçün xarakterik olan qohumluq əlaqələri, bütövlükde şəxsiyyətarası münasibətlər, insana həddindən artıq davranış azadlığı veren formal, özgələşmə münasibətləri ilə əvəz edilir. Şəhərdə əhalinin sıxlığı və müxtəlifliyi əmək bögüsü üçün yaxşı imkan yaradır. Şəhər tədrisatın müasir siyasi, təhsil, mədəni təsisatların toplusuna çevirilir.

Qərb ictimai rəyində U. prosesini qiymətləndirən 2 əks mövqə mövcuddur. Birincisi, Monteskyödən başlanan urbanizm konsepsiyasıdır. Bu mövqeyə görə U. insan və cəmiyyət inkişafının ən yüksək zirvesi kimi qələmə verilir. Digər mövqə Jan-Jak Russodan gələn və şəhər sivilizasiyasını inkar edən antiurbanizm konsepsiyasıdır.

**Utilitarizm** (lat. *utilitas* xeyir, fayda) – məneviyyat meyarından xeyri və faydanı qəbul edən etik nəzəriyyə. U.-in əsasını qoyan İ.Bentan insanların şəxsi maraqlarını təmin etmək məqsədile “Daha çox insanlara daha çox səadət” – prinsipi ilə bu nəzəriyyənin əsasını qoymuşdur.

**Utopiya** (yun. *u* yox + *topos* yer, hərfi mənada olmayan yer) – praktikada həyata keçirilməsi mümkün olmayan ideal cəmiyyət quruluşunu təsvir edən nəzəriyyə. K.Mannqeymin fikrincə, U.-nın əsas funksiyası – ictimaiyyətin təqnididir ki, bununla da o analoji funksiyani yerinə yetirən ideologiyadan fərqlənir. U.-ya ilk nümunə kimi *Platonun “Dövlət”* əsərinə göstərmək olar. U. termini ingilis mütəfəkkiri Thomas Morun (1516) eyni adlı əsərinin adından götürülmüşdür.

Bütün U.-ların ümumi səciyyəvi cəhəti mövcud siyasi quruluşu təqnidən və siyasi idealı təsvir etməkdən ibarətdir. Bir qayda olaraq hər bir U. hansısa bir sosial qrupun və ya sinfin maraqlarını eks etdirir. Antik dövrlerdə və İntibah dövründə U. hansısa məlum olmayan bir ölkəyə sefər formasında təsvir olunurdu (Nizami Gəncəvi, T.Mor), uydurulmuş dövlətin təsfilati təsviri T.Kampanella, A.A.Boqdanovun və s. əsərlərində, öz dövründə yerinə yetirilməsi mümkün olmayan tələblərdən ibarət siyasi programda (C.Uinstein), siyasi idealın keçmişdə olduğunu (F.Bekon) və yaxud yuxuda görüldüyü (A.N.Radişev, N.Q.Çernişevski) bildirən əsərlərdə öz əksini tapmışdır.

## Utopiya

Utopik ideyalar tarixində ədalət, azadlıq, barabərlik və qardaşlıq ideyalarına əsaslanaraq cəmiyyətin sosialist və kommunist prinsiplər əsasında yenidən qurulması layihəsini vermiş utopik sosializm və utopik kommunizm ideyaları xüsusi rol oynamışdır.

Siyasi ədəbiyyatda U.-nın müxtəlif təsnifati mövcuddur. Onlardan Amerika filosofu L. Memfortun təsnifati xüsusi məraq doğurur: sosial-sinfi əlamətlərinə

## Uzurpasiya

görə – feodal kəndli; mezmununa görə – yaradıcı-qurucu, feminist; formasına görə – bedii, elmi; heyata keçirilmə üsuluna görə – dünyyanın yenidən qurulması, ondan qaçmaq.

**Uzurpasiya** (lat. *usurpatio* menimsəmə) – güc yolu ilə hakimiyəti ya elə keçirmek, ya da eldə saxlamaq. U. dünyanın bütün demokratik ölkələrində ən ağır dövlət cinayəti sayılır.

## "Üçüncü dünya" dövlətləri



**"Üçüncü dünya" dövlətləri** – nisbetən yaxın zamanlarda siyasi və elmi dövriyyəyə daxil olan və dünyada əvvəller bər qayda olaraq müstəmləkə və ya yarımmüstəmləkə olub, siyasi istiqlaliyyət qazanmış böyük miqdarda ölkələrin meydana çıxməsi ilə əlaqədar anlayış. Politologiyada "üçüncü dünya" ölkələrində dövlətin rolu və yeri haqqında məsələye iki cür yanaşılır. Birincisi ondan ibarətdir ki, keçmiş müstəmləkə cəmiyyətlərinin problemləri müasir sənayecə inkişaf etmiş ölkələrin inkişafını tekrar eden tekamül yollarında öz optimal hallini tapacaqdır. Belə halda, inkişaf etmiş vətəndaş cəmiyyətinin, hüquqi dövlətin mövcudluğunu, liberal parlament demokratiyasının dövlət hakimiyəti forması kimi yaşamasını güman edən dövlətin üstün inkişafı Qərb dəyərlər sistemine əvərilir. İkinci yanaşma ənənəvi dəyərlər və hüquqi normalar (birbaşa xalq hakimiyəti; şəriət normalarına və daha geniş menada müxtəlif teokratiya normalarına əsaslanan dövlətçilik; absolyutizmin bərpası və qorunub saxlanması və s.) əsasında dövlət quruculuğu sahəsində "üçüncü dünya"nın özünməxsusluğunu mütləqləşdirir. "Ü.d."d.-nde dövlətin mütləqləşməsinin tam qəbul edilməsini qeyd edərək, göstərmək lazımdır ki, ölkələrin digər sosial-iqtisadi şərtlərinin hell olunmasına nisbəten müasir şəraitde "Ü.d."d. qarşısında o biri ölkələrdən fərqli vəzifələr durur. "Ü.d."d.-de

## "Üçüncü dünya" dövlətləri

cəmiyyətin səciyyəvi cəhəti kimi zəif inkişaf, yeni iqtisadi inkişafın aşağı seviyyədə olması, sosial strukturda ənənəvilik və iyerarxiq, spesifik sosial-medeni fon, hüquqi vətəndaş cəmiyyətin rüşeym halında formalı həmin fərqlərənən biridir. Bütün bunlar dövlətin fealiyyətinin xüsusiyyətlərini müəyyən edir. Sürətli iqtisadi inkişafın zəruriliyi və yerli sahibkarlığın inkişaf etməməsi dövlətin iqtisadiyyatda rolunun xeyli artmasına getirib çıxarıır. "Ü.d."d. de ali hakimiyətin heyata keçirilməsi eksər hallarda paralel ənənəvi strukturların (traybalizm, klan münasibətləri, fundamentalizm və s.) mövcudluğundan çətinlik çəkir. Bu şəraitde ali hakimiyət ya ona uyğunlaşmalıdır, ya da onları mehv etməlidir. Həmin fikri hüququn iki tiplərinin mövcudluğu haqqında da demək olar, müasir, dövlət tərəfindən heyata keçirilən bu tiplərin cəmiyyətdə ənənəvi, derin kökləri vardır.

İqtisadiyyatda dövlətin rolunun həddən artıq böyüdülməsi, ali hakimiyətin fealiyyətinin xüsusiyyətləri, paralel hüquqi sistemlərin mövcudluğu, dövlətin bütün öz ərazisində hüququn heyata keçirilməsinin spesifik xüsusiyyətləri, xüsusi ibtidai mərhələlərdə neobonapartist, avtoritar rejimləri doğurur. Belə şəraitde ordunun rolu kəskin şəkildə artır. Dövlətin belə forması demokratiyanın istiqamətləndirici, tənzimleyici forması kimi çıxış edir. Hətta xüsusi təsərrüfat kapitalizminin inkişaf etdiyi ölkələrdə (Hindistan, Malayziya, Sinqapur və s.) formallaşan burjuva parlamentində demokratiya avtoritarlığın yüksək dərəcəsi ilə səciyyələnir.

## Ümumbəşəri dəyərlər

Bələlikdə, "üçüncü dünya"da dövlətin təkamül təcrübəsi məlum dərəcədə inkişaf etmiş ölkələrdə dövlətin formalasmasının eyni təcrübəsinə təsdiq edir. Dövlət formalarına və parlament demokratyasına vaxtdan kənar yanasma "üçüncü dünya"nın sosial və mədəni reallıqlarını nəzərə alır. "Ü.d."d.-de dövlətin spesifik xüsusiyyətlərinən biri de müstəmləkə keçmişdən irs qalmış formalar, metodlar, normalardır. Hər bir metropolitaya cəmiyyətin idarə olunmasının təşkilinə aid tekə ona xas olan metodları doğurmur, həm də azad olmuş ölkələrdə bürokratik strukturları formalasdırımdır və indi də formalasdır. "Ü.d."d.-de dövlətin sonrakı təkamülü müasir vətəndaş cəmiyyətinin zəif inkişafının aradan qaldırılması və formalasması ilə xeyli dərəcədə bağlıdır.

**Ümumbəşəri dəyərlər** – müasir dövrde bu anlayış altında, birinci növbədə demokratik dəyərlər – qanunun alılıyi, insanın hüquq və azadlıqları başa düşülür. Hər bir xalqın tarixi, milli adət-ənənələri, əsrlər boyu yaratdığı mənəvi və maddi sərvətlər də bu kateqoriyaya aid edilir.

**Ümumdünya Müşahidə İnstitutu** (*Worldwatch Institute*) – qlobal problemlərin təhlili və onların ictimai marağa celb edilməsi məqsədilə yaradılmış müstəqil tədqiqat teşkilatı. 1974-cü ildə yaradılmış ÜMİ az vaxt ərzində böyük nüfuz qazanmış, onun tədqiqatları dünyanın problemlərinin siyasi aspektleri üzrə en çox istinad edilən işlər olmuşdur.

ÜMİ-nun əməkdaşları öz tədqiqatlarının nticələrini kifayət qədər yüksək

## Üzvi artım konsepsiyası

səviyyədə mütemadi və daimi şəkilde nəşr etdirməye müvəffəq olmuşlar. 1984-cü ildən başlayaraq ÜMİ-nun "Dünyanın vəziyyəti" adlı mütemadi məruzələri çıxır ki, onlar həm dövlət və hökumət başçılarının, həm də kültəvi informasiya vasitələrinin ciddi marağına səbəb olur. Bezi jurnalistlər bu məruzələri dünya ekoloji hərəkatının "Bibliya"si adlandırırlar. ÜMİ həmçinin müasir dövrün qlobal problemlərinin siyasi təhliline həsr olunmuş jurnallar və məcmüələr de noşr edir.

ÜMİ-nin fəaliyyətinin digər müümü istiqaməti "dayanıqlı cəmiyyət" konsepsiyasının ardıcıl şəkilde işləniləp hazırlanmasıdır. "Dayanıqlı cəmiyyət" dedikdə özünün iqtisadi və sosial sistemini planlaşdırmaq, həyat təminatı və təbii ehtiyatlar sisteminin qorunması üçün quran cəmiyyət nəzərdə tutulur. Bu konsepsiyanın əsas müddeccələri ÜMİ əməkdaşları tərəfindən dünyanın inkişaf perspektivlərinin tadqiqi məqsədilə istifadə olunur.

ÜMİ qlobal problemlərin vəziyyəti və onların həlli yolları barede siyasi dairələrin məlumatlandırılmasına və onların keşkinleşməsinə adekvat siyasi reaksiyaya nail olunmasına xüsusi əhəmiyyət verir. ÜMİ ABŞ-in Vaşinqton şəhərində yerləşir.

**Üzvi artım konsepsiyası** – qlobal problemlərin həlli məqsədilə beynəlxalq münasibətlərdə siyasi islahatlara dair konsepsiyalardan biri.

Ü.a.k. M.Mesaroviç və E.Pestelin "Bəşəriyyət yol ayırcında" əsərində təqdim edilmişdir. Bu əsər Roma klubunun ikinci məruzəsi kimi de məshhurdur. Bu konsepsiyanın müəllifləri

## Üzvi artım konsepsiyası

bele hesab edirdilər ki, XX əsrin ikinci yarısında insan cəmiyyətinin vəziyyətini "böhran sindromu" societyeləndirir. Bu sindrom "üzvi artım" mərhələsində olacaq yeni siyasi sisteme keçid üçün inkişafını təmin edən ümumi nemətlər dən bu rola uyğun olaraq özünüñ payına düşəni istifadə edir.

## Üzvi artım konsepsiyası

tem vahid orqanizm kimi inkişaf edəcək. Bu orqanizm bütün hissələri özünən müstəsna rolunu oynayır, "tamın" mənafələri namına "hissənin" sonrakı inkişafını təmin edən ümumi nemətlər dən bu rola uyğun olaraq özünüñ payına düşəni istifadə edir.

## V

**Vaxtından əvvəl seçeneklər** – dövlət hakimiyyəti orqanları deputatlarının, yerli özüñüdərəetmə orqanları nümayəndələrinin, habelə əvvəller seçilmiş vəzifəli şəxslərin selahiyətləri vaxtından əvvəl dayandırıldıqda keçirilən seçeneklər.

**Vatikan** (lat. *Vaticano*) – 1) Roma papalarının rəsmi iqamətgahı; 2) Müqəddəs Pyotr kilsəsi, Sikstın kapelləsi, Apostol sarayının daxili olduğu kompleks binalar; 3) Romanın yerləşdiyi tapşılardan birinin adı; 4) V. 11 fevral 1929-cu il tarixində XI Piy və İtaliya hökuməti arasında konkordatın imzalanması nəticəsində meydana gəlmiş dövlət-şəhərin ərazisi.

**Veber Maks** (1864-1920) – Qərb sosiologiyasının və politologiyasının ən görkəmli nümayəndələrindən biri. Təsadüfi deyil ki, onu "burjuaziyanın Marksı" adlandırırlar.

K.Marksın izafı dəyər təliminə və onun ilkin yığım təliminə qarşı çıxış etmişdir. Belə bir fikri əsaslandırmağa çalışır ki, kapitalizm öz mənşeyi etibarilə protestant dini-etik təfəkkürünə borcludur ve təsərrüfatın daha somərəli tipinə aiddir. V. belə hesab edirdi ki, total bürokratlaşdırma müasir cəmiyyətin labüb tendensiyasıdır və o liderləri kütlələri saflarban etmek üçün demokratikləşmədə göründür.

V.-in siyasi fəlsəfəsi hakimiyyət və hökmranlıq etmek anlayışlarına əsaslanır. O, hakimiyyəti öz iradesini başqa-

sına qəbul etdirmək, hökmranlığı issə iñisərçi hakimiyyət kimi izah edir.

Legitim hökmranlıq etmek problemi V.-in elmi yaradıcılığında en başlıca yerlərdən birini tutur. Alimin əsaslandığı metodoloji yanaşmalar sonralar bütün siyasi elmin xarakterinə və inkişaf istiqamətinə böyük təsir göstərmişdir.

V. legitim hakimiyyətin üç ideal tipini müəyyən etmişdir: 1) mövcud qaydaların qanuniliyinə inama və hökmranlıq edənlərin əmri vermək hüququnun qanuniliyinə əsaslanan rasional hakimiyyət; 2) ənənələrin müqəddəsliyinə və bu ənənələrin sayesində hakimiyyəti ele alanların hökmranlıq etmək haqqının qəbul edilməsinə əsaslanan ənənəvi hakimiyyət; 3) hökmardan və onun hakimiyyətinin fövqətəbi müqəddəsliyinə, qəhrəmanlıq, yaxud digər məziiyetlərinə inama əsaslanan xarizmatik hakimiyyət. V. onları hakimiyyətin (hökmranlığın) müvafiq olaraq legal, ənənəvi və xarizmatik tipi adlandırmışdır.

V. bürokratiya nezəriyyəsinin işlənilən hazırlanmasına xeyli töhfə vermişdir. V.-in sosial və siyasi baxışları XX əsrde sosiologiyanın və politologiyanın inkişafına təsir göstərmişdir, 70-ci illərdə onun nezəriyyəsinə maraq artmışdır, nəticədə "Veber renessansı" yaranmışdır.

Əsas əsərləri: "Protestant etikası və kapitalizm ruhu" (1904-1905), "Siyaset sənət və peşə kimi" (1919), "Təsərrüfat və cəmiyyət" (1920).

**Veçe** (<köhnə slav. *vet* şura>) – 1) tayfa yığıncaqları, alman və slavyan xalqlarında dövlətəgəderki özünüdərəetmə

forması dövründə ali hakimiyyət orqanı. Avropada dövlətlərin yaranması prosesində V. fealiyyətlərini praktiki olaraq dayandırmış (heç bir mühüm siyasi rol oynamayıb), yaxud yerini feodal aristokratiya hakimiyyətinə vermişdir; 2) X-XIV əsrlərdə qədim və orta əsrlər Rusiyasında xalq yığıncaqları. Dağılan tayfa qan qohumluğu eləqləri yeni tip münasibət doğurur ki, onlar da kollektiv qərarların işləniləb hazırlanmasının zamanın sinağında çıxmış üsulunu qoruyub saxlayır.

V. qərarları azlıqda qalan zümrənin xüsusi rayvermə hüququnu istisna etməklə avtoritar xarakter daşıyır. Rusiyanın şimal torpaqları olan Novqorod və Pskovda V.-nin rolu xüsusi nəzərə çarpıldı.

Novqorod V.-si daha geniş selahiyətlərə malik idi: o, qanunların qəbul ediləsi, knyazların dəvət olunması, onlara müqavilələrin bağlanması və ya onların leğv ediləsi, posadnik və minbaşının seçilməsi və dəyişməsi, onların knyaz ile mübahisəsinin ayırd ediləsi; Novqorod arxiyepiskopu vəzifəsinə namizədin seçilməsi; dövlət torpaqlarının kilsə müəssisələrinə və fərdi şəxslərə bağlanması; xarici siyasetin müeyyən olunması kimi məsələləri həll edirdi.

Siyasi həyatın mürəkkəbləşməsi ilə V. yığıncaqlarının strukturu da mürəkkəbleşdi.

XIV əsrdən başlayaraq, knyazların hakimiyyətinin güclənməsi ilə V. əhəmiyyətini itirir və daha çağrılmır. Diğerlərinə nisbətən Novqorodda (1478-ci ilədək) və Pskovdakı V.-lər (1510) daha uzun ömürlü olmuşdur.

Rus dilində V. anlayışı qəbul olunmuş qərarların demokratikliyi və kollektivliyinin sinonimi kimi götürülür.

**Verdikt** (ing. *verdict* < lat. *vere dicere* herfən "düzgün deyilmiş" deməkdir) – müttəhimin günahkar olması, yaxud günahkar olmamasına aid məsələyə dair məhkəmə prosesində iclaşçıların qərarı.

**Westernizatsiya** (< ing. *West Qərb*) – həyatın bütün sahələrində Qərb dəyərlərinin tekrarı.

**"Vest-minster modeli"** – idarəcilikdə parlament sisteminin ən geniş yayılmış adlarından biri. Termin ingilis parlamentinin iqamətgahının adından əmələ gəlmişdir ("Vest-minster abbatlığı").

**Veto** (< lat. *veto* qadağan edirəm>) – 1) müasir dövlətlərdə her hansı hakimiyyət orqanlarının qərarını dayandıran və ya onun qüvvəyə minməsinə yol verməyən akt. Mütlaq və nisbi V.-lar fərqləndirilir. Dövlət başçısının parlament tərəfindən qəbul edilmiş qanunu dayandırmak hüquq olduğu halda o, mütlaq V., dövlət başçısı qanunun qüvvəyə minməsini dayandırıdında o, nisbi V. sayıılır. Bu zaman parlamentə ikinci dəfə səs verməklə bu qanunu qəbul etməyə icazə verilir; 2) her hansı bir qanunun qəbul edilməsinə maneçilik törədən yekdilliyin olmaması (məsələn, BMT-nin Tohlükəsizlik Şurasının daimi üzvünün V.-su).

**Vətəndaş** – 1) dövlətin təbəsi, müəyyən dövlətə mənsubiyyəti təsdiq-

## Vətəndaş cəmiyyəti

leyen, vətəndaşlıq (bəzən ikili vətəndaşlıq da yol verilir) malik olan insan. Fərd anadan olduğu vaxtdan, yaxud dövlətin ona bu statusu təqdim etməsi nəticəsində vətəndaşlıq alır; 2) dövlətin, siyasi birliyin bərabər hüquqları üzvü kimi özünü dərk edən, onun işlərində feal və mesuliyatla iştirak edən, hökumətə nəzarət etməyi bacaran və öz dövlətinin rifahına qayğı göstərən azad, tam hüquqlu üzvü.

V. termini politologiyada çox vaxt ikinci mənada işlənir.

V. anlayışı tarixdə öz mezzmununu dəyişmişdir. Belə ki, antik dövrde V. siyasi hüquqlarla malik olan azad elmlər adlanırdı, onların eksesine ise apatridlər isə vətəndaşlığı olmayan şəxslər idi. Yeni dövrde bu anlayışın müasir mənası təsdiq olunur.

AR Konstitusiyasına uyğun olaraq AR-nın vətəndaşı 18 yaşdan etibarən öz hüquq və vəzifələrini tam həcmde müstəqil həyata keçirir.

**Vətəndaş cəmiyyəti** – səsiallığın siyasetə qarşı qoyulmuş fərdiləşdirilmiş formada mövcudluğunu, cəmiyyətin bütövlükde müəyyən inkişaf səviyyasını və yetkinlik dərəcəsini, onun spesifik tarixi formasını, vəziyyətini nəzərdə tutan anlayışdır. O, səsiallığın tarixi inkişafının nisbi nəticəsi olub şəxsiyyətin ictimai münasibətlərin tam hamısını açıq-aşkar mənimsəmək imkanını açır və insanın bilavasitə həyatı tələbatları və maraqlarını təmin etmək sistemidir. Belelkə, hər bir mövcud anda V.c. anlayışı səsial ideal və cəmiyyətin real vəziyyəti arasında

## Vətəndaş hüquqları və azadlıqları

nisbəti göstərməyə imkan verir. V.c.-nin əsas funksiyaları bunlardır: sosial-kompensator və regeneraşdırıcı (tekrar istehsal və terbiye), hemreylik, kommunikativ, bilavasitə heyat təminatı, səsiallaşma, vətəndaş qayda-qanunu, sosial müdafiə və hakimiyətin özbaşılığında qarşı təminat. Fərdiləşdirmə, rəqabət və eməkdaşlıq vətəndaş cəmiyyətinin heyat prinsipləridir. Qeyri-siyasi və qeyri-dövlət xarakteri, siyasi dövlətin ziddiyətliliyi və alternativliyi onun başlıca xüsusiyyətləridir. O, tarixi, açıq (başa çatmamış) və etnoregional xarakter daşıyır.

V.c.-nin varlığına üç mövqedən ya-naşmaq mümkündür: o ya siyasi sistemin ehatəsi kimi, ya dövlət, ya da bərabər fealiyyət göstəren ilk iki nöqtəyi-nezər kimi şərh olunur. Bununla əlaqədar olaraq V.c.-ndə ya siyasetin mövcudluğu, ya da onun alternativ qeyri-siyasi xarakteri təsdiq olunur. Siyasi dövlət və V.c. reflektiv kateqoriya kimi nezərdən keçirile bilər, onların ziddiyətli kolлизiyası isə həm birincinin, həm də ikincinin məzmununu açar. Dövlət və V.c. münasibətləri modeli fealiyyətdə olan siyasi rejimin tipindən asıldır. Totalitar rejimdə dövlət V.c.-ni məhv edir, avtoritar rejimdə V.c. sisteminin ayrı-ayrı ünsürləri yaranır, demokratik rejim V.c. təsisatlarının inkişafına hər cür şərait yaradır..

**Vətəndaş hüquqları və azadlıqları** – dövlətin vətəndaşının konstitusiya-hüquqi statusunun əsası, onun cəmiyyətin siyasi, səsial və mədəni həyatında iştirak etmə, iqtisadi, səsial və mədəni hüquqlar daxildir; səsial və bəyənləqləq qayda hüququnda bütün hüquqlar və əsas azadlıqlar tam həyata keçirile bilər.

## Vətəndaş hüquqları və azadlıqları

insanın əsas hüquq və azadlığı dünya ictimaiyyətinin və bəyənləqləq təşkilatların, ilk növbədə BMT-nin xüsusi diqqət merkezində saxlanılır.

10 dekabr 1948-ci il tarixində BMT ənənələrinin Ümumi Beyannaməsini qəbul və elan etmişdir. Beyannamədə qeyd olunur ki, "bütün xalqların və bütün dövlətlərin səy göstərib yerinə yetirmek istədikləri vəzifələr kimi, bu şərtlə ki, hər bir insan və cəmiyyətin hər bir orqanı daim bu Beyannaməni nəzərdə tutaraq, maarif və təhsil yolu ilə bu hüquq və azadlıqlara hörmət olunmasına, milli və bəyənləqləq mütərəqqi tədbirlərin keçirilməsi yolu ilə temin olunmasına, onların həm təşkilat üzvləri olan dövlətlərin xalqları, həm də onların tabeliyində olan ərazilərde yaşayan xalqlar arasında ümumi və səməreli qəbul və həyata keçirilməsinə çalışmalıdır.

Beyannamənin elan etdiyi V.h. və a. sırasında – azadlıq və bərabərlik hüququ, yaşamaq və şəxsi toxunulmazlıq, qul olmaq azadlığı və qeyri-iradi vəziyyətdə daxil olmaqla işgəncədən və qəddarcasına müraciətdən, şəxsi və ailə həyatına özəşəna müdaxilədən, hərəkətətəməz azadlığı, fikir, vəcdan və din azadlığı və s. hüquqlar daxildir. Sosial təminat hüququ da olmaq şartlı olmak, iştirahət, normal həyat səviyyəsi, təhsil, cəmiyyətin mədəni həyatında iştirak etmə, iqtisadi, səsial və mədəni hüquqlar daxildir; səsial və bəyənləqləq qayda hüququnda bütün hüquqlar və əsas azadlıqlar tam həyata keçirile bilər.

Vətəndaşların əsas hüquq və azadlıqları hər bir ölkənin konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyası da həmçinin hər bir vətəndaşın hüquq və azadlıqlarını təsbit etmişdir.

**Vətəndaşlıq** – şəxsin konkret dövlətlə sabit hüquqi eləqəsi. Onun hakimiyəti altında olan şəxslər və dövlət arasında qarşılıqlı münasibət kimi özünü təzahür etdirir; dövlət insanın hüquq və azadlıqlarını tanır və təminat verir, onu serhədden kenarda müdafiə və himaya edir, öz növbəsində, vətəndaş danışsız olaraq dövlətin qanunlarına riayət edir, onun müəyyən etdiyi vəzifələri yerinə yetirir. V. qazanmağın əsas üsulları doğumla və natural qaydalarla bağlıdır. V. qazanmağın iki prinsipini fərqləndirir, doğuma görə, "qan hüququ" əsasında, yəni Əfqanistanda, Danimarkada olduğu kimi valideynlərin milli mensubiyetinə görə, yaxud Argentinada, Braziliyada, ABŞ-da olduğu kimi, doğum yerinə – "torpaq hüququ"na görə. Çox vaxt qanunvericilik hər iki prinsipin olmasını nəzərdə tutur. RF-də, eleca də bir çox federasiyalarda ümum-dövlət V. ilə yanaşı, həm də V. federalı subyektləri kimi mövcud olur.

Azərbaycan Respublikasının Konstitusiyasına görə, "Azərbaycan dövlətinə mensub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşdır. Valideynlərinən biri Azərbaycan Respublikasının vətə-

## Vətəndaş müharibəsi

daşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır" (madde 52).

**Vətəndaş müharibəsi** – ölkə daxilində siniflər və digər sosial qruplar arasında dövlət hakimiyyəti uğrunda aparılan mütaşəkkil silahlı mübarizə.

**Vətəndaş təşəbbüskarlığı** – fərdi-leşdirilmiş səviyyədə dərk olunmuş təşəbbüslerin, vətəndaş fealiyyətinin təzahürü. V.t. feal vətəndaşlıq statusunun təşəkkülünü məqsəd sayın və ictimai özünündərək, inkiyuziv və hüquqi məkan prosesi vasitəsi ilə reallaşır ki, bu da V.t.-ni təsisiləndirir, ictimai heyati xeyli dəracədə siyasetlisizləşdirir, aşağı sahələrdən vətəndaş cəmiyyətinə doğru artır. V.t. həmisi sosial problemlərin original həllini təklif edir, öz qarşısına ictimai münasibətlərin təsisatların əsası şəkildə deyişdirilməsini və yenilerinin yaradılmasını qoyur. Buna görə də o ümumi eks-səda doğrudurda rəsmi orqanlar, dövlət ona razı olmaq xarakteri verir. Bu isə vətəndaş fenomeni kimi təşəbbüskarlığın məhv olması deməkdir. Lakin dövlətin bu cür sanksiyasiından sonra vətəndaş təşəbbüskarlığı həyata keçirilir və interpolasiya statusu qazanır.

**Vigi** (ing. *Whig*) – İngiltərə parlamentində XVII əsrin 70-ci illərində formalasılmış siyasi qruplaşma, müasir liberal partiyaların səfəri.

## Votum

**Vitse-prezident** – ABŞ-da, Braziliyada, Hindistanda və digər dövlətlərdə prezidentin daimi müavini. V.p. bir qayda olaraq, prezident seçildiyi müdətə seçilir, parlamentin yuxarı palatasının sədri vazifəsini tutur. Müəyyən şərait yarandığı zaman (president ölükdə, istefaya çıxdıqda və s.) V.p. ya avtomatik olaraq prezident olur (Argentina və ABŞ-da), ya da həmin vazifəni müvəqqəti olaraq müəyyən müddətə aparr (Hindistanda). RF-da V.p. vazifesi 1991-1993-cü illər qədər mövcud olmuşdur. Azərbaycanda vitse-prezident vəzifəsi yoxdur.

**Volyuntarizm** (lat. *voluntas irade*) – 1) iradəni varlığın ali prinsipi kimi nəzərdən keçirən fəlsəfi istiqamət. V. termini ilk dəfə 1883-cü ildə F.Tennis tərəfindən tətbiq edilmişdir; 2) subjektiv iradə və həmin şəxslərin heyata keçirdiyi qərarların müəyyən etdiyi real şərait və imkanlarla hesablaşmanın sosial-siyasi təcrübə.

**Votum** (lat. *votum arzu, iradə*) – seçki korpusu və ya nümayəndə orqanın səçoxluğu ilə qəbul etdiyi qərar və ya mülahizə. Məsələn, demokratik dövlətlərde hökumətə etimad V.-u (yaxud etimadsızlıq) parlament tərəfindən çıxarılır. Etimadsızlıq V.-u çıxarıldığı zaman bir qayda olaraq hökumət, yaxud dövlət xadimi istefaya gedir.

## Yakobinçilik



**Yakobinçilik** – siyasetdə sözün geniş mənasında siyasi hakimiyyəti zəbt edib və onu alda saxlamaq üçün bütün vəstələrdən (kütləvi terror da daxil olmaqla) istifadə eden radikal inqilabi hərəkat. Bu termin Parisdə yerləşən keçmiş Müqaddəs Yakov kilsəsinin adı ilə bağlıdır. 1789-cu ildə burada Fransa inqilabi iştirakçılarının siyasi klubunun yığıncağı keçirilmiş və onlar həmin inqilabın liderlerini (Marat, Robespier, Danton, Şen-Jyst) seçmişlər.

**"Yaşıllar"** – etraf mühitin korlanmasına qarşı mübarizə aparan və insanla təbiətin qarşılıqlı münasibətlərində dəha çox harmoniyanın elde olunmasına can atan müxtəlif qruplar, cərəyanların, qeyri-hökumət və siyasi təşkilatların ümumi adı. İştirakçıların ümumi emblem kimi istifadə etdikləri yaşıl rəng təbiətin, yenilenmenin və ümidiñ simvolu kimi çıxış edir. "Y". hərəkatında üç istiqamət fərqləndirilir: təbiətin ənənəvi (qeyri-siyasi) mühafizəsi (konservativizm); etraf mühitin praqmatik mühafizəsi (envayronmentalizm); siyasi və sosial ekologiya. Envayronmentalistlər müasir ictimai təsisatların çıxışları ənənəvi fealiyyət çərçivələrini şübhə altına almırlar. Siyasi və sosial ekologiya tərəfdarları isə qorarlaşmış münasibət və modellerin deyisirilməsinə can atırlar. "Y". hərəkatı özünün müasir formasında 1970-ci illerde meydana çıxmışdır. Bir çox ölkələrdə "Y".

## Yeni Azərbaycan Partiyası

siyasi fealiyyətdə xüsusi faaliq göstərirler. 1979-cu il Avropa Parlamentine seçkilərdən sonra ekoloji və radikal partiyaların Avropa koordinasiyası yaradılmışdır. 1984-cü ildə isə bu qurum Avropa "Y.".in koordinasiya komitəsinə çevrildi. Nehayət, 1993-cü ilin iyundan "yaşıl" partiyaların Avropa konfederasiyası yarandı. Bura təkcə Qərbi Avropanın deyil, Şərqi Avropa və keçmiş SSRİ dövlətlərindən, o cümlədən Ukrayna, Rusiya və Gürcüstəndən də ekologistlər daxil olular. "Y". hərəkatı bir sira beynəlxalq təşkilatların yaranmasına da təkan vermişdir. Məsələn, 1971-ci ildə Şimali Amerikada etraf mühit uğrunda qeyri-zorakı yollarla mübarizə aparan "Qrinpis" meydana çıxmışdır.

## Yeni Azərbaycan Partiyası (YAP)

– müasir Azərbaycanda ən nüfuzlu, geniş sosial bazaya malik olan, ölkənin bütün bölgələrində temsil olunan və destaklenen siyasi partiya. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində dünya miqyaslı siyasetçi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin sədrliyi ilə müxalifet partiyası kimi yaradılmışdır. Partiyaya sədrlik etməyə razılığı Heydər Əliyev respublikanın görkəmli ziyalıları – 91-lərin xahişinə cavab olaraq vermişdir. Təsis konfransında Azərbaycanın əksər bölgələrindən təşəbbüs qruplarının 550 nümayəndəsi iştirak etmişdir.

YAP-in yaradılmasında Heydər Əliyev və bu təşəbbüsle çıxış edən digər şəxslər başqa partiyalardan forqlı olaraq, heç bir hakimiyətə iddia etmədən

## **Yeni Azərbaycan Partiyası**

Azərbaycanda bütün qüvvələrin birləşdirilməsinə, ölkənin yaranmış ağır vəziyyətdən çıxarılmasına bирgə can atıldılar.

YAP-in təşkilatı fealiyyəti demokratik prinsiplər esasında qurulur. Üzvlərinin ümumi sayı 250 min nəfərdən çoxdur.

YAP Azərbaycan Respublikasının bütün ərazisində fealiyyət göstərir. Yeganə partiyadır ki, Azərbaycanın bütün regionlarında özləri var. Partiyanın esasını ərazi prinsipi üzrə yaradılan ilk partiya təşkilatı təşkil edir. İlk partiya təşkilatlarının ümumi sayı 6 minə yaxındır.

Partiyanın rəhbər orqanlarını Qurultay, Siyasi Şura və İdare Heyeti təşkil edir. Ali orqanı dörd ilden bir çağırılan qurultaydır. Qurultaylararası dövrde partiyanın fealiyyətinə Siyasi Şura rəhbərlik edir. Siyasi Şuramız iclasları arasındakı dövrde partiyanın fealiyyətinə İdare Heyeti rəhbərlik edir. Partiyanın sədri 21 noyabr 1992-ci ildən 2003-cü ilin sonuna dek Heydər Əlirzə oğlu Əliyev olmuşdur. 2005-ci ilin martından isə partiyanın sədri – onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevdir.

YAP yaradığı vaxtdan dinamik inkişaf yolu keçmiş, 1999-cu ilin dekabr ayının 21-də keçirdiyi I qurultayında özünün yeni Proqramını qəbul etmişdir.

Yeni şəraitde partiyanın ali məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir bəynelxalq münasibətlər sisteminde layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosial yönümlü iqtisadiyyatın yaradılması, irinqəndən, milliyyətdən, sosial məşə-

## **Yeni Azərbaycan Partiyası**

yindən, dilindən və dinindən asılı olmayaq şəxsiyyətin hüquq və azadlıqlarının hərəkətli və etibarlı müdafiəsinin təmin edilmesi, qanunçuluq, möhkəm əmin-amənlilik, ictimai həmreylik və firavın heyat üzərində qurulmuş vətəndaş cəmiyyətin formalaşdırılması və insanların müstəqil dövləticiliyinə ətrafında birləşməsindən ibarətdir.

Partiyanın esas ideoloji prinsipləri: müstəqil dövlətçilik; qanunçuluq; azərbaycanlılıq; vətəncilik; varislik; yaradıcı tekamül; konstruktiv əməkdaşlıq; vətəndaş həmreyliyi; sosial edalet.

YAP-in yaradığı vaxtdan az müddət sonra onun sədri, müdrik dövlət xadimi Heydər Əliyevin üzərində partiya işindən başqa yeni böyük məsuliyyət – 1993-cü ildən ölkəyə ağır bir dövrə rəhbərlik etmək məsuliyyəti düşmüşdür. Ölkə rəhbərliyinə qayıdaq, 15 iyun 1993-cü il tarixində Heydər Əliyev Azərbaycan parlamentinin sədri, az sonra isə – 3 oktyabr 1993-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Məhz ona görə de həmin vaxtdan indiyədək Azərbaycan dövlətinin, hökumətinin heyata keçirdiyi iş və Yeni Azərbaycan Partiyasının fealiyyəti bir-biri ilə üzvi surətdə vəhdət təşkil edir.

İndiki və yaxın dövr üçün partiyanın fealiyyətinin esas istiqamətləri aşağıdakılardır: 1) Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövliyünün qorunması, ölkəmizin bəynelxalq alemde layiqli yer tutması, milli tehlükəsizlik və milli maraqların qorunması, Dağılıq Qarabağ üzərində Konstitusiya səlahiyyətlərinin bərpa edilməsi; ordunun gü-

## **Yeni Azərbaycan Partiyası**

ləndirilməsi, ölkənin müdafiə potensialının inkişafı; xarici siyaset və bəynelxalq əlaqələr; 2) daxili siyaset strategiyası: cəmiyyətin siyasi sisteminin inkişaf etdirilmesi; iqtisadi siyaset; sosial siyaset; sosial-mədəni və mənəvi inkişaf.

YAP-in daxili siyaset strategiyasının esasında Azərbaycan Respublikası Konstitusiyasının təsbit etdiyi bütün hüquq və azadlıqların, hüquqi normaların qorunması, cəmiyyətin sosial-siyasi sisteminin dinamik inkişafının təmin edilmesi, müstəqil dövlətçilik ideyalarının, qanunçuluğun, siyasi plüralizm və demokratik dəyərlərin hərəkətli müdafiəsi dövlətin və ictimai həyatın idarə olunmasının səmərəli mexanizminin, demokratik siyasi mədəniyyətin formalaşdırılması dayanır.

Partiya xarici siyaset sahəsində bəynelxalq alemde sülh, sosial tərəqqi və xoşəramlı əməkdaşlıq uğrunda mübarizə aparan mütərəqqi qüvvələrlə sıx əlaqələr qurulmasını, bütün dövlətlərlə berabərhüquqlu, qarşıqliq münasibətlər yaradılmasını, Azərbaycan xalqının möhkəm sülh və əmin-amənlilik şəraitində yaşamaq, dinc quruculuqla müşğul olmaq imkanının təmin edilməsini; xarici siyasetin esas istiqamətlərindən biri kimi ölkəmizin Avropa və Avroatlantik siyasi, iqtisadi və tehlükəsizlik məkanına integrasiyasına üstünlük verir. Partiya BMT, ATƏT, NATO, Avropa Şurası, Avropa Birliyi, MDB, İsləm Konfransı Təşkilatı, Türkdiilli Dövlətlər Birliyi və digər nüfuzlu bəynelxalq, regional təşkilatlarla feal əməkdaşlığın genişləndirilməsini zəruri hesab edir.

## **“Yeni institusionalizm” nəzəriyyəsi**

YAP-da öten illər ərzində yeni yanşımaların, partiya quruculuğunuñ əvvəlki təcrübəsinin və Qərbi ölkələrində partiya herekatı təcrübəsinin sintəzi, uğurlu vəhdəti baş vermişdir. Partiyanın təbliğ etdiyi azərbaycanlılıq ideologiyası ölkə liderlərinin – əvvəlcə Ümummilli lider, dünya miqyasında tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin, indi isə onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasi fealiyyətinin xalq tərəfində dəstəklənməsinin mühüm amilidir. Həc də təsadüfi deyildir ki, seçki kampaniyaları zamanı YAP-dan olan namızədləri təkcə partiyanın elektoratı deyil, əhalinin bu partiyanın üzvü olmayan hissəsi də dəstəkləyir.

## **“Yeni institusionalizm” nəzəriyyəsi**

– Amerika politologiyasında yeni istiqamət. 1970-ci illərdə meydana gəlmişdir. Amerika politologiyasının neoinstitutionalizm klassikleri D.Març və D.Olsen özürünün “Siyasətin təşkilatı əsasının yeni institutlarını açarkən” (1989) əsərində siyasi institutları formal normalarla qeyri-formal oyun qaydalarının qarşılıqlı əlaqəsi nöqtəyi-nezərindən təhlil edərək göstərirler ki, insanların bирgə (kooperativ) fealiyyəti cəmiyyətdə stabilliyi, nizam-inteqrasiyə təmin edir və nəticədə mürəkkəb təşkilatı münasibətlər və qarşılıqlı əlaqələr formaları yaradırlar. Bu istiqamət əsas diqqəti – makrosiyasetin strukturuna təsir göstərən sosial-mədəni simvollarına və dəyərlərinə, stereotiplərə və reqlamentlərə yönəldir. Neoinstitutionalistlər siyasi institutların fealiyyə-

## YUNESKO

tinin "möhkemlənməsinə" xidmət edən iyerarxiyanın təşkilatı məsələlərinə, norma və qaydalarına, prosedur və rəqləmlərinə bir sırə yeniliklər göttirdilər.

**YUNESKO** – BMT-nin təhsil, elm və mədəniyyət üzrə təşkilatı. 1945-ci ildə BMT çərçivəsində yaradılan və hazırda 180-dən çox üzv dövləti ehətə edən YUNESKO müvafiq sahələr üzrə beynəlxalq münasibətlərin və dövlətlərəsi əlaqələrin inkişafına əsaslı təsir edir. Bu təşkilat dünyada savadsızlığın leğv edilməsini prioritet məsələlərindən biri kimi qiymətləndirir və təhsil, elm, mədəniyyətin inkişafı üçün "Elm, texnologiya və cəmiyyət", "İnsan və biosfera" və s. proqramları həyata keçirir. Təşkilatda tərcümə və informatikaya dair hökumətlərəsi proqramlara da geniş yer verilir.

Azərbaycan BMT-nin ixtisaslaşmış qurumu olan YUNESKO-ya 1992-ci ilin iyun ayında qəbul olunmuşdur.

YUNESKO Azərbaycanda təhsil islahatlarının həyata keçirilməsində iştirak etməkli yanaşı təhsil, elm və mədəniyyətə bağlı bir sırə digər proqramlar üzrə də respublikamızla əməkdaşlığı başlamışdır.

1994-cü il noyabr ayının 18-də Azərbaycan Prezidenti Heydər Əliyev və YUNESKO-nun baş direktoru Federika Mayor Azərbaycan Respublikası ilə YUNESKO arasında əməkdaşlıq memorandumu imzaladılar. Memorandumda respublikamıza təhsil, mədəniyyət və digər sahələrdə yardımların göstərilmesi nəzərdə tutulurdu. Burada Azərbaycanın mədəniyyət abidələrinin mühafizəsi və bərpası sahəsində əməkdaşlıq məsələləri də öz eksini tapmışdı.

Azərbaycan YUNESKO əməkdaşlığına dair 1996-ci ilin noyabrında imzalanmış saziş təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın yeni mərhəlesinin başlangıcı idi. Tesadüfi deyil ki, mehz bundan sonra Azərbaycanda ali təhsilin TACİS və TEMPUS proqramlarına uyğun şəkildə yeniden qurulmasına dair iki layihə reallaşmağa başladı, 2000-ci il YUNESKO tərəfindən böyük İpək yolu – TRACEKA ilə elan olundu.

2004-cü ilin avqustun 15-də isə Azərbaycanın şəfahi xalq ədəbiyyatının və musiqi irlisinin qorunub-saxlanması, inkişaf etdirilmesi sahəsindəki yorulmaz seyrlərinə görə Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri adına layiq görüldü.

## YUNESKO

## Ziddiyat

# Z

**Ziddiyət** – bir mülahizənin digər, onunla uzlaşmayan mülahizə ilə (rayle, fikirle) inkar edilməsini nəzərdə tutan müdдəə.

**Ziya Göyəlp** (1876-1924) – türk dünyasının böyük ideoloqlarından biri. Atatürk ona yüksək qiymət verərək demişdir: "Ötimin və sümüyümün atası Əli Rza Əfənidirdə, fikrimin atası Ziya Göyəlpdir".

Z.G. 23 mart 1876-ci ildə Diyarbəkrdə anadan olub. O, ilk təhsilini elə bu şəhərdə alıb. Atasını erkən itirib. Əmisinin köməyi sayesinde o təhsilini davam etdirir, ərəb, fars və fransız dillərini öyrənir, Şərqiñ məşhur filosoflarının yaradıcılığı ilə tanış olur. Xüsusi şəhərə islam felsefəsinə və təsəvvüf elminə dərinden bəled olur. O, bununla yanaşı Qərb felsefəsini, elmini də dərinden öyrənir.

XX əsrin əvvellərində ideoloji cəreyan kimi türkülüyü nəzəri cəhətdən əsaslandırb müstəqil bir cəreyənə çevirən Z.G. olmuşdur. Onun fikrincə, türkçülükün başlangıcını Rusiyada yaşayan türk ziyalıları qoymuşlar. O, Mirzə Fətəli Axundzadənin adını çekmiş və Krimda "Tercüman" qəzetini buraxan Qasprı İsmayıllı bəyi eśil türk ziyalıları hesab etmişdir. Z.G. onun türkçülükde irolı sürdüyü "dilde, fikirdə və işdə birlik" şəhərə yüksək qiymətləndirirdi.

Görkəmləi türk nəzəriyyəcisi türkçülüyü türk xalqlarının tərəqqisi yolunda böyük qüvvə hesab edir.

## Ziya Göyəlp

XX əsrin əvvellərində osmanlılıqa qarşı çıxan türkçülük daxili və xarici düşmənləri qarşısında yalqız qalmış türklerin qurtuluş yolu işqalandırmaq üçün meydana çıxmışdı. Bu dövrde türk dilinin, Türkiyənin sərhədlerindən kənardır yaşıyan türk xalqlarının və osmanlılardan önceki türk tarixinin öyrənilməsində böyük coşqunluq nəzərə çarpıldı.

Cox mürəkkəb tarixi bir şəraitdə türkçülüğün meydana gəlməsini heyat özü diktə etmişdi. Çünkü türk milleti başı üzərini almış tehlükədən qurtarmalı idi. Bunun üçün bütün türk xalqları ümumi məfkura ilə silahlandırmaq lazımdı.

Turançlıq ideyasının Z.G.-dan əvvəl irəli sürülməsinə baxmayaq, bir qüdərtli nəzəriyyəçi kimi meydana çıxan Z.G. bu məsələdə ardıcıl mövqə tutdu. O, türkərin keçmiş şöhrətini özüne qaytarmaq məqsədile türkçülər arasında "Turançlıq" fikrini yasmağa başladı. Turançlıq bütün türk xalqlarını bir dövlət halında toplamaq məqsədi güdürdü. 1912-ci ildən türkçülük (turançlıq) "İttihad və terəqqi" partiyasının siyasetində də özüne möhkəm yer tutdu.

Ancaq Birinci Dünya müharibəsinəndən sonra Z.G. "Türkleşmək, islamlaşmaq, müasirleşmək" ideyasını irəli sürdürdü ki, bu da zamanın ümumi inkişafına tam uyğun gelirdi. Onun qənaetinə görə, yeni dövrde türkçülüğün məqsədi turançlılığı yox, türk milli kültürünü, türk mənliyini yaratmaqdandan ibarət olmalıdır. Bu isə islamçılıq və Qərb mədəniyyəti ilə tamamlana bilərdi. Deməli, hər bir türkün dünyagö-

rüşünde türkün aşağıdaki inançları öz eksini tapmalıdır: "Mən türk milletindən, islam ümmətindənəm, Avropa mədəniyyətindənəm".

Z.G.-in esil türkçülük ideyaları bize ırs qoyub getdiyi "Türkçülüğün əsasları" kitabıdır. O, bu kitabda türkçülüğün mahiyyətini ve türkçülüğün programını açıqlayır və onların hər biri üzərində etraflı dayanır.

O, türk milletinin milli şurunun ve milli vicdanının güclendirilmesine böyük diqqət yetirməyi tələb edir. Onun qənaətinə görə, türkçülüyü inkişaf etdirmək türk milletini yükseltmək deməkdir. O, türkçülük məfkurəsini 3 dərəcəyə ayırır: 1) Türkiyəçilik; 2) Oğuzçuluq; 3) Turanlılıq.

Bu gün bu məfkurədə milli türk dövlətinin qurulması və Türkiyə Respublikası adını alması bu fikri təsdiq edir. Oğuz boyundan olan türk soylarının kültür baxımından birləşməsi de məhz məfkurədən irəli gelir.

Z.G. millət anlayışına tərif verməye çalışır. O, dil, din, exlaq, eyni tərbiyeni görmüş ferdler toplusunu millet adlanırdır. Onu milletin mənəviyyatı daha çox maraqlandırır, bildirir ki, türkler milli ruhlarını, milli kültürünü saxlamaqla tam şəkildə Qərb mədəniyyətinə gire bilərlər.

Z.G. türkçülüğün inkişaf etdirilməsindən narahat olan qüvvələrə qarşı türkçülüğün, türk xarakterinin tərifini müəyyənləşdirir: "...Türkçülük bütün eşqi ilə yalnız öz orijinal kültürüne vurğun olmaqla bərabər, şovinist və fana-

tik deyildir. Avropa mədəniyyətini tam ve nizamlı şəkilde almağa girişdiyi kimi, heç bir milletin kültürüne qarşı laqeydiliyi və saymazlığı da yoxdur. Əksinə, bütün milli kultürlərə qiymət veririk və hörmət edirik. Hətta bir çox pisliklərini gördüğümüz (təcavüzünə hədəf olduğumuz) millətlərin bele, siyasi təşkilatlarını sevməməklə bərabər, mədəni və kultürlə bağlı əsərlərinə heyran qalacaqıq, mütefəkkirlerinə və sənətkarlarına qarşı saygı ilə davranacağıq".

Atatürkün böyük hörmətə yanaşıduğu və öz mənəvi atası saydıgı Z.G. Türkiyə Cümhuriyyətinin ilk konstitusiyasının hazırlanmasında feal iştirak etmiş, Türkiye Böyük Millet Məclisində millet vekili seçilmişdi. Ömrü boyu maddi sixıntılar içinde yaşamasına baxmayaraq, o, türkçülüyə xidmət yolundan heç vaxt dönməmiş, nikbin ehval-ruhiyyədə türkçülüğün nezəri əsaslarını yaradaraq onu gəncər, bütün türkler arasında yaymağa çalışmışdır.

Görkəmlı ictimai xadim, türkoloq Əhməd bəy Ağaoğlu türkün mənəvi atası hesab olunan bu qüdrətli şəxsiyyət haqqında demişdir: "Heç bir zaman, heç bir vəziyyətdə Ziyanın ruhunu kədər, ümidsizlik, bezginiñk bürüməmişdir. Ən çetin və ən qaranlıq zamanlarda o, daim etrafına inam və ümid saçmışdır. Balkan müharibəsinin zilletləri, Dünya müharibəsinin fəlakətləri əsnasında, men onu gələcəyə derin ümidiylərə bağlı gördüm. Türkün ölməyəcəyinə onun qədər inanmış bir adama hələ ki, təsadüf etmediim".

## MÜNDƏRİCAT

Ön söz .....	5
A .....	7
B .....	44
C .....	65
C .....	68
D .....	69
E .....	94
Ə .....	108
F .....	115
G .....	119
H .....	122
X .....	138
İ .....	144
K .....	164
Q .....	177
L .....	189
M .....	197
N .....	227
O .....	233
Ö .....	235
P .....	236
R .....	259
S .....	266
Ş .....	324
T .....	326
U .....	334
Ü .....	337
V .....	340
Y .....	345
Z .....	349

Buraxılışa məsul: *Əziz Gülaлиyev*  
Texniki redaktor: *Rövşən Ağayev*  
Kompyuter səhifələyicisi: *Rəvan Mürsəlov*  
Korrektor: *Elnaz Xəlilqızı*

Yığılmağa verilmişdir 12.12.2006. Çapa imzalanmışdır 02.02.2007.  
Formatı 60×90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 22. Ofset çap üsulu.  
Tirajı 10000. Sifariş 20.

DÜST 5773-90, DÜST 4.482-87



Kitab "CBS-PP" MMC motboosindo çap olunmuşdur.  
Bakı, Şorifzadə küçəsi, 3.